

*İ t y a s*  
*Ə f o n d i y e v*

*Secilmiş eserleri*





*İlyas Əfəndiyev*

230943

*İlyas  
Əfəndiyev*

446  
234

SEÇİLMİŞ ƏSƏRLƏRİ



*Yeddi cildə*

"ÇINAR-ÇAP"  
BAKİ – 2002

M.F. Ayrıncıov adına  
Azərbaycan Milli  
Kitabxanası

**Baş redaktor:**

**ELÇİN**

xalq yaziçisi, filologiya elmleri  
doktoru, professor

**Redaksiya heyeti:**

Ağamusa AXUNDOV – filologiya elmleri doktoru, professor, Milli Elmler Akademiyasının müxbir üzvü, ANAR – xalq yaziçisi, Vaqif BAYATLI ÖNƏR – şair, Bextiyar VAHABZADƏ – xalq şairi, filologiya elmleri doktoru, professor, Milli Elmler Akademiyasının heqiqi üzvü, Bəkir NƏBİYYEV – filologiya elmleri doktoru, professor, Milli Elmler Akademiyasının heqiqi üzvü, Dilsuz MUSTAFAYEV – yaziçi, Əmin ƏFƏNDİYYEV – filologiya elmleri namizədi, dosent, Əziz MİRƏHMƏDOV – filologiya elmleri doktoru, professor, Milli Elmler Akademiyasının müxbir üzvü, Hesənəgə TURABOV – xalq artisti, İlham RƏHİMLİ – sənətsünaslıq doktoru, professor, Əməkdar incəsənet xadimi, İnqilab KƏRİMÖV – sənətsünaslıq doktoru, professor, Milli Elmler Akademiyasının müxbir üzvü, Kamal TALIBZADƏ – filologiya elmleri doktoru, professor, Milli Elmler Akademiyasının heqiqi üzvü, Timurçın ƏFƏNDİYYEV – filologiya elmleri doktoru, professor, Əməkdar incəsənet xadimi, Vilayet QULİYYEV – filologiya elmleri doktoru, professor, Yaqub İSMAYILOV – filologiya elmleri namizədi, Yaşar QARAYEV – filologiya elmleri doktoru, professor, Milli Elmler Akademiyasının müxbir üzvü.



# Geriye baxma, qoca



## MÖHNƏT QOCANIN NAĞILLARI

### KÜRDOBADAKI SƏKİNƏ İLƏ MAHAL MUROVUNUN ƏHVALATI

*U*ca dağlı, bağlı-bağatlı, aranlı-yaylaqlı Qarabağda «Kürdoba» deyilən bir terekəmə obası var idi. Adamları təmiz azərbaycanlı olan bu terekəmə obasına niyə «Kürdoba» deyirdilər, məlum deyildi.

Kürdobalılar «Qarabağ cinsi» adlanan quyruqlu qoyunlar, hər biri iyirmi pud yüklü götürən nərlər saxlayardılar, ceyran ayaqlı Qarabağ atları minerdilər.

Qişda qışlaqda olardılar, yazda hər tərəfi qıpçırmızı lala olan, min cür çiçək dolu otu dize çıxan, göz işlədikcə uzanıb gedən Haramılara köçərdilər. Qoyunlar südlü-sünbüllü otlardan yeyib doğardılar, arvadlar pendir tutardılar, nehre çalxardılar, bulama, suluq bişirərdilər. Yay yaxınlaşanda, Haramıların otları saralandı fərməşlər qovlanıb dəvələrə yüklenərdi, atlar yəhərlənərdi və el yaylağa köçərdi. On gün-on gecə köç yol gedərdi. «Geyən» deyilən düzdə igidlər cıdra çıxardılar. Bütün atları ötüb-keçən at mahalda ad çıxardı, sorağı ellərə yayıldı.

— Ə, — deyərdilər — Hacıquluoğlu Şahbazın səmənd atı yüz seçmə atı yarı yolda qoyub.

Səmənd ata elçilər gələrdi, amma Hacıquluoğlu:

— Cəmənd atı min erkəyə də vermərəm, — deyib onları boş yola saldı.

Köç yollarında bəzən hamile gəlinlərdən doğan da olardı.

Sonra Dəliçay yaylağına çatıb, «Eşşək bulağı» deyilən yurdda keçə alaçıqlar — komalar qurardılar. Yurd hündürdəydi, Eşşək bulağı aşağı dərədə. Eşşək bulağı dünyalar yola salmış sarı qayalardan qaynayıb çıxırdı. Yaşıl baldırğanların, etirli yarpaqların arasında göz yaşı kimi dumdur su axırdı. Suyun içində muncuq kimi rəngbərəng daşlar görünürdü, amma onu da heç kəs bilməzdə ki, bu zərif bulağa niyə «Eşşək bulağı» deyirlər? Kim bilir ki, Eşşək bulağı yurdundan xeyli yuxa-

ridakı yaylağa nə üçün «Qızıl boğaz», ondan daha yuxarıda, dağın döşündəki eriməz qara niyə «Əyri qar» deyirlər? Ya da «Eşşək bulağı» yurdundan aşağıda göyə yer birləşənəcən uzanıb gedən laləli düzənləyə niyə «Altintaxta» deyirlər?..

Hər obada böyük ağ keçədən qurulmuş bir ağ alaçıq, onun yan-yöresində qara keçeli komalar olardı. Ağ alaçıqdə obanın sayılan varlı adamı, qara keçeli alaçıqlarda kasıblar yaşayardı, varlı gerək kasıbdan seçiliydi, obaya gələn yad atlı gerək bileydi ki, «bax, bu ağ alaçıq Hacı filankəsindir». Hacı filankəs bütün obanın başçısı, aqsaqqalı olardı. Obanın bir adamına ayrı bir obadan sataşan olsayıdı, demək o, oba başçısına sataşmış olurdu. Beləydi tərkəmələrin qanunu...

Eşşək bulağı yurdundakı qara keçeli komalardan azca yuxarıda iri bir ağ alaçıq görünürdü. O ağ alaçıq kürdobalıların sayılan adamları Kərbəlayı İbixanın idi. Kərbəlayı İbixan on min qoyunu, səkkiz yüz atı olan Hacı Aliş qəder dövlətli olmasa da, ondan ağıllı, çörəkli, qonaqqaralı bir adam idi. Qapıya gələn aşağı boş yola salmazdı, köməksizə kömək olardı, kasıba el tutardı. Mahal murovu, Kərbəlayı İbixanın adanını eşidib, onu Arazboyu tərkəmələrinə vekil təyin etdi.

Kürdobanın komaları, alaçıqları yaz vaxtı Haramılarda qurulanda murov Haramılara gelib Kərbəlayı İbixanın alaçıqına düşdü və onun qızı Səkinəni görüb ağlı zayıl oldu, ona görə «zayıl oldu» deyirəm ki, murovun 60 yaşı, dörd arvadı vardı, gözünün də biri mayif idi, amma Səkinə on yeddi yaşında, ağ üzündə qoşa xalı, bir dünya gözəli idi. Varlı yerdən neçə-neçə igid ona elçi düşməşdi, amma Səkinə öz qohumları Gülməmmədə sevgi yetirmədi və Kərbəlayı İbixan da bunu bilib, qızını ona nişanlamışdı. Gülməmmədin atası Uzun Həsen, kasib da olsa, sayılan igidlərdən idi, neçə-neçə xəncər-belgə davasında şücaət göstərmişdi, bir sözünü iki eləyən olmamışdı.

Murov başlamışdı Kürdobaya, vəkil Kərbəlayı İbixanın evinə yol açmağa. Axırda bir gecə Səkinə nişanlısı ile xəlvət görüşəndə ehvalatı açıb ona dedi. Dedi ki, murov məni görəndə qoca yabı kimi dişini ağardır, özü də o günü bize gələndə dədəm obada yox idi, men aparıb alaçıqda qabağına süfrə salanda bileyimdən yapışdı, güclə elindən çıxıb qaçdım.

Gülməmməd dedi:

— Görünür, buynuzunun dibi gicisir.

Sonra Gülməmməd, Səkinənin anasına dedi:

— Bibi, Kərbəlayı dayıma denən, əgər, o kor murov bir də bu eve gələse, öldürəcəm onu.

Səkinənin anası Gülməmmədin deli-dolu oğlan olduğunu bildirdi, bildirdi ki, öldürər! Ona görə də, ehvalatı açıb ərinə dedi. Kərbəlayı İbi-

xan helem-helem yerindən oynayan adam deyildi. Bir az fikirleşib arvadına dedi:

— Sen Gülməmmədə yetir ki, onun işi yoxdur, murovla mən özüm təhər çekerəm.

Atalar deyib: abırlı abını gözləməsə, axırı it axırına döner. Günlerin birində murov Kürdobaya gelib yeno Kərbəlayı İbixanın evinə düşdü. Kərbəlayı da iki cavan çağırıb dedi:

— Murovun atının quyruğu çox uzundu, gedin onu bir az göldəldin. Cavanlar da başa düşdülər ki, Kərbəlayı neyə işarə edir.

Murov bu dəfə gözel Səkinəni görə bilmədi, ürəyində qərar verdi ki, gedib qız üçün elçi göndərsin. Amma gedəndə gördü ki, atının quyruğunu kəsib lüme toyuğa dönderiblər.

Murov qəzəbəle soruşdu:

— Kərbəlayı, bu nə işdi?

Kərbəlayı İbixan dağdan ağır adam idi, murova sakit tərzdə baxıb dedi:

— Ağə, altmışında yorğalamaq istəyen yabını bizlərde belə eləyərlər ki, bir az yüngüllesin, bəlkə yolunu azmaya!

Murov dedi:

— Yaxşı, Kərbəlayı İbixan!

Kərbəlayı İbixan da cavab verdi ki:

— Ağə, Allaha şükür ele ki, Kürdobadan salamat gedirsen.

Murov, xoruzlansa da, qorxağın biri idi. Bilirdi ki, Kərbəlayı İbixan bir şey eləse, kürdobalılar torpağını at torbasında aparar.

Ona görə də hesabı içəri verib, bir də Kürdobaya ayaq basmadı. Amma ığiddən qada, canlıdan cəfa eşkili deyil, deyərlər. Bir gecə İran'dan keçən quldurlar «Mandılı» deyilən qışlaqda qoyun sürüsü saxlayan binələrə basqın eleyib, Gülməmmədilin sürüsünü atdöşü eləyəndə, atası kimi ucaboylu, enlikürək, zorlu bir oğlan olan Gülməmməd çomağı qapıb başladı atıları budarınaq ki:

— Köpəkusağı, çıxın qoyundan!

Quldurbaşı atının başını çekib:

— Əyə, — dedi, — itil o yana, qoyundan ötrü özünü güdəza vermə.

Gülməmməd:

— Ə, anasının oğlu, mene Uzun Həsenin oğlu Gülməmməd deyərlər, çıxın qoyundan! — deyib çomağını endirəndə, quldurbaşı da qılıncını endirdi, Gülməmməd gördi ki, çomaq tutan eli birdən-bire qov kimi yüngül oldu, təəccübə baxıb gördü ki, nə eli var, nə de çomaq. Zalim oğlu qılıncı neçə endiribse, çomaq tutan elini bileyindən qələmə kimi kəsib tullayıb.

Balı qarı kərə yağı dağ eləyib Gülməmmədin yarasını bişirdi,

melhem qayırib sarıldı, Gülməmmədin bileyini sağaltdı. Mərdlər onu tayqol görüb heyfsiləndilər, namərd yağılar sevinib dedilər:

— Qoşa xallı Sekine daha tayqol Gülməmməde getməz.

Amma ona da Kərbəlayı İbixan qızı deyərdilər. Mərd kişinin behindən gəlməmişdi, halal anadan süd emmişdi. Xəlvətə salıb Gülməmməde dedi:

— Heç üreyini qışma! Sən iki gözümden də əzizsən, pərvanə olub başına herlənəcəm, qul olub qulluğunda duracam!

Eşək bulağının üstündə böyük mağar quruldu, neçə cöngə, neçə erkek kesildi. Göycə mahalindən aşiq Veli destesile geldi. Zəngəzurdan zurnaçı Nikolay destesile geldi. Sekine ile Gülməmməde üç gün, üç gece bir toy edilər ki, gel göresən.

... Onların dörd oğlu, bir qızı oldu, Gülməmməd Xorasana gedib «Məşədi Gülməmməd» oldu. Amma Kərbəlayı İbixandan bir neçə il sonra Məşədi Gülməmməd rəhmətə getdi. Kürdəbanın başbiləni, qonaq qabağına çıxanı, qan bağlayanı, elçi gedəni Sekine arvad oldu. Dünyagörəmiş kişiler deyərdilər, «Sekine ağılda, kamalda atası Kərbəlayı İbixana çəkib».

Sekinə gördü ki, xanların, bəylərin uşaqları böyük-böyük məktəblərdə oxuyub rusun, fırəngin dilini bilirlər, paqon taxıl böyük «neçernik» olurlar. Öz-özünə dedi: «Kərbəlayı İbixan bəy olmasa da, bəylərdən əskik kişi deyildi ki, niyə onun nəvəsi də oxuyub neçernik olmasın?»

Sekinə bunu fikirleşib, oğlu Bayramı bir deve yükü sovqatla apardı Şuşa qalasına. Qarabağ xanzadelerindən olan Nəcəf ağa, Kərbəlayı İbixanı yaxşı tanıyırırdı, Araz qırğındakı rəyyətlərinə baş çekməye çıxanda həmisi Kərbəlayı İbixinin alaçığını düşərdi. Onun üçün ceyranlar, turaclar vurulardı, erkəklər kəsildər.

Sekine dedi:

— Kərbəlayı İbixinin nəvəsini sənə tapşırıram, ağa! Özün bilirsən ki, biz haqq-sı itirən döyüllük, iltimasımız budur ki, onu böyük rus məktəbinə qoyasan, oxusun, zamana adamı olsun.

Nəcəf ağa əzazil adam olsa da, bilirdi ki, Sekineyə hörmət elemək havayı getmez, bütün Arazboyunda deyəcəklər ki, «Nəcəf ağa, Kərbəlayı İbixinin duz-cörəyini tapdamadı». Ona görə de Bayramı qoydu gimnaziyaya.

Bayram gimnaziyani qurtarandan sonra da Nəcəf ağa onu neçernik idarəsində qulluğa düzəltdi. Arazqırğı tərəkəmələrin arasında Sekinənin hörməti-izzəti birə on oldu, zarafat deyildi, onun oğlu, Kərbəlayı İbixinin nəvəsi «qızılı paqon» taxıl, padşahın idarəsində qulluq eləyirdi, rusun dilini bilirdi, özüne də «Bayram bəy» deyirdilər.

İndi size başqa bir əhvalat danışım... Görün ki, insanlar haralarda dünyaya gəlib, haralarda qovuşurlar. Görün taleyin nə qəribe işləri olur.

#### XANIM ARVADLA DAMLICA MÜLKÜNÜN ƏHVALATI

Dünyaya çox igidler, necib atlar verən gözəl Qarabağın «Kirs» deyilən qalın meşələrində Alyanlı adlı bir oba vardi. «Alyanlı» obasında hamidan çox sayılan bir adam vardi ki, onun da adı Bağdad bəy idi. Məlum deyildi ki, dünyanın qurtaracağında, bu qalın meşələrin, bu sildirimli dağların arasına «Bağdad» adı haradan gəlib çıxmışdı. Bağdadı kim bəylilik vermişdi? Ancaq onu da deyim ki, Bağdad bəyle reiyyotin fərqini ancaq onda idi ki, onun (yəni, Bağdad bəyin) içində su deyirmanı olan «Damlıca» adlı bir mülkü vardi. Bağdad bəy də başqa kəndlilər kimi, patavalı çariq geyib, uzuntülü qoyun dərisindən basma papaq qoyardı, deyirmandan şahidi özü alardı, Damlıca mülkündəki torpaqları özü şumlardı, özü də qabağından yeməyən igid bir adam idı, mahalda en yaxşı at onda olardı.

Siz taleyin işinə baxın ki, Bağdad bəyin də Kərbəlayı İbixan kimi gözünün ağı-qarası bircə qızı vardi və onun adı Xanım idi.

Alyanlı meşələrinin o biri tərəfindəki dağlarda fəleyə bəndəlik eləmeyən Şahmar bəy yaşayırırdı. Bu, savadlı da olsa, qızıl vəznləi çuxa, güzgü kimi parıldayan üzunboğaz çekmə geyib, qəbzəsi daş-qasa tutulmuş qızıl xəncər bağlasa da, qaba, azığın bir adam idı. Onun meşələri gelib Bağdad bəyin Damlıca mülküne dirənirdi. Şahmar bəy bir dəfə Bağdad bəyi çağırtdırdı dedi:

— Kasıb adımsan, Damlıcanı sat mənə. Yaxşı pul verərəm, özüne eməlli gün-güzəran düzəldərsen.

Bağdad bəy də, dediyim kimi, qabağından yeyən deyildi. Əlini babasından qalmış xəncərin qəbzəsinə qoyub cavab verdi ki:

— Şahmar bəy, bu sözü mənə bir dedin, bir də desən, yaxşı olmayıacaq.

Şahmar bəy namərd adam idı, ancaq baxıb gördü ki, Bağdad bəyin eli xəncərin qəbzəsindədi, ona görə də zarafata salıb dedi:

— Bağışla, bilmədim xətrine deyər.

Bu əhvalatdan bir neçə ay sonra Damlıca meşəsində Bağdad bəyi doğrayıb öldürdürlər. Alyanlılar təssübkeş camaat idı, amma sübut tapa bilmədilər. Bağdad bəyin arvadı Gülnisə də, qızı Xanım da bilirdilər ki, yüzü yüz söz deyə, bu Şahmar bəyin işidi. Hami bilirdi ki, o namərd adamdır, öz gedələrinə gizlince adam öldürtmək onun peşəsi idi, kimdən ki, bir balaca korası oldu, gərək o adam yox ediləydi.

Bağdad bəy öldürüləndən bir-iki il sonra Şahmar bəy saxta qəbelə çıxarıb divanda sübut elədi ki, Damlıca mülkü onun babasındır. Atalar deyib ki, «xarxalı köpek qurd basar». Şuşada oturan qəza naçal-niki, Gəncədə oturan gubernator, Şahmar bəyin dostları idi, həmisi Kirs meşələrinə ova gelendə onun evine düşərdilər, sonra bəy onları qiymətli hediyeyelerlə yola salardı. Ona görə Şahmar bəyin kəsdiyi başın şorusu yox idi. Qərəz, Damlıca mülkünü alıb verdilər Şahmar bəye, Gülnisə ile qızına köhnə bir damla, bir qulac yer qaldı.

Gülnisə yana-yana dedi:

— Viran qalsın bu dünyani, eger, Bağdad bəyin oğlu olsayıdı, qanı yerde qalmazdı, Şahmar bəy də Damlıcada at oynatmazdı.

Xanım, anasının bu sözlerini eşidirdi, amma üreyi daş kimi berk olduğundan ağlamırdı, hele desəniz, anasına da irad tutub dedi:

— Ah-vay elemə!

Anasına belə desə də, Xanımın üreyinin odu sönmürdü, anasının oğul bareddəki sözleri onu yandırırdı.

Günlərin birində Dünyamalı kişiinin arvadıyla Şuşa bazارında satmağa yavanlıq apardığını Gülnisə eşidib, çoxdan çırisləre yiğib saxlaşıqları yağı, motalları yüklədi ata. İki de öyec erkek ayırb qızına dedi:

— Sen de Dünyamalı kişigillə bunları apar sat, özünə paltarlıq al, çəkmə al. Ərgən qızsan...

...Xanım apardığı şeyleri Şuşa bazarında satıb-sovandan sonra köhnə müsteriləri baqqal Tağıya dedi ki, onlar üçün bir tapança alsın. Tağı istədi desin ki, «sizdə kişi xeylağı yoxdur, neyleyirsen tapançanı?» Amma fikirlesdi ki, «deyerəm, birdən qızın üreyinə toxunar». Baqqal Tağı onu da biliirdi ki, Alyanlı arvadlarından kişi kimi tüsəng-tapança atanı olur. Qızın pulundan neçə manat verib, «Aynalı» tüsəngin vaxtındaki tapançalardan birini aldı. Sonra da Xanım özüne bir dest ipək paltarlıq, qırmızı ipək kəlağayı, bir cüt çəkme alıb Dünyamalı kişigillə qayıtdı obalarına. Gülnisə arvad tapançanı görəndə heç təəccübəninələmədi, ancaq qızından soruştı ki:

— Sen bunu atmağın qaydasını bilirsən?

Qız da dedi ki, bilir. Gülnisə daha bu barədə bir söz danışmadı, Alyanlı obasından da heç kəsin bu tapançanın alınmağından xəberi olmadı.

...Şahmar bəy her axşamçağı atlı gəlib Damlıca mülkünü gəzməyə adət olmuşdu. Bir defə də gəlib alt tərefi dərin ucurum olan meşəli dağın döşündəki dar ciğurla atını sürdüyü zaman Xanım qarağat kolularının arasından qəfil çıxıb şax dayandı onun qabağında. Şahruar bəy onu görüb təəccübət atın başını çekdi.

Xanım soruştı:

— Bəy, məni tanıyırsan?

Şahmar bəy dedi:

— Bağdadın qızı döyülsən?

(Bağdad bəy kasib olduğu üçün Şahmar bəy onu «bəy» adlandırmağı şənине siğışdırmadı.)

— Bəli, sənin namərdiliklə öldürüb mülküne yiye durduğun Bağdad bəy qızıyam.

Qız bunu deyib, Şuşadan aldığı, ipək çarqatın altında gizlətdiyi tapançanı çıxarıb Şahmar bəyin düz sinəsinə sıxıdı.

Şahmar bəy, üreyindən vurulmuş qarqa kimi atdan səssizce aşib ucurum aşağı yuvarlandı. Xanım onun ardınca uzun bir nəzər salıb özünü verdi meşənin qalınlığını.

Xanım əvvəl istəyirdi, Şahmar bəy ciğrı gəlib-keçəndə onu xəlvətçə kolların arasından vursun, ancaq sonra fikirlesdi ki, bu əsl intiqam olmaz, onu öldürən kim olduğunu gərək Şahmar bəyin özü görənən.

Şahmar bəyin düşməni çox idi, ona görə də oğlanları, qardaşları tapa bilmədilər ki, onu kim vurub. Bağdad bəyin isə, nə oğlu, nə qardaşı, nə də emisi, dayısı oğlu olmadıqdan, yurdunda birçə arvadla qız uşağı qaldığından, gülənnin onlar tərəfdən atıldıqı ağıllarına gəlmədi.

Şahmar bəy öldü, amma Damlıca mülkü yenə də onun oğlanlarına qaldı.

...Sonra Gülnisə, Xanımı ərə verdi. Özü isə bir neçə ildən sonra vəfat etdi. Xanımın üç qızı, üç oğlu oldu. Özü də başladı Şahmar bəyin oğlanlarından Damlıca mülkünü tələb eləməyə. Şuşaya gedib naçalnike şikayət elədi, qulaq asmadılar, Gəncəyə gedib gubernatora şikayət elədi, qulaq asmadılar. Aixarda Xanım arvad dəmir çarıq geyib, dəmir esa götürüb neçə gün, neçə gecə yol gedib çatdı Tiflis şəhərinə, axtarıb, soraqlaşıb Qafqaz canişinin iqamətgahını tapdı.

Canişin dilmancı vasitəsilə arvada diqqətlə qulaq asıb dedi:

— Ərizəni qoy get, baxarıq.

Xanım Alyanlı meşələrinə qayıdış gözlədi, gözlədi, ərizəyə cavab çıxmadi, yene də Xanım neçə gün, neçə gecə yol gedib çatdı canişinin iqamətgahına və məlum oldu ki, ərizə yaddan çıxıb qalıb kağızların arasında, baxılmayıb. Canişin dedi:

— Get, baxarıq.

Xanım arvad Alyanlıya qayıdış yene də gözlədi və günlerin birində cavab geldi ki, Xanım arvadın tutarlı bir dəlili olmadığı üçün ərizəsi redd olunur. Ancaq ona da Xanım deyərdilər, Şuşadakı vəkil Fərəc bəyə neçə manat verib uzun bir ərizə yazdırıldı. Alyanlı ilə qonşu olan kəndlərin mötəbər qocalarını şahid göstərdi, babasından qalmış qəbə-

lənin təkrar üzünü çıxardırdı və yenə də neçə gün, neçə gecə yol gedib çatdı Tiflis şəhərinə.

Canişin onu görəndə tanıyıb təeccüb etdi, erizəsini, kağızlarını bu dəfə özü alıb baxdı. Xanım arvad dilmanca dedi:

— Ağaya de ki, eger, bu dəfə də mənim erizəmi rədd eləsə, gedəcəm lap padşahın yanına.

Canişin gülümşədi, acığını tutmadı. Xanım arvadın xəbəri yox idi ki, canişin padşahın yaxın qohumudur. Uzaq Qarabağ məşələrindən gələn bu qarayanzı, arıq arvadın təmkinindən, cəsaretdən, iradesindən canışının xoş geldi və o, xoş əhvalla da dilmanca dedi:

— Onu başa sal ki, mən özüm eləhəzrət imperatordan xahiş eləyəcəm onun mülkünü özünə qaytarınsın.

Xanım arvad yenə də qayıtdı Alyanlıya, gözlədi. Canişinin vədi düz çıxdı. Damlıca mülkünü Şahmar bəyin oğlanlarından alıb qaytarılar Bağdad bəyin qızı Xanımı.

... İndi sizə kimdən deym, Xanım arvadın qızlarından.

Bağdad bəy özü çox gözəl, yarışqli kişi idi, xoşbəxtlikdən nəvələri də gözəllikdə ona çekmişdilər. Həmisi bu barədə söz düşəndə, tək-tək hallarda üzü gülen Xanım arvad gülümseyib deyirdi:

— Nə yaxşı ki, qızlar babalarına oxşayıblar, mənim kimi qarayanzı olmayıblar.

Xanım arvad qızlarına eməlli-başlı cehiz düzəldti, əvvəl böyük qızı Bəyazı yaxşı, hörmətli bir oğlana erə verdi. Bu oğlan qonşu kənddən çıxmış cavan Hacı Şükür idi. Hacı Şükür kasib bir kəndlilin oğlu idi, molla məktəbində yaxşı oxuyan ağıllı bir oğlan olduğu üçün kənd camatı pul yiğib onu göndərdi Bağdada. Hacı Şükür ordakı böyük mərəsələrdə neçə il tehsil alıb qayıtdı Şuşa şəhərinə, cavan olsa da, hörməti-izzəti o biri ruhanılırı kölgədə qoydu. Atalar deyib ki, ağıl yaşda deyil, başdadı. Cins adam olmaq dövlətdə, varda döyü! Hacı Şükür o biri mollalar kimi acıgöz deyildi, kasıblardan pul almazdı. Hər gün adı kəndli paltarı geyib Cıdır düzündə tikdirdiyi evin həyatində işlərdi, cürbəcür ağaclar əkerdi, dirrik becerərdi. Minberdə danışarkən camatı öz halal zəhmətilə dolanmağa, nainsaf, əyri iş dalınca getməmeye, fəqir-füqəraya əl tutmağa çağırardı. Ona görə də kasıblar həmisi Hacı Şükürün yanına məsləhətə gələrdilər, çetinliklərini, sirlərini ona açıb deyərdilər. Cavan Hacı Şükür bir gün Alyanlıdakı qohumlarına qonaq gedəndə Xanım arvadın böyük qızı Bəyazı görüb ona elçi düşdü. Qızın da cavan Hacı Şükürdən xoş geldi və onlar evləndilər.

**CAVAN BAYRAMLA GÖZƏL FATMANIN ƏHVALATI**

Bu əhvalatdan üç il sonra Qara Əmrəh, Xanımın en güzel qızı Fatmaya elçi göndərdi. Qara Əmrəh sayılan nəsildən deyildi. Özünün də bir qatrla, beş-on keçidən başqa heç nəyi yox idi. Ona görə də Xanımı di gotürdü, elçiləri söyüb qapıdan qovdu, ancaq Qara Əmrəh bir könlündən min könlə qızə aşiq idi, dedi ölü var, döndü yoxdu! Cavan tay-tuşlarını başına yiğib bir gün qız bulaqdan qayıtdığı zaman onu götürüb qaçırdı. Bir ildən sonra Fatmanın bir oğlu oldu, adını qoysular Cəlil.

Ancaq Xanım sakit olmurdu ki, olmurdu. Hər gün Fatmanı xəlvəti çağırtdırb öyrədirdi ki, boşan o qara köpek oğlundan, gözəl-göyçək qızsan, yüz müşterin olacaq.

Axırda Fatma uşağı da götürüb gəldi, oturdu evlərində. Amma Qara Əmrəh Fatmanı boşamaq istəmədi. Xanım arvad papırosunu tüstüdə-tüstüldə divan-dərəni qatdı bir-birinə və axır ki, Fatmanı boşatdırdı.

Bu əhvalatdan iki il sonra yay vaxtı Fatma Şuşaya, bacısı Bəyazığlı qonaq getdi. Axund da baldırının gelişinə çox şad oldu, onun üçün Ay-ulduz çarqat, qızıl boyunbağı, zərxara paltaqlı aldı. Bəyaz da bu parçaları şəhərsayağı tikdirdi, gözəl əndamlı, alagözü, qırırmısaçı Fatma geyinib-kecinib bacısıyla Cıdır düzünə gəzməyə çıxanda handa bir bəy qızı ona həsəd aparırdı. Cıdır düzü qız-gəlinlərin, oğlanların seyr-səfa yeri idi. Qız-oğlan bəyənmək isteyənlər Cıdır düzünə çıxardılar. Cıdır düzünün bir tərəfi şəhər, o biri tərəfi «Xəzinə qayası» deyilen dərin uçurum idi. Uçurumun dibile Daşaltıçay axırdı. Cıdır düzündən tüzəşəq baxanda çayın qıraqındakı adamlar güclə seçilirdi. Çaydan o tərəfdə – ta uzaqlarda gümüşü duman içində görünən Ziyarət, Kirs dağlarına qəder qalın məşələr uzanıb gedirdi. Daşaltı çayının qıraqında, sıldırımlı qayaların arasında qədim bir qalaça vardi. Deyilənə görə, bu qalaçanı Qarabağ hakimi İbrahim xan tikdirib ki, yadelli şahlar güc geləndə xan köçüb orada sakin olsun. Qalaçanın gizli yeraltı yolu vardi ki, ondan savayı başqa yerdən ora girmək mümkün deyildi. Şuşa qalasının o biri tərəfində, Arana gedən yoluñ üstündə qədim qala hasarının yanında başqa bir gəzmək yeri də vardi. Bura «Ərimgəldi» deyirdilər. Ona görə «Ərimgəldi» deyirdilər ki, yayda aran kişiləri arvad-uşaqlarını götürüb dönyanın en sefali yaylaqlarından olan Şuşa qalasında qoyub, əkin-biçinlərini yiğib-yiğisidirənək üçün, kimi da ticarət işləri üçün arana qayıdardı. Cavan gelinlər də axşamçağı Ərimgəldidə oturub göz işlədikcə uzanıb gedən arana tamaşa eləyə-eləyə ərlərinin yolunu gözleyərdilər.

Qarabağ xanendeler, sazəndeler yurdudur. Yayda Şaşa qalasının  
her gəzməli yerinde bir deste sazənde əlib-oxuyurdu. Onda görədində  
ki, Xezinə qayasının en uca zirvesi olan Üçməxidən kimse zil səsle bir  
«qatar» oxudu. Buna cavab olaraq, Ərimgeldidən kimse bir şikəste çə-  
ğırdı. Qulaq asardin, deyerdin, bəs, bu səsler dünyanın o tayından, yə-  
ni, bize məlum olmayan ayrı bir dünyadan gelir. Özü de ne qəder möhkəm  
adam olsayıdı, üreyini yumşaldıb mumə dönderərdi. Eh... sizi  
inandırıram ki, Xezinə qayasının uçurumunda, Topxana meşəsində,  
Ərimgeldiye gələn aran yollarında o səsler hələ de durur... Beli... bə-  
li, durur! Mən o sesləri zaman-zaman eşidirəm.

Hə... Deyəsən, metləbdən uzaq düşdüm.

Gözəl bir yay axşamında, yəni, gün Ziyarətin üstündən o tərəfə  
aşanda, Fatma da, bacısı Bəyaz da zərxara geyən, müşk-enber saçan  
qız-gelinle Cıdır düzündə seyre çıxmışdı. Bir də gördü ki, vallah, uca-  
boylu kəhər ürgənin üstündə bir oğlan gelir, yemə, içmə, tamaşasına  
dur. Ayaqlarında güzgü kimi parıldayan uzunboğaz çekmə, eynində  
qızıl veznəli sürməyi çuxa, belində gümüş xəncər, başında sur dərisindən  
papaq, sağ yanağında qoşa xal, qumralbığı, qumralsaklı bir oğ-  
lan... Fatma ürəyində dedi: «İlahi! Bu, Həzəret Yusifdi, kimdi?...»

Oğlan gelib yanlarından keçəndə Fatma qanavuz çarşabının yaxa-  
sını açıb, alagözlü, qələmqaşlı üzünü oğlana göstərib gülümşədi. Oğ-  
lan ona baxıb ürəyində dedi: «İlahi, bu buluddan çıxan Aydi, nədi?...»

Oğlan kəhər ürgəni neçə dəfə dolandırıb alagözlü, qələmqaşlı gö-  
zelin yanından keçdi. Hər dəfə də gelin üzünü açıb ona göstərdi. Şaşa  
balaca şəhərdi. Hami bir-birini tanıydı. Bəyaz dedi:

– Bu oğlan Arazqıraxlıdı. Adı Bayram bəydi. Özü de neçərnikin  
idarəsində qulluq eleyir. Sonra gülümşəyib eləvə elədi:

– Keçən yay Şaşaaya yaylağa gələn gürçü knyazın qızı Tamara bu-  
na bənd olmuşdu. Gecə-gündüz oğlana dinclik verdi.

Conra Fatma öyrendi ki, oğlan Hacı Axundgilin məhəlləsində Za-  
rislı Cavadin evində olur.

Bayram bəy də öyrenib bildi ki, bu alagözlü, qələmqaşlı, qıvrımsa-  
lı gözəl Hacı Axundun baldızıdır, özü de duldur. Sonra Bayram bəy  
dul gelinləri cavan oğlulara, cavan qızları dul kişilərə calayan, aradı-  
zəldən, sözsezdirən Güllübeyimi salışdırıldı Fatmanın üstüne. Dedi ki,  
«gece adamlar yatandan sonra çıxsın Cıdır düzüne, səhbet eleyək».  
Güllübeyim yağı dilini işe salıb nə qəder elədi, Fatma dedi:

– Yox, iki dünya bir ola, biri de heç, mən naməhrəmə görüşmə-  
rem. Məni isteyirse, Hacı Şükürün yanına elçi göndərsin.

Fatmanın eşqi Bayramı Kərəmdən də betər gənə salmışdı, bir gün

onu görmeyende deli olurdu, odur ki, Kürdobaya sıfariş elədi ki, evle-  
nirəm, anam gelsin.

Sekine bir devə yüksü sovqat götürdü, kəhər madyanı özü mindi,  
kehər atı da oğlu Eyvaz, geldilər Şaşaya. Sekine evvel Fatmanın cins  
nesiləndən, özü de Hacı Şükürün baldızı olduğunu eşidib şad oldu. An-  
qaldı dünyani dağıtsın: «Xanların, bəylerin, hampaların qızları Bayra-  
min həsrətində, küçəye çıxanda tamaşasına dururlar... Heylə bir oğ-  
lan indi gelib yani kiçiklülə dul arvad alsın?!»

Ancaq Sekine baxıb gördü ki, xeyr, bu alagözlü gelin oğlanın ağ-  
lini yaman oğurlayıb, oğlan ondan el çəkməyəcək, ona görə de Seki-  
ne acıq eləyib qayıtdı Kürdobaya. İş bele olanda Bayram Şuşadakı dos-  
tunun atasını iki aqsaaqqalla Hacı Şükürün yanına elçi göndərdi və bir  
aydan sonra kurd qızı Fatma oldu Bayram bəyin haqq-halal arvadı.

... Sonra onların bir qızı oldu, adını qoydular Yaqt, sonra da bir  
oğulları oldu, adını qoydular Nuru.

#### NADIRI TAXTDA GÖRMÜŞ KAMIRXAN QARININ ƏHVALATI VƏ BAYRAM BƏYİN QARABULAÇA GƏLMƏSİ

İndi sənə kimdən danışım, Kamırxan qardan...

Qarabağda bir adamın çox yaşlı olduğunu bildirmək istəyəndə za-  
rafatyana deyərdilər: «Filankes Nadiri taxtda görüb». Amma Kamırxan  
qarı, doğrudan da, Nadir taxtda görmüşdü, yəni, Nadir şah Qarabağa  
hücum eleyəndə o, nişanlı qız imiş. Amma mən Kamırxanı görəndə  
qarı o qəder qocalmışdı ki, balacalaşıb olmuşdu bir tikə, gözleri də ol-  
muşdu noxud boyda. Kamırxan qarılıq Güney Güzdek kəndində olur-  
dular. Kend Ərgünəş meşələrinin yaxınlığında idi. Kamırxan qarı na-  
ğıl eleyirdi ki: «men nişanlı qız idim, bir gün səs düşdü ki, İran şahı  
Nadir qoşun çekib, gelib Qarabağın üstüne, kəndləri dağdır, adamları  
qılıncdan keçirir. Biz de ayın-oyunumuzu ata-eşşeyə yükleyib qaçıq  
Ərgünəş meşəsinə. Mənim babam ağır xeste idi. O bize dedi ki, hamisi  
birdi, mən sizinle gedə bilmeyecəm. Yanuma bir bardaq su, bir az da  
çörekdən-zaddan qoyun, gedin.

Biz də nəelac qalib onun yanına bir bardaq su, bir tabaq da çörək  
qoyub qaçıq. Neçə müddət Ərgünəş meşələrində qaldıq. Nadirin qo-  
şunu çekilib gedəndən sonra gelib gördük ki, damın qapısı qoyub get-  
diyimiz kimi örtülüdü. Amma qoca yoxdu. Kişi gedib meşələri, çöl-  
ləri qarış-qarış gəzdilər ki, bəlkə babamdan əsər-əlamət tapsınlar, am-

ma heç nə tapmadılar. O vaxt aqsaqqallar fikirleşib dedilər ki, kişi Al-lahın mömin bəndəsi olduğu üçün məlekler gəlib onu aparıblar göye.

Kamırxan qarının neçə qızı, neçə oğlu olmuşdu. Ancaq mən qızı Xələse barədə demək istəyirem.

Xələse tez-tez danişan, bir yerde duruş getirib dayanmayan bir qız idi. Onu aldılar Qarabağda hamının tanıldığı, hamının hörmət elədiyi Abdulla Əfəndinin qardaşı Ağa Məhəmməd Əfəndiyə.

Xələse nənenin dörd oğlu, bir qızı oldu. Ancaq uşaqlar lap körpe ikən Ağa Məhəmməd Əfəndi vəfat etdi, cavan, gözel-göycək bir gelin olan Xələse də, Kürdobağda Səkinə kimi, Alyanlı meşələrindəki Xanım kimi, dünyanın bütün zövq-səfəsindən gözünü çəkərək əre getməyib, başladı uşaqlarını böyütməyə. Güneylərdə oturan qocalar başlarını ağır-ağır tərpədib onun haqqında dedilər:

– Sağ olsun, kişi qızıymış...

Nə qədər uşaqlar körpe idi, qonşu kişiler:

– Qorxma, bacı, – deyirdilər. Yerini şumlayıb əkirdilər. Hov eləyib taxilini biçib döyürdülər.

Ortancı oğlu Abdulla çox fərasətli, zirək uşaq olduğu üçün əmisi Abdulla Əfəndi məsləhət gördü ki, onu Güney Güzədkən səkkiz kilometr aralıdakı Qarğabazar kəndində açılan beşillik rus-tatar məktəbinə qoysunlar.

Abdulla her gün qarda, tufanda səkkiz kilometrlik Qarğabazar kəndinə ayaq döyüb bu məktəbi qurtardı.

Yaşda özündən böyük bacısı Şirinin əri Əbdüləziz Qarabulaq kəndində tikinti şəyləri satan böyük mağaza açmışdı, gödək, savadsız bir kişi idi. Güclə qol çəkə bilirdi, amma biclikdə səytana papiş tikərdi. Abdullanı götürdü öz mağazasına satıcı. Abdulla rus dilini bildiyi üçün Moskva, Xarkov kimi şəhərlərdən mal alıb getirməyə yeznəsi onu göndərirdi. O da, çox cavan olsa da, bu cür işləri böyük məhərətlə yerie yetirirdi. Bilmirəm, necə oldusa, üç-dörd ildən sonra Abdulla mağazaya şərik çıxdı. Sonra yeznəsindən ayrılib özü o cür mağaza açdı. Az zamanda əli elə getirdi ki, yeznəsini sixişdirdib bazardan çıxardı. Ona görə də yeznəsi Əbdüləziz, Abdulla ile oldu həmişəlik düşmən.

Söhbəti yene də herleyək kürdabalı Bayram bəyin üstüne. O bir müddət Şuşada qulluq eləyəndən sonra onu Qarabulaq şəhərinə pristav teyin elədiłər.

Bayram bəy, oğlu Nurunu gimnaziyaya götürüb qoydu ki, poçt naçalnikı olan dostu İvanovun evində qalıb oxusun. Arvadı Fatma xanımıla qızı Yaqutu da götürüb gəldi Qarabulaq şəhərinə. Araz boyuna ses düşdü ki, kürdabalı Səkinənin oğlu Bayramı Qarabulağa pristav göndəriblər. Obalardakı dövlətli aqsaqqallar dəstə-dəstə bəyin görüşünə

gəlirdilər, özləri de əlbette ki elibət gəlmirdilər, bahalı-bahalı sovqatlarla gelirdilər. Kimi at, kimi dəvə, kimi qiymətli xal... Bayram bəy de atları, dəvələri verirdi qardaşı Eyvaz aparıb Kürdobağda qatıldı öz dövlətinə. Buna da Fatma xanımın acığa tutmağa başlayırdı:

– Ay kişi, – deyirdi, – hər şeyi verirsin qardaşına, bəs, fikirləşmir-sen ki, axı, bizim də oğlumuz, qızımız var?

Bayram bəy də arvadına açıqlanıb deyirdi:

– Senin borcuna qalmayıb, arvadsan, otur arvad yerində.

O vaxtdan da Fatmanın ürəyində erinin anasına, qardaşına qarşı bir kin düyünləndi. Səkinənin Fatma ilə arası olmasa da, tez-tez oğlunun görüşünə gəlirdi, hər geləndə də Bayram bəy onu payla, sovqatla yola salırdı.

Bayram bəy isteyirdi ki, qardaşının qoyunu, atı, dəvəsi o biri dövləti tərəkəmelərindən əskik olmasın, el yaylağı, arana gedəndə Meşədi Gülməmməd oğlu Eyvazın köçü o birlərindən kasib görünməsin. Cox çəkmədi ki, Bayram bəyin hörməti-izzəti lap naçalnikin özündən də artıq oldu.

Bunun bir səbəbi də o idi ki, Araz boyundakı adlı-sanlı qaçaqlar kürdabalı Bayram bəyi öz adamları hesab edirdilər, onun başına and içirdilər. Cünki Bayram bəy onların öz içində çıxmışdı, yəni, onlar kim reiyyet oğlu idi, özü də cins nəsildən idi. Bir dəfə belə bir əhvalat oldu. Qəzaya Volkov adlı təzə naçalnik gəlməşdi. Bir az keçəndən sonra o gördü ki, camaatın bütün işi-sözü pristav Bayram bəylədi, onu heç sayan yoxdu. Başladı Bayram bəyi burunlamaga. Xəbər getdi qatdı Qaçaq Süleymana. Qaçaq Süleyman padşahdan qaçmışdı. Camaatla işi olan deyildi. Kasıblara, əlsiz-ayaqsızlara kömək eləyərdi, igidliyi də Qaçaq Nəbi kimi dillerde dastan olmuşdu. Qaçaq Nəbi aynalı tūfəngin zamanında ad almışdı, Qaçaq Süleyman da onatalınan...

Bir gecə naçalnik evində eyleşib xanımı ile şidirgi söhbət elədiyi zaman qapı taybatay açıldı, Qaçaq Süleyman əlində onatalan içəri girdi. Naçalnikin arvadı qışqırdı. Süleyman tapançasını qobura qoyub arvada dedi:

– Qorxma, xanım, biz adam yeyən deyilik.

Xanım bu solğun, sarıbeniz, ariq oğlanın nə dediyini başa düşməs də, onatalanı qobura qoyduğunu görüb sakit oldu. Qaçaq Süleyman naçalnikə dedi:

– Qospadın komandor (o, paqonlu çar naçalniklarının hamisini «komandor» adlandıırırdı), əgər, bu mahaldan sağ-salamat getmək istəyirsənə, kürdabalı Bayram bəylə işin olmasın!

Naçalnik azərbaycanca yaxşı bilməsə də, Qaçaq Süleymanın nə demək istədiyini başa düşüb dedi:

- Yaxşı... yaxşı!

Qaçaq Süleyman naçalnikə dedi:

- Komandor, dediklerimi yaddan çıxarsan, yaxşı olmayıacaq!

Sonra naçalnikin cavan arvadına:

- Bağışla, xanım! - deyib qapıdan çıxdı.

Bu əhvalatdan sonra naçalnikin yanında Bayram bəyin bir sözü iki olmadı.

#### CAVAN TACIRLƏ PRİSTAV QIZININ ƏHVALATI

Bayram bəyin qızı böyüyüb mina gerdənli, uzunsaçlı, bulaq suyu kimi şəffaf gözlü bir gözəl olmuşdu. Qocası Səkinədən gələn bir xal qar kimi ağ boğazının yanına qonmuşdu. Müəllimlər gelib ona evdə ders vermişdilər. Kürdobalılarla yaylağa, arana köçəndə qız at minib oğlanlarla cıdıra çıxardı, nişana atardı. Şahnamenin rəvayətlərini, Füzulinin, Natəvanın qəzəllərini oxuyardı. Anası Fatma xanımın tütinündən götürüb xelvetce çəke-çəke öyrənmişdi papiroса. Qulluqçularına o vaxtın en bahalı papiroсundan alındıb atasından gizlederdi, anası Fatma xanım qızının papiroс çəkdiyini bildirdi, amma bir söz demirdi. Çünkü özü də ele bu yaşlarında anası Xanundan papiroс çekmek öyrənmişdi, özü də anası Xanım kimi ezzazlı deyildi, üreyiyumşaq arvad idı. Bayram bəyin hər ay oğluna kifayət qədər pul göndərməsine baxmayaq, Fatma xanım da erindən gizlin eyzen ona pul göndərərdi. Ucابولو, alağözlü, Həzər Yusif kimi gözəl bir oğlan olan Nuru bəy də pulları sağa-sola səpələyib kef çəkerdi. Şuşa qalasının ermənilər yaşayışında olan klublarda sehərcən qızlarla rəqs edərdi...

Yaqtı her tərefdən elçilər gelirdi, amma Bayram bəy anası Səkinənin, Kürdoba ağsaqqallarının məsləhətə Muradxanlı obasından olan Hacı Hüseynin oğlu Məherrem üçün gələn elçilərə söz verdi. Hacı Hüseynin dörd-beş min qoyunu, neçə yüz atı, neçə devəsi var idi. Özü də tikanlı tayfadən idı. Obanın yarısı onun qohum-qardaşı olub, hamısı da sayılan, karlı adamlar idı. Hacı barmağını qaldırsayıdı, yüz atlı, tüsəngli adam hazır olardı. Məherrem də at minib tüsəng tutan boy-buxunlu, yaraşlıqlı bir oğlan idı. Neçə devə yükü yağı, motal, neçə qaradış erkek, neçə möteber ağsaqqal geldi, ne qədər qızıl, zinət, zərxara, parça getirdilər. Yaqtı nişan taxdılар.

Sonra Hacı Hüseyn, Bayram bəyi bütün ailəsilə Haramiya qonaq çağırıldı. Qonşu obalardan da adlı-sanlı adamlar geldi, erkekler kəsildi, hərəsi iki vedre sututan iri qazanlar asıldı. Böyük qonaqlıq oldu, sonra en qacağan atların cıdırı başlandı. Nişanlı oğlan atın qızığın qaçarağın-

#### Gəriyə baxma, qoca

da beşənlişlə dalbadal səkkiz nişana vurub igidiyini göstərdi. Yaqtı da laçiq çətənəsinin arasından baxıb gülməsdi, zarafatçı gəlinlər də bunu görüb bicliklə bir-birinə göz vurdular. Oğlanın boy-buxunu, at minmeyi qızın xoşuna gelirdi. Amma heç bir dəfə də üz-üzə əyləşib səhəbet ələmedilər. Atalar qərara aldılar ki, payızda, yəni, el dağdan qayıdanda toy eləsinilər. Ancaq bu dünyada azmi qəribə işlər olur?!

Qarabulaq şəhərinin şimal tərəfində, bir-birindən aralı olan Qurucaya Kəndələçayın arasında başıkesik ehrama oxşayan Qarı dağının Qoy əvvəlce ondan danışım.

Şəhər otuz doqquz gün mühasirədə qalaraq, uzaq məmləkətən qoşun çəkib gəlmış şahla vuruşdu. Qırıncı gün şahın iyirmi yaşlı cəsur oğlu Maliktac beş yüz nəfər seçmə pəhləvanla hasarın bir tərəfindən hücum edib şəhərə girdi. Onun ardınca bütün qoşun yol tapıb şəhəre doldu.

Yerli əhalinin inadından, təslim olmaq üçün dəfələrlə edilmiş tekli redd etməsindən qəzəblənmış şah vəziri Taygöz Yusifi çağırıb kimseyə aman verməməyi əmr etdi.

Taygöz Yusif şəhərin sağ qalmış yeddi min əhalisini usaqdan böyüye qılından keçirdi. Evlər dağıdıldı. Qan su yerinə axdı.

Üçgündür qırğından sonra şah şəhərdən çıxıb yaşı bir təpə üstündə çadırlar qurdurdu. Üç gün, üç gecə şadıyanlıq etməyi, qalibiyət badələri qaldırmağı qoşun əhlindən əmr etdi.

Qızıl işləmeli, firuzə rəngli kuzələr yeddiillik Şiraz şərabları ilə dolduruldu. Əti məcun olan beşşilik qara erkəklər kəsildi. Ovcular Qarabağ meşələrindən tükləri alov kimi yanın qırqovullar gətirdilər.

Hökmdar yeddi dıraklı çadırında, yeddi tırma döşək üstündə ayaşdı. Atlas geyimli Nişapur sazəndələri gəldi. Süfrələr döşəndi, qızıl qədəhər düzüldü. İlk badələr qaldırılan zaman yetmiş yeddi şeypur şahlar şahının qələbesi şərəfinə gurladı.

Lakin ele bu vaxt şahın qorxunc vəziri Taygöz Yusif içəri girib hökmdarın hüzurunda yere qədər təzim etdi. Şah boşalmış qədəhini yanındakı qara qula verib qaşlarını çatdı.

- Haradasan, vəzir? - Yoxsa, mənim qələbəmin təntənəsi, sənəcə, mənasızdır?

Taygöz Yusif bir daha yerə qədər təzim edib:

- Qibleyi-alem, - dedi, - men aciz Yusif sənin sadiq qulunam. Şahlar şahının hüzuruna gecikməyimin səbəbi var.

Hökmdar vezirinin səsindəki qara xəber əlamətini duyaraq:

- Ne olub, vəzir? Tez söyle! - dedi.

Vəzir üçüncü dəfə təzim edib:

– Qibleyi-aləm yüz iller sağ olsun! Oğlun Maliktac xəstələnmişdir, – dedi.

– Ne danışırsan, vəzir? – deyə şah ayağa qalxdı.

Şahzadə Maliktac qonşu çadırda, qızdırma içinde yatırdı. Hər tərəfində yeddi qara qul, əlləri döşündə, sükut içinde dayanıb gözlərini ona zilləmişdi.

Hökmdar, vəzirin müşayiəti ile çadırda daxil olduqda qullar yere döşənib alınlarını torpağa qoydular. Sonra qalxıb dalı-dalı on addım geri çekildilər. Şah oğluna yanaşın, barmaqlarında ləl-cavahir sayışan ağ elini onun alına qoydu.

– Oğlum, Maliktac! – deyə həyəcanla səsləndi.

Lakin xəstədən cavab gelmedi. O zaman şah rəngi ağarmış üzünü vəzirə sarı çevirib qorxulu və titrək səsle:

– Bu saat hər tərəfə çaparlar göndərilsin. Qoy dünyanın bütün biliciləri buraya toplansın, – dedi.

Şah bütün günü oğlunun başı üstündən tərənmədi, gözlərini yummadı. Heç nə yemedi.

Səhəri vəzir qayıdıb:

– Qibleyi-aləm, – dedi, – şəhərdə ancaq tek-tek qocalar, uşaqlar qalıb, qırılan qırılıb, sağ qalanlar da gecə ikən meşələrə qaçıb. Çox axtarandan sonra bir falçı qarıya rast gəldik.

– Bəs, falçı nə oldu? – deyə şah qəzəble soruşdu.

– Gəlmədi. Şahzadənin yanına getirilməsini istədi. Mən onu ocağa atdırıb yandırırdım, qibleyi-aləm, ancaq...

Şah vəzirin sözünü kəsib:

– Taxt-rəvən hazırlansın, – dedi.

Hökmdar öz rəiyəti ilə birlikde insan cəsədləri ile dolu xaraba küçələrdən keçib, balaca bir komanın qabağında dayandı. Taxt-rəvəni qulların ciyinindən alıb yere qoydular. Şahzadəni ehtiyatla içəri getirdilər. Yarıqaranlıq evin içinde ucaboylu bir qarı durmuşdu. Şah daxil olan zaman o, yerində qırmızıdanmadı, təzim etmedi, bir heykel süknəti ilə dayanıb durdu.

Şah keçib xəstənin baş tərəfində qoyulmuş döşək üstündə əyləşərək:

– Qarı, – dedi, – deyirlər, sen cinlerin, ugursuz ruhların dilini bilirsən. Sağalmaz dəndlərə dava edirsən. Budur, mənim oğlum Maliktac od tutub yanır. Meşum ruhlar onun hüşunu oğurlayıb aparmışlar. Səndən əlac istəyirəm, qarı! Əger, onu sağıltısan, evinin direklerini qızla tutduracağam. Əger, xeyanet etsən, cohenəm kimi zəbəne çəkib yanaqaqsan.

Qarı:

– Mən anayam, – dedi və bir qab su alıb taxt-rəvanın qarşısında yere çökdü. Sonra dodağının altında nə isə oxuyub suya üfürdü və bir an kasaya diqqət edərək ağır zehmi nezərlərini qaldırib:

– Ey şah, – dedi, – men burada minlərlə qəzəbli ruh görürem. Onlar xəber alırlar: «Şah oğlunu çoxmu sevir?»

– Ne danışırsan, qarı? – dedi. – O mənim yeganə varisimdir. Böyük bir məmlekət gününü ona dikmişdir. Mən yeddi il dua edib, yeddi min qurban kesəndən sonra böyük Yaradan onu mənə etə etdi. O böyüdü, Kəyan mülkündə birinci pəhləvan oldu.

Falçı təkrar suya baxıb:

– Ağsaçlı bir qarı soruşur: «Şahzadənin anası varmı?»

– Var, qarı, – dedi, – onun anası Xədicəbanu yer üzündəki arvaların en xoşbəxtidir. Çünkü o məne Maliktac kimi oğul bəxş etmişdir. Tez ol, qarı, oğlumun derdində əlac et. İndi Xədicəbanunun yuxusuna qara ilanlar girir.

Qarı bayaqdan bəri ilk dəfə olaraq başını qaldırb xəstə şahzadəyə baxdı və eله bil ki, oğlanın solğun gözəlliyi onun gözlərini qamaşdırıcı. Qarının kirpikləri qırıntıdı, bəbekləri böyük quru bir parılıtlı ilə yandı. Qarı qalxıb xəstəyə yanaşı. Damarları çıxmış quru və kobud elini onun sinəsinə qoydu.

Xəstə göz qapaqlarını qaldırdı. Yaralı ceyran gözlərinə bənzər bir cüt qara, mələlərə arvada zilləndi. Qarının güneşdən və dərdən yənib qaralmış heybətli üzü qəribə bir nurla işqlandı. Axi, o, ana idı.

Sonra qarı dağlara gedib bir ətək çiçək getirdi. Onların şirəsini çəkib qaşıq-qaşıq xəstənin boğazına töküd. Gecə-gündüz yanından tərənmədi.

Şəhərdə sağ qalmış yerlileri ona lənet yağırdılar. Güneylərdə oturan qocalar onu gördükdə, gözlərini endirib ayaqlarının ucuna baxdılar, yadelliilerin nəzerindən iraq yerdə görüşən arvadlar başını bulayıb:

– Eh, Ballı qar, imansız oldu, – dedilər.

Xelvete düşəndə uşaqlar onun ardınca düzülib:

– Ay falçı, bəs, qızıl başmağın hanı? – deyə tonə etdilər.

Qarı hemyərililərinin bütün bu nifretini sükkutla qarşılıyır, hər gün dağlara gedir, qucaq-qucaq çiçək getirir, xəstəni müalicə edirdi.

Nehayət, yeddi gündən sonra şahzadə gözlərini açıb yemək istədi. On birinci gün isə, onun tamamilə sağalıb ayağa qalxdığını qoşun əhline xəber verdilər.

Şah falçıya bir kisə qızıl verib:

– Qarı, – dedi, – o çiçəklərin hikmətini aç mənə söyle.

Qarı başını bulayıb:

— O sırı mən heç kəsə aça bilmərəm, hökmədar, — dedi. — Ancaq oğluna o çiçəklərdən çəkilmiş ele dərman verərəm ki, bir də azar üzü görmez.

Bu sözlərdən sonra qarı qızılırlı rəngli maye ilə dolu bir kasa getirdi. Şah kasanı alıb burnuna tutdu:

— Bu müşkdür, ənberdir, nedir, qarı? Ətri insanı bihuş edir.

— O dönyanın ən nadir çiçəklərindən çəkilib, — deyə qarı cavab verdi.

Hökmdar dərmanın yarısını özü içib qalanını da oğluna vererek:

— And içirəm ki, mən ömrümde bu şirinlikdə şerbet görməmişəm, — dedi.

Şahzadə qalan şirəni son damlasına qəder içib, kasanı qaytardığı zaman falçı rahat nəfəs aldı. Şah qarının üstüne daha bir kise qızıl tulayıb, yanında dayanmış Taygöz Yusifə müraciətə:

— Vəzir, — dedi, — o vaxt uğursuz ruhlar mənim şənliyimi pozmuşdu. İndi dünyada heç bir dərdim yoxdur. Qoşun əhlindən təşəkkür etmək, üç gün, üç gecə elə bir şadıyanlıq etsinlər ki, göyde güneşin üzü tutulsun.

— Atılan ox bir daha geri qaytmaz, hökmədar, hər deqiqənin bir hökmü var! — Ballı qarı astadan dilləndi.

— Dəlimi olmusan, arvad? Nə danışırsan? — deyə şah qəzebleyən rəndən qalxdı və birdən mədesində hiss etdiyi ağrından sarsılaraq əl atıb vezirin ciyinindən yapışdı.

Ele bu anda şahzadə de kökündən qırılmış serv kimi silkələnib, arxasında dayanmış qara qulun quçağına aşdı.

— Zehər! — Hökmədarın sinəsindən vəhşi bir səs qopdu.

— Beli, zəhər... — deyə Ballı qarı arxayınlıqla tekrar etdi.

Şah, yerdə ilan kimi qırırlan oğluna baxıb:

— Vəzir, elac! — deyə qışqıldı.

Və ayaq üstündə dayana bilməyib, döşeyin üstüne yixildi. Sonra başını qaldırıb:

— Qarı, — dedi, heç olmasa, oğluma bir çare elə. Axi, sən onu ölüm-dən qurtarmışın, axtı, sən deyirdin mən anayam.

— Beli, qibleyi-aləm! — deyə Ballı qarı «ah» çekdi. — Mən anayam!..

Sah ilə oğlu dehşətli əzablardan sonra öldüllər...

Taygöz Yusifin emri ilə qarını öz otağında qoyub qapını bağladılar. Sonra qoşun əhlinin hər biri onun komasının üstüne bir at torbası torpaq tökdü. Gündün axırında güneşin son işığı Savalanın zirvesindəki buludlarda saralıb sənən zaman qarının koması üstündə böyük bir təpə qalxdı. Sonra yağan yağışlar onun torpağını berkətdi. Gələn bahar təpədə sən tikanlı boz qanqallar bitdi. Təpəyə «Qarı dağı» dedilər.

Sonrakı esrərlərin külekleri, selləri şəhərin xarabalıqlarından heç bir əser qoymadı. Onun yeri hər bahar qızıl lalələrle örtülen bir düzənlilik oldu. Şəhərdən yadigar yalnız Qarı dağı qaldı. O vaxtdan bəri Qarı dağının altından bir çeşmə qaynayır. Uzaq mənzildən gəlib-keçən yolcular onun suyundan içib ürəklərinin yanığlığını söndürürler...

Yaz-yay axşamlarında şəhər əhli Qarı dağına, Quruçayın kənarlarına, çaydan bir az beridəki Molla Yaqub bağına gəzməyə çıxardılar. Molla Yaqub malakan olub, əsl adı da Yakov idi. Uzunsəqqal, xoşrif bir kişi idi. Yerli əhali Yakovu azerbaiyancılaşdıraraq Yaqub eləyi yanına da molla sözünü əlavə etmişdi. Vaxtile çarın bu yerlərə sür-gün əldədiyti malakanların dövlətli ağsaqqallarından idi. Molla Yaqub da öz qaydası ilə yerli əhalinin, yəni, biz azerbaiyancılarının bütün xeyrinde, şərində iştirak eləyib, hörməti bir şəxs kimi yuxarı başda əyləşdirildi.

Molla Yaqub şəhərdən aralı, həmin Quruçayın yaxınlığında saldı-ğı bağda nadir ağaclar əkmişdi. Yazda bu ağacların hərəsi bir cür çiçək açır, bir cür etir saçırı. Molla Yaqub bağıni cəperləməmişdi, yəqin ona görə ki, yazda-yayda gəzməyə çıxan adamların ayagını bağdan kəsmek istemirdi. Öz qaydası ilə adamlar da Molla Yaqubun bir ağa-cına, bir meyvesine də toxunmadılar, ancaq dəcəl uşaqlara görə bağın qoca bir qarovalıçusu var idi, o da bağın aşağı tərəfində hündür bir təlvar qurub, gecələr orada yatardı...

Bir yaz axşamı əynində bahalı tünd parçadan kostyum, belində qızıl toqqa, ayaqlarında par-par parıldayan şiblət çəkme, başında qiy-metli sur dərisindən papaq, qaragöz, qaraqış, enlikürək bir oğlan olan Abdulla öz dostlarıyla Molla Yaqubun bağına gəzməyə çıxdığı zaman orada bir deşə qızılolinin içinde pristav Bayram bəyin qızı gözəl Ya-qutu görüb bir könlükən min könlüle vuruldu ona. Əynində uzun qano-vuz tuman, ayaqlarında dikdaban tuflı, zərxara arxalığının üstündən in-ce belinə daş-qasa tutulmuş enli qızıl kemər çəkilən, boğazının altında qızıl silsilə, ağ bileklərində qızıl bilerzik olan gözəl Yaqut da cavan ta-cire baxıb gülürməsədi. Bu vaxt yenice daşmış Quruçay qüdrətli nəşə ilə qıjıldayırdı, yenice açılmış erik çiçəkləri arasında quşlar sevinclə çiğ-rişirdi, qurşağı qəder qalxmış yaşılı bugda zəmillerinin üzərində əsib ge-lən etirli meh Yaqutun geriye sürüşmüs ağ, ipək kəlağayı altından çı-xan xurmayı saçlarını xəsif-xəsif tərəfdirdi. Bağın üst tərəfindən ke-çən ve etrafında sarı, firuzəyi, qırmızı çiçəklər bitən cığırda dayanmış qızlar cavan tacırın Yaquta necə baxdığını görüb gümüş qəhəhələrlə gülürdürlər

... Sonra cavan tacır pristav Bayram bəyin ailesi yaşayış ikimətə-beli binanın qabağından gündə on dəfə belədən-belepə kecməyə baş-

ladi. Hər dəfə de nişanlı qız ona baxıb gülümseyirdi. ... Tacir oğlan da gülümseyirdi. İkisi de gözəl idi, ikisinin de mirvari kimi dişləri göründü. Cavan tacir həc malakan qızı Katya ile görüşəndə belə olmurdı.

Yaqut da, nişanlısı Mehərrəmi görəndə belə olmurdı.

Cavan tacir bilirdi ki, pristavın qızı ondan da dövlətli bir oğlana nişanlıdır. Bir gün tacir ucaboylu təzə qazağı yəhərlı qesəng ürgenin üstündə hemin nişanlı oğlanın pristav yaşıyan evin heyətindən çıxdığını görüb xeyli pərişan oldu. Ancaq nişanlı oğlan ona əhəmiyyət vermədən ayaqlarını yavaşça tərpədərək cavan ürgəni çaplı gedəndən sonra qız yene de evyana çıxaraq Abdullaya baxıb gülüməsədi.

Səhər cavan tacir gözəl xətə, ipək kağızda pristav Bayram bəyin qızına aşiqanə bir namə yazıb axırını da Füzulinin qəzəlindən bu misralarla qurtardı:

Ah eylediyim sərv-i-xuramanın üçündür,  
Qan ağladığım qonçayı-xəndanın üçündür,  
Sərgəstəliyim kakılı-mışkinin ucundan,  
Aşuftəliyim zülfü-pərişanın üçündür.

Sonra Bayram bəyin Kürdobadan götürdüyi on altı-on yeddi yaşlı ev nökeri dələduz Bünyada bir qızıl beşlik bağışlayaraq, məktubu onun vasitəsilə göndərdi qızı. Yaqut da məktubu alıb gül-sənubərə bürünən dal evyana qaçaraq ürəyi atlana-atlana oxudu. Gözəlliyi haqqında, məhabəti haqqında qız öz nişanlısına belə sözər eşitməmişdi, nişanlısı onun «yay qaşları», «ox kirpikləri» haqqında, «müşkü-ənber saçan qulac-qulac saçları» haqqında ona bir kelmə də deməmişdi. Onu Bakı, Tiflis, Peterburq kimi şəhərlərə aparıb gəzdirməyini vəd etməmişdi. Cins qadın tayfası cins madyan kimidi. Nə qədər oxşanıb turmlansıa, o qədər mehriban olar...

Sonra Yaqut özü də bir namə yazıb Bünyad vasitəsilə göndərdi cavan tacire. Oğlanın şadlığı yere-göye siğmirdi. O saat yene bir namə yazıb verəndə, dələduz Bünyad dedi:

— Gərək mənə bir dəst dioqonal paltarlıq alasan, sonra kağızı aparım.

Ayri vaxt qəpiyin haqq-hesabını çəkən cavan tacir bu dəfə çək-çəvir eləməden sövdəger Məşədi Qaradan bir dəst paltarlıq alıb Bünyada verdi. Bünyad da gətirib paltarlıq zirzəməde odunların arasında gizlədərək, məktubu aparıb verdi Yaquta.

Oğlan bu məktubunda Yaquta təklif edirdi ki, gəlsin ona. Ancaq qız cavabında qəmgin-qəmgin yazdı ki, bu mümkün deyil, çünki o başqasına nişanlıdı. Özü də kəbinləri kəsilib bu gün-sabah toyları olasıdır

ve qız bu dərdli naməni «Leyli ve Məcnun»dan götürdüyü bu nisgilli misralarla qurtardı:

Ey möhnəti eşqden xəbərdar,  
Gör tanrı üçün nə möhnətim var!  
Qıl taleyi-ahime nəzare,  
Gör var isə rəhmin, cyle çarə!

O zaman cavan tacir qızı uzun bir namə yazıb dedi ki: «Gəl, səni götürüm qaçım». Oğlanın bu təklifi qızın gözələri qabağında bir ələm açdı. Bu ələmdəki qorxular qızı bir nağıl kimi cazibədar göründü, ləp Kərbələy İbxandan da o yana, şahlarla vuruşan qaçaq-quldur babalarının, at minib tūfəng atan Səkine nənesinin, atasının düşmənini güllə ilə vuran Xanım nənenin qanı qızın damarında qaynamağa başladı və o, oğlana yazdı ki, «səninlə lap tilsmili Qaf dağına da gedərəm».

Cavan tacir ağıllı oğlan idi, bilirdi ki, arxası Kürdoba, Arazqırığı tərəkəmələrinə bağlı olan, divan-dərədə sözü öten pristav Bayram bəyin nişanlı qızını götürüb qaçmaq nə deməkdir. Bilirdi ki, Hacı Hüseynin kəbinin gelinini götürüb qaçmaq nə deməkdir. Ona görə də, bu qorxulu işə diqqətə hazırlaşdı. Özü kimi zirək bir oğlan olan kiçik qardaşı Fərhadi kənddən getirdib mağazada oturdaraq şeylərin qiymətini, alverin yol-yolagasını ona başa saldı. Sonra ora-bura gedəndə həmişə faytonuna əyləşdiyi uzunburun, qumarbaz Çarvadar Həbibə çəğırib dədi:

— Gərək gece ikən bizi çatdırısan Ağdam!

Bele işlərdən Çarvadar Həbibin sümüyü oynağa gedərdi. O qiymət-filan danışmadan əlini sağ gözünün üstünə qoyub dedi:

— Sənin kimi oğlandan ötrü lap Fitilbörkə də gedərəm, özü də belə xeyir iş üçün.

Çarvadar Həbib bilirdi ki, cavan tacir faytonçudan, hamamçıdan, bir də dellekdən pul esirgəyen deyil. Çarvadar Həbib Şuşa qalasından idid. Dumanlı dağlarda, gözel sesli xanəndələrin «Segahını», «Rastını», «Çahargahı»nı eşidə-eşidə böyümüşdü. Məhəbbətin nə demək olduğunu bilirdi, özü də pəsdən oxuyan lotu bir oğlan idi.

Gecə bütün şəhər yatandan sonra Abdulla, Çarvadar Həbibin üç saz atlı faytonuna əyləşərək sürdürdü qızla vedələşdikləri yerə. Yaqut da pal-paltarla, zinet şeylərlə dolu çamadanını xəyanətkar Bünyada götürdərək xəlvetce evdən çıxdı. Onu da deyim ki, qız ona nişan gələn şeylərdən birini də götürmədi. Brilyant nişan üzüyünü də çıxarıb qoydu stolun üstüne.

Fayton tərpenəndə dələduz Bünyad fürsəti fövt eləmeyib cavan tacire dedi:

— Bes, menim salamatum?

Cavan tacir bu barədə evvələndə düşünmediyi üçün xırda pul götürməmişdi. Qızdan utanaraq, ele bütöv bir qızıl çıxarıb verdi Bünyada. Bünyad qızılı olan kimi götürüldü. Çarvadar Həbib:

— Yaman bic gedədi, — deyib güldü. Sonra çamadanları faytonun arxasına qoyub, diqqətən bağlıdı. Sonra qozlaya qalxaraq:

— Ya Allah! — deyib atları terpetdi.

Fayton sessizcə şeherdən çıxıb şose yola düşdükdə, Çarvadar Həbib atların cilovunu boşaltdı, bütün günü möhkəm yeyib dincələn hərin atlar Ağdama doğru həvəslə götürüldü. Onlar bu yolu çox getmişdilər, bilirdilər ki, onları qabaqdakı dayanacaqlarda ağ arpa, serin bulaq suyu gözleyir.

Fayton gecənin sessizliyində şeherdən çıxaraq bir qədər gedib evvel xoş şırıltı ilə axan Hacılı arxını keçdi. Sonra köpfükleri Ay işığında ağaran, qızmış ner kimi nərildəyen Quruçaya yaxınlaşdı. Çarvadar Həbib atların cilovunu çekib dayandıraraq, düşüb keçəlatı diqqətən nəzərdən keçirdi. Abdulla da faytondan qalxıb baxdı. Adama elə gəlirdi ki, dağlardan hücumla gələn bu çayın qabığında heç nə dayanmaz. Ancaq Çarvadar Həbib sakitcə qozlaya qalxıb:

— Ya allah! — deyərək cilovunu terpetdi.

Atlar özlərini cəsaretlə vurdular çaya, cavan tacir isteklisinə pııldadı:

— Qorxmursan ki?

Qız, Ay işığında oğlana yanaklı baxıb gülümşədi:

— Nədən qorxacam?..

Bu onların arasında olan ilk mükalime idi.

Su faytonun ayaq qoyulan yerinə qədər qalxmışdı. Əlbette, bu keçəlat çayın en dayaz yeri idi. Ancaq su iti axlığı üçün az qalırdı faytonu aşırsın.

Kürdoba camaatı yaylağa köçəndə qız atla, dəvə ilə bele daşqın çayları çox keçmişdi. Ona görə də, cavan isteklisinin narahatlığı qızı əyləndirirdi.

Çarvadar Həbib atları ürekłendirmek üçün cürbəcür səsler çıxarırdı. Çayın ortasına çatdıqda cavan tacire elə gəldi ki, düz-dünya Ayın işığında ağaran bu harin çaydan ibarətdir. O diqqətən isteklisinə baxdı, amma gördü ki, qızın Ay işığında gülən gözlərində zərər qədər də qorxu yoxdur. Atlar sahile yetib yamacə qalxanda Çarvadar Həbib axırıncı dəfə:

— Ya Allah! — deyib şallağı havada şaqqıldatdı.

Həmisi onları tumarlayıb əzizleyən, bəzən arpalarına kişmiş qatan

sahiblərinin bu səsindən atlar cuşə gəlib çayın sahilindəki yoxusu dördərəmə çıxdılar.

Fayton dolayları enerək Kəndələnçayı da keçdikdə, Çarvadar Həbib bir papiroş yandırıb qoydu damağına. Fayton Dövlətyarlı kəndinin içindən keçəndə xoruzlar banlayırdı. Həmişə belə gecəyarısı xoruz banlayanda, nə üçünse, Yaqutun üreyindən bir qənginlik keçərdi. İndi də bele oldu. Qız ele gəldi ki, ata-anasından, doğuldugu yerlərdən ayrılib tamam başqa bir alemə gedir... Onun ürəyi kövrəldi. Oğlan əyilib usdufa qızın üzündən öpdü.

Atlar yüngül yorğla ilə gedirdi. Ay batmışdı. Bəzən yolun bu tərəfindən o tərəfinə gözleri yaşıl fəner kimi parıldayan tükü, ya canavar qaçıb keçərek adam boyu qalxmış zəmilerin arasında yox olurdu. Atların zinqirovları xoş avazla səslenirdi, dan yerindən sərin yel qalxırıdı. Qız ilə oğlan faytonçudan həya edərək danışmındılar. Ancaq məlum məsələdir ki, bir-birlərini hiss edirdilər. Bir-birlərinə baxıb gülümşəyirdilər.

Dediym kimi, yaxşı pesdən oxumağı olan Çarvadar Həbib də həya eleyib susurdu. Amma faytondakılar ancaq kişi tayfası olsayıdı, Çarvadar Həbib bütün yol boyu gah «Rast» üstündə, gah da «Segah» üstündə zümrümə edərdi. Qarabağ toylarında Çarvadar Həbibin çirtiq vura-vura məzəli oynamağı da var idi. Hətta bu barədə:

Bu havanın adı ənzəli, Çarvadar Həbib,  
Bir addım da tullan irəli, Çarvadar Həbib,  
Çal çuxanı, vur çirtığı, Çarvadar Həbib! —

dəyə başlayan gülmləli bir mahni da qoşmuşdular.

Dan yeri qızarırdı. Bir azdan gün çıxıb Qarabağ çöllərini işıqlandırdı. Fayton az getdi, üz getdi, çatdı Pirağblaq derəsinə. Bu o dərə idi ki, burada Güney Güzdeklı Bayandur öz igidlərlərə axta Ağa Məmmədin qoşunlarına divan tutmuşdu. Bu o dərə idi ki, Gənce qaçağı dəli Ali burada namərd Şirəli xanı öldürüb həmyerlilərinin qisasını almışdı. Fayton dərəyə girəndə Çarvadar Həbib dərənin o tayında köhne günbəzin qabığındaki tek ağacın kölgəsində dayanmış bir adam görüb atları qovmaq istədi. Ancaq dar yolin o tərəf-bu tərəfindən ona tuşlanan tufəngləri görüb atların cilovunu çəkdi. Kolların dalından çıxan iki tufengli qaçaqdan biri Həbibə emr etdi:

— Ə, uzunburun köpəkoğlu, döndər faytonu, sür günbəzin yanına!

Ona da Çarvadar Həbib deyərdilər! Qaçağa qəzəble baxıb dedi:

— Ağzını dağıtma, ə, adam oğlusan! Sür deyirsən, sürərəm!

— Sür! — deyə qaçaq qışkırdı.

Cavan tacir qaçaqlara dedi:

- Qoy qız otursun faytonda biz gedek.
- Qaçaq ona qulaq asmayıb yene də Çarvadar Həbibə qışqırıdı:

  - O, heyvəre! Sənə demirəm döndər faytonu!
  - Həbib faytonu döndərib köhnə gümbezin qabağına sürdü.
  - Faytonu saxlayanda ağacın kölgəsində dayanan oğlan bir-iki adımdı irəli yeriyb, Çarvadar Həbibdən soruşdu:

    - Kimdi apardıqların?
    - Cavan tacir faytondan düşüb, sakit səsle oğlana dedi:

      - Mən Abdulla Əfəndinin qardaşı oğluyam. Faytondakı qız da mənim nişanlımdır.

Qaçaqbaşı soruşdu:

  - Güney Güzdekli Abdulla Əfəndinin qardaşı oğlusan?

Abdulla dedi:

  - Beli.

Qaçaq soruşdu:

  - Bəs, bacı kimlərdəndi?

Abdulla dedi:

  - Kürdəbəli pristav Bayram beyn qızıdır.

Qaçaqbaşı soruşdu:

  - İndi sefəriniz hayanadı?

Abdulla dedi:

  - Gedirik Ağdamə.

Sonra qaçaqbaşı portmanatından bir üzük çıxarıb faytona yaxınlaşdı:

  - Bunu sənə boygörüncəyi verirəm, bacı! Qoy Qaçaq Xanmurad-dan sənə yadigar olsun.

Yaqut nişanlısına baxdı. Cavan tacir təmkinlə dedi:

  - Boygörüncəyini redd etmek olmaz. Görür.

Yaqut üzüyü alıb taxdı barmağına və lap köhnə tanışlar kimi qaçaqbaşıya dedi:

  - Sağ ol, Xanmurad.

Qaçaqbaşı dedi:

  - Bacı, Bayram dayı məni yaxşı tanıyr. Bağışla ki, uşaqlar səni yoldan saxlayıblar.

Sonra qaçaqbaşı cavan tacirə dedi:

  - Sizə yaxşı yol, qardaşlıq!

Fayton terpenib Pirağbulaq dərəsinə çıxdı, bu vaxt bayraqı yere başqa bir fayton gəldi.

Abdulla diqqət yetirib gördü ki, faytonun içinde eyleşən barma-

ğında iri brilyant üzük olan lopabığ, xəsis milyonçu Nersesdi. Qaçaqlar o faytonu da döndərib apardılar Qaçaq Xanmuradın hüzuruna.

Çarvadar Həbib gülümseyib dedi:

- Allah yaxılılığı əvəzsiz qymaz, - deyərlər. Nersesin barmağında brilyant üzüyün min qızıl qıyməti var.

Çarvadar Həbib papağının dalını qaldırıb atlari tərpətdi, qaçaqlar onun atlarını tutub almadiqları üçün Çarvadar Həbibin kefi doxsan doqquza qalxmışdı. Fayton Pirağbulaq dərəsindən uzaqlaşanda Çarvadar Həbib eləvə etdi:

- Qaçaq Xanmurad deyilmisən varmış... Sağ olsun.

Qaçaq Xanmurad təzə meydana çıxmışdı. Özünün də iyirmi iki yirmi üç yaşı ancaq olardı. Onun da Qaçaq Süleyman kimi, kasib-kusbla işi yox idi. Cox əli iti igid idi.

Nişanlısının cavan qaçaqbaşıya necə maraqla baxdığını fikirləşəndə, ayaqlarında uzunboğaz çekme, başında bahalı buxara papaq, belində üç qatar patron, böyründe qırmızı ağac qoburlu onatılan olan qaçaqbaşının uca qədd-qamətini gözlerinin qabağına gətirəndə cavan tacir özünü birtəhər hiss etdi.

... Axşam gün batanda fayton Ağdəmin yeddi-səkkiz kilometrliyindəki Novruzlu kendinə daxil oldu. Bəndlə yüzbaşı kürsülü artırmada eyleşib ov tüsənginingilizine barit-qırma doldururdu. Atların zinqirov səslerini eşidib, başını qaldıranda gördü ki, darvazanın ağzında bir fayton dayandı. Kişi əlini işindən çəkməyib bərkədən səsləndi:

- Qonaq, darvaza açıqdı!

Əvvəlcə Çarvadar Həbib çamadanları götürüb girdi həyətə. Sonra cavan tacir, ardınca da nişanlısı daxil oldular həyətə. Qız tamam yaşınmasa da, yaşılığı burunun qabağına qəder çökmişdi. Bəndlə yüzbaşı zənən xeylağı ilə cavan oğlanı gören kimi gilizi stolun üstünə qoyub ayağa qalxdı:

- Xoş gəlmisiniz, - dedi, - buyurun yuxarı!

Bəndlə kişinin etli-canlı arvadı qızın qolundan tutub apardı evin qadınları olan hissəsinə.

Abdulla da artırmaya çıxb kişiyələ el tutuşdu. Bəndlə yüzbaşı dedi:

- Həbib, sən də çıx yuxarı!

(Qarabağda Çarvadar Həbibini kim tanımadı ki?..)

Çarvadar Həbib dedi:

- Allah razı olsun, Bəndlə dayı, atların arpa vaxtı, gərək gedim.

Bəndlə yüzbaşı cavan tacirə dedi:

- Qardaşoğlu, buyur içeri.

Onlar xalı-gəbə ilə döşənmiş zala daxil olub ipək döşəkcələrin üs-  
01/06-3

tündə eyleşdilər. O saat arvad-uşaq olan tərefdeki mətbəxdə qazanlar asıldı. Çay qoyuldu. Keklikli-turaclı plov bişirildi. (Qarabağlıların keklikli-turaclı plovuna nə söz?)

Yeyib-içəndən sonra Bəndalı yüzbaşı dedi:

– Hə, qardaşoğlu, indi danış görək hansı qohumlardansız?

Abdulla hər şeyi olduğu kimi danış qurtaranda Bəndalı yüzbaşının üzü tutuldu. O bir qədər sükutdan sonra dedi:

– Buran öz eviniz hesab eləyin. Heç bir şeydən də ehtiyatlanma.

Sonra Bəndalı yüzbaşının neçə il qaçaqlıq eləyib, keçən il üzə çıxan kiçik qardaşı Çıraq da gəlib qonaqlara «xoşgeldin» elədi.

Bəndalı yüzbaşının gülöysə nar, peyvənd əzgil, iri heyva ağacları ilə dolu qalın kölgeli bağı, kürsülü evin sütnularına sarılan enliyarpaqlı üzüm tənəkləri Yaqtun xoşuna gəlirdi. O burada özünü qərib hiss ehmirdi.

Bəndalı yüzbaşı çoxdan yüzbaşılıq eleməsə də, Qarabağda sayılan karlı adamlardan idi. Cavan tacirin nişanlı qızı götürüb onun evinə qaçmağı hayatı deyildi. Cavan tacir bilirdi ki, quş olub göye uçsalar da, Hacı Hüseynin, Bayram bayın adamları Qarabağda onların yerini tapacaqlar. Ona görə də gerek elə adamın evinə getsinlər ki, ordan onları bir qoşun da çıxarda bilməsin.

Onlar gələndən üç gün sonra Bəndalı yüzbaşı Ağdam şəhərindəki cayxanalarдан birinin qabağında, böyük tut ağacının kölgəsində əyleşib Xanlıq Muxtarla nerd oynayırdı. Xanlıq Muxtar da Bəndalı yüzbaşı kimi karlı adam idi, tapançası həmisişə penceyinin qolquq cibində dolu olardı. Əger Xanlıq Muxtar belə sayılan adam olmasayıd, Bəndalı yüzbaşı camaatin gözü qabağında oturub onunla nerd oynamazdı. Hər kəsin öz tayı var!

Elə bu zaman balacaboylu, cırtdaqoz, davakar pristav İsmayıllı bəy dalında iki nəfər yasavul nerd oynayanların yanına gəlib dedi:

– Bəndalı yüzbaşı! Bizdə məlumat var ki, Qarabulaqdan bir oğlan, pristav Bayram bayın nişanlı qızını qaçırdıb getirib sənin evinə.

Bəndalı yüzbaşı zərləri tulladı, daşları götürüb yerinə qoyandan sonra sakit səsle soruşdu:

– Tutaq elədi, sonra?

Pristav İsmayıllı bəy dedi:

– Sonrası budur ki, gərək qızı alıb geri qaytaraq, oğlunu da tutaq!

Bəndalı yüzbaşı dedi:

– Qız öz xoşu ilə qosulub qaçıb.

İsmayıllı bəy ona cavab verdi ki:

– Onun bizi dəxli yoxdur. Öz yerlərində aydınlaşdırırlar.

Bəndalı yüzbaşı dedi:

– Bu nainsaflıq olar, bəy. Onu da nəzərə al ki, oğlan qızı mənim evimə getirib.

İsmayıllı bəy dedi:

– Sənin evin ziyyaretgah-zad döyüll ki?.. Nə olsun getirib?

Bəndalı yüzbaşı ağır-agır qalxdı:

– İsmayıllı bəy! İndi ki, belə oldu, mən gedirəm evə. Sən də yasa-vullarını göndər, gelib o oğlanla qızı mənim evimden çıxarsınlar, görək neçə çıxarırlar?

Bəndalı yüzbaşı bu sözü deyib tələsmədən getdi. Xanlıq Muxtar, Bəndalı yüzbaşının ardınca baxa-baxa papiroş çıxarıb yandırdı, bu o demək idi ki, Xanlıq Muxtar özü də mehz Bəndalı yüzbaşı kimi edərdi...

Evine gəlib Abdullaya heç ne hiss etdiirmədən qardaşı Çıraqı, iki cavan emisi oğlunu, üç yeniyetmə bacısı oğlunu çağırtdırb əhvalatı onlara qisaca bildirdi. Tapşırkı ki, tüfenglərini hazır saxlasınlar. Əger, pristav İsmayıllı bəyin yasavulları qızı oğlanın əlindən almağa gəlsələr, atışacaqlar.

«Atışاقığ» sözünü eşidib cavanların sümüyü oynağa getdi.

Onların aqsaqqalına pənah getirən oğlanın nişanlığını heç kəs bu evdən, bu Novruzlu kendindən çıxarıb apara bilməz! Uzaq olsun!.. Uzaq olsun, əger, qızı tutub oğlanın əlindən alsalar, bu, bütün Bəndalı yüzbaşının tayfası üçün, bütün Novruzlu kəndi üçün həmişəlik baş töhməti olardı!

Ona görə de, tüfenglərini doldurub söykedilər bucağa, patrondaşa da asdlar üstündən.

Ancaq İsmayıllı bəy gəlmədi. İsmayıllı bəy davakarlığı ilə bərabər, hem də bic adam idi. Bilirdi ki, davasız-atişməsiz Bəndalı yüzbaşının evindən qız çıxarmaq olmaz. Bir de fikirləşdi ki, başqa qəzədan getirilmiş bir qızdan ötrü nə üçün Bəndalı uşağı kimi bir tayfa ilə qanlı-bıçaq olsun?..

Ancaq səhəri, gece xoruzun ikinci banında itlerin bərk hürüməsi-nə qulaq verib, Bəndalı yüzbaşı derhal başa düşdü ki, evin ətrafinda yad adamlar var! Tek bir adam yox, bir neçə adam, cüntki itlerin səsi bağın bir neçə yerindən gelirdi. Bu, pristav adamlarına oxşamırdı. Hökumət adımı gecənin bu vaxtında gəlməzdi. Demək, məsələ başqa cürdür. Bəndalı yüzbaşı cəld geyindi, tüfəngi qapıb, qapını usdufcə açıb ehtiyatla çıxdı bayırə. Elə bu anda da qardaşı Çıraq qaranlıqdan seslendi:

– Kimsiniz, e?

Qaranlıqdan kimse ona qışqırkı ki:

– Bəndalı yüzbaşına denən çıxsın çöle!

Ozunu tendirxananın böyrüne verib atışmağa hazır dayanan Bondalı yüzbaşı sakit səsle cavab verdi:

- Bondalı yüzbaşı çöldədi, ne sözünüz var?

Qaranlıdan gələn səs dedi:

- Əş! Əgor, qan tökülmeyini istəmirsənse, o haramzadə oğlanı da, qızı da ver!

Bondalı yüzbaşı dedi:

- Ə, bilmirsiniz ki, Bondalı yüzbaşı heylə binamus işə qol qoymaz!

Qayıdın gedin evinize-eşiyinize. Bir işdi olub.

Qaranlıdan gələn səs dedi:

- Qızı aparmasaq, getmeyəcəyik.

Bondalı yüzbaşı sakit səsle dedi:

- Mosləhətdi qayidasınız!

Qaranlıdan gələn səs dedi:

- Əş, elli-almiş versti at sürüb gelmemişik ki, əlibəş qayıdaq?!

Xoşluqla sənə deyirik ki, qızı da, oğlanı da verəsen!

Cavabında Bondalı yüzbaşı səs gələn tərəfə deyil, havaya bir güllə atdı. Səs-küyü cəsidi səngərlərində hazır dayanan bacıoğluular, emi-oğullar, bir da Bondalı yüzbaşının qardaşı Çıraq o, tek güllə atılan kimi, səs gələn tərəfi basıldılar gülleyə. Kəndin hər tərəfində itlər hürüşdü, hər tərəfdən qarasına atılan güllə səsləri eşidildi.

Bondalı yüzbaşı, qız üçün gələnlərə qışkırdı:

- Ə, özünüzü havayı qırdırmaın, çıxın gedin!

Cavabında bir neçə güllə birdən atıldı. Evin pəncərələrinin şüshəleri çılıklını töküldü.

Qaranlıdan tezə bir səs eşidildi:

- Əş, Bondalı yüzbaşı bu köpəkuşağının bir tekini de salamat buraşmayacaq. Üst tərəflərini kəsmişik!

Bondalı yüzbaşı dedi:

- Adama atmayıñ. Qoyun çıxıb getsinlər.

Səs-küye yuxudan ayılıb bayırı çıxan Abdullanın lap qulağının dibindən güllələr viyılıt ile keçib qapı-pəncərəyə deyirdi. Oğlan qorxaq adam deyildi. Ancaq işin ne yerde olduğunu bilib xalqa bu cür əngel açlığı üçün ürəyində xəcalet çəkirdi. Qızı qaytarmağa gələnlər gördülər ki, xeyr, Bondalı yüzbaşı batmalı kol deyil, qayıdib getdiler. At ayaqlarının səsləri tamam uzaqlaşıb, itlər susandan sonra Bondalı yüzbaşı səngər elədiyi yerden çıxıb bərkən soruşdu:

- Ə, uşaqlar, ziyanlıq-zad olmayıb ki?!

Çıraq öz qapısından dedi:

- Bir şey yoxdu.

Bondalı yüzbaşı təkrar soruşdu:

### Gəriyə baxma, qoca

- O biri tərefdən necə?

Çıraq dedi:

- Salamat getdiler.

Bondalı yüzbaşıın vurub-yixmaq üçün həmişə bir girovə axtaran bacıoğlu İrşad öz qapılarından dedi:

- Ay dayı, qoymadın o it sağının hamisini qıraq, dayna!

Bondalı yüzbaşı cavab verməyib artırmaya qalxanda Abdullanı orda görüb, gümrah səsle dedi:

- Ə, qardaşoğlu, sən niyə yuxudan olmusan?

Oğlan xəcaletlə dedi:

- Size iş açmışıq...

Bondalı yüzbaşı dedi:

- İşi-zadı yoxdu, yeri soyun yat.

Abdulla onun üçün ayrılmış otaqda elo paltarlı uzanıb sehoro qəder gözünü yummadı.

Şehər çaydan sonra Abdulla, Bondalı yüzbaşıya dedi:

- İcaze verseydiniz, bu gün biz gederdik Yevlaga.

Bondalı yüzbaşı təəccüble soruşdu:

- Yevlaga?

- Bəli, oradan da Bakıya gedəsiyik.

Bondalı yüzbaşı gülümsəyib zarafatınya dedi:

- Yoxsə, gecəki ehvalat qorxutdu sonı?

- Xeyr. Ele əvvəldən fikrim Bakıya getmekdir.

Amma cavan tacir düz demirdi. Əslində istəmirdi ki, onların üstündə burada başqları davaya düşsün.

Bondalı yüzbaşı dədi:

- Qardaşoğlu, sənə əvvəl də dedim, indi də deyirəm, bura öz evinəndir. Lap bir il də qala bilersiniz! Heç kəs də yel olub böyrünüzdən öte bilməz.

Ancaq kişi baxıb gördü ki, cavan tacir qalmaq istəmir. Şəhərisi gün özü şəhərdən fayton getirtdi. Bondalı yüzbaşının arvadı Yaquta iri fiрузə qası bir üzük boygörünçəyi bağışladı. Kişi özü de oğlana elə bir buxara derisi ile bir dəst diqonəl kostyumluq bağışladı. Yollar üçün cürbəcür yemekler qoydular, Bondalı yüzbaşı bacısı oğlu İrşadla əmisi oğlu Cəmile tapşırı ki, onları aparıb lap Yevlağacan ötürsünlər. Oğlanlar da tüsənglərini götürüb atıldılar və faytonu lap Yevlağacan ötürib qayıtdılar.

Yolda Abdulla fikirlesdi ki, Bakıdansı Gəncəyə getmək daha məslehhətdir, çünki Gəncə Qarabulağa yaxındır. Ona görə də, Gəncəyə gedib düşdüler mehmanxanaya.

... İndi size kimdən deyim, Bağbanlar Əlekberdən.

Bağbanlar Ölekber otuz beş-otuz altı yaşlarında üzünde tek-tek çopuru olan qarabuğdayı, yaraşıqlı bir adam idi, yüzlerle düşmeni olduğunu hemişe cuxanın altında iki tapança gezdirerdi. Çayxanalarda nerd oynayanda o da hemişe qarabağı Xanlıq Muxtar kimi küreyi divara teref oturardı, düşmenleri de onunla üzbesüret atışmağa curet elemezdiler, bilirdiler ki, Bağbanlar Ölekberin bir gözü nerde baxırsa, bir gözü etrafındaki adamlardadır. Özü de her iki eli ile serrast atandır.

Abdullagilin düşdüyü mehmanxananın qapıçısı qoca kişi idi. Şeylərini mehmanxanaya daşıyanda cavan tacir ona bir abbası evezine bir manat vermişdi.

Abdulla fiqir eleyirdi ki, bir qədər de Gəncədə qalıb ara sakitləşdən sonra qayıdarlar Qarabulağa, ancaq bir gün qoca xidmətçi onu kanara cəkib dedi:

- Oğul, görürem, sen yaxşı adamsan, ona göre de sene bir sırr açmaq isteyirem, ancaq gerek öz aramızda qalsın.

Abdulla bu söze berk təccüb eləyib and içdi ki, dünyasında onun ağızından sırr çıxmaz. O zaman qoca soruşdu:

— Her gün gelib mehmanxananın bağçasında nərdtaxta oynayan Bağbanlar Əlekberi tanıyırsanmı?

Abdulla dedi:

- Tanımasam da, hakkında eşitmişem, her gün bura geldiğini de bilirem.

- Yeqin onu da eşitmisen ki, Bağbanlar Əlekberin kəsdiyi başın sorğu-sualı yoxdur.

Abdulla dedi:

— Eşitmışım.

Qoca etrafına baxıb piçilti ile dedi:  
- O sənin külftənine aşq olub, məsləhətdir ki, lap bu gece Gəncədən çıxıb gedesiniz, yoxsa, yaxşı olmaz, heysiniz...

Bu ehvalati Abdulla da, Yaqut da öz-özlüyünde duymuşdular, onlar gördüler ki, ayaqlarında güzgü kimi parıldayan uzunboğaz çekme, başında en bahalı papaq, qastor çuxali, qızıl vezneli, qızıl toqqalı adam her gün gelib saatlərla bağçada, nördətxata oynaya-oynaya eyzen onlar olan otağın penceresine baxır, ancaq bu barede bir-birilərinə heç ne demirdilər. İlk dəfə o Yaqutu görəndə Abdulla otaqda yox idi, ayni oyun almaq üçün şəhəre çıxmışdı. Yaqut isə sinəsi açıq, zərxara köynəkde pencə qabağında dayanmış qulac-qulac saçlarını höre-höre şəhəre tamaşa etdi. Ele bu vaxt nerdə oynamaq üçün bağçadakı üstü açıq çayxanaya gedən bağbanlar Əlekberin tamam təsadüfi halda gözü qızı dayan�an pencereye sataşdı, Yaqutu görəndə yerində mixlanıb qaldı. Pencəre ikinci mərtəbedə olduğundan Bağbanlar Əlekber, hətta

Yaqutun durna boyu kimi uzun ağ boynundaki qara xalı da aydında gördü, bu an kenardan Bağbanlar Ölekbere baxan olsayıdı, deyerdi ki, bu adam yeqin ömründe belə güzel görmeyib. Birden Yaqut gözlerini şəhərdən çəkib bağçaya baxanda heyran-heyran ona tamaşa eləyən cavın kişini görüb bir an, ancaq bir an ona diqqət yetirib pərdənin arxasına çekildi, ele bu andan sonra Bağbanlar Ölekbər, hətta, Abdulla evdə görünəndə de gözünü, o pəncəredən cəkmirdi.

Qoca xidmətçi məsləhət gördü ki, xoruzun birinci bəni Gəncədən çıxınlar.

Abdulla şəhərə getdi, fayton tutub bəh verdi. Onlar hələ dan yeri ağarmamış Gəncədən çıxdılar, bu teləsik gedişin səbəbini oğlan Yaqut açımadı, ancaq qızda sübhe yeri qovmamaq üçün dedi:

— İsteyirəm ki, sən Bakını görəsən, hələ desən səni teatra da aparaçağam.

Qız teatr haqqında eşitmisdisə də, görməmişdi, ona görə də, Bakıya getmek xəberinə sevindi. Ancaq Yevlağa çatana qədər saatlarca gözünü onların pəncərəsinə dikən yaraşlı, qarabuğdayı, üzündə tek-tek çopuru olan, güləndə sədəf kimi ağ dişləri görünən, qızıl vəznəli, qızıl toqqalı oğlan xəyalından çıxılmirdi. Sözün düzü, Abdulla mehmanxanada olmayıanda ele Yaqt da maraqdan özünü saxlaya bilməyib, tül pərdə arxasından oğrun-oğrun o oğlanın hərəketlərinə diqqət yetirirdi, cavan tacirin de belə geyinmediyinə heyfslənirdi. Dünən həmin oğlan yene də bağçada nərd oynayırı, başına beşaltı adam yiğmişdi. Yaqt da hevəsini boğa bilməyib yene də tül pərdə arxasından onlara tamaşa edirdi. Bu zaman Bağbanlar Ələkbərin başına toplaşmış cavanlardan biri:

— Ley! Ley! — deyə göyə isarə ilə sösləndi.

Yaqut da baxıb gördü ki, bir ley xeyli yüksəkdə dövrə vurur, Bağbanlar Əlekber tapançısını çıxarıb ancaq bir an nişan alıb atdı, ley bir-iki metr yuxarı qalxıb daş kimi ağacların arasına düşdü, oğlan da tapançanı qoburuna qoyub heç bir şey olmamış kimi oyununa davam etdi. Əlbettə, qız, atası Bayram bəyin və onun dostlarının Novruz bayramında, toylarda nişana atdıqlarını çox görmüşdü, ancaq bu dəfə nazik bişi şəvə kimi parıldayan bu ədalı oğlanın quşu bu qədər sərrast vurmağı və üzündəki sakit qürur qızı ayrı cür təsir elədi.

Burada aşiq yxşı deyib:

- Ay dünya, nə qəribə işlərin var sənin..

Amma bütün bu xəyallar qızın birinci dəfə gördüyü qatara eyləşəndə yox olub getdi, qız ley vuran oğlani bir də xeyli sonralar – tacir əri Abdulla ilə tez-tez dalaşanda, onun hərəkətlərindən xoş gəlməyənde yad edərdi.

... Bakıda Təbriz mehmanxanasına düşdüler, bu mehmanxananın sahibi Hacı Hacıağa etibarlı, mömin bir şəxs olduğundan qəza şəhərindən gələn tacirlərin əksəriyyəti onun mehmanxanasına düşərdi, özü da Cənubi Azərbaycandan idi. Yaqut denizi birinci dəfə görürdü, ancaq dəniz ona Qarabağın qıjov çayları kimi təsir ələmirdi. Yaylağa getdikləri zaman hüstürümle axan o harin çayları ucaboylu, yəherli atla keçərkən qız özündə də bir coşğunluq, göylərə pervazlanan bir həyəcan hiss eləyirdi. Bozumtul göyle birleşən deniz ona soyuq, qüssəli görünürdü. Amma gecə opera teatrında tamaşa elədiyi «Leyli ve Məcnun» indiyə qədər onun hiss ələmədiyi qəmlı bir dünyaya idi. Məcnunla Leylinin nakam məhəbbətində ələsciz, dərdli, bu fani dünyaya sığmanın ayrı bir gözəllik vardi, bu, qızın heç bir zaman duymadığı, indi yəqin qaldığı, göz yaşı tökdüyü bir məhəbbət idi! Bu dərdli məhəbbətin yanında onların, yəni, pristav qızı Yaqutla cavan tacir Abdullanın məhəbbəti çox solğun görünürdü, bu da qızı məyus edirdi, qız bu anda istəyərdi ki, onu da belə sevşinlər, onun özünün də məhəbbəti Leylinin məhəbbəti kimi belə dərdli olsun. Bir an qızə elə geldi ki, o özü, kimi isə, Leyli təkin sevir, ancaq onu İbn Salama əre veriblər və bu cavan tacir Abdulla elə o İbn Salamin özüdür...

Fasilədə Abdulla bufetdən bahalı konfetlər, şəkərcörəyi alıb getirdi, elə bil, qız bu işə təəccüb elədi, acığını tutdu, konfetlər də ona lap mənasız göründü, qız onlara əlini də vurmadi.

Amma tamaşadan sonra onlar mehmanxanaya gələndə bütün bu duyğular yaz vaxtı Qarabağ məşələrinin üzərində tez-tez zahir olan bulular kimi yox olub getdi. Yenə də nişanlı ilə şən zarafatlar başladı, amma nə ki, düzdü – düzdü, ilk dəfə gördüyü o məhəbbət faciesi qələmənin dərinliklərində nisgilli bir xatire olub qaldı, özü də zaman-zaman ona elə gəldi ki, bu elə onun öz xatiresidir...

Abdullanın isə, albəttə, bu haldan xəbəri yox idi. Oğlan narahat idi, ona görə narahat idi ki, ticarət işləri tökütlüb qalırdı, her gün onun filan qədər qazancı itib gedirdi, o biri tərəfdən de, Bakı qoçularının hərəkətləri onu qorxudurdu, nişanlısı sarıdan qorxurdu. Dünən lap mehmanxananın yaxınlığında günün günortağı qoçu Fərəcələ qoçu Baloglan düz bir saat atışdilar. Polis də bunu görməməliyə vurdur. Qoçu Fərəcələ çox binamus deyirdilər, küçədə güzel bir qızə, bir gelinə gözü düşdüm, qurtardı, gərək həmin gün oğurlayayıdı.

Bakıya gələnə qəder qoşulub qaçıdı qavan tacirin vari-dövləti haqqda düşünmək heç Yaqutun ağılna da gelmirdi. Amma teatrılarda, küçələrdə rast gəldiyi xanımların daş-qasıını, geyimini gördükde, bura-da Hacı Zeynalabdin Tağıyev kimi, Musa Nağıyev kimi milyonerlərin olduğunu bildikdə, qoşulub qaçıdı qavan tacirin vari – mağazası onun olduğunu bildikdə, qoşulub qaçıdı qavan tacirin vari – mağazası onun

nezərində xeyli kiçildi. Ele bil, cavan tacirin özü də birdən-bire balacalandı. Eh! Dünyada işlər varmış... Dövlətlilər varmış... Briliyantlar, daş-qasılar varmış... Gözel binalar varmış... Qız gecə oğlanla küçədə gezerken, iri pencerələrde yanın gur işqları gördü... Yəqin ki, o zinətli lampalarla işqlanan zallarda ayrı cür həyat vardı... Birdən qiza elə geldi ki, eger, onun qoşulub qaçıdıği oğlan da o Gəncədəki Bağbanlar Əlekber kimi geyinseydi, onun kimi bir göz qırpmında uçan quşu tapanca ilə havada vuran olsayıdı, bəlkə Bakıdakı bu milyonerlər, bu göz qamaşdırın briliyantlar onun gözünü görünməzdi. O, nişanlısı ilə öyünerdi.

... Qarabulağın yeddi-səkkiz kilometrliyində Aliqulular obası vardı. Onlar da kürdabalılar kimi tərəkəmə idi. Kişiıldən oğru olmayı tapılmazdı, oğurluq bacarmayana qız verməzdilər, deyərdilər, əfəldir. O təreflərdə məşhur bir məsələ də vardi, deyərdilər: «Aliquluların şahidi sarımerdənlər olar». Aliqululardan bir adamı oğurluqda təqsirləndirəndə and içərdi ki, oğurluq olan gecə Sarımerdənlədə filankəsin evində idi. O da and içib təsdiq edərdi.

Həmin Aliqulular obasında böyük mülkədar Həsən bəy yaşıyındı. Obadan aralı çayın qirağında bəyin, divarları, sütunları firuzə rəngində, ikimərtəbəli gözəl bir imarəti vardi. Evin hər tərəfi böyük bağ idid. Xalq arasında Həsən bəyə «oğru bəy» deyirdilər, çünki çar polisi o etrafda kimi oğurluqda ittihəm eləyib həbsə alsayıdı, Həsən bəy qurtarardı. Qəza reisi özü Həsən bəyin dostu idi. Ona görə də, kim böyük oğurluq eləsəydi, tutuldu-tutulmadı, gərək Həsən bəyin payını xəlvətə vereydi.

Həsən bəyin adlı-sanlı ruhani'lərə, o cümlədən də Abdullanın emisi Abdulla Əfəndiyə böyük hörməti vardi, o, belə nüfuzlu ruhani'lərə tez-tez bəxşişlər gönderirdi. Hörmətli ruhani'lər də fərqliyə vərməzdilər ki, bu hədiyyələr oğrulardan gələn pulların hesabınadır. Bəyin eh tiramına qarşı minnətdar olduqlarını bayan eleyib, ona dua edərdilər...

Cavan tacir uzun-uzadı fikirləşəndən sonra nişanlısı ilə Qarabağ qayıdır, düz gəldi Həsən bəyin evinə. Həsən bəy boy-buxunlu, tənəmənd də bir adam idi. Tacir tayfası ilə yaxın olmadığı üçün onların ancaq adlı-sanlılarını tanıydı. Ona görə də, cavan taciri əvvəl tanımadı, ancaq Abdulla Əfəndiyin qardaşı oğlu olduğunu və Bayram bəyin qızını götürüb qaçıdığını biləndən sonra tapşırıdı onlara hörmət etsinlər.

Sonra bəy fayton gönderib qəza qazısı Axund Mirzə Qələndəri evinə qonaq dəvət eləyib, ehvalatı ona danışib dedi:

– Vaxta ki, oğlan qızı mənim evime gətirib, gərək onu Bayram bəyle barışdırıq.

Qazi Mirzə Qələndər gödək, yoğun, qırmızısifət bir kişi olub, tu-

bulku ağacından qayırılmış iri, qırmızı müşkükde papirosu papirosun oduna yandırıldı. Özü də çox söhbəticil, bameze, arvadbaz bir adam idi. Getdiyi uzaq kəndlərdə saz, dul arvadları siğə elemeyi savab iş hesab ederdı. Həsən bəyin də, Bayram bəyin də dostu, həmsöhbəti idi. Əlbəttə, əger, qız Bayram bəyin qızı olmasayı və cavan tacir de Abdulla Əfəndinin qardaşı oğlu olmasayı, hamisindən da mühümü qızı götürüb, Həsən bəyin qapısına gəlməsəydi, qazı ağa bu izdivaca çətin icaza verərdi. Amma indi nə etmək olardı?

Həsən bəylə qazı ağa böyük qonaq otağında stolun ətrafında əyləşmişdilər. Özü də orucluq vaxtı idi. Həsən bəyin qəribə işləri vardi. Onlardan biri də bu idi ki, heç vaxt orucunu keçirməzdı. Yəqin məsələdir ki, qazı ağa da oruc idi. Stolun üstüne ət, cüce soyutması, cürbəcür məzələr, göyərtılər düzülüb, bir qrafın de araq qoyulmuşdu. Bəylə qazı ağa oturub, iftarı gözleyirdilər. Qazı ağa arağa işaret ilə gülümşəyib zarafatyanı dedi:

– Bey, görünür, araqla iftar açmağın ayrı ləzzəti var.

Həsən bəy qazı ağınan zarafatından rəncidəxat olmayıb dedi:

– Oruc öz yerində, araq da öz yerində. Bu azançı zalim oğlu da dilinənək ki...

Səhərdən dilinə içki, xörək dəymədiyi üçün indi bəyin hövseləsi bir tikə olmuşdu. Qalxıb otağda səbrsizliklə var-gəl eləyirdi. Birdən ayaq saxlayıb pəncərədən görünən minarəyə xitabla, yəqin ki, azançının qarasına acıqla dedi:

– Nu çort, kriç ki!

Qazı ağa ləzzətlə güldü. Azançı dillənən kimi bəy araqla dolu qədəhi götürüb dedi:

– Qazı, sağ ol.

Bəy qədəhi birməfəsə boşaldıb yerə qoyaraq əyləşib tələsik yeməyə başladı. Qazı ağa da «bismillah» deyib səliqə ilə orucunu açdı.

Bir qədər yeyəndən sonra bəy qədəhini doldurub dedi:

– Qazı ağa, gəlsənə bir qədəh meyl eləyəsən.

Qazı ağa gülümşəyib cavab verdi ki:

– Xeyr a... mən ləziz təamlardan, pürəng çaydan, bir də zərif tütündən zövq alıram.

Bəy qədəhini boşaldıb soruşdu:

– Bəs topuğu girdə gəlinlərdən necə?! Halıca-dulluca arvadlardan necə?

Bəy qəhqehe ilə gülüb qədəhini doldurdu. Qazı ağa qırqovulun, plovun altında qızarmış zərif budunu götürüb boşqabına qoyaraq dedi:

– Qadın dünyanın en şirin nemətidir. Ondan necə ləzzət almamaq

olar? Siğəni də şeriet ona görə buyurub ki, dul qadınlar özləri də bu ləzzətdən binesib olmasınlar.

Bey dəmlənmişdi:

– Ay lotu, – dedi – eməllerinizi paka çıxarmağı bacarırsınız.

Qazı ağa üreyində bilirdi ki, bir az lotuluğu var. Ona görə de zəfatyanı dedi:

– İnsan gerək özünü Allahın yaratdığı ləziz nemətlərdən mehrum eləmesin.

Bey bir qədəh də vurub soruşdu:

– Deyirlər, sən Kürdobada kor bir qadın siğə elemisən.

Qazı ağa gülümşünüb dedi:

– Ona baxsan, deməzsən kordur. Cox cazibədar, iri qara gözləri var, di gəl ki, görmür. Özü də o qədər gözəl, ətli-canlıdır ki, o yandan bəri yeriyənde deyirsən, bəs, bir ağ maya gəlir.

Beyin hərəmi özü kimi yaşlı, ariq, uzunburun bir arvad idi. Ona görə də, qazı ağınan terifindən vecdə gelib dedi:

– Gecələr lüt soyundurub alırsan qucağına...

Qazı ağa gülüb dedi:

– Daha onu deməzler ki: Sən araqdan ləzzət alırsan, mən də şüx cananlardan.

Bey qızarış pörtrüüs halda dedi:

– Yaxşı eləyirsən. Bu axmaq dünyada bacardıqca kef çəkmək lazımdır. Qazılığa da bir qoz, bəyliyə də! Qoy nə deyirlər, desinlər. Bilirom, düşmənlərim məni daldada «oğru bəy» də adlandırlırlar. Amma bilmirlər ki, menim «oğru bəy» olmağım onların doğru bəy olmağından yüz dəfə artıq xeyr verir camaata.

Qazı ağa güldü.

Bey dedi:

– Gülmə, Mirzə Qeləndər, düz deyirəm. Məselən, mən həmişə öğrulara deyirəm ki, a köpakuşağı, kasib-kusubla işiniz yoxdur. Kasib it vğlundan Aiiyah da bezardır, bənda də! Gedin o kəslərdən aparan ki, Kürdobali Hacı Qara kimi, on min qoyunu var. Yeriyyin sodayar Məşədi Sülünün topdağıtmaz mağazalarına ki, İsveçrə bankında milyonları var! Heylələrdən nə qədər aparsanız halaldır. Mən ölüm belədir, belə döyül, Mirzə Qeləndər?

Qazı ağa ayaq üstə güclə dayanan bəyə baxıb, yenə də kişmişü güldü. Bey bu dəfə özünü çox tox tutub dedi:

– Odur ki, kasib adəmin heyvanını aparan oğru tutulanda onu qurtarib-ələmirəm, deyirəm, qoy gedib yatsın, köpəkoğlu! Amma başın üçün, Mirzə Qeləndər, hampadan, dövlətlidən aparan öğruların həle indiyəcən birini də qoymamışam qəzəmətə gırsın.

Qazı ağa gördü ki, bu dəfə de gülse, bəy özünden çıxacaq, ona görə de, balaca irişmək kifayətlənib, nökerin getirdiyi soyuq dovğadan iki çomça götürüb öz boşqabına tökdü.

Bəy kefli-kefli birdən dərdlenib dedi:

– Reyyet köpekoğlu xeyrini başa düşən döytül, Mirzə Qələndər. Qulağıma çatır ki, kasıblar da daldada mənim qeybetimi eləyirlər ki, «bey oğurlarla əlbirdi», tay demirlər ki, Həsen bəy olmasa, hemen oğular onların arvadlarının tumanını da aparar! Sen yaxşı eləyib bu reiyət arvadlarının gündə birini siğə eləyirsen.

Qazı ağa dedi:

– Bey, mən şerietin buyurduğuna xilaf iş görmürəm.

Bey elini çənəsinə çekib dedi:

– Mirzə Qələndər, mənə yox de... Mən gimnaziya qurtarmışam. Özüm də Allaha inanıram, amma siz mollaların alimibiemelliklərinizi də bilirom axı.

Bəy bərkdən gülüb elini qazı ağıaya təref uzadaraq dedi:

– Mən ölüm, vur gəlsin.

Qazı ağa hal ehli idi. Gülməseyib şappilti ilə vurdub bəyin elinə, bəy nəşəyə gelib çirtiq vurub oxudu:

Aç xurcunu, kas almanı,  
Ver yara dilim-dilim,  
dilim-dilim...

Sonra da divana uzanıb o saat da şirin-şirin xoruldadi.

Qazı ağa da onun üçün ayrılmış otaqda namazını qılandan sonra soyunub yaylı çarpayıda, təzə ipək yorğan-döşəkde ləzzətli gərnejib Kürdəbəda siğə elədiyi kor qadının suluq kimi ağı, yumşaq bedənini xatırlaya-xatırlaya yuxuya getdi. Dan yerinə işiq düşəndə durub yene də namazını qıldı. Sonra bəyle qonaq otağında əyleşib axşamdan hazırlanmış cürbəcür yemeklərlə obaşdanlıq elədilər. Bəy həmişə yanında saxladığı qoçaq oğlanlardan birini göndərdi Qarabulağa, Bayram bəye xəber versin ki, qazı ağa ile Həsen bəy axşam gelecekler onlara.

Həmin bu vaxtlar Yaqut, Həsen bəyin qızları ilə, Abdulla da, oğlanları ilə olurdu. Olurdu deyəndə, yeni, yemək-icməkləri onlara olurdu. Bəyin iki oğlu, iki de qızı vardi. Qızlarının böyüyü nişanlı idi. Kiçiyi də ele Yaqutla yaşdaş olardı. Bəyin böyük oğlu Kerim bəy Xarkov şəhərində vəkililik oxuyurdu. İndi yay vaxtı olduğundan tetilə gəlməmişdilər. Yaqut fikir verib gördü ki, bu oğlanlar seherdən-axşamacan nişana atırlar, kart oynayırlar, ov eləyirlər. Özü də onların kartda oynadıqları

oyunları tamam başqa cărdı. Onları ne Abdulla bilir, ne Yaqut. Qız onlara fikir verdikcə özünü birtəher hiss eləyirdi. Ele bil ki, qız bu oğlanı çıxdan tanıydı, ele bil ki, burlara qarşı qızda çıxdan bir doğmaliq varmış. Onlar her ne eləyirdise qız qəribe görünürdü. Bəyin böyük oğlu çox zorlu idi. Bir dəfə Yaqutla Abdulla pencəredən baxıb gördüler ki, beş-altı cavan oğlan həyətdə dayanıb bərkdən gülüşürər. Bəyin böyük oğlu Kerim bəy yekə bir eşşəyin quyuğundan yapışış, oğlanlardan biri də ağaçla çeşəyi «çu!» deyə-deyə döyəcləyir ki, yerisin. Ancaq heyvan ne qəder güc verirse, yerindən terpənə bilmir. Yaqut da oradakı oğlanlar kimi qəhqəhə ilə güldü. Amma Abdullanın qızı acığdı tutdu.

– Onlar axmaq-axmaq işlər tuturlar, sən de gülürsən.

Ancaq cavan tacirin sözleri qızın xoşuna gelmedi, ürəyində o, zərafətci bəy oğlanlarını heç də axmaq hesab etmədi. Cavan tacir ağılli da olsa, qadın tayfası barədə təcrübəsiz idi, elə bildi ki, bu qızıl vəzneli, gümüş xəncərli, yaraşlıqlı oğlanların axmaqlığı barədə onun dediklərinə nişanlısı inandı. Tay bilmədi ki, sözləri qızın ürəyində onun, yəni, cavan tacirin zərərinə oldu. Tapişdıqları vaxtdan birinci dəfə olaraq nişanlısının bele bir bəy oğlu olmadığını qız ürəyinin dərinliklərində heysiləndi. Cavan tacirin geyimi də, ağırbaşlı hərəkəti də qızı indi birdən-birə xoş gəlmədi. Ancaq, necə deyərlər, iş-işdən keçmişdi.

Həsen bəy axşam iftardan sonra üçatlı faytonunu qoşduraraq qazı ağa ilə birlikdə əyleşib getdilər Qarabulağa, Bayram bəyin evinə. Bayram bəy o saat başa düşdü ki, bunlar nəyə gəlib. O biri otaqda Fatma xanım bildi ki, Həsen bəyle qazı ağa nəyə gəlib. Ancaq iki dünya bir olub, biri də heç olsa, Bağdad bəyin nəvəsi Fatma xanımın ürəyi heç zaman bu işlə barışmayacaq. Qoz satan Güney Güzdəkli gədəsi pristav Bayram bəyin kürəkəni olsun?! Qızın evvelki nişanlısının atası Hacı Hüseyn reyyet de olsa, adlı-sanlı tərəkəmə idi. Vurub-tutan, sayılan adam idi, qoyun sürülerinin, at ilxişlərinin, bir ucu buradaydı, bir ucu harada... Güney Güzdəkli gədəsi kimdir?! Tərəzi gözünə baxan bir çərçi, (Fatma xanımın ticaret əhlindən zəhləsi getdiyi üçün hamısını «tərəzi gözüne baxan çərçi» adlandırdı), özü də irtmekli sünñü. Ancaq Bayram bəy başqa cür fikirləşirdi, Bayram bəy uzaqgörən adam idi, baxıb gördü ki, indi dünya ticarətindir. Abdulla da insafən, çox ağılli, zirek tacirdir. Az vaxtda eməlli-başlı mağaza sahibi olub, hörmet, etibar qazanıb, Moskva, Kiyev, Xarkov kimi şəhərlərlə ticarət edir. Qaldı sünñü olmağı... Bayram bəy heylə şəyləre fikir verən döyüll. Ne sünñü-şiebazlıqdı? Bunlar bəy hamısı lotu-potu mollaların uydururlarıdır.

Bütün bunlara göre də, qazı ağa ile Hesən bəy barışq məsələsini  
açanda Bayram bəy çox ustalıqla özünü tox tutub dedi:

– Vaxta ki, siz gelmişiniz, nə deye bilərem?

Qazı ağa dedi:

– Allah xeyir versin!

Hesən bəy dedi:

– Gerek bu xeyir işin sağlığına bir qədər qırmızı Hadrut şerabı  
vuraq.

Bayram bəy də gülümşəyib dedi:

– Qazı ağa icaze versə, vurmaq olar.

Hesən bəy dedi:

– Qazı ağa ilə sövdalaşmışıq, biz onun arvadbazlığının üstünü vur-  
muruq, o da bizim şərab istemal eləmeyimiz.

Bayram bəy gülüb Bünyadı çağırıb emr verdi ki, o biri otaqda süf-  
rə açıb, zirzəmidən də şərab çıxarsınlar.

Bayram bəyin razılığından sonra Güney Güzdekden cavan ta-  
cirin əmisi Abdulla Əfəndi, başqa qohum-qardaşı geldi. Qızın kəbini  
kesildi, sonra da oğlanla qızı gotırıb, Bayram bəyle barışdırıldılar.

Fatma xanım nə qızının üzündən övdü, nə də kürəkeninin üzüne  
baxdı, ancaq Bayram bəy razılıq verəndən sonra nə eleyə bilərdi?

Cavan tacir küləfətini apardı Məşədi Cəlilin mülkündə kiraye tut-  
duğu evə...

... Yazda sənin dayın Nuru ilə Haramıda, alaçığın qabağında, söh-  
bet edirdik. Xaynamaz Qarabulaqdan gəlib xəber getirdi ki:

– Yaqtun bir gilasgöz oğlu oldu, yəni, sən dünyaya geldin, ay  
Murad! Nuru dayın ona üç manat müştuluq verdi. Sənin babalarının,  
nənələrinin əhvalatları bele olub, elbette ki, mən ancaq yadına düşən-  
ləri danışdım, kim bilir, onların həyatında daha nə qədər əhvalatlar  
olub... Neyləmək?.. Bu dünyada igid babalardan, nənələrdən yadımıza  
düşənlərdən başqa nə qalır ki?..

Möhnet qoca qəylanından bir nefəs alıb, üfüqdə gümüş bir xətt ki-  
mi parıldayan Araza baxdı...

#### MURADIN SÖYLƏDİKLƏRİ

Madam ki, körpəlikdə məni «əllamə» adlandırdılar, qoy indi də  
bu əsərdə yaşından evvel danışmaqdə oxucu məni qınaması. Düzü-  
nű deyim ki, lap iki-üç yaşında görüb-duyduqlarımı elə aydın xatırlayı-  
ram ki, ele bil, bu zaman mənim on üç-on dörd yaşı varmış... Ve bu,  
məni həmişə əsəbleşdirirdi, çünki mən keçmişləri xatırlamaq istəmirdim.  
Ancaq bu keçmişlər hər yaşda məni təəccübü bir ayndıqla te-

qib edib, məndən el çəkmirdi, o qəribə uşaqlıq haqqında bir adama da-  
nişmaq ehtiyacı Makedoniyalı İskəndərin dələyi kimi məni rahat bu-  
raxmırı.

İndi soruşa bilersiniz ki, nəyə görə mən, babalarım, qocalarım,  
atam-anam, dayım haqqındaki bu nağılları özüm haqqında yazdığım bu  
kədərləri hekayətə daxil edirəm? Ona görə ki, mən nə üçünse öz həyat-  
tımı onlardan tecrid olunmuş halda təsəvvür eləyə bilmirdim. Mən qa-  
palı, daxili alemimdə eyzən onları gördüm və mənə elə gelirdi ki,  
Kerbəlayı İbxanın, Səkinə qocanın, Xanım nənənin, Bayram babamın  
yaşamış olduğunu hissəleri, hayecanları olduğu kimi duyarım və xüs-  
susen kədərləri vaxtlarında bu mənə anlaşılmaz, şirin bir təşkinlik olurdu.  
Mənə elə gelirdi ki, onların hamisini daim görürəm, onların əhvalatla-  
rı daim menimle yaşayır. Mən atamlı anamın bir-birilə tez-tez dalaş-  
malarını, aylarla bir-birilə küsülü qalmalarını gördükde, onların qoşu-  
lub qaçıqları yollarda keçirdikləri xoşbəxt anları təəccübü bir aydın-  
lıqla xatırladıqda, həyatın nə üçün belə olduğunu, nə üçün Bayram ba-  
bamın bir zaman aşiq olduğu alagözlü, qələmqaşlı Fatma nənəmi indi  
aylarla dindirmədiyinə cavab tapa bilmirdim və bu, mənimcün gizli bir  
qüssəye çevrilirdi.

Hətta indi, yeni, yaşılı vaxtında dönüb keçmişə baxmaq istəyəndə,  
elə bil ki, içəridən bir səs təşvişlə mənə deyir: «Geriye baxma, qoca!»  
Lakin mən baxmaq istəyirəm. Mən bu keçmişin çox əzablı, çox kədərli  
olduğunu biliyim, ancaq yene de ona təkrar-təkrar tamasha etmək, nə-  
yisə anlamaq istəyirəm. Bəlkə də bu, mənim «nə isə»ni o zaman ba-  
bamla nənəmin, atamlı anamın bir zamanlar yaşadıqları, xoşbəxt ol-  
duqları gözel hissələri əzaba, kedərə, kına, nifrətə döndərən qəddar  
səbəbi bilmək arzum idi ki, indi də məndən el çəkmirdi...

Mən indi də keçmişsiz yaşaya bilmirdim. Bu keçmiş daim mənim-  
lə idi, zehnim hal-hazırın en mürəkkəb hadisələrile çox aydın tərzdə  
uğraşanda da mənimlə idi. Bezən ağlım çəşirdi və mənə elə gelirdi ki,  
hayat ancaq bu xatirelərin intehasız davamından ibarətdir, ele bil ki, bu  
xatirelər özləri daim yaşayan qəribə bir alemidir, ele bil ki, hər şey an-  
caq mənim zehnimdən gəlib-keçən xəyallar silsiləsidir və mən, əgər,  
əzab, kedər doğuran əhvalatları görməsəm, hər şey gözəl olar. Ancaq  
təessüf ki, mən bu əhvalatları gördüm və adamın eli oda toxunanda  
diksənib şirin yuxudan ayıldıği kimi, bu əhvalatlar da məni günlərin, il-  
lərin adı... çox adı təfərruatına qaytarırdı.

**ELƏ İSE GÖRƏK YAQT XANIMIN GİLASGÖZ OĞLU İLƏ  
ADI GÖRÜNƏN BU HƏYAT NECƏ ƏLBƏYAXA OLUDU...**

Güclə, yadına divarları firuze rəngində kürsülü bir ev gelir. Biz bu evin iki balaca otağında olurdum. Evin geniş artırması, firuze rəngli məhəccəri var idi. Məhəccərin üstüne içinde qızımızı, sarı qərənfil bitmiş güldanlar qoyulmuşdu və bu qərənfillər menim yadına gələn ilk gördüğüm çiçekler idi, bunlar təbietin gözəlliyi ilə mənim ilk təmasım idi; bəlkə buna görə idi ki, sonralar da mənim ən çox sevdiyim çiçək qərənfil idi.

Bizim Maral adlı on altı-on yeddi yaşlı bir qulluqçumuz yardı. Göycək, şən bir qız idi, mən də, demək olar ki, anamdan çox məhrimi ona salmışdım. Bir gün başında tüklü, basma papaq, əynində köhne yağıqlı çuxa, ayaqlarında çarıq bir kişi gəlib Maralı apardı. Mən gözldim, Maral gəlmədi, gözlədim, gəlmədi. Sonra: «Maralı isteyirəm!» deyə ağlamağa başladım. Atamlı anam məni ovutmağa çalışaraq dedilər:

— Dilənci gəlib Maralı apardı.

Beləliklə, mən yeni qədəm basdıgım bu dünyada ilk dəfə olaraq ayrıılıq acısını duydum və bu, mənim ürəyimi uzun zaman kövredən ilk kədərim oldu.

Mən bir az böyükəndə bildim ki, bu «dilənci» Maralın atası imiş və atamgilin onu «dilənci» adlandırmaları üreyimde mene toxundu.

... Anam ya el maşınınında tikiş tikər, ya xörek hazırlayır, mən də yerə döşənmiş xalının üstündə oturub, özüm-özürlə oynayardım. Anam iş görəndə astadan zümzümə edərdi. Bekar vaxtlarında isə, içində atlı-qılınçı pəhləvan şəkilləri olan kitablar oxuyardı. Ya da qonşu otaqda yaşayan Beyim xala ilə səhbət edərdi. Beyim xala saçları kömür kimi qapqara, ariq, ortaböylü, nəzakətli, zərif bir qadın idi. Evdə də həmisi bütün qızıl zinətlərini taxıb, elə geyinərdi ki, elə bil, toyə gedəcəkdi.

Beyim xala da, eri Daşdəmir əmi də cavaniqliqda Xan qızı Nataevanın sarayında xidmət edərmişlər, orada aşiq-məşqu olub, qoşulub qacıblar. Ona görə qoşulub qacıblar ki, Xan qızı Beyimi çox isteyirmiş, fikri də bu imiş ki, onu versin bəy oğlanlarından birinə. Amma Beyim də vurulub Daşdəmira. Daşdəmir əmi kök, qızımı bir kişi idi, özünün də baqqal dükəni var idi. Beyimlə evlənəndən sonra Şuşada Bayram babamın köməyi ilə Daşdəmir əmi evvəl uryadnik olub, uzunboğaz çekmə geyib, furajka qoyub, qılınc asıb, paqon taxıb. Bir az maya düzəldəndən sonra keçib ticarətə.

Onların məndən iki-üç yaş böyük bir oğlu vardı. Özü də ağıldan

kəm idi. Onunla oynamaq üçün mən tez-tez onlara qaçırdım. Ancaq oğlan menimle oynamayıb, qıtiq gözleri ilə eyzen boşluğa baxaraq öz-özüne anlaşılmaşmaz sözler danışındı. Məndən iki yaş kiçik olan bacım Mahtab odan qorxurdu. Beyim xala əğl ile elə danışındı ki, elə bil, oğlan ağıllı-başlı adam idi. O, nadincilik eleyəndə Beyim xala sakit, məhribən səsle deyirdi:

— Fazıl, ağıllı ol.

Fazili həmisi təmiz, qəşəng geyindirərdilər. Daşdəmir əmi hər gün onun üçün konfet, şekerçöreyi alıb götürərdi. Mən dayanıb Fazilin öz-özü ilə oynamağına tamaşa edərdim. O da mənə baxmadan:

— Ay qutu... qutu — deyə — deyə elindəki balaca ətir qabını hey o tərəf-bu tərəfə çevirərdi.

Fazıl xəstələnəndə Beyim xala ilə Daşdəmir əmi əldən-ayaqdan gedərdilər. Gece sehəre qəder uşaqın çarpayışının böyründə oturub keşiyini çəkerdilər. Onların, yəni, Daşdəmir əmi ilə Beyim xalanın Fazili bə qəder ezişləmələri, onunla ağıllı uşaq kimi rəftər etmələri mənim ürəyimi kövredirdi, mənim Fazılə daha çox yazığım gelirdi.

Bu, mənim həyatda insan faciesi ilə ilk tanışlığım idi.

Atam şəhərin kenarında, səfali bir yerde özümüz üçün ikimərtəbə, böyük ev tikdirirdi. Anam da tez-tez üstündə qızımı güller olan qanavuz çarşabını örtərk bizi də götürüb təzə evimizə baxmağa gedərdi. Atam bizim gəlişimizle fərəhənin evin ayrı-ayrı otaqlarını, mətbəxin neçə olacağını anama izah edərdi. Anam da çarşabını açıb, artıq hörgü işi qurtarmaqda olan otaqları, böyük sahəli bağımızda atamın əkdiridiyi meyve ağacılarını, gülləri həvəsle nəzərdən keçirərdi, artırmayanın geniş, pəncərələrin iri olmağını isteyirdi. Mən də balaca bacımla bağda orabura qaçıb, quşların bizdən hürkəp pırılı ilə uçmağından, sagsağanın sevincle səslənməsindən ləzzət alırdım.

Kirayədə olduğumuz evin dar, yarıqaranlıq həyetindən sonra, elə bil ki, zambaq kimi gömögü səmanın altındakı bu geniş, cavan bağımsızda azadlıq çıxırıq. Təzə-təzə boy atan alma, armud, gilanlar ağacları, yenice qalxan təzə yoncalıq bizi hədsiz sevinc getirirdi. Biz nəşə ilə qışdıraraq alabəzək kəpənəklerin ardınca yürüyürdük.

Mən ilk dəfə olaraq təbietin gözəlliyini, quşların, kəpənəklerin, yeni-yeni yarpaqlayan cavan ağacların, təzə qalxan yoncaların sevincini hiss edirdim. Amma öz təzə bağçamızdan ayrılib kiraya tutduğumuz eve geləndə ürəyime meyusluq çökürdü. Hər şey mənə bu balaca, yarıqaranlıq həyet kimi tutqun görünürdü. Beyim xalanın döşəkcəsinin üstündə öyleşib süküt içinde nə isə tikməsi, Fazilin gözlərini boşluğa zilləyərək, «ay qutu, qutu» deyə-deyə elindəki balaca qutunu oynatmadan usanmaması məni kədərləndirirdi, mən heç bir səbəb olmadan

ağlamak isteyirdim. Atamın da öz medaxilini, mexaricini ciddi ifade ilə hesablayıb yaşıl karandaşla balaca dəftərçədə səliqə ilə qeydlər eləməsi məni darixdırırdı. Men bir guşeye çekilərək təzə bağçamız haqqında, zanbaq kimi mavi göy haqqında, nəşə ilə ucuşan quşlar haqqında, bizimlə oynasañ kəpənəklər haqqında xeyallara dalırdım.

Bunlar müyyəyen bir əhvalat etrafında birleşmeyərək, müxtəlif boyalarla, müxtəlif sözsüz kadrlarla gözümün qabağından gelib-keçirdi. Heyatında birinci dəfə olaraq mən quşların, kəpənəklerin azadlığını və bu azadlığın nəşesini hiss edirdim. Birinci dəfə olaraq bu azadlığı həsəd aparırdım. Birinci dəfə olaraq mənim qəlbimde ata-anama məlum olmayan qapalı bir dünya yaranmağa başlayırdı. Birinci dəfə olaraq mən, tez-tez təklənərək, real heyatdan uzaqlaşış bu xeyal aleminə qapanırdım və bu xeyal aləmi mənə real heyatdan daha şirin, daha gözəl görünürdü. Mənimlə çok az gülüb-danişan ve anamlı daima öz işləri haqqında səhbət eləyen atamın ciddiliyinə qarşı məndə bir soyuqluq emələ gəldi. Onun geniş almı mənə heddiindən artıq sərt göründü. Ve mən tez-tez Maralı xatırlayırdım. Onun məni sevməsi, güllüsü, zarafatları, Qaçaq Nəbi haqqında oxuduğu mahniları artıq geriyeqayıtmaz, xoşbəxt günlərim kimi acı xatirələrə çevirilirdi. İndi içində yaşadığımız otaq mənə heddiindən artıq darısqal və boğucu görünürdü. Mən tez-tez gecələr qorxulu röyalar görüb yuxuda ağlayırdım.

### **BİZİM TƏZƏ EVİMİZƏ KÖCMƏYİMT VƏ DƏFTƏRXANA KAĞIZLARININ GÖYƏ SOVRULMASI**

Nəhayət, atamın tikdirdiyi binanın bir tərəfi hazır olandan sonra bizi kirayəda olduğumuz evdən ora köcdük. Hamımız bayram içindəydi. Mən də, bacım da, anam-atam da təzə paltar geyinmişdik. Anam brilyant qaşlı qızıl bilərziklərini, aypara şeklinde olan qızıl silsilesini taxib ortasında göz kimi iri yaqt olan enli, qızıl kemərini bağlamışdı, ayaqlarında dikdəban lək tuflı var idi və bütün bunlar mənim, onsuž da, gözəl anama fəvqəladə bir yaraşq verirdi. Onun gözəl, duru gözlərində bir sevinc duyulurdu və bu, məni xoşbəxt edirdi. Mən həmişə anamı şən görəndə özümü xoşbəxt hiss edirdim. Həmişə çox ciddi, işgūzar bir adam olan atam da bu gün deyib-gülürdü. Təzə evimizin, bağçamızın barəsində anamın tərifinə məmməniiyyətlə qulaq asırdı. Atamın bu cür şadlığı, tez-tez gülüb zarafat eləməyi məni sevindirirdi.

Bir də gördük ki, adamlar səs-küylə dəftərxanaya sarı yürürdülər.

Atam, anam, ustalar səhbətlərini kəsib təəccübə ora baxdılar. Sonra gördük ki, adamlar dəftərxanaya doluşdular. Sonra daha qəribə

bir hadisə oldu: adamlar dəftərxananın kağız-kuğuzunu pəncərədən, qapılardan bayırı tullayırdılar, kağızlar da havada uçuşaraq etrafə səpələnirdi. Sonra çinovniklər bayırı çıxaraq paqonlarını qoparıb atırlıdalar.

– Bu nə ehvalatdır? – deyə anam təəccübə soruşdu.

Atam ona cavab verməyərək, pilləkeni tez-tez düşüb dəftərxanaya təref yüyürdü. Sonra gördük bir kişi içəridən gətirdiyi kətilin üstünə çıxıb ellerini ölçü-ölçə ne isə danışmağa başladı. Sonra bütün izdiham birdən-bire hərəkətə gelib qışqırdı:

– Urra!!!

Pəncərələrdən hey atılan kağızlar havada ağarışındı.

Nəhayət, atam da, ustalar da qayıdış geldilər. Atam həyəcanla anama dedi:

– Nikolayı taxtdan salıblar!

– Heylə şey olmaz, – deyə anam təəccübə səsləndi.

Binamızın o başında işləyen erməni usta Qara dedi:

– Niye olmur?! İnqilabçılar çıxdan ələşirdilər ki, ikibaşlı qartalın boğazını üzüsünər.

Mən ustanın sözünü düzünə başa düşərək: «Qartalın da iki başı olarmı?» deyə təəccübə düşündüm. Lakin mən bu baradə heç nə soruşturma çəsəret eləmədim, çünki atam dəfələrlə mənə açıqlanmışdı ki, böyüklərin səhbətinə qarışmayım, bu tapşırıq da mənimlə böyüklər arasında getdikcə bir səddə çevirilirdi, saysız-hesabsız suallırm ürəymidə qalırdı.

Atam papiros büküb yandıraraq dedi:

– Yəqin kişi də bu gün-sabah gelər.

Atam Bayram babama həmişə «kişi» deyirdi.

Nikolay taxtdan yixılanda Bayram babam qonşu qəza rəisiinin müavini idi.

Anam qayğı ilə dedi:

– Yəqin ki, yollar qarışılıq olacaq.

Atam dedi:

– Kişiyə nə qarışılıq, onu aləm tanırı.

Anam dedi:

– Az düşməni yoxdur ki?..

Atam dedi:

– Heç ne olmaz.

Men Bayram babamın geleceyini eşidib sevinclə soruşdum:

– Nə vaxt gelecek babam?

Atam mənə sərt bir nəzər salıb açıqlı-acıqlı dedi:

– Sənə yüz dəfə tapşırışam ki, böyükler səhbət eləyənde dayanıb gözünü onların ağızına dikmə! Uşaqsan, get oyna.

Həmişə atam mənə acıqlananda anam məni müdafiə edirdi, indi de menim pert olduğumu görüb atama dedi:

– Uşaq söz soruşur də... Pis şey elemir ki?..

Mən ağlayacağımı hiss edərək iri daş pillekeni düşüb bağdakı tut ağaçına söykəndim. Burada məni heç kəs görmürdü, mən de heç kəsi görmürdü. Mən ağaca söykənib ağladım. Her dəfə atamın danlağına qarşı anamın məni müdafiə cəməsi üreyimi kövərdirdi. Sonra mən gözümün yaşını pencəyimin qolu ilə silib bayraq dəftərxananın qabağındaki hadisəni xatırladım. Sonra ikibaşlı qartalın necə olduğunu təsvürümə getirməyə çalışdım və bunun padşaha ne dəxli olduğunu təəccübə düşündüm. Sonra onu da düşündüm ki, axı, padşahı taxtdan kimlər və necə yıxırlar? Mən ele bilirdim ki, padşah anamın danışığı «Min bir gecə» nağıllarındakı kimi, tilsimli bir qalada qızıl taxt üstündə ayaşmışdır. Onun o təref-bu tərefində ise bir elində qalxan, digər elində uzun nizə tutmuş pəhlevanlar dayanmışdır və bu pəhlevanlar da Rüstəm Zal kimi güclüdürler. Ona da təəccüb edirdim ki, adamlar mənim həmişə həsədlə tamaşa clədiyim qızıl qonqları niye qoparıb atırdılar? Nə üçün sevinirdilər? Ele bu zaman altında dayandığım tut ağaçına bir sağsağan qonaraq mənə baxıb sevincə səsləndi. Həmişə sağsağan, gəlib Bayram babamgilin başında elə seslənəndə Fatma nənəm şadlanıb deyirdi:

– Xeyir xəber sağsağan, oğlunun oğlu olub, qızının da oğlu olacaq.

Tut ağaçına qonmuş sağsağan mənə baxıb susur, sonra yenə sevincə səslənirdi. «Yəqin ki, sağsağan babamın geleceyini mənə xəber verir!» deyə mən şadyanalıqla düşündüm.

... Dəftərxananın kağızları cirilib göye sovrulandan sonra bizim balaca şəhərin küçələrində silahlı, patronlaşlı adamlar peyda oldular. Mən evimizin küçə qapısında oturub saatlarca onlara tamaşa edirdim. Onlar iri, hündür atlarını ora-bura çapır, bərkden danışib-gülüşürdüler. Sonra evimizde iki tüsəng və çıxdu patron gördüm. Gecələr isə, bizim böyük qonaq otagini qonaqla dolu olurdu. Bu zamanlar evimiz tamam tikilib qurtarmışdı. Böyük zalı qiyemetli xalı-gəbə ilə döşəyerek qonaq otağı eləmişdilər. On dörd-on beş yaşılı nökerimiz Qüdret balaca armudu stekanlarda qonaqlara çay, çini boşqablardı cürbəcür xuşgəbər aparırdı. Anam da qonaq otağına bitişik otaqda oturub onların səhbətinə qulaq asır, bizi, yəni, bacım Mahtabla məni səs eləməyə qoymurdur. Mən böyük zalda hey «hürriyət, Rusiya, meşrute» sözlərini eşidirdim, axır sebr eləməyib anamdan soruştum ki, onlar nə barədə danışırlar?

### *Görüşə baxma, qoca*

– Sən bilən şeylər deyil, – deyə anam qısa cavab verdi. Nökerimiz Qüdrettən iki-üç yaş böyük olan qulluqçumuz Zinyet piçılı ilə məni başa saldı ki, «onlar padşahın yıxılmağından danışırlar».

Bütün bu işlər isə, mənim zehnimdə tamam bir qarmaqarışılıq əmələ getirmişdi. Mən gecələr yerimə girəndən sonra gündüz görüb eștidim bu heyecanlı hadisələri dərk etməyə çalışırdım, lakin hər şey məndən uzaq və anlaşılmaz idi, ata-anamın bu əhvalatlar barədə mənə heç nə deməmələri, mənə saymamaları üreyimi ağır hissələr sıxırdı, bütün xarici mühiti, hətta, ata-anamı belə, özümə qarşı biganə hiss edirdim.

Sonra evimizdəki səhbətlərdən bilirdim ki, yollarda, kəndlərdə soyğunlar başlayıb, gecə evlərə hücumlar olur, hökumət olmadığı üçün hər kəs bildiyini eleyir.

... Bir gün de atam şəhərdən gəlib, həyecanla anama xəbər verdi ki, Nikolayın İran sərhəddində olan qoşunları gəlib-gedir Yevlağa ki, oradan da qatarlarla daşınib getsinler Rusiyaya.

– Ne üçün? – deyə anam soruştı.

Atam papiroş bükə-bükə dedi:

– Bizimkiler dinc oturmurlar, yolları kosiblər ki, İran sərhəddindən qayidan çar qoşununu qırışınlar, yəqin işdir ki, bu asan məsələ deyil, qoşunun topu var, pulemyot var, onunla bacarmaq olar?!

Atam papiroşunu yandırıb əlavə etdi:

– Çarın qıdasını qoşundan almaq isteyirlər.

Anam dedi:

– Qoşun özbaşına deyildi ki?.. Yazıq soldatların nə günahı var?

– Onu kime başa salmaq olar?.. Özü də qoşun gəlib burdan keçək! – Atam eli ilə bizim evin yaxınlığından keçib Yevlax stansiyasına gedən şose yola işarə elədi.

– Əger, qoşunla atışmağa başlasalar, onlar da şəhəri topa tutacaqlar, ona görə də, siz burda qala bilməzsınız.

– Burada qalmayıb hara gedəcəyik? – deyə anam soruştı.

– Biz üç-dörd adam qərara almışq ki, qoşun gəlib-keçənə qədər arvad-uşaq yığılsın Məşədi Qurbanın evinə. Ora daldadır. Yevlax yoldundan atılan gülələr oranı tutmaz.

Anam papiroş yandırıb dinmedi. Mən hiss elədim ki, anam bu məsələdən narazıdır, görünür, Məşədi Qurbanın evinə sığınmaq onun xoşuna gelmirdi.

Məşədi Qurban ucaboy, enlikürek, qartalburun bir kişi idi. Özü qəssab olsa da, şəhərdə sayılan adam idi. Qoyun sürüleri, çobanları var idi. Bizlərde o adama sayılan deyərdilər ki, atıb-vuran olsun, heç kəs onun bir sözünü iki eləye bilməsin, əlsiz-ayaqsızları müdafiə eləsin.

Məşədi Qurbanin beş-altı otaqdan ibarət birmərtəbəli evinə bizden başqa qohum-qonşudan da üç-dörd aile yığılmışdı. Ev qahn bağın içindəydi. Ev sahibi qoyun kesir, arvadlar da qapıda qalanmış ocaqların üstündə iri mis qazanlarda xörək bişirirdiler. Hami həyecan içinde idi, kişilər topa dayanıb səhbət edirdiler. Məşədi Qurban hamidən sakit görünürdü, qısa çubuqlu qəlyanını tüstülede-tüstülede adamların səhbətinə qulaq asırdı. O öz sakitliyi ilə mənə ezmətli görünürdü. Bağın qalınlığında zəncirə bağlanmış atlını atdan salan iri itler, adamların həyecanlı üzərləri ve Məşədi Qurbanın təmkini mənim xəyalımı çekib Möhnət qocannı söylədiyi nağıllara aparırı. Men atamın arxa tərəfində hərlənərek kişilərin səhbətinə qulaq asırdım və atam hərəətlə deyirdi:

– Canım, bizimkiler ağlışız hərəket eleyirlər, axı. Niye qoymular qoşun çıxıb getsin yerinə-yurduna?! Niye xalqı qırğına verirlər?!

– Düzdür, canım, – deyə Baqqal Daşdemir emi həyecanla səsləndi, – tutaq ki, üç-dörd yüz soldat qırıldı, nə olacaq?

– Axı, niye qırasan? Soldat olanda nə olar? – deyə atam həyecanla dedi. – Onun da ata-anası var, vətəni var. O durub öz xoş ilə gəlməyib ki, bura.

Qarnı özündən yarım metr qabağa çıxan erməni dərzi Santi təsdiq etdi:

– Elədi, elədi... A balam, yaxşıq deyillərmi?..

Səhərdən bəri uzaqdan səs-küy, at ayağının tappıltıları eşidilirdi. Sonra bu səsler bir-birinə qarışib boğuş bir uğultuya çevrildi... Sonra getdikcə yaxınlaşan gülə səsleri eşidildi.

Atam dedi:

– Yəqin ki, qoşun girdi şəhəre!

Məşədi Qurban qəlyanını ağızından götürüb sakit səsle nökerləri-nə emr etdi:

– Tüfənglərinizi götürün çıxın yola.

Sonra bağdan o tərəfdəki hündürlüyü göstərib dedi:

– Yoldan keçən qoşuna gülə atmayın. İşdir, eger görsəniz, evlərə hücum-zad olur, onda bir tekini də sağ buraxmayıñ. Heylə olsa, biz də gələcəyik!

Hərəsi iki-üç patrondaş bağlamış beş oğlan tüfənglərini götürüb sevincle yüyürdüler yala, ele bil ki, toya gedirdilər.

Sonra Məşədi Qurban nə fikirleşdiñə, qəlyanının külünü yere çırıp, uzun, şal pencəyinin cibinə qoyaraq iti addımlarla eve girib, iki kəmər patron və gödək bir beşatılan götürüb onların ardına getdi. Atam arxadan səsləndi:

– Məşədi, biz də gelekmə?

– Yox, – deyə kişi cavab verdi, – siz arvad-uşağın yanında olun. Atışma getdikcə siddətləndirdi. Dərzi Santi lap dilxor olmuşdu:

– Keçmə siz türklərin də bele işlərindən. Ay canım, qoyun yaziqları çıxıb getsinler dayna...

Baqqal Məşədi Əlibala yana-yana təsdiq etdi:

– Vallah, düz deyirsən, Santi. Hökumət ki, yixıldı, gədə-güdənin öhdəsindən gelmək olar? Hera bir tüsəng götürüb qalıxb atın belinə, qorxumuzdan dükənimizdə oturub çax-cuxumuzu da eleyə bilmirik.

Mənim isə gözüm Məşədi Qurban əmigilin tüsənglənib getdiyi yalda idi, gözləyirdim görək nə vaxt onlar atışmağa başlayacaqlar... Amma onlar atışmıldırılar.

Atam dedi:

– Görünür, qoşun atışa-atışa yoluna davam edir, şəhərlə işlər yoxdur.

Dərzi Santi hərəətlə dedi:

– Canım, o yazıqlar öz başlarının hayındadır. Axı, şəhərlə nə işləri var?.. Sizinkilər dinc durmurlar da.

Məşədi Qurbanın Xorasandan alıb getirdiyi arvadı Zəhra xala da arvad-uşaqa ürək-dirək verib deyirdi:

– Qorxmayın, heç nə olmayıacaq.

Zəhra xala milliyyətcə fars olub, ucaboylu, qaragözlü, əsmər bir qadın idи, özünün də azerbaycanca qəribə, şirin lehcə ilə danışmağı həmiya xoş gəlirdi, qonum-qonşu xətrini çox istəyirdi.

Axşama yaxın atışma tamam kəsildi. Məşədi Qurban əmigil yal dan qayıdib gəldilər.

Həmin günün şəhəri dehşətli bir hadise oldu. Anam bağın aşağısında, çəperin yanında durub o biri həyətdə dayanmış özü kimi cavan bir qadınla səhbət edirdi. Böyüklerin her səhbətinə eşitməyə marağım olduğu üçün mən də onların yanında oynayıb nə baradə danışdıqlarını bilmek isteyirdimse də, heç nə başa düşmürdüm. Birdən elə bir gurultu eşidildi ki, yer titredi, evin şüşelerindən bir neçəsi sinib töküldü.

– Ora bax, ora bax! – deyə anam çəperin o biri üzündəki cavan qadına qışqıraraq, eli ilə göyü göstərdi və mən də baxdım: tüstü basmış şəherin üstüne daş, torpaq, aydın seçə bilmədiyim cürbəcür şeylər töküldü. Anam mənim elimden tutub evə tərəf qaçırdıqda, indicə düz onun dayandığı yere gurultu ilə yekə bir daş düşdü. Əgər, anam ikicə saniye oradan gec aralansayıdı, daş düz onun üstüne düşəcəkdi... (Görünür, tale onu daha dehşətli əzablар üçün saxlayırıñış).

Şəhərdən qorxunc səsler eşidilirdi. Bir azdan gördük ki, Məşədi Qurban əminin nökerlərindən kimi ciyinində bir yesik patron, kimi dörd-beş tüfəng, kimi cürbəcür parça topları getirdi. Nökerlərdən biri-

nin ise qaşları, kirpikleri odda ütümüşdü, üzündə, əllerində yanq yeri vardi. Amma paltarından su axırdı. Atamgil onları dövreyə alıb sorğu-suala tutmuşdular. Melum oldu ki, çar zamanından qalmış silah anbarını adamlar dağıdıqları zaman kiminse papirostanden dinamit çəllayino od düşüb, anbar partlayıb... Üz-gözü yanıb ütümüş oğlan deyirdi:

— Camaat anbardakı şeylərin üstüne ele tökülmüşdüler ki, ağız-deyəni qulaq eşitmirdi. Adamlar bir-birine macal vermeyib, nə bacarırdı, dartsıdırıb aparırdı. Bu vaxt birdən ele bir guruluş eşidildi ki, mən evvelce nə olduğunu başa düşmedim. Gördüm ki, od-alov dünyani bürüdü, sonra ele bil ki, məni bə cəhennəmin içindən göye tulladılar. Göydə alovlanan adamlar «Allah, sən saxla! Ya Allah» deye qışqırıdilar. Hiss eleyirdim ki, mənim də çıxam yanır... Sonra, ele bil, məni yerə çırpdılar. Qalxıb özümü atdım Çərəkenə (hemin herbi anbar Çərəkən deyilən arxin qıraqında tikilmişdi), yoxsa yanacaqdım.

... Sonra atamgil şəhərdən xəbər getirdilər ki, herbi anbarın partlaması neticesində yüzlərə adam həlak olub... Sonra həlak olanlar arasındakı tanışları sadalayırdılar...

Sonra biz öz evimizə qayıtdıq. İkinci mərtəbəye çıxanda gördük ki, artırmaya açılan qapıların yuxarı tərəfləri gülledən dəlme-deşikdir. Atam qapıları nəzərdən keçirib anama dedi:

— Fikir verirsən, bütün gülələr qapıların yuxarı tərəfəne deyib, soldatlar gülənə havaya atmışlar. Demek qoşun bizim adamları vurmaq fikrində olmayıb, başlarının üstündən havaya atmışlar ki, çıxıb getmələrinə məne olmasınlar.

Mən düşüb bağımızın qalın yerindəki həmin iri tut ağacının yanına qaçaraq onun da xeyli yarpağının dəlik-deşik edildiğini, bezilərinin qırılıb yerə töküldüyünü gördüm. «Demek, bunları da qoşunun atıldığı gülələr qırıb töküb» deye düşündüm və birdən mənə ele gəldi ki, tut ağacı da sükit içinde dayanıb kədərlə mənə baxır. Ele bil ki, məndən soruşur: «Axi, bu ne işdi?» Ele bu gündən də mənimlə bu tut ağacı arasında mehriban ünsiyyət başladı. Men de heç vəchle başa düşmürdüm ki, nə üçün o soldatlar uzaq-uzaq yerlərdən gəlib İranla bizim aramızda olurdular. İndi niye çıxıb gedirdilər? Niye bizim camaat onları qırmaq isteyirdi? Nə üçün o qəder barıt, dinamiti, patronu yerin altında anbara gizləyib saxlayırdılar ki, onlar da partlayıb adamları göye sovursun? Yaziq adamlar... Lakin ele bu anda da mənim həmin həlak olan adamlara acığım tutdu. Axi, onlar nə üçün anbarı dağıdırdılar? Oradakı şeylər ki, onların deyildi. Məşədi Qurban əminin öz nökerlərini anbardan qaret şeyləri daşımağa göndərməsi buradaca yadına düşdü və bu əhvalat mənim gizli bir maraqla tamaşa etdiyim ucaboylu,

enlikürək, qartalburun Məşədi Qurbanı sanki gözümüzden saldı. Sanki onun temkini, əzəmeti yox olub getdi. Mən həyatımda birinci dəfə olaraq adamların daxilində ne isə mənə melum olmayan yırtıcı — qorxulu bir şeyin varlığını hiss eleyirdim... Və mən bu gərgin hisslerlə yarpaqları gülledən deşik-deşik edilmiş tut ağacına baxırdım. Mənə cə golirdi ki, o da mənim fikrimdən keçənləri düşünür... O da təəccüb edir və ele yene buradaca aşıqların Qaçaq Nəbi haqqında oxuduqları bir mahni yadına düdü:

Nebinin bığları çeşme-eşmedi,  
Papağı gülledən deşmə-deşmedi...

Demek, Nebinin düşmənləri buradan gəlib-keçən soldatlar kimi, gülənə havaya atmışlar, düz onun başına atmırıslar! Sonra da... Sonra da öz yoldaşı Nəbini yatdığı yerde namərdlikle vurub öldürüb... Namərdlik! Tez-tez Bayram babamdan eştidiyim «merdlik», «namərdlik» sözü mənim xəyalında sehrlə bir qüvvəye malik idi. Amma indi, ele bil, o sözü bürüyen duman yavaş-yavaş çəkilirdi: mən merdliyin, namərdliyin nə demek olduğunu anlamağa başlayırdım. Nəğllarda eştidiyim mərd qəhrəmanlar bütün faciəvi çalarları ilə xəyalında canlanırdı ve onlar mənim üreyimi məhəbbətlə kövrəldirdi.

Qardaşlarının Məlikməmmədi quyuşa salmaları mendə onlara qarşı sonsuz bir nifret doğurdu, zümrüd quşunun Məlikməmmədi zülmət dünyasından belində getirib işqli dünyaya çıxarması məni sevindirirdi. Mən igid Nebinin de, Məlikməmmədin de cöhrlərini gözümün qabağına çox aydın gətirdiyim halda, Nəbini yatdiği yerde vuran, paxılıq ucundan Məlikməmmədi quyuşa salan naməndlərin nə şəkildə, nə üzde adamlar olduqlarını heç vəchle təsəvvür eləyə bilmirdim. Onlar xəyalında bəzən ecaib, eybəcər məxluqlar kimi, bəzən buynuzlu divlər şeklinde, bəzən de vahiməli bir tüstü içinde canlanırdılar, amma men Məlikməmmədin, Qaçaq Nebinin, kasıblara el tutması ile məşhur olan igid Qaçaq Süleymanın nəinki gözəl cöhrlərini (mənə ele gəldi ki, onlar ancaq gözəl ola bilərlər) aydın görürdüm, hətta, mən onları özüme olduqca yaxın adamlar hesab edirdim. Mən saatlarla onlar haqqında düşünüb xəyalı daldırdım. Mən bu qəhrəmları həmişə de, ne isə, fövqələde bir fədakarlıq göstərdikləri halda, məsələn, divlərin tilsimə salıb dustaq elədikləri halda, gözəl bir qızı, ya xeyanetle quyuşa salılmış cavan oğlani xilas etmələri şəklində təsəvvür edirdim.

## SUÇU İMAN KİŞİ

Bizim alt otaqlardan birində İman kişi adlı suçumuz olurdu. O, hem bize, hem də yaxın qonşulara kəhrizdən iri mis sənəkde su daşıyrdı, bunun da əvəzində ona her səneyin suyu neçə qəpiye isə, pul, ya da xörəkdən-zaddan verirdilər. İman kişi evdə də, çöldə de eyzen özüne danışındı. Evdə olanda cindir keçə parçasının üstündə eyleşib kürkünü, ya şalvarını yamaya-yamaya hey özü-özü ilə danışındı, men də qabağında çömbelib ona qulaq asırdım. O isə, mənə fikir verməden deyirdi:

– Yer oğlu bir qızı vurub qalxdı göye.

Mən soruşurdum:

– İman kişi, kimdir Yer oğlu?

O mənə cavab vermədən bu cür anlaşılmaz şeylər danışır, bezen gülməkdən qəşə edirdi. Haradansa əlinə keçmiş, vərəqləri saralıb di-dik-dişik olmuş bir kitabı gözünün qabağına tutub, guya, oxuyurdu:

– Quranın Quran olsun...

O, bu kitabı Quran hesab eleyerek hemiŞe başının altına qoyurdu. İman kişinin başqa qəribə işləri de vardi; məsələn, onun yanında qara daşın adını tutmaq olmazdı. Hırslı�ib hemiŞe əlində gəzdirdiyi ağaclar adəmin baş-gözünü əzərdi. Bunu bilən uşaqlar da küçədə onu görən kimi:

– İman kişi, qara daşa lənət! – deyə qışqırışib ona sataşardılar.

İman kişi də onları qovub tuta bilmirdi, qara daşı belə müqəddəs hesab elədiyi halda qara toyuqla düşmən idi. Harada qara toyuq görse idi, selbə ilə vurub qılçını sindirirdi. Ona görə də, adamlar İman kişini görən kimi, qara toyuğu qovub onun gözündən uzaqlaşdırırlılar. Mən bir dəfə soruştum ki:

– İman kişi, niyə qara toyuqla düşmənsən?

Dedi:

– Qızbəs qara toyuğa cadu eleyib.

Qızbəs xala «harda aş, orda baş» olan, xeyirdə, şerde hemiŞe binçi iştirak eleyən, qız-gəlinin qaşını alan, qadın toylarında məzəli sözler danışıb qaravəlli çıxaran, gəlinlərə yenge olan bir arvad idi.

Bir dəfə biz artırmada oynadığımız zaman küçədə arvad qışqırığı eşidib, dal qapıya yüyürdü. Gördük İman kişi Qızbəs xalanın qolundan yığışıp ağaclar budayır, arvad da bağırrı. İman kişi qəzeblə deyirdi:

– Köpekqızı, camaatın toyuqlarına niyə cadu eleyirsən?

Qonşu kişilər yürüüb Qızbəs xalanı güclə onun elindən aldılar.

Bizim alt evlərdən birində də Kəklik xala adlı, saçları, kirpikləri, bütün bədəni dümağ, kasıb dul bir qadın olurdu. Kəklik xalanın dörd

*Geriye baxma, qoca*

oğlu vardi. Kiçiyi on bir-on iki, böyüyü isə iyirmi yeddi-iyirmi sekkiş yaşlarında olardı. Arvad özü də, oğlanları da ona-buna günəməzd işləyərək birtəher dolanırdılar. İman kişi indi də Kəklik xalanı qaralamışdı. Ne üçünse kişiye ele gelirdi ki, Kəklik xalanın gözləri görmür. Hey öz-özüne danışındı:

– Zalim qızına deyirəm sən ölüsen, öz sidiyindən tök, gözünü sindikle yu, açılsın. Elemir ki, elemir...

İman kişinin xoşu gələn bir mexluq vardısa, o da mənim kiçik bacım Mahtab idi. O zaman Mahtabin üç-dörd yaşı olardı. İman kişi qonşuların suyunu verib eve gələn kimi biz də yüyürdü onun yanına. Görürdün ki, İman kişi mənim anamın, qonşuların verdikləri xörəklərin hamisini saxsı çanaqda bir-birine qatıb ağaç qaşıqla yeyir. Bacım Mahtabı gören kimi:

– Gel papılı balam (bu «papılı» İman kişinin özünün icad elədiyi söz id), gel otur, – deyirdi.

Mahtab da onun qarşısında, köhnə keçə parçasının üstündə oturan-dan sonra İman kişi yeməkdən bir qaşiq onun ağızına qoyurdu, birini də öz ağızına. Evde anamgilin zorla yemek yedirdikləri Mahtab, İman kişinin bu əcaib xöreyini ləzzətlə yeyirdi. Anam bunu görəndə özündə çıxırı. Qızı qucağına götürərək qulağını çekib, İman kişiye acıqlanırdı:

– Sənə yüz dəfə demişəm, uşağa yemek vermə.

Ancaq İman kişi evə gələn kimi Mahtab yenə də gözdən oğurlanıb onun yanına qaçırdı. Yenə də İman kişi «papılı balam» deyə-deyə öz qaşığı ilə qızı həftəbecər yedirdirdi.

İman kişinin həyatı mənim üçün tamamilə yeni bir alem idi. Bu alem məni ona görə o qəder maraqlandırırdı ki, mənim özüm də bu həyatdan xaricdə bir aləmim yaranırdı. İman kişinin heç kəsi yox idi. Heç kəs onun haradan gəldiyini, harada, hansı ölkədə, hansı obada doğulduğunu bilmirdi. Hami onu deli hesab eleyirdi. Ancaq İman kişinin hey öz-özünə danışmayı, bəzən gülməyi, bəzən qəzeblənməyi mənə nağıllarda eşitdiyim cadugerlerin hərəketlərini xatırladırdı. Fikirləşirdim ki, bəlkə bu kişi ayrı, tamam başqa bir dünyadan gəlib? Bəlkə, doğrudan da, qara daşa lənət oxumaq olmaz?! Bəlkə, Qızbəs xala hə-qiqəten də cadugerdir? Bəlkə, arvad, doğrudan da, qara toyuğa cadu eleyib? Əlbəttə, men cadunun nə demək olduğunu bilmirdim. Ancaq bununla belə, o ele öz anlaşılmazlığı ilə məni vahimələndirirdi. Bu vahimələri qulluqçumuz Zinyətin Cin dərəsi haqqında danışdıgi şeylər də gücləndirirdi.

Azca çopur, uzunburun bir qız olan Zinyət, Bayram babamgilin obası Kürdobadan idi. Kürdobanın qışlaşğında «Cin dərəsi» adlanan yi-

yəsiz bir dərə vardi. Zinyət danişirdi ki, geceler cinlər o dərəyə yiğilib toy çalıb oynayırdılar. And içirdi ki, qoca Mustafaoğlu Mehdi geceler Haramilardan qışlağa qayıdanda neçə dəfə onları gözü ilə görüb, cinlər kişini tutub oturdublar ki, qonaq olub onların xöreklerindən yesin. Mustafaoğlu da elini xöreyə uzadıb, «bismillah» deyən kimi cinlər də, xörekleri də yox olub. Çünkü cinlər Allahın adından qorxurlar.

Zinyət onu da deyirdi ki, cinlər her adamın gözüne görünməz. Men de fikirleşirdim ki, bəlkə bizim görmədiyimiz cinlər İman kişisinin gözüne görünür və İman kişi eyzən onlara danişır?

### MƏN VƏ AĞACLAR

Evimizin qabağında atamın saldırdığı ve indi hər gün, heç olmasa, bir-iki saat həvəsle qulluq elədiyi, öz əli ilə suvardığı cavan bağla mənim aramda gizli bir ünsiyyət yaranırdı. Buradakı alma, ərik, tut, gilenar, əncir, gavalı, qoz, armud, heyva ağaclarının hərəsinin öz görünüşü vardi və bunların həri biri mənə bir cür təsir eləyirdi. Ərik ağacının çəhrayıya çalan çiçəkləri mənə nə üzünə əsrarəngəsiz təsir bağışlayır, gilənar, gavalı ağaclarının ağ çiçəkləri mənə zərif bir şadlıq getirir. Ağ şah tutun güneş işığında zümräd kimi parıldayan enli, ipək yarpaqları bu şənliyə bir cəsərət, daha qüvvəti bir şadýanalıq çaları verirdi. Qoz yarpağının soyuq ətri məni qüssələndirir və anamın tez-tez xəstələnməsini xatırladır. Bəlkə də bu ondan idi ki, bir dəfə anam malyariyadan bərk qızdıranda Zinyətə dedi ki, «get, bir qoz budağı qır getir». Zinyət budağı getirib verəndən sonra anam gözlerini yumub onu xeyli qoxladı... və anamı yuxu tutanda mən də balaca qoz budağını götürüb qoxladım və onun enli, tər yarpaqlarından qalxan etir mənə soyuq və həsrətlə göründü.

Anamın xəstələnməsi həmişə mənim üçün son derecə qəmğin bir hadisə olurdu. Onun gözəl, şəffaf gözləri qızdırmadan alışib-yananda mən özümü dönyanın ən bədbəxt adamı sayır və saatlarca yastiğının böyründən uzaqlaşmırdım. Anam xəstəlikdən sağalıb ayaga qalxanda isə ürəyimdeki fərəhin heddi-hesabı olmurdu. Lakin kədərim kimi, fərəhim de həmişə ürəyimdə gizli qalırdı. Yəni, mən onları izhar elemekdən çəkinirdim. Ona görə çəkinirdim ki, mənim ortaboylu, enlikürək, qaraqas, qaraqöz, gözəl və çox qüvvəti bir oğlan olan atam başqa adamlarla zarafat eləməyi, deyib-gülməyi sevdiyi halda, biz uşaqlarla, xüsusən mənimlə çox sərt rəftar edirdi. Nə üçünsə, mənim zarafatım, deyib-gülməyim həmişə onu açıqlandırırdı. Ona görə də, yavaş-yavaş məndə bir qapalılıq əmələ gəlirdi. Mən heç bir sırrımı, sevinc və ke-

dərimi biruze verməməyə çalışırdım və atamın yanında öz hərəketlərim özüme yönəmsiz görünürdü. Özümə, öz hərəketlərimə inamım azalırdı, mən, bir növ, faşr, çəkingen olurdum, bu isə, atamı açıqlandırırdı və onun mənə qarşı daha sert rəftarına sebəb olurdu. Mən üsulşus bir hərəket eləyəndə, məsələn, nahar elədiyimiz zaman stəkana toxunub çayı süfrəyə dağdanda, o, qəzəblənib, məni «maymaq», «filiinti», «çələq» adlandırdıb dayayırdı. Bu zaman:

— Yaxşı... Dünya dağılmadı ki? — deye anam məni müdafiə edərdi.

Mən də anamın məni bu cür müdafiə eləməsindən kövrələrək bağımiza qaçıb böyük tut ağacının yanına gelərək ona söykənib o ki var ağlayardım və əgər, hava tutqun, çıskını idisə, tut ağacının pərişan sükütü mənim dərdimin üstüne dərd artırırdı. Əgər, hava buludsuz, çıksız idisə, şah tutun güneş işığında mərdana bir şadlıqla parıldayan enli, ipək yarpaqlarından sanki qəlbime anlaşılmaz bir təselli, bir sakitlik, məchul bir ümid axıb gözümün yaşını qurudurdu. Ağacların arasından atamın bazara, öz mağazasına getdiyini görəndən sonra mən də qayıdış evimizə qalxırdım və anamın iri bədənnüma güzgüñün qabağında dayanaraq nə isə zümrüdə eleyə-eleyə uzun, qara saçlarını hördüyünü görüb şadlanırdım. Atamdan dörd-beş yaş kiçik, boylubuxunlu bir gelin olan anamın gözəlliyi, zinəti, paltarı həmişə məni fərəhələndirir, atamın sert rəftarını, danlaqlarını mənə unutdururdu. Mən anamın üzərində qızıl zerli gülərən gilənar rəngli uzun məxəmər tumanın, qolları enli qanovuz arxalığına, ortasında iri yaqt yanan enli qızıl kemərinə, boynundan asılmış aypara şəkilli qızıl silsiləyə və bütün bunların ona necə gözəl yaraşlığına heyranlıqla tamaşa edirdim. Lakin belə zamanlarda anamın zümrüdə elədiyi qəmli mahni məni kəderləndirirdi. Mən isteyirdim ki, anam belə qüssəli şeylər oxumasın. O, biş-düşdən, işdən sonra divan yastiqlarına dırşəklənərək Füzulinin, Nətəvənin kitablarını, ya da Firdovsinin «Şahnamə»sindən Rüstəmə Söhərəbin əhvalatını (əlbəttə, bu kitabların kimlərin olduğunu mən yazı-oxu öyrənenən sonra bildim) ahəstə, lirik bir səsə öz-özünə zümrüdə eleyəndə də mən eyni halları keçirirdim. Lakin o, «Ərmənəusa», «Hind racisi», «Şahnamə», «Min bir gecə» və sairə kimi kitablardan oxuduğu əhvalatları biziş dansında mənim xəyalimdə heyretli bir aləm yaranırdı və bu aləmin qəhrəmanları, onların igidlikləri uzun zaman gözümün qabağından getmirdi. Mən onların iztirabları ilə həyəcanlanıb perişan olur, qələbələrinə sevinirdim və getdikcə xəyalimdə yaranan bu aləm mənə real həyatdan, təsadüf elədiyim insanlardan (yalnız anamdan başqa!) daha artıq xoş gəldi. O aləm məndə real həyata qarşı bir soyuqluq, bir bədbinlik yaradırdı. O aləm mənə daha şirin, daha cazibədar görünürdü. Ona görə də, mən, getdikcə öz evimiz-

de daha qaradınməz, adamayışmaz olurdum. Mən öz evimizde deyirəm, çünkü Bayram babamgilde dönbə tamam başqa adam olurdum... Öz evimizdə atamın mənimle həddindən artıq sərt rəftarı mənim öz daxilime çəkilmeyimin, her şeyin mənə soyuq, yapışqsız görünmeyinin, əlbəttə ki, əsas sebəbi idi.

... Sərhəddəki qosun çəkilib gedəndən bir neçə gün sonra bir səhər Zinyət sevinə-sevinə yürüüb anama xəbər verdi ki, Fatma xanım (yəni, anamın anası) indice geldi.

Bizim bağın qurtaracağında bir malakanın qalın çəkilliyi vardı. Çekillikdən o tərəfdə isə Bayram babamgilin üç otaqdan ibaret birmərtəbə evi idi. Evin qabağında böyük bağ var idi. Bayram babam bu evi Nikolay taxtdan düşəndən iki il əvvəl Rusiyaya köcüb gedən bir malakandan almışdı ve təzə ev tikdirmek üçün bağa çoxlu hörgü daşı tökdürmüdü.

Mən və bacım Mahtab anamlı getdik babamgile. Fatma nənəm arturnada qoyulmuş enli taxtın üstündə əyleşib həmişəki kimi uzua müstüyündə papiroş çekirdi. Anamdan qabaq bacımla mən yürüüb getdik yanına. İkimizin də üzündən öpdü. Nə atam, nə də anam heç bir zaman mənim üzündən öpməzdilər, bəlkə də buna görə idi ki, başqasının və o cümlədən nənəmin də üzündən öpməsi xoşuma gelmirdi.

Fatma nənəm dedi:

— Allaha şükür ki, gəlib sizi sağ-salamat gördüm. Ara yaman qarışib.

— Bəs, dədəm niye gelmedi? — deyə anam soruşdu.

Fatma nənəm müştüyündən dərin bir nəfəs alıb dedi:

— Camaati başlı-başına buraxıb gəlmək istəmədi. Ağsaqqallar da yığıldılar: «Əş! sən getsən, burda papaqlıqçaq olacaq». Məni de Qızılbaş oğlu Ali ilə üz atlıya qoşub gönderdi.

Qızılbaşoğlu Ali, yarısı Arazın İran tayında olan qədim Şahsevən obalarından idi. Cox ığid bir ogländi. Həmişə Bayram babamın yanında olardı. Nənəmle birge Güllü adlı qulluqçuları və İmaş adlı nökerləri də gəlməşdi. Güllü Kürdəbadan Veli adlı kasib tərəkəmenin qızı idi. On doqquz-iyirmi yaşlarında, yanaqları lale kimi alışب-yanan, sağlam, ətli-canlı bir gelin idi, uşağı olmadığı üçün toylarından üç il sonra eri boşayıb qovmuşdu. O vaxtdan Fatma nənəm getirib qulluqçu saxlayırdı. Hami Güllünün zirəkləyini, temizkar olmayıbm, deyib-gülmeyini tərifləyirdi, ancaq ondan həmişə el-üz sabununun iyi gelirdi ki, mən də bundan bərk dilxor olurdum. Məni qucaqlayıb üzündən öpendə «burax» deyə qışqırıb açıqlanurdım. O da qəhqəhə ilə gülüb, zorla tekrar öpürdü.

Babamgilin nökeri İmaş isə Cənubi Azərbaycandan idi. Texminen

Güllü yaşında, nazik, yaraşlıq bir oğlan idi. Bir il qabaq Şimali Azərbaycana fəhləliyə gələn bir dəstə hemyerlisinə qoşularaq Arazi keçmişdi. Cənubi azərbaycanlıların geydiyi sərdarisi ilə keçə araqçını hez də başında idi.

Məni görəndə Güllü yene də qucaqlayıb o üzündən, bu üzündən bərk-bərk öpdü. Yene də mən ondan sabun iyi geldiyini duyub, dərtinaraq qucağından çıxdım. Anam bərkdən güldü. Fatma nənəm də gülməseydi:

— Ay batmış, — dedi, — sen qızıxmışan, uşağı utandırma.

Güllü qəhqəhə ilə güldü. Fatma nənəm taxta qutusunu açaraq zəferan kimi sapsarı, saçqlı tütdən papiroş bükə-bükə anamdan soruşdu:

— Nurudan bir xəbər yoxdu ki?

— Məşədi Qara dünən Şuşadan gelib. Bunların atasına deyirmiş ki, («bunların» dedikdə, anam mənə işarə elədi. Anam heç bir zaman nə teklikdə, nə də adam yanında atamın adını deməzdi. Həmçinin, atam da anamın adını deməzdi. Bu da mənim üçün qəribə bir sərr olaraq qaldı.) Nurunu görüb, özüne də qızıl onluq verib.

— Nur özü isteyib pulu? — nənəm soruşdu.

— Özü istəmeyəndə, Məşədi Qara durduğu yerde ona pul verməyib ki...

Fatma nənəm dedi:

— Kişi ona beş gün bundan qabaq bir at yükü yavanlıq, nə qədər pul göndərib, Allah saxlamış pulu pul kimi xərcəlmir ki...

— Hamisini sən eləmisen! — deyə anam acıqlı cavab verdi. — Həmişə bir tərəfdən kişi bəsdi deyince pul göndərib, bir tərəfdən də sən elinə düşəni gizlin göndərib onu pis öyrətmisən, xalqın da uşağı oxuyur, kim o qədər pul göndərir?

Nənəm papirosonu müştüyə qoyub dərindən sümürüb susurdu. Men ona baxıb hiss eləyirdim ki, anamın sözlerinə etiraz eləməsə də, ürəyindən oğluna da acıqlanır.

Anam isə sözünə davam eləyib deyirdi:

— Neçə dəfə ümumxanada görüb. Onun nə vaxtı ki, arvad-qız dalańca düşsün?

Əlbette, mən bu söhbətdən heç nə başa düşmürdüm, ancaq nə isə hiss edirdim.

Güllü onların qabağında dayanaraq qəribə bir maraqla anama qulaq asıldı.

Birdən nənəm acıqlı-acıqlı dedi:

— Onsuz da atanın qazandığını qardaşı gülleyəgəlmış yeyir.

Bu artıq mənə məlum idi. Fatma nənəm Bayram babamın qardaşı

Eyvaz emini nəzərdə tutdur. Eyvaz emi Kürdobada adlı-sanlı tərəkəmə idi. Yaşa Bayram babamdan kiçik idi. Fatma nənəmin öz-özü ilə qəzeblı-qəzeblı danışmağından, anamla olan söhbetlərindən bilirdim ki, Bayram babam gah bir dəvə alıb bağışlayır Eyvaz emiye, gah at verir, gah pul. Bu da Fatma nənəmi yandırıb-tökürdü.

– Axi, – deyirdi, – kişi fikirleşmir ki, özünün də oğlu var; bu gün-sabah evlənəcək, ona da bir gün ağlamaq lazımdı.

Anam dedi:

– Dədəm qardaşını atmayacaq ki?.. Ne olsun oğlu var?

Anam cavan, gülərz, yaraşıqlı bir oğlan olan emisi Eyvazın xətri-ni çox isteyirdi.

Fatma nənəmi od götürdü:

– Sən dilini farağat qoy! – dedi. – Vələdiżnə Eyvazın tərefini az saxla. Sizi görəndə yağı dilini salır işə, ele bilişinizi bitt düz-eməlli adamı. Bayram məni Şuşadan gətirəndə anası Səkinə ilə heç üzüme baxmırıldılar, daldada da eyzən kişinin qarasına danışıldılar ki, «gedib Şuşanın gözünü çıxarıb. Dul gəlini alıb, bize töhfə təbercehi getirib».

Anam gülümsəyib dinmədi.

### **QIZILBAŞOĞLU**

Bir azdan Fatma nənəmi gətirən Qızılbaşoğlu Ali da geldi. Bu, uzunboylu, xına rengində saçları boynunun ardına tökülmüş, ayaqlarında uzunboğaz çəkmə, əynində sərdarı çuxa, başında gümüş papaq olan bir oğlan idi. Belində ağaç qoburlu onatalan tapança var idi.

– Necəsən, bacı? – deyə anamla hal-xoş eləyib Güllünün içəridən gətirdiyi stulda oyləşdi.

Anam ona müraciətlə gülümsəyib dedi:

– Kişini tek qoyub gəlmisiniz?

Qızılbaşoğlu dedi:

– Tək niyə olur? Camaat kişinin başına and içir.

Sonra əlavə etdi:

– Mən indi qaydırıram.

Anam dedi:

– Gecəyə düşəcəksən.

Qızılbaşoğlu sakit cavab verdi:

– Gecə yaxşıdı, Şparti çölləri indi gündüz isti olur.

Mən təəccübə soruşdum:

– Tək gedəcəksən?

– Əlbəttə! – deyə o, mənə baxıb gülümsədi.

Mən dedim:

– Bəs, qaçaq-qlurdurdan qorxmursan?

O, eyni xoş təbəssümle cavab verdi:

– Qaçaq da adamdı dayna. Qaqaş, niyə qorxum ki?

Anam zarafatyanə mənə dedi:

– Beyəm, Ali dayın özü az qaçaq olub?..

Qızılbaşoğlu qalxbı bağın içi ilə axan arxin qırğındakı yoncalıqla qolbənd elədiyi atını açıb gətirdi.

Nənəm dedi:

– Ali, otur, çörek ye, sonra.

Ali dedi:

– Şəhərde yemişəm.

Sonra Güllüyə dedi:

– Bacı, içəridən mənim tüsəngimi getir.

Güllüdən qabaq mən yürüüb onun gödək beşəçilənini və patron-la dolu kəmərini gətirdim.

Ali:

– Salamat qalın! – deyib kəmərlə tüsəngi ciyinlərindən aşıraraq cəld hərəkətə qalxdı ucaböyü alapaşa ürgənin üstünə.

Sonra soruşdu:

– Kişiyə sözünüzdən, sovunuzdan?

Anam dedi:

– Sözümüz odur ki, kişidən muğayat olasan!

Qızılbaşoğlu ciddi cavab verdi:

– Arxayın ol, bacı.

Fatma nənəm Güllüyə dedi:

– Gətir, oğlanın dalınca su at.

Qulluqçu içəri qaçıdı. Qızılbaşoğlu isə, ayaqlarını balaca tərpədən kimi at sıçrayıb yola düzəldi, Güllü yürüüb gələrək suyu onun ardınca atdı.

Qızılbaşoğlu ağacların arasından keçib yox olduqda birdən-birə mənə elə geldi ki, o bizdən ayrılib tamam ayrı bir dünyaya getdi. Bir azdan gün batıb gecə düşəcək, Qızılbaşoğlu yiyəsiz çöllərlə tek-tonha gedəcək. Kim bilir, belkə birdən qabağına bir dəstə qaçaq çıxacaq?.. Eh, kim bilir, belkə qaranlıq dərələrin birində cin yiğincəgina rast gələcək...

Deyirlər bir dəfə qaranlıq gecədə Qızılbaşoğlu Ali Haramı ilə atlı gedirmiş. Birdən xapaxap üç qaçaqla çıxır üz-üzə. Qızılbaşoğlu özü ilə silah götürməyibmiş, sapı ceyran ayağından qayrılış qamçısını qaranlıqla qəfil tapança kimi atlılara tuşlayaraq qışqrır:

– Ə, tökün tüsənglərinizi, yoxsa, onatalınla hamınızı qırdım!

Qaçaqlar bilirdilər ki, Qızılbaşoğlu onatılanın tətiyini çeksə, üçün də bir anda biçəcək. Ona görə də, tüfenglərini sıvırib tullayırlar yər... Qızılbaşoğlu deyr:

— İndi kenara sürün atalarınızı.

Özü isə, atdan yere tullanır, tüfenglərdən birini götürüb nəşə ilə atlalar deyr:

— Gedin, amma heç kəse demeyin ki, Qızılbaşoğlu Ali bir qamçı ilə bizim tüfenglerimizi aldı.

Qaçaqlar mətləbi başa düşürlər, onlardan biri deyr:

— Ö, Qızılbaşoğlu! Deyilmışən varmışsan, amma igid igidi el içində xar eləməz, mən Əhmədallar Xanlıyam, ver tüfenglərimizi, bu gündən seninlə qardaşam.

Qızılbaşoğlu deyr:

— Düşün, götürün tüfenglərinizi!

Özü isə, alapaşa ürgenin üstüne tullanıb bir göz qırpmında yox olur...

Anam qalxaraq mənə dedi:

— Gedək.

Mən bu xeyallarından ve Fatma nənəmgildən ayrılib öz evimizə getmək istəmirdim. Mən bilirdim ki, evimizdə məni atamın sərt baxışları, danlaqları gözleyir. Mən heç bir zaman özümü evimizdə babamgildə olduğu kimi sərbəst hiss eləmirdim. Yalvarıb anamdan xahiş elədim ki, qoysun gecəni qalım babamgildə.

Anam dedi:

— Qalırsan, qal, amma dədənin acığı tutacaq.

Nənəm dedi:

— Mağıl dayna... tay dabaniçatdaq Xəlsənin oğlunun acığı tutdu, dünya dağılacaq, uşağın üzünü o qəder danlayır ki, evdən-eşikdən de perikir.

### İMAŞ VƏ GÜLLÜ

Həmişə nənəm, ya anam məni müdafiə eləyənde üreyim kövrəldi. İndi də Fatma nənəm belə deyəndə gözlərim doldu və mən bağa qaçdım. Gördüm ki, İmaş su arxının qabağında oturub üst köynəyini yamayıb, əldə toxunan kobud yun şaldan tikilmiş sərdarisini ise alt köynəyinin üstündən atıb çıynına. Həmişə olduğu kimi, indi də, məni görəndə gülümsədi. Onun arvad kimi köynek yamaması mənə qeribe göründü, mən ondan soruştum:

— Niye köynəyini özün yamayırsan?

— Bəs, kim yamasın, qqaş? — dedi. — Anam yox, bacım yox.

Onun sözleri məni kədərləndirdi, düşünmədən soruştum:

— Heç anan-bacın olmayıb?

O gözü tikişində:

— Niye olmayıb? — dedi, — daş desiyində çıxmamışam ki?.. Anam da vardi, atam da... bacım, qardaşım da... Hələ desən, babam, nənəm de vardi. Özleri də məni çox isteyirdilər, nece ki, səni baban, nənələrin çox isteyirler.

Mən onun yanında yerə çökərək soruştum:

— Bəs nece oldular?

O, dərindən nəfəs alıb yamağını tike-tike dedi:

— Bir qonşu xan bizim kendi qarət cəlyib dağıdanda, qırılan qırıldı, qırılmayan da həre başını götürüb bir tərəfə qaçıdı. Kimi acıdan, kimi azardan öldü. Mən də qoca bir dayımla qaçqınlara qoşulub bu taya keçəndim. Dayıma da Arazda güllə deydi.

Mən süküt içinde İmaşa tamaşa edirdim. Mən bu qədər dərde onun nece dözdüyüne təccüb edirdim. Nehayət, mən ondan soruştum:

— O qonşu xan sizin kendi niye dağdırıldı?

— Çünkü bizim xanla düşmən idi. Qəfil bir-birinin kəndlərinə hücum cəlyib çapıb-talayırdılar.

— Bəs, şah niye qoyurdu?

— Şahın canındandır ki, bizim xanlar bir-birilerini didib-parçalasınlar.

— Niye axı?

— Eh, qqaş... sen hele uşaqsan, belə şeyləri başa düşməzsən.

— Yox, sən danış, başa düşərəm!

— Bilirsəm, qqaş, şah farsdır, amma biz də, xanlarımız da azərbaycanlıyıq...

— Ne olsun?

— Şah fars olduğu üçün isteyir bizim Azərbaycan xanları bir-birilərile boğuşub, başları qarışın ki, Azərbaycan xalqı şahdan hürriyyət isteməsin.

Mən neyi isə dumanlı halda dərk etməyə başlayırdım, öz xalqımın taleyi haqqındaki həqiqəti birinci dəfə babamgilin nökəri İmaşdan eşidirdim.

Mən xeyli sükütdən sonra soruştum:

— Niye sizin qəhrəmanlarınız gedib şahı öldürmürlər?!

İmaş qüsse ilə gülümsədi:

— Çünkü, — dedi, — qoşun, silah şahın elindədir.

Ele bu zaman Güllü bizim yanımıza gəlib məzəmmətə İmaş dedi:

— Əde, əde, xarabalıqda-zadda deyilsən ki?.. Köynəyini niyə özün yamayırsan? Biz burada adam döyülik?

İmaş qızardı:

— Sənə əziyyət vermek istəmedim...

Güllü onun yanından yere çökərək:

— Nə olub, — dedi, — xanım-zad olmamışq ki?.. Ver bura.

Güllü köynəyi İmaşın elindən alaraq onun yamadığı yeri nəzərdən keçirib bərkənən güldü.

— Yaman da tikmisən.

Sonra ayağa qalxaraq nə üçünse piçilti ilə dedi:

— Tikib, yuyub gece getirərəm...

— Yaxşı, — deyə İmaş da lap yavaşdan cavab verdi.

Güllü gedəndən sonra mən, ele bil, neyinse ağırlığı altında İmaş-dan soruşdum:

— Niyə özüne təzə köynək almırsan?

İmaş gülümsədi:

— Çünkü pulum yoxdu, qaqaş!

Mən dinmedi. Suçlu adamlar kimi, qalxb səssizcə uzaqlaşdım. Mən nədə ise özümü təqsirkar kimi hiss edirdim. Birdən ele bil ki, zehnim ayazdı. Heyatımda birinci dəfə olaraq İmaşın bu qəder yoxsus, bizim isə varlı olmayımızqa qarşı qəlbimdə xoşagelməz, ağır hissler oyandı, ele bil ki, varlı olduğumuz üçün mən İmaşdan xəcaletən çəkirdim. Birdən addimlarımı yeyinlədərək gəlib, hele də taxtın üstündə oturub, papirosu tüstülenən müştüyünü elində tutaraq öz-özüne danışan nənəmin böyründən keçib evə girdim. Mən bilirdim ki, Fatma nə-nənə həmişə pullarını döşeyin altına qoyur. Mən əsl oğru kimi ehtiyatla o yan-bu yana baxa-baxa döşeyi qaldırıb iri bir kağız pul götürərək qadın bağı. İmaş üzüqçulu uzanıb əllerini alınının altında çarpezlamışdı. Mən əyilib onun üzüne baxdım ki, görüm yatıb, yoxsa, oyaqdı? O, gözlerini açaraq soruşdu:

— Nə var, qaqaş?

Mən iri kağız pulu onun gözünün qabağına tutdum. O, pula bir an nəzər salaraq dikelib oturdu:

— Bu pul səndə nə gezir, qaqaş?

Mən dedim:

— Sənin üçün getirmişəm, al, get, özün üçün təzə paltar al.

O pulu alıb o tərəf-bu tərəfine baxaraq soruşdu:

— Bunu sənə kim verib, qaqaş?

— Heç kəs... özüm götürmüşəm.

— Haradan?

— Fatma nənəmin pullarının içindən, isteyirsən yenə getirim.

İmaş pulu fikirli-fikirli bir də nəzərdən keçirərək mənə qaytarıb, dedi:

— Apar, haradan götürmüsənə, qoy yerinə, mənə oğurluq pul lazmı deyil!

Mən özümü pis hiss edərək dedim:

— Oğurluq niyə olur, nənəmin puludur də...

O gülümşədi. (O güləndə düməg dişlərinin görünüşü xoşuma girdi.)

— Nənə bilir ki, sən bunu götürmüsən?

— Yox.

— Demək, oğurlamışan! Tez apar, necə götürmüsənə, heylə də qoy yerinə.

Sonra dərindən nəfəs alaraq əlavə etdi:

— Sən yaxşı oğlansan, qaqaş, ancaq onu bil ki, kasib da olsaq, biziñ nəslimizdə oğru-əyri olmayıb. Mənim atam da, babam da kişi adamları!

O ayağa qalxb, iki qolumdan tutaraq, çevik hərəkətlə məni qaldırib ayaq üstə qoysdu:

— Tərəpən, qaqaş! Bax, yerinə qoymasan, Fatma xanıma deyəcəyem.

Mən özümü alçaldılmış hiss edərək gəlib pulu yerinə qoymaq istəyəndə, nənəm içəri girib gördü.

— Nə qayırırsan, əde? — deyə təccübə soruşdu. — O pulu niyə götürmüsən?

— Baxırdım.

— Yalan danışma! De görüm, sənə kim öyrətmışdı?

— Heç kim.

— Qəlet eləmə. İmaş öyrətmışdı?

— Yox! — deyə mən həyəcanla səsləndim.

Nənəm bu dəfə məni dilə tutdu:

— Bəs, kim dedi, get pul getir? Güllü?

— Yox! — deyə mən qışqırdım.

— İmaş?

— Yox! Yox!

— Yalan danışma! Sünnünün küçüyü. O həmşəri köpəkoğlu öyrədib səni! (Bizim tərəflərde Arazın o tayında yaşayan azərbaycanlılar «həmşəri» deyirdilər.)

Mən pencərədən gördüm ki, İmaş dəhlizdə sütuna söykənib biza qulaq asır. Mən bərkənən ağlayaraq nənəmə qışqırdım:

— Dədim ki, heç kəs öyrətməyib!

Nənəm dedi:

– Yaxşı, ağlama, get otur, çörek ye.  
Mən gözümün yaşını əlimin dali ile silərek:  
– İstemirəm! – dedim.  
– Yaxşı, dəli olma, seherden heç nə yeməmisən.  
– İstemirəm.

Nənəm hırslandı:

– Ay irtmekli oğlu! Tay dünya dağılmadı ki, bir söz soruşduq.  
(Nənəm hemiše atamın qarasına acıqlananda onu «irtmekli sünñ» adlandırdı. Mən də bir dəfə Güllüdən sorusдум ki, doğrudan sünñü lərin irtmeyi olur? O da qəhqəhe ilə gülerək:

– Əlbette, – dedi... keçi kimi irtmekləri olur.)

Hemiše nənəm mənə acıqlanıb «irtmekli oğlu» deyəndə yanıb-töküllerək ya çeşmeyini, ya müştüyünü, ya da yaylıqdan-zaddan bir şeyini götürüb gizleyerdim və nənəmin hırsınlı-hırsınlı axtarışından ləzət alıb qəhqəhe ilə gülerdim. Bu dəfə də göz-göz eleyib müştüyünü gizledim. Bir azdan nənəm başladı müştüyünü axtarmağa ve tapmayıb qışkırdı:

– Ağız, Güllü! Gel gör bu zehrimar nece oldu?

Güllü içeri yürüüb gülüşünü güclə saxlayaraq soruşdu:

– Hansı zehrimar, xanım? Müştük, ya çeşmek?  
– Müştük! – deye nənəm qəzəblə cavab verdi. – Allah lənət eləmiş cinlərin işidi. Eyzən mənə sataşırlar.

Məni gülmek tutdu. Çöpəgulen Güllü də mənə baxıb qaqqıldı, nənəm yana-yana dedi:

– Ay qızımxış qancıq, uşaqqı gülür, sen neye gülürsen?

Güllü səsini içine salıb xisən-xisən gülerek, néhayət, müştüyü tapıb verdi.

Nənəm papiros qayırıb çekenden sonra mənə dedi:

– İndi ki, yemek istemirsən, çıx get evinize! Mən irtmekli sünñün naziyyət oynaya bilmərem.

Güllü menim tərəfimi saxladı:

– Xanım, bu yaxşı oğlandı, bunun irtmeyi yoxdu, anası şə olanın irtmeyi olmur ha...

Mən dinməz-söyləməz gedib dehlizdəki taxtın üstüne salınmış süfrənin yanında oturdum, nənəm də Güllünün getirib qoyduğu qazandan bir boşqab mənə, bir boşqab da özüne yarpaq dolması çekenden sonra Güllüyə dedi:

– Götür qazanı apar, İmaşa da ver, özün de ye.

Güllü qazanı götürüb apardı. Nənəm menim dolmamın üstüne sarımsaklı qatıq töküb mehrivan səsle dedi:

– Bismillah elə, ye!

Mən nə üçünse hemiše nənəmin dediyi duaları bərkədən deməyə utanaraq, üreyimdə tekrar edirdim, mən bu duaların mənasını başa düşmürdüm. Nənəm deyirdi ki:

– Bismillah deyəndə cinlər qaçırlar.

Mən xörəyimi tələm-tələsik yeyib qurtaran kimi, qalxb yüyürdüm İmaş olan otağa. O, torpaq döşəməyə salınmış keçənin üstündə oturub Güllün getirdiyi dolmanı yeyirdi. Güllü ağ qalayı mis parça bir su getirib, İmaşın qabağına qoyaraq dedi:

– İç, təzə sudu.

Sonra oğlanın boşqabına işaret ilə soruşdu:

– İstəyirsin yene getirim, qazanda var.

İmaş mənə qəribə gelən bir cür asta, müləyim səslə dedi:

– Bəsdi, sen get, cörəyini ye.

Gözləri eyzen oğlunda olan Güllü, onda birinci dəfə gördüyü ciddi, həttə, bir az da qəməgin ifadə ilə dərindən nəfəs alaraq dinnəz-söyləməz qayıdır getdi.

İmaş da xörəyini yeyib qurtarandan sonra parçadakı suyu götürüb içdi.

Mən dedim:

– Güllü yaxşı qızdı, heylemi?

O, təccübə mənə baxıb soruşdu:

– Necə bəyəm?

– Səni çox isteyir.

– Nə bildin, qaqas, xanımlar deyirdi?

– Yox. Özüm deyirem... Güllü yaxşı gelindi, amma üzündən, əlin-dən eyzen sabun iyi gelir.

İmaş güldü:

– Neyləsin, qaqas, – dedi, – qulluqcu adamdı, sənin anan kimi bəhalı etirleri haradan alsın?

Mən tutuldum, yene də sebəbini bilmədiyim halda xəcalet çekdim, sonra çekinə-çekinə dedim:

– Hami dövlətli olsayı, yaxşı olardı, heylemi?

İmaş dərindən nefəs alıb dedi:

– Ne qəder ki, padşahlar var, hamı dövlətli ola bilməz, qaqas!

– Ne üçün? Padşahlar neylöyir ki?

– Padşahlar dövlətliləri, bəyəri, xanları əzizləyirlər, amma yaziq rəiyyətin qanını sorurlar.

– Ne üçün? – dedim. – Rəiyyət padşaha neylöyir ki?

– Rəiyyət heç nə eləmir, qaqas, hər nə eləyir, padşahlar eləyir!

İmaş bir qədər susub sonra öz-özü ilə danışmış kimi, kinli-kinli eləvə etdi:

– Rus fehleleri, kendliləri öz padşahlarını yıldırılar, bir gün gelər, bizimkiler de İran padşahını çəkib taxtdan salarlar, onda biz də öz qisasımızı alarıq.

– Kimlərən?

– Bizi eşir-yesir eləyənlərdən. Eh, qaqış! Sən belə şeyləri sonra başa düşəcəksən, – deyib qalxdı. – Gedək, sərin dlişdü. Men gərek ağacları suvarım.

İmaş bağın ortasından keçən böyük arxdan bel ile xırda arxlardı aylaraq ağacları suvarır, mən də tamaşa eləyirdim. Men hele də padşahlar haqqında, onların rəiyyətin qanını nece sormaqları barede düşünürüm. Mən Fatma nənəmdən eşitmədim ki, adamlar xəstələnəndə bəzən onlara zeli qoyurlar ki, artıq qanı sorub çəksinlər. Sonra Kürdoba-dan babamgilə getirilən bir xesteni həkim müalicə elədiyi zaman zəlini görüb iyrendim, çox murdar heyvana oxşayırı...

Men tezə göyerib qalxmış gøy otların arası ilə ağacların dibinə axan dumduru suyun ince parıltılarıyla bu düşüncələrim arasında qəribə bir ziddiyət hiss edirdim və bilmirəm, anamın söylədiyi hansı nəğldansı yadında qalmış Zöhhak padşah dəhşətli bir qiyafəde xeyallında canlanırdı. Deyir, Zöhhak ilana sitayış edilmiş və ilanların mər-həmətinə qazanmaq üçün onlara körpə uşaq beyni yedirdirmiş. Mən anamın söylədiyi nağıllarda yaxşı padşahlar haqqında da eşitmədim, ona görə də, İmaşa dedim:

– Yəqin sizin padşah pis padşahdı?..

O, sakit şirli ilə axan suyu bir ağacın dibindən o birinin dibinə bağlaya-bağlaya dedi:

– İlənin ağına da lənet, qarasına da, qaqış, hamısı bir köpəkoğlu-du, hamısı!

Doğrusu, İmaşın bütün şahlar haqqında bu cür deməsi mənə xoş gəlmədi. Men elimdəki çubuqla, dize qədər qalxmış yaşıl keşnişi vura-vura gəldim Fatma nənəmin yanına. Nənəm yənə də uzun müşlüyü əlində tüstüleyə-tüstüleyə gözlerini bir nöqtəyə zilləyərək qaynı Ey-vazın qarasına deyinirdi:

– Kişinin boş damarından yapışib qazandığını çəkir kamına, nə Allahdan qorxur, nə də bəndədən utanır.

Mən bir qədər ona qulaq asandan sonra dedim:

– Padşahlar da rəiyyətin qanını sorur! Amma sən deyirdin padşah Allahın dostudur, Allahın dostu da qan sorar?

Nənəm təccübə üzümə baxıb soruşdu:

– Nə bildin, padşah rəiyyətin qanını sorur?

– Odur ey, İmaş deyir... Deyir ki, padşahların hamısı köpəkoğ-ludur.

Nənəm kənar bir adama müraciət edirmiş kimi, acıqlı-acıqlı dedi:

– Görürsen, bu hemşəri vələdüzinə?! Yaxşı deyiblər ki, yetimin fəğarı olmaz.

Nənəm, ağacları suvara-suvara bəri gelmiş İmaşa qışkırdı:

– Ədə ey! Qoletini ele, sarsaq-sarsaq danışib uşağıın başını doldurma! Sənin padşahla nə işin var?!

İmaş nənəmə heç bir söz deməyərək mənə baxıb xəfifcə gülümsədi, ancaq onun bu güclə sezişən gülüşü məni pert etdi. Mən öz qəbahətimi hiss eləyərək ağlaşmışım səsle nənəmə qışkırdım:

– İmaş düz deyir de! Bəs, niyə rus fehleleri Nikolay padşahu taxtdan yıldırılar?

– Kes səsini! – deye nənəm qışkırdı. – Padşahi yıldırılar ki, indi olub papaqaldıqəc də... Padşahın üzüne ağ olan Allahın üzüne ağ olur!

Bu zaman babamgilən Qumaş adlı, palidi rəngli ov tulası gəlib qabağında dayanaraq mehriban-mehriban üzümə baxıb, etəyimi, əllərimi qoxladı, pertliyim dərhal sovuşdu. Güllü yuyub sərdiyi paltarları ipdən yiğib gedəndə qulağıma tərəf əyilib piçildədi:

– Adam xəberçi olmaz.

Mən yene öz hərəkətimdən xəcalet çəkərək bilmədim Güllüyə nə cavab verim. O gündən sonra İmaş menimlə daha əvvəlki kimi həm-söhbət olmadı. «Hə», «yox» deyə, ancaq suallarına qisaca cavab verirdi. Hətta, mənə əvvəlki kimi «qaqış» da demirdi, lazımlı olanda, soyuq ifade ilə adımı çağırırdı. Bu da məni pert edirdi. Fikirləşdim, ney-ləyim ki, İmaş yene de əvvəlki kimi menimlə həvəslə söhbət eləsin.

... Biz ikilikdə olanda da Fatma nənəm cyzen Bayram babamın qardaşı Eyvaz və onun ailesi haqqında, bəzən də atam haqqında öz-özüne danışırırdı. Həmişə mənə elə gəlirdi ki, nənəm kimi isə görür, ki-mə isə müraciət edir. Bu gecə yenə də nənəm öz-özü ilə danışanda mən soruştum:

– Nənə, sən cinlərlə danışırsan?

Nənəm diksinsərek:

– Bismillah!.. Bismillah! – dedi.

Sonra: – Ay irtmkli oğlu, – dedi, – gecə vaxtı o Allah lənət elə-mişlərin adını niyə tutursan?!

Mən tekrar soruştum:

– Nənə, sən onları görürsen?

Nənəm yene də «Bismillah» deyib yanındakı sap əyiren iyle qolu-ma vurdu. Sonra İmaşa dedi:

– Dur, bu irtmkli oğlunu apar evlərinə.

Mən qışkırdım:

– Getmirem!

Fatma nənəm mənimle ne qədər dalaşsa da, ləp hirslenib vursa da, yene de onlarda olmaq öz evimizdə olmaqdan məne xoş gelirdi. Çünkü men hiss edirdim ki, nənəm ne qədər açıqlansa da, yene meni çox istəyir. Ancaq məne elə gelirdi ki, Bayram babam məni hamidən çox istəyir. Mən onlarda özümü son derecə sərbəst, azad hiss edirdim, onlarda heç kəs meni atam kimi her şeyin üstündə danlamırı, heç kəs atam kimi məni «küb» adlandırmırı. Əksine, Bayram babam həmişə mənim «ağlılı oğlan» olduğunu söyleyirdi.

Biz gecəden xeyli keçənə qədər dehlizdə nənəmin taxtinin üstündə oturduq. Güllü də taxtin qabağına salınmış palazın üstündə eyleşərək, Kürdəbadakı ehvalatlardan nənəmə söhbət əleyirdi: kimin qızını kimin oğluna nişanlayıblar, kim nece ildir ki, eriyle danışır, on min qoyunu olan Hacı Qaranın qızı üçün kimler elçi gelib...

İmaş isə səher çox tez durduğun üçün gedib erkən yatmışdır. Şəhərimizin şimal tərəfindən axan Quruçay berk daşmışdı, onun qıjılıtı bağın ilqi qaralığında məne esrarəngiz təsi rəğbişayırdı. Ele bil ki, her şeydə, her eşyada mənim anlamadığım uzaq, lakin gözəl bir sərr var idi və bu sirdəki meçhul fəreh – cəzibədarlıq məni həyecanlandırırdı, mən bu fərehi öz evimizdə hiss əleye bilmirdim.

Həmişə babam evde olmayanda mən onun çarpayısında yatırdım. Bu dəfə də elə oldu. Güllü kəllayı otaqda, nənəmə mən də babamgilin yataq otağında yatmalı olduq. Nənəm qapını bağlayandan sonra eyilib çarpayıların altına baxdı, mən də təəccübələ soruşdum:

– Nənə, taxtların altına niyə baxırsan?

Cavab verdi ki:

– Kişinin ne çox düşməni!.. Gedib taxtin altında gizlənib gecə bəşimizi kesərlər.

Əlbette ki, bu mənim özümü də qorxutdu və mən soyunub baba-mın çarpayısına çıxaraq soruşdum:

– Yəni, ne cür düşmən, nənə?

Nənəm də soyunub işığı söndürərək çarpayısına girib dedi:

– Mən nə bilim nə cür?.. O qədər bic, haramzada var ki, dünyada.

Sonra nənəm qızılı ile dua oxudu, sonra Şuşa qalasında realnı mektebdə oxuyan oğlu Nuruya dua elədi.

– Allah, – deyirdi, – sen mənim oğlumu yerin-göyün bələsindən, mərdimazardan, yolkəsəndən uzaq elə.

Mən biliydim ki, bu dualarında nənəm «oğlum» dedikdə ancaq dəym Nurunu nəzərdə tuturdur. Nənəmin qabaqı erindən də bir oğlu var idi və onun harda olduğu mənə məlum deyildi. Nənəm öz dualarında ne onun adını çəkerdi, ne də anamın, ancaq dualarında bəzen «Allah, sen mənim balalarımı...» deyirdi. Yəqin ki, buna anam da, nənəmin o

biri oğlu da, hətta, biz nəveleri de daxil olurduq. Mən yanı üstə çevrilərə pencə perdesinin yanından bağış tamaşa edirdim. Hər şey sükkut içinde idi, herdən Qumaş görünüb, sonra yene ağacların arasında yox olurdu. Quruçayın sırlıtı, ele bil, indi bu aydınlıq içinde daha uzaqdan gelirdi. Nənəm astadan xoruldamağa başladı, həmişə anamla, ya da nənəmə birlə otaqda yatanda onların məndən qabaq yuxuya getmeleri ne üçünse ürəyimdə hezin, kövrek bir yalqızlıq hissi doğurdu, mənə elə gelirdi ki, hamidən, bütün dünyadan ayrı düşmüşəm.

Mən pencerədən çöle baxarkən, bir də gördüm ki, Güllü əlində ağ bir şey o yana-bu yana baxa-baxa iti addimlarla getdi girdi İmaş qalan otağa, yəqin ki, elindəki İmaşın köynəyi idi.

Mən Güllünün oğru kimi belə xəlvəti getməyinə təəccüb eləyərək gözəldim ki, görüm Güllü oradan ne vaxt çıxacaq, ancaq Güllü çıxmırkı ki, çıxmırkı, nehəyat, məni yuxu apardı.

Şəher oyananda ilk yadına düşən ehvalat gece Güllünün İmaş yanın otağa xəlvətə getməsi oldu və yerimin içinde xeyli bu barede fikirleşdim, işin mahiyyəti mənə aydın deyildi də, qadının yad kişinin yataq otağına xəlvəti gedib girməsinin yaxşı şey olmadığını hiss edirdim. Ona görə de, bu hadise əllerindən, üzündən eyzən sabun iyi gəlen, çöpəgülən, qırmızıyanaq Güllüyə qarşı məndə bir düşməncilik hissi oyadtı.

Güllü səher kehrizdən doldurub getirdiyi iri mis səhengi çıynindən yere qoyanda mənə elə geldi ki, o dünəndən bəri daha gözələşmişdir. Yanaqları lale kimi parıldayı, gözleri alışb-yanrırdı. O mənə baxaraq həmişəki tek gülümseyib:

– Gel, qqaş, – dedi, – tezə su töküm el-üzünü yu.

– Lazım deyil! – deyə mən qəzəblə cavab verdim.

O qəhqəheyle gülüb dedi:

– Qqaş yuxuda şeytan görüb.

– Şeytan yuxuda sən görmüsən! – Açıqlı cavab verdim.

– Mən melek görmüşəm, qqaş! – deyib o təkrar qəhqəhe ilə güldü.

Onun lale kimi qızarmış yanaqlarına baxaraq yanıb-töküldüm, mən özümü saxlaya bilməyərək yerden bir daş götürüb onun qılçına atdım, o keçi kimi kənara sıçradı və yürüüb məni qucaqlayaraq o üzümdən, bu üzümdən bərk-bərk öpdü.

– Ay ölmüş, uşağı ayı kimi basmarlama, – deyə dəhlizə çıxan Fatma nənəm zarafat elədi.

– Yeyecəm onu! – deyə Güllü təkrar məni öpmək istəyəndə əlinən çıxıb kənara qaçdım.

... Mən nənəmə oturub çay-çörək yeyəndən sonra bostan suvaran İmaşın yanına getdim. O mənə soyuq bir nəzər salıb:

– Qaqaş, – dedi, – adam arvad xeylağına daş atar?

Mən dedim:

– Güllü pis qızdı.

– Nə üçün? – deyə o, görünür, mənim qiymətimə o qedər də ehemməyyat verməyərək soruşdu: – Sabun iyi gelir, ona göre?

– Sabun iyi də gelir, özü də adamı aysi kimi qucaqlayıb marçha-març öpür.

İmaş xəfif gülüməsədi:

– Nə olar, öpmək pis şey deyil ki...

– İstəmirəm.

Mən onun suyu, sarı çiçək açmış xiyar tağlarının arasına bağlaşdırığınama tamaşa eleyə-eleyə soruşdum:

– Nə üçün Güllü gəlib gecə səni yuxudan oyadırdı?

O dərhal dikəlib təccübə üzümə baxdı:

– Nə bəldin?

– Pəncərədən gördüm. Gördüm ki, tələsik getdi girdi sən yatan evə.

– Nənən də gördü?

– Yox. Nənəm xoruldayırdı.

– Sən ona dedin?

O bu sualları qorxmuş kimi verirdi, mən onun nə üçün qorxdığınu, rənginin niyə saraldığını anlamayaraq dedim:

– Yox, nənəmə deməmişem.

Nənəmə deməmiş olduğuma görə üreyimde sevindim. İmaş dərin-dən nəfəs alaraq suyu indi də yaşıl pamidor kolları olan ləkə döndər-döndərə dedi:

– Güllü mənim köynəyimi yuyub qurutmuşdu, onu getirib verirdi.

– Bəs, nə üçün adamlar yatandan sonra?.. Özü də oğru kimi xəlvəti, ora-bura baxa-baxa?

İmaş dikəlib mənə uzun bir nəzər salaraq dedi:

– Qaqaş, mən burada kimsəsiz, qərib bir oğlanam, xahiş eleyirəm, onu heç kəsə deməyəsen.

– Deyəndə nə olar?

– Pis olar, qaqaş, demə, yaxşımu?

Onun özünü kimsəsiz, qərib adlandırması, üzündə zahir olan qor-xu üreyimi kövreltdi və mən böyükler kimi ciddi ifadə ilə dedim:

– Arxayın ol, heç kəsə demərəm.

– Cox sağ ol. Bostanı suvarım qurtarım, sənə tüsəng qayıracam, ancaq qaqaş, gərək kişi sözünün üstündə dursun.

İmaşın meni kişi sayması qürurumu artırdı.

... Günorta naharından sonra Fatma nənəm, adəti üzrə, dehlizdəki

taxtın üstündə uzanıb yuxuladı, mən də İmaşın qarğıdan hazırladığı atımi minib, «tüfəngimi» çıynıma salaraq ağacların arasında ora-bura çapıldım. Qumaş da mənim yanımca yürüdü. Mən gah Qaçaq Nəbi, gah Qaçaq Süleyman olurdum. Sonra da coşaraq atımı çapdım bağın lap qaranlıq yerine. Qumaş da mənimle getdi. Birdən yarıqaranlıqda gilenlərlidə piçilti eşidib, bərk qorxaraq atının başını çəkib dayandı, sonra dönüb qaçmaq istədim, ancaq birdən yadına düşdü ki, qəhrəmanlar qorxub qaçmazlar, mən qılincımı siyirib piçilti gələn kolluğa işarə ilə Qumaşı qisqırtdım.

Başqa vaxt yad adəmin hənirtisini belə, duyanda qəzəble hürüb ora təref atılan Qumaş bu dəfə mənim qılincımla işarə elədiyim gilenlərlə təref biganə bir nəzər salıb, qisqırtmağıma ehemməyiş vermedi. Mən üreklenib yavaş-yavaş bir az da irəliledim, aşağı əyilərək ağacların arasından baxdım. İmaşla Güllü qalın kolluqda yanaşı oturmuşdular. Güllü İmaşın elini tutub köynəyinin arasından sinəsinə yapışdırımdı. Birdən İmaş ne isə piçildədi. Güllü də üzünü onun üzüne yapışdırıraq bərk-bərk öpüb qalxdı. İmaşla Güllü qalın kolluqda yanaşı oturmuşdular. Güllü ucaboylu idi, amma İmaş ondan da uca idi. Birdən mən «ehey!» deyə qışqıraq atımı onlara təref çapdım və ağacların arasından zahir olduqdə qəhrəmanlar kimi soruşdum:

– Deyin görüm, nə cəsəret eleyib pərilər padşahının bağına girmisiniz??

Güllü qəhqəhe ilə gülərək məni qaldırb marçılı ilə öpdü.

– Burax! – deyə qışqırıb çabaladım. – Gərək sabun iyi verə-verə hamının üzündən öpsən?

O məni yere qoyaraq:

– Ay şərəşür, dedi, – səndən başqa kimin üzündən öpmüşəm ki...

– Odey, İmaş! Yazıçı basmarlayıb öpmürdü?

Güllü məni dile tutdu:

– Qaqaş, qurban olum, nə olar öpendə? İmaş qərib, yetim oğlandı, anası yox, bacısı yox... Bəs, mən də öpməyim kim öpsün onu?

Doğrusu, Güllüdən nə qədər zəhəm getsə də, bu sözləri ürəyimi birtəhər elədi. Atımı çapıb qaçdım.

**NURU DAYIMIN GƏLİŞİ VƏ ANAMIN XALASI OĞLU  
ƏHMƏDİN ÜÇ ARVADI ÖLDÜRMƏYİ**

Seheri gün Nuru dayım Çarvadar Həbibin üçaltı faytonunda gəldi. Çarvadar Həbib dayımın çamadanlarını faytonun dalından götürüb ye-

rə qoydu. İmaş yüyürüb dayıma «xoş geldin, ağa» deyərək çamadanla-nı qaldırıb apardı eve. Çarvadar Həbib Fatma nənəmə:

– Xoş gördük, xanım! – deyib mənə baxaraq gülümsədi (Gülənde onun uzunburunlu, bir az da pərtde gözlü üzü çox gülmeli görünürdü, elə bil ki, bu saat, ne ise, komik bir hərəkət eləyəcəkdi).

– Necəsən, o, bacıoğlu?

Cibindən saçılı bir konfet çıxarıb mənə verərək dayıma dedi:

– Bay, mən müəxəss olum?

Dayım laklı portmanatını açıb, ona pul verdi. Çarvadar Həbib pulu saymadan cibinə qoydu:

– Allah berəkət versin! – deyərək faytona qalxıb getdi.

Nuru dayım ucaböylü, nazikbelli, qıvrımsaçlı, alagöz, sarıbeniz, olduqca gözəl bir oğlan idi. Bu dəfə gələndə daha məktəbli libası gey-məmişdi, başında bahalı buxara dərisindən təpəsi gen gümüşü papaq, ayaqlarında nazik xromdan uzunboğaz çekme var idi. Zərif yun parçadan tikilmiş köynəyinin üstündən belinə qızıl körpülü nazik Qafqaz kəməri bağlamışdı. Beli o qədər inca idi ki, elə bil, heç çörək-zad yemirdi. O, heç birimizlə görüşməyərək gülümsəyib mənə dedi:

– Tay yekə oğlan olmusan... Yaqt necədir?

– Yaxşıdı, – deyə mən ona tamaşa eləye-eləye cavab verdim.

Onun parlaq görünüşü, gözəlliyi məni heyran edirdi, mən ürəyimdə onunla qürrelənirdim: «Görün mənim nece dayım var!»

Sonra o dəhlizdə papığını çıxarıb taxtın üstünə tullayaraq, soyuq ifadə ilə nənəmdən soruşdu:

– Kişi gelib?

– Yox. Camaat qoymadı, – deyə, Fatma nənəm cavab verdi. – Dədilər, sən getsən, papaqlıqça olacaq.

Men birinci dəfə olaraq Fatma nənəmdə dayıma qarşı, ne isə, qeyri-adı bir münasibet hiss edirdim: elə bil ki, gece-gündüz oğlunun salamatlığı üçün Allaha dua eləyən nənəm ondan qorxub çəkinirdi. Mən, eyni zamanda, dayımda da nənəmə qarşı qəribe, qəddar bir hal duyurdum, onun gelişilə nənəmin sərbəstliyi, tebiiliyi, elə bil ki, bir anda yox olub getmişdi. Nənəmə yazığım gəldi, birinci dəfə olaraq məndə dayıma qarşı soyuq bir hiss yarandı. Onun zühuru ilə İmaş da tutqun olmuşdu. Güllü isə, köynəyinin altından qabarən iri döşlərini yırğalaya-yırğalaya ora-bura qaçırdı, gah çay hazırlayırdı, gah həyəti süpürürdü. Hiss edirdim ki, dayıma xoş gəlmək üçün canfəsanlıq eləyir. Bu da məni acıqlandırır, ona qarşı kinimi artırırı.

– Yeməyə nə var? – deyə dayıma nənəmdən soruşdu.

– Bozbaş asmışıq, – deyə nənəm çəkinə-çəkinə cavab verdi. – İş-teyirsən, ayrı bir şey bişirək...

– He... Denən, gədə bir-iki çolpa tutub kessin, tez çığırtma eləyin, yumurtasız.

Sonra o qonaq otağına girdi, pəncəredən onun neylədiyinə mən maraqla tamaşa edirdim. Toqqasını açıb üst köynəyini çıxardı, sonra güzgünün qabağında dayanıb diqqətle özünə baxdı. Balaca qayçı ilə nazik blişlərinin artıq tüklərini kəsdi. Sonra gözlərini güzgüdən çəkməyərək bərkden səsləndi:

– Güllü, su hazırla, üzümü yuyacam!

– Su hazırlı, qaq! – Güllü cavab verdi. – İndicə kəhrizdən getir-mişəm!

Həyətdə, böyük iyidə ağacının altında Güllü ağ qalaylı mis parça su tökürlər, dayım da sabunu köpükləndirə-köpükləndirə üzünü, boyun-boğazını yuyurdu.

İmaş həyətdə toyuqları qovub iki çolpa tutaraq kəsdi. Dayım da üzünü silib qurulayandan sonra mehrəbanı xəfif təbəssümle Güllünün çiynine tulladı. Güllü de gülümsədi və mən bir sövq-təbiilə Güllünün bu təbəssümünü İmaşa qarşı xoşagelmez bir hal kimi hiss elədim və Güllünün qırmızı yanaqlarını bıçaqla kəsmək üçün özündə amansız bir arzu duydum.

Ela bu zaman anam, bacım Mahtabın əlindən tutaraq gəldi və hə-le bize çatmamış gülümsəyib dayıma dedi:

– Xoş gəlmisin!

Dayım gülə-gülə onların qabağına yeriyib, bacımın saçlarını qarış-dırı, anama baxıb dedi:

– Gözüm dəyməsin, Yaqt, çox yaxşısan.

Sonra onlar İmaşın çıxarıb dəhlizə qoysduğu və Güllünün üzərinə ağ süfrə saldığı stolun ətrafinda əyləşərək çarın taxtdan salınmağından, böyük hərbi anbarın partladılmasından, Fatma nənəmgilin Şuşa qalasındaki qohumlarından səhbət etdilər. Dayım nənəmin kurd qohumlarından (Fatma nənəmgilə «kürd» deyirdilər) olan Ağakışının qalın Alyanlı meşələri arasından çıxbı, Şuşaya – onun görünüşünə gəlməsi haqqında məzəli şeýler danışıb anamı bərkden güldürdü. Ağakışını mən də görmüsədüm: ucaböylü, gözleri çəpə mayıl, həddindən artıq iri burnu olan və həmişə gülümsəyən bir oğlan idi. Dayım nağıl eləyirdi ki, öz paltarından bir dəst geyindirdim Ağakışiyə, boynuna bant bağladı, başına şlyapa qoysub dostum gürcü balası ilə apardım gecə klublarından birinə. Ordakı tanış qızlardan birini öyretdik Ağakışiyə məhrəbanlıq elesin, yarıçılpaq qız Ağakışının qabağında əzilib-bütüldükçə Ağakışi də irişə-irişə bilmirdi neyəsindən. Birdən qız Ağakışının dizinin üstündə oturub boynunu qucaqladı, başladı burnundan öpməyə.

Ağaklışı qızın elindən zorla çıxıb vəhşi buğa kimi qaçanda zaldakılar qəhqəhe ilə gülüb el çaldılar.

Anam qəhqəhe ilə gülürdü. Fatma nənəm isə heyətdə qalanmış ocağın üstündə xörek bişirirdi, dayının söhbetini yeqin ki, eşidirdi, ancaq ele görürdü, ele bil, eşitmır, axı, Ağaklışı onun qohumu idi... Nənəmin yanında ayaq üstə durub dayının söhbetinə qulaq asan Güllü de gülürdü. Ancaq Fatma nənəm kimi men de gülmürdüm. Men Ağaklışının o anlardakı vəziyyətini gözümüzün qabağına getirib özümüz nə üçünse pis hiss edirdim.

Güllü stolun üstüne nazik yuxa, motal pendiri, kərə yağı, göy-göyərti düzdü, sonra Fatma nənəmin boşqablıra çəkdiyi xörəyi getirdi. Dayım:

– İrəli oturun! – deyə bizi də devət eledi. Amma anamlı men yemek istəmedik. Fatma nənəm bacım Mahtabı yanında oturdub yedirdi. Beli üzükdən keçən dayım yemek yemekdə möhkəm idi, ac olanda iki-üç adam qədər yeyirdi. Yaxşı xöreklerdən derin zövq alırdı. Özü də elə tez-tez yeyirdi ki, deyirdin, bəs, hara isə bərk telesir.

Anam onun nece iştahla ile yeməyinə tamaşa eleye-eleyə soruşdu:

– Xanım nənəmgili Əhməd vuranda sən Şuşadıydın?

Nuru dayım toyuğun budunu dişinə çekib dedi:

– Bəs hardaydım?

Sonra gülümseyib, yeqin ki, Fatma nənəm eşitməsin deyə astadan əlavə etdi:

– Xanım nənəmgili Əhməd elə mənim tapançamlı vurmuşdu dayına.

Anam qorxmuş kimi təəccübə soruşdu:

– Doğru deyirsən?

Nuru dayım eyni nəşeli təbəssümlə yeyə-yeyə «hə» menasında başını tərpədib dedi:

– O əhvalatdan bir gün qabaq mən tapançamı satmışdım Əhməde, o da arvadları həmin tapança ilə vurmuşdu.

Əhməd, Fatma nənəmin bacısı Bəyaz xanımın kiçik oğlu idi. Özü də Nuru dayımla oxuyurdu. Fatma nənəmin qardaşı Mehdi bəyin qızı Minaya aşiq olmuşdu. Ariq, əsəbi bir oğlan idi. Bir dəfə açıqlanıb özündən böyük qardaşı Mirzə Məhəmmədi güllə ilə vurmuşdu. Ancaq güllə qardaşının ürəyinin yanından keçdiyi üçün sağ qalmışdı. Bir gün Əhməd, Mehdi dayısığılı gəlib bağçadan görür ki, Fatma nənəmin anası Xanım nənə, Hacı Axundun böyük arvadı – yüz yetmiş kilo ağırlığında Yasəmən Xanım, bir də Minanın anası Şənəm xala şüşəbənd artırmada əyleşib yarpaq dolması büke-bükə söhbet edirlər. Əhməd,

Minanın adını eşidərək pilləkəndə ayaq saxlayır, eşidir ki, Xanım ne deyir:

– Əhməd dəli şeydi, Minanı ona vermək olmaz.

O biri arvadlar da, Xanım nənəmin sözlərini təsdiq edib deyirlər ki, Əhməd, onsuz da, özümüzükündür. Minanı vermək lazımdı sövdəger Hacı Bəşirin oğluna, ağılli oğlana, dövləti də başından aşıb-daşır.

Əhməd bunu eşidən kimi artırırmaya qalxaraq tapançanı çıxarıb arvadların üçünü də nece vurursa, yerlərindəcə qalırlar. Deyirlər ki, Bəyaz xalamın günü Yasəmən xanım çox gödək olduğu üçün elə oturduğu halda qalıbmış.

Anam qəşqabaqla soruşdu:

– Sen niyə tapançanı ona satırın? Bilirdin ki, əsəbi oğlandı.

Nuru dayım ildürüm süretilə yeyə-yeyə kefi kök halda cavab verdi:

– Özü istədi, menim də pulum qurtarmışdı, dedim satıram.

Anam narazı halda dedi:

– Səndə də pul dayanın ki...

Nuru dayım iki çolpanın çığırtmasını yeyib qurtararaq, ağzını təmiz, aq desmalla silib neşə ilə dedi:

– Eh, ay Yaqut, bilsən ki, Cavad ağanın, Soltan bəyin oğlanları nələr xərcleyirlər, nə keflər eləyirlər, məni qınamazsan.

Sonra dayım taxtda uzanaraq Güllüyə dedi:

– O gədəni çağır, gəlsin çəkmələrimi çəksin.

Mən bilirdim ki, dayım «gədə» dedikdə İmaşı nəzərdə tutur. Əlbette, bizdə də atam-anam nökəre «gədə» deyirdilər. Lakin indi dayım İmaşa «gədə» deməyi mənə pis təsir bağışladı.

Güllü dedi:

– Qaşa, qoy mən çəkim.

– Yeri onu çağır! – deyə dayım sərt təkrar etdi.

Güllü bağı yürüdü.

İmaş gəlib heç kesin üzüne baxmadan dinməz-söyləməz dayımın uzunboğaz çəkmələrini zorla çekib çıxardı (qəşəng görünüşün deyə dayım həmişə ayağına güclə pərçim olan uzunboğaz çəkmə geyirdi), sonra çəkmələri aparıb tərtəmiz sildi, gətirib dayım uzanan taxtin böyrüne qoyub getdi. Dayım onun ardınca soyuq bir nəzər salıb dedi:

– Bu həmşeri gədəsindən gözüm heç su içmir.

Anam dedi:

– Niyə, pis oğlan deyil.

Dayım dedi:

– Adamin yərə baxanından düz əməl baş verməz.

Men başa düşmürdüm ki, nə üçün dayımın İmaşdan xoş gəlmir? İmaş bu cür dinməz-söyləməz onun qulluğunda durur, dayım taxtda

uzanır, İmaş onun uzunboğaz çəkmelerini zorla çekib çıxarır, aparıb silir, amma İmaşın özünün isə ayaqlarında dabanları əyilmiş cırq bir cust var.

Əhmədin, arvadları nece öldürdüyüni danişdiği zaman dayının üzündəki təbəssüm gözümüz qabağından getmirdi. Axi, Əhməd onları dayımın tapançısıyla, özü də lap nahaqdan öldürmüdü. Axi, onlardan biri dayımın da, mənim də qoca nənəmiz idi. İndi anamın da, hətta, Fatma nənəmin də bu səhbətə tamamile sakit qulaq asmları dayının bu təbəssümündən dəhşətə gəlməmələri məni təəccübəldirirdi. «Təəccübəldirirdi» demək mənim o anlarda keçirdiyim sarsıntınu ifadə etmək üçün çox zəif sözdür. Mən bir-birlərlə en yaxın qohum olan bu insanların eşlində bir-birlərindən nə qədər uzaq olduqlarını, birinci dəfə, təhtəlürlə da olsa, hiss edirdim. Bayaq İmaş çölpaları qışqırda-qışqırda kəsdiyi zaman da dayım belə xoşhal ifadə ilə baxırdı. Bütün bunlar məni üşəndirdi, zehnimdə bir xaos yaradırdı, dumanlı meşədə azan adam kimi mən gedib hara çıxacağımı, nə görəcəyimi, nedən şadlanacağımı, hiss elədiklərimi kime deyəcəyimi bilmirdim.

Dayım geləndən sonra gecə babamgilə qalmaq istəmeyərək anamlı qayıtdım evimizə. Bağı keçib enli daş pillekənlərlə yuxarı qalxanda mən özümü anlaşılmaz, cansızıcı bir ümidişzilik içində hiss edirdim.

#### **ƏFƏNDİ BABA VƏ BEŞAÇILAN TÜFƏNG**

Biz evə geləndə Zinyet xəber verdi ki, Abdulla Əfəndi nökerile gəlib, atlarını təvlədə qoyub, ağa ile (yəni, mənim atamla) çıxıblar şəhərə. Atamın əmisi Abdulla Əfəndi İstanbulda tehsil almışdı. Qar kişi mi ağ, uzunsaqqallı, nurlu bir kişi idi. Qarabağın cənub tərəfindəki sünñülərin çox hörməti ruhanisi idi.

Artırmada qırmızı güllü bir xurcun, yanında da divara söykənmiş gödək bir beşəçilan tüfəng vardi. Mən bilirdim ki, xurcun Əfəndi babanındır.

Zinyətdən soruşdum:

— Bəs bu tüfəng kimindir? Əfəndi babanın nökerinindir?

Yox, — dedi, — Əfəndi babanın özünüküdü.

Mən təəccübə anamdan soruşdum:

— Əfəndi baba tüfəng niyə götürür?

Anam dedi:

— Çünkü dədəngilin kəndində Əfəndi uşaqlı Hacı Veli uşağının arasında qanlılıq var. Əfəndi baban yoldan ehtiyyat eleyir.

— Məgər, düşmənləri ilə qabaqlaşsalar, Əfəndi baba da atışacaq?!

— Əlbette!

— O cür qoca adam?..

— Qocalığına ne baxırsan? Zirek kişidi baba.

Bir azdan, eynində tünd şal parçadan tikilmiş çuxanın altında tünd rengli, zerif parçadan uzun arxalıq, arxalığın üstündən ağ ipək qurşaq, başında qaragül dəridən uzun papaq, ayaqlarında şibilit çəkmə olan Əfəndi baba cavan nökərinin ve atamın müşayiətli yaşınan seksəni adlamasına baxmayaraq, çevik hərəkətlə pilləkəni qalxıb, anama:

— Xoş gördük bala, — deyərək menim və bacımu üzündən öpdü.

Onun nökeri dərhal mis aftafanı su ilə doldurub pilləkənin başında hazır durdu, Əfəndi baba da çuxasını, corablarını çıxarıb, ayaqlarını yuyub dəstəməz alandan sonra bizim qonaq otağımıza gedib xalının üstündə namaza başladı. Anam mənə və bacıma tapşırı ki, səs salmaq. Mən pəncərənin qabağında dayanıb babamın namaz qılmasına tamaşa eleyirdim, onun piçilti ilə nələr dediyi mənə məlum olmasa da, bezen yariqapalı, bezen tavana zillənən gözlərində, uzun, ağsaqqallı üzündə duydugum sakit, işıqlı ifadə manim üçün sırlı bir alem id. Mən öz-özüme deyirdim: «Baba Allahla danışır...» Fatma nənəm deyir ki, Allah gözə görünməzdir. Bəs, ne üçün Əfəndi baba tez-tez göyə baxaraq danışır? Orada ne görür?

Mən onu da başa düşmürdüm ki, nə üçün şie olan Fatma nənəm namaz qılarkən əllerini yanına salır, amma sünnü olan Əfəndi baba əllerini döşündə bir-birinin üstünə qoyur? Bunların mənəsi nədir? Və nə üçün yaşı seksəni keçmiş Əfəndi baba hər namazda bu qədər əyilib-qalxır? Əlliroyla bu cür hərəkətlə eleyir?

Sonra Əfəndi baba sakit, xoş bir avazla Quran oxudu, sonra salavat çevirerek qalxıb ipək döşəkçənin üstündə eyleşdi. Atam da gəlib onun yanında, döşəkçənin üstündə oturdu. Cavan nöker o saat xurcundan balaca, ağ bir süfrə çıxararaq getirib babamın qabağına saldı, sonra yənə oradan armud bir stekan çıxarıb, aşağı başda dizildən samovardan tünd çay tökerək getirib qoydu babanın qabağına. Əfəndi baba atamla səhbət eleyə-eleyə iki stekan çay içindən sonra həmin oğlan heç nə sorusından xurcundan acıtmalı çörək, soyutma toyuq, yumurta, pendir çıxararaq getirib düzdü babanın qabağına.

Əfəndi babanın qabaqı gelişlərində mənə məlum idi ki, anam şie olduğu üçün o bizdə xörək yemir.

Menim anam vasvasılıq dərəcəsində təmizlik sevən bir qadın idi. Niyə, hansı səbəbə görə Əfəndi baba onun eli dəyen xörəyi yeməyi günah hesab edirdi? Və bu günah nedən ibarət idi? Madam ki, anamda, Əfəndi babanı da bir Allah yaradıb, bəs, bu ayrı-seçkilik nə üçündür? Orası da qəribə idi ki, Əfəndi babanın bu hərəkəti anamın xətri-

nə dəymirdi, elə bil ki, o bunu təbii şey hesab edirdi. Mənim üçün bir də o çox maraqlı idi ki, atam, Əfəndi babanın yanında özünü xalis bir xidmətçi kimi aparırkı, onun yanında papiroş da çəkmirdi, onuna ehtiyatla danışırkı.

Əfəndi baba ile atamın söhbətindən başa düşürdüm ki, kendimizdək adəvət padşah hökumətinin yixilması ilə indi hökm süren «hürriyətətlək» əlaqədar olaraq daha da qorxulu olmuşdur. Tez-tez tayflar arasında atışmalar olur, kəndin bu tərəfindən o biri tərəfine keçmek mümkün kün deyil. Əfəndi baba neçə defə barışq elemek isteyibse de, bir nəticəsi olmayıb. Yene də açıq və ya gizlin şəkilde adam vurmaq davam edir. İş o dərəcəyə çatıb ki, qənd-çay, ayın-oyun almaq üçün Əfəndi baba özü gəlməyə məcbur olub, oğlanlarını göndərməyə ürek elemeyib.

Sonra Əfəndi baba atama tapşırkı ki, o da servaxt olsun. Gece arıtmada çırq işığında oturmasın.

Səhər atam, Əfəndi babanın bazara getməsinə razı olmayaraq, özü gedib hər nə lazımdısa aldı. Əfəndi baba anama razılıq eleyerek nökerilə yola düşüb getdi. Mən də babamıgilə qaçdım. Fatma nənəm artmadı, taxtın üstündə bikef-bikef oturub qarşısına baxırdı. Müştüyü əlində tüstülenirdi. Mən təəccüb edirdim ki, dayım Şuşada olanda nə-nəm gecə-gündüz ona dua elədiyi halda, bəs, niyə indi onun gelişinə sevinmir? Əgər, sevinirse, niyə bunu izhar eleyə bilmir? Niyə ondan çakınır? Elə bil ki, arvad eyzen bir xof içindəydi.

Mən onlara gedəndə dayım evdə yox idi. İmaş bağıda, bostanda işləyirdi. Gülli evləri silib yiğisdirirdi. Birdən dayım tələsik gelib mənə da əhəmiyyət vermeden nənəmdən pul istədi. Arvad da evdən iki kağız pul gətirib verdi. Dayım pulları alıb dedi:

– Bu azdır, yeri yenə getir.

Nənəm gedib bir kağız pul da getirdi. Dayım bu pulu da alıb arvadın üstünə qışqırkı:

– Niyə qəpik-qəpik gətirirsən? Qıymırsan mənə? Yeri, yenə getir!

Nənəm and içdi ki:

– Ta yoxdu.

Dayım arvada acı sözər deyərek iti addımlarla getdi və bu hadise mənə o qədər pis təsir elədi ki, uzun zaman nənəmin gözlərinə baxa bilmədim, ancaq arvad taxtın üstündə oturarq müştüyünü tez-tez dərindən sümürdü, üzündə də ele bir ifadə vardi ki, elə bil, heç nə olmamışdı. Mən ona bir söz deməyərək qaçdım bağı. İmaşın yanına. İmaş ağacların dibini belleyir, balaca arxların içini temizləyirdi. Dayım gələndən bəri o da tutqun olmuşdu. Mənə soyuq bir nəzər salıb soruştı:

– Nə olub, qqaş, dayın niyə acıqlanırdı?

Nə üçünse mən özümü günahkar hiss edərək yavaş səslə dedim:

– Pul isteyirdi.

İmaş daha heç nə demədi. Birdən mən ondan sorusḍum:

– Axı, dayım pulu neyleyir? Evdə yeməyə hər şeyi var, pal-palta-nı da bəsdi deyincecdi.

İmaş gözləri işində olduğu halda dərindən nefəs alıb:

– Neca neyleyir, qqaş? – dedi, – cavan ağacı, şəhərdə gözəl məlakan qızları var, gözəl restoranlar var...

Mən herəretlə sorusḍum:

– Qızlara niyə pul verir?

Deyəsən, İmaş dediyinə peşman oldu:

– Zarafat eleyirəm, qqaş... Sən usaqsan, böyüklərin işinə qarışma, yaxşısı budu atana de, sənə dəftər-karandaş alsın, gətir sənə oxuyub-yazmaq öyredim.

Mən, İmaşa cavab verməyərək uzaqlaşdım. Dayımın nənəmə acıqlanmağı mənə o qədər ağır gəlirdi ki, qayıdış arvadın yanına gedə bilmirdim. Heyətde veyllənir və aralıdan gözaltı nənəmə tamaşa edirdim, o, hey papiroş çəkir və öz-özüne danışırkı.

Sonra nənəm mənə dedi:

– Get evinize, axşam düşür.

Nənəm mənə heç vaxt deməzdi «get evinizə», ancaq indi deməyi-ne de pərt olmadım. Mən dərk edirdim ki, arvad bunu məhz Nuru dayım burada olduğu üçün deyir. Nənəm hiss edir ki, dayımın gəlişilə burada yaranan ab-hava məni sıxır.

Mən evimizə gelərək dayımın nənəmə acıqlandığını anama danışdım. Anam eəsəbileşdi:

– Təqsiz arvadın özündədir, – dedi, – niyə onun törətdiyi işləri ki-siye demir? Niyə gizlədir? Nə qədər deyirdim, – bunu az ərköyün elə, elədiyi işləri dədəmə de, qoy qabağını alsın, – hesabı içəri verirdi.

Mən dedim:

– Fatma nənəm dayımdan qorxur.

Anam dedi:

– İndi, elbette, qorxar, gərək uşağın vaxtında qabağını alasan.

Birdən fikrimə geldi ki, bəlkə atam buna görə mənimlə həmişə sərt rəftar edir, hər şeydən ötrü məni danlayır? Ancaq mən heç bir pis iş görmürüm. Mən onu da heç cüre təsəvvür eleyə bilmirdim ki, bir zamanlar mən də anamı söyə bilerəm. Anam heç zaman məni öpüb-oxşamadı, məni nazlandırmadı. Ancaq, bununla bərabər, ürəyimin dərinliklerində mənim üçün ondan əziz adam yox idi. Mən bir də Bayram babamı çox isteyirdim. Lakin Bayram babamsız aylarla qalırdım,

anamdan dörd-beş gün ayrı qalmağı ağılıma getirə bilmirdim. Son vaxtlar anam tez-tez xəstələnirdi, bu da mənə gizli bir dərələmişdi. Anamın titretməsi, Zinyətin yorğanları onun üstüne tökməsi, sonra qızdırırmaya düşüb gözlərinin alışib-yanması, üzünүn qızarış pörtmesi, bəzən sayıqlaması mənim həyatımın en qüssəli, en sıxıntılı anları idi. Mən bir kündə qışılıb anamın qızdırımdan necə ezbəcəkdiyinə fəməşa eləyə-eləyə göz yaşı tökürdüm və çalışırdım ki, bu göz yaşlarını heç kəs, birinci növbədə, atam görməsin.

#### DOKTOR İVAN SERGEYEVİC QULİYEV

Ən çox xətrini istədiyim adamlardan biri de doktor İvan Sergeyeviç Quliyev idi. Ona görə ki, anamı həmişə o müalicə edirdi. Özünün də, deyirdilər ki, ayağı sayalıdır. Doğrudan da, o, müalicəyə başlayan kimi anam sağalırdı. Ortaboylu, çənesində balaca saqqalı olan, həmişə yaxşı geyinən, xoşfət bir kişi idi, hələ mən bu dünyaya gelməmiş Bayram babamın dostu imiş. Anamı, Nuru dayımı lap uşaqlıqdan o müalicə edərmiş. Ona görə də, anam, hetta, Fatma nənəm de ona ev adamlı kimi baxırdılar. O, Qarabulaqda çoxdan yaşıdığı üçün azerbaycanca təmiz biliirdi. Həmişə bize gelənde, mənə də, bacıma da, ya balaca oyuncaq, ya konfet götürirdi. Bizim bayramımızda anam da həmişə öz bişirdiyi şirin şeylərdən doktora göndərərdi. Kürdobadan, ya babam naçalnik olduğu yerdən bizi ceyran, kəklik, turac geləndə, anam mütləq doktor üçün da pay göndərərdi...

Anam bərk xəstə olanda doktor Quliyev gəlib mənimlə, bacımla zaraflatlaşa-zaraflatlaşa anamı müayinə eləyib deyərdi:

– Bir şey yoxdur, bir az soyuq dəyib... Dörd-beş günəcən keçib gedər.

Onda, elə bil, mən dünyaya təzədən gəldim. Mən inanırdım ki, anam sağalacaq. Bir də doktor Quliyevi mən ona görə ürəyimdə çox istəyirdim ki, həmişə bizi gələndə qızıl eynəyi ardından mənə baxıb, gülümseyərək:

– Yaqut xanım, – deyirdi, sizin bu oğlunuzun nece ağılli gözleri var.

Həmişə də doktorun bu sözü ürəyimi kövrəldirdi, çünki mənə elə gəldi ki, atam meni səfəh hesab eləyir. Anamın en yaxın rəfiqesi Məhbub xanım da həmişə anama deyərdi ki, «Muradın gözleri elə bil səninkidir». Həmişə atam «fərsiz, heç zədin otu» deyib məni danlayanda, mən, doktor Quliyevin ve Məhbub xanımın sözlerini xaturlayardım və bu da mənə gizlin bir təsəlli olardı.

Nikolay padşahın taxtdan salındığı günlerde doktor Quliyev həyəcanla bizi gəlib atamılö dedi:

– Beləcə siz mənə kömək eleyəsiniz, çıxmı gedim Rusiyaya.

Atam soruşdu:

– Nə üçün, doktor?

Həkim dedi:

– Cizin camaat çarın elindən çox açılıqdır, mən də ki, rus, qorxuram...

Atam onun sözünü yarımcıq kəsib dedi:

– Nə danışırsınız, doktor? Siz hara, çarın çinovnikləri hara?.. Bəyəm çarı taxtdan yixan elə rusların özü döyüll?!

Anam da əlavə etdi ki:

– Nə üçün ürəyinizi heylə şey gəlir, doktor? Bizim camaat sizə öz doğma adamı kimi baxır, sizin xətrinizi isteyir.

Atam dedi:

– İsteyirsiniz, köçün bizim evlərin birinə...

Doktor dərinən nəfəs alıb dedi:

– Mən özüm də biliyəm ki, xalq məni sevir, ancaq dedim... birdən...

Atam dedi:

– O barədə ürəyiniz buz kimi olsun, doktor, sizə toxunmaq heç kəsin ağlına da gəlməz.

Anam dedi:

– Siz heç kasıblardan pul-zad almırsınız.

Doktor dedi:

– Mən sizin xalqınızı sevirem.

Anam dedi:

– Buna heç kesin şübhəsi olmaz, özünüz görürsünüz ki, burada olan malakanlara heç qəcaq-quldur da toxunmur, çünki biz onlardan pislik görməmişik, camaata hənə eləyib naçalniklər, pristavlar eləyib.

Doktoru mən özümzə o qədər yaxın bilirdim ki, indi onun bizim adamlar sarıdan təşvişə düşməsini anlaya bilmirdim. Mən dilimizin, dinimizin ayrı olduğunu bilsəm də, xalqların – azerbaycanlıların, rusların, gürcülerin, daha nə bilim, kimlərin bir-birindən tamam ayrı oluqları barədə heç zaman düşünmümişdim.

Mən heç vəchlə bizim camaat arasında doktor İvan Sergeyeviçi inicidəcek adam təsəvvür eləyə bilmirdim. Mən «sizin xalq», «bizim xalq» sözlerini birinci dəfə eşidirdim. Zehnimdəki bu qarmaqaşılıqla baxmayaraq, atamılö səhəbtindən sonra doktorun rahat nəfəs allığıni hiss eləyib çox sevindim. Doktor gedəndə atam ona təkrar dedi:

– İvan Sergeyeviç, üreyiniz lap arxayın olsun. Heç kəsin sizinle işi olmaz.

Atamın bu sözləri məni fərhləndirdi. Atamın bu sözləri möhkəm inamlı, doktoru ürekdən istəyərək dediyini mən hiss edirdim.

Doktor arxayın halda qalxıb getdi.

#### **İMAŞLA GÜLLÜ NECƏ QAÇDILAR...**

Dayım şəhərdən fişdırıq çala-çala kefi kök geldi, hətta, mənə baxıb gülüməsdi də. Sonra artırmada, stulda oturub:

– Güllü, su getir, – deyə çağırıldı.

Deyəsən, Güllü eşitmədi, dayım bir də çağırıldı. Bu dəfə Güllü, İmaş yatan evdən çıxaraq, hövlnak yürüüb gəldi, dayım ona diqqətə baxıb soruşdu:

– Orada nə qayırırdın?

Güllü qorxmuş halda cavab verdi:

– Heç nə.

Dayım yene soruşdu:

– O gədə də oradadı?

Birdən, elə bil ki, Güllüyə bir cəsarət gəldi, dayımın düz gözünün içini baxıb dedi:

– Oradadı.

Onsuz da sənbeniz adam olan dayımın rəngi qaçıdı.

– Yeri çağır bura.

Güllü dayıma baxmaqdə davam edərək yerindən terpenmedi.

– Sənilə deyiləm? – deyə dayım qəzəbələ sesləndi.

Güllü iti addımlarla İmaş olan otağa gedəndə Fatma nənəm də taxtin üstündən düşdü. Dayım qalxıb yun çırpmaq üçün qayırılmış zoğal çubuğunu bucaqdan götürdü. İmaş ağır addımlarla irəli gəldi. O üç-dörd gün idi ki, titrədib qızdırıldı. Ancaq xəstəliyini ele ayaq üstündə keçirirdi. Neçə dəfə nənəm demişdi ki, uzan yat. Amma İmaş yatmadı. Qızdırması düşən kimi yene də durub bağda-bostanda işlərini göründü. Fatma nənəm də dayımdan xəlvət ona kinə, çay, xörək verirdi.

O, yaxınlaşan kimi dayım qabağına yeriyib bətbənizi qaçmış halda dedi:

– Ə, köpəkoğlu, İrandan bura eşqbazlığa gelmişən?

Və onun ağızını açmağını gözləməyi saldı ağacın altına, Fatma nənəm vahimə ilə piçildədi:

– Allah, sen saxla.

İmaş qırıpmısız nezərlərle dayıma baxır, o da oğlanın harası gəldi,

budayırdı. Evin divarına söykənib tamaşa eleyən Güllü birdən özünü irəli ataraq İmaşla dayının arasına girib qışkırdı:

– Niye öldürürsen yazıçı?!?

Dayım el saxlayıb təccübələ Güllüyə baxanda, İmaş eyni sakitliklə:

– Sen o yana get, Güllü! – dedi. – Qoy ağa ürəyini soyutsun.

– Yox! – deyə Güllü qışkırdı.

Bu dəfə dayım çox pis söyüslə Güllünü saldı zoğal çubuğunun altına. İmaş irəli soxulub görünməmiş bir qüvvətlə çubuğu tutub dayının elindən alaraq:

– Ağa, dedi, – məni şil-küt elədin, dinmədim, axı, bu zənən xeyləğidir.

Dayım eve yürürək mauzer tapançاسını götürüb ayağa çəkəndə Fatma nənəm yaylığını başından sıvirib onun qabağına ataraq dəhşətə qışkırdı:

– Allahdan qorx, ay bala!

Dayım sanki donaraq bir an dayandı və elə bu anda anam gəlib çıxmışdı, kim bilir, neyləyəcəkdi... Anam qorxmuş halda soruşdu:

– Nə olub, Nuru?

Dayım ona cavab vermədən tapançanı qaytarıb qoydu yerinə, mən dərəcə orada dayana bilməyərək qaçdım bağa. Gördüm ki, İmaş arxın qırığında oturub, gözlərini zilləyib suya. Mən ona yaxınlaşa bilmədim. Mənə elə gəlirdi ki, onun yanında mən də günahkaram. Onun üşyanla ağacı tutub dayının elindən alması məndə mərdanə bir əhval yaratmışdı, indi ayrı vaxtlarda olduğu kimi, mənim İmaşə yazığım gəlmirdi, indi o mənim nəzərimdə böyüküb, hətta, dayımdan da cəsarətli, qoçaq olmuşdu. Onun qızdırımadan sarılıb-solmuş arıq üzü indi mənə bir iğid çohrəsi kimi görünürdü. O, Qaçaq Nəbi, Qaçaq Süleyman haqqında eşitdiklerimi yadına salırdı: onlar da əvvəller İmaş kimi kasıb, sakit oğlanlarımış. Ancaq bu anlarda menim Fatma nənəmə yazığım gəlirdi, arvadın ağ saçlarını açaraq vahimə içinde ogluna: «Allahdan qorx!» deməsi hey xəyalimdə dolanırdı. Əgər, nənəm bu sözləri başqa, kənar bir adama desəydi, belkə də, mənə bu qədər ağır gəlməzdə. İndi mənim Güllüdən də acığım gəlmirdi, onun İmaşı o cür mərdliklə müdafiə ələməsi mənə Bayram babamın anası Səkinə qocanı, Fatma nənəmin anası Xanım nənəni xatırladırdı və mən Güllüdə onların cəsaretini, mərdanlıyını duyurdum və əgər, indi Güllü mənim üzümdən öpseydi, daha hirslenmezdim.

Mən ona təccüb edirdim ki, Güllü ilə İmaşın dostluğu nə üçün dayımı bu qədər əsəbileşdirmişdi? O dostluqdan dayıma nə zərər dəyə bilərdi? Məgər, adamların bir-birini istəməsi pis şeydir?

... Səhər mən babamgilə geləndə gördüm ki, Fatma nənəm dayım köynəklərini yuyur, soruşdum:

— Bəs, Güllü hanı, nənə?

Məlum oldu ki, İmaşa Güllü gecə bir-birinə qoşulub qaçıblar. Dayım da dərəyə səs salıb, amma heç yerde «onları gördüm» deyən olmayıb.

İmaşgilin yoxluğu ilə mən babamgilin yanında da, evində de bir soyuqluq, bir boşluq hiss elədim. Mən «İmaşgilin» deyirəm, çünkü indi Güllünün də yoxluğu məni sıxırdı. Onların bir də bura qayitmayacaqlarını düşündükcə az qalırdım ağlayıbm. Hey fikirləşirdim ki, görəsən, onlar nece oldular? Hara getdilər? Mən həyatimdə ilk dəfə olaraq yoxsul insanların üşyanını gördürüm. Elə bil ki, bu üşyan mənim varlığında da nəyinse qaynayıb-coşmasına səbəb olmuşdu. Mən üreyimdə, Güllü kimi İmaşın tərəfini saxlayaraq dayımın qarasına qəzəblənirdim. Həyatimdə birinci dəfə olaraq varlıların ədalətsizliyini hiss edərək məzəlumlарın müdafiəsinə qalxırdım. Əlbəttə, bunlar hamısı mənim üreyimdə idi ve bunlardan heç kesin xəbəri yox idi. Mən İmaşın yanında özümü Fatma nənəmin yanında olduğu kimi sərbəst, yüngül hiss edirdim. Dayımın təhqirini, danlağını nənəmin dinməz-söyləməz qəbul etməsi mənim izzəti-nəfsimə toxunurdu. Amma anam, nənəm kimi deyildi, atam birini deyəndə, anam ikisini deyirdi və bu da mənim üräyimdən olurdu. Mən isteyirdim ki, nənəm də dayıma qarşı anam kimi olsun.

Bələ vaxtlarda, özümden asılı olmayaraq, böyüklerin keçmiş həyatlarında baş vermiş keçmiş hadisələr daim xeyalimdə, özü də nece deyərlər, arxa planda baş qaldırır, sonra mən tamamilə, o aleme dalardım, o alem mənim üçün qəribə nağıllara çevrilirdi və mən o alemdə nəyə ise heyran olurdum, nəyə isə təessüf edirdim. İndi atamın mənimlə sərt rəftarına, anamın həmişə atama qarşı meni müdafiə eleməsinə fikir verəndə bilaixtiyar onların keçmişinə gedirdim, düşünürdüm ki, görəsən, anam əvvəlki nişanlısına getsəydi, bizim günümüz necə olardı? O atam mənimlə nece rəftar edərdi?

**BİZİM YAYLAÇA KÖCMƏYİMİZ, OTAYLI QAÇAQLAR...**  
**CAVAN ƏHMƏDALININ BİR TOĞLUNU TƏK YEMƏYİ, NURU DAYIMIN**  
**TƏRƏTDİYLİ İŞLƏR VƏ ONUN ACIQ ELƏYİB ARANA QAYITMAĞI**

Yay isti geldiyindən anam təkid edirdi ki, biz də Kürdoba yaylağına gedek. El çoxdan köcmüşdü yaylağa, demək, bizim ailə tək getməli idi. Fatma nənəm razi deyildi, «yollar doludur qaçaqla» deyirdi,

anam da cavab verirdi ki, «bir ucu Kolqarabağı, bir ucu da Zəngəzur mahalı, hər yerde kişini tanıyırlar, neyleyəcəklər bize». Ancaq Fatma nənəm öz teşvişi barədə Nuru dayımın yanında bir kəlma de danışmırıdı, nənəm bilirdi ki, əger, danışsa, dayımın cini qalxacaq. Mən onu da hiss edirdim ki, nənəm yolların qorxulu olduğunu dedikdə, ən çox, Nuru dayım sarıdan ehtiyat edir, bilir ki, əger, bir şey olsa, dayım dinc durmayacaq.

Qarabulaqla Kürdoba yaylaqlarının arası üç yüz kilometrdən çox olardı. El köçü bu yolu qoyun-quzu, mal-qara otara-otara on-on iki güne gedib çıxırdı, ancaq biz üçaltı faytonla gedirdik. Atamlı Nuru dayım isə faytonun yanınca atlı gedirdilər. Dayımın atı kürən, atamın isə boz idi. İkisi de cavan, qaçağan atlar idi. Dayım uzunboğaz çəkmə gedib, belinə üç patronda çəkərək zağlı, gödək beşəçilən, taxta beşəçilan, taxta qoburlu onatılan tapança götürmüştü. Atam isə elə öz tacir paltarında idi, ancaq belində tapançası var idi. Atamın bu cür haşəri-boz ata minib tapança bağlaması mənə uyğunsuz görünürdü, çünkü mən heç bir zaman onu Nuru dayım kimi at çapan, gülle atan görməmişdim.

Biz gün çıxanda yola düşüb, axşama yaxın Dədələr adlı kəndə çataraq, Bayram babamın köhne dostlarından olan Hacı Fərhadın evinə dösdük. Hacı Fərhad neçə min qoyunu, at ilxisi olan bir terəkəmə idi. Özü bütün aileslə çoxdan yaylaqdı idi. Evdə qapı-bacaya baxan qoca bir kişi ile onun qoca qarısı qalmışdı. Onlar babamgilə Hacının dostluğunundan xəberdar olduqları üçün bize olmazın hörmət elədilər, neçə çolpa kəsib çıqtırmışdırlar, neçə dəfə samovar qaynatdırlar, gecə birmertəbəli evin meydən kimi geniş artırmışında hamımız üçün ipak yorğan-döşək açıdlar. Səhər çay-çörəkdən sonra düzəldik yola. Obadan bir xeyli aralanmışdı ki, hansı yolla getmək üstündə atamlı dayımın arasında mübahisə düşdü. Dayım deyirdi ki, Gəyən yolu ilə gedək, çünkü kəsədi, şose yolla otuz-qırx verst təfəvütü var, mənzərəli yerlərdən keçir.

Atam deyirdi: «Yayın bu isti vaxtında Gəyən düzü yeqin ki, cəhənnəm kimi od tutub yanır, özü də bu qarmaqarışlılıqda qaqaqsızlıqlırsız olmaz».

Dayım istehza ilə güldü:

— Denən qorxuram, vəssalam.

Atam bərk tutuldu:

— Sənin de ele bir igidliyini görməmişik.

Dayımın göy gözleri qəzəble parladi:

— Sənin kimi tərezi dibi kəsdirenin tapança bağlamağını görəndə adamin gülməyi tutur.

Sonra o, faytoncu Cümşüde emr etdi:

– Geyenle get!

Cümşüd Qarabulağın yaxınlığındaki kəndlərdən idi. Çekine-çeki-ne dayıma dedi:

– Abdulla doğru deyir, Geyenle getmek bu saat qorxuludu.

Dayımı cin götürdü:

– Axmaq oğlu, axmaq! – deye faytoncuya qışkırdı. – Sür, Geyen yoluna! Siz kendilərin qorxaqlığı əlemde məşhurdu.

Dayımın axırıncı sözlərində atamın da payı var idi. Bizim tərəflər-de köçəri tərəkəmə camaatının oturaq kend ehli ile arası olmaz, tərəkəmələr oturaq kendiləri qorxaq, aciz-avara hesab edərdilər.

Faytoncu yəqin ki, dayımın xasiyyətini biliirdi, ona görə də, dini-məz-söyləməz atların ağızını döndərdi Geyen düzünə təref.

O zaman atam da atını şose yolla dördəmə çaparaq, bizdən uzaqlaşdı. Qarabağın cənub tərefindən ta Araza qədər uzanan Geyen düzü, atam deyən kimi, od tutub yanındı. Güneş işığında qızıl kimi parıldayan ilanlılar faytonun qabağında o təref-bu tərefə şütyüb keçirdilər. Daşlıqlarda istidən ağızlarını ayırbaxan boz kəkkiliklər görürdük. Dayımın deməyinə görə, gərək biz bu yolla Kürdoba yaylaqlarının yaxınlığındaki şəhərə – Gorusa daha tez çatayıdıq, ancaq hey gedirdik, heç bir kənd, şəhər əlaməti görünmürdü. Susuzluqdan dilimiz ağızumızda yanındı. Bacım Mahtab «su!» deya qışkırdı. Dayım binoklla hər tərefi nəzerdən keçirirdi də, heç nə görmürdü, melum oldu ki, azmişiq. Dayım tez-tez alınının torunu silərək faytonunu söyüb danlayırdı ki, nə üçün azib? O da hırsını udaraq heç bir söz deməyib, istidən, susuzluqdan yorulub taqətdən düşən atları şallaqlayırdı. Bacım Mahtab susuzluqdan tamam bıhal olmuşdu. Fatma nənəm hey müştüyünü tüstüledib susurdu. Anam da tez-tez papiros çekirdi, mən bərk susasam da, sesimi çıxarmırdım. Bu qızmar gün işığında ancaq cırcıramaların aramsız, yeknəseq səsi eşidildi. İndi fayton atları da, dayımın atı da addım-addim gedirdi, bərdən dayım diqqətlə üfüqə baxaraq, faytoncuya dedi:

– Bir saxla görək, e!

Cümşüd atların cilovunu çekib dayandırdı. Anam da, mən də dayımın gözləri zillənən istiqamətə baxaraq güclə seçdik ki, toz qopara-qopara o yandan bəri bir topa qaraltı gelir.

Dayım toz qopara-qopara irəliləyən qaraltını binoklla bir neçə saniyə nəzerdən keçirib, sakit, quru səsle dedi:

– İran atlılarıdır!

Sonra eləvə etdi:

– Sekkiz nəfərdilər.

Fatma nənəm piçildədi:

– Allah, sən saxla!

Dayım telesik atdan düşərək faytoncuya emr etdi:

– Düş, fərəməsi, çəmadanları aç yiğ bura.

Fatma nənəm çekine-çekine dayıma dedi:

– Bala, gülə atarsan, töküüb bizi qırarlar.

Dayım acıqlı-acıqlı cavab verdi:

– Yoxsa ki, gülə atmasam, bize rəhm eləyəcək İran qaçaqları? Tez! – deye faytoncuya qışkırdı.

Cümşüd faytonun arxasından iri fərəməsi, iki çəmadanı düşürən ki-mi dayım yene emr etdi:

– Faytonu dönder, atları qov geri!

Özü isə, faytondan düşürülən şəyərə səngər kimi düzəldərək arxa-sına yixılıb indi artıq açıq seçilən atları basdı gülleyə. Cümşüd isə, atları döndərib geriye çapdı. Dayımın atı bir qədər faytonun böyrünçə dördəmə gedib birdən geri döndü. Dayanıb dayıma təref baxaraq kış-nədi. Biz dayımdan təxminən bir kilometr aralananda anam faytoncu-ya qışkırdı:

– Saxla!

Deyəsən, faytoncu qəsdən özünü eşitməməzliyə vurub atları qov-mağə davam etdi, anam cəld hərəkətlə faytonun içində ayağa qal-xıb arxadan Cümşüdün penceyindən dartaraq qəzəblə səsləndi:

– Demirəm saxla? Nurunu qoyub hara qaçırsan?

Cümşüd atların cilovunu çekib faytonu dayandırdı. Anam da, mən də faytondan düşüb geri baxdıq! Dayım gülələyir, atlılar isə, buna əhəmiyyət verməyərək toz qopara-qopara o yandan bəri çapırıldalar. Gülə menzilinə çatanda lap qabaqda gelən at şahə qalxaraq yixıldı. O biri atlılar da ona çatıb dayandılar. Neylədiklərini aydın seçə bilmirdik. Ancaq göründük ki, dayıma təref üç dəfə yaylım atəsi açdlar. Dayımın etrafında toz qalxbı, bir an onu görünməz etdi.

Fatma nənəm hey deyirdi:

– Allah, sən saxla! Allah, sən saxla!

Deyəsən, quldurlar dayımı vurulmuş hesab edərək yena də üzübəri çapırıldalar, indi onların ağ keçə araqçınlarını da ayndıca göründük. Yenə də dayım pulemyot kimi dalbadal atəş açdı. Onlar yena də bir an da-yanaraq, bir yere toplaşdırılar. Sonra bir-birindən aralanaraq seyreklikən yena də dayıma təref çapırıldalar. Ele bu anlarda bir də gördük ki, bizzən təxminən üç yüz metr sağ tərefdeki təpənin dalından bir dəstə təfəngli atlı çıxaraq atlarının başını çekib atışma gedən tərefə baxıdalar. Anam qabaqdakı qırmızı çuxalı boz atlıya diqqətlə baxıb faytoncuya qışkırdı:

– Sesle onları! Bizim tərefin adamlarıdı!

Faytoncu bir anda dəsmalını şallağın başına keçirib təpənin üstünə qalxan atlılara təref yelleyərək qışqırdı:

– Aye, kömək eleyin, İran qaçaqları qabağımızı kesən. Onlarla atışan Kürdəbəli Bayram bəyin oğludur!

Təpənin üstündəki atlılar gülle ata-ata iranlılara təref çapdalar. Bunu belə görən Nuru dayım da qalxdı, yüyürlərək atına minib onların dəstəsinə qoşuldu, iranlılar atlarının başını dönderib geriye çapdalar, bəlkə də bu ondan oldu ki, İran qaçaqları bu yərlərə nabəled idilər. Bəlkə də qorxdular ki, hansı tərefdənse yenə də dayımgilə kömək gələr.

Bütün bu müddətdə Fatma nənəm bir dəqiqə də ara verməyib, hey dayıma dua eleyirdi. Dayımgil iranlı qaçaqların dalınca çapa-çapa gözdən itəndə anam qızıl suyunu çəkilmis və ağızında iri yaqt olan qutusunu açdı, bir papiros çıxarıb yandıraraq faytoncuya emr etdi:

– Sür şeylərin yanına!

Fayton, dayım sənər eleyən yere çatıb dayandı. Biz faytondan düşüb şeylərə baxdıq: çamadanlar, fərməş deşik-deşik olmuşdu. Fatma nənəm heç bir şeyə əhəmiyyət verməyərək hey bizim atlılar gözdən itənədək üfüqə baxıb dua edirdi.

Faytoncu anama dedi:

– Siz beş-on dəqiqə burada dayansayıınız, mən o təpəyə çıxıb baxardım, bəlkə bir yol-rız göründü.

Anam dedi:

– Yaxşı, get.

Qorxu sovuşduğu üçün susuzluq, isti yenidən bizi divan tutmağa başladı. Bacım Mahtab bihüş halda faytonda uzanmışdı. Fatma nənəm gözlerini üfüqə zilləyib hey dodağının altında ne isə piçildiyirdi. Nə istini hiss edirdi, ne də susuzluğu.

Faytoncu təpəni yüyürlə-yüyürlə enib yanımıza gələrək dedi:

– O biri tərefde bi bina görünür, yəqin çayxanadı, gedek ora. Fatma nənəm bayaqdan bəri birinci dəfə dillənib dedi:

– Bəs, Nuru nə bileyək biz ordayıq?

Faytoncu cavab verdi ki, «yəqin o atlılar həmin evi tanıylar. Gör-sələr burada yoxuq, ora dəyməmiş olmazlar». Biz qızmar günüş altında zəbənə çəkən düzün ortasında torpaq yoluñ üstündəki balaca kərpic çayxanaya çataraq faytondan tökülsüz girdik içəri. Şüşələri hisdən saralımış tek pencəredən işıq güclə sizdiq üçün içəri yarıqaranlıq da olsa, sərin idi. Torpaq döşəməyə təzece su cılımışdilar, başlarında tük-lü qoyun dərisindən basma papaq, eyinlərində şal çuxa, ayaqlarında yun corabla çariq olan iki kəndli skamyanın üstündə oturub tər töke-töke çay içirdi. Bu istidə onların bu cür geyinməyi məni heyrləndi-

rıldı. Bacım Mahtaba su içirdib özünə getirəndə qız iri su parçını qu-caqlayıb heç kəse vermedi.

Biz dayunca su içib sərinləyəndən sonra döşəndik çaya. Bu zaman dayımgil girdilər içəri.

Dayıma kömək eleyənlərin başçısı anama dedi:

– Xoş gördük, bacı.

– Xoş günün olsun, Xanmurad, Allah səni lap vaxtında yetirdi, yoxsa iranlılar bizi qıracaqdılar.

Hiss basmış pencəredən sızan zəif işıqda Qaçaq Xanmuradın yaraşlı sıfəti çox solğun görünürdü. O, xəfifcə gülməsiyib dedi:

– Nuru kimi oğul olan yerde onlar bir qəlet eləyə bilmezdi.

Sonra qaşlarını çatıb eləvə etdi:

– Size görə qayıtdıq, yoxsa, onların birini də sağ buraxmazdıq.

Nuru dayım mis parç dolusu su içib nəşə ilə dedi:

– Mən vurdüğüm, deyəsən, başçıları idim, amma bilmədim sağ qal-dı, yoxsa...

Qaçaq Xanmurad dedi:

– Deyəsən, sağ idim, çünkü yoldaşlarının tərkində iki adam oturmuşdu: biri atı vurulan, biri de yəqin gülə dəyən...

Nuru dayım eyni nəşə ilə eləvə etdi:

– Qesden adama atmırdı... Yoxsa, bir-bir hamısını dənləyərdim. Çay içən kendililərden biri dayıma dedi:

– Adama atmamaqda yaxşı elemisən, bala, axı, onlar da bizim ki-mi türkdüler dayna.

Qaçaq Xanmurad dedi:

– Nə təhər türkdürər ki, keçib bu taya çapavulçuluğa gəlirlər? Kişi:

– Ay Xanmurad, – dedi, keflərindən gelmirlər ha. Odey, biri sən özün, bəyəm, durdugun yerde qaçaq olmuşsan?!

Qaçaq Xanmurad qaşqaqlı cavab verdi:

– Mən padşahın ucbatından qaçaq olmuşam.

Kişi dedi:

– Onlar da İran şahının ucbatından dərələrə düşürlər.

Qaçaq Xanmurad dedi:

– Mən heç vaxt kasib-kusuba, arvad xeyləğinə dəyməmişəm... Kişi dərindən nefəs alıb dedi:

– Hər yerde mərd də var, namərd də...

Ele bu zaman bayırda at ayağının tappıltuları eşidildi, sonra atam içəri girib salam verdi. Qaçaq Xanmurad onu tanıyb gülməsidi:

– Bu nece işdi qardaşlıq, sen niyə köçdən ayrı düşmüştün? Atam dedi:

– Mənim bir balaca işim var idi.  
Sonra Qaçaq Xanmurad qalxaraq anama dedi:  
– Bacı, tay biz mürexəsələ olaq. Buradan o yana ehtiyat ələməyin,  
Gorusa az qalib.

Fatma nənəm dedi:

– Sağ ol, Xanmurad, ömrün uzun olsun.

Qaçaq Xanmurad atlanıb yoldaşları ilə getdi, lakin mən bütün yolboyu onun haqqında düşünürdüm. Anam atama qoşulub qaçanda Pi-rağbulaq dərəsində ona neçə rast geldiklərini və Qaçaq Xanmuradın anama boygörünçeyi üzük də bağışladığını Möhnət qarı danışmışdı, bunu anam rəfiqələrinə nağıl eleyəndə də eşitmışdım. Həmin üzükindi də anamın barmağında idi. Qaçaq Xanmuradın heyati mənim üçün bir müəmmə idı. Özü de cəzibədar müəmmə idı. İndi bidden ayrınlarda da mənə elə gəldir ki, o, hara isə əfsanəvi bir alemə gedir və o alem-də onu, kim bilir, nələr gözləyir... Qaçaqların ardınca biz də çayxanadan çıxıb yolumuza davam etdik. İndi atam da atını faytonun yarına süründü, özü də heç kiminle kəlmə də keşmirdi. Faytonçu Cümşüd iranlılarla olan əhvalatı, bizim azmağımızı ona danışanda, atamın üzündə istehzalı bir təbəssüm yarandı. Bu, o demək idi ki, eger, dayım təslük ələməyi onun sözünə baxsaydı və biz ümumi köç yolu ilə getsəydik, başımıza bu əhvalatlar gelmezdi.

Çəkdiyimiz eziyyətlərə baxmayaraq, köç yolu ilə gelmediyimizə mən təessüb ələmirdim. Od tutub yanan Gəyen düzü ilə gelmeyimiz də, iranlı quldurlarla rastlaşmadığımızda, dayımın onlarla o cür atışması da, sonra Qaçaq Xanmuradın öz dəstəsində gelib bizim harayıımıza çatması da mənde qəribə bir qürur hissi doğurdu. Ele bil ki, bütün bu hadiselerdə mən özüm də mühüm bir rol oynamışdım, ele bil ki, Qaçaq Xanmuradda, nə isə, mənə yaxın, doğma olan bir şey var idi. Onun yaraşıqlı üzünün solğunluğu, güllerkən görünən ağappaq dişləri, gile-nar rəngli diaqonal çıxası, qırmızı ağaç qoburları onatalın tapançası mənde söz ilə ifadə edə bilmədiyim şairane hissələr yaradırdı. Qaçaq Xanmurad gedəndən sonra atam da, dayım da mənə soyuq, yapışqsız, hətta, yad kimi görünürdülər. Mən istəyirdim ki, anam eyzən onun haqqında danışsin. Hiss edirdim ki, anam onun xətrini isteyir. Mənim duyğularımı anam da duyar. Əlbəttə, mən bütün bunları tehtelşür hiss edirdim, yəni, bu hissələrim barede aydın heç nə deyə bilməzdim.

Biz dağlar arasındakı balaca Gorus şəherine çatdıqda, Cümşüd şəhərin girecəyində qolbənd edilib otlağa buraxılan bir neçə yəhərləti görüb faytonu dayandırdı. Yəhərlə atların yanında uzanan iki oğlan qal-xıb bize təref yüyürdü. Dayım ortaböylü, enlikürek, qumral bağlı oğlanlardan soruşdu:

– Əhmədalı, çoxdan burdasınız?

Əhmədalı dedi:

– Çoxdan, bir az da gec gəlseydiniz, gedəcəyidik qabağınızı, dedik gören ne olub.

O biri qarabığ, qarasaq, nazik oğlan dayımdan soruşdu:

– Qaqa, patrondaşların niyə qabaqdan boşalıb?

Dayım dedi:

– İran qaçaqları ilə davaya düşmüştüm, Hacı.

Hacı dedi:

– Gerek lap aranacan gələyidik qabağınızı.

Dayım nəşə ilə dedi:

– Onsuz da, vaylarını verdik, əvvəl tək özüm bir saat vuruşub qabaqlarını saxlamışdım. Ancaq qəfil Qaçaq Xanmurad dəstəsələ gəlib çıxdı. Mən başçılarını, birinin də atını vurmaşdım.

Hacının gözləri parladi:

– Demeli, qaqa, möhkəm atışmısınız...

– Möhkəm. Başıksıx günbəzəcən qovmuşuq. Uşaqlar günün qabağında qalmasayıd, el çəkən deyildik.

Əhmədalı soruşdu:

– Neçə nəfər idilər?

Dayım dedi:

– Sekkiz.

Hacı dedi:

– Heyf, orada olmamışq.

Əhmədalı da, Hacı da tüsəngli, patrondaşlı idilər, iksinin də ayaqlarında uzunboğaz çəkmə, eyinlərində tərəkəmə arvadlarının əldə toxuduqları yun şaldan pencək, şalvar, başlarında buxara papaq vardi. İkisinin də yaşı iyirmi beşdən artıq olmazdı.

Daha Gorusdan Kürdoba yaylağına, ümumiyyətlə, yaylaqlara fayton yolu yox idi, ona görə də, Bayram babamın qardaşı Eyyaz əmi qabağımiza at göndermişdi.

Atam faytonçu Cümşüdün haqqını verəndən sonra fayton Gorusa getdi ki, gecəni karvansarada qalib səhər qayıtsın geri.

Biz çəmənlilikdə bir qədər dincələndən sonra qalxdıq. Əhmədalı, üstündə yumşaq yastiqli qazağı yəhər olan kəher madyanı Fatma nə-nəmin yanına çəkərək bir əli ilə cilovdan, digər əli ilə üzəngidən yapiş dedi:

– Gəl, bibi!

(Əhmədalı, Bayram babamın uzaq qohumu idi. Ona görə nənəmə «xanım» əvezinə «bibə» deyirdi.) Fatma nənəmin ata minməyi həmişə mənə maraqlı görünürdü, ele bil ki, arvadın hey öz-özü ilə danışmağı,

dayımdan qorxmağı bu anda yox olub gedirdi, ele bil ki, birdən-bire cavanlaşırıcı, zirek olurdu.

Nenem ayağının birini üzengiyə qoyub, ondan gözlenilmeyen yüngüllükle qalxdı atın belinə.

Hacı da belinde təze ingilis yehəri olan ürgəni anamın yanına çəkerək dedi:

– Gel, bacı!

(Hacı da Bayram babamgilin qohumlarından idi. Ona görə «Yaqut xanım» əvəzinə «bacı» deyirdi.)

Sonra Əhmədalı atını minib, məni aldı qucağına. Hacı da bacım Mahtabı götürdü ve biz Gorusun qabağındaki qəlbi dağın dolaylarını qalxmaga başladıq.

Biz bu dağı qalxdıqca, Möhnet qocanın «Gorusun qaşı» haqqında, Qaçaq Nəbi haqqında danışdıq: ehvalatı xatırlayardı.

Mən Əyriqayanın üstündə dayanıb, aynalı tüsəngi elində silkələyerek üzüaşığı Gorusa təref qışqırıb naçalnikı hədəleyən, qara blişlər eşmə-eşmə olan Qaçaq Nəbini gördürüm! Əyriqayadan bir qartal qalxıb Gorusun üzərində dövər vurdı, mən qartalı göstərib, Əhmədalıdan soruşdum:

– Sən onu buradan gülə ile vura bilərsən?

Əhmədalı ağ buludların altında dövər vuran quşa bir neçə saniyə baxıb dedi:

– Mən qartala gülə atmaram, qaqaş!

– Niye?

– İgid quşdur. İgidə gülə atmağa adamın eli gəlmir.

Men dedim:

– Nəbi də igid idi, amma Möhnet qoca deyirdi ki, yoldaşı onu yatdıqı yerde vurub.

Əhmədalı kinli-kinli dedi:

– Çünkü yoldaşı tülükü kimi qorxaq, mərdimazar köpəkoğlunun biri idi.

Biz dolayları çıxa-çıxa mən soruşdum:

– Nəbinin heç basıldığı vaxt olmayıb?

Əhmədalı dedi:

– Olub... Niye olmayıb?.. Ancaq igid ele basılanda da igiddi!

Sonra Əhmədalı əvvəl «Qaçaq Nəbi» havasını fişdiriqda çaldı, sonra papağının dalını qaldırıb oxudu:

Boz at, səni sər tövləde bağlaram,  
And içirom, səni mexmer cullaram.  
Qızıldan, gümüşden səni nallaram,  
Əger, məni bu davadan qurtarsan.

Mən gözümü Əyriqayadan çekmirdim. Mənə ele gelirdi ki, bir zamanlar igid Nəbinin sənger elədiyi bu qaya esrarəngiz, canlı bir maxluqdur, ele bil ki, o axşamın toranında əbədi susmağa məhkum edilmişdir.

Mən Əhmədalıdan soruşdum:

– Sən heç adam öldürmüsən?

Əhmədalı gildü:

– Neyleyirsən, qaqaş?

– Ele-bele soruşuram, öldürmüsən?

– Öldürməmişəm, amma yaralamışam.

– Gülə ile?

– Yox, xencerle.

– Bu belindəki xencerle?

– Hə, – deye Əhmədalı gildü.

– Nə cür? – Men el çekmedim.

Əhmədalı dedi:

– Nə cür olacaq?.. Zarafatlaşdırıq, sözümüz çəp geldi, xəncəri çıxarıb yeritdim böyrünə. Amma ölmədi.

– Bəs, sonra oğlan necə oldu?

– Odur ey, küren dayın üstündə gedir!

Men təccübə dedim:

– Hacı?!

– Hə... – deyib Əhmədalı gülümseyərək ayaqlarını usdufcə terpetdi.

Sonra atını Hacının atına yaxınlaşdıraraq zarafatyana mənə dedi:

– İnamırsan, özündən soruş.

Men dedim:

– Hacı dayı, o düzdür ki, Əhmədalı dayı xəncəri soxub sənin böyrünə?

Hacı gülümseyib dedi:

– O düzdü, amma sən ondan soruş ki, bəs, Hacı sənin böyrünə neçə gülə ilişirdi?

Men qanrlıb təccübə Əhmədalıya baxdım. O gülümseyib dedi:

– Səfəh gülələr idi, qaqaş, üçü də derini üzdən deşib keçmişdi.

Hava qaralmışdı. Biz dolayları çıxbıb dağın döşündən keçən dar cığırla bir-birmizin ardınca gedirdik. Cığırın alt tərefi qaranlıq uğurun idı. Sonra çiçkin başlığından bir addım qabağı görmək olmurdu. Ancaq atlar rahatca gedirdilər. Biz dağı dolanıb düzənləye çıxanda, anam atını yorğaladaraq bize yaxınlaşdı, qaralıqla üzümə diqqətlə baxıb soruşdu:

– Yuxulamırsan ki?

Mən bu çıskını qarənlıqda onun səsindəki məhrəbanlıqdan fərqliyənərək:

— Yox, — dedim.

Anam atının tərkine bağlanmış keçə xurcundan mənim gödəkçəmi çıxarıb Əhmədəliyə verərək dedi:

— Al bunu, geyindir Murada.

Əhmədəli gödəkçəni mənə geyindirdi.

Biz bir qədər gedəndən sonra çıskın kəsdi, qara buludlar arasından Aym bir parçası görünüb, yanlarından keçdiyimiz sıldırımlı qayaları, təpələri işıqlandırdı. Havadə kəkklikotu, yabani nane etri duyulurdu. Biz qabaqda gedirdik, arxadan bəzən dayımla atamın, anamın danışqlarını eşidirdim, yalnız Fatma nənəmən səsi çıxmırıldı. Mən, aydınlıq içinde olan bu dağları baxdıqca, anamgilin mülayim söhbetində, nə isə, anlaşılmaz bir ümidi, sevinc və şirin qayğı duyurdum ve bu duyuğu, elə bil, ağ ipak kələğayı kimi üzümə toxunaraq məni xoşallandırırdı. Mən Əhmədalının qolundan yapışan elində etibarlı, doğma bir qüvvət hiss edirdim. Mənə elə gelirdi ki, biz nə zamandan bərişə elə hey belə gedirik... gedirik...

— Qaqaş, yatma, az qalıb, indi çatırıq.

Mən diksinib gözlerimi açdım, Ay yene də buluda girmişdi. Elə qarənlı idi ki, göz-gözü görmürdü. Birdən üzüme yağış cileyərək məni tamam aylıdı. Biziñ xeyli yuxarıda tək-tək işıqlar göründü. Elə bil ki, bu işıqlar göyün bir parçasına səpələnmişdi və biz də eyzen onlara tərəf qalxırdı; mən atların yoxuşa dikləndiklərini hiss edirdim. Ve mənə elə gəldi ki, dünya bu intehasız qarənlıqdan, bir də ucalıqda görünən o işıqlardan, bir də mənim hiss elədiyim xoş duyğulardan ibarətdir. Sonra, sanki o işıqlar göydən yera enib bizimlə bərabərleşdilər. Sonra uzaqdan itlərin səsinin eşitdim, elə bil ki, bu səsler hardansa tamam ayrı bir aləmdən, naməlum, gözəl bir aləmdən gəldi. Ancaq biz irəlilədikcə, o səsler də güclənib reallaşdırıcı və reallaşdırıcı bayaqdan bəri ağ ipak kələğayı kimi üzümü, bütün varlığımı oxşayan duyğular da sanki üçub gedirdi və mən anlaşılmaz bir məyusluq hiss edirdim...

Nəhayət, biz alaçıqlara yaxınlaşanda iri qoyun itləri qəzeblə hüreibə zəri dövrəye alıb az qalırdı atların üstüne tullansınlar.

— Ə, kimsiniz?

Bu səsin ardınca tüfəng çaxmaqlarının şaqqultısı eşildi.

Əhmədəli sakit səsle dilləndi:

— Bizik, e! Itlərin qabağına durun!

Həmin səs qarənlıqdan soruşdu:

— Əhmədəli, sizsiziz?

Əhmədəli dedi:

— Ay tanrısız, itin qabağına dur!

Kişilər itləre acıqlandılar. Atamlı dayım qabaqca düşdülər. Eyvaz əminin arvadı Güzər, bacımı Hacının quçağından alıb üzündən öpərək alaçığa apardı, Əhmədalı məni yəherden qaldırıb yere qoyaraq özü de düşdü.

Bir oğlan yürüürən anamın, digeri isə, nənəmin atının başını tutaraq üzəngisini basdırılar, anamgil də atdan düşdülər.

Sonra hamımız ortasında ocaq alovlanan iri keçə alaçığa girdik. Alaçığın çubuğundan zeif işıqlı fənər asılmışdı. Bayram babamın ana-sı Səkinə qarı Fatma nənəmən anamdan başqa hamımızın üzündən öpdü. Ucaböylü, enlikürek, ağ üzündə qoşa xalı olan göyçək bir arvad idi. Yaşı seksəni çıxdan keçməsine baxmayaraq, qəddi dümdüz, dişleri ağappaq idi. Əynində tünd parçadan uzun tuman, arxalıq var idi. Kişi kimi bərkədən və dolğun səslə dənişirdi. Mənə gülümşəyə-gülümşəyə baxıb deyirdi:

— Gözleri lap Yaqutun gözleridir.

Bayram babamın qardaşı Eyvaz əmi də kişilərlə el tutuşdu. Onun arvadı Güzər ocağın qirağında keçənin üstüne güllü döşəkçələr saldı, hava soyuq olduğu üçün ocağın istisi bizi lezzət verirdi. «Yəqin indi aranda Zinyet tər tökür» deyə mən düşündüm və onu qoyub geldiyimizə heysiləndim.

Bizi dərhal çay getirdilər.

Eyvaz əmi bardaşqurma oturub, üzərində ceyran şəkli olan qara rəngli taxta qutusundan papiros büke-bükə dedi:

— Səhərdən qoymamışq samovarın odu sönsün ki, indi gölərsiniz, bir hovurdan gölərsiniz...

Nuru dayım yoldakı əhvalatı dənişdi. O danışdıqca, Eyvaz əminin üzü ciddi bir ifadə alırdı. Kişi, Nuru dayıma diqqətlə baxaraq, sanki onun nə dərəcədə düzgün hərəkət elemiş olduğunu təyin elemək istəyirdi. Bu vaxt Hacı ilə Əhmədalı da bayırda alaçığın qapısından düşən işıqda yekə bir erkek kesib soyurdular. Hər biri, az qala, bir öküz boyda olan itlər bir qədər aralıda dayanıb gözərini soyulmaqdə olan erkeyə zilləmişdilər. Əhmədalı herdən ətin orasından-burasından kesib onlara atır və itlər tikəni havada qapıb yedikcə bacım Mahtab qəhəqəhə ilə güldürdü. Səkinə nənə də «başına dönüm...» deyə onu sevib oxşayırırdı. Eyvaz əminin təxminən mən yaşda olan ərköyün oğlu Güloğlan da qızın itlərə bele gülməyinə təccübələ tamaşa edirdi.

Sonra Hacı ilə Əhmədalı biş-düş üçün qurulmuş o biri komadan dalbadal kabab, bozartma bişirib getirdilər...

Yemekdən, söhbatdən sonra atam, anam, mən, bir də bacım bu

alaçıda yatdıq, Fatma nənəmle Nuru dayım o biri alaçıga keçdilər, Eyvaz əməgil de komada yatdılar.

Biz yerimizə girəndə atam arxa tərefdən alaçıq keçəsinin böyrünü azca yuxarı atdı ki, hava gelsin, sonra atam asma fenəri söndürdü. Mən yenice huşa getmişdim ki, alaçığın lap böyründə, bayirdan xişliyiə bənzər bir ses eşidib:

- O ne səsdi? - deyə böyrümde yatmış anamdan soruşdum.
- Dəvədi, - deyə anam yuxulu cavab verdi, - gövşeyir.

Atam da məne dedi:

- Gözünü yum, yat.

Mən gözümü yundumsa da, uzun zaman yuxuya gedə bilmədim. Yadıma gələn zamandan bu ana qəder görüb eşitdiklərim mənə nağlı kimi görünürdü. Ve mənə ele gelirdi ki, hansı zamandasə mən bütün bu hadisələrin iştirakçısı olmuşam. Ele bil ki, hansı vaxtdasa içinde yatdığım bu alaçıda yatmışam.

Mən alaçıq keçəsinin açıq yerində buludsuz göyü və Ayı görür-düm və yene də mənə ele gelirdi ki, belkə də, yüz ya min il bundan qabaq alaçıq keçəsinin açıq yerində göyü və Ayı ele beləcə görmüsəm və indi nəyəsə hüren itlərin səsini eşitmışəm.

... Səhər mən geyinib alaçıdan bayır çıxanda gömgöy səmaya qalxan Güneşin almaz kimi iti işığında bütün çölü bürüyen qıpqrırmızı lalələri meh terpedirdi. Qoruqda çidaranmış erkek at başını dik tutaraq uzaqda otlayan çılpaq madyanlara baxırdı. Boz qayalı dağın döşünə yayılmış qoyun sürüleri görünürdü. Ayaqyalın oba uşaqları şəhli otun içinde ses-küyle ora-bura qaçısbır oynasındılar. Bir az böyükleri, analarının sağdıqları inekləri aparıb dağın döşündə otlayan heyvanlara qatır, ya da çılpaq atları minib aşağı dərədən çıxan bulağa suvarmağa aparırdılar.

Eyvaz əməgilin ağ alaçılarının etrafında qara keçelerdən qurulmuş komalar düzülmüşdü. Bunlar kasıbların idi. Bunlar alaçıq kimi uca və geniş deyildi. Kürdoba bir neçə oymaqlan ibaret idi. Her oymağın öz yurdunu və öz başbiliyi var idi. Başbilen isə, sayılan adam hesab olunurdu və bütün oymağın təessübünü çekirdi. Eşşək bulağının üstündəki dağın döşüne düşən bu oymaq Kərbəlayı İbüxanlıların idi. Bir qədər aralıda «Əyri qar» deyilen dağın döşündə görünən Karlar oymağı idi. Kürdobaın Uzunhesənlilər, Hacıqlular adlanan oymaqları dağın o biri üzüne düşdükleri üçün görünmürdülər.

Sekine nəne alaçıdan çıxaraq mənə dedi:

- Qadan alım, itlər səni tanıyananacan uzaga getme.
- Conra Sekine nəne üzünü komalardan birinə tərəf tutub çağrıldı:
- Qaraca, ay Qaraca!

On bir-on iki yaşında qarabeniz, ayaqyalın, əynində əldətoxuma kobud şaldan köhnə şalvar-pencek olan bir oğlan komadan çıxıb, mismar deşiklərinə bənzəyən xırda gözlerini ovuşdura-ovuşdura batqın səsle soruşdu:

- Nədi, eşi?
- Sekine nənəm ona mehriban bir nəzər salıb dedi:
- İndiyəcən niyə yatmışan, ay tanrısız?
- Sonra məni göstərib elave etdi:
- Murad qağanı apar, sapand hör, şaqqıldayan sapand... alabəzək...

Qaracanın burnu uzun və yana tərəf əyri idi. Ona görə də, yandan baxanda, burnu qılinc kimi görünürdü. Mənə qiyqacı bir nəzər salıb, Sekine nənəyə dedi:

- İpim hardayı?..
- Sekine nəne dedi:
- Gel bəri, ip verim.

Qaraca, Sekine nəne ile alaçıqa girərək əlində qırmızı, sarı, narınçı ip bayır çıxıb mənə bir söz demədən getdi öz komalarına, mən də onun ardınca getdim. Komada torpağın üstüne köhnə bir keçə salınmışdı, ortaçıq ocağında qoyun qıçı tüstüleyirdi, komanın bir bucağında bir neçə mis qab-qacaq, o biri bucağında isə, üstünə köhnə kılım çəkilmiş yük yiğilmişdi.

Qaraca (sonra bildim ki, onun esl adı Yusifdir) keçənin üstündə oturub ipləri tökdü qabağına, sonra altdan yuxarı mənə qiyqacı baxıb dedi:

- Ay tanrısız, niyə durmusan, otur dayna.
- Sonra o ipləri komanın çubuğuna keçirib, cəld hörməyə başladı, mən də çömbəltmə oturub ona baxırdım. Sonra ucaböylü, çox yaraşıqlı, sağlam bir gəlin olan anası Qızıyeter his basmış mis qazanda süd getirib, ocağın etrafında düzülmüş daşların üstünə qoydu və gülümseyib mənə dedi:

- Sen bizim bu kasıb komamıza xoş gəlmisən, qadan alım.

Sonra Qaracaya dedi:

- Bacın gələndə süd töküb çörekələ içərsiniz.

Qızıyeter yaxasındaki gümüş pulları cingildədə-cingildədə iti addımlarıla komadan çıxdıqda mən Qaracadan soruşdum:

- Hara gedü anan?

O, gözünü işinden çəkməyərək quru tərzdə cavab verdi:

- Əməmğilə nehrə calxalamağa gedir.

Qaraca, Bayram babamın neçə il qabaq vəfat etmiş qardaşının oğlu idi, ancaq mən lap ilk görüşdən hiss etmişdim ki, onlarla babamgilin, Eyvaz əməmğilin heyatları bir deyil, yəni, Qaracagıl çox kasıbdı-

lar. Qaracanın əlinin iki axırıcı barmağı bükülmür, ancaq bu, onun sürtətə sapand hörmeyin mane olmurdur.

Sonra anam məni seher yemeyinə səsledi. **Mən** durub böyük alaçıq getdim. Fatma nənəm, Nuru dayım, atam, anam, **Eyvaz** əmi ve onun ərköyn oğlu Güloğlan böyük süfrənin etrafında eylemişdilər. **Eyvaz** əminin arvadı **Gülzar** samovarın böyründə oturub çay tökürdü. Süfrədə sarı buğda unundan papiros kağızı kimi nazik ağ yuxa, qaymaq, beçə balı, üzlü motal pendiri, nehrəden tezə çıxmış kərə yağı var idi.

**Mən** bu yemeklərə baxdıqca, **Qaracagilin** kasib komaları gözümün qabağından getmirdi və **Eyvaz** əmimin şənliyi, zarafatları məni açıqlandırırdı. Axi, **Eyvaz** əmi **Qaracanın** doğma əmisi idi. **Bəs**, onun ürəyi necə dözdür ki, özləri bele yeyib-içdikləri halda, vəfat etmiş qardaşının uşaqları o cür olsunlar? Ele həmin bu andan da **mən** **Eyvaz** əminin ərköyn oğlu Güloğlanı sevmədim, onun totuq, qırmızı yanaqları məni əsəbiləşdirirdi, yanına gələndə xəlvətəcə açıqlanıb qovurdum. Uşaq da (o məndən bir yaş kiçik idi) həmisi mənim onunla bu cür rəftərimə təccüb edirdi.

**Mən** könlüsüz yeyib-içirdim, gözümü alaçığın açıq qapısından **Qaracagilin** komasına zilləyirdim, mənə ele gəlirdi ki, onların balaca, kasib komalarının qabağında bizim bu cür yeyib-içməyimiz ayib işdir. **Qaracanın** mənə sapand toxuması da indi məni evvelki kimi sevindirmirdi.

Birdən **Qaraca** bayırı çıxaraq bize təref qiyqacı bir nəzer salıb, alabəzək sapandı mənə göstərdi və süfrədəki yemeklərə bir dəfə də olsun baxmadı. Onun bu hərəketi, ele bil ki, bizim aramızda birdən-birə lal bir ünsiyyət yaratdı. Süfrə etrafında eyleşənlər **Qaracanı** gördülər, amma ehəmiyyət vermədilər. **Mən** südü tələsik içərek qalxıb onun yanına yürüdüm.

— Gel bəri! — deyə o, qabağa düşdü.

Biz obadan bir qədər aralanıb, boz qayalığa qalxdıq, daşların arasında bitmiş kəkkilotunun, yabanı nanənin etri indi sehərin bu tərəvəli havasında daha kəskin duyulurdu. **Qaraca**, sapanda bir daş qoyaq hərleyib atdı dərənin o biri üzüne, sapandın şaqqlıltı qayalıqda əks-səda verdi. Sonra **Qaraca**, sapanda bir daş qoyub verdi mənə:

— Al, at!

**Mən** onun kimi uzağa ata bilmədim, sapand da şaqqlıdatdı. **Qaraca** mənə məzəmmətlə baxıb:

— Ay tanrısız, — dedi, heylə niyə atırsan, çolaq-zad döyülsən ki?.. Yene də özü lap dərənin o tərefinə daş atıb sapandı şaqqlıdatdı:  
— Gördün?! Al, mənim kimi at.

**Mən** yene də daşı nə uzağa ata bildim, nə də sapandı şaqqlıdatdım.

**Qaraca** mənə sert, qiyqacı bir nəzər salıb, dağ yuxarı qaçaraq gedib quzu otaran uşaqlara qoşuldı, mən də özüm-özüme aciz-avaranın biri kimi görürək qayıtdım alaçığın qabağına.

**Qız-gəlin** yiğildi anamın başına. Babamın etli-canlı, döşlərinin hər biri balaca bir qarpız boyda, zarafatçı bacısı qızı Güləndam, nə isə, məzəlli bir əşyalat danışır, anamgil də gülüşürdü. Onlardan bir az aralı giniyedə **Səkiñə** nəne, atam, bir de **Eyvaz** əmi oturub söhbət edirdilər. Fatma nənəm isə, alaçığın ağzında tekçə oturub, bir elində papiro-su tüstülenən müştüyü, uzaq üfüqdəki dumanlı dağlara baxırdı. Hiss olunurdu ki, arvadın fikri də uzaqlardadır. «Kim bılır... Bəlkə nənəm, Kirs meşələri arasındaki bacı-qardaşlarını, qohum-əqrəbələrini xatırlayın». Ürəyimi anlaşılmaz qəm-qüssə bürüdü, nə üçünsə «yazıq nənə...» deyə düşündüm. Bəlkə də, bu ondan idi ki, Fatma nənəm bu obada qərib görünürdü, hiss edirdim ki, hamı arvada yad kimi baxır, þunu bürzə verməsələr də, mən hiss edirdim. Fatma nənəm də söhbətlərə qoşulmaq, adamlarla qaynayıb-qarışmağa can atmırı.

Əşşək bulağının üstündəki qayanın kölgəsində oba cavanları Nuru dayımın başına yüksəmişdi, bərkdən danışb güllürdələr. **Mən** Fatma nənəmə, nə isə, məhrəban bir söz demək istədim, amma bir söz tapmadım, bəlkə tapsam da deye bilməzdim. Çünkü atam-anam (xüsusən atam) heç bir zaman mənimlə məhrəban danışmadıqları üçün, məni sevib oxşamadıqları üçün mən də başqasına məhrəban bir söz deməkdən çəkinirdim. Ele bil ki, bunu həqarət hesab edirdim. **Mən** insanlar haqqında yaxşı hissələrimi qeyri-şüüri olaraq gizləməyə çalışırdım. (Bu hal məndə çox-çox sonralar da davam elədiyi üçün kişi tayfası məni «yekəxana», «eqoist», qadın tayfası isə «daşürəkli», «qəddar» daha nə bilməm ne adlandırırdı.)

**Mən** Fatma nənəmin yanında darıxaraq qaçdım dayımgilin yanına, ona görə ki, mənim xoşuma gələn Əhmədəli oradaydı, Hacı oradaydı, onların hərəkəti, danışığdı məni maraqlandırırdı, məndə isti, səmimi duyğular oyadırdı.

Nuru dayımın başına toplaşan cavanlardan soruşdu:

— Kim üçaylıq töğlunu tekbaşına yeyə bilər?

Araya anı bir süküt çökdü, sonra Əhmədəli qabarıq döşünü irəli verərək dedi:

— Mən!

Dayım onu qızışdırmaq üçün dedi:

— Yeyə bilməsən!

Əhmədəli əlini ona uzadıb dedi:

— Gel, mərcleşək!

– Mərcəşək! – deyə dayım onun elindən tutdu. – Nədən?  
 Əhmədalı dedi:  
 – Sən durbindən. (Dayımın binoklu obada ən maraqlı şey hesab olunurdu...)  
 – Sen de boz ürgədən! – deyə dayım, Əhmədalının çıdarlanmış atını göstərdi.

Boz ürgə obanın ən qaçağan cins atlarından hesab olunurdu.  
 Əhmədalı bir az fikirleşib:  
 – Yaxşı, – deyə dayımın elini qüvvətən sındı.  
 Dayım iki cavan oglana dedi:  
 – Yüyürün, emimgilin sürüsündən bir toğlu getirin.  
 ... Beş dəqiqənin içində toğlunu Əhmədalı özü kesdi, soyub, doğradı. Sonra böyük bir ocaq çatdılar. Mərcin şertinə görə, toğlunun başayağından başqa heç nəyi qalmamalı idi. Əhmədalı əvvəlcə toğlunun budlarını şıx çəkib qoydu təll atmış közün üstünə, sonra üzünü öz komalarına tərəf tutub bərkden dedi:

– Az! Oradan bir parça ayran getir!

Əhmədalının belində enli gümüş kəmər, eynində güllü çitden tuman-kofa olan on altı-on yeddi yaşılı gəlini, mis parç dolusu ayran getirib verərək, heç kəsin üzünə baxmadan qaydırıb getdi. O, iti addımlarla yeridikcə, yaxasına düzülmüş gümüş pulların cingiltisi eşidilirdi.

Əhmədalı kabab olmuş budları balta kimi sağlam, ağappaq dişlərinə çekəndən sonra sacı tərsinə ocağın üstünə qoyub, doğranmış eti tökdü içindi, başladı qovurduqca yemeye.

Qərəz, Əhmədalı ayrandan içə-icə toğlunu axırıncı tikesinəcən yedi, sonra ayaga qalxaraq boz ürgəsini cidardan açıb üstünə tullanaraq üzüsağı çapdı və çapa-çapa tapançmasını qoburdan çıxarıb dalbadal həvaya üç gülə sındı. Güllələr qayalarda «şaraqq-şaraqq» eks-səda verdi. Komanın ağızında dayamış qoca Mustafaoğlu Mehdi uzunçubuqlu demisini ağızından götürüb dərindən nəfəs alaraq dedi:

– Atası Tanrıqulu da belə igid idi.

Haçandan-haçana Əhmədalı qaydırıb yere tullanaraq boz ürgəni yene də cidarladı. Mən heyrətlə ona baxırdım, elə bil ki, o heç nə yeməmişdi. Dayım mənə dedi:

– Yüyür, alaçıqdan mənim durbinimi getir.

Mən de hevəslə yüyürüb durbini gətirdim və dayım onu Əhmədalıya uzadaraq dedi:

– Halal malındı.

Əhmədalı durbini alıb gözüne tutaraq dedi:

– Bundan ötrü lap iki toğlu da aşırmaq olar.

Mən ona da təəccüb edirdim ki, Əhmədalının cavan arvadı koma-

larının qapısında qurulmuş el dezgahında şal toxuduğu halda, bir dəfə de olsun, başını qaldırıb erinin bir toğlunu necə yedyiynə fikir vermədi. Yalnız Əhmədalı çılpaq ürgəni sıldırımlı dağdan üzü enişə çapdıqda, gəlin el saxlayıb bir neçə saniyə onun ardınca baxaraq, sonra yenə de işinə davam eledi.

Sonra Əhmədalı oradakı adamlara dedi:

– Ə, bu heç yaxşı olmadı ki, siz durub baxdırınız, mən yedim.

Sonra orada olan kiçik qardaşı Qaçaya dedi:

– Yüyür, bizim sürüdən bir toğlu getir!

Nuru dayım neşə ile dedi:

– Hə, bax buna varam!

Təzəden ocaq çatdılar. Bu dəfə qoyunu Hacı kəsib soydu. Əhmədalının gəlini yuxa, pendir, ayran getirdi. Xırman kimi yastı qayanın üstündə halay vurub oturdular.

#### **QARACA**

Mən Qaracanı görüb, onun yanına yürüdüm, biz dərənin qırğına gedib sapandıla daş atıldıqda, mən ona dedim:

– Gördün, Əhmədalı çılpaq-cilovsuz atı üzüsağı çapanda heç yıxılmadı.

Qaraca mənə təccübə baxaraq dedi:

– Niye yixılır?

Mən soruşdum:

– Sən də yixilmazdin?

– Yox.

– Yalan demə!

– Yalan niye deyirəm, ay tanrısız. İsteyirsən, gedək çapım.

– Gedək!

Biz daş atlığımız dərəni keçib Dəvəuçan dağının döşündə otlayan ilxinin yanına qalxdıq.

Qaraca, atlardan birine yaxınlaşaraq yalından tutdu.

At başını qaçırmaq isteyənde Qaraca bir anda tullandi onun belinə.

At bir-iki dəfə yerində o yana-bu yana sıçrayaraq birdən üzü enişə - Əhmədalının çaplığı Altintaxta düzüne tərəf götürüldü. Qaraca əyilib hər iki əli ile atın yalından yapmışdı. At, Altintaxtaya çatmamış uca qayanın dalına burularaq görünməz oldu. İlxinin qabağında otlayan ayıq başını dik tutaraq Qaracanın minib çapığı atın dalınca baxırdı. Bir-dən məni vahimə basdı, mənə elə gəldi ki, ayıq indice başını döndərib mənim üstümə cumacaq. Mən çevrilib obaya tərəf qaçmaq istedik-

de, dağın bu biri tərefindən Qaraca atın üstündə yoxusu qalxaraq ilxi-ya çatıb yerə tullaşdı. Bu vaxt, Qaracadan bir az böyük bir oğlanın bi-zə təref yüyürdüyünü gördüm. O, bizim otuz-qurx addımlığımıza çat-dıqda:

– Ə, qancıq oğlu, – dedi, – niyə bizim atı minib qaranəfəs eləyir-sən?

Qaraca dedi:

– Qancıq oğlusan da, köpək oğlusan da.

Oğlan elindəki sapanda daş qoyub atdı. Sapand tapançə kimi şaq-qıldı, daş Qaracanın lap qulağının dibindən keçdi. Qaraca da yerdən daş götürüb ona təref cumdu. Oğlan yerindən tərənmeyib yene de sa-pandla Qaracanın başını tuşlayıb atdı və bu defə daş tappilti ilə Qaracanın alına deyib yere düşdü. Qaracanın üz-gözünü qan bürüdü, bunu görən oğlan çevrilib qaçı. Qaraca qanı axa-axa onun ardınca yürüüb iki daş atdısa da, heç biri oğlana çatmadı. Qaraca dayanıb bir xışma at peyniri götürərək yarasına basdı, sonra yerə çömbəlib bir dəstə ot qo-paraq üzünün qanını sildi.

Mən ona dedim:

– Nahaq yaranın üstüne peyin basdın, gedək anam yed vursun.

Qaraca qiyqacı baxıb soruşdu:

– Yod nədi?

– Dərmandı.

– Lazım deyil. Sən heç kəsə deme.

– Nə üçün?

– Ay tanrısız, dedim, demə dayna!

Sonra biz qayaların arası ilə enib getdik Eşşək bulağına. Bulağın sehər işığında şəfəq saçan soyuq suyu qayadan çıxb, muncuq kimi rəngbərəng xırda daşların üzərinə töküllerək yabani yarpızların, nanə-lərin, balırdırganların arası ilə axıb gedirdi. Qaraca yarasının üstündəki peyniri götürüb tullayaraq üz-gözünün qanını yudu, sonra biz balaça cı-ğırla obaya təref qalxdıq. Qaraca yolda quzuqlığı, yemlik yiğib mə-ne də verirdi, özü də yeyirdi.

Biz obaya çatanda mən komanın açıq qapısından gördüm ki, Əhmədalı içəridə oturub tapançاسını təmizleyir, Qaracadan ayrılib onlara getdim. Xaynamaz da komada oturub Əhmədalı ilə zarafatlaşa-zarafatlaşa öküz gönündən çarıq tikirdi.

Əhmədalı məni görəndə gülümseyib dedi:

– Hə, qaqaş, gördün ki, dayının durbinini necə uddum?

Men soruşdum:

– Sən bu gün yenə xörək yeyəcəksən?

Əhmədalı da, Xaynamaz da bərkdən güldürlər.

Əhmədalı dedi:

– Niyə yemirəm, qaqaş.

Sonra bayırda şal toxuyan gelinini səsləyib dedi:

– Az, gel uşağa qaymaq qoy!

Lakin ele bu zaman onun elindəki tapançə açıldı, barıtın tüstüsü komaya dolduğu üçün mən bir neçə saniyə heç nə görmədim.

– Ə, mənə gülə deydi! – deyə Xaynamazın heç də həyecanlı olmayan sesi eşidildi və tüstü çəkilən kimi gördüm ki, o, iki əli ilə qar-nından yapışıp çıxdı bayira.

Adamlar yürüüb yiğildilar onun başına. Eyvaz əmim Xaynamaza yaxınlaşıb, heç nə olmamış kimi, sakit halda dedi:

– Əlini qarınından çək görüm!

Sonra yaranı nəzərdən keçirib dedi:

– Bekaraş şeydi, gülə dərəni üzdən deşib keçib...

Obada en kasib adam olan Xaynamaz ortaböylü, sarıbeniz, qumralı-bılı bir adam idi. «Xay» sözünün nə demək olduğunu heç kəs bilmir-di. Hamı da Xaynamazla zarafat edirdi, məni də Əhmədalı qaldırıb, Namazın eyzən aralıqda otlayan kor atının üstüne qoyurdu, kor at da mənim onun üstündə olub-olmadığımı əhəmiyyət verməyərək gəz-e gəzə otlayırdı. İndi de cavanlar zarafatla Namaza sataşırdılar:

– Ə, Əhmədalı, kişinin qarını dəlik-deşik eləmisən, su-zad da-yanmayacaq.

Amma Namaz da qorxaq adam deyilmış, arvadına dedi:

– Aaz, yeri, Ballı qarını çağır, gəlsin bu yaraya məlhəmdən-zad-an qoysun.

Bunu deyib Namaz getdi öz komalarına, birdən anam mənim yaxa-sıçıq pencəyime baxıb, həyecanla dedi:

– Bura baxın! Bura baxın, gülə uşağın pencəyinin yaxasından keçib.

Atam qəzəbələ mənə dedi:

– Axi, sən niyə gedib xalqın komasına dürtülmüşdün?

Səkine nənə atama dedi:

– Danlama uşağı, Allaha şükür ki, salamat qurtarıb.

Sonra qarı mənim üzümdən öpüb dedi:

– Sekine nənən sənə qurban kəsəcək!

İndi hamı mənim başıma yiğilmişdi. Qarına gülə deyən oğlan yaddan çıxmışdı.

Fatma nənəm elindəki gümüş pulları mənim başıma dolandırıb do-dağının altında ne isə piçildi.

Doğrusu, bütün bunlar məni sixirdi. Hamının gülə dəyən adamı kenarda qoyub mənimlə maraqlanması məni heç də şad eləmirdi. Hət-

ta, men öz-özünden utanurdum, ona göre de, adamların arasından çıxıb komaların dövresine balaca qarım çekən Qaracanın yanına qaçdım. (Bele qarımı ona göre çekirklər ki, yağış yağanda sel komaya dolmasın.)

Mən penceyimin gülle deşen yerini Qaracaya göstərib dedim:

– Bura bax, Qaraca, gör gülle haradan keçib?

Qaraca gülle deşen yerə çəpəki bir nezər salıb:

– Nə olsun, – dedi, – verərsən, anan gözüyər.

Onun bu işə təccüb eləməməsi məni pert etədi. Sonra o piçılıt ilə məndən soruşdu:

– Anangilin qayçısı var?

– Var, neyleyirsən?

O mənim sualıma cavab verməyib dedi:

– Get, qayçını xəlvətce getir, sonra aparib qoyarsan yerine.

Mən soruşdum:

– Axi, neyleyirsən qayçını?

– Ay tanrısız, – dedi, – görəcəksən dayna neyleyirəm, yeri getir.

Mən yürüüb anamın iyne-sap qutusundan qayçını xəlvətce götürüboldüm.

Biz obadan çıxıb, dar cığırla bir xeyli gedərək dağın o biri üzündə otlayan ilxiya çatdıq. Qaraca diqqətlə o yana-bu yana baxandan sonra arxadan atlardan birinə xaxınlaşıb ehtiyatla quyrığundan bir çengə tük kəsərək üzü geri götürdüldü, mən də onun ardınca qaçmağa başladım. Biz dağı hərlənib uzaqlaşandan sonra Qaraca daşlıq bir yerde dayanıb yere oturdu, mən də onun yanında yere çöküb təngnəfəs soruşdum:

– Niye qaçırdın?

– Bes, qaçmayıb neyleyeydim? At İmamverdinindi, görse, gülle ilə vurardı, quduz adamdı.

– Axi, niye kəsirdin atın quyrığunu?

O, tükləri üçbir, dördbir ayıraq dedi:

– Cələ qayıracağam.

– Neyleyirsən cələni?

O mənə qiyqaci baxıb dedi:

– Cələni neyləyərlər?

Sonra xoş ifadə ilə elavə etdi:

– Sənin üçün keklik tutacağam, burda çox olur.

Mən sevincinə soruşdum:

– Doğru deyirsən?

Qaraca bu dəfə mənə cavab vermeyərək dörd-beş halqadan ibarət bir cələ qayırib, yere iki balaca ağac basdıraraq hər ucunu birinə bağladı, sonra cibindən bir ovuc çörək qırıntısı çıxarıb səpdi halqaların

arasına. Elə bu zaman uzaqdan atamın məni çağırduğünü eşitdik. Qaraca atama təref qasqabaqlı baxıb dinnədi, mən qalxıb yürüdüm.

Atam qulağımdan yapışıb elə dardı ki, mən qışqırdım, sonra məni elə qulağımdan darta-darta alaçıq aparıb qəzəblə dedi:

– Vejelenin biri vejələ, çolaq Qaraca senin tayın-tuşunu?

Qulağının dibində atamın silləsi tapanıça kimi sesləndi, gözündən od parladi, anam əsəbi halda məni tutub kenara çekerək atama qışdı:

– Az döy-danla uşağı! Qaraca yetim olanda nə olar?! Onun atasənən əskik adam deyildi!

Anamın məni və Qaracanı müdafiə eləməsi mənə təsir etdi, mən yana-yana ağladım; axı, Qaraca mənə şaqqıldan sapand hörmüdü, mənim üçün keklik tutmaqdan ötrü xalxın atının quyrığundan tük kəsər cələ qurmuşdu!

Eyvaz əminin oğlu Güloğlanı yaxşı geyindirib-kecindirirdilər, ancaq o mənə yapışmırı ki, yapışmırı, duzsuzun biri idi. Ona görə de yanına geləndə xəlvətə salıb qırmızı yanaqlarını çımdıkleyirdim, o, gözləri yaşarsa da, ağlamırdı, təccübələ mənə baxırdı.

Anam mənim üstümde atamlı dalaşandan sonra alaçıqdan çıxıb, yastı qayanın üstündə Nuru dayımın başına toplaşmış oba cavanlarının yanına getdi, mən də onun ardınca. Anam deyib-gülməyi, zarafatı, qonaq gedib-gelməyi xoşlayırdı, oba cavanları ilə açıq-saçış zarafatlaşır, gülüşür, saatlarca söhbet edirdi. Bele vaxtlarda atam da qasqabaqlı halda ya alaçıqda eyleşib papiros çəkir, ya da yaşça özündə xeyli böyük kişilərin yanına gedib onların söhbetinə qulaq asırdı, özünün cavan olmasına baxmayaraq, obanın bu şəhər gəncləriyle qaynayıb-qarışmırıdı, genclər de atamın onlarla uyuşmamasına, kənar gəzməsinə əhəmiyyət vermirdilər.

Qaraca onunla oynamamığım üstündə atamın məni danlayıb döyməsini görəndən sonra mənimle heç danışmaq da istəmirdi, məni görəndə soyuq, möğrur bir görkəm alıb uzaqlaşırı. Amma mən də ondan el çəkmirdim. Onun bu hərəkəti də, mənim həmişə təzə palṭar geyniməyime, yaxşı yeyib-icməyime, obada hamının məni ezişləməyinə zərrə qeder əhəmiyyət verməməsi də ona olan marağımı artırır, onu mənim nezərimdə, nə isə, əsrarəngiz bir məxluqa dönderirdi, məndə ona qarşı qəribə bir ehtiram hissi doğururdu. Mən onda yazılıqliq, yətimlik deyil, möhkəm qurur hiss edirdim. Bir dəfə mən ona konfet vermək istədim, o mənim uzatdığını konfete ani, soyuq bir nəzər salıb dedi:

– Bəbə döyülem ki, şirmi yeyim?

Mən göründüm ki, heç kəs Qaracaya əhəmiyyət vermir, heç kəs

ona xoş bir söz demir, heç kəs onun nə yeyib-içdiyi ilə maraqlanmır, sanki o da bunların hamisina tüpürüb heç neyi vecine almırı, heç kesdən heç nə ummurdu, heç kesdən kömək, mərhəmet gözləmirdi. Sözün düzü, mən yaxşı şəyər yeməyi, həmişə təzə paltar geyməyi xoşlayırdım, mən isteyirdim ki, hamı məni sevsin, amma Qaracanın bütün burlara bir qəpiqlik əhəmiyyət verməməsi mənə toxunurdu, məni öz gözümde kiçildirdi, mən özüm-özümə zəif bir məxluq kimi görünürdüm.

### **QAÇAQ XANMURAD VƏ SELBASARLILARIN OBAMIZA BASQINI**

Yasti qayanın üstündə cavanlar dayımın öz qohumu Ağaklışı haqqındaki məzəli söhbetinə qulaq asıb, qəhqehe ilə güldürdürlər. Bir de gördük dağın dalından bir dəstə atlı çıxb obaya girdi. Qabaqda da Qaçaq Xanmurad. Dayımgıl qalxıb onların qabağına yeridilər, Qaçaq Xanmuradin rəngi ağappaq idi, havanı isti olmasına baxmayaraq, ciyində yapıcı var idi. O atdan düşən kimi dayım sorusunu:

- Nə olub, Xanmurad, birtəhər görünürsen?
- Qaçaq Xanmurad başını bulayıb cavab verdi ki:
- Qızdırma əhədimi kəsib.

Dayım sorusunu:

- Soyuq dəyib?
- Qaçaq Xanmurad dedi:
- Bilmirəm. Neçə gündür titrədib-qızdırıram.

Dayım dedi:

- Malyariyadır.

Qaçqlardan nisbəten yaşı bir kişi dedi:

- Götirdik, beş-altı gün yatıb dava-dərman eləsin. Cavanların hamisi qaçqların gelişinə sevindi. Əhmədalı Qaçaq Xanmuradin qoluna girib apardı öz komalarına. Mən sonra bildim ki, o, Qaçaq Xanmuradin dostudur.

Obanın başbiləni Eyvaz əmi dərhal öz sürüsündən bir toğlu getirdib kəsdirərək qaçqları qonaq elədi, sonra həmin yaşılı qaçaq Eyvaz əmiyə dedi:

- Tapşır, uşaqlar Qaçaq Xanmuradin burada yatdığını qonşu obalara deməsinlər, yüz düşməni var.

Eyvaz əmi dedi:

- Düşmən köpəkoğlu bir qəlet eliye bilmez, arxayı olun.

Sonra qaçqlar üç-dörd gündən sonra gəlib Xanmurada baş çəkəcəklərini söyləyərək, atlanıb getdilər.

Anatın çox malyariya keçirmişdi, ona görə de, özü ilə ehtiyat üçün kinə-filən götürmüştü, ümumiyyətlə, anamın çox xəstəliklərdən başı çıxırdı, dostumuz doktor Quliyev zavrafatla deyərdi ki:

- Yaqut xanım yaridoktorudur.

Anam her gün səhər-axşam Qaçaq Xanmurada kinə, daha bilmirəm, hansı dərmanlar isə verir, onun üçün toyuqdan, dana ətindən yün-gül xörəklər bişirirdi. Anamın bu hərəkəti obada hamının - qocalarında, cavanların da, qohumların da, yadların da xoşuna gəldirdi, hamı qaçığa bacardıq hörmət eləmək isteyirdi. Eyvaz əmim, hətta, Nuru da-yımı da saatlarla onun yanında olurdular. Anamın xəstə qaçığa bu cür görəlm-baxım eleməyi yalnız atamın xoşuna gəlmirdi. O, qaşqabaqla anama deyirdi:

- Axi, səne nə düşüb, bu qaçığın qulluğundan el çəkmirsən? O, senin qardaşın deyil, əmin oğlu deyil!?

Anam da cavab verirdi ki:

- Nə olsun əmim oğlu deyil? Bəs, o bizi ölümdən qurtaranda yax-şı id?

Anamın Qaçaq Xanmurada göstərdiyi xidmət məni fərəhləndirir-di, ürəyimdə mən anamı tamam haqlı bilib, onunla fəxr edirdim. Bir dəfə Qaçaq Xanmurad mənə işarə ilə anama dedi:

- Yaqut bacı, o vaxt Pirəgbulaq dərəsində səni tutub Abdullanın əlinənən alsayıq, indi bu gözəl oğlan da olmazdı.

İkisi de güldü.

Gündə bir neçə dəfə atamın gözündən oğurlanaraq, Qaçaq Xanmuradin yatlığı komaya gedirdim. Anamın verdiyi dava-dərman öz tə-sirini göstərirdi. Qaçaq Xanmurad indi əvvəlki kimi şiddetli titrədib-qızdırırmırdı, qızdırması günaşırı, özü de yüngül gəldirdi. Oba cavanları tez-tez onun başına toplaşırdılar, söhbat... zarafat.

... Nuru dayım da onun üçün Gorus şəhərindən həkim gətirdi. Əlbətə, Qaçaq Xanmuradin kim olduğunu həkim bilmədi, yəni, indi bilməyinin də bir əhəmiyyəti yox idi, çünki «hürriyətlik»di. Yəni, rəsmi hökumət yox idi. (*Cəmaat hökümətsizliyi belə adlandırıldı.*)

... Mən komaya girəndə Qaçaq Xanmurad gülümsəyib dedi:

- He, qaqaş, gel otur, söhbat elə görək.

Mən Bayram babamlı, Fatma nənəmələ olduğu kimi, onun da yanında özümü çox sərbəst hiss edirdim, elə bil ki, biz lap çoxdan dost imişik.

Qaçaq Xanmurad arxası üstə, əllərini başının altında çarpezlayaraq uzanmışdı. Mən ondan soruşdum:

- Sən nə üçün qaçaq olmuşduñ?

O komanın qapısından görünen və zirvesinde hemiše qar olan Qızılboğaz dağına baxaraq sakit halda dedi:

– Adam öldürmüştüm.

Men təccübələ soruşdum:

– Kim idi o adam?

O gözlerini Qızılboğazdan çekmeyərək dedi:

– Bir səfəh naçalnik idi.

– Niye öldürdün onu?

O, qasqabaqlı dedi:

– Murdar adam idi.

– Yeni, neyləmişdi, axı?

O, dərindən nefəs alıb dedi:

– Mənim atam kasib bir kişi idi, qasaş, gözümüzün ağı-qarası bir atumuz var idi, ancaq yaxşı at idi, bütün mahaldə adla deyilirdi. Bilişen, biz nəsillikcə at həvəslisi olmuşuq, dəde-babadan hemiše yaxşı at saxlamışq. Mən atamın tekərə oğlu idim, amma kişi o atı məndən az istəmirdi. Bizde məselə var, deyərlər: «Arvadı əriyle, kişini atıyla sayalar». Həmin dediyim naçalnik bir gün kende geləndə gözü düşdü ata. Nə qədər atamı dile tutdu ki, atı sat mənə, atam razi olmadı. Dedi: «O atsız mən neyə lazımag?» Bir gün atamlı men qonşu kənddə muzduna zəmi biçdiyimiz zaman naçalnikin yasavulları gelirlər, anam da ne qədər haray-heşir salır, olmur – atı çəkib aparırlar. Biz axşam biçinin-dən yorğun-arğın eve qayıdırıb əhvalatı biləndə, ele bil ki, atam qəfil güləlle ilə vurdular, kişinin danışmağa nitqi olmadı. Kişi ele sarsıldı ki, səhər biçinə də gede bilmədi. Amma men biçin adı ilə getdim şəhəre, atın yerini öyrənib gecənin bir aləmi qara oğurluqla yeridim tövleyə, kılıdı sindirib atı apardım.

Qaçaq Xanmurad bura çatanda dərindən nefəs alıb, bir az susdu, sonra:

– Eh, qasaş, – dedi, – sən uşaqsan, başa düşməzsən, dünyada çox nainsaf köpəkoğlular var.

Mən yene de sebr elemeyib soruşdum:

– Bəs, sonra ne oldu?

– Atam dedi ki, Xanmurad, bala, naçalnik el çəkmeyəcək, qorxram, üstəlik, seni də tutub göndərə Sibire.

Mən dedim:

– Tapsa, tutub göndərsin!

Atam dedi:

– Neyləmək fikrindəsen?

Kirs meşəsinin lap dərin yerində olan Alyanlı obalarında bizim də-de-baba qonağımız var idi. Dedim:

– Atı aparaçağam Alyanlıya, helelik qoyarıq qalar orada, görək sonra ne olur.

Atam dedi:

– Hamısı birdi, yenə naçalnik bizdən yapışacaq.

Men dedim:

– Deyərsən bizim xəberimiz yoxdur.

Kişi qalmışdı nəelac, nə atdan keçə bildirdi, nə de mənim cəncələ düşməyimə razı olurdu.

Men dedim:

– Əshi, ölsəm de, atı o it oğluna verməyəcəyəm.

Men Qaçaq Xanmuraddan soruşdum:

– İndi mindiyin at həmin atdı?

Qaçaq Xanmurad yenə də dərindən nefəs alıb dedi:

– Həmin atdı, onda lap cavan ürgə idi.

Men yenə soruşdum:

– Sonra ne oldu?

– Sonra da bele oldu ki, anam heybəmə çörəkdən-zaddan qoydu, atama dedim ki, meni sorusunda deyərsən gedib Bakıya, fehləliyə. O vaxt bizim kəndlərdən Bakıya çox adam gedirdi fehləliyə. Qərez, qasaş, ele gece ikən kənddən çıxıb, cöl yolu ilə gedib gün günorta yeri-ne qalxanda girdim Kirs meşələrinə...

Men yenə də sebr elemeyib soruşdum:

– Sənin onda neçə yaşın olardı?

– On sekkit, on doqquz...

– Tüfəngin vardi?

– Yox.

– Bəs ayıdan, canavardan qorxmurdun? Deyirlər, Kirs meşələrində yaman ayı olur.

Qaçaq Xanmurad təbəssümle dedi:

– Yox, qasaş, onlardan qorxmaq heç ağlıma da gəlmirdi, çünki çarın naçalnikları onlardan da quduz idi.

– Demək, gedib qaldın Alyanlıda?

– Yox, çox qala bilmədim. Əmmim oğlu xəber gətirdi ki, məndən sonra naçalnik kəndə gəlib günortu çığı camaatın gözü qabağında atamı meydanda yixdırıb döydürüb, özünün də dilindən kağız alıb ki, gerek oğlunu üç günəcən getirdəsen. Bunu eşidənə ağlım başımdan çıxıb. Dost-düşmənin gözü qabağında atamı o cür bihörmət eləmişdilər. Alyanlıdakı qonağımızın ele mən yaşda dəliqənlə bir oğlu vardi, indi də durur. Ona dedim: «Ə, Məher, mənə bir tapança tap, məşə yeridi, ora-bura gedirik...» Əsl fikrimi demədim. Məher də Şuşa qəlasına satmağa erkək aparanda mənə bir naqan alıb gətirdi, men də

qışqa dayı minib düz getdim Qarabulağa, atı qapıda bağlayıb qalxdım naçalnikin idarəesinə. Qapıda duran yasavul istədi məni buraxmasın, dedim «məni naçalnik özü çağırıb». Girdim içəri, naçalnikin başına üç güllə çaxıb, pencerədən tullandım, ha eleyib yasavullar əl tərəfdində qışqa day məni aradan çıxardı. Beləliklə de oldum qaçaq.

Bu söhbət zamanı Səkine nənə komaya girib:

– Qadan alım, Xanmurad, necəsen? – dedi.

– İndi babatam, nənə, – dedi. – Yaqut bacının dərmanları, deyəsən, harayima çatır.

Səkine nənə dedi:

– Allaşa şükür. Mən də Bayramdan yaman nayranam. Sifariş göndərib ki, bu günlərdə geləsidi... Yollar da ki, qarmaqarışıq....

Qaçaq Xanmurad dedi:

– Əş, Bayram dayımı aləm tanıyor, nəden narahat olursan?..

Səkine nənə dedi:

– Orası heyladı, amma düşmən də düşməndi.

Sonra Qaçaq Xanmurad gülümseyərək məne işare ilə dedi:

– Nəvən (əslində mən Səkine nənenin nəticəsi idim) qaçaqlarla, atıb-tutmaqla yaman maraqlanır.

Səkine nənəm bərkdən güldü:

– Amma heç öz dədəsindən soruştur ki, gülle ata bilir?

Nənəmin atam haqqında belə zarafatı xətrime deydi, çünki mənim atamın da Qaçaq Xanmurad kimi, bu oba cavanları kimi atıb-vuran olmaması saridən həmişə xəcalet çəkirdim, isteyirdim ki, mənim atam da, lazım olanda, Bayram babam kimi, Nuru dayım kimi, üç patrondaş bağlayıb, beşəçilən götürsün, qaçaqlarla vuruşsun, nişana atsın.

Qaçaq Xanmurad mənim pərtliyimi hiss eleyib, zarafatına dedi:

– Gülle atmaq atasının nəyinə lazımdır, tacir adamdı!

Ancaq qaçağın sözü mənə daha bərk toxundu. Mən gördürüm ki, oba cavanları tacirlər, alverçilər haqqında eyzən rişxəndə danışırlar, onları «tərəzi dibində oturan», «yumurtadan yun qırxan», «kölgəsindən qorxan», daha bilmirəm nə adlandırrırdılar. Ona görə də mən «tərəzi dibində oturan» alverçilərə nifret edirdim. Melum idi ki, mənim atamın böyük mağazası var və o, «tərəzi dibində oturan» baqqallardan, əllaflardan deyil, amma kimə deyirsən?.. Hiss eleyirdim ki, bu oba cavanları mənim atama da Qarabulaqdakı baqqal Məşədi Əlibala kimi baxırlar.

Səkine nənə dedi:

– Yox, Xanmurad dayısı, mənim bu qəşəng nəticəm Bayram basına, Nuru dayısına oxşayacaq. At minən, gülle atan olacaq, sünнülər çəkməyəcək.

Bilirdim ki, nənəm «sünnülər» dedikdə, mənim ata tərəfimi nəzərde tutur, ona görə də üşyanla dedim:

– Bayam sünnülər tüfəng ata bilmirlər? Odur ey, Əfəndi babam bize geləndə özü ilə tüfəng də götürmüdü.

Səkine nənə bərkdən güldü, Qaçaq Xanmurad da gülüb dedi:

– Səkine nənə zarafat eleyir, sünnülərin içinde də o qədər igid oğlanlar var ki.

Səkine nənə dedi:

– Amma, dayısı, sünnülərin bir pis işləri var ki, keçi kimi irtməklidirlər, ona görə də, höcət olurlar.

Mən lap ağlamaq derəcəsinə gələrək heyəcanla dedim:

– Yalandı, sünnülərin irtməyi-zadı yoxdur!

– Özünə baxma, axı, sənin anan şədi, qadan alım, ona görə, sənin irtmeyin yoxdu.

Mən yənə də üşyanla nə isa demək isteyirdim, elə bu zaman baryda səs-küy qalxdı, arvadlardan kimse heyəcanla qışqırdı:

– Selbasar atılırları qoyunları aparırlar!

Səkine nənə yaşına uyuşmayan bir cəddlikla qalxb bayırı çıxdı. Mən də onun ardınca qaçıb gördüm ki, Eşşək bulağından o yana Altintaxta deyilen düzənlilikdə dörd-beş atlı-tüfəngli adam çobanları şallaqla döyüb qovaraq, sürüdən bir dəstə qoyunu atdöşü eleyib aparırlar.

Dayım burda yox idi – cavanları başına yiğib Qaradolaqlar obasına toya getmişdi, yoxsa, selbasarlıların qabağında durardı.

Səkine nənə kişi kimi gurultulu səsli onlara tərəf qışqırdı:

– Ehey, ey selbasarlılar, cahillər obada yoxdur deyin kişiləşmiz? O qoyunların birinin əvezinə onunu verəcəksiniz!

Qaçaq Xanmurad gilənar rəngli çuxasını ciyinə ataraq bayırı çıxıb, diqqətlə atılırlara baxdı, sonra çuxasını cəld əyninə geyərək tekrar komaya girib, bir elində tüfəng, o biri əli ilə patrondaşı ciyinə aşırashıra bayırı çıxıb Yastiqayaya tərəf yürüdü və ayağının birini daşa düşyerek atılırlara sari bir gülle atdı.

Yarım gülle menzilində olan atılırlar çevrilib gülle atılan tərəfə baxdıqda, Qaçaq Xanmurad qışqırdı:

– Ə, binamus iş tutmayıñ! Çixin qoyundan!

O zaman atılırlardan ikisi Qaçaq Xanmurada tərəf iki gülle atdı.

Anam bayırı yürüüb məne qışqırdı:

– Gir selava! Gülle dəyər.

Mən yurdun böyründən keçən selava girərək xəlvətcə oradan baxını çıxarıb tamaşa eleməyə başladım, oba uşaqları da yürüüb doldular selava.

Athilar qoyunu qovurdular. Qaçaq Xanmurad nişan alıb atdı. Bu defe atlılardan üçü qanrlıb Qaçaq Xanmurada təref ateş açdı.

Qaçaq Xanmurad onlara qışkırdı:

– Ö, men qan töknek istemirəm, redd olun, gedin!

Ancaq athilar onu veclerine almışdır, Qaçaq Xanmurad yene de nişan alıb atdı. Athılardan biri aşdı,ancaq həmin dəqiqə de durdu. Sonra da məlum oldu ki, güllə onun qoltuğundan deyib, yene atın belinə qalxdı. Qaçaq Xanmurad yene de atdı, bu defe oñlardan bir atlı da yıxıldı, adam derhal qalxdı, amma at terpenmedi. Qaçaq Xanmurad yene de onlara qışkırdı:

– Ö, zalim usağı, özünüz qoyundan ötrü qırğına vermeyin, Qaçaq Xanmuradın güllesi yayınan döyül, çıxın qoyundan! Size dedim ki, qan tökmek istemirəm.

Athılardan biri yerinde aram tutmayan atın başını geri döndərib bərkden səslenədi:

– Qaçaq Xanmurad, qurban olsun sənə o qoyunlar! Güllə atma, özün bilirsən ki, selbasarlı Hüseynin de güllesi havayı gedən döyül. Bilsəydik sən obadasan, gəlməzdik.

Atı vurulan adam mindi yoldaşlarından birinin tərkine ve athilar qoyun sürüsündən çıxıb dolaylanaraq dağın dalında görünməz oldular. Qaçaq Xanmurad komaya girib yene de arxası üstə uzanaraq əllerini başının altında çarpladı, mən dedim:

– O athilar səndən qorxub getdilər?

Qaçaq Xanmurad dedi:

– Yox, qaqaş, o Hüseyn deyilen qorxan canavar döyül, ancaq gör-düler ki, girevə mendədi, mən səngərdeyəm, onları açıqda bir-bir dən-ləye bilerəm.

Qaçaq Xanmurad bir az susub, sonra asta səsle, lap öz-özü ilə da-nışırımsı kimi, əlavə etdi:

– Ola bilsin ki, Hüseyn qəsden davaya girmek istemedi.

Sekine nəne bayırda obanı başına götürüb selbasarlıların qarasına deyirdi:

– Namerd köpəkuşağı. Biliblər ki, kişilər obada yoxdu, əllerine girevə düşüb!

... Axşamçağı oba kişiləri toydan qayıdanda, Sekine nəne onlara əhvalatı danışıb dedi:

– Qeyrətiniz varsa, gerek bu acıçı yerde qoymuyasınız! Günün günorta çığı selbasarlılar Kerbəlayı İbixanın obasına basqın elesinler?!

Eyvaz əmi taxta qutusundan papiroş büke-bükə dedi:

– Darixma, ay ana...

Sekine nəne dedi:

– Gerek Qaçaq Xanmurad o binamusların birini də sağ buraxmayıydı.

Sarısaqqal Mustafaoğlu dedi:

– Ele onların o cür əlibəş qovulmaları onlar üçün ölümdü. Qaçaq Xanmurad istemeyib qoyundan ötrü it uşağının qanını töksün.

Bu zaman həmin yastı qayanın üstündə Nuru dayım başına yiylan cavansıra hevesle ne işe deyirdi. Mən onlara yaxınlaşanda sözünü kəsib mənə acıqlandı:

– İtil, get o yana!

Əhmədalı da gülib dedi:

– Qaqaşın xətrinə deyime.

Sonra məni yanına çağırıldı:

– Gel bura, qaqaş.

Getmedim. Adamların yanında dayımın mənə cəl demeyindən bərk inciyerek qayalığın obadan görünmeyən tərəfincə qəcdim. Mən həmişə inciyende tek qalmaq isteyirdim. Bu vaxt dağdan enən duman etrafı ele bürüdü ki, heç ne görünmedi. Mənə ele gelirdi ki, bütün dün-yada öz pertliyimle yalqızam, ele bil ki, bir an qabaq gördüyüüm dayım da, onun başına yiylan oba adamları da, Qaçaq Xanmurad da, Əhmədalı da ayrı dünyadırlar. Ancaq heç mən özüm de bilmirdim ki, nə isteyirəm? Ne üçün özümü, hətta, deyib-gülən, şən adamların da yanında yalqız hiss eleyirəm? Ele bil ki, üzərinə baxdım, səhbətlərinə qulaq asdığım adamlar məni görmürdülər. Hətta, bəzən mənə ele gelirdi ki, anam özü də məndən xəbersizdir, elbette, mən bu xəbersizliyin neden ibarət olduğunu aydın cavab vere bilmezdim, mən ancaq bu-nu hiss edirdim və bu hiss mənim daxilimdə həmişə menimle olan bir keder idi.

Bele böhranlı anlarında atamın Qaçaq Xanmurad kimi, Nuru dayım kimi, Əhmədalı kimi tıfeng-tapança gəzdirməməsi də, onun «te-rezi dibinə oturan tacir» olması da, bu obada hamının Fatma nənəmə qarşı bigənəliyi də qəribe bir ağırlıq kimi, qüssəli bir şey kimi menim üreyimə çökürdü. Qaracanın şikəst barmaqları, həddindən artıq uzun, əyri burnu, mismarla açılmış xırda deşiklərə bənzəyen gözləri, yoxsulluqları, heç kəsin onunla maraqlanmaması onun mənə soyuq bir şübhə ilə qıyqacı baxması mənim kəderimi artırırdı. Son vaxtlar, yəni, mənim dünyada bir şey başa düşməyə başladığım zamandan bəri atam-la anamın tez-tez dalaşış küsülü qalmaları mənim kəderimi artırırdı! (Özü də bu dalaşmalar, küsülüllükler həmişə boş şeylər üstündə olurdu.) Mən gülləri, çiçəkləri çox xoşlayırdım, amma sarı güller, sarı çiçəklər mənə soyuq, qüssəli hissler təlqin edib, həmişə mənimle olan kəderimi artırırdı! Ona görə də, mən Qarabulaqda, bağçamızda atamın

əkmış olduğu, sarı qızılgüllerden neinki dərməzdim, heç yaxınlarına da getməzdim.

Qaraca məni kənara çekib piçilti ilə dedi:

— Bu gecə Nuru əməgil Selbasar obasına basqın eleyəcəklər.

Mən soruşdum:

— Nə bildin?

— Daşlıqda danışındılar, mən də aşağıda sapand atırdım. Amma son heç kimə demə ha.

Mən de heç kəsə demeyərək söbərsizlikle gecənin düşməsini gözleyirdim. Bilmək istəyirdim ki, dayımgil basqına necə gedəcəklər?

Günortaya yaxın Qaçaq Xanmuradın qaçaq yoldaşları gəldilər.

Onlardan biri Qaçaq Xanmuradın üzünü isti su ilə isladıb, qatlama ülgüclə qırxdı. Qaçaq Xanmurad üz-gözünü yuyub başını daradı. Uzunboğaz çəkmələrini, gümüşü atlas arxalığını geyib patrondaşlarını bağladı, ağaç qoburlu onatılan böyründən asdı, gilenar rəngli çuxasını geyib gümüşü papağını qoydu. Bənizi evvelki kimi solğun idi. O hamı ilə görüşdü, mənimlə de el tutuşaraq gülümseyib zarafatla dedi:

— Yəqin sən də qız götürüb qaçanda Xanmurad dayın destəsi ilə çıxacaq qabağına.

Anam, hətta, atam da gülümsədi. Bu, Pirəgbulaq dərəsindəki ehvalata işarə idi.

Sonra qaçaqlar atlaniş getdiler. Ele bil, üreyimde boşluq açıldı. Onlar obadan çıxıb Qızılboğaz dağına dikləndilər, sonra yana burulub uçurumlu dağın döşündən keçən dar cığırda düşərək teklenib sıralandılar və getdikcə uzaqlaşaraq dağı dolanıb bir-bir gözdən itdilər, ele bil ki, onlar dərin, mavi fezaya dalbadal düshüb yox oldular.

Mən üreyimde qüvvəti bir ağrı hiss edərək Möhnət qocanın «Ovçu Pirimle qızıl quş haqqındaki nağlını xatırladım.

Bütün quşların dilini bilen ovçu Pirim, Camal qalasının uçurumlu qayalarının arasında yaralı bir qızılıquş görüb soruşdu:

— Nə olub səna?

Qızılıquş «ah» çəkib:

— Məni bir namərd ovçu vurdur, — dedi.

Ovçu Pirim qızılıquş öz komasına getirdi, cürbəcür otlardan derman qayırıb yarasını sağaldıb özüne ov quşu elədi. Qızılıquş ovçu Pirim sədaqətə qullıq eləyirdi, onun ürküküb havaya qaldırdığı kəkkilikləri, qırqovulları ildirm kimi şığıyb caynağına alaraq getirirdi, ovçu Pirim də ona doyuncu təzə et yedirdi, amma görürdü ki, heç qızılıquş kefi açılmır...

Ovçu Pirim bir gün ondan soruşdu:

— İndi nəyin derdini çəkirsən?

Qızılıquş yene de «ah» çəkib dedi:

— Qəlbəi dağlar, dibindən qıjılı ilə çaylar axan dərələr yadıma düşür...

Ovçu Pirim təccübə soruşdu:

— Məger, her defə biz ova gedəndə sən yene de o dağları, dərələri görmürsən?

Qızılıquş dedi:

— Görürəm... ancaq...

Qızılıquş sözünün gerisini demedi, amma ovçu Pirim hər şeyi başa düşdü. Qızılıquşu elinə götürüb dedi:

— Get, ezişim, uç istədiyin yerlərə, bu gündən azadsan!

Qızılıquş getmək istəmedi:

— Mən, — dedi, — sənin yaxşılığını necə əvəzsiz qoyub gedə bilərem?!

— Mən elədiyim yaxşılığı sənə halal edirəm, uç istədiyin yerlərə!

Qızılıquş qanadlarını çırpıraq havaya qalxıb uzaqlarda zirvəsi ağaran qarlı dağlara təref uçaraq əlvən buludlar arasında gözden itdi...

Sonra mən qaçaqlar geden tərəfə işaret ilə anamdan soruşdum:

— İndi onlar hara gedirlər?

Anamın evezine atam cavab verdi:

— Hara gedəcəklər, soyğunçuluq etməyə, yol kəsməyə.

Mən atamın səsində gizli bir acıq hiss edərək bu defə onun qəbığında cesareti göstərib dedim:

— Xanmurad dayı kasıblara, arvadlara dəymir ha. Özü də, anama, hełə üzük də bağışlayıb.

Atam mənə soyuq nəzər salıb dedi:

— Yaşından böyük danışma, uşaqsan, get uşaq işinə.

Anam gülümseyib dedi:

— Doğru deyir də...

Mən onlardan aralanıb eynilə, dalbadal dayanmış dəvələrə oxşayan qayaların yanına gedərək fikirlesdim: «Atam başqasına nişanlı olan anamı götürüb qaçanda Qaçaq Xanmurad həmin Pirəgbulaq dərəsində onları soya da bilərdi, hətta, faytonun atlarını alıb onları şenlikdən uzaq dərədə piyada da qoya bilərdi, bəlkə lap ayrı adamın nişanlısını qaçırdığı üçün açıqlanıb atamı ödürüb də bilərdi. Amma o, bunların heç birini elemeyib. Hełə üstəlik, anama qıymətli üzük də bağışlayıb. Demək, Qaçaq Xanmurad atamıgle yaxşılıq eləyib. Bəs, niyə atam onun haqqında bele kinli danışır? Amma anam onu müdafiə eləyir...» Obanın Əhmədalı kimi, Hacı kimi qoçaq oğulları da onu cox istəyir...»

Bele düşüncələr atama qarşı mənde olan gizli soyuqluğu artırırdı.

Mən onun haqlı olduğunu heç vəchlə qəbul eləyə bilmirdim. Mənim

tehtelşürum heç bir fənalığı Qaçaq Xanmurada yaxın qoymaq istəmirdi.

Bu dəfə Qaraca ilə mən qılınc kimi ucurumdan qalxan sıvri qaya üstündə iri bir qartal gördük. Onun boyun-boğazı, ayaqlarının bükümləri cedar-cadar olub eybəcər bir hala düşmüşdü, o, qayanın lap sıvri ucunda qanadlarını sallayaraq oturub aşağıdakı dərələri dəhşetli bir ac-gözlüklə nəzerden keçirirdi. Gözleri sanki od tutub yanır, hiss olunurdı ki,acdır, ele bil ki, bədəninin ora-burasından tükünü də yoldusdular. Onun bu çirkin görünüşü məndə xoşagəlməz hiss doğardı. Mən Qaracadan soruşdum:

– Bu nece qartaldı?

Qaraca quşa ehemiyətsiz bir nəzər salıb dedi:

– Neco olacaq, qaraquşdu dayna.

(Bizim tərəflərdə qartala qaraquş deyirlər.) Mən gərgin ehvali-rühyyə ilə soruşdum:

– Axi, o niye belə pis olub?

Qaraca dedi:

– Ay tanrısız, üçtoqqa Veli kişi kimi qocalıb dayna.

Mən çox məyus oldum. Qartalı hemişə gümrah, meğrur, gözəl, canan təsəvvür edirdim. Mən qartalın, qızılıqlı sun timsalında cəsurluqla gözəlliyi bir-birindən ayrılmaz bildirdim. İgid qartalın da bu cür ac, eybəcər hala düşə biləcəyi heç ağlıma da gelmezdi...

Gecə Nuru dayımgilin basqına nece getdiklərini görə bilmədim. Səheri gün obada bir canlanma var idi. Əhmədalı, Hacı komalarının qabağında oturub tüfənglərini silib temizləyirdiler. Gelinlər bir-biriləri ile piçıldısbı gülüşürdülər. Yalnız Fatma nənəm alaçığın dalında oturub gözlərini bir nöqtəyə zilləyərək öz-özüne həyecanla danışındı. Hemişə olduğu kimi, indi də mən nənəmin nə barədə deyinməyi ilə maraqlanıb, guya, oynayırmış kimi, əlimdəki çomağı çobansayağı tovlaya-tovlaya onun arxasında dayanaraq qulaq asırdım. Nənəm Nuru dayının qarasına deyinirdi:

– Ay sağ olmuş, obanın cahıl-cuhulunu başına yığib, gece gedib xalqın obasını gülleye basırsınız? Heyvanını yedəkleyib getirirsiz... Demirsən, iraq olsun, iraq olsun, güllə dəyer sana. Selbasarlılar da quduz tayfadır, gecənin birində qefil gelib bizi qırarlar?! Axi, sen cavən uşaqsan, elm oxumusan, rusun dilini bilirsən, niye o güllə deymmiş Eyvazın fitnəsinə uyursan? Eyvaz, atanın qazandığını kamına çekir, döymur, indi isteyirsin səni də bileyin dolasın, niye başa düşmürsen axı?! Gedib xalqın qoyun-quzusunu, atlarını getirib verirsen Eyvaza!?

Nuru dayım ise yasti qayanın üstündə etrafına toplaşan oba cavənlərinə, ne isə, hərəketlə deyirdi... Eyvaz əmi papiroş çəke-çəke yaşı

kİŞİLERLE DANIŞURDı, SEKİNE NƏNƏ DƏ BU GÜN HEMİŞEKİNDƏN KEFİ KÖK VƏ GÜMRƏH GÖRÜNÜRDÜ.

... Qaraca mənə dedi:

– Bu gecə obada atışma olacaq.

– Nə atışma? – deye mən soruşdum.

Qaraca mənə çəpəki baxaraq mezməmtələ dedi:

– Ay tanrısız, xalq malından el çəkecek? Bizimkiler keçən gecə selbasarlıların bir heyətə heyvanını getiriblər...

Mən soruşdum:

– Haradadı o heyvanlar?

– Mən ne bilim?.. Yəqin gecə ikən pay-püs eleyiblər.

... Lakin üç gün heç bir hadisə baş vermədi. Qaracaya dedim:

– Bes, niye atışma olmadı?

– Eyvaz əmin hər gün oba cahillarına tapşırır ki, sərvəxt olun, onlar bizi ala qoyurlar ki, arkayın salıb, qəfil hücum elesinlər.

Amma Eyvaz əmi özünü elə tuturdı ki, elə bil, bu işlərin heç birendə xəberi yox idi. Hemişəki kimi, üstündə ceyran şəkli olan qutudan papiroş bükə-bükə, alaçığın qabağında oturub aqsaqqallarla tamam aynı şeylər haqqında – arandan gelən xəberlər haqqında, yollarda, o biri obalarda olan soyğunlar, basqınlar haqqında söhbət edib deyirdi:

– Dünyada düzlükden yaxşı şey yoxdu.

Fatma nənəm havayı yere mənə «ellame» demirdi, mən Eyvaz əmidən soruşdum:

– Bes, siz nə üçün selbasarlıların heyvanlarını getirmisiniz?

Eyvaz əmi gülümseyib dedi:

– Ona görə ki, onlar da fürsət tapanda bizimkini aparırlar, o günü gördün ki...

Mən təslim olmayıb dedim:

– Oğurluq da evezə evezdi?

Eyvaz əmi eyni təbəssümle yanındakı kişilərə dedi:

– Görürsünüz... Əyyam uşağı də...

Sonra mənə cavab verib dedi:

– Peyğəmber evezə evez deyib!

Mən yene de ellamelik eleyib dedim:

– Peyğəmber belkə yaxşılıq barədə evezə evez deyib?

Eyvaz əmi bu dəfə ciddi ifade ilə:

– Yox, qaqış, sen uşaqsan, bilmirsən ki, eger, biz bu üzümüzə silə vurulanda o biri üzümüzü çevirsək, torpağımızı at torbasında daşıyalar. Buynuzlu qoçun qabağına gerək buynuzlu qoç çıxarasan!

Mən nə qeder ellame də olsam, burda fikrim dolaşdı, nəyin düz

olub-olmadığını teyin eleye bilmedi. Uzaqda, dağın döşündede Qaracanı görüb onun yanına qaçdım. O, quşəppəyi yiğib yeyirdi, dedim:

– Gel «gizlənqəç» oynayaq.

O, mənə cavab vermedi, mən təkrar etdikdə, əlində dəstə ile tutduğu yemliyin torpağını çırpıraq açıqla dedi:

– Ay tanrısız, oynamırıam dayna!

Qaraca mənə yemlik vermedi, çünki keçən dəfə atam bizim çöldən quzuqlığı yiğib yediyimizi görərək, Qaracaya bərk açıqlanıb demisi: «Uşağı öyrətmə belə zir-zibil yiğib yeməye.»

Hər gecə Nuru dayım cavanlardan obanın ucqarlarına tüfəngli qarovalıclar qoyurdu. Mən onu da hiss edirdim ki, atam Nuru dayımın bu işlerindən bərk dilxor olub, bizim yaylağa gəlmeyimizə peşmandır, anamın isə, vecinə deyildi, hətta, mənə elə gelirdi ki, anam bu basqınlardan, atışmalarından zövq alır. Dayımın selbasarlılarla etdikləri gece basqını haqqındakı səhbətine həvesle qulaq asırdı. Onu da deyim ki, bir əhvalatı şirin nağıl eləməkdə heç kəs Nuru dayıma çatmadı.

Eyvaz əminin sözü düz çıxdı, qaranlıq, çıskın gecədə selbasarlılar bizim obanı basıldılar gülləyə, ancaq bizimkiler evvelcədən hazır dəyandıqları üçün selbasarlılar heç nə apara bilmədilər, heç kəse de gülə daymadı.

Bu atışma zamanı atamın da o adamların arasında olmamağı, qaranlıq alaçıqda bizim yanımızda oturmağı məni seheri gün utandırdı. Əhmədalı, Hacı, Nuru dayım gecəki əhvalatdan həvesle danışdıqları zaman mən üreyimdə xəcalət çekirdim. Halbuki bele basqınların heç də yaxşı iş olmadığını mən üreyimin dərinliklərində hiss edirdim... Selbasarlıların yenə də əlibəş qayıtmağı oba adamlarına lezzət verirdi. Sekine nənə qırurla, bərkdən deyirdi:

– Kəpəkuşağı... Kişilər olmayanda gelib qoyunu dəstələyirdilər, elə bilirdilər bir də eleyə bilərlər!

Kürdobalıların hayatında baş verən bu hadisələr atamlı anamın münasibətinə, dediyim kimi, pis təsir eleyirdi, onlar demək olar ki, bir-birləri ilə heç danişmındılar. Mən də bunun səbəbini heç başa düşə bilmirdim.

#### **BAYRAM BABAMIN OBAYA GÖLMƏST VƏ QIZYETƏRİN ƏHVALATI**

Seheri gün heç gözlənilməden Bayram babam Qızılbaşoğlu Ali ile gəldi. Babam qaçarağı ve nəcib cinsdən olmayı ile məşhur kehər atını minmişdi. Belində onatılan tapança, ayaqlarında zərif xromdan tikilmiş

uzunboğaz çekme var idi. Babam hemiše yaxşı geyinerdi, uzun təpəsi gen papağı en bahalı deridən olardı.

O, atdan düşən kimi birinci menim üzümdən öpdü və onun callaşmış, qumral biglərindən gelən papiros iyi məndə sevincli bir hiss oyadı. Babam bacım Mahtabı qucağına götürüb üzündən öpdü. Atamın, anamın kefini soruşdu. Ancaq ne Fatma nənəmələ salamlaşdı, nə de dayımla... Babamın gəlişi az qala bütün obada bayram şənliyi emələ gətirdi, kişiler onun başına toplaşdılar.

Sekine nənə:

– Qabağında ölüm, ay Bayram, – dedi, nə yaxşı geldin.

Obadakı bütün ahl arvadlar da, kişilər kimi, gelib Bayram babam-la görüşdülər.

Eyvaz əmi dərhal sürüdən bir erkek getirdib kesdirdi. Sacı tərsinə qoub, terekəme camaatının lezzətli xörəyi olan sacıcı bisirdilər. Obanın ağsaqqalları da, Bayram babamla bir məclisde oyleşib yedilər, çay içidilər, arandakı hadisələr barədə sorğu-suallar verdilər. Sonra selbasarlıların obanın qoyununu çəkib aparmaq istədiklərindən səhbət düşdü. Sekine nənə selbasarlıları qəzəblə söyüb deyirdi:

– Binamus köpəkuşağı, arvad-uşaq üstünə gəlmisdir, qadasın alıdığım Qaçaq Xanmurad azarlı-azarlı tekbaşına onları it sürüsi kimi qovub qoyundan çıxartdı, ölsəydilər, ondan yaxşı idi. Demirdilər ki, axı, bu, Kerbelayı İbixan tayfasının, Bayramın, Eyvazın obası! Heylə köpəkuşığının gərek nəfesini kəsəsen!

Bayram babam dedi:

– Ay ana, axı, Kerbelayı İbixan tayfası da dinc oturmur.

Sekine nənə kinli-kinli dedi:

– Kerbelayı İbixan tayfası heyələ namərdlik eləyib arvad-uşaq üstünə getməz, kişisiz obaya girmez!

Mən hiss elədim ki, məclisdeki kişilər Cəkinə nənənin sözlərini üreklerində təsdiq edirlər.

Birdən Əhmədalı dedi:

– Əş! Dayı sənin hüzurunda boynumuz tükür, tükədən də nazikdi. Lap başımıza gülə vursan da, ixtiyarın var, amma, axı, selbasarlılar, bizi nə yerinə qoyular ki, günün günorta çağrı gelib arvad-uşağıın gözü qabağında obanın qoyun-quzusunu yiğirlər?! Beyəm bizim başımızdakı papaq döyül? Sabah elatin qabağına nə üzlə çıxarıq?

Babam bu dəfə bir qədər yumşaq tərzdə dedi:

– Yaxşı, selbasarlılar bir axmaqlıq elədilər, Qaçaq Xanmurad da heyvanı saldırdı, tay ne isteyirsiniz?

Əhmədalı qaşqaşaqla cavab verdi:

– Qaçaq Xanmurad Əhmədalılardandı, dayı, Kürdobadan döyül.

Bayram babam onun ne demek istədiyini başa düşərək eşəbileşdi:

— Əl çəkin bu işlərdən! Arazin o tayındakılara İran şahı divan tutur, bu tayında da siz çarın elindən dünən qurtarmışınız! Didmeyin birbirinizi! Yolda mənə dedilər ki, siz de selbasarlılarla basqın elemisiniz, ne vaxtacan davam eləyəcek bu avam işlər!

Heç kəs dinmedi. Bayram babam Mustafaoğluna dedi:

— Bunlar selbasarlılardan ne qədər heyvan getiriblərse, hamisini qatarsan bir çobanın qabağına, aparıb verərsən özlərin!

Mustafaoğlu toxraq səsle dedi:

— İxtiyar sahibəsen, apar deyirsen, aparıb vererik.

Səkine nənə dedi:

— Heylə şey elemə, Bayram, selbasarlılar nanecib adamları, deyəcəklər, bizzən qorxdular.

Eyvaz əmi gözü bükmedə olduğu papirosda, elave etdi:

— Onlar bizim heyvani aparsayırlar, qaytarmazdalar.

Bayram babam dedi:

— Siz qaytarın, qoyun onlara da dərs olsun. O vaxt bizimkiler onlardan adam vurmasayı, bu ədəvət də ortaya düşmezdi.

Səkine nənə dedi:

— Adamları dinc oturayı, vurulmayıyadı, bilmirdi ki, Kürdəbaya sataşanın anasını ağlar qoyerərlər?

Adamlar dağlılışından sonra Bayram babam Fatma nənəmi alaçığa çağırıb açıqlı-acıqlı tapşırıdı:

— Oğluna deyərsən, bir də mənim gözüme görünmesin! Cəhen-nəm olsun, lap günü sabah getsin arana!

Bir xeyli sükutdan sonra Fatma nənəm təəccübü bir cəsaretlə dedi:

— Getmək lazımdı, niyə qardaşın Eyvaza demirsən?! Nuru uşaqqı, niyə yoldan çıxarıb obanın cahilləri ilə basqına göndərirdi?! Niyə fikirləşmirdi ki, Bayramın gözünün ağı-qarası bircə oğlu var, gedor, — uzaq olsun, uzaq olsun, — gülə-zad dəyər?! Yoxsa, canından idi?

Babam açıqlandı:

— Sen atanın goru, sarsaq-sarsaq danışma, sənə dedim ki, tapşır çıxıb getsin arana.

Mən Bayram babamı ne qədər çox istəsem də, onun Fatma nənlə bele rəftarı ürəyime toxundu, onsuz da, obada heç kim Fatma nənəmi istəmirdi. Hətta, mənə ele gelirdi ki, heç anam da onu istəmir.

... Nuru dayım ayaqlarında son dəbdə tikilmiş uzunboğaz, belində patronla dolu iki kəmər, elində beşəçilan, başında qabardin gümüşü papaq, şən halda alaçıqdan çıxıb öz atuna yaxınlaşaraq, cilovu geri qaytarıb, qəsden ayağını üzengiyə qoymadan sıçradı yəhərə. Əhmədəli ilə

Hacı da tüfəngli, patrondaşı atlardılar, Fatma nənəm əlində su ilə do lu parç tutaraq vahime və həyəcanla dayıma baxırdı, dayım isə bir də fe olsun ona tərəf baxmadı.

— Qoy Əhmədəli ilə Hacı səni lap Qarabulağacan ötürsün.

Nuru dayım cavab verməyərək və heç kəsə xudahafizleşməyərək kefi kök halda ayaqlarını yavaşça terptədi, at bunu gözləyirmiş kimi, dördəmə götürüldü. Fatma nənəm dodağının altında dua oxuya-oxuya suyu onun ardınca atdı. Əhmədəli ilə Hacı da dayımın dalınca çapdilar. Oraya toplamış oba adamları öz komalarına getdilər, yalnız Fatma nənəm bütün dünyadan ayrılmış kimi, dayanaraq oğlunun ardınca baxırdı. Mən, ne isə, nənəmə tesəlliverici bir söz demək istədim, amma tapa bilmədim. Dayımgil dağın dalında gözden itdikde Fatma nənəm heç kesin üzüne baxmadan gedib girdi alaçığa, Bayram babam isə, saçاقlı yapincısı ciyinində, yuxarı — Qızılıboğaza tərəf gəzməyə çıxmışdı. Dayımlı həmişə mənimle soyuq rəftərə və mənim də onu istememeyimə baxmayaraq, onun indi bu cür çıxıb getməsi məni qüs-selendirirdi. Elə bili ki, Fatma nənəmin dərdi mənə də sirayət edirdi. O da mənə tesir edirdi ki, dayım bər dəfe olsun anasına tərəf baxmadı və atını eynilə cıdırarda olduğu kimi nəşə ile çapıb getdi.

Mən alaçığa girəndə gördüm ki, Fatma nənəm oğluna dua eləyir. O ağlamırdı, ancaq mən onun ala gözlərinə baxaraq, içərisindəki yanğınu hiss edirdim. O, sanki menim gelişimi hiss etməyərək öz-özünü deyirdi:

— Allah, sən mənim oğlumu yerin-göyün bələsindən uzaq elə! Al-lah, sən quldurun, biinsafın yolunu bağla!

Mən daha alaçıqda dayana bilməyərək bayıra qaçıb dəve karvanı kimi dal-dala düzülmüş qayaların dalında ağladım. Elə bu vaxt gecəden bəri göyü qaplamış buludlar parçalandı, gün çıxaraq çiçəkli yaşıl çölləri, yosunlu qayaları, Altintaxtada otlayan çılpaq atları, uzaqda — dağın döşünə səpəlenmiş, göbəlek tek görünen qoyun sürürlərini sevincin işığa qərq etdi. Yosunlu daşların çalalarında axşamkı yağışdan qalmış sular güzgütək parladi. Mən gözümin yaşını pencəyimin qolu ilə silərək indi dərin, mavi dəniz kimi görünən göye baxıb fikirleşdim ki, «göresən, bu saat Allah harada əyleşib? Fatma nənəmin yalvarışlanı eşidirimi? Əger, eşidirse, nənəmin metləbini hasıl eləyəcəkmi?» Mən ürəyimdə Allaha qarşı kövrelmiş bir mehbəbat hiss edərək göye ele mezlum-mezlum baxırdırm ki, əger, Allah mənim bu baxışlarımı görseydi, yəqin ki, nənəmə rəhm eləyib onun iltimasına əməl edərdi. Birdən yadına düdü ki, Fatma nənəm həmişə deyir: «Allah ərrəh-manırrehimdir», yəni, rəhm eləyəndir.

Mən, ürəyimdə bir toxraqlıq hiss eləyərək, güneş istisindən qızmış

daş «develerden» birinin beline mindim. Bu vaxt Qaraca mənə görərək ocaq üçün çölden yiğdiyi təzəkləri komalarının qapısına qoyub, yanına gəldi. Mən ona dedim:

— Qaraca, min daldakı dəvəye.

Qaraca təccübələ soruşdu:

— Hanı dəvə?

Mən dedim:

— Bəs, bu dal-dala düzülən develeri görmürsən?

Mən tərəkəmələr kimi «Hey! Hey!» deyə-deyə, guya, develeri yenin getməye səsləyərək nəşə ilə dedim:

— Bu mənim dəvə karvanımdır, gedirik Naxçıvandan duz getirməye.

(Kürdəbalılar develerlə gedib Naxçıvandakı böyük duz mədənin-dən duz və quru erik getirirdilər.) Qaraca altdan yuxarı mənə qızıqacı baxıb gülümsədi. O, çox nadir hallarda gülümsəyərdi.

Mən dedim:

— Yaxşı, indi ki, dəvəye minmirsən, sarvan ol, keç qabaqdakı nərin ovsarından yapış.

Lakin Qaraca irişa-irişa altdan yuxarı mənə baxıb durardı.

— Hey! Hey! — deyə mən «dəveləri» sesleyib, eyni zamanda, fikir-leşirdim ki, Fatma nənəm gece-gündüz namaz qılıb dayıma dua edir, özü də elindən-obasından ayrı dülşəməs yaziq bir arvaddır, yəqin ki, Allah onun yalvarışlarını eşidəcək, cünki Allah ərrəhmanırrehimdir!

Əslinə baxsan, mən bu düşüncənin mezmununu hiss edirdim, yəni, o dəqiqlirdə bir adam məndən soruştırdı ki, ne fikirləşirsən, elbette ki, nə düşündüyüm belə, aydın ifadə eleyə bilməzdim.

Nəhayət, mən, «dəveləri» haylamaqdan yorularaq, düşüb Qaracanın yanına gəldim. O, məni inandırımdı ki, neçə dəfə sapandla kəklik vurub, neçə dəfə onu cələsinə kəklik düşüb... Mən dedim:

— Gedək, sənин qurdüğün cəleye baxaq. Belə kəklik düşüb.

Biz dağın o tərəfindəki qayalığa getdik, cələnin içindəki çörək qırıntıları yox olmuşdu, amma cələ özü olduğu kimi durardı, kəklik-zad yox idi.

Qaraca dedi:

— Yaman bicləşib buranın kəklikləri.

O cələni qurdüğü yerdən çıxarıb dedi:

— Aparaq bu dəfə Dəvəçəndə quraq. Orada kəklik buradan çox olur.

Biz dolayı çıçırlı, Dəvəçənən dağına təref bir qəder yüyürmüşdük ki, birdən qabaqda gedən Qaraca dayandı. Mən də ona çatıb gördüm ki, Qaracanın anası Qızıyetər, çoban Mahmudla bir çökəkdə oturub da-

nışırlar... Onlar bizi görmürdülər. Qaraca mənə bir söz demədən geri döndü, onun rəngi qəçmiş, üzündə, nə isə, yaziq bir ifadə əmələ gelmişdi.

Mən soruştum:

— Bəs, niyə geri qayıdırısan?

O, cavab vermedi. Mən tekrar çoban Mahmudla Qaracanın anasını baxdım. Gelin güle-güle çobana nə isə deyirdi. Qaracanın birdən-bire bikefleməsi məni mütbəssir elədi. Bilirdim ki, bu qırmızısfət, qarabiğ, cavan çoban Qaracanın atası deyil. Həç bir zaman onun Qaraca ilə danışdığını da görməmişdim. Mendən savayı Qaraca ilə heç kəs danışmırı. Özündən böyük bacısı, qardaşı olmasına, anası, əmləri olmasına baxmayaraq, Qaraca yalqız idi, yəni, mən belə hiss edirdim. Mən onun yalqızlığını indi daha təsirli hiss edirdim... Onun özündən dörd-beş yaş böyük qardaşı Qulu, Eyvaz əminin çobanlarından biri idi. Dan yeri sökülməmiş qoyuna gedir, bir də gecə gəlirdi. Əgər, qoyun sürüleri uzaqda otarılırdısa, Qulu bəzən heç gecə de gəlmirdi, «cürçünəsi» bürünüb qoyunun içinde yatırıdı. Özündən böyük bacısı Firuze de gecə-gündüz Eyvaz əmigilda işləyirdi, nehrə çalxalayırdı, itlərə yal bishirirdi, bulaqdan gündə aži dörd-beş səhəng su getirirdi. Bulaq isə, de-diym kimi, aşağı dərədə idi. Mis səhəng də otuz-otuz beş litr su tuturdur. Amma bütün bunlar Firuzənin halına təfəvüt eləmirdi. Yanaqları lale kimi qıpqrızmı idi. Özü də Qaraca kimi eybəcər deyildi, gözəllikdə o da, böyük qardaşı Qulu da analarına oxşamışdır. Mən Firuzənin bir dəfə de olsun bikef olduğunu görməmişdim. Bulağa gedəndə qız-gelinlərle zarafatlaşa-zarafatlaşa, bir-birini çımdıkleyə-çımdıkleyə, yaxalarındakı gümüş pullar cingildəyə-cingildəyə dağı üzüaşığı uçurulanardılar. Bulaqdan qayıdanda hansı qızın kimə gedəcəyi barədə, hansı nişanlı oğlanın daha qoçaq olması barədə şirin söhbət eləyə-eləyə gelərdilər. Amma Qaracanın üzü gülmezdi.

Biz Qaracanın anasının gizlin söhbət elədiyi yerdən xeyli uzaqlaşandan sonra mən tekrar soruştum:

— Axı, niyə geri qayıdın?

O yene də dinmedi. Mən elə burdaca xatırladım ki, Qaraca mənə neçə dəfə sapand toxuyub, mən onları itirmişəm, neçə dəfə Nuru dayım onun öz sapandını tutub alıb mənə verib, amma mən ona heç nə verməmişəm. Mənim penceyimin yaxasında, ulduz şeklinde balaca gümüş bir sancaq vardi, onu mənə anamın rəfiqələrindən biri bağışlaşmışdı. Qaraca da həmişə ulduza böyük maraqla baxırdı. Mən həmin ulduzu çıxarıb Qaracanın eldə toxunan şaldan tikilmiş köhnə pencəyinin yaxasına taxdım. O, təccübələ soruştı:

— Belə niyə eləyirsən?

Mən qürurla dedim.

– Sənə bağışlayıram.

Onun mismar deşiklərinə oxşayan gözleri işıqlandı, məndən soruşdu:

– Doğru sözündü?

Dedim:

– Hə, bağışlayıram sənə.

O, bir qədər susdu. Sonra penceyinin cibindən bərk şaqquldayan, alabəzək sapandını çıxarıb mənə uzadaraq dedi:

– Al, mən də bunu bağışlayırm sənə.

Mən böyük adamlar kimi özümü çəkib dedim:

– Yox, istəmirem.

Həqiqətdə isə, isteyirdim, amma əvez-əvez eleməyi şənimə siğışdırmadım. Qaraca dedi:

– A tanrısız, götür dayna.

Mən sapandı aldım, biz obanın qənşərinə çatanda gördük ki, Bayram babam cıynində yapınçı Qızılboğazdan enib gəlir. Babam indi de gözel idi, üzünün sağ tərefindəki qoşa, qara xal ve bozarmaqdə olan qumral bığlı, qonur gözləri indi də qəşəng görünürdü. Uca qədd-qameTİ indi də yaraşıqlı idi.

O, bizi görüb gülməsədi:

– Üşümürsən ki? – deyə məndən soruşdu.

– Yox, üşümürəm, – dedim.

Qaracanın eyni mənimkindən də nazik, çarıqlı, patavaları tamam su içində olmasına baxmayaraq, babam ondan üşüyüb-üşümədiyini soruşmadı. Ancaq onun da üzünə gülməsədi.

Mən alabəzək sapandı göstərib hevəslə dedim:

– Baba, Qaraca verdi!

– O... – deyə babam sapandı təriflədi. – Bəs, sən Qaracaya ne verdin?

– Mən də gümüş ulduz, – deyə Qaracanın köhnə penceyinin yaxasındaki nişana işarə etdim. – Qaraca mənim üçün keklik də tutacaq.

Babam dedi:

– Qaraca yaxşı ogländi.

Sonra babam Qaracadan soruşdu:

– Eyvaz əmingil size yavanlıq-zad verirmi?

Qaraca gözünü babandan çəkib yere baxaraq yavaş səsle dedi:

– Verirlər.

Mən həyəcanla dedim:

– Baba, bunlar çox kasıbdırlar, heç bişmiş-zad bişirmirlər.

Babam derindən nəfəs alıb mehriban səsle dedi:

– Ebii yoxdur, Qaraca da, qardaş; da böyüüb qazanc getirərlər, onda işləri de yaxşı olar.

Mən hiss elədim ki, babamın sözləri Qaracada bir canlanma əmələ gətirdi. Bayram babam pul çıxarıb Qaracaya verərək dedi:

– Anana denən, getsin Qarakilse bazarından sizə ayn-oyun alsın.

Mən dedim:

– Baba, qoy Qaracaya təzə paltar da alsın.

Babam dedi:

– Qaracaya təzə paltar almağa da çatar.

– Yox, baba, birdən çatmaz, yenə ver.

Babam çıxarıb bir pul da verdi.

Babam yeganə adam idi ki, mən onun yanında ərköyünlük eləyirdim. Yəqin məsələdir ki, mən heç bir zaman atamdan Qaraca üçün, ya lap özüm üçün pul istəye bilmezdəm. Kim bilir, bəlkə istəseydim, atam mənə acıqlanmazdı, ancaq mən atamla öz aramda, elə bil ki, həmişə soyuq, lal bir divar hiss edirdim.

Babam bizdən aralanıb alaçığa gedəndən sonra mən Qaracadan soruştum:

– Bayram babamı sən də çox isteyirsənmi?

Qaraca cavab verdi:

– Niye istəmirem, ay tanrısız?

Sonra Qaracanın anası iti addımlarla geldi. Onun üzü qızarın pörtməsdə, gözlərdə elə həyəcanlı ifadə vardı ki, elə bil, heç neyi, heç kəsi görmürdü. Qaraca da onu görəndə üzünə baxmayıb gözlərini yere dikdi, men Qaracaya dedim:

– Apar, pulları ver anana də...

O, dinnəz getdi komalarına, men də onun ardınca getdim. Qızyetər balaca, deyirmi əl güzgündə üzünü diqqətlə nəzərdən keçirirdi. Onun ter yanaqları laletek qızarırdı. Qaraca pulları cibindən çıxararaq, altdan-yuxarı asinasına qısqacı baxıb, soyuq ifadə ilə dedi:

– Bayram əmim verdi.

Qızyetər tez balaca güzgüni arxalığının cibinə qoyub, pulları Qaracadan aldı. Gördüm ki, Qaraca daha bir söz demir, ona görə də mən dedim:

– Qızyetər xala, Bayram babam ayrı pul da verdi ki, Qaracaya paltar alasan.

Qızyetər gülməsədi və onun qar kimi ağ dişləri mənim xoşuma gəldi. Qızyetər xala dedi:

– Bayram babanın ömrü uzun olsun, ancaq qadan alım, Qaracadan qabaq ergən bacısı var, əvvəl gərək onun eyin-başını düzəldək.

Gördüm Qaraca da anasının bu sözünün üstündən bir söz demir.

Ona görə mən də dinmədim. Mən görürdüm ki, Qaracanın anası kimi gözəl, boy-buxunlu bacısı həmişə ayaqyalın gezir. «Gəzir» demək də düz deyildi. Firuzənin gəzməyə bir dəqiqə də vaxtı yox idi. Eyvaz əmigilin işləri qoymurdu ki, o, gözünü açısn. Amma Firuzenin həmişə kefi kök olurdu, həmişə məni görəndə gülümseyirdi. Bəzən de əyilib o üzümdən-bu üzümdən bərk-bərk öpürdü və onun öpməyi məni, İmasha qoşulub qaçan Güllünün öpüşü kimi açıqlandırmırdu, onun öpməyi mənim xoşuma gelirdi. Onun ağızından yemlik qoxusu gəlirdi. Yemlik dağların döşündə bitirdi və onu yeməyi məne Qaraca öyrətmədi. Mən onu da görmüşdüm ki, Firuze Nuru dayıma necə baxır və onun qabağından neçə dəfə belədən-bəla gəlib keçir, dayım isə, ele bil, heç Firuzəni görmürdü. Amma bir dəfə mezəli bir iş oldu.

Nuru dayım gəzməkdən gelib alaçıqda ayaqlarını soyunmaq istəyirdi, ancaq uzunboğaz çəkmələri şəhənən islandığı üçün ayağından çıxmırıldı, alaçıqda da mendən başqa heç kəs yox idi. Bu vaxt Firuze içəri girib dayımın əlləşdiyini görəndə dedi:

— Qaşa, qoy gəlim çəkim çəkmələrini.

Dayım da dedi:

— Gel çək.

Firuze çəkmənin ikinci tayıni daha bərk çəkib çıxaranda özünü saxlaya bilməyib arxası üstə yixildi və tumanı geri çirmənəndə ağ, qəşəng qılçaları göründü. Firuze qəhqəhə ilə güllerək dikəldikdə dayım onun bileyindən yapışb özüne tərəf çəkərək yanağından öpdü və bir də öpmək istəyəndə:

— Oy, qaşa! — deyə Firuze qəribə bir səs çıxardı.

Bu vaxt alaçıqda girən Fatma nənəm bu əhvalatı gördü. Dayım da fıştırıq çala-çala zər qotazlı mütekkeñi başının altına çəkib, təzə, ağ keçənин üstündə uzanaraq yarımcı qoysuğu rus kitabını götürüb tutdu gəzünən qabağına. Mən də bayırə çıxıb gördüm ki, alaçığın böyründə Fatma nənəm qəzəblə Firuzəyə deyir:

— Ay ləçər, görürəm sən də anan kimi qızıxmışan, uşağı yoldan çıxarma!

Firuze də and içir ki:

— Bibi, vallah, mən heç nə eləmirdim...

Fatma nənəmin dayıma uşaq deməyi mənə güləmeli göründü və ey-ni zamanda, nənəmin Firu zəni bu cür danlamağı da mənə pis təsir elədi, axı, doğrudan da, Firuze heç nə eləməmişdi. Sonra nənəmin Qızycətin haqqında dediyi «qızıxməq» sözü də mənə qəribə göründü. Mən bilirdim ki, nər dəvə yazdamı, ya payızdamı qızır, ağızından köpük daşlanır. Yad adam bu zaman onun həndəvərinə hərlənə bilmir. Əgər, vaxtile lap sahibi belə onu vurubsa, qızdığı zaman qarşısına çı-

sa, nər onu alb dizinin altına qoyub əzer. Birinin haqqında kim kimə deyər ki, «filankəsde dəvə kini var...» Amma arvadın «qızımağını» birinci dəfə eşidirdim və bu «qızımağını» nədən ibarət olduğunu anlaya bilmirdim. Ele həmin günün seheri Qızılıbogazdan duman yeriyib bütün obanı bürümüşdü, bir addım irəlini görmək olmurdu. Qızycətin xala Eyvaz əmigilde nehre çalxalayırırdı, mən ondan soruşdum ki:

— Haradadı Qaraca?

Dedi:

— Yeqin komada olar, ölüm qabağında.

Mən onların komasına yaxınlaşanda, içəridə danişq eşidib dayandım, gördüm Firuze deyir:

— Qaşa, başına dönüm, burax, gəlib görən olar, sonra bibim öldürər məni.

Nuru dayım da deyirdi:

— Deli olma az, heç kəs sənə bir söz deyə bilməz.

Mən heç özüm de bilmirəm, nədənsə, utanaraq, qapıdan aralanmaq isteyirdim ki, qucağında bir xəlbir təzək, dumanın içində çıxan Qaraca ilə qarşılaşdım. O dedi:

— Təzəyi komaya atıb gəlirem. Gedək, cələyə baxaq, belə havada olsun ki, kəklik düşər.

Ele Qaraca bu sözü deyib qurtarmamışdı ki, Firuze komadan hövlənak çıxb yanımızdan yel kimi keçərək qaçı, sonra da dayım çıxaraq mənə acıqlandı:

— Bu dumanda obadan uzaqlaşmaq olmaz, itil alaçıga.

Sonra da Qaracaya acıqlanıb dedi:

— Demirsən, canavar-zad düsər üstünüzə? Uşağı da öyrədib aparırsan!

... Mən alaçıqda girəndə atam diqqətlə məni nəzərdən keçirib səruşdu:

— Bəs ulduzun hanı?

O, sərt soruşduğun üçün mən susurdum. O, təkrar soruşdu:

— İtirmisən?

Dedim:

— Yox.

— Bəs hanı?

Dedim:

— Vermişəm Qaracaya.

— Niye vermişən? Deli olmuşdun?

Men dedim:

— O mene bezəkli sapand verib.

Atam dedi:

— Yerə soxum sənin kimi maymaq uşağı, gümüş şeyi aparıb bir qəpiklik sapanda deyişirsen?!

Anam dedi:

— Ne olsun, deyişib deyişib de. Üç misqal gümüşdən ötrü uşağı ni-yə danlayırsan?

Mən ağladım, atam qəzeble anama dedi:

— Belə danişa-danişa sen de bunu heç nəyin otu eləyecəksən, uşaq gərək öz şeyinin qədrini bilsin. Maymaq olmasın, onsuz da, bu acizin biridi...

Anam mənə dedi:

— Ağlama, get üzünü yu, şəhərə qayidanda zərger Stepana deyərəm, səne ondan da yaxşısını qayırar.

Atam əsəbi hərəkətle papiros yandıraraq qalxbı alaçıqdan çıxdı. Xüsusən kürdə yayağına geləndən bəri atamlı anamın münasibində anlaşılmaz bir gərginlik hiss edirdim. Nuru dayım gedəndən sonra da anam oba cavanları ilə alaçığın qabağında, ya da yastı qayanın üstündə səhbət edir, zarafatlaşırırdı. Atam isə, heç vaxt onlara yaxınlaşmırırdı. Anamlı-atam gündüz bir yerde az olurdular. Bayram babam da gündüzler obada az görünürdü. Qızılbaşoğlu ile gedib o biri obalarada baş çəkirdilər. Evdə olanda da kenar ellişdən beli qurşaqlı həcillər, ağsaqqallar görüşünə gələrdilər, oturub saatlarca səhbət edirdilər. Onlar üçün qoyun kəsilirdi, çay qoyulurdu və onların bütün meclislerinde Səkinə nənə də iştirak edirdi, bu da Fatma nənəmə acıq gedirdi, amma bu barədə bir söz demirdi. Yegane adam idim ki, Fatma nənəm dəjd-sərini məndən gizlətmirdi. Mən qəsdən tez-tez onun uzaq Kürdüstan meşələrinde qalan qardaşları, bacıları haqqında soruşturdim, nənəm də «ah» çəkib onlardan şirin həsrətə danişirdi və ele bil ki, bu zaman arvadın derdi dağılıb onu yüngüləşdirirdi. Nuru dayım gedəndən sonra arvadın üreyi lap kövrek olmuşdu. Mən kederlə düşünürəm ki, Nuru dayım gedəndə heç bir dəfə də olsun başını dönderib anasına təref baxmadı, amma Fatma nənəm saatlarla alaçığın böyründə oturub o gedən yollara baxırdı. Ele bil ki, yollar oğlunun ardınca onun da ürəyini çəkib, dumana qarışan uzaqlara aparırdı. Görəsən, nə üçün dünya bu qədər qüssəlidir? Nə üçün Qaraca bircə dəfə də olsa, atasını xatırlamır? Bir dəfə də olsa, onun haqqında danişmur? Nə üçün Qızyster uşaqlarının atası olmayan çoban Mahmudla heyle şirin-şirin deyib-gülür? Nə üçün onların belə gizlində görüşünün Qaracanı nece qəmgin etdiyini Qaracanın anası hiss elemir? Nə üçün anam bir dəfə də olsun, öz anasının, yeni, Fatma nənəmin dərdini-serini soruşmur? Heç onlar diz-dize oturub ürkədən səhbət elemir? Bütün bu suallar dumanlı halda mənim zehnimdən gəlib keçir və meni qüssələndirirdi.

... Sonra qəribe bir əhvalat oldu... Dedilər ki, Qızyster gecə obanı yuxuya verib, çoban Mahmudla qaçıb.

Eyvaz əmi qəzəbindən dünyani dağıdırıldı. Səkinə nənənin üstünə qışqırıb deyirdi:

— Vaxtında sən qoymadın o qancığı mən öldürüm! Bizi binamus elədi!

Eyvaz əmi her dərəyə bir od vurdur. Bacısı oğlu Gəməndi bir tərəfe göndərdi, maması oğlu Dadaşı bir tərəfe, Əhmədalını bir tərəfe, Hacını bir tərəfe, özlerinə də tapşırı ki, «harda tapdınız, həresinin təpəsinə bir gülə vurun, it kimi murdar olsunlar!» Ancaq ikisi da yağlı əpək olub göye çəkildi. Kimi xəbər getirdi ki, deyirlər Təhlə yaylağınə tərəf getdiklərini görübər, kimİ xəbər getirdi ki, arana sarı gedirmişlər, kimi də xəbər getirdi ki, Arazbasara yollanıblar.

Men key kimi oturmuşdım. Qaracanın üzüne baxa bilmirdim. O özünü elə aparırdı ki, elə bil, nədəsə müqəssirdi. Heç kəsə, hətta, mən də yaxın gəlmirdi, biz olan alaçığa tərəf də çıxmırırdı.

Eyvaz əmi qışqırıb deyirdi:

— O qancığın uşaqları da özü kimi olacaq! Qovun, çıxıb getsinlər!

Eyvaz əmi bu sözleri deyəndə, gördüm ki, Firuzə öz komalarının dalında ağlayır. Qaraca da o tərəfdə qayanın böyrünə qıslıb durub. Sonra da Eyvaz əminin arvadı, Firuzənin yanına gəlib dedi:

— Niyə gözünün yaşını tökürsən, ay qaragün, yeri sahəngi götür, su getir.

Ele bil ki, qız arvadın bu buyruğuna sevindi, güllü yaylığından ucu ilə celd gözünün yaşını silərək iti addımlarla gedib iri mis sahəngi götürüb yollandı bulağa.

Ananın uşaqlarını bu cür qoyub qaçmağı mənə ağılaşırmaz bir iş kimi görünürdü və eyzen düşünürdüm ki, bu yazıq Qaraca anasız ney-leyəcək? Ana belə işi necə bacardı? Səkinə nənə də acığından bilmirdi neylesin. İndi o, mənim gözümüzde dağ kimi olmuşdu. İndi mənə elə gelirdi ki, o da, onun oğulları da dünyadan en xoşbəxt adamlarıdır, cünki o, erindən sonra Qızyster kimi heç kəsə qoşulub qaçmayıb, oturub uşaqlarını böyüdüb. O, alaçığın qapısında dayanıb gurultulu səslə deyirdi:

— Binamus köpəkqızı! Mən iyirmi beş-iyirmi altı yaşından dünyadan zövq-səfəsindən nəfsimi çəkib beş uşaq böyüdüb. Bayram kimi, Eyvaz kimi oğul anası oldum, amma bu qancıq üç il ərsiz dayana bilmedi!

Sarısaqqal Mustafaoğlu da öz komasının qabağında dayanıb deyirdi:

– Ay Sekine, sən Kərbələyi İbixanın qızısan! Halal süd emmisən, amma o, bici Gülmalının belindən gəlib... Kimi kime tay tutursan?!  
Arvad yana-yana əlavə cəldi:

– Mənə də Sekine deyərlər, ömrüme bir gün də qalsa, onu, qoşulub qaçıdıq binamusla qarın-qarına bağlatdırıb Dəvəboynundan atdırmasam, dədəmin qızı deyiləm.

Bütün bu sözləri qayanın daldasına qisılmış Qaraca eşidirdi. Mən onun yanına gedib dinməz dayandım. O da mismar deşiklərinə oxşayan gözlərlə üzümə baxıb heç bir söz demədi. Biz xeyli dinməz-söyləməz dayandıq. Sonra atam alaçığın qabağına çıxıb məni seslədi:

– Gel, xöryəin soyur.

Bilirdim ki, bizdə bu gün nahara kəklikli plovla dağ pencərindən dovğa bişirilib. Mən Qaracaya baxıb susurdum, xəcalət çekirdim. Mənə ele gelirdi ki, Qaracanı burada çiskinləşməye başlayan yağışın altında ac qoyub, kəklikli plov yeməye getsem, çox ayıb bir iş görmüş olaram. Qaracanın uzun, əyri burunu üzü sakit ve tutqun idi. Mənə ele gelirdi ki, onun mismar deşiklərinə benzəyən balaca gözlerinin derinliyində mənə məlum olmayan qorxulu bir alem var. O ağlamırdı, ona görə də, o, mənə yaxşı görünmürdü, amma sırlı görünürdü, ha baxırdımsa, ondan bir şey başa düşmürdüm.

– Səni nahara çağırımlar? – deye atam məni acıqlı-acıqlı səslədi.

Qaraca dənəbərk çiskinleyən yağışın altında uzaqlaşdı, yaylaqda tez-tez yağış-çiskin olmuş üçün və Qaraca da eyzen çölde-bayırda olduğu üçün köhne şal pencəyi, tumansız geydiyi köhne şalvari həmişə nəm olardı və onun bu yaş paltarda heç bir zaman xəstələnməməyi mənə təəccübələndirirdi.

Axşamçağı anam Firuzəni xəlvətcə çağırıb, iri bir kasanı nahardan qalmış plovla dolduraraq ona verib dedi:

– Apar, Qaraca ile yeyin.

Firuze də kasanı yaylığının altında tutaraq apardı öz komalarına.

Yağış yağıdığı üçün anam məni bayira buraxmırıldı. Mən qapının ağızında dayanıb gözümü dikmişdim Qaracagilin komasına. Qaranlıq düşəndə gördüm ki, Qaraca o yan-bu yana baxa-baxa oğru kimi gelib girdi öz komalarına. (Sonralar da, biz yaylaqda olduğumuz müddətde bışən xörəklərdən anam həmişə bir qab dolusu verirdi Firuzəyə, o da xəlvətcə aparırdı öz komalarına.)

Şehəri gün Bayram babam Qızılbaşoğlu Ali ilə elati gəzməkdən qayıdırıb geldi.

– Qancıq bizim papağımızı yere vurdu, – deye Eyvaz əmi əhvalatı ona danışdı.

Sekine nənə də qəzeble dedi:

– Alem səni tanıyor, Bayram! Her dərəyə bir od vur, bici Gülmalının qızını tapdır, çarmixa çəkdir!

Amma Bayram babam heç bir söz deməyib papiros yandıraraq çıxdı bayra.

Men təəccüb edirdim ki, ne üçün Eyvaz əminin, Sekine nənənin Qaracaya yazıqları gelmir? Mən həyatımda birinci dəfə olaraq adamların qəddarlığını vahime ilə hiss edirdim və bunun səbəbini anlamırdım.

### **MÖHNƏT QOCANIN SÖYLƏDİKLƏRİ. QIZYETƏRLƏ ÇOBAN MAHMUDUN ƏHVALATI NƏCƏ NAĞİL OLDU?..**

Möhnət qoca uzun demisindən dərin nəfəs alıb dedi:

– Sariyataqlı Delisoy Gülmalının altı qızı olmuşdu. Yeddinci qızı olanda Gülmali arvadını o ki var kötekliyib dedi:

– Köpəyin qızı, tay doğma! Qız yeter!

O gündən de yeddinci qızın adı qaldı Qızyetər. Allah Qızyetərə bir gözəllik vermişdi: böyükər ergən yaşa çatanda Aya deyirdi sən çıxma, mən çıxıram, günde deyirdi sən çıxma, mən çıxıram. Qarilar ona rast geləndə deyerdilər: «ay batmış, lałəni niye yanaqlarına sürtüb qizartmışan!» Amma Qızyetərin yanaqları ele qödrətdən lałətek alışib-yaniyırı, boyu tezə pöhrəlenmiş sərv ağacı idi. El Qızılboğaz yaylaşına qalxanda, Qızyetər səhəng götürdü, Eşşək bulağına enəndə deyirdin, bəs, o yandan bəri maral gəlir.

Elçilər bir-birinin dahına düzüldü, amma anası heç kəsə «hə» deyirdi. «Mənim qızım xanlara, bəylərə layiqdi» deyirdi. Axırda Dəlisoy Gülmali arvadını o ki var ezişdirib dedi:

– Köpək qızı, görmüsən qız yetişib, hədə-qadağadan çıxıb? Nəyi gözləyirsən?

Dəlisoy Gülmali bunu deyib qızın «hə»sinə verdi dövlətli qardaşı ogluna. Gülmalının evinə bir dəvə yükü sarı buğda unu, bir dəvə yükü akula düyüsi, yeddi erkək gəldi. Qızyetəri nişanlıdalar əmisi ogluna. El yaylağa köçəndə əmisi oğlu əkin-biçini yihib-yığışdırmaq üçün aranda qalıb, nişanlısına söz verdi ki, «peşqurd qurtaran kimi geləcəm yaylağa, sənə zərxara paltarlıq, Ay-ulduzlu çarqat alıb götərcəyəm!»

Amma ala yaylaqda, güller-ciçəklər arasında Qızyetər hey gözlədi, əmisi oğlu gəlmədi. O vaxt Qızyetər bir namə yazıb göndərdi nişanlısına; aşıqlar da o naməyə hava qoşub oxudular:

Əmim oğlu məndən heç utanmadın?  
Üç ay keçdi, bir yaylağa gelmedi!

Yüz min cəfa ile köks ötürdüm men,  
Ordan endik Ağbulağa, gəlmədin?!

Mən səni istedim hamidən ezziz,  
Neyləyim, yanında oldum bir kəniz.  
Ətir can besledim, güllərdən temiz,  
Namərd oğlu, kef-damağa gəlmədin!

Sonra Qızıyetər xəbər tutdu ki, emisi oğlu aranda dəyirmançı Şirinin qızı qisır Naringüllə bərk alışib. Qızıyetər yandı töküldü, ürəyində dedi: «Ay gəde xislet! Mənə de Qızıyetər deyərlər! Sendən de yaxşı oğlana getməsem, dədəmin qızı deyiləm!»

Qızıyetər belə qərar verəndən sonra, günlerin birində Kərbəlayı İbixan nəvəsi Alməmmədə qoşulub qaçıdı. Üç gün, üç gecə toy vuruldu, otuz erkek, yeddi cöngə kesildi. Cəmi elat axışib Məşədi Gülməhməd oğlu Alməmmədin toyuna gəldi. Amma Qızıyetərin emisi oğlu da qabağından yeyen oğlanlardan deyildi, and içdi ki, «mən bu qısa-sı yerdə qoymuyaçağam! Alməmməd, Kərbəlayı İbixanın nəvəsidirse, mən de tayquləq Həsənin törəməsiyəm!»

Günlerin birində aranda Qızıyetərin emisi oğlu ile Alməmməd cəldə qəfil rastlaşdırılar. İkişi de atlı-tüfəngli idi. Qızıyetərin emisi oğlu Alməmməddən cəld tərpenib ona üç güllə vurdur. Çok çekmedi ki, Alməmmədin məməsi oğlu Dadaş da Qızıyetərin emisi oğluna üç güllə vurdur. Sonra aqsaaqqallar tökülsüb barışqı eledilər. Amma kin-küdürü qaldı. Obada Qızıyetərin günü göy əsgiyə döyüldü. Qarımış qarilar ona baxıb deyirdilər: «Bu qızıxmış qancığın üstündə iki igid güdəza getdi». Qaynı Eyvaz onu dindirmirdi. Qayınanası Sekine onun qanını içərdi. Amma Qızıyetərə da Qızıyetər deyərdilər. Ərinin qohum-əqrəbəsi onu söyüb-danladıqca, o da gündən-güne laletək qızarib gözəlləşirdi. Çoxdan doğmayan madyan kimi qızışib ərsəye gəldi. Yeriyəndə yer tərpenirdi. Təhle - Muğan elindən olan çoban Mahmud, Qızılıboğaz yaylağında onu görüb bir könüldən min könüle aşiq oldu. Qızıyetər, Eşşək bulağından səhengini doldurub çıxanda gördü ki, çoban Mahmud qayanın üstündə dayanıb ona baxır. Qızıyetər neçə dəfə onun belə baxdığını görmüşdü, ona görə də, qız-gelindən ayrılib tekləndi ki, görsün bu qəşəng oğlanın mətləbi nədi. O zaman çoban da o yan-bu yana baxıb, ona yan aldı:

- Ay gəlin, - dedi, - bilirəm, dulsan, amma aşiqəm sana, mana gələrsənmi?

Qızıyetər gülümsünüb dedi:

- Buy, başına xeyir, oğlanın yalanına bax...

Çoban dedi:

- Yalanı yoxdu, düz sözümüzü.

Qızıyetər dedi:

- Sən bele cavan, gözəl oğlansan, üç uşağın anasına necə aşiq ola bilərsən?

Çoban dedi:

- Lap doqquz uşağın da olsa, keçmeyəcəyəm səndən.

Çoban bunu deyib, iri səhengi Qızıyetərin çiyindən alıb qoydu yərə, Qızıyetər gülüb dedi:

- Buy, oğlanın üzünə bax ey...

Çoban onun ağ bileklərindən yapışıp özünə təref çəkdi. Qızıyetər gülə-gülə dedi:

- Yavaş, görən olar...

Amma o yan-bu yana baxıb gördü ki, heç kəs yoxdu, o zaman neçə vaxt ərsiz qalmış gəlin özü cavan çobana girişdi, nə girişdi.

He... aşiq da burada vecdə gəlib dedi:

Gözel, sendə ne qaydadır,  
Gedəni yoldan eylersən?

O gündən ala yaylaqların daldalarında, soyuq bulaqların baldırğanlığlarında Qızıyetərlə çoban Mahmud gecə demədilər, gündüz demədilər, hey bir-birlərinə sarılıb kam aldılar. El ağızı, çuval ağızı. Elin gözü, tərlan gözü. Aşıqlər nə qədər pünhan görüşürdülərsə də, yenə de aləmə car olurdu, qarımış qarilar yene də içlərini çekib deyirdilər:

- Bu qızıxmış qancıq yene de dünyani qana çalxayacaq!

Ərgən qızlar çoban Mahmudun qarasına qəzəblənib deyirdilər:

- Bu tanrısız gözel oğlan, anası yerində qatırda ne görüb?

Amma çoban Mahmud da Qızıyetər yüz ərgən qızı deyişmezdi.

Qızıyetərin qaynı Eyvazın el içinde bir sözü iki deyildi, güllesi ha-

zınləndi. Onun arvadı Qızıyetəri daldaya çekib dedi:

- Ay tanrısız, əl çək o çobandan! Qaynın biler, soni tike-tike doğ-

rular

Səhəri gün Dəvəuçan dağın pünhan yerində Qızıyetər sevgilisinə baxıb yanıqlı-yanıqlı dedi:

Dağların üstündə qar nişanasi,  
Gül üstə görünür xar nişanasi,  
Ölürem, qəlbimde yar nişanasi,  
Gözüm yolda, intizara yetmədin...

Çoban Mahmud gördü ki, nəsə, Qızıyetərin dərdi tərpenib, dedi:

- Ne olub? Niye yaralı-yaralı danışırsan?

Qızbyter dedi:

– Fələk bizi bir-birimizdən ayıracaq!

Çoban dedi:

– Fələklərin gücü aciz-avaralara çatar.

Qızbyter «ah» çökib dedi:

– Yox, canım-ciyyərim, meni aparmasan, biz bir də görüşmeyəcəyik, sən tek oğlan Kərbələyi İbixan tayfasına neyləye bilərsən?

Çoban dedi:

– Yaxşı, hara aparım səni?

Qızbyter yanlıqlı-yanlıqlı dedi:

Şamamanın gülü sanı,  
Üzmemişəm, gülü sanı.  
Apar məni, canım çoban,  
Gün çıxmamış aran sanı.

Çoban dedi:

– Sənin sözün sininca qoy düşmənin boyunu sınsın.

Birdən Qızbyter şübhəyə düşüb soruşdu:

– Bəlkə, – dedi, – sən getmək istəmirsen?

Çoban dedi:

– Sən daş qoyan yerə, mən baş qoyaram.

Gündüz Qızbyter uşaqlarını çıimdirdi, palтарlarını yuyub-yamadı, iki test çörək bişirib yanlarına qoydu. Gecə el yatandan sonra qalxıb, şirin yuxuda olan uşaqlarına baxıb ağladı, üreyini boşaldandan sonra onları Allaha tapşırıb çıxınlı qaranlıqda komadan çıxdı.

... Gündüzlər daşda-qayada, kol-kosda gizlənib, gecələr yol getdi-lər. Az getdilər, çox getdilər, axır gəlib çıxdılar Arazın kenarına. Tanrıya tabe olmayan Xan Araz göyle gedib «qan-qan» deyirdi. Çoban Mahmud iki qoyun dağarcığı götürmüdü, paltarlarını onların içine yiğdi-lər, sonra üfürüb hava ilə doldurub bağladılar bellərinə.

Çoban dedi:

– Suda məndən aralanma.

Qızbyter dedi:

– Məndən arxayıñ ol.

Qərəz, Arazı keçib çıxdılar o taya. Yenə də xeyli yol gedib, Aslan-düz mahalında çatdılar bir xanın mülküne. Eşikağası soruşdu:

– Nə isteyirsiniz?

Çoban Mahmud dedi:

– Əger, iş olsa, xana qulluq ederdik.

Xan ahil adam olub günlərini ovda, eyş-işretdə keçirirdi. Amma arvadı şorgöz, cavan bir fars qızı idi. Xanın başına ip salıb oynadırdı.

Çoban Mahmudu gören kimi ağızının suyu axdı. Amma özünü onda qoymayıb, eşikağasına tapşırıdı ki, gəlin sağıcı olsun, oğlan da evdə xidmətçi.

Çoban Mahmud dedi:

– Xanım, men çobanam, ev işi bacarmaram.

Cavan xanım işve ilə gülümseyib dedi:

– Öyürdərlər, bacarsan.

Xanımın gülüşünü, işvesini görəndə Qızbyterin dalağı sancdı, amma bu bareda sevgilisine bir söz demədi. Bir günün içində Mahmudu bəy balası kimi elə geyindirib-kecindirdilər ki, Qızbyter möəttəl qaldı. Bu təzə libadsa çoban Mahmud, Həzərət Yusif kimi gözəl görünürdü, özünü də kefi dala bu sözden deyildi.

... Onlar sarayın nöker-naib olan hissəsində balaca bir otaqda olurlar, bayır nökerlerinin de, Qızbyterin de xanla arvadı yaşayan hissəyə girməye ixtiyarı yox idi, amma Mahmud bütün günü orada olurdu. Qızbyter möğrə gəlin idi, ona görə də, Mahmuddan soruşturma ki, «sarayda, eyzen xanımın hüzurunda neyləyirsən?»

Mahmud da bir söz demirdi, özü də Qızbyterə əvvəlki kimi sarılırdı. Qızbyter için-için yanındı, amma yenə üzə vurmurdı.

Günlərin birində Xan, ovçularını, itlərini götürüb Savalan dağının etəklərinə ova getdi. Xanın belə ovu neçə gün çekirdi,

Xan gedəndən sonra Mahmud, Qızbyterə dedi ki:

– Men gece sarayda qalacağam.

Qızbyter soruşdu:

– Niye?

Mahmud dedi:

– Xanım yatan otağın qapısında dayanacam.

Qızbyter soruşdu:

– Beyəm, səndən başqa ayrı xidmətçi yoxdu?

Mahmud acıqlanıb dedi:

– Ay tanrısız, nə məni sorğu-sualı tutursan? Görünür, xanım ancaq mənə etibar eləyir, dayna.

Qızbyter hesabı içəri verib dedi:

– Neynək, vaxta ki, xanım senə etibar eləyir, get.

Düzdür, Qızbyter belə dedi, amma bütün bedəni ucunurdu. Gecə ilan vuran yatdı, Qızbyter yatmadı; gördü xeyr, dayana bilmir. Durub geyindi, çıxdı bayra. Hami qəflet yuxusundaydı. Qızbyter, xanım olan evə qalxıb gördü ki, otaqların hamısı qaranlıqdi, içəridən içeriye bir neçə otaq keçib, çatdı xanım yatan otağa, dayanıb nəfəsini dördü. Sonra qapını usdufcə aralayıb nə gördü? Xanımla Mahmud qol-boyun olub şirin-şirin yatırlar. Qızbyter bir xeyli baxdı. Sonra dinməz-söyləməz öz

qaldıqları otaqdan çoban Mahmudun xəncərini götürüb geri qayıtdı. İstədi əvvəl xanımı vursun. Amma fikirleşdi ki, birdən Mahmud oyanar, qoymaz, ona görə də əvvəl xəncəri var gücü ilə sancı sevgilisinin ürəyinə. Mahmud gözünü açıb pəncəredən düşən Ay işığında onu gördü, nə isə demək istədi, amma nitqi olmadı. Sonra Qızıyetər xəncəri çəkib sancı xanımın sinesine, sonra da qapıdan çıxıb düşdü bağa. Bağın dəmir darvazası geceler qıflı olurdu. Qızıyetər bağbanın nərdivanını bariya söykeyib aşdı o biri üzə. Aydınlıq çöllərlə getdi, hey getdi... O gedədən sonra Qızıyetəri bir bəni-insan görmədi. Amma izin venir, Möhnət qoca desin, bəs, o yiyesiz çöllərdə Qızıyetərin başına nə geldi?

Möhnət qoca uzun demisindən bir-iki qullab vurandan sonra nağılına davam etdi:

— Qızıyetər özü də bilmirdi ki, hara gedir. Birdən dünya durduqca yaşıyan Xızır peyğəmbər çıxdı onun qabağına, dedi ki, «ay gəlin, bu yiyesiz çöllərdə səni qurd-quş basıb yeyər. Yum gözünü, açanda, özü nü obada görərsən.»

Qızıyetər dedi:

— Mən nə üzle obama qayıdım?

O zaman Xızır peyğəmbər dedi:

— İndi ki, öz obana getmirsən, aynı obaya apararam səni.

Qızıyetər dedi:

— Yox, mən tay insan üzü görmək istəmərim.

— Onda babalın öz boynuna.

Xızır peyğəmbər bunu deyib yox oldu. Qızıyetər bir qədər getmişdi ki, qabağına bir toy maclısı çıxdı. Gördü, vallah, burada bir dəsgahdır ki, gel görsən. Məleykə kimi bir qız əyləşib qızıl taxtın üstündə sazəndələr çalır, qızlar oynayır... Ortalıqdakı süfrənin üstündə də dünyanın hər cürə naz-neməti var. Taxt-revanda əyləşən qız onu görüb soruşdu:

— Ey bəni-adəm, necə olub ki, sən bura gelib çıxmışan?

Qızıyetər soruşdu:

— Sən kimsən?

Qız dedi:

— Mən pərilər padşahıyam.

Qızıyetər başına gelən əhvalatı, zalim sevgilisinin vəfasızlığını açıb pərilər padşahına nağıl eledi, pərilər padşahi olan o gözəl qız soruşdu:

— İntiqamını alandan sonra ürəyin soyudumu?

Qızıyetər dedi:

— Nə qədər bu dünyada sevgililərinə xəyanət əleyən oğlanlar var,

üreyim soyumaz. Dünya durduqca, mən onlardan intiqam almaq istədim.

Perilər padşahi olan o güzel qız, Kor Şeytanı çağırtdırıb dedi:

— Bu gündən sən bu arvadın ixtiyarındansan, nə əmr etsə, yerinə yetirərsən!

İndi o vaxtdan beri Qızıyetər dəmir çarçig geyib, dünyani gəzir, sevgililərinə xəyanət əleyən namərd oğlanlardan intiqam alır!

Möhnət qoca dağlara baxıb ağır-agır dedi:

Dərdim çıxdır, dindirmeyin, hezərat,  
Məni bir alagöz ceyran öldürür.  
Qılıncsız, tūfəngsiz alır canımı,  
Kimse bilmir, pünhan-pünhan öldürür.

Heç bilmirəm neyləmişəm, neleyim,  
Xəncər alım, qara bağım teyləyim.  
Bir canım var, yara qurban eyleyim,  
El də desin, aşiq qurban öldürür...

#### MURADIN SÖYLƏDİKLƏRİ

Möhnət qocanın söylədiyi bu misraların «Qızıyetərlə çoban Mahmud» nağılinə nə dəqli vardı? Nə üçün Möhnət qoca bu misraları heyətən ibaretdir? Sonralar da bu nisgil, bu kədər həmişə mənimlə idi. Sonralar da mən uzaq dağlara baxanda, aşıqların sazına, xanəndələrin muğamına qulaq asanda o kədəri, o nisgili hiss edirdim, amma mənasını anlaya bilmirdim, doğrusu, heç anlamağa da cəhd elemirdim. Axsamlar gün batıb çırqlar yananda da, el bir yurddan o biri yurda köçəndə də mən eyni kədəri, eyni nisgili hiss edirdim.

Şəher gün çıxanda Altintaxtanın lalələri sevinclə parıldışındı, gün batanda ise onlar sanki hər şəyə qarşı bigane olub, çox uzaq xatireyə dəlirdi, axşamın alatoranında dağlara duman göləndə sanki Yer üzünə qəm-qüsse çökürdü. Bəzən mənə elə gəlirdi ki, o dağlarda Altintaxtanı bürüyen o qurmazı lalələr də, yosunu qayadan çıxıb mərcan kimi rəngberəng xırda daşların üzərile axan Eşşək bulağı da canlıdlırlar və nə üçünse dinib danışmırlar. Xaynamazın, otlaya-otlaya, sakit halda məni üstündə gəzdirən kor madyanı da heç kəsə, heç nəyə fikir ver-

məyən en bigane məxlüq idi. Onun heç bir qüssəsi, heç bir xatiresi yox idi. Sanki ığid oğlanlar, ığid atlar görmüş dağlar ona acı bir kədərlə baxırdı. Və mənə elə gelirdi ki, Qaracanın dərdini insanlar yox, dağlar, ayaqyalın gözdiyi şəhli çiçəkli otlaqlar, bir də axşam kədərlə qırub eləyen günəş hiss edir. Və belə Qaracanın xəbəri yoxdur ki, onun insanlardan incimis anası o uzaq dağlarla, o yiyesiz çöllərlə ünsiyət bağlayıb. Həqiqətən də, dünya durduqca yaşayıb, çoban Mahmud kimi namərd sevgililərdən intiqam alacaq?! Kaş bircə dəfə de olsa, o, xəlvətə gəlib Qaracanı görəydi. Qaraca da inanydı ki, anası sağdır və dünya durduqca yaşayacaqdır! Yəqin ki, onda Qaraca heç neyin dərdini çəkməzdə və indiki kimi, adamlardan uzaq olmağa çalışmadı.

Qaracanın anası qaçandan sonra dünya mənim gözümdə, elə bil, səri, soyuq bir rəngə bürünmüdü. Mən artıq nə sapand atmaqla maraqlanırdım, nə də cələ qurub qüs tutmaqla.

... Daha dağların başından çən-duman çəkilmirdi. Çobanların cürçənəsi, ığidlərin yapincısı ciyinlərindən düşmürdü. Axşamlar alaçılarda, komalarda ocaq qalanırdı. Hər seher otların üstüne şəh-qirov düşürdü. Nəhayət, bir axşam alaçılarda, komalar söküldü. Keçələr, alaçılardan çubuqları, dolu fərməşlər, motallar, yağ çırpışları dəvələrə yüklen-di. Atlar yəhərlənib dayanırdı. Ay doğanda el terpendi arana.

Mən axşamdan anama yalvardım ki, qoysun dəvəye minim. Əhmədalı da anama dedi:

— Qoy gəlinle otursun bizim dəvənin üstündə.

Əhmədalının gəlini mindiyi dəvə balaca güzgülərlə, elvan qotazlı gözlüklərlə, mis zinqirovlara bəzənmişdi, sinebəndinə qırmızı, firuze rəngli muncuqlar düzülmüşdü. Babam, atam, anam yehərlənmiş atlar-da gedirdilər. Dəvələr yırğalana-yırğalana yeridikcə boyunlarındakı zinqirovların səsləri, elə bil, Ayla, ulduzlarla işıqlanmış çöllərin sükütu içinde uzaqlardan gələn, mənə məlum olmayan bir musiqiye çevrilirdi. Əhmədalı tez-tez atını bizim dəvənin yanına sürüb mendən surdu:

— Qaqaş, üşümürsən ki?

Cavan gəlin də Ay işığında gülümseyib deyirdi:

— Xalasının qucağında niyə üzüyür.

Cox cavan olduğu üçün onun özünü xala adlandırması mənə gül-meli görünürdü. Ondan təze süd qoxusu gəlirdi.

Köç hündür dağın döşündə salınmış el yolu ilə getdikcə mənə elə gelirdi ki, ulduzlu göyün bir parçası da aşığı dərədədir. Qaranlıq dərə-de görünən işıqlar, elə bil, ulduzlar idi. Zinqirovların səsi, bizdən aşagıda görünən ulduzlu göy parçası, dəvənin yırğalana-yırğalana getməsi, fərməşin üstündə uzanıb başımı dizinin üstünə qoyduğum gelindən

gelen teze süd qoxusu mənə yuxu getirirdi, yarımqüçə içinde mənə elə gelirdi ki, elə həmişə bu cür gedirik. Haradan gelirik?.. Hara gedirik?.. Bilinmirdi... Biz elə hey gedirik... Həmişə də gedəcəyik... Həmişə də zinqirovlar belə eyni ahəngle seslənəcək. Bizdən aşağıdakı ulduzlar da gəydəki ulduzlar kimi həmişə uzaqdan, qaranlıqdan işiq verəcək. Biz həmişə belə gedəcəyik.

Birdən köçün qabağınca nərin üstündə gedən Səkinə nənə bu ulduzlu göyün altında, bu ulduzlu dərənin üstündə uca səsle bayati çağrıdı:

Aşıq gecələr gələr,  
Yatıb dincələr, gələr.  
İller mübah keçəndə,  
Karvan gecələr gələr...

Səkinə nənə ilə yaşıd olan Mustafaoğlu da köçün arxa tərəfindən başqa bir bayati çağrıdı:

Ay doğdu perli-perli,  
Qapılar qoşa nərlə.  
Gireydim yar qoynuna,  
Çıxaydım tərli-tərli.

Sonra dərin süküt içinde zinqirov səsləri sanki asta-asta Çahargah müğəminə çevrilərək mənim xeyalımı çəkib dərk eləmədiyim, ancaq əsrarlı şirinliyini hiss etdiyim uzaqlara aparırdı və bu naməlum uzaqlarda, eynile belə Aylı-ulduzlu qaranlıqda gah çöllərlə gedən Qızıyetəri, gah qızıl taxtda öyleşən, özü də mənim anam kimi gözəl olan pərilər padşahını və onun qabağında rəqs eləyen çılpaq qızları gördürüm. Mən Qızıyetəri öz sevgilisi ilə həmşəri Xan arvadını necə öldürdüyü-nü xeyalına getirmək istəmdim, daha doğrusu, getirməkdən qorxurdum, ancaq o dehşəti menzərə lap zəhnimin yan-yörəsində hərlənirdi... Birdən gözümün qarşısında Qaraca dayandı və mən hövlnak başımı qaldırıb gəlindən soruşdum:

— Haradadı Qaraca?

Cavan gəlin Ay-ulduz işığında gülümseyib yavaş səslə dedi:

— Qaraca qoynuna gəlir.

Mən eyni həyecanla soruşdum:

— Piyada?

Gəlin arxayı, təbii bir ifadə ilə təsdiq etdi:

— Hə, əmisigilin çobanlarına kömək eləyir, inəkləri, buzovları gözləyir. Sən başını qoy yat, qaqaş!

Mən indi başımı onun dizine deyil, fərməşin üstüne qoydum ve Qızıyetərin xəncəri öz namərd sevgilisinin sineşinə necə endirdiyi bütün aydınlığı ilə xəyalimdə zahir oldu və men bu mənzərəyə tamaşa etdiğə elə bilirdim ki, Qaracanın dərdi azalır, elə bil ki, Qaraca yazılıqdan çıxıb güclü, zirək olur... Və birinci dəfə olaraq mən intiqamın ürək soyutmağını hiss edirdim, mühakiməsiz, təhtəlşür olaraq hiss edirdim.

Qozlu çay dərəsində biz köçdən ayrılib, atamgilin kəndi Güney Gündəyə getdik. Anam getmək istemirdi. Atam təkid elədi. Bayram babamlı Fatma nənəm isə köçə Kürdəbaya getdilər. Qızılbaşoğlu da onlarla idi.

Atamgilin daşdan tikilmiş, üstü qırmızı dəmirli ikimərtəbə evlərinin geniş artırmasına çıxanda məni qabiqdan çıxmış tezə qoz iyi vurdub və bu iy məndə indiyəcən duymadığım xoş bir təsir doğurdu. Elə bil ki, mon tamam tezə bir aləmə daxil oldum.

Yaşı çoxdan səksəni keçmiş Xəlse nənəm yel kimi artırmaya çıxıb:

— Ay qadanızı alım, nə yaxşı gəldiniz, — deyə mənimle bacının üzündən öpdü.

Xəlse nənəmin həmişə quş kimi qıvraq olması, heç bir zaman ayaqqabı geyinməməsi, dabanlarının dərisinin gön kimi berk olması, sahər ha elayıb biz durana qəder kəndin ayağından girərək başından çıxıb bütün xəbərləri toplayıb göturməsi məni on çox maraqlandıran işlərdəndi. Mən təccüb edirdim ki, «niye Xəlse nənəmin ayağına tikan batmır?»

Xəlse nənəmin əynində həmişə tünd parçadan uzun tuman, arxa-liq, uzun döşlük olardı. Qış-yay başına qalın şal dolayardı. Mən ondan soruştum ki:

— Nənə, niye ayaqqabı geymirsən?

— Ay qadan alım, — dedi, — ayaqqabı geyənde hövsələm daralar.

Sonra yaşça atamdan böyük olan Qubad əmim, onun arvadı Şahxanum gelib bize «xoş geldin» elədilər. Şahxanım, əmimin ikinci arvadı idi. Onun birinci arvadından olan oğlu Behlul da təxminen mən yaşda idi. Qubad əmimgil aşağı mərtəbədə olurdular. Üst mərtəbədəki evləri də döşəyib qonaq üçün saxlayırdılar. Üst mərtəbədə böyük bir zalı da barama qurutmaq üçün düzəltmişdilər ki, kənd arasında buna «barama maşını» deyirdilər. Qubad əmim ucaboylu, enlikürek, ayağı çarıqlı bir kəndli idi. Xəlse nənəmin əri rehmətə gedəndə uşaqları balaca imiş. Ancaq arvad mənim atamı bizim kənddən səkkiz kilometr aralıda, Qarğabazar kəndindəki beşillilik rus-tatar məktəbinde oxuda bilməşdi. Atam da çox zehinli imiş. Cəmi beş il oxusa da, rus dilini yaxşı öyre-

nə bilmədi. Anamın, qayınları ilə o qədər də arası yox idi, amma Xəlse nənəmle dost idi. Arvadın diribala olması, xüsusi əda ilə tez-tez danışması, bir saatın içinde kendin ayağından girib başından çıxmazı anamın xoşuna gəlirdi. Anam hemiše onunla danışında gülümşəyirdi. Xəlse nənə yemeklerin içinde en çox kelem dolmasını xoşladığı üçün bize geləndə hemiše anam kelem dolması bışırıldı. Atamın, anamın ona çox hörmət elemələrinə baxmayaraq, bizdə az qalardı. Üç-dörd gündən sonra deyərdi:

— Mənciyəz tay gedim.

Atam da ona paltarlıq parça, ayaqqabı alardı. Özüne də tapşırardı ki:

— Əş, ana, bax, bu ayaqqabınızı geyin!

Nənəm də söz verərdi ki, «geyəcəyəm», amma geyməzdii. Xəlse nənəm Fatma nənəm kimi naşıl-zad bilən deyildi. Keçib-keçəcəkdən də danişmazdı. Onu kənddə olan gündəlik hadisələr, əhvalatlar maraqlandırırdı.

### GÖDƏK NİŞƏ QIRX ADAMI BİR-BİRİNƏ NECƏ QIRDİRDİ...

Güney güzdəklilər Qayaburnu bağlarından dördtekərli öküz arabalarında hey üzüm daşıyırlılar. Qayaburnu bağları uzun yalnız o biri üzündə olub, kənddən bir kilometr aralıda idi. Bu bağlarında demək olardı ki, Güney güzdəklilərin hamısının yeri vardi və bu yerlərin arasında çəğ-çəper qoyulmamışdı. Mən də həmişə təccüb edirdim ki, meşə kimi qalın olan bu bağlarda hər kəs öz yerini neçə tanır? Ancaq elə tənəyürlər ki, heç kəs heç kəsin bir ağacını belə sohv salmırı. Qocaların damışığına görə, Güney Gündəyi də, burdakı bağları da atamgilin ulu babası Əhməd xoca salıb. Ona görə də, bağların çoxu Əhməd xocanın törəmələri olan Əfəndi uşağına mənsub idi, yeni, bizim tayfası. Əhməd xoca eslen Ərzurumdan imiş. Necə olub ki, heyətə uzaq məmləkətən gelib çıxmışdı buraya? Heç kəs bilmirdi.

Yeqin ki, bu bağlar bu dağdan burun kimi irəli uzanan qayanın qabağında olduğu üçün ona Qayaburnu bağları deyiblər.

Qayaburnu bağlarının əsas meyvəsi üzüm idi. Qol yoğunluğunda tenekeler, uca erik, alma-gavalı ağaclarına sarılıb yuxarı qalxaraq, enli yarpaqlı qol-budaqları ile bir-birilərinə elə sarılmışdır ki, torpağa gün düşmürdü. Ağacların dibi tər otalarla örtülü olurdu. Mənə o da təccüb gəlirdi ki, mən yaşda olan əmim oğlu Behlul o meşə kimi bağda heç zaman azmirdi. Öz bağlarının sərhədlərini heç vaxt dəyişik salmırı.

Əmimgil uzun, nazik ağaç budaqlarından ucu haça koxa qayıraraq

ağaclara çıxıb onun köməyilə üzümü dərib özleri toxuduqları cəverənlərə dolduraraq iplə aşağı salayırdılar. Yerdeki arvadlar da cəverenləri böyük səbətlərə boşaldırdılar. Səbətlərə arabalara yüklenib kəndə daşındırdı. Mənim üçün en maraqlı tamaşalardan biri de Qubad əmimin şalvarını çırmayıb ayaqlarını tərtəmiz yuduqdan sonra çardağın üstüne qalxıb çubuqlardan toxunmuş çətenlərə yiğilan üzümü ayaqlayıb şirəsini çıxarmağı idi. Qubad əmim üzümü ayaqladıqca şirəsi töküldürdü çardağın altında qoyulmuş iri tiyanlara. Bu tiyanlar dolduqda aparıb qoyurdular ocağın üstünə ki, bişib bəhməz olsun. Sonra təzə qozun le-pəsinə sapa düzüb salırdılar bəhməzin içine, bəhməzin içinde bişen le-pələr çox ləzzətli oldurdu. Sonra bəhməzin bir hissəsinə gavılı, ya tut, ya ərik salıb irçal da bışırıldırlər. Bu da bizim mürəbbələrə oxşayırıdı. Üzüm yiğilmasında, bəhməz bışırılməsi kənddə bayrama çevrilirdi. Hami məmmən görünürdü.

Lakin birdən xəber çıxdı ki, Veli uşağından olan Veliş, Əfəndi uşağından olan Cəbini Qayaburnu bağlarında doğrayıb öldürüb. Həmin saat aləm dəydi bir-birinə. Bizim qohum-qəbəledən olan kişiler – kimi xəncər, kimi tapança götürüb çıxdılar Yal deyilən meydana. Qubad əmim də işini yarımcıq qoyaraq, ayağını yuyub, geyinib getdi meydana. Axşamçağı malum oldu ki, əhvalat Aynanın üstündə olub. Ayna Güney Güzdəkda birinci gözəl idi. Mən əmim oğlu Bəhlullu tez-tez Şahbulaq adlanan kehrizə gedərdim və burada su doldurmağa gələnlər arasında Aynanı görəndə ağzımı engelidib heyran-heyrən ona tamaşa edərdim. Əmimgilin qonşusu zarafatçı gəlin Xasa da mənə sataşib deyirdi:

– Ayna, vallah, Xəlsə qarının bu şəhərli nəvəsi sana aşiq olub.

Mən də utanıb qaçırdım. Amma səhər yene də əmim oğlu ile kehrizin üstünə gəlib Aynanı görməyince getməzdəm. Əlbette, mən aşiqliyin nə demək olduğunu bilmirdim. Amma Aynanın gözelliyinə tamaşa eləmək mənim xoşuma gelirdi. Əri Pullu Fəttahı Bəhlul mənə gəstərməşdi. Gödək, findiqburun bir kişi idi. Əmimgilin evinin yaxınlığında olan ikimərtəbə evinin altında dükənə vardi. Papiros, kibrıt, qənd, saçaqlı konfet, nöyüt satardı. Mənim ondan zehləm gedərdi. Bəhlulu da öyredərdim, xəlvətə dükənina daş atıb qaçırdıq. Kişi də məni görəndə güla-güle deyərdi:

– Başına dönüm, adam əmisinin dükənинe daş atmaz.

Kənd arvadlarının anamgillə danışıqlarından eşitdim ki, Cəbi boylu-buxunlu gözəl bir oğlan imiş. Özü de hələ Ayna əre getməmişdən ona bənd imiş. Amma Aynanın ata-anası qızı ona deyil, Pullu Fəttaha veriblər. Deyirlər, Aynanın da gözü Cəbide imiş. Kənd arasında söz ci-

xarıblar ki, «Ayna Cəbi ilə oynayır». Axırda Vəli uşağının ağıbircəyi gödək Nisə, Fəttahın əmisi oğlanları olan Murtuza ilə Veliş deyir:

– Siz də adınızı kişi qoyub ortada gəzin, əminiz oğlunun arvadı da saman mərkələrinde, Qayaburnu bağlarında Cəbi ilə kef çəksin. Əfəndi uşağı da siz i lağla qoyub gülşün. Əminiz oğlu biqeyrətdir, hər şeyi vurur boynunun ardına, siz də durub baxırsınız!

Veliş bağda Cəbiyə rast gəlib onu ovxaranmış dehra ilə doğradı.

Bu əhvəlatdan üç gün sonra Əfəndi uşağından olan Ağgöz Cabbar gecə bacadan Veliş gülə ilə vurub öldürdü. Ağgöz Cabbar ucaboylu, ariq, enlikürek bir adam idи. Adama, xüsusən də, arası olmadığı, ya kin beslediyi adama baxanda gözünün ağı həddindən artıq böyük görünüb, onun sert üzüne qorxunc bir ifade verirdi. Ağgöz Cabbara kənd arasında «adamçı»da deyirdilər. Mən eşitmışdım ki, «adamçı» canavaraya deyirler. Danışırdılar ki, bezən elə canavarlar olur ki, onlar ən çox insan eti xoşlayırlar. Ona görə də, Ağgöz Cabbarın «adamçı» olması mənə çox dəhşətli görünürdü. Mən qapı-bacada ona rast gəlməkdən qorxurdum. Heç bir zaman onun gülüməsədiyini görməmişdim. O, atamgilin qohumlarından olduğu üçün hərdən əmimgilin evlerinin həndəvərində de görünürdü. Atam da həmişə ona «xalaoglu» deyib zarafat edərdi. Bu zaman Ağgöz Cabbarın üzündəki qorxunc ifadə bir qədər yumşalsala da, atamın zarafatlarına heç vaxt zarafatla cavab verməzdı.

Veliş xalasioğlu Bəşir gecə tövləde heyvana ot verdiyi yerdə, Ağgöz Cabbar, əmisi oğlu Şahmarla qəfil girib onu da doğradılar. Sonra Velişin qohumları Şahmari öz qapısında uzaqdan sərrast gülə ilə vurub öldürdüler. Daha heç kəs, hətta, biz də gecə çıraq yandırmırdıq.

Sonra günüşli bir gün idi, bir dəstə qız-gəlin çöldən pencer yığmaqdən gəlirdi, mən də uzun, enli arturmada dayanıb onlara tamaşa edirdim. Gözəl Ayna da onların arasında idi. Onlar çöl pencəri ilə dolu torbalarını qoltuqlarına vurub gəlirdilər. O ili taxıl yaxşı olmadığından cörək qıtlığındı. Ona görə də, kənd əqli çöl pencərini-zada güc verirdilər. Bir də gördüm ucaboylu, cavan bir oğlan olan Murtuza əlinde tūfəng kənddən çıxbı, pencərdən qayidan qız-gəlinə tərəf gedir və bir də gördüm o, tūfəngini üzünə götürüb, Aynanı tuşlayaraq atdı. Ayna ağacdə vurulmuş quş kimi səssizcə düşdü torpağı. Murtuza tūfəngin gilizini çıxaraq telesmedən yoluna davam etdi və yerlərində quşuyub qalmış qız-gəlin birdən hərəkətə gələrək, Aynanı otların üzərinə serilmiş qoyub kəndə qaçdırıb və Murtuza, yalnız o biri üzünə aşmamış Aynanın dayısı oğlu Sərdar kənddən çıxbı yürüərək, dizini yero qoyub dalbadal Murtuzaya iki gülə atdı. Murtuza da ayaq üstə çevrilib ona gülə ata-atə aşdı yalnız o biri üzünə və bu zaman kəndin kişiləri qasırğa kimi töküldülər meydana.

Sonra Əfendi uşağı ile Veli uşağının arasında dehşetli bir dava düşdü. Kimi xəncərlə, kimi yaba ilə, kimi daşla, kimi tapança ile bir-birinin harası geldi, vururdu. Qan su yerinə axırdı. Atamgilin əmizadələrindən olan Əziz tapança ile üç adam vurub öldürmüştə, dördüncüsünü de yaralamışdı. Həç üç gün keçmedi ki, Əziz gece dostları ile damda kart oynadığı zaman Veli uşağından oğurluqda ad çıxarmış Vahid bacadan gülə ilə onu vurub öldürdü. Hökumət olmadıqdan bu qırğının qabağı alınmırıldı. Artıq bizim də kənddə qalmağımız qorxulu idi, yəni, mən bunu atamlı anamın səhbətindən hiss edirdim. Atam demək olardı ki, evdən bayırə tek çıxmırıldı. Həmisi də özü ilə tapança gəzdirdirdi. Bir də gördük Bayram babamgil əhvalatı eşidib bizi şəhərə köçürmek üçün Qızılbaşoğlu Ali ilə birlikdə beş tüsəngli atlı gönderib. Mən Əhmədalı ilə Hacını da onların arasında görüb xeyli sevindim. Əhmədalı ilə Hacı əvvəlkı kimi kefi kök olub, anamlı zaraftaşlaş gülüştürdülər, elə bil ki, Güney Güzdekdəki bu dehşəti hadisə onlar üçün tamam adı bir iş idi. Yalnız Qızılbaşoğlu qırğın barede, kimin kimi öldürməyi barədə atamın dediklərinə diqqətlə qulaq asırdı. Əhmədalı ilə Hacı isə, «doşab satan güzdəklilər» deyə kənd camaatını lağla qoyurdular. Mən hiss elədim ki, tərəkəmələr oturaq kəndlilərə yuxarıdan aşağı baxırlar, onları atıb-vurmaqdə, ığidlıkda eli olmayan adamlar hesab edirlər. Bu-na görəndə ki, hərəsinin döşündə üç kəmər patron, böyürlərində də tapança olan Əhmədalı ilə Hacı özlərini kəndin arasında elə tuturdular ki, elə bil, yüz kənd əhlini bir qoz hesab ələmirdilər, kənd cavanları da onlara kinli-kinli baxırdılar.

#### **BAĞÇAMIZDAKİ PAYIZ MEYVƏLƏRİNİN MƏNƏ DİKİLƏN XOŞHAL BAXIŞLARI...**

Biz, babamın dostu olan Hacı Yüzbaşının faytonunda Qızılbaşoğlu Aligilin müşayiətilə getdik şəhəre. Evinizdə ilk qabağımıza çıxan adam, ciyinəndə hansı qonşununsa səhəngi kehrizdən gələn iman kişi oldu. O gülüb dedi:

— Xoş geldiniz!

Sonra aşağı evdən paltarı da, özü də, saçı-kirpikleri də düməg Keklik xala çıxbı, mənimle bacımın üzündən öpdü:

— A başınıza dönüm, — dedi, — Allaha şükür ki, sağ-salamat gelib çıxdınız.

Eviniz, bağımız mənə elə təzə göründü ki, elə bil, birinci dəfə gördürdüm. Mən bacım Mahtabla bağa qaçıdım. Cavan alma, heyva, gavalı ağaclarının ter yarpaqları arasında təzə yetişmiş meyvələr görünür-

dü. Əncir ağacının üstündəki əncirlərin hər biri bir nəlbəki boyda olmuşdu. Partlamış əncirlərin qırmızı içi görünürdü.

Çəperlərin dibində bitən böyük rəng kollarının meyvəsi yetişib şəve kimi qaralmışdı. Məne elə gəldirdi ki, bağımızdakı bu tər payız meyveləri xoş bir süküt içində mənə baxır. Elə bil ki, mən onların xəsif təbəssümünü de gördürüm.

Ağacların dibində yaşıl otlar qalxmışdı. Atam bağçanı diqqətlə nezərdən keçirək dedi:

— Sağ ol, Keklik. Uşaqlar bağı yaxşı baxıblar.

Keklik xala da, adəti üzrə, berkən danışaraq cavab verdi ki:

— Amanata xəyanət olmaz, başına dönüm! Uşaqlar bağın suyunu bir həftə də gecikdirməyiblər. Yay bərk isti keçirdi. Ağacları hər gün suvarırdıq, səherisi dibi mismar kimi bərkiyirdi.

Qabaq dediyim kimi, Keklik xala dörd oğlu ilə bizim altdakı evlər-dən birində olurdu. Özləri də çox yoxsul idilər. Ancaq onların həyatında mən qəribə bir cəzibə hiss edirdim. Mən baxıb gördürüm ki, yoxsulluq nə Keklik xalanı, nə də onun oğlanlarını kədərləndirir, əksinə, Keklik xala həmisi bərkən, gümrah danışır. Oğlanlarının hərəsi şəhərdə bir işdən yapışırıldı. Kimi orada-burada yer belləyirdi, kimi gedib bağlardan-bostanlardan ucuz qiymətə meyva, tərəvəz alıb bazzarda bir-iki qəpik artığına sataraq pul qazanırıldı, o biri də nə bilim, nə iş görürdü, axşamlar da hamısı təmiz torpaq döşəməyə salınmış köhnə palazın üstündə oturaraq Keklik xalanın çəkib qabaqlarına qoyduğu dovganı, ya əriştəni böyük bir iştaha ilə yeyirdilər. Mən bir dəfə də olsun onlar-in üzündə, bizim naz-nemet içinde yaşamağımıza həsəd nişanəsi hiss ələmirdim. Elə bil, onlar heç bu bareda düşünmürdülər də. Bu da onlarla rəftarında məni ürekldirirdi, görünür, bu ona görə idi ki, mən onlarla öz aramızda mənəvi bir sədd duymurdum. Onların lap kiçiyi olan Kazım məndən üç-dörd yaş böyük olduğundan hərdən mənimlə oynayırdı, qarız qabığından mənə araba qayırırdı, mən də heç bir zaman ona yekexanalıq satmirdim. Onların həyatı mənə öz həyatımızdan şirin görünürdü.

İman kişi də öz aləmində idi, hər gün qonşulara su verəndən sonra Ayı Temirin çörəkxanasından yumurtalı, xəşxaşlı bir təndir çörəyi alıb gələrdi evinə. Ya qonşuların, ya bizim verdiyimiz payı yeyəndən sonra vərəqləri cırıq-cırıq olub saralımış kitabını balaca pəncərədən düşən zeif işığa tutub başlayardı mütlaliyə:

«Quranın quran olsun... Yer oğlu qıy vurdur, çıxdı göye... Gülbəs qara toyuqlara cadu eləyib...»

Bacım Mahtab yena də tez-tez anamın gözündən oğurlanıb qaçırdı iman kişisinin yanına. İman kişi də onu dizinin üstündə oturdub:

— Papılı balam, ye! — deyə saxsı çanağındaki xörəkden ona da yedirdirdi.

### EVİMİZDƏKİ GECƏ MƏCLİSLƏRİ

«Hürriyətlik» davam edirdi. Lap şəhərin ortasında, günün-günor-ta çağında soyğunlar olurdu. Sayılan adamların heresinin başında bir dəstə atlı-tüfəngli adam herlenirdi.

Sonra Bayram babamgil de gəldi şəhərə. Anamla mən getdik onlara. Gördük Bayram babam əsəbi halda otaqda var-gel edir, Fatma nənəm də bayırda taxtın üstündə oturub dərd içinde papiroş çekir. Məlum oldu ki, Nuru dayım yaylaqdan gələn kimi evlerində olan xalı-ge-bəni, bütün qiymətli şeylərin hamisini satib-sovub, özü də harasa eki-lib gedib.

Bayram babam heç bir söz deməyib, hey əsəbi halda var-gel ele-yirdi. Nuru dayının belə şuluq çıxmasının təqsirini anam yene də Fatma nənəmdə görürdü.

— Sən, — deyirdi, — onun bütün hərəkətlərini kişidən gizleyirdin, kişinin göndərdiyi puldan eləvə, hər ay sən də Şuşaya ona xəlvətce pul göndərirdin, o da Şuşanın həllə-huşalarına qoşulub gününü cyzen ümumxanalarda, klublarda keçirirdi...

Anam bu cür danlıdıqca, Fatma nənəm də müştüyü elində tüstüle-nə-tüstülene, vaxtile igidi-ləri yoldan eləyen ala gözlərile key kimi ta-maşa eləyirdi, üzündə heç bir ifade hiss olunmurdur.

Atamgil nə qədər soraqlaşsalar da, dayımı «gördüm» deyən olma-di. Bayram babam atamgilə acıqlanırdı ki, axtarmasınlar dayımı.

Fatma nənəmsə bù əhvalatdan sonra hər gün namaz qılıb gece-gündüzə ogluna dua eləyirdi, şəhərdəki seyidləre nezir verirdi.

Atam böyük həvəslə öz ticarət işlərinə başlamışdı, Hadrudta yaşıyan böyük keşis köcüb getdiyi üçün onun xarıcdən getirilmiş qiymətli mebellərini, çoxlu gümüş-qızıl qablarını satın alıb, otaqların hamisini Avropa qaydasında döşətdirirdi. Bizim tərəflərde olan qaçaqların, dəstələrə gəzən dərəbəylərin hamisi Bayram babamı tanıldıqları üçün atama toxunmurdular. Ona göre de, atam öz tacir dostları olan Ədil bəy-lə, Nərimanla serbestcə Arazı keçib, İrandakı həmkarları ilə ticarət edirdi. Bizim yerdən ipək aparıb, oradan cürbecür parça-filan getirirdi-lər. Bizim şəhərdə yaşayan malakanlardan bəziləri ölkədəki qarmaqa-rışlıqla görə köcüb gedirdilər. Atam onlardan birinin neçə otaqdan ibarət firuzə rəngli kürsülü evini də böyük bağı ilə birlikdə satın aldı... Tikinti və kənd təsərrüfatı mallarından ibarət mağazasını böyüdüb, ya-

nına bir parça dükəni da eləvə edərək, Rüstəm adlı bir oğlunu satıcı tə-yin etdi.

Son günlərdə bizim böyük zahimizə gecələr şəhərin hörməti adamlarından tez-tez qonaqlar gelirdi. Bayram babam, mahal qazisi Mirzəli, qəssab Məşədi Qurban da onların arasında olurdu. Mən onla-rın Bakıda qurulan təzə müsavat adlı hökumət barədəki söhbətlərini eşidirdim. Bayram babam izah ejirdi ki, nə üçün bu təzə hökumət adını müsavat qoyub?

— Ona gőrə ki, — dedi, — bu hökumət isteyir bərabərlik olsun. Hö-kumətin seçilməsində, işində hamı bərabər hüquqda iştirak eləsin, özü də bù hökumət müstəqil olsun. Azərbaycan ayrı bir hökumətə tabe olmasın.

Həmin məclislərdə atamın dostu, məşhur dəyirman ustası Mahmud da iştirak ejirdi. O, şübhə ilə dedi:

— Yəni, siz inanırsınız ki, divan-dərədə, məsələn, Cavad ağa ilə dəmirçi Musanın hörməti bir olsun?

— Niye inanmaq olmaz? — deyə qəssab Məşədi Qurban ötkəm cavab verdi, — Cavad ağa göydən-zaddan düşməyib ki?

Usta Mahmud dedi:

— Dündü, Məşədi Qurban, bizim nə varımız Cavad ağanıñından əskikdi, ne də cəməat arasındakı hörmətimiz. Amma divan-dərədə ye-ne görəcəksen bəyleri keçirdilər yuxarı başa, rəyyət də qaldı rəyyət-lijinde...

Babam etiraz elədi;

— Belkə evvəller heyle oldu, çünki böyük dəyişiklikləri birdən elemek çətindir. Amma vaxta ki, bu firqənin məramı bərabərlikdir, de-mek gerekdi evvel-axır bəla olsun.

Qazi Mirzəli də qırmızı təbulkulu ağacından qayrılmış müştüyünə dalbadal papiroş qoyub deyirdi:

— Peyğəmbər özü də bərabərlik tərəfdarı id. Həzərət Əlinin bir anıq devesindən başqa heç nəyi yox id.

Atam da eləvə elədi ki:

— Peyğəmbər ticarəti halal sənət hesab elədiyi üçün özü də ticarətə məşğul olurdu.

Böyük sövdəger Məşədi Qara da inamla təsdiq elədi ki:

— Beyliyin bayatısı çağrılıb... Gelecek ticarətindir!

Bizde olan məclislərdə əsl bəyler iştirak elemirdilər. Lakin mən anamda onlara qarşı böyük bir maraq hiss edirdim. Anam şəhər pristavı İsmayıllı bəyin arvadı Zəhra xanımla, Cavad ağanın qızı Bikə xanımla, hamamçı Məşədi Hebibin qızı Mehribən xanımla dost idi. Bunların hərəsi bir cür gözəl idi. Özləri də tez-tez bize qonaq gəlirdilər. Anam

da tez-tez onlara qonaq gedirdi və çox vaxt məni de özü ilə aparırdı. Beylərin ev-eşikləri heç də bizimkindən artıq zinətli deyildi, qonaqlıqları da bizimkindən yaxşı olmurdı. Amma, bununla bərabər, bəyler və onların xanımları da, uşaqları da tacirlərə, adı peşə sahiblərə qarşı özlərini çox yekəxana aparırdılar. Onların menimlə yaşlı uşaqları bir-birine «bəy» deyirdi. Buna görə də, mən onlara oynamırdım. Məsələn, bizim alt evimizdə yaşayan kasib Keklik xalanın oğlu Kazimla və ya qonşumuz çörəkçi Ayi Temirin qardaşı oğlu Əyyubla oynamaq mənə daha çox xoş gəldi, nəinki Cavad ağanın oğlu Davudla oynamaq. Anam da bunun üstündə məni danlayıb deyirdi:

— Zor deyil ki, çəkir atası tərəfə. Nənəsi Xəlsənin ayaqları ömründə tuflı üzü görməyib. Əmisi Qubadin da ayağından çarıq çıxmır.

Anam bilmirdi ki, bəy uşaqlarının yekəxana hərəketləri mənim iz-zəti-nəfsimə toxunur.

#### MÜSAVAT HÖKUMƏTİ VƏ NƏCƏF BƏYİN ÇOMAĞI

Bir gün atam bazarдан həyəcanla gəlib dedi:

— Təzə hökumət qurulub, adına da «müsavat hökuməti» deyirlər. Anam soruşdu:

— Nə deməkdi müsavat hökuməti?

Atam dedi:

— Yəni, bu hökumətdə hamı bərabər hüquqda olacaq.

Anam soruşdu:

— Nə cür yəni bərabər hüquqda?

Atam gülümsədi:

— Daha bəyləri yuxarı başa keçirməyecəklər. Reiyyət necə, onlar da heylə.

Anam kəskin istehza ilə soruşdu:

— Deməli, cindirindən cin ürkən keçəl Şirinlə İbrahim bəyə hökumətdə fərq qoyulmayacaq?

Atam eyni məmənnün ifadə ilə dedi:

— Yox.

Mən həyəcanla soruşdum:

— Daha bəy uşaqlarına «bəy» deməyecəklər?

Atam mənə qəribə bir maraqla baxıb dedi:

— Bəy desələr də, daha əvvəlki forsları olmayıacaq.

Ancaq açıq hiss edirdim ki, «müsavat hökuməti»nin qurulması xəberini, hamının bərabər hüquqda olacağı xəberini anam şadlıqla qarşı-

lamır, nəye isə şübhə edir, ancaq bu narazılığının səbəbi heç özünə də məlum deyil.

Sonra Bayram babam Gence gubernatorunun yanına çağırıldılar. O vaxt bizim yerler Gence mahalına daxil imiş.

Bayram babam bir neçə gündən sonra gelib xəbər verdi ki, yeni hökumət onu bizim Qarabulaq qəzasının «N» nahiyyesine pristav təyin etmişdir.

Qubernator babama deyib ki: «Biz, sizi daha böyük vəzifə üçün nezərə tutmuşuq. Güney Güzdekdeki qanlılığın qabağını siz ala bilərsiniz. Araz qırığında hörmətiniz çıxdur. Ona görə də, hələlik gedin oranı düzəldən.

Özü de Bayram babamın pristav təyin edildiyi nahiyyə, mahalda ən böyük nahiyyə hesab olunurdu. Başqa nahiyyələrdə olan dələdüz kəndlər də həmin nahiyyəyə əlavə olunmuşdu. Babama ixtiyar verilmişdi ki, strajniklərini özü seçib qəbul eletsin.

Babam da Qızılbaşoğlu Alıdan başqa öz elatından bir neçə qoçaq oğlan seçib, özünə strajnik götürdü.

Sonra Fatma nənəmə babam getdilər Güney Güzdəyə. Nahiyənin mərkəzi əslinde Güney Güzdək deyildi, ancaq Bayram babam hələlik orda oturmağı qərara almışdı. Yəqin bunun da səbəbi o kənddə düşmənciliyi yatrıtmış idi. Kişi gecə-gündüz onların içinde olmaq isteyirdi.

Nikolay taxtdan yixıldan sonrakı «hürriyətlik»də köçüb gedən dövletli malakan, sarısaqqal Vasilinin şəhərin mərkəzində olan böyük evini kənd mülkədarı Necəf bəy almışdı. Bu, uca, yoğun, enlikürək, qarabıqlı bir kişi idi. Özünün de zoğal ağacından başı dəmir toppuzlu qırmızı bir çomağı var idi. Camaat arasında «Necəf bəyin çomağı» məşhur idi. Hətta, bu çomağın haqqında cürbəcür nağıllar da düzəltməye başlamışdilar. Bakıda qoçu Necəfqulunun keçisi necə ərköyün idise, Qarabulaqda da Necəf bəyin çomağı heylə ərköyün idi. Bəy şəhərə gəzməyə çıxanda çomağını hansı dükana qoysayıd, o dükənən sahibi toxunulmaz hesab olunurdu. Necəf bəy hökumətsizlik zamanı şəhərin bir neçə təzə ağasından biri idi. Bu ağalardan hər birinin dalında bütöv bir elatın dəliqanlı atılıları dayanırdı. Yəni, onlardan hər biri bir ağa idi. Müsavat hökuməti qurulandan sonra da bu cür ağalar qətiyyən ipə-sapa yatırdılar. Deyesən, müsavat hökuməti də heç bununla məraqlanmındı. Atamgil danışındılar ki, Necəf bəy malakandan aldığı evin eyvanında var-gəl edərək, acıqlı-acıqlı deyrmiş: «Ə, bu na Azərbaycandı? Sen ölüsen ona bir çomaq vuraram, darmadagın olar».

Belə görünür ki, qırmızıçomaq Necəf bəy «Azərbaycanın», «Azərbaycan hökuməti»nin nə demək olduğunu heç bilmirmiş. Əla-

həzrət çar hökumətinin siyaseti neticəsində, demək olar ki, «Azerbaijan» sözü heç işlənmirmiş. Əlahəzrət çar üsuli-idaresi tərəfindən edilmiş inzibati bölgü əsasında Azərbaycan ölkəsi mahallarının adı ilə adlanmış. «Gəncə quberniyası», «Qazax», «Şəmkir quberniyası»... Ona görə de, Nəcəf bəy kimi bisavad, qırmızıçəməq sahiblər öz vətənlərinin adını belə, unutmuşdular.

Atamgilin səhbətlərindən onu da hiss edirdim ki, bu yeni hökumət atamda ve onun məclisində iştirak eləyenlərdə, nəse, yeni bir ehvaliyyə doğurmuşdur. Birinci dəfə olaraq mən onların səhbətlərindən tez-tez «milli azadlıq», «milli Azərbaycan hökuməti» kimi ifadələr eşidirdim. Mən birinci dəfə olaraq atamın dilindən «vətən» sözü eşidirdim. Mənə elə gelirdi ki, bu söz indiyə qədər haradasa unudulub qalmışdı və yalnız indi çıxırı meydana, mənim anam indi, yalnız indi bu sözün mənasını başa düşürdü. Mən sonralar, ağlım bir şey kəsen vaxtlarda təkrar-təkrar bu xatirələrə qayıdırımdı, başa düşürdüm ki, xərici istilərlərin hakimiyyəti: ölkənin ayri-ayrı xanlıqlara parçalanması, xüsusən Arazın o təyində İran şahlarının, bu təyində isə, qarizmin qeddar siyaseti neticəsində mənim həmvətənlərim, hətta, öz vətənlərinin adını, hansı millətə mənşub olduqlarını belə, unutmuşlar. Təsadüfi deyildi ki, o zaman hər hanşı bir kəndlidən soruşsayıdlar: hansı milətdən? Cavab verərdi ki: «müsəlmanam».

Müsavat hökuməti qurulandan sonra uşaqlardan dəstələr düzəldib, onlara milli mahnılar öyrədirildi. Mən böyük bir maraqla həmin dəstələrde iştirak edirdim. Yaşça bizdən böyük oğlanlardan bize başçılar təyin edildilər və biz onların köməyi ilə əsgər kimi sıraya düzülüb, adımlaya-addımlaya mahni oxumağı öyrənirdik. Lakin mən uşaq da olsam, gördüm ki, bizim dəstələrde bəy uşaqları daha hörmətli, daha əziz tutulur. Mənim kimilər isə, atamız ne qəder varlı olsa da, yene reyyət hesab olunurdu. Bu da mənim izzəti-nefsimə toxunurdu. Mən bəy uşaqlarının lovğalıqlarını hiss edirdim və üreyimde onlara kin bəleyirdim. Demək, müsavat hökumətində də onlar əziz-xelef idilər.

#### BAYRAM BABAMA GÜLLƏ ATILMASI VƏ QOCA QAÇAQ

Atamın ticarət işləri də gündən-güne tərəqqi etməkdəydi. O, mal getirmək və ya mal aparmaq üçün tez-tez Bakıya gedib-gəlirdi. Həmin bu dövrde anamın malyariyası yene də başlamışdı. Her gün bərk titrədib-qızdırıldı. Vurulan iynələrin yerləri də çirk elemişdi. Həmin yaralar sağalandan sonra doktor Quliyev məsləhət gördü ki, anam

bir-iki ay kənde gedib havasını deyişsin. Bizim kənd də havası, suyu yaxşı olan, yaylaqsayaq bir yer idi.

Ona görə də, anam, mən, bacım Mahtab, bir də qulluqçumuz Zin-yet faytona eyleşib getdiq Güney Güzdeye.

Bayram babamgil yene də bizim kənddəki evde qalırdılar. Babam idaresi isə, Nikolay vaxtında tikilmiş, üstü qırmızı dəmirli «dəftərxana»da (camaat binanı belə adlandırdı) yerleşmişdi.

Əlbette, mən yenə hiss edirdim ki, Veli uşağından olan əmim arvadı bizim gelişimizden və babamgilin də onların binasında olmasından heç də xoşal deyil. Ancaq şübhəsiz ki, o, bunu üzə vurmağa cəsarət ələmirdi. Anam da hemişə qulluqçumuz Zinyete bərk-bərk tapşırıdı ki, servaxt olsun, əmim arvadı suyun, bışmişin içine zehər atar.

Babam işe çox keşkin başlamışdı, bütün ağsaqqalların dilindən kəz alımıdı ki, her kəs öz tayfasına cavabdeh olsun, lakin ədavət, kin o qədər şiddetli idi ki, adamların orada-burada gizlənib, bir-birilərini vurub-doğramalarının qabağını almaq mümkün olmurdı. Babamın ad-sənəna baxmayaraq, strajnikleri əsaslı bir iş görə bilmirdilər.

Sonra bir gecə qeribə hadise oldu. Bayram babam kəndin sayılan, saytal adamlarından hesab olunan yüz əlli-yüz altmış kilo, bəlkə də, bundan artıq, ağırlığı olan Hacıoğlu Alməmmədə qonaq otağında, stol etrafında eyleşib səhbət edirdi. Ortada otuzluq neft çirağı yanındı, mən də xalının üstündə oturub onların səhbətinə qulaq asa-asə oynayırdım. Birdən yaxında gülə səsi gurladı və eyni anda da çirağın şüəssi çilikanıb yerə töküldü, babam cəld qalxıb açıq qapının qabağından geri çəkildi, Fatma nənəm, anam o biri otaqdan hövlnək gəldilər.

Bayram babam sakit səsə dedi:

— Yaxşı, səs-küy salmayın, çirağı yandırın.

Anam stolu daldaya çəkərək tezə şüşə getirib çirağı yandırandan sonra Hacıoğlu Alməmməd babama dedi:

— Çiraq düz sənin qabağında idi, demək, açıq qapıdan düz səni nişan ahb atıblar.

Babam papiros yandıraraq kişinin sözünü təsdiq elədi:

— Elədir.

Alməmməd dedi:

— Veli uşağının işidir.

Fatma nənəm qəzəble eləvə etdi:

— O gödək ilanın hiyəsidi!

Mən bilirdim ki, Fatma nənəm «gödək ilan» dedikdə, mamamın əri Əbdülezzizi nezərdə tutur.

Bayram babam dinmədi.

Alməmməd, babama dedi:

— Arvadın sözünü qəribliyə salma.

Bu zaman iribigili uryadnikle strajniklər tələsik geldiler.

Uryadnik əlini gözünün üstüne qoyub dedi:

— Cənab pristav, kədindən arasını gezib nezareṭ edirdik. Gülle səsi eşidib yüyürdü.

Hacıoğlu Almemmed uryadnikdən soruşdu:

— Damin üstündən düşüb qaçan adam görmədiniz ki?

Uryadnik cavab verdi:

— Ora baxmaq ağlımızla gəlmeyib.

Atamgilin həmin böyük daş evlərindən savayı həyətde çox qədim-dən qalmış və indi də içində barama becərilən bir damları var idi, belə damların üstü gümbəz kimi yumru olurdu.

Almemmed dedi:

— Gulləni damın üstündən atıblar. Damın üstündən baxanda açıq qapıdan otığın içi aydın görünür.

... Bu əhvalatdan iki gün sonra Qaçaq Xanmurad bütün dəstəsilə Bayram babamı qonaq gəldi. Qoyun kəsildi. Böyük artırmaya salınmış xalının üstündə oturub yeyib-içdilər.

Conra anam, Qaçaq Xanmuraddan soruşdu:

— Niye daha üzə çıxmırsan?

Qaçaq Xanmurad da gülümseyib zarafatıyanı dedi:

— Ay Yaqut bacı, qartal dağda-daşda hərlənməyə adət eləyib. Onu gətirib əhliləşdirmək uzun işdir.

Əger, bir ayrı adam özünü, mənim ən çox sevdiyim igid qartala bənzətsəydi, bu, mənə lovgalıq kimi görünərdi, amma Qaçaq Xanmuradın belə deməsi, ele bil ki, mənim xəyalımı çəkib qartallar oylığı olan yuxarı Qızılboğaz, Salvartı dağlarına apardı və sanki Qaçaq Xanmurad da hemin alapaşa ürgənin üstündə o dağlara qalxıb çən-duman içində yox oldu.

Vəli uşağından olan adamlar uzaqda dayanıb, Əfəndi uşağı ilə qohum olan pristavla qaçaqların bu yaxınlığına kinli-kinli tamaşa eləyidilər.

... Qaçaq Xanmuradın dəstəsi getməmişdi ki, Qaçaq Məşədi Təhməzin dəstəsi geldi. Bu, uzunsaqqallı, ortaböylü bir qoca idi. Saqqalı, bigi, yəqin ki, xınadan qırmızı idi. Başı azca əsirdi, diaqonal çuxasının altından iki patrondaş bağlamışdı. Amma tüfəngini atlularından biri götürmüştü. Ayaqlarında qıسابəgzəl çəkmə, başında iri tüklü papaq vardı. O gələn kimi Qaçaq Xanmurad və yoldaşları ayağa durdular, yalnız kişi keçib döşəkçənin üstündə əyleşəndən sonra oturdular. Bayram babam evdə olmadığı üçün Fatma nənəm gelib ehtiramla dedi:

— Xoş gəlmisinən, Məşədi Təhməz.

Kişi de təmkinlə cavab verdi:

— Xoş günün olsun, Fatma xanım.

Sonra Bayram babam geldi. O içəri girəndə Məşədi Təhməz ayağa durmaq istədi, babam cəld iştiriləyib, ciyinlərindən yapışaraq onu qalxmağa qoymayıb, hörmətən dedi:

— Məşədi Təhməz, xoş gəlmisen.

Qoca qaçaq başını xəfifcə tərpədib dinmədi. Bayram babam həmisi stulda oturardı. Amma bu dəfə yəqin ki, qoca qaçaqə hörmət əlaməti olaraq onun yanında, döşəkçənin üstündə əyləşdi. Qaçaq Məşədi Təhməzin haqqında çox eșitmədi. Kürdəbalılar onu «xoşbəxt qaçaq» adlandırdılar, çünki əlli ilə yaxın idi ki, qaçaqlıq edirdi, nağıllara çevrilən atışmalarda, vuruşmalarda olmuşdu, neçə dəfə gülle dəymişdi, amma hamisindən da sağ-salamat qurtarmışdı. İki oğlu da özü ilə qaçaqlıq edirdi.

Babam qonaq yanında dayanmağıma acıqlanmadığı üçün pəncərəyə söykənib qoca qaçaqə tamaşa edirdim. Onun bu yaşda necə at çapğıına, başı eše-eše necə gülle atlığına təəccüb edirdim. Onun ığidlikləri haqqında eşitidlərim indi məni heyvətə salırdı. Ele bil ki, belində qoşa patrondaş olan uzunsaqqallı, başı əsən bu qoca təəccübü bir əfsanədən çıxıb zahir olmuşdu. Mən, cavan Qaçaq Xanmuradın da, hökumət adamı olan babamın da ona necə ehtiram etdiklərini gördürüm. O, qabağındakı çaydan elə qaynar-qaynar götürüb bir qurtum alaraq:

— Bayram, — dedi (mən birinci dəfə olaraq babama «Bayram bəy» deyil, «Bayram» deye müraciət edildiyini eşidirdim) —, sən bizi üzə çıxmaga çağırırsan, yəni, bu təzə hökumətdən əqlin bir şey kəsir?

— Ne barede, Məşədi? — deye babam soruşdu.

Qoca qaçaq dedi:

— Yəni, bu axıracan duruş gətirib dayana biləcək?

Bayram babam bir qədər fikirleşib dedi:

— Əger, xaric kömək eləsə, duruş getirər.

Qoca qaçaq çayını arxayın içib, stəkanı nəlbəkiyə qoyaraq soruşdu:

— Axı, bu təzə hökumətin məramı nədi?

Babam bu sualı gözleymiş kimi dərhal cavab verdi:

— Beraberlik!

— Nə cür beraberlik?

— Yeni dövlətinin də, kasibin də, bəyin də, raiyyətin də hüquqı beraber olacaq.

Qaçaq Xanmurad qızığın şəkildə dedi:

— Ay dayı (o, babama «dayı» deyirdi), yenə də bəy bəydi, raiyyət də reiyyət.

Qaçaq Xanmuradin bu sözleri məndə qəribe bir ruh düşgünlüyü yaradırdı. Doğrudanmı, bəy uşaqları yene de əvvəlki iddialarında ola-caqlar?

Sonralar mən o günləri xatırlayanda başa düşdüm ki, Qaçaq Xanmurad haqlı imiş. Məsələ onda idi ki, müsavat hökumətinin beraberlik ideyası eslinde mücerred bir şey imiş və onun real fealiyyətində bu «beraberlik» hiss olunmurmış. Onlar zəhmətkeş xalqın gözülaçıq, qabaqcıl adamlarını dövlət işlərinə nəinki cəlb etməmiş, hətta, bu bər-de heç düşünməmişlər. Müsavat partiyasının üzvü olan mülkedarların heç biri öz mülkündən el çəkməmişdi. Əksinə, Qaçaq Xanmurad de-yen kimi, bəylər yene de öz bəyliliklərində qalıb, adı camaata yuxarı-dan aşağı baxırdılar. «Müsavat», «beraberlik» sözleri kağız üzərində qalmışdı.

Qoca qaçaq soruşdu:

— Yaxşı, onda, bununla Rusiyada qurulan tezə hökumətin ne fer-qi var? Deyir, onların da meramı beraberlikdir.

Bayram babam dedi:

— Rusiyada qurulan bolşevik hökumətinin meramnaməsi bəylərin, dövlətlilərin qeti ziddinədir.

Qoca qaçaq qəribe bir gümrähliqlə soruşdu:

— Bəs, onda bu necə beraberlik oldu?

Babam dedi:

— Onlar beraberliyi ancaq yoxsul kendililərlə fəhlələrin birliyində görürələr.

Qoca qaçaq soruşdu:

— Bəs, dövlətlilər, tacirlər, bəylər ne olsun?

Babam dedi:

— O quruluşda dövləti, bəy, ağa olmamalıdır.

Qaçaq Xanmurad babama dedi:

— Dayı, canınçın o eəl eśl menim kimilərinin hökumətidir. Bizi düzlərə salan bəylər, ağalar olmayıb!?

Məşədi Təhməz dinmedi. Babam dedi:

— Məsləhətdir ki, siz daha qaçaqlığı yerə qoyasınız.

Uzun bir sükut keçdi. Nehayət, Məşədi Təhməz soruşdu:

— Yaxşı, bəs, Arazın o tayındakıların işi necə olacaq?

Babam dedi:

— Hələlik, o baredə bir söz demək olmaz, Məşədi! Ancaq, eger, biz bu yeni hökumətimizi möhkəmləndirib saxlaya bilsek, belkə gele-cəkdə ele bir vəziyyət yarandı ki, birleşə bildik.

Mən, Fatma nənəmdən eşitmədim ki, Qaçaq Məşədi Təhməzin arvadı otaylı qızıdır, yəni, Cənubi Azərbaycandandır. Ümumiyyətlə,

Araz boyunda yaşayan Şimali azərbaycanlılarının çoxu o taydakı azər-baycanlılar qohum-qardaş idi.

Yene de araya uzun süren sükut çökdü. Qoca qaçaq təmkinlə de-di:

— Bayram, sən daş qoyan yerə biz baş qoynarıq. Ancaq izin ver, bir az gözləyək. Sular durulsun, görək dünya nə cür olur...

Bu sözleri deyəndə, mən, qoca qaçağın gözlərində bir parıltı gör-düm. Babam daha bir söz demədi.

Yeyib-içəndən sonra Qaçaq Xanmurad ilə yoldaşları artırmanın baş terəfəne gelərkən gözel Aynanın vurulduğu yerdə nişana qoydurub atmağa başladılar. Mən böyük bir təccübələr gördüm ki, Qaçaq Xanmu-radın atılıarı arasında ondan da sərrast atanlar var və Qaçaq Xanmurad bundan heç de pərt olmur. Mən elə güman edirdim ki, dünyada Qaçaq Xanmuraddan yaxşı gülle atan olmaz.

Bayram babamla Qaçaq Məşədi Təhməz evdən çıxıb gəldilər. Qo-ca qaçaq nişanaya baxıb, öz adamlarından birinə dedi:

— Menim tūfengimi getir.

Men lap ireli yeriyerək gözümü dikmişdim onun üzünə. O, ayaq üstündə tūfengi üzünü götürüb, başı və elləri əsa-əsa atdı. Birinci nişana göye sovruldu. Tūfengin gilizlərini çıxarıb, yenə də atdı. İkinci nişana da göye qalxdı. Sonra tūfengi yanında dayanmış cavan qaçağa vermək isteyəndə, Qaçaq Xanmurad zarafatıyan dedi:

— Ərənələr üçəcən deyib, emi!

Qoca qaçaq tūfengi təkrar üzünə götürüb atdı və üçüncü nişanani vurandan sonra Qaçaq Xanmurada təref dönüb dedi:

— Təhməzin başı əssə də, gözləri hələ işqlidir.

Qaçaq Xanmurad dedi:

— Əmi, Allah sənə bundan sonra da yüz il ömür versin, yüzündə də beleşə atanın!

Kişi gözlerini göye tikərək, salavat çevirirmiş kimi, əlini üzünə çəkib, qəribe bir inamlı səsləndi:

— Amin!

Sonra Qaçaq Xanmurad aşağıda qaçaqların toplaşib nişana atması-na tamaşa eləyen adamlar eşitsin deyə bərkdən dedi:

— Əshi, Bayram dayı, deyirlər Güney güzdəklilər gecə qaranlıqda gizlənib sənə gülle atıblar. Izin ver, biz də aşkarla onlarla haqq-hesab çəkək.

Bayram babam da bərkdən dedi:

— Ele şey olmaz, gülle atan bir qəletdi eləyib.

Qaçaq Xanmurad dedi:

— Dayı, vallah, bir də heyłə şey eşitsək, heç sənin xəbərin olma-

dan gəlib gülla atan tayfanın «məmə» deyəndən «pəpə» yeyəne – həminin gülledən keçirəcəyik!

Atamgil əbəs yərə mənə «əllamə» demirdilər, mən çox balaca olsam da, hiss edirdim ki, müsavat hökumətinin pristavı olan Bayram babam öz strajniklərindən, öz hökumətindən daha çox qacaq dostlarının gücünə arxalanır. Öz yaxın adamları olan Əhmədəliya, Hacıya, Qızılbaşoğlu Aliya arxalanır, onlara ürek qızdırır. Babama gülle atıldan sonra onlar gecə sahərə qədər növbə ilə keşik çəkdilər. Sonra Bayram babam bundan xəbər tutub qadağan elədi.

Sonra qacaqlar atlanıb getdilər. Onların babama gülle atıldan sonra bu cür dəstə ilə gəlib-getmələri, görünür, yeni hökumətin bir nümayəndəsi olan babamın mövqeyini bütün rayonda möhkəmləndirdi, babam əmr verdi ki, kənddə gecə bütün evlərdə çıraqlar yansın. Onu da bildirdi ki, bütün evlər nəzarət altında olacaq. Qaralıq düşəndə Güney Gündəyin bütün evlərində dalbadal çıraqlar yandı. Lakin Bayram babamın strajnikləri xəbər gətirdilər ki, dörd evdə çıraq yandırmaqdan boyun qaçırlılar. Babam da əmr etdi ki, əgər, çıraq yandırmasalar, ev sahiblərini gətirib dama salsınlar. Bundan sonra onların da çıraqı yandı.

... Bunların hamisi mənim üçün anlaşılmaz əhvalatlar idi. Mən işi-ği sevirdim. Parlaq günəş işığı məndə sevinc doğururdu. On beş gün-lük qaranlıqdan sonra təzə çıxan oraq şəkilli Ay da məndə sevinc doğurdu. Dağları, çölləri süd kimi aydınlıq eləyen on beş gün-lük Ay mənə xoş mürkü gətirirdi. Şəhərdəki evimizin zalında yanan böyük qaz çıraqı məni fərəhliyirdi. Amma indi Güney güzdəklilər çıraq yandırmaça cürət etmirdilər. Çünkü hər öz düşməninin bu işi qandan istifadə edərək qaranlıqda gülə atıb onu öldürəcəyindən qorxurdur. İndi babamgilin yandırıldığı otuzluq lampanın işığı məni də qorxudurdu, çünkü mən babamı çox isteyirdim...

#### GÜNEY GÜZDƏKDƏ NƏLƏR DÜŞÜNÜRDÜM...

Mən ürəyimin dərinliklərində Qaçaq Xanmurad kimi bir qəhrəman olmayı arzulayırdım. Gecələr yerime girəndən sonra da bu barədə uzun xəyallara dalırdım. Özümü, neçə atlı-tüfəngli adamı təkbaşına qoyun sürüsünün içində çıxmaga məcbur eləyen Qaçaq Xanmurad kimi bir igid təsəvvür edirdim. Lakin, Qaçaq Xanmuradın bu dəfə ana-ma danışdıgi bir əhvalat mənim bu şirin xəyallarımı alt-üst elədi. Qaçaq Xanmurad o tayda (yəni, Arazın o tayında) bir düşmənidən necə qisas aldığına nağıl edirdi. O, nəşə ilə danışdı ki, çıskınlı, qaranlıq

bir gecədə öz dəstəsilə qəfildən həmin düşmənin alaçığını mühasi-raya alaraq, uşaqtan böyüye hamını necə güllebaran eləyib qırıblar...

Anam həssas qadın idi. Kiçik bir sarsıntı onun benzinini dərhal soldurdu. İndi bu əhvalatı eşidəndə də rəngi ağardı və o, həyəcanla soruşdu:

– Yaziq arvad-uşağın ne təqsiri vardi?

Qaçaq Xanmurad eyni nəşə ilə dedi:

– Düşmən düşməndi, kimdi arvad-uşaqa baxan?!

Amma bu söhbətdən qabaq mən xəyala dalırdım ki, əgər, Qaçaq Xanmurad kimi bir igid olsam, yeddi gün, yeddi gecə at sürərk gedib əg divi necə öldürərəm və onun oğurlayıb apardığı gözəl qızı necə xilas edib, anasının yanına qaytararam və anası da sevincində ağlayaraq mənə «sağ ol» deyər...

Qaçaq Xanmuradın o dəhşətli əhvalatı və o əhvalatı danişarkən gözel, solğun üzündə duyduğum nəşə, məndə anlaşılmaz qüssə doğrudu, birdən-birə mən özümü, ne isə, qiymətlə bir şey itirmiş kimi hiss elədim. Nurani saqqallı, başı əsen və əlli ildən artıq qacaqlıq eləmiş Qaçaq Meşədi Tahmezin nişana atlığı zaman balaca gözlərində gör-düyüm parlıtı məndə indi qeribə bir vahimə doğurdu. Mənə elə gəldi ki, qefil öz ovunun üzərinə tullanıb, onu bir anda parçalayan pələngin də gözlərində yəqin bele vəhşi parlıtı olur. Mən tərəkəmə qohumla-rımdan eşitmışdım ki, yırtıcı heyvanlardan ən xaini canavardır. Ancaq nə üçünsə, qoca qaçağın gözündəki parlıtı mənə canavarı deyil, məhz pələngi xatırladırı. Artıq Qaçaq Xanmurad mənim xilaskar qəhrəma-nım ola bilmirdi. Yəni, mən, daha onu o cür təsəvvür eləyə bilmirdim və buna görə də məyus olurdum. Mən belə anlarda özümü yalqız və köməksiz hiss edirdim. Sonralar Qaçaq Xanmuradın babamgilə gəliş, yoldaşları ilə eyvandan nişana atmaları daha məni əvvəlki kimi fəreh-ləndirmirdi.

Qırx adamı bir-birinə qırğıran gödək Nisə isə hər dəfə qabağıma çıxanda mən Fatma nənəmin nağıllarında eşitdiyim ana divi xatırlayırdım. Bu arvadın ana div kimi sarı balta dişləri, buynuzu yox idi. Bu arvad ana div kimi nəhəng deyildi və onun kimi dəhşətli dərəcədə ey-bəcər görünürmərdi. Bu arvad insan idi, özü də mənim hər gün gördü-yüm Xelse nənəm kimi, başqa qarlılar kimi insan idi. Demək, bu ana div insan cildinə girdiyi üçün də bütün evlərə asanlıqla yol tapıb, uşaqları anasız, anaları uşaqsız qoya bilərdi. Kim bilir, belke əmim oğlu Bəhlulun anasına cadu eləyib sill azarına salan ele həmin bu Nisə qarı imiş... Axi, deyirlər, gödək Nisə Vəli uşağından olan Əbdülezzizin böyük bacısıdır. Beli əyri, boynu qısa, başı ciyin-

lərinin arasına girmiş və deyilənə görə, son derecə hıyleger bir adam olan Əbdüləzizin özü də, məger, insan cildinə girmiş div deyilmi?!

Analığı əmim oğlu Bəhlul gün vermirdi. Hey döyüb ağladırdı, Bəhlul daim ac olurdu. Mən evimizdən yağılı çörək, kişmiş aparıb vərirdim ona və onun, içinde adam yaşamayan damlarının dehilizində bu şeyləri necə acgözlükə yediyine tamaşa edirdim. Yağı çörəkden mənim zəhləm gedirdi. Çox konfet yediyim üçün şirin şey də ürəyimi vurdu. Mən fikirleşirdim ki, əger, anam ölüse, mənim də atam ayrı bir arvad alar və o da məni Bəhlulun gününə salar. Qubad əmi hər axşam tarladan, ya Qayaburnu bağlarından qayıdaraq çarığını çıxarıb, dəstəmaz alaraq iri ayaqlarını yuyub namaz qılardı. Sonra da yerdə, palazın üstünə salınmış köhnə döşəkçənin üstündə bardaşqurma əyleşərək, arvadının dinməz getirib qoyduğu qatıq-çörəyi və ya şomu dovgasını şirin-şirin yeyardı. Bir dəfə də olsun, oğlu Bəhlulun əhvalini soruşmadı, ac və ya tox olub-olmadığı ilə maraqlanmadı. Ele bil ki, o, Bəhlulun yeyib-icmiş olduğunu, tox olduğunu əmin idi. Demek, əger, anam olmasayıdı, mənim də atam bu cür edərdi.

Bu nəticələr anamın üstündə məmən yarpaq kimi əsməyime səbəb olurdu. Anamın başı ağrıyanda və ya qızdırması göləndə mən özümü olduqca bədbəxt hiss edirdim. Hətta, xəlvətə çəkilib ağlayırdım da.

Beləliklə, ögey ana dünyada mənə ən qəddərlər məxluq kimi göründü.

Mənim qapalı aləmimdə bir tutqunluq hökm sürməkdəydi. Əlbəttə, bu tutqun aləm barəsində mən heç kəsə bir söz demirdim, yəni, demək heç ağlıma da gölmirdi, çünki bu tutqunluğu yalnız mən hiss edirdim, mahiyətini, səbəblərini aydın derk eləmirdim, ele bil ki, xaricdən aldiğim tesirler bu tutqunluğu getdikcə tündləşdirirdi.

Fatma nənəm dərdini heç kəsə söyleməsə də, öz-özüne olan danışqlarından görürdüm ki, bütün fikri-zikri, kim bilir, indi haralarda olan Nuru dayımın yanındadır və öz-özü ilə olan danışığında o, daim Bayram babamı günahlandırırırdı. Evde tək olduğum zaman nənəm (nənəm meni uşaq hesab elədiyi üçün yanında öz-özüne danışmaqdən çekinmirdi.) taxtin üstündə əyleşərək gözlərini qarşısında bir nöqtəyə zilləyib müştükə papiros çəkə-çəkə hey deyirdi: «Cavanın beyni qan olar... Gərək başına ağıl qoyasan. Kişi yaylaqda qardaşının günahını tökü yaziq uşağın üstünə, ta demədi ki, tək oğlumdu...»

Fatma nənəm bu cür sözləri belə gündə yüz defə yana-yana təkrar edirdi, hər dəfə namaz qılanda oğluna dua edirdi və nənəmin oğlu sarıdan olan bu ümidsiz dərdi məndə qüsse doğururdu. Gözəl Aynanın vurulub yaşıl otlar üstüne sərilməsi, sonra onu palazın arasına qoyub aparmaları gözlərim öündən çekilmirdi. Yaylaqdakı Qaraca ile bura-

dakı əmim oğlu Bəhlul mənim xəyal aləmimin daimi iştirakçıları idilər. Biri gözümüz qabağında canlanan kimi, o biri də böyük dən çıxırı.

Bayram babam da bütün günü öz işində olurdu, başqa kəndlərə gedirdi. Mənə cələ gelirdi ki, Bayram babam dünyanın en mərhamətli adamıdır. Ancaq bir gün dehşətli bir ehvalat oldu. Yasavullar ortaboylu, cantaraq bir kişi tutub getirmişdilər. Bayram babam həyətdə onu üzü üstə yere yıldırırdı. İki yasavul bir tərəfində, ikisi də o biri tərəfinde duraraq penceyini, köynəyini yuxarı sıvirib, çilpaq belinə sallaqla döyməyə başladılar. Adamlar tamaşa edir, yasavullar sallaqlayırdılar. Kişinin beli qıpqrırmızı qızarmışdı. Nəhayət, o, davam getirməyərək qışkırdı. Yalnız bu zaman babam yasavullara əmr etdi ki:

— Dayanın!

Yasavullar onu qaldırıb yenə də qollarını arxadan bağladılar. Sonra babam oraya yığılan adamlara xitabla dedi:

— Bu adam Hacı Fərzəlinin bir erkəyini oğurlayıb kəsib. Kim oğurluq ełəsə, bunun köküna düşəcək!

Birdən qolları arxasında bağlı olan həmin döyülen kişi həyəcanla:

— A bəy, — dedi, — erkəyi keşimdən oğurlamamışam. Beş körpə uşağım, budur, iki aydr ki, pencərə dolanır. Hacı Fərzəlinin dörd-beş min qoyunu var.

— Bəs, səninki niyə yoxdu? — deyə babam açıqlandı. — Niyə uşaqlarının haqqında vaxtında fikirleşməmisen? Hacı Fərzəli o dövləti başqalarına çoban olmaqla qazanıb, amma sən günortayacan yatıb, gözü nü dikmisen onun-bunun varına, Allahın yolundan çıxıb, oğurluğa qurşanmışsan.

Heqiqətin nədə olduğunu aydınlaşdırıa bilməsəm də, babamın bu adəmi döydürməsi mənə pis təsir eledi. Mən fikirədəm ki: «əger, bu kəndlilin beş balaca uşağı acdırsa, dövlətli Hacının bir qoyununu kəsəndə dünya dağılmaz ki?..» Kişinin görkəmi məni inandırdı ki, onun körpə uşaqları acdırı! O körpə uşaqlar müxtəlif şəkillərdə gözlərim qarşısında canlanırdılar. Mən onların qapıdan içəri girən atalarına dikilmiş ac baxışlarını, ariq, solğun benizlərini gördüm və bu məni o qədər müteəssir edirdi ki, babamın onların atasına elədiyi töhmət haqqında düşüne bilmirdim, mən ancaq gözleri qapıdan içəri girən atalarının elinə dikilmiş balaca uşaqların ac üzərini gördüm və o günü mən anamın, Fatma nənəmin tekipinə baxmayaq, sehərdən axşamayaq heç ne yemədim. Mən achiğın necə murdar, xoşagelməz şey olduğunu gördüm. Mən o gecə, həmişə olduğu kimi, yatmadan əvvəl Bayram babamın yanında uzanıb onun məni güldürmək üçün elədiyi məzəli səhbətlərə, nağıllara qulaq asmadım, daha doğrusu, qulaq asa bilmədim. Mən indi də səbəbinə özümə izah eləyə bilmirəm ki, nə üçün

o günü özümü o qeder bədəbin, o qeder kederli hiss edirdim? Özü de sanki mənim kəderim qara bir bulud kimi bütün dünyanın üzerine çöküb hər şeyi pərişan etmişdi. Güney Güzdeyi bürüyen achlığın dəhşətini mən indi hiss edirdim. Gecə acların fəryadını eşidərək uzun zaman yuxuya gedə bilmirdim. Onlar bizim olduğumuz evin etrafına toplaşraq: «Ay bəy uu...» deyə tükürpədən bir səslə qışqırıldır. Onlar çörək isteyirdilər.

Mən Bayram babamgilə bir otaqda yatdığım üçün kişinin qaralıqla, yerinin içində dalbadal çekdiyi papiroşların közertisini görürdüm.

Sonra yasavulların müsayiəti ilə babamgilin qapısına bir neçə araba un gətirdilər. Anamgil deyirdilər ki, «bu unu Hacı Zeynalabdin Tağıyev göndərib».

Sonra aclar tökülbər gəldilər ve babamın əmri ilə həmin unu paylamağa başladılar. Əvvəl adamlar ele basabas, ele qışqırq salırdılar ki, az qalırkı hücum eleyib un yıqlan anbarı dağlıtsınlar. O zaman Bayram babam eyvana çıxıb bərkədən dedi:

— Camaat, ağər, belə eləsəniz, anbarın ağını möhürüldürəcəyəm! Strajniki lə də əmr verəcəyəm ki, yaxına gələnləri güllə ilə vursular!

Bütün səs-küy bir anda keçildi. Acıdan quyunun dibinə düşmüş gözələr dəhşətə kisiye zilləndi. Daha heç kəs cincirini çıxarmağa cəsərət eləmədi.

#### **YENƏ ŞƏHƏRDƏ**

Bir neçə gündən sonra babam anamgilə xəber verdi ki, onu «A» qəzasına rəis təyin eleyiblər. Ona görə də köçüb getdik şəhərə, evimiz...

Sonra Bayram babam kürkünün üstündən iki patrondaş çekdi, gödək beşatılanını doldurdu, ağac qoburlu onatılanını beline bağlayaraq məşhur kəher atına minib, Qızılbaşoğlu Alının müsayiətində «A» qəzasına yollandı. Fatma nənəm babamın ardınca su atdı. Babamı yola salmağa atıla anam da gəlmisdilər. Novruz bayramından keçməsinə baxmayaraq, çöllər hələ ki, qar idi. Anam babamın ardınca baxaraq dedi:

— Kişiye soyuq olacaq.

Atam dedi:

— Soyuq olmaz. Kəher at onu isti aparacaq, ancaq Allah elesin ki, qacaq-quldura rast gəlməsin.

Anam qayğısız cavab verdi:

— Dədəmle Qızılbaşoğlu yüz adamın qabağıdır. Qaçaq-quldur nə qəlet eleyə biler?

Atamlı ulduzu barışmayan Fatma nənəm də üzünü başqa səmtə çevirirək kinli-kinli dedi:

— Bəyəm, qacaq-quldur Bayramı tanımır?!

Mən heç vaxt Bayram babamla Fatma nənəmin qabaq-qabağa oturub danışdıqlarını görməmişdim. Mənə elə gelirdi ki, bu, elə belə də olmalıdır. Ona görə də, Fatma nənəmin indi babamın ardınca su atmağı mənə qəribe görünürdü.

... Bir azdan havalar qızdı, qar əridi. Çöllərdə yüz cüre çiçəklə dolu göy ot dizə çıxdı. Bizim şəherin şimal tərəfindən axan Quruçay daşb göylə getdi. Atam həmişə mənimlə sərt rəftər elədiyi üçün mən yəne də Fatma nənəmin yanında qalırdım. Mən özümü tamam sərbəst hiss elədiyim üçün nadincliymə Fatma nənəmi tez-tez cılndləndirdim. O, mənə qışqıraraq:

— Ay irtməkli köpəkoğlu, çıx get dədənin evinə dayna! — deyib əlinə keçəni mənə tolamaz atıldı. Mən də qəhqəhə ilə gülüb kənara qaçırdım. Ancaq yarım saatdan sonra arvadın hırsı sovuşurdu və mən onun dizinin dibini kəsdirərək yalvarırdım ki, nağıl desin. O da yüz dəfə dediyi nağıllardan birini yena də danışmağa başlayırdı.

Nağıllar həmişə məni öz aləminə çəkib aparırdı. Mən gecələr Quruçayın qıjılıtsına qulaq asaraq Meliknəmmed, Əmir Arslan, Koroğlu haqqında düşünürdüm. Əvvəllerən daşmış Quruçayın hakim qıjılıtsı bu qəhrəmanların mübarizəsindəki igidiyyə sənki fəvqələdə bir ahəng vərirdi. Ancaq mən indi daha Qaçaq Xanmurad haqqında düşünürdüm. Zərif, solğun təbəssümlü Qaçaq Xanmuradın anama danışlığı amansızlıqlar, arvad-uşaşa rehməsizcəsinə basqını — çadırı atəşə tutmağı onun igidiyyini gözümüzən salmışdı. Mən xilaskar qəhrəmanlar haqqında düşünürdüm. Mən belə qəhrəmanlar haqqında xəyalə dalmaq üçün gecə tez yerimə girmək isteyirdim. Fatma nənəmin gecə-gündüz dua elədiyi Nuru dayımın şahidi olduğum igidiykləri indi məndə xoşagel-məz hissələr oyadırdı. Mən indi hər dəfə, məni dünyada hamidan çox istəyən Bayram babam haqqında düşünürkən, onun döydürdüyü adəm dəhşətələ alacağımış gözələrini gördürüm. «Beş körpə uşağım iki aydır pencərlə dolanır...» sözleri qulağımda aramsız səslənirdi.

Bir dəfə Kəklik xalanın oğlu Həşimin toyu idi. Anam da ən güzel paltalarını geyib, qızıllarını, daş-qasılarını taxaraq məclisdə, qız-gelin arasında eyleşmişdi. Onun mirvari tacı altından çıxan xurmayı saçları, enli qızıl kemər çəkilmış incə beli, durna boynu kimi uzun, ağ boğazı mənə o qəder gözəl görünürdü ki, mən məclisdəki başqa qadınlara de-

yıl, ancaq anama tamaşa edirdim. Büttün qadın toylarında qız-gelini dərtib oyuna salan, qəribe qaravelilər söyleyen, gülməli rəqsler eləyən Gülbəs xala anamı ne qeder oyuna çəkdisi də, anam qalxıb oynamadı. Sonra biz eve geləndə anam hirsənib məni o ki var danladı ki, ne üçün məclisde eyzen ona tamaşa edirdim. «Xalqın uşaqları oynayıb-gülür, sən de oturub gözünü dikmişən mənə». Sonralar başa düşdüm ki, anam məhz mən ona tamaşa elədiyim üçün oynamayıb. Amma anamın o danlağı heç bir zaman yadından çıxmadı, çünkü mənim heç kəsə məlum olmayan fərehim təhqir olunmuşdu.

## NURU DAYIMIN QAYITMAĞI...

Bir dəfə atam mal getirmek üçün Bakıya getmişdi. Qayıdanda gör-dük ki, Nuru dayım onunla gəldi. Sonra atam anama danışındı ki, neft mədənlarında işləyən qohumlarını görmək üçün Binəqədiyə gedibmiş. Birdən cır-cındır içinde olan Nuru dayım çıxır qabağına. Qərez, məlum olur ki, dayım atasının evindən satdığı şeylərin pulunu kefa so-vurandan sonra lüt qalıb, gelir neft mədənине, Fatma nənəmgilin kürd qohumlarından olan fəhlələrin yanına. Fəhlələr də onu yedirib-içirdi-mişlər.

İndi dayım elə şən idi ki, elə bil, Parisdən kefdən gəlməşdi. Lakı uzunboğaz çekme, qalife şalvar, qiymətli buxara derisində təpəsi gen qabardin papaq, qolları enli üst köynəyi, körpüleri qızıl Qafqaz kəməri, nazik, qumral bişələri, onsuz da, gözəl olan dayımı fövqələde yaraşıq verirdi. O, Tiflisdə, Bakıda, daha ne bilim haralarda çəkdiyi keflər-dən anama səhnələr danışındı. Ən maraqlı səhbətlərdən biri də anamgilin öyeg qardaşı, yəni, Fatma nənəmin qabaqı ərindən olan oğlu Cə-lilə rast gəlməsi idi. Nuru dayımın danışmağına görə, Cəlil indi Bakının adlı-sanlı mühərrirlərindən, ziyalılarındandır. Fatma nənəm onun bu səhbətinə kənardan diqqətlə qulaq asaraq, Cəlil baredə heç ne soruşturdu. Mən də buna təccüb edirdim. Mən başa düşmürdüm ki, Fatma nənəm Nuru dayımı bu qeder istədiyi halda, ne üçün öz dualarında, səhbətlərdə bir dəfə de olsun o vaxt atasının üstüne atıb getdiyi oğlu Cəlilin adını diline gətirmir?

Nuru dayım her gün Fatma nənəmdən, anamdan pul alır, öz dostları ilə yeyib-içir, kef çəkirdi. Bir gün dediler ki, qubernator Xosrov bəy şəhərimizə gələcək. Hami qubernatora tamaşa eləmək üçün Ağdam - Gəncə yolunun kenarına axıdı. Anam mənimle bacımı da apar-di. Gördük ki, şəhərimizdə olan müsavat əsgərləri şose yolun hər iki tərəfində cərgəye düzülüb'lər. Zabitlər də aşağı-yuxarı qaçaraq hər şe-

yin öz yerinde olmasına, əsgərlərin geyim-keciminə diqqət yetirirdi-ler. Birdən uzaqdan dalbadal gələn iki avtomasın göründü. Zabit fara-gat komandası verdi. Maşınlar gelib əsgərlərin qarşısında dayandı. Gəncə qubernatoru doktor Xosrov bəy maşından düşüb əsgərlərə salam verdi. Ucaböylü, enlikürək, yaraşıqlı bir adam idi. Gözünün biri kor idi. Ətnində çerkezi çuxa, ayaqlarında uzunboğaz çekmə, belində nazik Qafqaz toqqası, başında təpəsi gen buxara papaq vardi. O, sıra-nın qarşısında irəlileyərək əsgərləri diqqətlə nəzərdən keçirdi. Sonra zabitlərə nə işə dedi. Sonra damasına eyleşerek şəhəre getdi.

Bu əhvalatdan bir neçə gün sonra Nuru dayım ciyinlərində paqon gelib anama sevinçlə xəbər verdi ki, qubernatorun emri ilə onu mü-savat ordusuna zabit təyin eləyiblər. Mən dayımın neçə zabitlik elədiyi ni bilmirem. Ancaq hər axşam onun öz yoldaşları ilə Bayram babamgilin bağçasında yeyib-içib kef çəkdiklərini, sonra faytona minərək şəhərin malakanlar yaşayın hissəsinə getdiklərini gördüm.

Nuru dayım gözəl malakan qızı Tanya haqqında anama gülə-gülə danışındı. Mən də sövq-tebiüle hiss edirdim ki, belə səhbətlərə qulaq asmaq mənə yaramaz. Ona görə də, anamın açıqlanmasını gözleməyib əkilirdim. Atamın dediyinə görə, içməkdə heç kim dayıma çatmadı. Onun zabit yoldaşları da özü kimi cavan, kefcil bəy oğlanları idi. Hə-min bu vaxtlar bir neçə zabit, o cümlədən Nuru dayım, restoranın xüsusi otağından kef çəkdikləri zaman yaxın dostlarından biri - Alay bəy böyük mülkədar Həsen ağanın oğlunu tapança ilə vurub öldürərək ey-vandan tullayıb, özünü şəhərin ortası ilə axan Çərəken arxının qamışlığina salıb qaçmışdı. Vurulan çox güzel oğlan imiş. Anam öz rəfiqərlərinə onun haqqında yana-yana danışındı.

Sonra Nuru dayım anama deyirdi ki, Alay bəyi tutub gözəl xalı-gəbe ilə döşənmiş bir otaqda, guya, dustaq eləyiblər. Atasının aşpazı da hər gün ona cürbəcür xörəklər götürür. Sonra da gördüm ki, dayımla gözəl (o da Nuru dayım kimi ucaböylü, yaraşıqlı bir oğlan idi) geyinmiş Alay bəy Bayram babamgilin bağında gur çiçək açmış yasəman gülləri arasına qoyulmuş stolun arxasında əyləşib içirlər (mən Alay bəyin həbsdən neçə buraxıldığının təfsilatını bilmədim) və dayım da pəsədnə muğamat oxuyur.

Dayımgilin bu bitmez-tükənməz nəşəsilə mənim həyatım arasındada intehasız bir mesafe vardi... Anamın malyariyası qurtarmadığı üçün mən qapalı bir derd içindeydim. Qonşumuzda Abbas bəy adlı, təxmi-nen mən yaşda bir uşaq var idi. Neçə il qabaq onun vəfat etmişdi, biz bir gün bir yerde oynadığımız zaman Abbas bəy danışındı ki, hər gün gedib anasının qəbrinin yırtıq-deşiyini tutur ki, ilanlar girib onu yeməsinler. Bu da məni dəhşətə getirirdi və mən Abbasın bu əhvalatı ne-

ce sakit danışığına təəccüb edirdim. Mən Nuru dayımın da, atamın da, hətta, Fatma nənəmin də anamın xəstəliyindən heç də mənim qədər mütəəssir olmadıqlarına da təəccüb edirdim.

Atamın məni fərsiz saydığını hər dəqiqlik hiss eleyəndən sonra, anamın xəstəlikləri ile aylarla dərd-kədər batandan sonra, heç kəsden (yalnız Bayram babamdan savayı) tərifli bir söz eşitməyənən sonra (yalnız anamın rəfiqələri mənim çox gözəl olduğumu, gələcəkdə qızları heyran edəcəyimi söyləyirdilər ki, belə sözlərdən də ne üçünse acığımı gəlirdi) uşaq oyunlarına marağım söndü. Mən saatlarla eviminin küçəyə açılan dal qapısında oturub qonşu uşaqlarının haray-heşirə «toqq-a-toqq», «gizlənqaz», «eşşəkbəli» oynamalarına tamaşa edərdim. Bu uşaqların içinde də anası xəstə olanlar var idi. Lakin bacım Mahtab kimi, analarının xəstəliyi onların da vecinə deyildi. Mən getdikcə qapalı və çəkingen olurdum. Məni son dərəcə bədbinləşdirən işlərdən biri də atamlı anamın lap sarsaq şeylər üstündə tez-tez dalaşmaları idi. Belə dava-dalaşdan sonra onlar aylarla küsülü qalırıldılar və bu vaxtlar atam daim qazqabaqlı olur, xüsusən, mənimlə daha sərt rəftər edirdi. Ele bil ki, bunların dalaşmalarında mən təqsirkar idim. Mən qonşularımızdakı başqa ataların öz uşaqları ilə necə gülerüzlə, necə şən rəftər elədiklərini, onları necə təriflədiklərini gördükçə özümü da-ha da bədbəxt hesab edirdim.

Mən Fatma nənəmdən dəfələrlə eşitmədim ki, bütün insanları, heyvanları, bütün dünyamı Allah yaradıb. Ona görə də tez-tez bağımlı-zın qarənliq yerdənən, mənim həmdərdim tut ağacının altına qaçaraq, iri yarpaqlar arasından görünən mavi göye baxıb:

— Ay Allah, — deyirdim, — nə üçün sən mənim də atamı o biri uşaq-ları ataları kimi yaratmamışın?

Anam heç vaxt namaz qılmaz, Quran oxumazdı, oruc tutmazdı. Atam isə, cavaniğina baxmayaraq, bütün dini ayinlərə riayet edərdi. Müyyəyen vaxtlarda namaz da qılardı, oruc da tutardı. Mən buna təəccüb edərdim. Çünkü o, namaz qılanda və ya avazla Quran oxuyanda üzü, baxışları olduqca mehriban bir ifadə alındı. Ele bil ki, o birdən-birə bu dünyadan ayrıllaraq dönbü basqa adam olurdu. O da mənim nezərimdən qaçmırkı ki, yoxsullara, dilençilərə qarşı anam atamdan daha çox mərhəmətli idi. «Nə üçün gedib işləmirsən» deyə atam şikəst olmayan yolculara açıqlanırdı. Anam isə qapıya gələn yolçunu, kim olursa-olsun, əlibəş qaytarmadı, xüsusən, yetim uşaqlara çox acıydı.

... Dayım xəlvətcə gelib anama dedi ki, onunla Alay bəyi göndərirlər Bakıdan hərbi sursat getirməyə, özü də, bu, çox məsuliyyətli işdir.

İki gündən sonra dayımgil getdi. Sonra da gözlədik dayımgil gelib

çıxmadi. Atam dəfələrlə Bakıya ticarət gedəndə dayımı soraqlaşırıdı. Lakin heç yerde «gördüm» deyən olmamışdı. Yene də Fatma nənəmin təlaşlı günləri, duaları başlıdı. Yene də hər axşam eyvandakı taxtın üstündə oturub, gözünü dikirdi Yevlağa gedən şose yola.

### **ANAMIN BİR RƏFIQƏSİ VARDI...**

Atam hər dəfə Bakıya gedib-gələndə müsavat hökumətinin ideoloqu Məhəmməd Əmin Rəsulzadənin nitqlərindən danişardı. Küçələrdə uşaqlar Azərbaycan haqqında, vətən haqqında nəgmələr oxuyardılar, anamlı rəfiqələri eyzən zabitlərdən səhbət edərdilər. Bizim şəhərimizdə müsavat zabitləri ilə beraber, türk zabitləri də var idi. Bunlar Azərbaycana gelən türk hərbi hissəsinin zabitləri idi. Onlardan Hatəm bəy və Tofiq bəy adlı iki nəfəri bizim qonşuluğumuzdakı ikimərtəbəli binada yerləşmişdilər, yazın gur vaxtı olduğu üçün axşamçağilar bağçadakı qızılıglıkkə stul qoydurub, orada əyləşərdilər. Bəzən çay, bəzən şərab içərek bərkən danişbər gülərdilər. Anam və rəfiqələri bizim bağımımızda gəzib səhbət edərdilər.

Anamın Məhbub xanım adlı çatmaqas, qaraşırın, uzun qarasaç, incəbel bir rəfiqəsi var idi. O, bize gələn bütün cavan qadınlardan gözəl və zinətli geyinərdi. Mən həmişə ona baxanda nağıllarda eşitdiyim şahzadə gözəllər yadına düşərdi. Şən, deyib-gülən bir gelin idi. Onunda tumanı anamınkı kimi uzun idi. Tumanının ayığında əşrəfi deyilən qızıl, qanavuz arxalığının yaxasına isə qızıl düymə düzülmüşdü. Belində enli, qızıl kəmər vardi. Atası Məşədi Həbib şəhərimizdəki böyük hamamın və motorla işləyən və dəyirmənin sahibi idi. Anam bizi hamama aparanda qabaqcadan xüsusi nömrə hazırlanardı. Biz çimib çıxandan sonra gəlib Məhbub xanımgildə çay içərdik (onların evləri hamamın böyründə idi). Məhbub xanımın anası Xurşid xanım icrüssəli, kök, yaraşlıq bir qadın idi, həmişə Novruz bayramında üç-dörd vedrə sututan iri mis qazan dolusu səməni bişirib, bütün qonşulara paylayardı. Qışda da iki-üç dəfə hədik, ya da əriştə bişirib yene də qonşulara paylayardı. Anam atama deyirdi ki, «Xurşud xala bundan həzz alır». Məhbub xanımı Aşqabadda yaşayan əmisi oğlu Taliba vermişdilər, ancaq anamın səhbətlərindən bilirdim ki, oğlan qızə qarşı soyuq imiş, ona görə de tezliklə ayrılmışdır.

Məhbub xanım indi bize tez-tez gəlirdi və həmişə də o gələndə, türk zabitı Tofiq bəy olduqları evin bağçasında görünürdü.

Məhbub xanım gülə-gülə anama nə isə deyər və zabitə baxardı. Əlbəttə, mən bütün bunların nə demək olduğunu aydın dərk eləməsem

de, onların arasında, nə ise, bir hiss yarandığını duyurdum. Bu mənə fövqələdə dərəcədə gözəl görünürdü. Mən eyni hissələri qızılğullar açılanda bağçamıza gəlib təzə yarpaqların arasında şenliklə qışqırışan bülbüllerin, sığırçınların səsində də duyurdum. Yəni, mənim dil ilə ifadə eləyə bilmədiyim gözəlliyi duyurdum. Məhbub xanımın gözəl təbəssümü, anamın gözəlliyi, bağçamızın gözəlliyi mənim ruhi ale-mimdə, ela bil ki, ayna kimi eks olunurdu. Atam indi başqa şəherlərə tez-tez getdiyi üçün mən çox vaxt öz evimizdə olurdum. Ancaq gündə bir neçə dəfə bağlardan keçərək Fatma nənəmə deyməyi unutmur-dum. Fatma nənəm evyandakı ağac taxtın üstündə eyleşərək Bayram babamın qardaşı Evvaz əmi haqqında öz-özünə daha qezeblə danişirdi. Mən yanında dayanaraq qulaq asıb eşidirdim ki, Evvaz əmi Kürdoba-dan çölləmə yolla tez-tez Bayram babamın naçalnik olduğu qəzaya gedir, babam da ona hər dəfə ya bir at, ya bir deve, ya da başqa bir şey verib xeyli sovqatla yola salır. Nenem yene də ona görə hirslenirdi ki, nə üçün babam əline düşən hər şeyi qardaşına verir? Niye öz evinə heç nə göndərmir? Niye gözünün ağı-qarası bircə oğlu olduğunu nezərə al-mır?

... Bir gün də anam atama xəber verdi ki, hamamçı Məşədi Həbi-bin qızı Məhbub xanım həmin türk zabit Tofiq bəyə qoşulub qaçıb.

Bu əhvalatdan bir neçə gün sonra anam Məhbub xanımın görüşü-nə gedəndə məni də özü ilə apardı. O, Məhbub xanımdan xoşum gel-di-yini bildi, hətta, bir dəfə bunu onun özüne deyib məni utandırmış-dı da. Ancaq mən özüm də bilməmişdim ki, niye utanıram?! İndi Tofiq bəy bizim qonşuluğumuzda deyil, ayrı binada yaşıyordı.

Anam Məhbub xanımın boynunu qucaqlayıb, üzündən öpdü. Sonra ona baxıb:

— Ay qız, — dedi, — sən ölü, əre getmek sənə yaman düşüb. Əvvəl-kindən də qəşəng olmusan...

Sonra mən eşitmeyim deyə, eyilib onun qulağına nə işə dedi və hər ikisi qəhqəhə ilə güldü. Həqiqətən mənə ele gelirdi ki, bu qəşəng gelini təzə görürləm. Mən onun sevincinin, fərehinin yere-göye sığma-dığını hiss edirdim və qəribə idi ki, bu, mənim özüm də sanki xoşbəxt edirdi. Məhbub xanım təzə ərinin onu neçə istədiyini zərif təbəssüm-lə anama danişirdi.

Sonra çox yaraşlılı bir zabit olan Tofiq bəy gülümşəyə-gülümse-yə pəncərenin qabağından keçərək o biri otağa getdi. O vaxtlar qadın-nın yad kişiylə danişmağı məqbul olmadığı üçün Tofiq bəy anamlı sal-lamlaşmadı, ancaq bizim geldiyimizdən xoşhal olduğunu təbəssüm-lə hiss etdirdi.

### NARAHAT QOCALARIN MƏŞVƏRƏTİ

Həmin bu vaxtlarda Bayram babam öz bağlarında tikdirməyə ha-zırlaşdıqı evin işi üçün gelmişdi. (Özü faytonda oynamışdı, iki nəfər strajniki və Qızılıbaşoğlu onu müşayiət edirdi.) Babam isteyirdi ki, in-diki birmertəbəli evi söküdürüb yerində ikimertəbəli, böyük evlər tik-di-rıns. Bunun üçün qapıya guşə daşı, qum daşınırıdı. Bayram babamın geldi-yini eşidib qazi ağa ilə şəhərimizdə məhkəmə sedri olan Balaş bəy görüşə gelmişdilər. Onlar yeni hökumətin taleyi ilə maraqlanırdı-lar. Söhbət bu barede gedəndə Bayram babamın üzü qayğılı göründü və o, papiros yandıraraq dedi:

— Bilirsiniz, eger, xaricdən kömək olmasa, müsavat hökumətinin işi çetin olacaq. Düzdür, indi biz əsgər toplayırıq, qoşun təşkil edirik, ancaq bununla iş qurtarmır. Qoşuna silah lazımdı, hərbi işi yaxşı bilən adamlar lazımdı. Bu saat biz köməksiz usaq kimiyik.

Balaş bəy dedi:

— Müsavat hökuməti çox ləng tərpənir, sizi inandırıram ki, bu sa-at Azerbaycanın hər yerində kommunistlər gizli iş aparırlar. Özləri də Rusiyada qurulan bolşevik hökuməti ilə əlaqədəirlər.

Mən bütün bu söhbətlərdən heç nə başa düşməsəm də, onlar öz-özüne beynime həkk olunurdu. Məni ən çox maraqlandıran uzun, kök, qırımızısaqqal, qırmızısfət qazi ağa idi. qazi ağa balaca stekanda tünd rəngli çay içib, uzun qırmızı müştüyündə dalbadal eşmə papiros çə-kirdi və arabir mezəli sözlər deyirdi.

Qazi ağa yoğun papiros bükərək müştüyə qoyub yandırdı və dərin bir nəfəs alıb:

— Yaxşı, — dedi, — peygəmbər özü də bərabərlik təbliğ eləyib, bi-rinin o birinin haqqını tapdaladığını günah buyurub, belə olan tərzdə, bəs, niye kommunistlər dinin düşmənidirlər?

Balaş bəy dedi:

— Kommunistlər deyirlər ki, din bəylərin, kapitalistlərin köməkçi-sidir, din zəhmətkeşləri onlara tabe olmağa çağırır.

Qazi ağa dedi:

— Yəqin məsələdir ki, insan gərək öz veli-nemətinin üzünə ağ ol-masın. Əger, bir şəxs ki, sənə çörək verir, niye gərək ona təpik atasan?

Bayram babam dedi:

— Məsələ orasındadır ki, kommunistlər deyirlər ki, tacirlər, döv-lətlilər zəhmətkeşlərin hesabına varlanırlar.

Qazi ağa dedi:

— Məgər, Hacı Zeynalabdin cənablarının əvvəli ona-buna günə-

muzd işleyən bənna deyildimi? Hər şey insanların öz fərasətindən asılıdır.

Sonra babama müraciətələ elave etdi:

— Sənin yeznən kənddən şəhərə gələndə kasib bir oğlan idı, amma indi, maşallah, əməlli-başlı güzəran sahibidir. Filan tacir oturub gözleyə bilməz ki, görsün keçəl Şirin nə vaxt gelib ona çatacaq.

Mən bu yaşlı adamların rəftarında qəribə ziddiyətlər hiss edirdim və onları başa düşmək üçün məndə şiddətli bir maraq olsa da, heç nə soruşturdum. Bu ziddiyətlər mənim alemimdə getdikcə bir xaosa çevrilirdi, məndə adamlara qarşı şübhə doğururdı. Mən neyin yaxşı, nəyin pis olduğunu, nəyin günah, nəyin günah olmadığını aydınlaşdırıa bilmirdim. Bilmirdim ki, Nuru dayım yaxşı adamdı, yoxsa qazı ağa? «Yaxşılıq», «pislik» məshumları getdikcə mənim üçün anlaşılmaz olurdu.

#### **YOLDA YAXALANMIŞ NAMƏLUM ŞƏHƏRLİ**

Bayram babam Qarabulağa gelməsindən istifade eleyerek indi qışlaqda olan anası Səkinəni gedib görmək istədi. Mən həvəse düşərək babama yalvardım ki, qoysun mən də gedim, babam heç bir zaman mənim sözümü, xahişimi rədd etməzdi.

Dedi:

— Yaxşı, gedək.

Anamgil də etiraz eləmədi.

Biz sehər tezdən Həbibin faytonunda, Qızılbaşoğlunun müşayiəti ilə yola düşdük.

Biz yetişib qılçıqlanmaqdə olan buğda zəmilerinin, yaşıł dari taralarının arası ilə iрəliləyərək dərəyə endiyimiz zaman gördük ki, yoluñ ortasında bir fayton durub. Bir az aralıda üç nəfer atlı-tüfəngli adamın qarşısında gözünün biri azca qıyıq ortayaşlı bir adam dayanıb. Athilar-dan sarbeniz kişisi babama dedi:

— Xoş gördük, Bayram bəy!

Babam qaçaqların qabağında dayanmış adama işarə ilə soruştı:

— Kimdi bu binəva keçib sizin girinizi, Rzaqulu bəy?

Mən Rzaqulu bəy adlı amansız, qəddar bir qaçaq olduğunu eşitmişdim. Qaçaq Rzaqulu bəy cavab verdi ki:

— O, binəva deyil, eşi, bolşevikdir. Gülləleyəcəyik köpəkoğlunu!

Babam soruştı:

— Nə bilirsiniz bolşevikdir?

— Uşaqlar tanıyıblar. Budur, cibindən də kağız-kuğuz çıxıb, — deyə Qaçaq Rzaqulu bəy elindəki kağızları babama verdi.

Babam kağızları diqqətələ nəzərdən keçirib zarafatıyan dedi:

— Nə olar bolşevik olanda?!

Qaçaq Rzaqulu bəy təccübə cavab verdi:

— Nece nə olar, eşi? Bunlar nə Allah tanıyırlar, nə peygəmbər... nə ana, nə bacı, nə dost! Bu köpəkoğlu kəndləri gəzib camaati dilə tutmuş ki, «oldürün naçalnikı, idarəsini dağıdın, bəyləri qırın...»

Əlinde papiros dayanıb bize baxan kişi sakit səslə dedi:

— Yalandır, biz terror tərəfdarı deyilik.

Babam soruştı:

— Haralısınız?

Kişi dedi:

— Əslim Gəncə tərəfdəndi. Ancaq uşaqlıqdan Bakıda olanam.

Babam soruştı:

— İndi haradan gəlib, hara gedirsiniz?

Kişi dedi:

— Bakıya gedirəm.

Mən çox maraqlanırdım ki, babam ondan sorusun kimdi, nəçidi, buralarda nə gəzir?

Amma babam heç nə soruştayıb, Qaçaq Rzaqulu bəyə dedi:

— Buraxın, getsin!

Qaçaq Rzaqulu bəy yəne də təccübələ babama baxaraq dedi:

— Nə danışısan, Bayram bəy, bu ilanın əlinə bələ girəvə düşsəyi, səni salamat buraxardı?

Bayram babam gülümsədi:

— Onsuz da, — dedi, — əgər, bolşeviklər hökumət başına keçsələr, yəqin ki, mənim kimi naçalnikləri sağ qoymazlar. Tək bu kişini siz öldürmeklə nə olacaq?

Qaçaq Rzaqulu bəyin sarı bənizi qıpçırmızı oldu:

— Bayram bəy, — dedi, — özün bilirsən ki, sənin bizim yanımızda xətrin ezzidir, ancaq bu dinsizi sağ buraxmayacağam!

Babamın bənizi soyuq, ciddi bir ifadə aldı. Gördüm ki, Qızılbaşoglu da sağ əlini yavaşça qoyma onatılanın üstüne.

Babam, süküt içinde gözünün birini qıyıb baxan bolşevikə dedi:

— Gedin! Azadsınız!

Kişi, Qaçaq Rzaqulu bəyə anı bir nəzer saldı. Sanki bir an yerində tərpenmeyə qorxdı. Sonra çevrilib iti addımlarla gedərək gəldiyi faytona mindi. Faytonçu atları dördədmə çapdı.

Qaçaq Rzaqulu bəy yana-yana babama dedi:

— Gördünmü, sən onu ölümündən qurtardin, amma o sənin kimi kişiyə, heç olmazsa, bir «sağ ol» da demədi. Qoymadın o haramzadanın başına bir gülə ilişidirək!

Babam faytonçuya dedi:

– Sür!

Biz bir qeder aralanandan sonra men babama dedim:

– Qaçaqlar dalınca gedib o adamı yene de tutarlar.

Babam papiros çıxarıb yandıraraq dedi:

– Tutmazlar.

Atını faytonun yanında süren Qızılbaşoğlu babama dedi:

– Əger, sənin sözünə baxmasayıdlar, üçünü de atacaqdım.

### **ÇARVADAR HƏBİB**

Bayram babam bu söhbətin üstünden keçərək zarafatyana soruşdu:

– Həbib, yene dörd aşıqla aran sazdı?

Həbib güldü:

– Bey, məni utandırırsınız...

Mən atamgildən eşitmədim ki, Çarvadar Həbib bərk qumarbazdı. Özü də toylarda məzəli oyunları ile məshhurdur. Onu da bilirdim ki, atam anamı götürüb qaçanda həmin bu Həbibin faytonunda (belkə də elə bu faytonda) gediblər.

Bir vaxt Həbibin üç faytonu var imiş. Onda adına «Çarvadar Həbib» deyirmişlər. İndi faytonun ikisini atlari ilə uduzmuşdu, qalmışdı biri. Ona görə də, indi adına aradabir «Faytonçu Həbib» deyirdilər.

Biz süküt içində yolumuza davam edirdik. Ucsuz-bucaqsız Qarağ kölləri ilə faytonda getmek mənə ləzzət verirdi. Bayram babam dedi:

– Həbib, deyirlər sənin pəsənən yaxşı oxumağın var, yavaş-yavaş de gəlsin.

– Mənə sataşırlar, bəy, oxuyan deyiləm.

Mən başa düşdüm ki, Həbib, babamın yanında tevazökarlıq eleyərək belə deyir.

Babam dedi:

– Yaxşı... Yaxşı! Bir-iki ağız de görek.

Həbib pəsənən oxumağa başladı:

Nə men olaydım, ilahi, nə də bu aləm olaydı,

Nə də bu aləm dil müğeyyedi-qem olaydı.

Doğrusu, bu qəder həzin, bu qəder təsirli oxumaq faytonçu Həbibin uzun burnuna, bir az pörtə gözlerinə, atların cilovundan yapışan, güneşdən, ayazdan yanıb qaralmış iri ellerinə heç yaraşmırıdi.

Yönü o yana olduğu üçün men onun üzünüñ indi nə cür ifadə aldi-

ğını görmürdüm. Amma onun ürəyindən gelen kədəri, qəmi hiss edirdim. Bu kədərlə, onun toylarda məzəli hərəketlərə oynayıb tay-tuşunu güldürməyi mənim xəyalımda anlaşılmaz bir mənzərə təşkil edirdi. Men onu da anlaya bilmirdim ki, faytonçu Həbibin bu qəder qəmli, bu qəder hezin oxumasına sebəb nedir?

O, oxuyub qurtaranda babam soruşdu:

– Deyəsen, Xurşidbanunun sözleridi...

Həbib dərindən nefəs alıb dedi:

– Beli, Xan qızının sözleridi... Allah rehmet eləsin... Mənim atam onun mehtəri olmuşdu. Atamın yeddi qızı var idi. Hamisini Xan qızı özü cer-cehizlə əre verdi. Onun sayesinde hərəsi bir ev-eşik sahibi oldu. Yoxsa, rehmetlik atamın neyi vardi ki?

Həbib şallağını havada şaqqıldadaraq atları tərpədib sözünə davam etdi:

– Men balaca uşaq idim, her bayramda Xan qızı, hərəsi səkkiz-doqquz vedre sututan böyük mis qazanlıarda zəfəranlı plov paylayardı. Novruz bayramında yoxsulların evinə un, düyü, şirniyyat gönderirdi. Allah rehmet eləsin, bu sözdən deyildi Xan qızı. Atam danışardı ki, Xan qızı o suyu Şuşa qalasına çekdirənə qəder camaat şirin suya həsr etdi.

Babam dedi:

– Deyirlər, Xan qızı cavaniqliqda çox gözəlmış.

– Beli, atam danışardı ki, çox zərif zənən idi.

Lotuluqla, qumarbaqlıqdə ad çıxaran Çarvadar Həbibin şairə haqqında bu cür herətələ, edəblə danışması sonralar (yəni, mən şerin nə demək olduğunu anlayanda) yadımı düşəndə mənə çox təsir eləyirdi, mən hiss edirdim ki, ömrü bu tozlu yollarda fayton sürməklə, atlara arpa-saman verməkələ keçən Çarvadar Həbibin ürəyində heç onun özünün de dərk etmədiyi, bir dərdmi deyim, sirmi deyim, var və bu dərd, bu sırr bütün insanlara məxsusdur. Yoxsa, bizim müğamlarımızda, dahi bəstəkarlarımızın əsərlərindəki o anlaşılmaz, əbədi kədər haradandı? Son derecə gözəl, şən bir oğlan olan məşhur xanəndə Xanın sənindəki o nehayetsiz, o əsrarəngiz kədər, həsrət haradandı? Nə üçün təbiətin şən bir qadını olan anam dan üzü xoruzun banlığıni eşidəndə qüssələnir? Nə üçün atam Quran oxuyanda üzü o qəder helim, dərdli ifadə alır? Axı, o, təbiətən çox sərt bir adamdır! İncə-mincə işlərlə də arası yoxdur. Nəcə olur ki, atın qızığın qaçarağında bir gülleyə iki ceyran vuran Bayram babam, Çarvadar Həbibin astadan oxuduğu həzin müğama qulaq asanda o cür qəmli görünür? Mən öz qapalı, balaca həyatında bunları hiss edirdim və bu anlaşılmazlıqlar mənim təbiətimdəki məyusluğunu artırırdı. Anamın dediyi kimi, məni «cümlepəqayı» edir-

di, ancaq bu sözün nə demək olduğunu bilmirdim, bilmirdim ki, anam neyə görə mənə «cümleqayğı» deyir? Mən sonralar, böyüyəndə, bu qəribə ifadənin dürüst mənasını bilməsem de, başa düşürdüm ki, məsələ heç də təkəcə menim təbiətimdəki qəribəlikdə və ya her kederli hadisədən müteəssir olmağında deyil. Məsələ, bizim qəlbimizin hərəsində, hansı səbəbdənse yaranmış gizli, anlaşılmaz əbedi kederə idi...

### **QARA DAMIN VAHİMƏSİ**

Biz Kürdoba qışlaşına çatanda toran qovuşurdu, yeraltı damların qapılalarında qalanmış ocaqlardan germe tüstüsünün iyi duyulurdu. Məlqara kəndə qayıdırıldı, ineklerin, buzovların səsi bir-birinə qarışmışdı, itlər hürüşürdü. Qışlaşının böyründəki sarıtkanlı düzde çılpaq dəvələr otlayırdı. Qoyun-quzu isə, yəqin ki, qışlaşdan on beş-iyirmi kilometr aralıdakı Haramılarda idi.

Fayton babamgilin dede-baba damına çatıb dayandı. İtlər qezəble hüre-hüre faytonu dövreyə aldı. Eyvaz əmigilin alabaşı Bayram bəbəni tanışıb, qızruqunu buladı. Eyvaz əmi və qonşu damlardakı kişişər yuyürüb: «Ay! Ay!» - deye itləri qovdardı. Sekine qoca da, Fatma nənəm də, Eyvaz əminin arvadı da, tanımadığım başqa yaşımaqlı qonşu gəlinləri də mənim üzümdən öpdüler.

Sekine qoca, qalın kişi səsile bərkdən dedi:

- Ay Bayram, birce de görün, qadasın aldığım Nurudan nə xəber var?

Bayram babam soyuq ifade ilə dedi:

- Xəberim yoxdu, ana.

Gördüm Fatma nənenin üzünə məyusluq çökdü. Sonra o, piçilti ilə məndən soruşdu:

- Anangil də dayından bir xəber bilmir?

Mən tutqun halda, «yox» mənasında başımı buladım. Fatma nənəm bu adamların arasında yene də qerib, onlardan ayrı görünürdü. Birdən-birə, babamın ve Fatma nənəmin orada olmalarına baxmayaq, bu adamların arasında mən də özümü yad, yalnız hiss eledim. Biz asma fənərlə işıqlanan dama girdik. Arvadlar yerde keçələrin üstüne döşəkcələr saldılar, söykenmək üçün mitəkkələr qoydular. Biz eyleşdik. Eyvaz əmi ayaq üstündə dayanıb mismar yesiyinə bənzəyən xırda gözlərlə bize tamaşa eleyən Qaracaya dedi:

- Gel, Bayram əminin çəkmələrini çek.

Qaraca, görünür, bu buyruğa şad olaraq, cəld irəlilədi, ancaq ba-

bam razı olmayıb, uzunboğaz çəkmələrini bir-bir özü çıxarıb kənara qoydu.

Damin içi meydan kimi geniş idi. Otaqda yorğan-döşəkdən, xalıgebədən böyük yüksəlmədi. Mən başımı qaldırb tavana baxanda, elə bil ki, derin və yarıqararlıq sükut içinde olan vahimeli bir ələm gördüm. Başımızın üstündəki tavan və yerdən qalxan direklər üzərindəki neheng tırılar ortaçıq ocağının hissindən qaralmışdı (kim bilir, bəlkə də, buna görə bu damlara «qara dam» deyirdilər...), onların arasında hörümçək torları görünürdü. Bir an mənə elə gəldi ki, bu neheng tırıldən o yanda, mənim görüb tanımadığım bu dünya ilə əlaqəsi olmayan başqa, qorxul bir dünya var. Elə bu zaman Eyvaz əmi Bayram babama neçə gün əvvəl başına gelmiş qəribə bir hadisə danişdi. Eyvaz əmigilin neçə pud götürən məşhur bir nəri var idi, neçə gün imiş hamın ner qızıb çöldə qalırmış, heç kəs de qorxusundan yaxın gedə bilmirmiş. Eyvaz əmi nağlı eleyidi ki:

- Günortaüstü eynimdə yapıcı aşağı qışlaşdan gəlirdim, bir də gördüm ner Cin derəsinin qırağında dayanıb harasa baxır. Mən yavaşça sıvişib qaçmaq isteyəndə ner başını döndərib manı gördü, bildim ki, cumacaq üstümə. Keçən il yerə xixmədi üçün açıqlanıb bir ağac vurmusdum dizine. Mən qaçdım, o qovdu. Gördüm ki, az qalıb haqlasın məni, nefsim de kəsildi, yapıcını çıymımdən atdım yerə.

Qoca Mustafaoğlu dedi:

- Yaxşı ki, yapıcını yere atmaq ağlına gəlib.

- Hə, - deye Eyvaz əmi davam etdi, - qaçaqaça qanrilib gördüm ki, ner yerə çöküb yapıcını dizləyir, sonra qalxıb yenə de dələmcə cumdu. Bayramın canı üçün, eger əmioğlu Zülfüqarçılın pəyesi yaxın da olmasayıd, əlindən qurtara bilməyəcəkdim, elə məni haqla-haqlada özümü saldım pəye. Gəlib pəyənin qapısında yerə xixib başını qoydu pəyənin qapısının düz ağızına. Axırda uşaqlar pəyənin dalından külfəni genişləndiriblər, oradan çıxmışam.

Sekine qoca dedi:

- Dəve qısam almayıncə, ona toxunanı yaddan çıxarmaz.

Mustafaoğlu dedi:

- Gör neçə isdır ki, cinlər gecə atları minib çapırlar, qaranəfəs eləyirlər, amma dəvə qismən yaxın gəlmirlər.

Bayram babam gülümseyib dedi:

- Cinlər yenə heyle iş eləyirlər?

Sekine qoca dedi:

- Onların adını tutanda «bismillah» de, Bayram.

Hacı dedi:

- Əmimgilin kəhər ürgəsini hər gecə minib qaranəfəs eləyirlər.

Şehər durub görürem ki, at qan-ter içindədi, yalnız da xırda-xırda hö-rübər.

Bayram babamın üzü ciddi bir ifadə aldı, ancaq heç bir söz demədi. Mən Zinyətdən eşitmışdım ki, Mustafaoglu Mehdi qarlı bir gecəde Haramidan tək qışlağa geləndə həmin bu Kürdəbanın böyründəki Cin derəsində cinlərin yiğincəgina düşüb. İndi mən bunu ondan soruşmaq istədim, amma cəsarət eleyib cinlərin adını tutu bilmədim. Çünkü indi mən anlaşılmaz bir vahimə içindəydim. Bu vahimə doğuran cinlər haqqındaki söhbetlər deyildi, başımızın üstündəki qapqara, nəhəng tır-lər idi.

Sonralar anamgil deyirdilər ki, guya, mən fikirleşmişəm ki, gece bu nəhəng tırler uğub tökürlər üstümüzə. Atam da məni qorxaqlıqda təqsirləndirirdi. Amma məsələ heç də belə deyildi, tırlerin uça bileyəcəyi heç mənim ağılmı da gelmirdi. Yuxarıda dediyim kimi, onlara baxdıqca mənə elə gəlirdi ki, onlardan o yana qaranlıq, nehayətsiz bir dünyaya var və o aləm, nə isə, ecaib məxlüqlərlə doldur, mən onların ne şe-kildə olduqlarını, eləcə də, üzlerini aydın təsəvvür eleyə bilmirdim, mən ancaq vahimənlərdim və o da qəribə idi ki, mən yarıqaranlıq damın tavanına, nəhəng tırılər baxıb xoflandıqca sanki yanında oturub söhbet eleyən adamlar, hətta, Bayram babam da, zarafatçı Əhmədalı, ayaq üstə dayanıb damın yarıqaranlığında işildən gözlərile baxan Qaraca da məndən uzaqlaşırı, elə bil ki, onlar yuxuya çevrilirdiler və mən qorxulu, ümidsiz bir yalqızlıq hiss edirdim və mən buraya gəlmə-yimə peşman olurdum.

Söz-söhbetdən, yemek-içməkdən sonra qonşu kişilər getdilər. Torpaq döşəmenin üstüne sərilmis keçələrin üstündə yerlər salındı. Mənim yerim Fatma nənəmin yanındaydı. Fəneri söndürülər, soy-nub girdik yerimizə. Dəmi zülmət bürümüşdü, dibsiz, vahiməli bir zülmət. Birdən məni ağlamaq tutdu. Fatma nənəm soruşdu:

– Nə olub, bala?

Mən cavab verməyib, içimi çəkə-çəkə ağlayırdım, damın yuxarı başından Bayram babamın səsi eşidildi:

– Nə olub, Murad, niyə ağlayırsan?

Mən yavaş səsle dedim:

– Yatırıram bu damda.

Babam soruşdu:

– Niyə?

Mən cavab verməyib, iç-in-için ağlamağa davam etdim. O zaman babam açıqlanıb Fatma nənəmə dedi:

– Dur, apar. Şirinin çavıstanında yatırı.

Şirin, Eyvaz əmigilin dəyirmançısı idi, yerin üstündə qarğıdan ti-

kilmiş çavıstanı da onların damının yanında idi, arvadı, qızı və oğlu da Eyvaz əmigilin heyvanlarına, qapı-bacalarına xidmət eləyirdilər.

Biz dəyirmançı Şirinin çavıstanında Fatma nənəmlə yanaşı yerimi-zə uzananda ve mən balaca pəncərədən ulduzlu göyü görəndə, elə bil ki, yenidən bu işqli dünyaya qayıtdım və tezliklə məni yuxu apardı.

Şehər babam kasib qohumlarından Zülfüqar adlı oğlanı çağırıb dedi:

– Zülfüqar, bu qoçaq oğlani mindir eşşəyə, apar evlərinə.

Mən hiss edirdim ki, babam «qoçaq» sözünü mənim axşamkı hə-rəkətime görə istehza ilə deyir. Birinci dəfəydi ki, babamın mənə acı-ğı tutmuşdu. Sonralar da mən başa düşdüm ki, bizim xalq hər şeyi ba-ğışlayır, ancaq qorxaqlığı yox. Bilirdim ki, mənim gecəki qorxum ba-bamgilin düşündüyü qorxaqlıqdan deyil. Ancaq mən onun nədən iba-rət olduğunu da izah eleyə bilməzdim.

Zülfüqar məni mindirdi at boyda boz eşşəyin belinə, babam eşit-məsin deye Fatma nənəm mənə piçildədi ki:

– Anana de, soraqlaşın, bəlkə dayändən bir xəbər tutu bildi.

Biz yola düşdük. Zülfüqarın qıpqrımız üzü findiq boyda yurmular-la dolu idi. Sesi də batmışdı, danişanda güclə eşidilirdi. Zülfüqarın bir bacısı da onun kimi idi. Ancaq yol uzunu mən hiss edirdim ki, Zülfü-qar çox yaxşı oğlandı, mənimla olduqca mehriban danışındı. Özü piya-da yeriyirdi, neçə dəfə dedim ki, eşşək yekədi, gəl sən də min, razi ol-mayıb dedi:

– Sən rahat otur.

Sonra yolda pendir-çörək çıxarıb özü də yedi, mənə də verdi.

Nehayət, biz gelib çatdıq Qarabulağa, evimizə. Qapı-bacamızda heç kəs görünmürdü, o saat üreyimə damdı ki, yəqin anam yenə xəs-tədir. Artırmaya çıxıb, pəncərədən baxıb gördüm ki, anam çarpayıda yatır, bacım Mahtab da yerde oynayır. Birdən-birə özümü son dərəcə məyus hiss elədim.

Şehəri gün atam bazarдан gelib sadıqla anama xəbər verdi ki, «malakan Jukovun bizim mağazanın dalındakı evini satın almışam». Elə bil ki, bu xəbərlə anamın xəstəliyi de birdən-birə yox oldu. Ax-şamçağı bacımla məni də götürüb getdi təzə mülkümüze baxmağa.

Dörd otaq və bir mətbəxəndən ibarət, firuze rəngli kürsülü bina ana-min çox xoşuna gəldi. Evin qabağında böyük bağ var idi.

Mən anamdan soruştum:

– Bəs, o biri evlərimizi neyləyəcəyik?

Atamın kefi kök olduğu üçün zarafatıyanı dedi:

– O biri evləri də verəcəyik sənin o biri qardaşlarına.

Mən təccübələ soruştum:

– Haradadı o biri qardaşlarım?  
 Atam eyni nəşə ilə cavab verdi:  
 – Sen geldiyin yerde.  
 Men marağımı saxlaya bilməyib soruşdum:  
 – Mən haradan gelmişəm ki?  
 Anam güldü. Atam mənə məzəmmətli baxıb ciddi dedi:  
 – Bu qədər böyüküb, hələ heç nəden başı çıxmır... Bilmirəm bunun axırı necə olacaq? Bunun tayları gözəndən tük seçirler.  
 Mənə ele gəlirdi ki, doğrudan da, xeyli yaşım var, amma heç ne bilmirəm. Bu, mənə özümə qarşı olan inamsızlığı bir az da artırırı. Ümumiyyətə, atamın belə məzəmmətləri mənə ağır bir zərbe kimi deyib, özümü öz gözümde həqiqətən de acizlədirirdi. Mən getdikcə bədəbinləşirdim. Birdən mən üreyimde Allahdan soruşdum: «Axı, məni na üçün yaratmışan?»

Bu sualın sözaltı mənəsi məlum idi. Madam ki, mən, atamın dediyi kimi, acizəm, karsalayam, başqa uşaqlar kimi zirek, vurub-tutan deyiləm, bəs, onda, Allah məni ne üçün yaradırdı?

Bele suallar mənə getdikcə yalnız atamdan deyil, hamidən uzaqlaşdırıldı və mən daim kəderli olurdum. Özüme inamın olmadığı üçün uşaqlarla oynayanda hərəketlərim yönəmdəsiz, küt çıxırı. Ele bil ki, gözəğürünməz bir qüvə mənə azad suretdə, cesaretle el-qol açımağa, qoçaqlıq göstərməye qoymurdu. Ona görə də, uşaqlar, məsələn, «dav-a-dava» oynamaq üçün təref-təref olduqda destəbaşçılarından heç biri mənə öz dəstəsinə götürmək istemirdi. Bu da mənim izzəti-nəfsimi yaralayırdı. Atam bütün məhəllə uşaqlarının heç bir sevincində, heç bir oyununda iştirak eləmediyimi gördükcə, əsəbileşib mənə daha da bərk danlayırdı.

Bu vaxtlar mənim heyatımda başqa bir kəderli hadisə oldu. Nuru paşanın Azərbaycana gəlmış qoşunu çekilib getdiyi üçün anamın rəfi-qəsi Məhbub xanım da öz eri – türk zabiti Tofiq bəyle getdi. Mən çox sonralar da özündən soruşurdum: «Məhbub xanım senin anan deyildi, bacın deyildi, heç uzaq bir qohumun da deyildi, nə üçün onun ata-anasından, senin anandan ayrılib uzaq ellərə getməyini eşidənən bağımızın qalınlığındakı tut ağacının altına qaçıb gizli-gizli ağlayırdın?» Halbüki Məhbub xanım özü çox şən görünürdü. Getmeklerindən bir gün qabaq o, anamla görüşmek üçün bize gelmişdi, hemişəki kimi gözel geyinib, bütün daş-qışalarını taxmışdı. İri, qara gözleri çatmaqas altından hemişəki kimi gülümseyirdi. Anam müteəssir bir səsle soruşdu:

– Ay Məhbub, üreyin necə dözür, hamidən ayrılib heylə uzaq yere gedirsen?

Məhbub xanım dedi:

– Mən onunla lap o biri dünyaya da gedərəm.

Anam dərindən nəfəs alaraq bir an nə isə düşündü və mənə elə gəldi ki, bu «nə isə» onun öz heyati ilə əlaqədardır.

Onlar, nehayət, öpüşüb ayrınlarda men sessizcə bağa qaçıb, dediyim kimi, tut ağacının yanında xəlvətcə ağladım. O gündən sonra da her cüre aylılıq mənim heyatımda en kədəri hadisə oldu. Kim bilir, belkə də o ayrılıq mənim üçün bu qədər kəderli eləyən Məhbub xanımın hemişə məni göründə gülümseməsi, «nə gözəl oğlandır, nə ağıllı gözleri var» deyə məni tərifləməsi idi. Heyat hər gün mənim zehnimdə, təbiətimdə bir iz buraxaraq keçirdi.

İman kişi, hemişəki kimi, qonşularla mis sehənglə kehrizdən su daşıyırı. Bekar vaxtlarında da vərəqləri saralımış cindir kitabını pəncərədən düşən işığa tutub, «Quranın Quran olsun» deyə oxuyurdu. Ya da «Yer oğlu qıy vurub çıxdı göye» deyə hey öz-özünə danişirdi. Ya da iri mis sehəngdə su daşdıığı zaman yenə də acıqlı-acıqlı öz-özünə Keklik xalanın qarasına deyirdi:

– Zalim qızına deyirəm, sidiyini çək gözünə, gözün açılsın! Eləmir ki, eləmir də!

Yene de harada qabağına qara toyuq çıxsayıdı, heç vaxt əlindən yere qoymadığı ağacı ilə vurub öldürmək istayırdı. İman kişi hələ də o fikirdeydi ki, bütün qara toyuqlara çörəkçi Məşədi İbrahimxəlilin arvadı Gülbəs xala cadu eləyib, ona görə də, Gülbəs xala İman kişini küçədə görən kimi qaçıb girirdi evlərdən birine. Bütün evlər isə, Gülbəs xalanın üzüne açıq idi. Gülbəs xala yenə də arvad toylarının ruhverəni idi. Onun eri çörəkçi Məşədi İbrahimxəlil bir az varlanandan sonra özüne ikimertəbə, qəşəng daş ev tikdirmişi. Evin qabağını da eləmişdi qızılğullük. Məşədi varlanandan sonra daha özü təndira çörək yapmırı. Bunu muzdla tutduğu adamlar edirdiler. Məşədi özü isə, saliqə ilə geyinib, tərəzinin dalında eyleşirdi. Özü də lezzətli xörəklər yeməyi sevirdi. Hər cüme axşamı cüceli plov bişirdirirdi. Deyirdilər ki, Məşədi plovun altına qoyulan çölpəni götürüb arvadından soruşarmış:

– Gülbəs, harası? (Yəni, toyuğun harası ləzzətlidir?)

Gülbəs də misal üçün, deyermiş:

– Məşədi, budu!

Məşədi acıqlanıb deyermiş:

– A köpəkqızı! (Yəni, düz demədin!)

Qərez, Gülbəs toyuğun bütün yerlərini sadalayıb, hərəsində də Məşədiden bir «köpəkqızı» alandan sonra deyermiş:

– Məşədi, toyuğun dərisi!

Arvad yalnız indi Məşədinin ürəyindən xəber verdiyi üçün kişi nəşə ilə deyermiş:

- Ay bərekallah!

... Fatma nənəm indi öz-özüne danışığında iki məsələ ilə meşğul idi. Birincisi bu idi ki, indi harada olduğu bilinmeyən, çox adamın itmiş hesab elədiyi Nuruya daim dua edirdi. İkincisi de, indi Eyvaz emi haqqında qəzəble danışırıdı. Çünkü Eyvaz emi Bayram babamın böyük bir sahəde reis olmağından istifadə edərək dövlətini artırırdı.

Bizim alt evlərdən birində olan Kəkklik xalanın oğlanları da yavaş-yavaş işlərinin ucunu tapırdılar. Böyük oğlu Əlesger tərevəz alveri edirdi. Haşim mənim menim adımdan borc pul götürür, balaca bir ettar dükəni açmışdı. Qasım isə, məşhur sünnet ustası, dəllək Əlesgəre şagird olmuşdu. Kazım da hələ balaca idi. Kəkklik xala da anamın yorğan-döşək salmaq, ip ayırmak, yun çırpmaq kimi işlərinə kömək edirdi, sadə bi-zə yuxa bışırıdı. Yeqin məsələdir ki, anam da onu razi salırdı.

Atamın da işləri yaq kimi gedirdi. İndi o, dövlətlilər sırasında birinci olmağa can atıldı. İşlərinin yaxşı getməsinin onu nece ferehli-dirdiyini mən hiss edirdim. O, Rusiyada, İran tacirlərinin ona nece etibar elədiklərindən, nisə nə qedər mal buraxdıqlarından anama iftiخارla danışırıdı. Ancaq bütün bunlar meni heç də şad elemirdi. Çünkü atam bir dəfə də olsun, mənim həyatımı müdaxilə elemirdi. Bir dəfə də olsun, mənənə tərifi söz demirdi. Sonralar başa düşdüm ki, yazılı kişi bu yolla məni hərəkətə getirmek, menim də başqa uşaqlar kimi, deyib-gülən, zirək, açıqtəbiətli bir məxlüq olmağımı isteyirmiş. Daha haradan biliydi ki, mənim daxilimde tamam başqa bir alem var. Özüm üçün de anlaşılmaz, qaralıq olan bu alem məni bütün xarici mühitdən və birincin növbədə atamın özündən ayıır, məni onlara uyuşmağa qoymur.

... Bizim evdən yuxarı yaldı hər gün müsavat əsgərlərinə təlim keçirdilər. Təlimdən sonra onlar nəğmələr oxuyurdular. Çox qəribə idi ki, bu nəğmələr, əsasən, herbi ruhda olsa da, mənde kəderli bir hiss doğururdu. Ele bil ki, mahnıların özündə, nə isə, perişan bir şey vardi.

Yeniyetmə, cavan oğlanlar balaca uşaqlardan əsgərsayağı dəstələr düzəldərək, onlara komanda verə-verə küçələrde gezir, türk ve müsavat əsgərlərindən öyrəndikləri mahnıları oxuyurdular. Bele dəstələrden birinin de komandiri Mehəbbət xanımın kiçik qardaşı Qulam idi. Bir dəfə o, anası Xursid xanımla bize geldiyi zaman anam dedi ki, Qulam məni de aparıb öz dəstəsinə qoşsun.

Səhəri gün Qulam bize geldi. Anam mənə tezə paltar geyindirdi. Bizi getdik şəhərin Murğuzlu adlanan tərəfindəki düzənləyə. Gördüm ki, burada uşaqlar dəstə-dəstə gəy otluqda oturub mahnı oxuyurlar. Qulam da meni öz dəstəsinə daxil elədi. Sonra Qulam uşaqlara dedi ki, biz də gərək əsgərlər kimi təlim keçək, onlar kimi mahnılar öyrənək.

Sonra hansı bir mahnını işe oxudular.

Sonra dəstəbaşçıları bir yerə yığıldılar. Bunlar hamısı yaxşı geyinmiş oğlanlar idi. Ancaq ariq, qarabeniz oğlan hamidən yaxşı geyinmişdi. Hiss edirdim ki, o biri oğlanlar da onunla çox hörmətə danışırlar. O, bir növ, yoğun sesle yoldaşlarına dedi:

- Mənim dəstəmdeki uşaqlar çox balacadırlar. Onlara herbi şeyleri ne cür öyrətmək olar?.. Çoxu hele elifbanı da bilmir.

Sonra mən Qulamdan öyrəndim ki, bu oğlan Cavanşir xanlığının axırıncı nesli olan Qafar ağanının oğludur. Qulam mənim marağımı götürüb, o biri dəstəbaşçularını da mənə tanıdı. Məlum oldu ki, onlar da bəy oğlanlardı. Gördüm ki, bu «komandırıların» içinde bir nəfər de fəhlə, kəndlə, sənetkar, ya tacir oğlu yoxdur. Heç mənasını özüm də dərk eləmədiyim halda, bu, mənim izzəti-nəfsimə toxundu. Mənə elə gəldi ki, bu bəy oğlanları burunlarını çox dik tuturlar, öz bəyliliklərə açıq-açıqına fəxr edirlər. Mən Qaçaq Xanmuradın «yenə də bəy oğlanları meydən sulayırlar» sözlerini xatırladım və mənda kasıblara, adı adamlarla qarşı bir qəhəmerlik hissi baş qaldırdı. Sonralar o günləri xatırlayanda başa düşdüm ki, sınıfı ziddiyət insanla birgə doğulan bir səvqi-təbiiylikdir, insanların özünümüdafiə instinkti kimi bir şeydir. Sonra Qulam yene də məni aparmağa gələndə getmədim. Səbəbinə də heç kəsə demədim. Atam da məni adamdan qaçmaqdə təqsirləndirərək danladı.

Bayram babamgilə gələn tərəkəmələrlə deyib danışmaq mənə də ha çox xoş gelirdi, nəinki bəy oğlanları ile. Mən adı adamların yanında özümlü daha serbest, daha azad hiss edirdim. Onlar mənə dənə ya-xın, dənə səmimi görünürdürlər. Əlbəttə, o zaman səmimiyyətin, yekəxanlığın ne demək olduğunu aydın mühakimə eləyə bilməsəm də, hiss edirdim. Kürdəbəli Xaynamaz həftəbazarına gələndə babamgilə düşərdi. (Ümumiyyətə, Kürdəbadan atını minən, - kasib, dövlətli, - gəlib Bayram babamgilə düşərdi. Hami da bunu təbii bir hal hesab ederdi.) Mən də onun köhnə Qafqaz yəhərli ağ yabisının üstündən düşməzdəm. Yabi da bunu vecinə almayaraq, bağda addım-addım gəzib, özü üçün olayardı. Əlbəttə, əgər, Xaynamazın əvəzinə bir ağa - məsələn, dayının dostlarından biri olsaydı, mən onun atına minib bu cür serbest gəzmezdim, bu cür lezzət almazdım.

Dayımdan heç bir xəber-əter yox idi. Atam yene də Bakıya, Rusiya şəhərlərinə ticaret üçün gedəndə onu axtarırdı. Bayram babam isə, ne onu axtarırdı, ne de bəresində bir kelme söz danışırıdı. Bu da Fatma nənəmi yandırıb-tökürdü.

- Kişi olan kəs, - deyirdi - o cür oğulun itkin düşməyini vecinə alırmı.

Fatma nənəm, «o cür oğul» dedikdə, mən təccüb edirdim. Çünkü dayımın Fatma nənəmi nece incitdiyi yadımda idi. Amma, elə bil, onlar arvadın zehnindən tamam silinib getmişdi. O, gündə üç dəfə namaz qılıb, oğluna dua eləyirdi. Onun sağ-salamat qayıtması üçün Allaha yalvarırdı, belə anlırla nənəmə yazığım gelirdi.

Atam da nənəmə deyirdi:

— Qorxma, ay arvad, Nurunu dəyirmanın boğazından salsalar, ayağından diri çıxar.

Nənəm də uzun müştükdeki papirosundan derin qullab alaraq, nə üçünse, atama kinli-kinli baxıb bir söz demirdi.

Mən yenə də girevə düşən kimi babamgilə qaçırdım. Bir dəfə də onlarda olduğum zaman babamgilin nökəri Bünyad yüyüre-yüyüre gəlib, Fatma nənəmi müstuluqladı.

— Nuru qaşa gəlib, odur, Yaqut xanımgildədi.

Yazlıq nənəm sevindiyindən bilmədi nə desin. Haçandan-haçana Bünyaddan soruşdu:

— Azarlı-zad döyük ki?

Bünyad dedi:

— Azarlı nədi, eşi, maşallah, laçın kimidi.

Başqa vaxt dayımdan qorxub çekinməyime baxmayaraq, onun gəldiyini eşidən kimi yüyürdüm evimizə. Gördüm ki, dayım başında İran qaçaqlarının geydiyi keçə araqçın, əynində sərdarı çuxa artırımda oturub çay içir. Məni görəndə gülmüşədi.

Anam mənə tapşırı ki, dayının gəlməyini heç kəsə danışma. Mən bu sözə təccüb elədimse də, səbəbini soruşmadım.

#### NURU DAYIMIN QƏRİBƏ MACƏRASI

Anamın bişirdiyi cüceli plovu, ətirli dovğanı böyük bir iştaha ilə, ləzzət çəkə-çəkə yeyəndən sonra dayım, balaca armudu stekandakı çayın rənginə zövq ilə nəzər yetirib anamlı, atamlı danışmağa başladı:

— Biz, yəni, mən və dostum Alay müsavat ordusunun hesabına əle keçirdiyimiz tüsəngləri, patronları, tapançaları aparıb İranda satmaq qərarına geldik. Bunu bize İranda yaşayan kontrabandçı bir türkmen məslehet gördü. Onun xüsusi qayığı vardi. Bakıya, Həşterxana, İrana gizli mal aparıb getirirdi. Bizi inandırıcı ki, onun köməyi ilə bütün silahları xatasız, engelsiz aparıb İran kürdlərinə sata bilərik.

Qaranlıq bir gecədə qayıq İrana doğru yol aldı. Türkmenin özündən başqa da iki nəfər yoldaşı vardi.

Mən Alaya dedim ki:

— Ayıq ol, bunlarda balaca bir kelək duyan kimi üçünü de öldürmək lazımdır.

Alay dedi:

— Doğrudu. Bunu mən də sənə deyəcəkdim.

Bizimlə danişib sövdəleşən türkmen ucaböylü, yaraşlıqlı bir oğlan idi. İlkinci de cavan idi.

Onlar bizimlə ele danişib gülürdüler ki, elə bil, çoxdanın yoldaşlaşdıq. Amma onlardan bir qəder yaşı olan üçüncüsi isə bizimlə bir kəlmə də danişmirdi. Eyzən bir gözünü qayıb, papiros çekirdi, bizim qızıl vəznelərimizə qəribə bir kinle baxırdı. Qayıq açıq dənizdə xeyli uzaqlaşandan sonra mən çamadandan iki şüşə araq, yemək çıxarıb türkmenlərə təklif elədim ki, bizimlə vursunlar. Cavanlar təklifimizi məmənnüyyətlə qəbul elədilər. Üçüncüsü – yaşlısı yeyib-içmək zamanı nə bir kəlmə danişrdı, nə de bizim üzümüza baxırdı. Orası da qəribə idi ki, bizimlə sövdəleşən cavan türkmen tez-tez öz dillərində ona nə isə deyirdi, amma o, yene də susub bir kəlmə cavab vermirdi. Biz xeyli içib dəmlənməsdi. Birdən yaşı türkmenin hərəkəti məni hirs-ləndirdi. Mənə elə gəldi ki, gözünü qayıb bizim araqımızı yekəxana bir əda ilə içən bu herif bizim başımızı nə vaxt kəsəcəyini gözləyir.

Mən qəddimi düzəldib ona dedim:

— Ey dost, niyə ağzına su almışan? Sən ali cəmiyyətdən olan zabitlerin məclisindəsən!

O, gözünü qayıb, mənə iti bir nəzər saldı, amma yena dinmədi. Əlindeki qədəhi içəndən sonra qalxıb aralandı. Mən birinci türkmen-dən soruşdım:

— Sizin bu yoldaşınız niyə dinmir, laldır?

Cavan türkmen dedi:

— Yox, lal deyil, xasiyyəti belədi, fikir verməyin.

— Bu qayığın sahibi odur?

— Xeyr. Bu qayıq bizim üçümüzündü.

Mən çox içmişdim, gözünü qayıb bizi saymayan o hərisin baş-gözünü əzmək istəyirdim. Əlimi belimdəki onatılanın dəstəsinə qoyub cavan türkmen-dən soruşdım:

— Yoxsa, o bizim haqqımızda başqa xəyaladı?

— Xeyr! — deye cavan türkmen tələsik cavab verdi. — Nə danişırsan, ağa? Sizinlə biz qardaşlıq! Siz azərbaycanlı, biz türkmen. Mənim xalaqızımın əri azərbaycanlıdır, Aşqabadda yaşıyırlar.

Alay fransızca mənə dedi:

— Cox ağartma.

(Dayım fransız dilini yaxşı bilirdi. Ümumiyyətlə, onda dil öyrən-

mekde iti bir yaddaş vardı. Rus, fransız dillerini ana dili kimi bilirdi, fars dilini öz-özüne öyrənib «Şahname»ni o dilde oxumuşdu.)

Sonra biz Alayla «Süsən sünbü'l» mahnısını oxuduq. Sonra men çamadanın iki şüse də şərab çıxarıb, cavan türkmenleri yene de davet etdik. Onlar gözüqiyıq türkmenlə ne baredəse mübahisə edirdilər. Men təklif etləyən kimi söhbəti kəsib, bize yaxınlaşdırılar.

Men onların stekanlarını doldurandan sonra qəsden amiranə bir tonla gözüqiyıq türkmənə dedim:

— Ey, sən de gel!

Men o biri türkmenlərle olduğu kimi, onunla da rusca danışardım. Lakin o, mənə temiz Azerbaycan dilində cavab verdi.

— Sağ ol, ağa. Men şərab içmirem.

Men cavan türkməndən soruşdum:

— Beyəm, o, azerbaycanlıdır?

Oğlan cavab verdi ki:

— Xeyr, tatdı, Balaxanındandı.

Külək bizim getdiyimiz istiqamətə esdiyi üçün qayıq süreflə gedirdi. Hava yavaş-yavaş işıqlanırdı. Denizin şakit şırıltısı adama lezzət verirdi. Alayı yuxu aparmışdı. Özünüz bilirsınız ki, men nə qədər içsəm də kefli olmuram. Yatmaq da istəmirdim. Əger, Alayı yuxu aparmasıydı, sehərə qədər içərdim. Men birinci defəydi ki, dənizdə, özü də açıq qayıqda yol gedirdim. Men arxası üstə uzanıb, gözlerimi yumaraq, İranda necə kef çəkəcəyimiz haqqında düşünürdüm. Bir de gördüm ki, gözünü qiyib baxan tat səssiz addımlarla biza yaxınlaşdı dayındı. Alay bərk xoruldayırdı. Men də xoruldamağa başladım. Özü də bunu ele elədim ki, hərif mənim qəsden xoruldamağımı başa düşməsin. O, bir xeyli, guya, dənizə baxmış kimi dayandıqdan sonra yoldaşlarının yanına qayıdış dedi:

— Piyanılar, ölü kimi düşüb qalıblar.

Birinci cavan türkmən acıqli-acıqlı:

— Lazım deyil, — dedi. (Türkmen dili bizim dile çox yaxın olduğu üçün men onun nə dediyini başa düşürdüm.)

Gözüqiyıq dedi:

— Sən nə vaxtdan bele molla olmusan?

Sonra elvə etdi:

— Oğrudan oğruya halaldı.

Qan başıma vursa da, özümüz saxlayıb qulaq asmağa davam etdik.

Gözüqiyıq dedi:

— O, sarının (yəni, mənim) tekce barmağında brilyant üzüyünün aži dörd-beş yüz qızıl qiyməti var. Çamadanları da yəqin doludur.

Araya süük çökdü. Men usdufcə elimi aparıb onatılanın desteyindən yapıdım. Birinci türkmən bu dəfə yavaş səslə dedi:

— Yox... lazım deyil.

Ele bil ki, o, indi tərəddüd keçirirdi. Yene də qısa bir sükutdan sonra o elvə etdi...

— Namərdlik olar!

O biri cavan türkmən də ne isə dedi. Lakin men onun sözünü başa düşmürdüm. Gözüqiyıq herarətə dedi:

— Ne namərdlikbazlıqdı?! İki bəy oğlunu cəhənnəmə vasil elemek namərdlik niye olur?! Yaxşı, siz əlinizi tərpətmeyin, onların işlərini men özüm bitirərem.

Sonra piçilti ilə dedi:

— Gelin bəri, vaxt keçir!

Birinci türkmən bu dəfə sanki yuxudan ayılaraq qəti səsde gözüqiyıq kişiye bozardı:

— Sənə dedim ki, olmaz!

Men artıq dayana bilməyərək gözümü açıb dikəldim. Guya, indi cə yuxudan ayılrıram kimi dedim:

— Deyəsen, biz yaman çox yatmışıq...

Onların heç biri dinmedi. Men birinci türkməndən soruşdum:

— Göreşən, yolu yarılımışıq?

— Yarıdan keçmişik, ağa! — deyə o, cavab verdi.

Mənim səsime Alay da oyanıb dikəldi. Mən yavaşça Alaya dedim:

— Əlin silahında olsun.

O, fransızca soruşdu:

— Nə olub?

Mən dedim:

— Gözüqiyıqda xəyanət var.

Bu zaman bizim qayıq balaca bir adanın təxminən üç-dörd yüz metriyinden keçirdi. Men qayığın kənarına söykanıb papiros çəken gözüqiyıqdan zarafatiana soruşdum:

— Buradan o adaya üzüb çatmaq olar?

O, görünür, mənim axmaq sual verdiyimi düşünüb istehza ilə gülməsdi:

— Ora, uşaqla üzüb çata bilər.

— Yəni, neçə metr olar ora ki? — deyə mən yene də sadəlövhüklə soruşaraq, ona yaxınlaşdım. O, adaya sarı baxıb, saymazyana dedi:

— Neçə olacaq?.. Cox olsa, dörd-beş yüz metr...

— Doğrudan?! — deyə mən qəfil ondan yapışaraq bir anda qaldırıb

tulladım denizə və həmin anda da onatılanı çıxarıb cavan türkmenlərə tuşlayaraq qışkırdım:

– Əller yuxarı!

Onlar özlərini itirmiş halda əllərini qaldırdılar. Alay da tapançasını onlara tuşlamışdı.

Mən cavan türkmenlərə dedim:

– Əlinizi tərpətseniz, vuracağam ikinizi də!

Sonra bir gözüm onlarda olduğu halda, qayığa sarı üzən gözüqiyiga dedim:

– Nahaq zəhmət çəkmə, yaxşısı budur, vaxt itirmə, qayıt üz o adaya! Özün də Allahına şükür elə ki, səni quduz it kimi gülleləmirem!

O, ilan dili çıxarıb yalvardı. Dedim:

– Qayıt! Qayıtmasan, öldürəcəyəm.

O, yənə də qayığa sarı üzəmeye davam eleyəndə düz qabağına güllə atdım. Gördü xeyr, işin orası deyil, üzünü çevirdi adaya təref və bir qədər aralanandan sonra başını geri döndərib, türkmenlərə qışkırdı:

– Ehey, Durdu! Əgər, mənim bir qəpiyimi o yan-bu yan əlesəniz, elimdən qurtarmazsınız!

Birinci türkmen mənə dedi:

– Ağa, vur onu!

Mən birinci türkmənə dedim:

– İkiniz də silahlarınızı çıxarın, qoyun bura!

O dedi:

– Ağa, hamısı qayıqdadı.

Dedim:

– Yeri göstər!

O, tapançanın qabağında gedib silahlarını çıxarıb qoydu stolun üstünə!

Sonra mən Alaya dedim:

– Bunların ikisinin də qolunu daldan bağla.

Alay başqa şey tapmadığı üçün el-üz məhrəbasını biçaqla iki yere bölərək onların qolunu arxadan möhkəm bağladı.

Birinci türkmen dedi:

– Ağa, vallah, bizdə təqsir yoxdur.

Mən dedim:

– Oturun! Tərpənseniz, ikinizi də gülleləyəcəyik.

– Bəs sövdəmiz?

Mən dedim:

– Nəcə danışmışıqsa, elecə də olacaq.

O təkrar dedi:

– Ağa, vallah, bizdə təqsir yoxdur.

Men sert səsle dedim:

– Oturun, gözleyin!

Sonra dönbüñ gözüqiyığın ardınca baxdım. O, artıq adanın üstündə durub bize təref baxırdı. Biz adadan xeyli uzaqlaşmışdıq...

İran serhədine yaxınlaşdıqdə, biz dənizdə dayanıb gecənin düşməsini gözledik.

Gece zil qarənliq idi. Sahile bir neçə mil qalmış mən Alaya dedim:

– Açı bunların qolunu.

Sonra özlərinə yene təkrar etdim ki, eger, başqa xəyala düşsəniz, ölcəksiniz.

Qərez, nə başınızı ağrıldım, İranda türkmenlərin tapıb getirdikləri kürdlərə silahların hamisini qızıl pula satdıq. Türkmenləri danışdığımızdan da artıq razı saldıq. Birinci türkmen haqlarını alıb bizzən ayrılanda yene dedi:

– Ağa, vallah, biz size el qaldırmaq fikrində olmamışq.

Mən ona dedim:

– Bilirəm, o gece tat sizi dile tutanda mən hamisini eşidirdim, yatağımışdım.

... Alayın emisi oğlu İstanbulda yaşayır. Deyilənə görə, çox dövləti bir adamdır. Alay mənə də təklif elədi ki, gedək İstanbulu. Bu gün-sabah Azerbaycanda şura hökuməti qurulacaq, onda qayıdarıq Azerbaycana. Mən də təklif eddim ki, əvvəlcə gedək Tehrani-zadı gəzek. Alay razı olmadı. Dedi:

– Pulumuz-zadımız qurtarar, qalarıq belə. Yaxşısı budur, buradan xalı-gəbə alıb aparaq Türkiyəyə, həm ziyaret, həm ticarət.

Mən dedim:

– İlde-əyyamda əlimizə bu qədər pul düşüb, qoy əvvəl gedək Tehrani görək.

Xülasə, Alaydan ayrıldım, Tehrana gedib Laləzər xiyabanında ən bahalı mehmanxanaya düşdüm. Əvvəl özümə bir neçə dəst paltar aldım, sonra başladım Tehrən əfsaneli həyatı ilə tanış olmağa... Eh... Bu dünyada esl kef çəkmək istəyən Tehrana getsin. Elə işlərə rast gelirsən ki, sonra adama yuxu kimi görünür...

– Nə cür işlərə? – deye anam maraqla soruşdu.

Atam mənə acıqlandı:

– Dur get o yana... Sənə deməmişəm ki, böyüklərin söhbatına qu-laq asma.

Doğrudur, atam mənə bunu dəfələrlə demişdi, lakin böyüklərin söhbatı mənə hemiše uşaqların söhbatindən maraqlı görünürdü, böyüklərin söhbatı hər zaman mənim üçün təzə idi, mənə məlum olma-

yan alemdən idi. Mən durub çıxdım. Xəlvetce o biri otağa keçib, qu-lağımı açar yerine direyerək yene de qulaq asmağa başladım.

Dayım öz şirin bələğətə səhbətine davam edirdi:

— Bir gün Sədi xiyanabında gəzdiyim zaman hiss elədim ki, çarşablı, rübəndil bir qadın meni izleyir. Birdən qəfil dayanıb geri çevrilərək ondan soruşdum:

— Size nə lazımdır?

O, yavaş ve çox nezakətli səsle mənə dedi:

— Ağa, əger, özünüz kimi gözel, ceyran bir xanımı siğə eləyib bir gecə vaxt keçirmək isteyirsizsə, ardımcı gelin. Onun, xanımı mənə oxşatmasına hırslenib soruşdum:

— Kimdi o xanım, siz özünüsünüz?

— Xeyr, ağa, — dedi, — görərsiniz, teşrif buyurmağınızza heyfsilən-məyəcəksiniz.

Mən Tehran küçələrində belə aradızeldən qadınlar olduğunu bildirdim. Düzü, bu mənə maraqlı bir macəra kimi göründü, ona görə de razılıq verdim.

Biz bir neçə tin keçib, qədim, dar bir küçəye düşüb bir xeyli gedəndən sonra arvad balaca bir darvazanın qabağında dayanıb, diqqətlə o tərəf-bu tərəfə baxdı. Sonra dəmir toxmağı üç dəfə usduca vurdur. Qapını on altı-on yeddi yaşında bir qız açdı. Zalim qızı o qədər gözel idi ki, mən yerimde donub qaldım. Heç ağluma da gelməzdə ki, mənim siğə eləyəcəyim xanım budur. O da dayanıb mat-mat üzümə baxırdı. Onun alının ortasında süni bir xal vardi. Başı açıq idi. Uzun, qara hö-rükələri daldan ayaqlarına qədər uzanmışdı. Biləklərinde iri gümüş bılərziklər, başında yəqin ki, süni olan mirvari tac vardi. Biz gül-çiçəkə dolu balaca bir bağçaya girdik. İki-üç otaqdən ibaret birmərtəbə evin ətrafinda bişmiş kərpicdən barı vardi. Barı o qədər hündür idi ki, küçədən ancaq evin taxtapuşu görünürdü. Biz çiçəklerin arasındaki ciğir-dən keçib, balaca otağa girdik. Yere əlvan xalılar döşənmişdi. Mavi şü-şə örtüyün içinde neft çrağı yanındı. Biz içəri girəndən sonra məni gə-tirən arvad çadra ilə rübəndi çıxardı. Gördüm bu, toxminen qırx-qırx beş yaşında sağlam, enlikürek, iri gözləri sūrməli, qırmızısilət bir ar-vaddır. Mənalı-mənalı mənə baxıb gülümsədi. Dişləri balta kimi sağ-lam idi. O, mənim yadına nağıllardakı cadugərləri saldı. Yanına mi-təkkə-yastıq qoyulmuş ipək döşəkçəyə işarə ilə farsca mənə dedi:

— Əyleşin, ağa.

Sonra gözel qızı dedi:

— Ağaya xidmət ele.

Bayaqdan qızın gözü mendeydi. Arvad ona müraciət eləyənde mənə elə gəldi ki, qız neyə görəse diksinib qorxmuş halda əvvəl qadı-

na, sonra mənə baxdı. Arvadın üzü mənə təəccübü dərəcədə soyuq, qəddar göründü. Ancaq o, gözünü qızdan çekib mənə baxanda üzündə yene yalqaq bir təbəssüm zahir oldu.

— Siz bir qədər məşğul olun, ağa, mən qonşudan mollanı çağırırm, siğənizi oxusun.

Mən ondan soruşdum:

— Hanı mənə siğə edilən xanım?

O, qızı göstərib dedi:

— O, sizin qulluğunuzdadır, ağa.

Doğrusu, bu siğə ehvalatı mənə çox maraqlı görünürdü.

— Yaxşı, — dedim, — çağır mollanı.

Qız mənim qabağıma qısaayaqlı, balaca bir stol qoyaraq o biri otaqdən qədim kuzəde şərab, qədəh və balaca bir boşqabda da xuşgəber getirdi. Qadın qızı məndən oğrun, mənalı bir nəzər salıb getdi. Qız isə, ayaq üstündə qabağında dayanıb mənə baxırdı. Mən gülümşəyib dedim:

— Gel, eyles.

Ancaq o, yerindən tərəpənmedi, mən güle-güle ondan soruşdum:

— Sen farssan?

O, başını bulayıb:

— Yox, ağa, — dedi, — mən kürdəm.

Mən öz qədəhimi şərabla doldurub təkrar ona təklif elədim:

— Gel, eyles...

O, yene də yerindən tərəpənmedi. Ancaq mən qədəhi qaldırıb ağ-zıma aparanda o, özünü irəli atıb, əlimdən yapışdı:

— İcmeyin, ağa!

Mən derhal qədəhi yerə qoyub soruşdum:

— Ne olub?

O, mənim sualıma cavab verməyi, həyəcanla piçıldadı:

— Durun burdan qaçın, ağa. Siz çox cavansınız. Tez olun, qaçın!

Mən qeyri-şüri herəkətlə əlimi, həmişə pencəyimin altında, be-limdə gəzdirdiyim balaca tapançanın üstünə qoyub sərt səslə soruş-dum:

— Ne olub?

O, rəngi aqappaq olmuş halda yenə də dedi:

— Qaçın, tez olun, onlar bu saat gələcəklər.

Doğrusu, «qaçın» sözü mənə toxundu. Belimdə tapança ola-ola bu gözel qızın gözləri qabağında qorxub-qaćmaq mənə ar gəldi.

Mən ondan soruşdum:

— Neçə nəfərdi onlar?

Qız piçıldadı:

— İki nəferdirlər, ağa.

Mən dedim:

— Sən sakit dur. Onlar geləndə heç ne bürüze vermə.

O da vahime içinde piçıldadı:

— Oy, ağa!

Mən açıqlı-acıqlı əmr elədim:

— Sakit!

Özüm de keçib eyleşdim. Ele bu vaxt evvelcə arvad, ardınca da iki kişi gəldilər. Kişilərdən birinin eynində eba vardı, ancaq mollaya oxşamışırdı. İkiisi de ortayaşlı, sağlam adam idi. İçeri girib məni görəndə onlar da, arvad da, ele bil, bir an neyə ise təccüb cədədilər. Arvad qəribə bir ifade ilə əvvəl qızı, sonra da menim qabağında dolu qədəhe baxdı. Ancaq hərif özünü onda qoymayıb mənə dedi:

— Ağa, icaze verin kebininizi kessinlər.

Mən ayağa durdum, tapançanı onlara tuslayıb sakit səsle dedim:

— Əllər yuxarı! Üçünüz də! Ey, ifrite! Sən də!

Araya anı bir süküt çökdü, men təkrar etdim:

— Əllər yuxarı!

Onlar əllərini yuxarı qaldırandan sonra əbali kişi dedi:

— Ağa, bu nə zarafatdır?

Mən qəzeble onun sözünü kesib əmr etdim:

— Əlinizi tərpətseniz, üçünüzü də güləleyəcəm. Çıxın bayır!

Əbasız kişi dedi:

— Ağa, axı, biz nə günahın sahibiyik?

Mən onların başının üstündən bir gülle ataraq qışqırdım:

— Bayıra! Ne günahın sahibi olduğunuzu zindanda bilərsiniz!

Əbasız kişi dedi:

— Ağayı ajan, haqqınızı alın, gedin. Axı, bizi divanın əlinə verməkden size nə xeyir?

Arvad da, əbali kişi də bir-birine macal vermedən yalvarırdılar.

Axırda mən dedim:

— Yaxşı, sizdən el çekmeyim üçün məne nə verirsınız?

Kişilərin ikisi də dönüb arvada baxdı. Arvad dedi:

— Ağa, icazə ver, sandığa yaxınlaşım.

— Gel! — dedim.

O, eəs-eəs iştirəlib sandıqdan on qızıl çıxarıb mənə uzadanda elini geri itəleyib dedim:

— Bu nedir? Sizin kimi caniləri on qızıla? Heç vaxt!

Sonra alacalanmış gözlerile üzüme baxan arvada dedim:

— Yüz qızıl!

O, yene də yalvarmağa başladı:

— Ağa, feqir adamıq. Məndə o qədər qızıl nə gəzir?

Mən dedim:

— Yüz qızıl! Biri əskik olsa, götürməyecəm!

O, balaca pul kisəsini getirib, mənim qabağıma əlavə yetmiş qızıl sayaraq and içdi ki, bundan savayı heç neyim yoxdur.

Mən qızılları cibime qoyub, arvada dedim:

— Otağın bayırından bağlanan aclarını ver!

— Nə üçün, ağa!

— Ver! — deye mən qışqırdım.

— Ağa, aşar qapının üstündədir.

Mən qızı dedim:

— Çix bayira!

Qız qorxmış halda üzüme baxıb tərənmədi. Mən mülayim səsle ona dedim:

— Qorxma, çıx bayıra.

Qız bayıra çıxandan sonra onlara dedim:

— Hələlik! Allahıniza şükür eləyin ki, sizi salamat buraxıram. Ancaq bilin ki, həmişə nezaret altındasınız. Əger, bir də belə işlə məşğul olsanız, sizi buraxmayacağam.

Bunu deyib, cəld bayıra çıxaraq qapını daldan bağladım. Sonra qızı dedim:

— Gel gedək!

— Hara, ağa? — deye o, həyecanla soruşdu.

Mən dedim:

— Sen qalsan, bunlar səni öldürərlər. Gedək, neyləmək lazımlı olduğunu sonra fikirləşərik.

Geldik mən yaşadığım mehmanxanaya...

Dayım susdu. Bir azdan anam soruşdu:

— Axı, bu kurd qızı orada nə gəzirmiş?

Dayım dedi:

— Özünün nağlı elədiyinə görə, İran kürdlərindən, kasib bir kişinin beş qızından biri imiş... On dörd yaşı olanda kəndləri gəzib vergi yığan bir nəfər onu görüb, elçi düşüb. Evlənəndən sonra fars onu özü ilə Tehrana getirib, beş-altı ay saxlayandan sonra boşayıb, qovub. Qız Tehrəninin küçələrində avara-sərgərdən qaldığı zaman həmin arvada rast gəlib...

Dayım yene də susdu... Anam soruşdu:

— Sonra ne oldu?

— Sonra mən qızdan soruşdum ki, öz yerlərinə getmək istəyirmi?

O:

— Ah, ağa, — dedi, — əger, siz məni özünüze bir kəniz eləsəydimiz, heç yerə getmək istəməzdim...

Mən də dedim ki, tezliklə İranı tərk etməyib gedəsiyəm. Onu özümlə apara bilmərəm. O, çox məyus oldu, hələ ağladı da. Mən onu başa saldım ki, Tehranda qalsa, məhv olar. Qayıdır öz yerlerine getse yaxşıdır. O da nəelac qalib razi oldu. Mən ona üç-dörd dəst paltar, ayaq-qabı aldım. Özüne də xeyli pul verib, yola saldım evlərinə.

Bir qədər sükutdan sonra atam dedi:

— Gərek o arvadla kişi'ləri vereydin polise.

Dayım dedi:

— Siz elə bilirsiniz ki, onları cəzalandıracaqdılar? Şahın məmurları rüşvet alıb buraxmayacaqdılar?

Sonra atam zarafatıyanı dayımdan soruşdu:

— İndi danış görək, necə oldu ki, əlinə bir o qədər pul keçə-keçə bura qəpiksiz gelib çıxdın?

Deyəsən, atamın sözü bir az toxundu dayıma. O dedi:

— Nə olacaqdı, tacirlik eləməyəcəkdim ki?.. Tehran elə bir kef yedir ki, bir milyonun da olsa, bir ilin içinde çıxıb gedər işinə.

Sonra dayım nəşə ile səhbətinə davam eleyib dedi:

— Qərəz, nə başınızı ağrıldım, bir də baxdım ki, cəmi beş-altı tükən pulum qalıb, bununla da heç yerə gedib çıxa bilmərəm. Oturub fikirləşirdim ki, neyləyim? Birdən yadına düdü ki, atam Şuşada gimnaziyada oxuyanda bizim Kürdəbədan onunu bir yerde Tağı adlı bir oğlan da oxuyurmuş. Bir gün Tağı atamı öyrədir ki, «nə var Şuşada, gəl qacaq gedek Bakıya. Orda özümüz üçün bir iş tapıb kef çəkərik». Özü de Tağı atamdan iki-üç yaş böyük imiş. Onlar Bakıya qaçanandan sonra orası yadında deyil, nə cür olursa, atam Bakıda Tağını itirir, bir neçə gün orda gəzəndən sonra qaydır yenə Şuşaya. Hami Tağını itib-batmış hesab eleyir. Ancaq necə il sonra Tehrandan kağız gəlir. Məlum olur ki, orda ticaretle məşğuldur. Bunu xatırlayan kimi getdim Tehrandakı «Qarabağlılar» məhəlləsinə. Bu məhəllədə yaşayanlar vaxtılı Qarabağdan köçüb gelənlər idi. Xeyli soraqlaşandan sonra mənə dedilər ki, parça-çit bazarında Tağı adlı dövləti bir sövdəgerin mağazası var, bəlkə o ola. Gedib mağazanı tapdım, gördüm cavan satıcılar alver eleyir, amma uzun, qırmızısaqqallı, nurani bir kişi də balaca ketilin üstündə əyləşib, qabağında balaca stekanda çay, təsbeh çevirir. Satıcılarından birindən yavaşça soruşdum: «Ağayı Tağı budur?» Dedi: «Bəli.» Yaxınlaşüb ədəbələ, özü də azərbaycanca dedim:

— Salam-əleyküm, Tağı əmi.

Kişi təəccübə soruşdu:

— Kimsən, bala, hardan gelmişən?

Dedim:

— Qarabağdan.

Bir qədər diqqətle üzümə baxıb birdən soruşdu:

— Olmuya Bayramın oğlusan?

Dedim:

— Özüdür.

— Gözlərindən tanıdım, — deyib, kişi qalıxb boynumu qucaqladı.

Bütün qohum-əqrəbadan hal-əhval tutdu, hiss elədim ki, kişiyyə qürbət yaman təsir eleyib.

Sonra məni apardı evinə, gördüm məndən de böyük oğlanları var. Dövlət də ki, aşib-daşır... Qərəz, düz on beş gün məni qonaq saxlayan-dan sonra soruşdu:

— İndi neyləmək fikrindəsən?

Dedim:

— Heç bilmirəm.

Dedi:

— Məsləhət görüürəm ki, qayıdır gedəsən Qarabağa. Vətəndən həmşəlik ayrı düşmək yaman dərddir, mənim kimi ilişib qalarsan, atanınan da yəqin ki, gözü yoldadır.

Mən özüm də qayıtmak isteyirdim, ancaq bayaq dediyim kimi, pullar çıxıb getmişdi, ona görə də, kişiyyə yalan satmalı oldum, dedim:

— Tağı əmi, var-yoxumu mehmanxanada oğurlayıblar.

Qərəz, kişi bəsdir deyincə mənə yol pulu verdi, özüm də təntənə ilə yola saldılar ki, guya, vətənə gedirəm.

Nuru dayım burada berkdən güldü. Anam soruşdu:

— Bəs gəlmediñ?

— Yox, — dayım nəşə ilə cavab verdi. — Əyləşdim faytona, «Qarabağlılar» məhəlləsindən aralanandan sonra faytonuya əmr elədim:

— Sür Lalezar mehmanxanasına.

Atam dedi:

— Başladın təzədən vur-çatlaşına?

Dayım berkdən güldü:

— Bir də onda ayıldım ki, pulum lap az qalıb. Fikirləşdim ki, daha bu dəfə Tağı əminin yanına getmək olmaz. Vətənə sari yola düşdüm. Pulum tezliklə lap qurtardı. Saqqalıñ da xeyli uzanmışdı, baxıb gördüm hamı məni rus bilir. Kimdənse eşitmədim ki, İran kimi müsələman ölkələrindən dindən dönüb müsələman olana maddi yardım eləyir-lər. Mən harada geldi, dedim ki, rusam, dinimi dəyişib olmuşam müsələman... «Dinə gelmişən, ay kafer, behiştə gedəcəksən» deyə məni terifleyib pul verirdilər, mən də əllərimi göyə qaldırıb onlara dua eləyirdim. Soruşurdular ki, rus olanda adın nə idi? Deyirdim: «Alek-

sandr». Deyirdiler: «Bəs, indi döndərib ne qoymusan?» Deyirdim: «İş-gəndər». Öz adımı qəsden demirdim. Elə ki, berkden erəbcə dua oxuyurdum, başına toplaşan adamlar ele təccübəle qulaq asırdılar ki, ele bil, dünyada görünməmiş bir şey eşidirdilər.

Bu minvalda dine gelmiş təze müselman gelib çıxdı Tebrizə. Bir qədər də orada pul yiğəndən sonra kirayə bir at tutub geldim İran Şah-sevənине, orada da ki, atamgilin köhnə qonaqlarını tapdım. Onlar da məni pələ ile keçirdilər bu taya. Bilirsizsin ki, bu saat Arazın daşmış vaxtıdır, pələde hər deqiqə batacağımı gözleyirdim. Əhd eledim ki, bu taya salamat çıksam, düz bir ay oruc tutub, namaz qılacağam...

O zaman orucluq təze başlayırdı. Dayım, doğrudan da, hər gün oruc tutub, namaz qılırdı. Bu mənə də, atamgilə de çox qeribe göründü. Mən həmişə dayımı yoldaşları ile seherden axşamacan oradaburada şərab içib kef çeken görmüşdüm. İndi onun bele mömin olmasına çox gülməli idi. O, namaz qılında Fatma nənəm də arxadan təccübəle tamaşa eleyirdi. Dayımın iftarı üçün cürbəcür şeylər hazırlanırdı. Babamgilin nökrən onun iftarı üçün ağ tut yığırdı. Dayım bütün günü təsbeh çevirib, namaz qılırdı, dua oxuyurdu, sarı qırıvın saqqalı da getdiçə uzanırdı.

Ancaq bir gün babamgilə gelib gördüm ki, dayım saqqalını tətəmiz qırxdırb, uzunboğaz çəkmələrini, qalife şalvarını geyib, olub əvvəlki kimi gözəl bir oğlan, özü də iki nefer dostu ilə bağda, ağacların altında qoyulmuş stolun etrafında oturub, təze quzu etinin soyutması ilə şərab içirlər. Möminlik, saqqal, təsbeh də çıxıb gedib işin...

Sonra mən fikirleşirdim: demek, dayım o kürd qızını xilas eleyib, demək, dayım yaxşı iş görüb. Kürde pul da verib! O günü də qeribe bir hadise olmuşdu, dayım bize gelib anama dedi:

— Mənə bir az pul ver, indi bazardan geləndə yanında iki körpe usağı olan dilençi bir arvada rast gəldim, üreyim birteher oldu, cibim-deki pulun hamısını çıxarıb verdim arvada, uşaqlar üzüme elə baxıldılar ki, gözüm yaşardı...

Əger, dayım belə yaxşı adamısa, bəs, nə üçün Fatma nənəmi incidir? Nə üçün o vaxt İmaşı o cür döyürdü? Nə üçün Kürdoba cavallarını başına yiğib gecə başqa obaya hücum edirdi? Nə üçün Əhmədin üç arvadı öldürməyindən o cür kefi kök danışdı? Hər şey bir tərefə, axı, o arvadlardan biri bizim qoca nənəmiz idi... Nə üçün Əhmədin, arvadları məhz onun tapançısı ilə öldürməyi dayıma vicdan ezbəti verdi?

Mən bu suallara cavab tapa bilmirdim, ona görə də, mənim təsəvürlerim alt-üst olurdu, başımda tamam bir xaos yaranırdı, mən fikirlerimin bu qarmaqarışılığı içinde eyzen bir dəstə quldura çomaqla hü-

cum eləyen Məşədi Gülməmməd babanı, cavan ömrünü, uşaqlarına həsr eləyen Sekine qocanı, Xəlsə qocanı, Xanım nənəni xatırlayırdım, men, eyni zamanda, öz kefi üçün uşaqlarını başsız qoyaraq çoban Mahmuda qoşulub qaçan, sonra onu o cür öldürünen Qızyetəri də xatırlayırdım. Bir tərefdən, dağ yolunda bizim o cür harayımıza çatan, bizi otaylı quldurlardan xilas eləyen, kasıblara el tutan, o biri tərefdən də, özü anama nağılı elediyi kimi, arvad-uşaqla dolu alaçığı gülleyə basan Qaçaq Xanmuradı xatırlayırdım...

Ancaq mən dumanlı halda əqlime gələn, mənə xoşagelməz təsir eləyen bu suallar barəsində heç kəsən bir şey soruşturmudum, çünki bir dəfə belə bir sual üstündə atam məni danlayıb demişdi:

— Uşaqsan, get uşaq işin.

Sonra anama xitabən əlavə eləmişdi:

— Bu uşaq çoxbilməşliyindən kökəlib-əlmər də.

#### HƏYƏCANLI XƏBƏRLƏR, KÖÇHAKÖC VƏ SANDIQ ƏHVALATI

Atamgil Rusiyada qurulmuş fehle-kəndli hökuməti barədə indi dəha tez-tez səhbət edirdilər. Mən də bu səhbətlərə böyük bir maraqla qulaq asırdım. Mən eşidirdim ki, orada ağalara, böyük tacirlərə divan tuturlar. Hökuməti kasıblar, fehlelər, kəndlilər idarə edirlər.

Çox qeribe idi ki, kasıbların, Xaynamaz kimi kəndlilərin Rusiyada hökumət başına keçmələri məndə fəreh doğururdu. Elə bil ki, mən özüm yekəxana bəy balalarından nəyinse qisasını alırdım. Doğrudanım, bu, həmin bəy oğlanlarının hər yerdə öz bəyliliklərini hiss etdirmələrinin nəticəsi idi? Kim bilir, beləkə bunə səbəb ataba-babadan, lap ulu babalarımızdan bəri bizim nəslin damarlarında axan rəyyət qanı idi? Mən anama dedim:

— Yəqin ki, burada da fehle-kəndli hökuməti qurulsa, tay bəy oğlanları heyle lovgalanmazlar.

Atam təccübəle mənə baxıb dedi:

— Bu uşaq ya gicdi, ya əllamə!

Anam dedi:

— Uşağı ad qoyma, gic niye olur?!

— Görmürsən, yaşından böyük elə danışır ki, elə bil, anadangelmə bolşevikdi. Tay xəberi yoxdu ki, burada fehle-kəndli hökuməti qurulsa, bunun atasını, babasını gülleleyərlər.

Mən də gözlenilmeyen bir ötkəmlikle dedim:

— Sizi nə üçün gülleleyirler? Siz bəy-xan nəslindən döyülsünüz ki?

Atam yənə də təccübəle baxdı, anam berkən guldü. Atam bu də-

fe, ne üçünsə, həmişə olduğu kimi açıqlanmayaraq, mülayim səsle izah elədi:

– Bolşeviklər tekce bəylərin, xanların deyil, bütün varlıların düşmenidir. Deyirlər heç kəs dövləti olmasın! Hami Fetiş kimi lüt olsun. (Fetiş atamgilin kəndində en yoxsul adam idi.)

Mən atamın bu axırıncı sözlerində derin bir kin hiss elediyim üçün, ürəyimdə ona inanmayaraq, daha heç nə soruştırmayıb, bağçaya endim.

Mən dayımla dostluq eleyən cavan bəylərin atama neçə yuxarıdan-aşağı baxdıqlarını hiss edirdim və bu, mənim izzəti-nefşime toxunurdur. Eyni hələ mən Məşədi Qara kimi milyonerlərin atamlı rəftarında da duyurdum. Ona görə də, uzaq Rusiyada Xaynamaz kimi, Fetiş kimi, dayımlın döyüdü İmaş kimi yoxsulların hökumət olmaları məndə qəribə, təravətli, hətta, sevincli hissələr doğururdu.

... Bir neçə gündən sonra, axşamçağı artırımda oturub çay içirdik, böyük darvaza döyüldü. Zinyet yürüüb açdı. Bayram babam, Qızılbaşoğlu Alının və kürdəbəli Hacının müşayiəti ilə həyətə daxil oldu. Qızılbaşoğlu ilə Hacı tufengli, patrondaşlı idilər. Onlar atlardan düşüb artırmaya qalxdıqla, həmişə mənimlə gülüb-zarafatlaşan Bayram babamın bu dəfə çox tutqun olduğunu hiss eledim.

O, tapançasını açıb pəncərənin qabağına qoyaraq, stul çəkib eyleşdi. Papiros çıxarıb yandıraraq hal-əhvəldən sonra atamgilə dedi:

– Sabah şəhərdən çıxməq lazımdır.

Atam həyəcanla soruşdu:

– Nə olub, eşi?

Babam papirosundan dərin bir nefəs alıb dedi:

– Bolşeviklərin on birinci ordusunun hissələri gelib çatıb Bərdəyə. İki-üç günlən burada olarlar.

Araya ağır süküt çökdü. Nəhayət, atam soruşdu:

– Düzdür ki, deyirlər, boyu bir metrdən yuxarı olanları qırırlar?

Babam hələm-hələm açıqlanan adam deyildi, sərt ifadə ilə atama dedi:

– Siz də belə axmaq-axmaq sözlərə inanırsınız?!

Yenə də ağır süküt çökdü. Babam bir neçə nefəs papiros çekəndən sonra, öz-özü ilə danışmış kimi, kimsənin üzünə baxmadan açıqlı davam etdi:

– Kəhrizli Ayna xanıma dedim ki, farağat oturun. Camaati qırığına vermeyin, bu selin qabağında durmaq mümkün deyil. Arvad beş yüz atlı ilə Bərdəni kəsdi ki, mən «Qızıl ordunu Qarabağa qoymayacam». Heylə eleyəndə, əlbəttə, qoşun acıga düşər. Büyük-böyük dövlətlər

bolşeviklərle bacarmır, amma bu arvad beş yüz atlı ilə onun qabağını saxlamaq isteyir...

... Çay-çörəkdən sonra Bayram babam atama dedi:

– Əhəmedalın dünən göndərmişem Kürdəbəyə ki, sizi şəhərdə çıxarmaq üçün üç-dörd at getirsin, ele hazırlaşın ki, dan üzü çıxa biləsiniz. Atlar bu gece burada olacaq.

Atam soruşdu:

– Bəs, mağaza, ev-eşik ne olsun?

Babam dedi:

– Qiymətdə ağır, vezndə yüngül nəyiniz varsa, götürün. Bu qədər şey-şüyü daşımağa vaxt çatmaz. Hələlik gedərsiniz Şəhliyə, görək işlər ne göstərir.

– Bəs, sənin özün neyləmək fikrindəsen, dədə? – anam soruşdu.

Babam dedi:

– Özüm, hələlik, Fatmanı aparıb Kürdəbəyə qo'yub qayıdağım Alxasliya, qazı Mirzəgili. Ora Araza yaxındı.

Atam soruşdu:

– Bəlkə o taya keçdiniz?

Babam dedi:

– İş bərkə düşə, başqa neyləmək olar?

Bir neçə il bundan qabaq öz kəndliləri ilə Rusiyaya fehləliyə gedən kiçik əmim Zəbi təzəcə gəlib çıxmışdı. O, Rusiyadakı inqilabdan qəribə şeylər danışındı. Deyirdi, knyazları, burjuuları arabaya qoşurlar (mən sonralar bildim ki, əmim bir az şıxırdırmış), adamlar bir-birinə «tavariş» deyirlər.

Atam anamla məsləhətləşib qərara aldılar ki, Zəbi əmim qalsın bizi evlərdə. Fəhlə olduğu üçün bolşeviklər ona dəyməzlər. Əmim də razi oldu.

Sonra atamla-anam gece pərdələri salıb qiymətli nələri vardısa, yığıdlar böyük dəmir sandığa. Səhər də dolu bir xurcunla həmin sandığı kühəlidər Kürdəbəyənən gələn atlardan birinə. Biz də yəhərlə atlara minərək düşdük yola. Evlərimizin hamısı xalı-gəbə ilə, gümüş qabaqla dolu qaldı, həmçinin, atamın mağzası da dolu idi.

Biz şəhərdən çıxanda yeri təzəcə söküldürdük. Amma yollar qəcan adamlarla dolu idi. Kimi şey-şüyü şəllənib, usaqının əlindən tutaraq pay-piyada gedirdi, kimi atlı, kimi arabada.

Atam təccübələ anama dedi:

– Balam, bütün şəhər bolşeviklərin gəlməyini bilirmiş ki...

Anam piyada qaçanlara diqqət yetirib dedi:

– Qəribədər ki, kasib-kusub da şəllənib qaçır.

Atam dedi:

— Cox ola bilsin ki, hamı köye düşüb qaçıır, dünən eşitmədinmi ki-  
şı nə dedi? Mən də bilirdim ki, bolşeviklər haqqında deyilənlər şayie-  
dir.

Mən atamın izah eləmeyinə baxmayaraq, başa düşə bilmirdim ki,  
bolşeviklər nə üçün, hətta, bəy, xan olmayan tacirlər, dövləti  
kəndlilərle de düşməndirlər?

... Biz şəherin səkkiz-doqquz kilometriyindəki Şəhli adlı kənde  
çatıb, Bayram babamın köhne dostu Həmid yüzbaşının evine düdüük.  
Bu, daşdan tikilmiş, bir neçə otaqdan ibarət, kürsülü, üstü qırmızı de-  
mirli bir bina idi; Həmid yüzbaşı özü evdə olmasa da, adamları bizi çox  
hörmətlə qarşılardılar.

... Yenə də orada-burada silahlı atıllar peydə olmuşdu. Həmid yüz-  
başının qohum-əqrəbasından olan tıfəngli-tapançlı adamlar onun evi-  
ne dalbalad galib-gedirdilər. Tezliklə men bu sırrə də vəqif oldum;  
gördüm atam ev sahiblərindən xəlvət anama danışır ki, Həmid yüzba-  
şının adamları evlərinə qayıdan müsavat əsgərlərini orada-burada so-  
yub tıfenglərini, patronlarını alırlar, deyəsən, həle özlərini de öldürür-  
lər.

Anam da heyəcanla deyirdi:

— Yaxşı, tıfenglərini, patronlarını alırlar-alısınlar, bəs, özlerini ni-  
ye öldürürler? Yəqin ki, Həmid yüzbaşı özü burada olsaydı, qoymazdı.

(Biz geləndən bir neçə gün əvvəl Həmid yüzbaşı qoyunlarına baş  
çəkmək üçün bir neçə atı ile yaylağa getmişdi.)

Anam papiros yandırıb eləvə eledi:

— Bəs, onlar yaziq deyiller?

Atamla anam evdə belə danişdiqları zaman Həmid yüzbaşının ya-  
xın qohumlarından olan və qızdırma xəstəliyindən tezə qalxdığı üçün  
rəngi qəçmiş uzun, ariq bir oğlan belində iki patronda, əlinde tıfeng,  
iki başqa oğlanla pəncərenin qabağından yüzbaşının külfeti olan hisse-  
yə keçdi. Atam həmin rəngi saralmış oğlana işarə ile anama dedi:

— Bax, o oğlan yanındakı yoldaşlarıyla dünən gece bir at yükü əs-  
ger paltarı, tıfeng, patron getirmişdi. Kim bilir, yazıqların neçəsini ölü-  
dürüblər, yolda gizlənib pusurlar, əsgərlər galib keçəndə qəfil gülleyə  
tuturlar.

Anam yana-yana dedi:

— Yaziq əsgərlər.

Atam da dərindən nefes alıb dedi:

— BİZİM MİLLETİMİZDİR DƏ...

Bu əhvalat menim daxili alemimə anlaşılmaz bir dərd kimi daxil  
oldu. Mən hey evlərinə qayıdan cavan əsgərlər haqqında, tıfengdən,  
paltardan ötrü onları öldürən rəngi saralmış qızdırma oğlan barədə

düşünürdüm. Mən evlerinde anaları yollarını gözləyən cavan oğlanları qəfil gülleyə tutan həmin rəngi saralmış oğlanın qəddarlığını dərk eleyə bilmirdim. Mən yalquzaq canavarların qəfil hücum eleyib adamları parçaladıqlarını, obadan körpe uşaq apardıqlarını çox eşitmədim. İnsanın insanı öldürməyi, özü də pul, paltar üstündə öldürməyi, mən də yalnız derin qüsə deyil, eyni zamanda, ikrah hissi doğururdu. Bu, mənə insanın insanı yeməyi kimi dehşəti ve iyrenc görünürdü. Rəngi qızdırmanın saralmış oğlan mənə ilan kimi zəherli və soyuq görünürdü. Mən ilandan hem qorxur, hem de iyrenirdim. Mənə elə gelirdi ki, ilan bütün vəhşi heyvanların en namərdidir.

... Nə üstündə ise balaca bacım Mahtabı vurub ağlatdığını üçün  
anam meni tutub döymek isteyənən qaçıb artırmanın təkyəsində yere  
tullandım və sağ qolumda şiddetli ağrı hiss edərək qışqırdım.  
Məlum oldu ki, qolum altımda qalib sinib. Bu kənddə simiqçi yox idi,  
ona görə də atam meni yeddi-səkkiz kilometr aralıdakı Xəlefli kəndin-  
de olan meşhur simiqçi Məşədi Mahmudun yanına aparmalı oldu. Hə-  
mid yüzbaşının arvadı atama dedi:

— Sen zəhmət çekmə, usaqlar apararlar.

Ancaq atam razı olmayıraq, qaçarağı ilə meşhur boz atımızı yə-  
hərleyib minərək, məni de quağına alıb özü apardı. Qolumun boy-  
numdan asılı olmasına baxmayaraq, at silkəledikcə bərk ağınyırdı, ona  
göre də, atam mecbur olurdu bir eli ile cilovdan yapışın, digər eli ilə  
simmiş qolumun altından tutsun. Yəqin ki, qaçaq-quldura rast gəlme-  
mek üçün atam əsas yolla deyil, dərə-tepedən keçərək çölləmə ge-  
dirdi.

— Qolun ağrımır ki? — deye atam tez-tez soruşurdu.

Mən kiçik həyatimdə birinci dəfə olaraq atamın səsində özümə  
qarşı tesirli mehribanlıq və qayıq hiss edirdim və bu, mənim ürəyimi  
kövrəldirdi.

Biz Xəlefli kəndinə girib Məşədi Mahmudun həyətinə daxil ol-  
duk. Altmış beş-yetmiş yaşlı bir adam olan Məşədi Mahmud artırmada  
böyük taxtın üstündə eyleşərək mitəkkəyə söykənib təsbəh çevirirdi,  
bizi görəkən dikelib:

— Ay uşaq, qonağın atını tut! — deye səsləndi.

Atam əvvəl məni usdufcaya yerə qoysa, sonra da özü aşırılıb düşdü.  
Cavan bir oğlan usağı yürüüb bizim atı tövleyə çekdi. Əynində atlas  
arxalıq, başında gümüşü papaq olan Məşədi Mahmud taxtdan düşərək  
qabağımıza yeriyib, köhne tanış kimi atamlı görüşdə və bizi de taxtın  
üstündə eyleşməyə davət eledi. Atamlı ordan-burdan səhbət eladılər.  
Bolşeviklərin gəlişindən danışdlar. Məşədi Mahmud sakit və qayğılı  
səsle:

— Gelsinlər, görək nə deyirlər?

Həmin cavan oğlan bize çay getirdi. Sonra Məşədi Mahmud zarafatyanı mənə dedi:

— Qoçaq oğlan, göstər görüm qolunu.

Atam mənim qolumu açdı. Məşədi qolumu əli ilə yoxlayanda mən siddətli ağrı hiss ələsem də, sesimi çıxarmadım. Dişlerimi bir-birinə bərk sixib dözdüm. Məşədi nələrdənən təpitmə qayırıb qolumu sarıyanan sonra gülümseyib dedi:

— Bu, doğrudan da, dözümlü oğlanmış...

Sonralar... çox sonralar mən heyatının keşkin əzablarına dözenədə həmişə siniqli Məşədi Mahmudun o sözlərini xatırlayırdım. Görünür, tale mənim gələcəkdə nələr çəkəcəyimi bildiyi üçün mənim lap kiçiklikdən hər cur ağrı-acıya alışmağıma kömək edirmiş. Əlbette, birinci növbədə, mənəvi ağrılara...

Biz siniqli Məşədi Mahmudun həyətindən çıxanda axşam sərini qalxmışdı. Biz yənə də çölləmə gedirdik. Boz at yaxşı yeyib dincəldiyi üçün (bizim yerlərdə qonağın özüne olduğu qədər də atına qulluq edərdilər) dərələri, təpələri yel kimi çıxıb enirdi. Atam soruşdu:

— İndi necədi ağrısı?

Hələ bərk ağrısına da, dedim:

— Yaxşıdır.

— Məşədi dedi ki, bir az ağrıyıb kəsəcək.

Atamın müləyim danişığı və onun səsində özüme qarşı hiss əldiyim qayğı məni xoşbəxt edirdi və mən öz-özümə fəxrli deyirdim: «Bax, mənim də atam məni çox isteyir...»

Atam hey ev-eşiyin, mağazanın başına nə gələcəyi barede danişirdi. Narahat olurdu. Belə anlarda anam ya papiros çəkib biganə bir ifadə ilə ərinin sözlərini təsdiq edirdi, ya da ona qulaq asa-asə tamam ayri bir şey barede fikirləşirdi. Mən isə, anamın belə hərəketi daha şirin, daha cazibədar təsir bağışlayırdı. Mən öz var-dövleti barede atamın bürüzə verdiyi qayğıda, nə isə, soyuq, tutqun bir şey hiss edirdim. Halbuki mən, uşaq olsam da, var-dövlətin nə demək olduğunu bilirdim. Ancaq mənə elə gəldi ki, anamın sağlamlığı, şənliyi, qayğısızlığı mənim üçün dünyada hər cur dövlətdən, qızıldan, puldan sevinclidir.

On birinci ordunun hissələrinin şəhərə çatdığını eşitdiyimiz günün şəhəri gördük ki, vaxtılı Bayram babamgilin nökeri, indi isə, adlı qaçqlardan biri Bahadur öz dəstəsile gəldi. Anam Qaçaq Bahadur haqqında çox hevesle danişardı. Onun nece sədaqəti, üzügülər, gözəl oğlan olduğunu söyleyirdi. Mən isə, onu ilk dəfə göründüm. Üocaböylü, əsərbəñizli və çox yaraşıqlı oğlan idi. Qızılbaşoğlu kimi, Qaçaq Xan-

murad kimi birçək saxlamırdı. Qara six saçlarını şəhərlilərsayağı vurduraraq geriye daramışdı. Ayaqlarında temiz silinmiş uzunboğaz çəkma vardi. Beline üç patrondaş bağlayıb, ikisini də ciyinlərindən calınçarpez aşırımsıdı.

O, anamla köhne bir dost kimi görüşüb güle-güle onun kefini soruştı. Atamla, bir növ, rəsmi görüşdü.

Melum oldu ki, Bayram babam onları gönderib ki, bizi Alxası kəndinə aparsınlar. Atam getmək istəmirdi, o istəyirdi biz, heç olmasa, öz kəndimizə — Güney Güzdeyə gedək. Anam iki ayağını bir başmağa direyib qeti razi olmuşdu. Anamın Güney güzdeklilərdən zəhləsi gedirdi, onları namərd, qəddar hesab edirdi.

Nehayet, biz atlanıb Alxasıya gedəsi olduq. Anam mənə işaret ilə dedi:

— Gerek bir adam sarıqlı qolundan ehmal tutsun.

Qaçaq Bahadur dedi:

— Qaqaş bir yaşında olanda həmişə Bahadur dayısının qucağına minerdı, yəqin, indi də minər.

Qaçqlardan biri məni qaldırıb qoydu Qaçaq Bahadurun qucağına. Qaçaq Bahadur da mənim sarıqlı qolumdan yapışaraq atını mahmızlıyib düdü qabağa.

Yollar atlı-tüsəngli adamlarla dolu idi. Hər yerdə hökumətsizlik bilinirdi.

... Biz Alxası kəndində babamın köhnə dostu, qazı Mirzəlinin evinə düşmüştük. Alxası da Kürdoba kimi tərəkəmə idi. Əhalinin çox hissəsi hələ mayın on beşindən yaylağa köcmüşdü. Qazının da qoyunquzuşu yaylaqda idi, ancaq, görünür, son hadisələrlə əlaqədər olaraq, özü və arvad-uşağı hələ yaylağa köcməmişdi. Qazının dörd oğlu var idi. Qızı isə, bizim şəhərin lap yaxınlığındakı Şahbabalı kəndində Ədil bəy adlı oğlana əre getmişdi. Ədil bəy də atamın yaxın dostu olub, tiçaretlə meşəkul idi.

Qazının böyük oğlu Mirzə Sadıq mollalığa hazırlaşırdı. Qısa vurulmuş qara saqqalı və molla papağı vardi. Ayaqlarına qədər uzanan arxağının üstündən ağ qurşaq bağlamışdı. Kiçik oğlu Sərdar isə məndən üç-dörd yaş böyük olardı. Qazının evi kənddə, daşdan tikilmiş yeganə üstü dəmirli, böyük, ikimərtəbəli bina idi. Evin alt tərəfindən Kondelen çayının bir qolu axırdı. Qazı ağanın üç yüzə qədər ineyi sağıldı. Bütün Arazboyu kəndləri kimi, Alxası da çox isti yer idi. Bütün günü isti çəkirdik. Qazının kiçik oğlu Sərdar məni aparırdı arxin qıraqına. Arxin üstüne bir tır qoyulmuşdu. Sərdar məni də qucağına götürüb tırın üstü ilə yüyüre-yüyüre o tərəf-bu tərəfə keçirdi. Bir dəfə məni yere qoyub dedi:

— İndi özün tırın üstüyle yeri görüm.

Men özüm ne qəder bərkisirdimse de, tırın üstü ile arxı keçməyə cəsarət etmedim. Sərdar qəhəqəhə ilə gülüb:

— Ə, bu şəhər uşaqları nə qorxaq olurlar, — dedi və bir neçə dəfə tırın üstü ilə yüyüre-yüyüre o təref-bu tərefə keçdi.

... Başda babam olmaqla, Arazqırğı kəndlərinin, obalarının, demek olar ki, bütün adlı-sanlı adamlarını gündüzleri «Şıpart» deyilen çölde daldalanıb, geceler qasid vasitəsilə helelik bolşeviklərin Alxası tərefə üz qoymadıqlarını öyrənib, gəlirdilər qazi Mirzəlinin evinə. Burada qoyunlar kesilir, samovarlar qoyulurdu. Onların içinde neçə olmuşdusa, Nuru paşanın ordusundan ayrılib qalmış Kazım bəy adlı bir zabit də vardi. Dəstənin sayı getdiğəcə artardı. Hər gün qazının evində iki-üç erkək kəsildi. Gecələr kəndin aşağı tərefindən, şəhəre gedən yoluñ üstündə qarovalçı qoyub, həyətdə salınmış xalı-gəbenin üstündə eyleşərək, yeyib-içir və eyzen bolşeviklər barədə həyəcanla danışdırıllar.

Qazının böyük oğlu Molla Sadiq isə, gündüzler uzun bir ağacın başına bir parça ağ bağlayaraq bayraq qayırıb, səherdən axşamacan evin qabağındakı təpənin üstündə eyleşirdi ki, bolşeviklər göləndə ləp uzaqdan görsünlər ki, kənd ehli ağ bayraq qaldırıb onları gözleyir. Cavan Molla Sadiqin bu hərəkəti anama çox güləmlə görüntürdü. Anam ona sataşaraq deyirdi:

— Bolşeviklər mollalarla da düşməndirlər, gərek saqqalını qırxdırb, paltarını da dəyişəsən.

Molla Sadiq da fasıl-fasıl gülümseyib, heç bir söz demirdi ve onun bu təbəssümü ikiüzlü bir hərəkət kimi mənə pis təsir eləyirdi. Ona görə də, mən cavan mollanı sevmirdim, istəyirdim ki, bolşeviklər gəlib onu mehşər ayağına çəksinlər, gərek onda da belə fasıl-fasıl güləcəkmi?!

Mən ikiüzlü gülüşü, ikiüzlü hərəkəti, danışığι hiss edirdim, bəzən mənasını başa düşməsem də, hiss edirdim. Mehz bunun üçündür ki, atam bəylərlə, böyük vəzife sahibləri ile hörmətələ danışanda açığım turdu. Men bilirdim ki, atam bəyləri sevmir. Daldada onları «cible-rinde siçan oynayan, yekexana, müftəxər cənablar» adlandıraq lağa qoyurdum. Mən onu da hiss edirdim ki, anamın bəylərlə hüsn-təvəccöhi atama qətiyyən xoş gelmir.

Alxasiya geləndən bir neçə gün sonra Bayram babam gecə bizim yanımıza gələrək atama dedi:

— Meslehet beledir ki, Güney Güzdəye gedəsiniz. Ora sizin üçün buradan qorxusuz olar.

Atam soruşdu:

— Neye göre?

Babam dedi:

— Ona göre ki, bura qazı Mirzəlinin evidir. Amma Güney Güzdek-de sənin qardaşın ayağı çarıqlı kendli babadır. Bolşeviklər ona toxunmazlar. Siz de paltarlarını deyişib sade kendli paltarı geyərsiniz. Aralıq sakit olana qeder orada qalarsınız.

Anam soruşdu:

— Bəs, siz neyleyəcəksiniz?

Babam qaşlarını çatıb, artırımadan görünən Cənubi Azərbaycan dağlarında baxaraq dedi:

— Biz o taya keçəcəyik.

Anam soruşdu:

— Hamunuz?

Babam gözlerini o taydan çəkməyərək dedi:

— Hamımız.

Sonra əlavə etdi:

— Hazırlaşın, Qaçaq Bahadur səhər tezden sizi aparsın Güney Güzdəye.

... Qaçaq Bahadurla üç yoldaşı qabaqda, biz də onların ardınca hər yerde şose yoldan kənar, çölləmə gedərək axşamçağı çatdıq Güney Güzdəye.

Qubad emim:

— He, deyəsən, «yoldaşlar»dan ürküb yayınmışınız, — deyə zarafat elədi.

Mən onda qeribe bir ruh yüksəkliyi hiss elədim.

Anam istehzali təbəssümle dedi:

— Deyəsən, «yoldaşlar»ın gelməyinə sevinirsən?

Qubad emim dedi:

— Niye sevinməyim, «yoldaşlar» mənim kimi ayağı çarıqlılarının hökuməti deyil?!

Anam ona kinli bir nəzər salıb dedi:

— Yoxsa, ele bilirsen onların vaxtında əfsər çəkməsi geyəcəksən?

Qubad emim eyni ruhla dedi:

— Mən geymərəm, oğlanlarım geyərlər.

Anamın dodaqları ağardı. O, həmişə bərk acıqlananda belə olurdu, atam zarafata salıb dedi:

— Qubad çoxdanın bolşevikidir.

Mən düşünürdüm:

«Qubad emimin də, Zəbi emimin də dövlətlilərə arası yoxdur. Nə üçün bunlar da atam kimi dövləti olmağa çalışmayıblar? Fatma nənəm həmişə deyir ki, Allah birinə dövlət verib, birinə zillet... Nə üçün

atamgilin yeznəsi – başı çiyinlerinin arasına giren, balaca gözleri hiyə ile baxan gödək Əbdülezizə Allah dövleti versin, amma atamgilin başqa qohumu – İdris adlı ucaboy, xoşrifət, yaraşıqlı oğlana verməsin?»

Bu, mənim həyatda hiss elədiyim birinci böyük ziddiyət idi. Mən bu ziddiyətin mənasını başa düşmədiyim üçün bir şübhə, key bir anlaşılmazlıq içinde olduğum. Düşünürdüm ki, belək Əbdüleziz kişi eybəcər dona girmiş məlekdir? Axi, bizim nağıllarda məlek kimi gözəl, günahsız qızlar, oğlanlar bezen meymun, qurbağa donuna girirlər. Ancaq onlar bu donda istedikləri adama yaxşılıqlar edirlər. Əbdülezizdən isə kim bir yaxşılıq görüb?

Biz tezə paltarlarımızı çıxarıb köhne paltar geyindik ki, kənd əhlindən seçilməyək. Anam nimdəş kəndli paltarında mənə çox qəribə görünürdü. Atam da gümüşü papağını saçaqlı kəndli papağı ilə evezə eləmişdi. Bahalı şibitlik çəkmələrini çıxarıb ucuuz çust və köhne kəndli arxalığı geymişdi, bununla belə, o, qe evdə yatmağa cəsəret eleməyərək, yeznəsi Əbdüleziz ilə qohumları Mehəmməd beyle və kəndin başqa varlıları ilə gedib kəndin kənarındaki bağlarda qalırdı. Bize xəber çatdı ki, Bayram babamgil də keçibler Araxın o tayına.

Bizim kəndin yoxsulları dəstə-dəstə orada-burada toplaşış, nə haqdasa hərərətlə danışırılar. Anam onlara açıqlı-acıqlı baxıb dedi:

– «Yoldaşlar»ı gözleyirler.

Nəhayət, bir gün kimse şəhərdən xəber getirdi ki, «yoldaşlar» gelirlər!

Kəndin kasib cavanları şəhərdən gələn şose yolun alt tərefindəki yola yığılaraq, səs-küyle danışib gözleyirdilər. Atamgil ekilmədilər bağlara. Anam evimizin yola baxan arxa eyvanında oturaraq, papiroş çəkib yola tamaşa edirdi. Birdən atlar qoşulmuş balaca arabalar, onları da ardına bir dəstə esger göründü. Ayaqyalın, başıqılıq, cindir paltarlı kənd uşaqları şən səs-küyle yürüdürlər onlara təref. Doğrusu, bolşeviklər haqqında çox qorxul səhəbbələr eşitməyime baxmayaq, mən də onların qabağına yüyürmək isteyirdim. Onlar gəlib bizim arxa eyvanın qabağından keçidikcə, mən gördüm ki, heç kəse kinli, açıqlı baxımlar, gülümsəye-gülümsəye kənd uşaqlarına kişmiş verirler. Birdən kəndin en kasib adamlarından olan və qoluna qırmızı parça bağlanmış Cavad bərkədən qışquaredi:

– Yasasın Şura hökuməti!

İki zurna-balaban çalan da, nağara vuran da çala-çala əsgərlərin qabağına yeridilər. Uşaqlarını açıldan pencərlə yaza çıxaran Səadət arvad ortalığa düşüb oynadı. Muzdur Veysel süze-süzə onun qabağına yeridi, uzun zaman Rusiyada fehlelik eləmiş Cavad da, ne isə, başqa

bir hava çaldırb ruslar kimi oynadı. Bunu belə görən cavan əsgərlər de ona qoşuldu. Bütün kənd axışib gelirdi. Qoluna qırmızı bağlamış Cavad daşın üstüne çıxıb bərkədən dedi:

– Camaat, görürsün ki, qırmızı ordunun əsgərləri adam kəsənzad döyüller! Onlar da bizim kimi yoxsul kendli-fəhle oğlanları! Amma burjuylar onların haqqında yüz cür söz çıxarırdılar!

Kimse qışquaredi:

– Mehv olsun burjuylar!

Sonra, ortaböylü, enlikürək bir komandir danışdı, Cavad onun sözlerini kəndlilərə tərcümə etdi:

– Yoldaş komandir deyir ki, biz sizin qardaşlarınız. Biz gəlmisi ki, sizin torpağınızın yiyesi olmağınız, azad yaşamağınızna kömək eləyek. Bizim rəhbərimiz yoldaş Lenin demişdir ki, torpaq kəndlilindir!

Bunu deyənde bütün izdiham hərəkətə gəldi. Veysəl qışquaredi:

– Yasasın Şura hökuməti!

Əsgərlərdən biri Leninin şəklini yuxarı qaldırdı. Izdiham bir saniyə sakit olub şəkile baxdı.

– Sonra komandir deyir ki, qoy her kəs öz təsərrüfatı ilə məşğul olsun. Biz fehle-kəndli hökumətiyik, heç kəs öz halal zəhmətliye yaşayın adama gözün üstə qaşın var deye bilmez! Hökumət adamlarını siz özünü öz içindən seçəcəksiniz!

Sonra əsgərlər bizim evin yaxınlığında olan keçmiş dəftərxana binasına təref getdilər, camaat da onların ardınca.

Qızıl ordu hissəsi bizim kənddə kiçik bir dəstə qoyaraq Cəbrayıl nahiyyəsinə təref yoluna davam etdi. Bu hissə kənddə olan müddətə atamgil gündüz də eve gelmirdi.

Arabalari, yemək sursatları bizim evin yanında dayanan əsgərlərin yanına men də gedirdim. Onlar öz dillərində bizimlə zarafatlaşırırdılar, bize kişmiş verirdilər. Mən, başqa zaman öz evimizdə bahalı konfetləri, şokoladları yemək istəmədiyim halda, indi bu tozlu-torpaqlı kişmiş-i hevesle yeyirdim. Mən, kim bilir, haralardan gələn bu zarafatçı oğlanlarla qarşı özündə qəribə bir səmimiyyət duyurdum və atamgilin bunlardan qorxub eve gəlməmələri mənə pis təsir edirdi. Çünkü mən də özümü bu kəndli uşaqları kimi onlara yaxın hiss eləyə bilmirdim. Mənə ele gelirdi ki, mən bu cavan əsgərlərdən də, onların başına toplaşan bu uşaqlardan da tamam ayriyam. Ele bil ki, mən azib bura düşmüş yad bir qış idim. Ele bilirdim ki, onlar atamın onlardan qaçıb bağlı gizlenmiş olduğunu eñsəsələr, mən xəcalətimdən ölürem.

Atamgil bütün qiymətli şəyərini, qızıl-mızılları yığıdıqları böyük dəmir sandığı Qubad əminin məsləhətli, ulu babamgildən qalmış və

indi içində barama saxlanan qədim damda gizlətmışdiler. Əlde ele bir qiymətli şey qalmamışdı ki, anam bu kənddə yemek şeylerine deyişsin. Qubad əmimin arvadının anam görməyə gözü olmadığı üçün ineklərinin, camış-lararası vəyanlılarından bize bir tike də vermirdi. Ona görə də, man birinci dəfə olaraq, yoxsul yaşamağın zərbesini hiss etməyə başlayırdı. Bacım ağlayıb konfet isteyirdi, et xöreyi isteyirdi. Anam bütün günü əsəbilik keçirirdi. Atam da bütün günü bağda gizləndiyi üçün heç bir şey eləyə bilmirdi. Bayram babamıldən də heç bir xəber yox idi. Rəng-rufu sapsarı, ariq, azardar bir qadın olan əmim arvadı, demek olar ki, hər gün bir şeyi bəhane eləyib anamla dalaşındı. Bizi kənddə olan əsərlərlə hədəleyirdi:

— Çox o yan-bu yan elersiniz, — deyirdi, — gedib bolşeviklərə xəber verərəm ki, bunlar burjuydular, gelib burada paltarlarını deyişib gizlənlər.

Əgər, mənim anam bu əmim arvadına bir pislik elemiş olsaydı, fikir edərdim ki, o, qisas alır. Çünkü mən qisasın, intiqamın nə demək olduğunu artıq biliydim. Ancaq anam ona heç nə eləməmişdi. Ele isə, bu əmim arvadının hərəkətini nə ilə izah elemək olardı? Atamgil məni hər nə qədər «əlləmə» adlandırsalar da, mən əmim arvadının anama qarşı qəzəbinin sırrını anlaya bilmirdim.

... Nahəyət, aralıq tamam sakit oldu. Hami bildi ki, dinc duran adamla bolşeviklərin işi yoxdur. Bir gün biz də hazırlaşdıq ki, gedək şəhərə, evimizə. Atam da artıq üzə çıxmışdı. Atamın xahişlə Qubad əmim gedib damdakı sandığımızı getirəndə gördük ki, sandıq tamam boşdur. Sındırıb içində nə varsa, hamısını aparıblar. Atamla anam qorxu və təəccüblə bir-birinə baxıldılar. Anam Qubad əmimdən soruşdu:

— Hanı bunun içindəkilər?

Qubad əmim dedi:

— Mən nə bilim hanı?

— Sandığın yerini səndən başqa bilən yox idi.

Qubad əmim dedi:

— Mənim heç nədən xəberim yoxdu!

Atam çıxarıb papiros bükdü.

Anam rəng-rufu qaçmış halda əmime dedi:

— Şeyləri nece götürmüsənsə, heyle də getir!

Qubad əmim bozardı:

— Sənə dedim ki, bizim xəberimiz yoxdu!

Anam dedi:

— Başın bədənинe ağırlıq eleməsin, Qubad, get şeyləri getir!

Birdən əmim özündən çıxdı:

— Kimi hədəleyirsən, məni, az?! Getdi Bayram bəyin qaçaq-qul-

duru başına yiğib meydan suladıq vaxtlar! Allaha and olsun, o yan-bu yan elərsən, gedib əsərleri getirərəm, hamını qılıncdan keçirərələr. Cəhənnəm olun, çıxın gedin xarabanıza!

Qubad əmim belə deyib getdi.

Anam qəzeble atama dedi:

— Axi, bütün var-yoxumuz o sandıqdaydı! Qardaşın bizi dilənçi köküne saldı. Niye dilini terəptəmirsən?

Atam temkinle dedi:

— Dinmeyin menası yoxdur. Eşitmədin nə dedi?

Sonra atam başqa qohumlarından birinin öküz arabasında bizi getirdi şəhəre.

Yol uzunu mən eyzən atamla Qubad əmim barede fikirlesirdim. Heyatımda birinci dəfəydi ki, mən qardaşlar arasında belə münasibət görürdüm. Fatma nənəm, qardaşlarının Məlikməmmədi aldadıb qırx arşın quyuya saldıqlarını nağıl eləyəndə mən inana bilmirdim. «Adam da qardaşını quyuya salarmı?» deyirdim. Fatma nənəm də uzun müstüyündəki papirostandan dərin bir qullab alıb deyirdi: «Vəledüzna qardaşalar!» Sonra da başlayırdı Eyvaz əminin Bayram babamı dilə tutub, kişinən qazancını «əkamina çekmesi» barede yana-yana danışmağa.

Atamla Qubad əmimin qardaş olmaqları da mənə təəccübülu göründü. Fikirlesirəm ki, görəsen, bunlar usaqlıqda bir-birilə necə rəftar edilmişər? Onda da Qubad əmim öz qardaşının şeylərini belə götürürmüş? Mən «oğurlayırmış» deyə bilmirdim, çünkü qardaşın qardaşdan oğurluq eleməyi mənə Məlikməmmədi qardaşlarının qırx arşın quyunun dibinə salmaları kimi dehşetli və ağlışlaşmaz görünürdü. Mən onu da hey fikirlesirdim ki, belkə anam sohv edir? Belkə sandığın yarılmışından, doğrudan da, əmimgilin xəbəri yoxdur? Ancaq bir həqiqət vardi ki, sandıqdakı şeylərin getməyi, anam deyən kimi, bizi tamam yoxsul bir veziyətə saldı.

#### TƏZƏ GÜNLƏRİN TƏZƏ ƏHVALATLARI

On birinci ordunun bir batalyonu bizim evlərdə yerləşmişdi. Otaqların ancaq birini vermişdilər bizim, guya, «nökerimiz» olan Zəbi əmim. Biz də həmin otaqda yerləşdik. Evdə qoyub getdiklərimizdən heç bir əsər-əlamat qalmamışdı. Atamın keşidən aldığı mebelləri də sindirib daşıtmışdilar.

Qərez, demək olar ki, biz lat-lüt qalmışdıq. Mağazadakı şeylərdən də əsər qalmamışdı. Zəbi əmim deyirdi ki, «kəndlilər gelib şeyləri

müftə aparıblar». Bunun nə dərəcədə doğru olub-olmadığını aydınlaşdırmaq mümkün deyildi.

Anam deyirdi ki, Zəbi yalan danışır. Heç kəs atama görə bizim şəyimizi müftə aparmaz. Mağazanın şeylərini də, evdəki xalı-gəbeləri də Zəbi yeyib, üstündən su içib.

Batalyon komandiri yaxşı oğlan idi. Bize düyü, çörək, kişmiş verirdi. Mənimlə, bacımla zarafat edirdi. Bəzən bizi özleri ilə bir stolda oturdub «kaşaya» qonaq edirdi. Vaxtile anam cüce plovu, ceyran etinin kababını bize zorla yedirdirdi. Amma indi bu duzsuz-dadsız çovdar aşını biz ele şirin-şirin yeyirdik ki, komandır aşpaza əmr edirdi ki, boşqabımıza bir az da əlavə elesin.

Mən bu komandırın də, cavan əsgərlərin də yanında indi özümü olduqca sərbəst ve nece deyərlər, ruhlu hiss edirdim. Batalyon komandiri ortaböylü, enlikürək və çox sağlam bir oğlan idi. Biz geləndən bir neçə gün sonra malyariya tutmuşdu, bərk titrədib-qızdırıldı. Titrədən-de şineli, adyali üstüne töküb, dişləri bir-birinə dəyə-dəyə zarafatla mənə deyirdi:

– Bir gör ha... Sizin yer neçə yerdidə... Heç Sibirde – əlli dərəcə soyuqda mən belə titrətmirdim, amma bu istidə titridirəm.

Anam çay dəmələyib çayniki mənə verirdi, mən də aparıb stekana tökərək qoyurdum onun qabağına. O da qızdırımeye düşəndə bu çayı ləzzətli içib tərleyirdi.

Bizim köhne dostumuz doktor Quliyev gəlib ona iyne vururdu. Komandırın, gözündə eynək olan, qisaböylü, ariq bir yoldaşı da vardi ki, onunla bir otaqda qalırdı. Bir gecə iki nəfər əsgər gəlib atamı apardı. Gözlədik, atam gəlmədi. Səhər anam komandirdən soruşdu ki:

– Bu nə əhvalatdı?

Komandır dedi:

– Bu, Voronov yoldaşa (yeni, həmin eynəkli komandirə) aid işdir.

Zəbi əmim öyrənib bildi ki, kimse atamı şeytanlayıb ki, guya, o, böyük kapitalist olub, zülmkar olub. Bizim dostumuz doktor Quliyev həmişə komandirə iyne vurmağa geləndə bize də baş çəkirdi. Bu dəfə də geləndə anam əhvalati ona nağlı elədi. Doktor da həmin eynəkli komandiri inandıra bildi ki, tutduğunuz adam, bir az varlı olsa da, ne kapitalist olub, ne də zülmkar. Eynəkli komandır də doktorun sözüne inanıb, atamı buraxdı.

Mən birinci dəfəydi ki, «şeytanlamaq» sözünü eşidirdim və təccüb edirdim ki, ne üçün insan şeytana çevrilir? Fatma nənəm kor şeytan haqqında mənə çox nağıllar danışmışdı. Fatma nənəm demişdi ki, şeytan da bir zamanlar məleklerdən biri imiş. Bir gün Allahın ona qəzəbi tutur və şeytanı lənətləyərək qovur. İndi o vaxtdan beri şeytan da

Allahın yaratmış olduğu insanlara daim pislik eləməklə ondan intiqam alır. Mən təccüb edirdim ki, ne üçün her şeye qadir olan Allah şeytanın bu qeder pis işlər görməsinə yol verir? Ne üçün bir idirrim çaxdırıb şeytanı kül eləmir?! Mən bunu sorusunda Fatma nənəmin acığı tuturdı: «Allahın işinə el aparmaq olmaz!» deye məni qovlayırdı.

Fatma nənəm deyirdi ki, şeytan insan qəlbinə girib, onu yoldan çıxarıır. İnsan da pis işlər görür.

Mən, şeytanın yorulmaq bilməyen bu hərəkətlərində axmaq bir mənasızlıq hiss edirdim və bunu heç kəsə demirdim. Mən başqasını incitməkde heç bir lezzət görmürdüm. Əksinə, belə hərəkətlər, mənim duyduğum xarici aləmə bir soyuqluq, bir qüvvət verirdi. İndi mən fikirləşirdim ki, bəlkə atamı mənimlə hemişi sərt rəftər eləməyə, məni danlamaga sövq eləyən şeytandır? Axi, mənim qolum sinanda və ya mən xəstənəndən atam mənimlə mehriban olurdu? Mənə təzə palta alırdı. Mən bu lənətə gelmiş şeytana nə pislik eləmişəm?! Mənim atam, onu qırmızı komandira şeytanlayıb tutduran adamə nə pislik eləyib? Bilirdim ki, o, heç kəsə pislik eləyən adam deyil. Mən fikirləşirdim ki, yəqin, şeytan uşaqlıqda heç də pis işlər görməyib. Yadımdadır, bacım Mahtab yeddi-sekkiz aylıq körpə olanda bir dəfə yuxuda gülümşədi. Anam dedi ki, «körpə yuxuda məlekleri gördüyü üçün xoşallanıb gülümşeyir...» Mən Leninin gülümşəyən şəkillərinə maraqla baxırdım. Mən artıq bilirdim ki, padşahı taxtdan çəkib salan (mən o inqilabi belə də təsəvvür edirdim) Lenindir. Padşahın qoşunları ilə dava eləyen fəhle-kəndlİ orduşunun komandırı də Lenindir. Şəklini görənə qədər mən Lenini, Fatma nənəmin nağıllarındakı yenilmez nəhəng Rüstəm Zal kimi bir qəhrəman təsəvvür edirdim. Sən demə, bu da doktor Quliyev kimi qalıstuk bağlayan, gülümser üzlü bir kişi imiş... (Doktor Quliyev də həmişə məni gördə, bax, bu cür, Lenin kimi gülümseyirdi.) Bu, mənde mənasını dərk eləmədiyim bir fərəh doğururdu. Mən də anamdan bir parça ipək qırmızı lent alıb, bolşevik kimi sol döşümə sancırdım. Atam mənim qırmızı lentimə baxıb gülümseyirdi və öz dostlarına zarafatına deyirdi ki, bizim bu oğlumuz bolşevikdir! Səherdən axşamacan Leninin şəklini çəkir. Mən də bu sözlərə faxr edirdim. Bolşevikler kimi geyinməye çalışaraq, evimizdə olan həmin komandırın dolağından xəlvətcə kesib qılçama dolayırdım. (O zaman əsgərlərin də, komandırların də çoxu boğazlı çəkmə əvəzinə kobud ayaqqabı geyib, dolaq dolayırdılar.) Sonra anamdan xahiş elədim ki, əsgərlər kimi mənə də şış papaq tikdirsinlər. O özü mənə ot rəngli parçadan şış papaq tikdi. Mən dedim:

– Qırmızı parçadan beşguşeli ulduz kəs, tik papağın qabağına.

A - m bu dəfə mənə acıqlanıb dedi:

— İtil o yana.

Atam ömründə birinci dəfə olaraq mənim tərəfimi saxlayıb, ana-ma dedi:

— Yaxşı de... tik deyir, tik!

Anam mənim şış papağıma beşguşeli ulduz da kesib tikdi. Mən komandırın dolağından kəsdiyim parçanı doladım qılçama, qırımızı ipək lent səndim döşümə, şış papağı da qoydum başıma. Oldum qırımızı komandır. Bu, mənim həyatımda yeni bir həvəs idi. Mən özümde fəreh və gümrəhliq hiss edirdim. Mənim üçün bu alemde en maraqlı cəhət bir də o idi ki, atam mənim bu cür «qırımızı komandır» olmayımdan xoşal görünürdü. Hetta, Sərrac Qafara mənim üçün enli bir komandır kəməri de tikdirdi.

Burası da qəribə idi ki, bütün otaqlarımızda, mağazalarımızda, qoyub getdiyimiz şeylərin tamam dağılıb getmesinə baxmayaraq, məne-ele gelirdi ki, atam bolşeviklərə heç də düşmən kimi baxmur. Men onda bolşeviklərə dərin kin hiss eləmirdim. Axşamlar atam hemin mal-yariya tutan komandırla saatlarca oturub söhbət edirdi. Məne-ele gelirdi ki, atamın bolşeviklərə kin besləməməyinini esas sebəbi onun böyük kapitalistlərə, xüsusən bəylərə qarşı düşmən münasibəti idi. Kim bilsə, bəlkə o zaman sovet idarəelerində atama bir qulluq təklif eləsəy-diler, o, buna məmənnüyyətə razı olardı... Bəlkə lap kommunist partiyasına da daxil olardı. Lakin belə bir təklif heç kəsin ağlına da gelmir-di. Atam isə, daim qorxu içinde idi. Daim özünün bu gün-sabah hebsə alınacağı barede düşünürdü. Atam anamla eyzən bu barede söhbət edirdi. Anam sovetlərə qarşı tam barışmaz idi. Bir vaxt ona-buna pal-tar yayan, çörək bişiren Töhfe arvadın indi şəhər sovetinin sedri seçil-məsi, naxırçı gődek Tapdığın Təhdurlar Komitesinin sedri olub, var-lıllara qan uddurması anamı yandırıb tökürdü. Anam atama deyirdi ki:

— Sifariş ele Qızılbaşoğlu xəlvətə, gece iki-üç at getirib bizi ke-cirsin Arazin o tayına. Atamgil də oradadır.

Anaqat am razi olmurdur.

— Bəs, — deyirdi, — bu ev-eşik ne olsun?

Anam deyirdi:

— Şura hökuməti gedər, yene də qayıdib gəlerik.

Anam qəti inanırdı ki, bolşeviklər gəldikləri kimi də qayıdib gedə-cəklər.

Anam deyirdi:

— Padşahsız memləkət olmaz.

Atam da deyirdi ki:

— Bolşeviklər Nikolay padşahı bütün ehli-eyalı ilə güllələyiblər.

Atam gece-gündüz ustaların başının üstündə durub tikdirdiyi ev-

esiyi, böyük bir həvəsle saldığı bağ-bağçanı qoyub getmek istəmirdi. O, bu ağacların, gülərin toxumunu, qələmini cürbacı yerlərdən ga-tirtmişdi ve hamisini da öz əlide ekib-becərmışdı. Atamın təbiətində tacirlikle kendiliklə birleşmişdi, o, mahir tacir olduğu qədər də həvəs-kar kendli idi. Sonralar, yəni, on iki-on üç yaşına çatdığını zaman da o, məni ona görə «fersiz» hesab edirdi ki, mənim nə ticarət, nə də kənd işlərinə, fiziki zehmete həvesim olmadığını hiss edirdi. O, tez-tez ana-ma deyirdi: bilmirə bunun axırı nə olacaq?!

Anam isə, mənim haqqında atam qədər bədbin deyildi. Anam ti-carət də, adı təsərrüfat işlərinə də həmişə biganə idi. Anam da, atam kimi, heç bir zaman mənim haqqında özüme tərifli söz deməzdə. An-qaq anamın məni heç də fərsiz hesab eləmədiyini duyurdum və bu hiss meni anama daha möhkəm bağlayan gözəögürməz bir qüvvəyə çev-riıldı. Mən anamı itirməkdən qorxurdum. Düşünürdüm ki, bizim kü-çədə mən yaşda olan Abbas beyin anası kimi, mənim də anam öle biler. Bele fikirlər meni dehşətə getirirdi. Mən Abbasın öz anasının ölü-münə heç də vecine almadiğınə tövəcüb edirdim. Onun evezinə mən özüm dərin bir kədere dalırdım. Mən onu son derecə yazıq hesab edir-di. Halbuki onu bir dəfə de bike görmürdüm. O, tamam dərdsiz-qəmsiz halda uşaqlarla ora-bura qaçıր, oynayıb hay-küy salırdı.

Həyatda mənim bütün varlığımı hakim olan, bir dəqiqə də olsa, minden uzaqlaşmayan ilk qorxu hissi bu cür peydə oldu.

... Bizlərde hökumət orqanları qurulandan sonra on birinci ordunun hissələri, o cümlədən, bizim evdə olan hərbiyalılardə tərəpnəb get-dilər.

Biz, demek olar ki, tamam yoxsul vəziyyətdə qalmışdıq. Zinyət də çıxıb getmişdi obalarına. Şəhərdə çörək-filan da qit olmuşdu. Anam indi gündə bir dəfə, özü də ucuz başa gələn bişmiş bişirirdi, özü xəstə olanda isə, Beyim xala və ya anama çox uzaq qohumluğunu çatan Nabat xala gelib bişirirdi. Nabat xala qırıq beş-elli yaşlarında qozbel, olduqca xoşşifet bir qadın idi. Əra getməmişdi. Özündən böyük bacısının ailə-sinde yaşayırıdı. Bacısının eri, esli Arazin o tayından olan bir tacir idi.

Nabat xalanın bişirdiyi xörəklər qeyri-adı dərəcədə ləzzətlidir. Bir dəfə de olsun, mən onu qasqabaqlı və ya qəməgin görməmişdim. Və mən düşünürdüm ki, kəş mənim anam da Nabat xala kimi qozbel olaydı, amma onun kimi heç bir zaman xəstəlenməyəydi! Əlbəttə, mən üreyimin dərinliyində anamın qozbel olmasına heç də dözməzdəm, ancaq anam o qədər tez-tez xəstələnirdi və mən bu barədə o qədər gizli dərd çekirdim ki, deyirdim, hər nə olurdusa-olayıdı, amma anam azarlamaydı. Mən gördüm ki, Nabat xala heç bir zaman öz-taleyiində şikayətlənmir, həmişə təmiz-tarıq, səliqə ilə geyinir, zara-

fat eleyib anamı güldür. Hiss edirdim ki, arvad öz səhbətindən, bişirdiyi lezzətli xörəklərdən də zövq alır. Ancaq özüntün yemeyi dörd-beş yaşında uşağın yemeyi qədər olurdu. Başa düşə bilmirdim ki, Allah bələ yaxşı bir qadını niyə qozbel yaradıb?

... Sonra gördüm atam anamın qalan daş-qasılarından, qızıl zinetlərindən nə ise satıb yaxşı qaçan bir at aldı, ingilis yəhəri aldı. Bir gecə də gördüm ki, iki qatar patronla beşəçiləni alıb, xelvetcə getirdi eve.

Bundan bir neçə gün sonra ise, qaranolıq bir gecədə atam boğazlı çəkmə geyib, patrondaşları bağladı belinə. Göydəmir atı yəhərleyib minərk anama:

– Allah amanatında olasınız! – deyib hara ise getdi.

Mən anamdan soruşdum ki:

– Hərə gedir atam?

Anam da ancaq onu dedi ki:

– İşi var, özgə yerə gedir.

Ancaq şəhəri gün Fatma nənəmələ danışqlarına gizlince qulaq asıb bildim ki, atam dörd yoldaşı ilə Təbrizdən qaçaq mal getirməyə gedib.

Fatma nənəm dedi:

– Belkə o tayda kişini də (yəni, Bayram babamı) gördülər.

Anam dedi:

– Ağlım kəsmir... Onlar yiyesiz yerlərlə çölləmə gedəcəklər.

Bir neçə gündən sonra yene də qaranolıq bir gecədə atam geldi. Atın tərkine bağlılığı keçə xurcunu açıb, qaldırdı evimizə. Anam soruşdu:

– Bəs, satmağa bir şey getirməmisiniz?

Atam da cavab verdi ki:

– Getirmişik. Ədil bəyin evindədir.

Ədil bəy atamın yaxın dostu idi. Üzündə tek-tük çopuru olan yəğun, yaraşıqlı bir kişi idi. Tez-tez bize gelərdi, bəzən stulda, ya divanda barda qurub oturardı, mən də təccüb edərdim, Ədil əmi bu qədər yoğun qılçalarını neçə qatlayıb bardaşqurma otura bilir? Həmişə bize geləndə gülümseyib, məndən soruşardı:

– Kişi oğlu, necəsan? Həsen döyer, yoxsa sen?

Həsen onun, məndən iki-üç yaş böyük oğlu idi. Bizim şəherin lap yaxılığındakı kəndin kənarında Ədil əmigilin neçə otaqdan ibarət məvi taxtaluş böyük evləri var idi. Biz tez-tez onlara qonaq gedərdik. Onun arvadı da Bayram babamın dostu qazı ağanın qızı idi. Ariq, sağlam bir qadın idi.

Atam anama dedi:

– Xurcunu aç, uşaqlara xuşgeber ver.

Sonra mənə məlum oldu ki, atamgil Təbrizdən cürbəcür parça-fi-

lan getiriblər... Və onlar getirdiklərini satıb qurtaran kimi yene də gizli suretdə Təbrizə getdilər.

Bu ehvalat da mənə çox maraqlı görünürdü. Çünkü yaz vaxtı olduğundan bütün çaylar, o cümledən, Araz daşıb göyle gedirdi. Atamgil özleri Arazi pələde keçirdilər. Atlar ise üzgüçülərin müşayiətiyle Arazi üzüb keçirdilər. Bizim şəhərdən Təbrizə atlə üç-dörd günlük yol idi. Bütün bunları mən atamın anamlı olan səhbətindən bilirdim, bilirdim ki, pələ çox tehlikeli şeydir. Beş-altı ağacı yan-yana bir-birinə bənd eleyib, altın üç-dörd qoyun dağarcığını üfürüb bağlayırlar, adamlar da otururlar üstündə. Pələci kürəkleyib keçirir çaydan...

Sonra atamgil yollarda hər saat, dəstə ilə gezen qaçaq-quldura rast gele bilerlər. Bütün bu qorxularla baxmayaraq, atam yavaş-yavaş bizim aile vəziyyətimizi babaşdırırıdı. Bu da məni sevindirirdi, çünkü mən bu az zamanda yoxsulluğunu nə demək olduğunu hiss etmişdim.

... Sovet hökuməti qurulandan sonra Qəza İcraiyyə Komitəsinin sedri bizim mahala gelmişdi. Evinizdə olan səhbətlərdən eşitmışdım ki, köhnə inqilabçılardandır, Bakıda çox hörməti var. Bizim mahala geləndən sonra da az vaxt içinde xeyli hörmət qazanmışdı. Hami deyirdi: «Yaxşı adamdı...»

Bir gün atam bazarдан həyəcanlı gəlib anama dedi ki:

– Qəza İcraiyyə Komitəsinin sedri məni çağırtdırmışdı...

Anam maraqla soruşdu:

– Neye görə?

Atam dedi:

– Məndən soruşdu ki, «sənin qaynatan Bayram bəy nə üçün qaçıb İrana?» Mən də düzünü dedim... Dedim, yəqin ki, tutulmaqdən- zadən qorxub. Dedi: «Sən ona mənim adımdan sıfariş göndərə bilərsən mi ki, qorxmasın, gəlsin, çıxsın üzə?»

Anam soruşdu:

– Bəs, sən ne cavab verdin?

– Dedim, mənim heylə imkanım yoxdur.

Anam dedi:

– Yaxşı demisən.

Sonra anam sedrin qarasına acıqlı əlavə etdi:

– Sıfariş göndərək gəlsin, sən də tutub güllələdəsən...

Atam dedi:

– Axi, o, qəribə bir söz də dedi...

– Nə dedi? – Anam soruşdu.

– Dedi ki, Bayram bəyə sıfariş göndərin, mən onu tanıyıram, qorxmasın!

Anam yana-yana başını buladı:

– Sən de onun sözüne inandın? Deyirler, o, gəncelidi, haradan tənnyacaq dədəmi? Heylə aldille getirdib tutmaq isteyir.

Atam dinmədi. Mən hiss edirdim ki, atam sədrin sözüne inanır.

O, papiros büküb yandıranan sonra:

– Ancaq, – dedi, – xoşsifet adamdı... Mərdimazara oxşarın.

Anam yene de açıqlandı.

– Sən de söz danışdın. Bunlara inanmaq olar?

... Ancaq bir gün anam evdə oturub maşında nə ise tikirdi. Mən de arturmada bacımla oynayırdım. Hava soyuq ve çıxınlı idi. Bir de gördüm çöl tərefdən həyətimizə atın üstündə, ucaböylü, eynində saçaklı yapıcı, başında gümüşü papaq bir adam gəldi. Mən diqqətlə baxıb, birdən:

– Babam gəldi! Babam gəldi! – deyə sevincle qışqırdım, anam da mənim səsime yüyürdü bayıra. Bayram babam düşüb, atı ağaca bağlayaraq çıxdı artırmaya. Mənim və bacımlın üzündən öpüb anamın kefini soruşdu. Sonra yapincısını çıxırb ketilin üstüne ataraq anamın verdiyi stulda əyləşdi. Onun yanağında qoşa xal olan yaraşıqlı üzü gündən, ayazdan yanıb mis kimi qızarmışdı. Anam soruşdu:

– Ay dədə, bəyəm, üzə çıxmışan?

(Həmişə anam babamlı danışanda, ele bil ki, utanıb çekinə-çekinə danışındı. Bu da mənə qəribe görünürdü. Çünkü anam, kiminle olursaolsun, danışanda onun səsində həmişə ötkəmlik hiss olunurdu.)

Babam:

– Yox, – dedi, – sədr o taya yanına adam göndərmişdi.

Anam hərəkətə dedi:

– Sən de onun sözüne inandın?

Babam köz kimi qızaran yaqtı qasılı gümüş qutusunu açıb, papiros bükə-bükə dedi:

– İnansam da, inanmasam da geldim. O tayda yaşamaq mümkün deyil. Gərek orada da qaçaq yaşayasan. Şah ərbablarının elindən insan təngə gəlir. Cox rəzil olurlar.

Anam dedi:

– Bunlara da etibar yoxdur, dədə.

Babam dedi:

– Ondan keçib... gedəcəyəm...

Babamın pencəyinin altından tapançasının lülesi görünürdü.

Anam çay-çörek hazırladı. Babam yeyib-icəndən sonra qalxıb yapincısını ciyinine salıb, anama dedi:

– Sən narahat olma. Mən heç bir yoxsulu-kəndlini incitməmişem. Görsem ki, məni aldille getirdiblər, sədrin özü üçün də yaxşı olmayaçaq...

Mən başa düşmədim ki, bu sözlerle babam nə demek isteyir. Onu tutandan sonra sədrin nə vecinə olacaq?

Babam ağır, təmkinli addımlarla həyət enerək atını minib getdi.

Anam dimmez-söyləmez onun ardınca baxa-baxa papiros yandırb çıxdı. Sonra atam gəldi. Anam əhvalatı ona danışdı, atam da heç bir cavab vermeyib papiros yandırdı.

Aradan ne qədər keçdi, bilmədim, sonra bayırda at ayağının tappılışını eşidərək yürüdü artırmaya. Babam atdan düşüb, gümrəh adımlarla çıxdı yuxarı.

Atam onun qabağına yeriyb:

– Allaha şükür, eşi, – dedi, – sağ-salamat qayıtdın.

Babam yapincısını ciyindən götürüb stolun üstüne ataraq dedi:

– Eşi, dünyada qəribe işler olur.

Anam soruşdu:

– Ne məsələdi?

Babam dedi:

– Atı İcraiyye Komitesinin həyətində bağlayıb çıxdım sədrin otagini, özü də söz verdim ki, qarınkı Qurandan keçib, əgər, görsem ki, məni tutmaq isteyir, o saat vurum. Ancaq kişi məni görən kimi qalxıb güle-güle qabağıma yeridi. Mənimle el tutuşub soruşdu: «Bey, məni tanıdınız?» Dədim: «Xeyr». Zarafatla dedi: «Heylə şeyi yaddan çıxarımaq olar, bəy? O vaxt siz Şıpartı dərəsində məni qacağın əlindən almasaydiniz, indi sümüyüm də sürme olmuşdu».

Atam həyecanla dedi:

– Odur ki, atalar deyib: «Yaxşılıq itməz». Sonra nə oldu?

Babam dedi:

– Sonra da bildirdi ki, məni qəza milis rəisi təyin edirlər. Doğrusu, olmaq istemirdim, dedim, axı, mən firqəci deyiləm. Özüm də sizden qaçmışdım. Deyir, biz size etibar eleyirik. Deyir, sizdən birinci xahişim budur ki, hansı yolla olur-olsun, banditizmi, ləğv eleməkdə bize kömək eleyəsiniz. Nüfuzlu adamsınız, deyir, sizin sözünüüzü eşidərlər.

Bu xəber hamıdan çox məni sevindirdi, mən şəhərimizdə təzə peydə olmuş milisləri gördürüm. Demək, mənim babam bütün o milislerin naçalniki olacaq! Bu, mənim izzəti-nəfsimi oxşayırı...

#### MƏKTƏB, UŞAQLAR VƏ MƏN

Sentyabrın on beşində babam məni üstü qırmızı dəmirli, böyük kürsülü binada yerleşən məktəbə apardı.

Ve orada mənim anlaşılmaz, daimi kəderimə yeni bir hiss də əla-

və olundu: mən uşaqların şən çığır-bağırı içinde birdən-birə özümü yalqız hiss elədim və bu hiss sonralar da eyzen mənimle oldu. Uşaqlar arakesmədə, sinif otağında o yan-bu yana yüyürşür, bir-birilərile gah öcəşir, gah zarafatlaşır, gah masanın üstüne çıxıb yere tullanırlar. Mən isə, bir tərəfdə divara söykenərek, dinnəz-söyləməz, onlara tamaşa edirdim. Mən onlara qarşı özümde bir yadlıq hiss edirdim. Mənə elə gəlirdi ki, onlar bir-birilərini çıxdan tanırırlar, bir-birilərile qohumdurlar. Onu da bilirdim ki, bu, belə deyil. Onlar mənə ehemiyyyət vermirdilər, heç mənə təref baxmıldılar da...

Həmin bu günlərdə anamın malyariyasi yənə de başlamışdı. Yenə də şiddetli titrədib-qızdırıldı. Yenə da mən heyətimizdəki böyük tut ağacının altına qaçıb xəlvətcə dərd çəkirdim. Bəlkə mənim məktəbdəki uşaqların şənliyində iştirak eləməmeyim bir sebəbi də bu idi... Ancaq, axt, bizim qonşumuz Yaqubun da anası berk xəstə idi. Bes, ne üçün o, sinifdə hamidan çox səs-küy salırdı, hamidan çox nadinçlik edirdi?

Bizim ilk müəllimimiz Mirzə Camal yarisaqqallı, yarımolla gəyimli bir şəxs idi. Bize papaqlarımızı çıxarmağı əmr etdiyi halda özü sinifdə dəri papaqla dərs deyirdi. Bilmirəm dərse başladığımızın neçinci günü idi, anamı evdə yənə berk xəstə qoyub gəlməmişdim. Yenə de uşaqların şən ses-küyünə dərin qüssə içinde qulaq asırdı. Yenə de bu şənlik mənə təəccübü göründürdü. Zəng vuruldu. Biz keçib masalarda əyləndik. Mirzə Camal ağır addımlarla içəri daxil olub dedi:

– Durun!

Biz qalxdıq.

Dedi:

– Oturun!

Biz əyləşdik.

Dedi:

– Nəğmə öyrənəcəyik.

Uşaqlar sevincle tərpenişdilər və Mirzə Camal müəllim başı da öz yavas, nazik səsile nəğməni öyrətməyə. Uşaqlar hamısı oxuyurdı, məndən başqa. Anamı evdə xəstə qoyub gəldiyim üçün nəğmə oxumaq heç mənim ağlıma da gəlmirdi. Mən meyus-meyus qulaq asırdı. Birdən mənimlə bir masada oturan oğlan əlini qaldırıb dedi:

– Müəllim, bu oxumur!

Müəllim mənə yaxınlaşıb soruşdu:

– Niyə oxumursan?

Mən dinmədim. Mirzə Camal müəllim hirslandı, mənim qolumdan dərtib masadan çıxarıraq:

– Rədd ol! – deyib, itəleyib saldı bayıra.

Mən arakesmədən keçib çıxdım məktəbin həyetinə. Ətrafdı heç kəs yox idi. Hamı siniflərde idı. Mən divara qıslıb dayandım. Mənə elə gəldi ki, Mirzə Camal müəllim məni itələmək bütün insanlardan, insanlar yaşayan bütün ələmdən ayrı saldı. Mən bir də heç zaman daxiliən bu insanların içine qayıtmadım. Bir də heç zaman daxiliimdəki ələm barede onlara bir kəlmə də söz demədim. Evimizə gələndə ol-duqca gombul, ağıldan bir az kəm, Rəşid adlı oğlan atımı küçədə görüb demişdi ki:

– Müəllim oğlunu nəğmə oxumadığı üçün sinifdən qovub çıxardı.

Atam berk hirslenib məni o ki var danladı. Anam da elə xəstə-xəstə ona qoşuldu. İkişi də məni maymaq, bişür, daha bilmirəm nə adlandırdı. Sonra ikisi bir-birile dalaşmağa başladı. Atam anamı ittiham edib deyirdi:

– Bunu sen belə eləmisən.

Anam da atamı məzəmmət eləyib deyirdi:

– Oxşayıb senin qardaşlarına.

Mən söyülliə tehqir olunmağıma baxmayaraq, özümde qəribə bir gümraklı hiss edirdim, çünki anamın xəstə-xəstə bu cür canlı, qızığın dava eləməsi, həle desən, atamın onuna bacarmaması ürəyimin dərinliklərində məni sevindirirdi. Amma anamın, məni atamın qardaşları oxşatması izzəti-nefsiye toxundu. Çünkü atamın «qardaşları» deyəndə, birinci növbədə, Qubad əmim gözümün qabağına gəlirdi. Mənsə, Qubad emime oxşamaq istəmirdim.

Beləliklə, etrafimdakı insanlarla, mənim aramadıki gözəögürünməz sədd möhkəmlənirdi. Mən özümü bu insanlar arasında yalqız hiss eləyirdim.

Mənim daxili ələmimde fərehli heç nə olmadığı üçün daima küskün, dumanlı bir ruhla böyüyürdüm. Xarici ələmin ancaq dərdi-kədəri mənim daxili ələmimə nüfuz edirdi. Anamın xəstəlikləri, atamın mənimlə getdikcə daha sert rəftəri, bizim inqilabdan sonrakı yoxsul həytim...

Mən ikinci sinifdən çox yaxşı oxumağa başlamışdım. Rüstəm adlı cavan müəllimimiz, demək olar ki, hər gün məni tərifləyirdi, hətta atama da demişdi ki, oğlunuz çox istedadlı uşaqdı. Mən öz istedadımın nəden ibarət olduğunu bilməsəm də, onun məni lap «heç nə» hesab etəyən atama tərifləmesi və atamın gelib bunu evdə anama danışması məni çox müteəssir etmişdi. Mən heyətimizdəki böyük tut ağacının altına qaçaraq xelvetcə, nə üçünse, yana-yana ağladım. Rüstəm müəllimə qarşı ürəyimdə isti bir mehbəbat hiss eləyirdim. O, mənim xəyalında getdikcə yüksəlirdi. Ancaq bir yaz günü qəribə bir hadisə oldu. Rüstəm müəllim dedi: «Sabah çöle gəzməyə gedəcəyik. Orada kükü

bışırəcəyik». Ona görə də kükü bışirmek üçün hər uşaqa bir şey təpşirdi. Men yağı və çörək götərmeli idim. Mənim yoldaşım yumurta... ve saire. Biziñ yerlerdəki baharın dünyada misli yoxdur. Güç-çicəkle dolu ot dizə qəder qalxır. Ağaclar çiçəkləyir... Çaylar daşır...

Və bizdə ən gözəl bahar xöreyi – təzə gəyərib qalxmış yabanı şomudan, quzuqlaqlıdan, gicitkəndən bışırılmış kükü sayılırdı.

Lakin səhəri gün hava pis olduğu üçün biz gəzməyə gedəsi olmadıq. Məktəbdən çıxıb evlərimizə gedəndə, yolda Rüstəm müəllim bir daşın üstündə oturub mənə dedi:

– Getir sənin yağından bir yaxmac götürüm.

Və o mənim heybəni açıb oradakı tendir çörəyindən, yağıdan özü üçün yaxmac düzəldəndə yuxarı sinif şagirdləri yanımızdan gəlib keçirdilər. Anamın türk zabitinə qoşulub Türkiyəye gedən rəfiqəsi Mehəbbub xanımın kiçik qardaşı Beşir də onların arasında idi.

Birdən Beşir qışkırdı:

– Müəllimə baxın, şagirddən rüşvet alır. Müəllime baxın.

Yoldaşları qəhqəhə ilə gülüşdüler. Rüstəm müəllim de Beşirə dedi:

– Ay sənin boyunu yerə soxum!

Özü də, pərt olmayıraq, yaxmacını iştaha ilə yeməyə başladı. Doğrusu, heç mənim ağlıma gəlməzdə ki, «müəllim də ac olarmış... Müəllimin də evində yeməyə şey olmazmış». Bizim şəhərdə camaatın hələ açıq çəkdiyini bilirdim. Ancaq müəllimin də ac olması...

Mən Mehəbbub xanımın qardaşı Beşirin hərəketini anama danışanda gözləyirdim ki, o, Beşiri məzəmmət eleyəcək. Ancaq belə olmadı, anam Rüstəm müəllimi məzəmmət eledi:

– Dabbax Abdullanın oğlundan nə olacaq, – dedi.

#### MƏN VƏ KİTABLAR

Mən anamın oxuduğu qalın cildli kitablara derin bir maraqla baxırdım, anamın o kitablardan oxuyub bize nağıl elediyi Rüstəm Zal ile oğlu Söhrabın ehvalatı, «Hind racisi», «Armanusiya» macəraları xəyalimdə təəccübü bir aydınlıqla canlanırdı. Mən Rüstəm Zal pehləvanın əvvəl tanımadığı oğlu cavan Söhrabla vuruşaraq, ölümcül yaralayan dan sonra qolundakı bazubənddən, onun, öz oğlu olduğunu bilib nece sarsıldıqını unuda bilmirdim. Ele bil ki, o faciə mənim gözümün qabağında olmuşdu. Cavan Söhrabın onu meğlub eleyib ölümcül yaralayan bu qüdrəti pehləvanın öz atası olduğunu biləndən sonra keçirdiyi hissələri mən öz hissələrim kimi duydurdum və mənə elə gəldi ki, diyar-

badiyar gəzib öz atasını axtaran Söhrab onu bağışlayır, ona olan məhəbbətənən özəl və bu, cahan pehləvani Rüstəm Zal üçün sağalmaz bir dərd olur. Mən onların hər ikisində yüksək bir alicənəblıq hiss edirdim, əger, Söhrabın yerinə mən olsayıdım, mən de atamı bağışlayardım. Onların hər ikisində olan mərdlik və qəhrəmanlıq məni izah eləye bilmədiyim fövqələde hissələrlə qanadlandırırdı. Mən bütün qəhrəmanları zahiren də yaraşlı, gəzel təsəvvür edirdim. Cıdırlarda ad çıxaran Qarabağ atları da, qüdrəti uca çinar da, bizim sildirdimlər dağlardakı kartallar da mənə gəzel və alicənab görünürdü. Mən Şuşa qalasıının qorxunc ucuруmlu Xəzine qayasına baxanda da eyni hissələri keçirdim. Bu əzəmetli qayanın sükutu mənə əsrarəngiz görünürdü, elə bil ki, o öz sükutu ilə nəyi ise gözleyir.

Anamın oxuduğu kitablara baxdıqça mənə elə gəldi ki, onlarda məhz mənim sezib duyduğum, məhz mənə qarşı bir məhəbbət süküt edir. Bu məhəbbətin nəden ibarət olduğunu bilmirdim, ancaq o kitablara qarşı fövqələde bir doğmaliq hiss edirdim. Hələ məktəbdən əvvəl anam mənə oxuyub-yazmağı öyrətməyə başlayanda gördüm ki, sözlər hərflərdən düzəlir və mən dərhal bu hərfləri öyrənib sözləri oxuyaşda sanki yeni bir alemə daxil olurdum. Bu alem də insanlardan, onların taleyindən, işlərindən ibarət olsa da, tamam başqa idi. Sanki burada hər şey, hər hiss təzə idi və bu hissələr mənə çoxdan məlum idi. Ele bil ki, mən özüm hansı zamanda isə o hissələ yaşamışam. Mən birinci defə kiçik bir hekayə oxudum. Orada təsvir olunurdu ki, balaca Murad qonşuluqlarındakı bağın yanından keçəndə qoca bağban Qədir baba ona yetişmiş sulu bir armud bağışladı. Murad armudu yemək istəyəndə birdən yadına düşdü ki, balaca bacısı evdə xəstə yatar, ona görə de Murad armudu yeməyərək aparıb bacısına verdi. Mənə elə geldi ki, bu Murad mən elə özüm olmuşam. Ancaq xəstə bacım deyil, anam olmuşdur. Və mən ürək sərinlədən sulu armudu yeməyib, qızdırma içinde üreyi yanan anama getirmeyimdən təselli alırdım.

Sonra mən «Bir şahının qurbanı» adlı balaca bir hekayə oxudum. Bu hekayədə kasib bir kişi on dörd-on beş yaşlı oğlunu bir tacirə satıcı verir. Oğlan vəzifəsini çox leyəqətlə yerinə yetirir, ancaq bir gün görür ki, yekəper bir kişi ciyində bir məcməyi paxlava gəzdirib qışqırı:

«Paxlava badamı,  
Yeyene candı...»

Zəferanlı paxlavanın etri satıcı oglana o qəder xoş gəlir ki, özünü saxlaya bilməyərək daxildən bir şahı götürüb, bir paxlava alıb yeyir. Fikirləşir ki, bir şahı götürməkə tacirə ziyan olmaz. Paxlava ona çox

ləzzətli görünür. Gelən dəfə həmin yekəpər kişi paxlava ilə beraber peşmək də satır. Oğlan bu dəfə tacirin daxılından iki şahı götürüb həm paxlava alır, həm de peşmək... Beləliklə, oğlan dadanın daxıldan gizli pul götürməyə... Bir gün de yoldaşları görür ki, bir polis nəfəri oğlanı qabağına qatıb aparır həbsxanaya. Oğlanın görmediyim, tanımadığım ata-anasının hali gelib durdu gözümün qabağında. Mən, oğullarının oğurluq üstündə tutulmasını eşidən onların nə vəziyyətə düşdүünü aydınca görüb, hiss edirdim və oğlanın xudpesəndiliyi mənədə təəccüb doğururdur. Və mən birinci dəfə qelbinde yaranan fedakarlıq duyğularının gözəlliyyini hiss edirdim. Əlbette, fedakarlığın ne demək olduğunu soruşsayıdlar, mən cavab vere bilməzdim. Ancaq mən heç vaxt arımda yeməzdim, anamgildən ayrı paxlava da yeməzdim və bu hali özümde hiss etmək məni fərehlendirirdi.

Mən kitabları oxuduğca, ele bil ki, hər gün içinde olduğum həyatdan, gördüyüm insanlardan uzaqlaşırdım. Mən daha qapalı, daha sosur olurdum.

Mən dərslerimi öyrənməyə çox az vaxt sərf edirdim, özüm də mülliəmlərimin dediyinə görə hamidən yaxşı oxuyurdum. Qalan vaxt elimə keçən kitabları acıgözlükle oxuyurdum. Hər yeni kitab mənə yəni bir aləm kimi görünürdü və mən o aləmə daha tez daxil olmağa can atırdım.

Robinzon Kruzonun macerası isə, mənim üçün tamam fövqələde bir aləm oldu. Mən Robinzonun keçirdiyi yalqızlığı qəribə bir aydınlıqla hiss edirdim. Ve mən daima özümü onun yerinə qoyub o həyatla həm kədərlənir, həm də ondan zövq alırdım. Axırda Robinzonun öz adasını və o həyatı tərk etməsi mənədə anlaşılmaz bir inkisar xeyali doğurdu. Nə üçün? Yoxsa, mən isteyirdim ki, Robinzonun o yalqız həyatı əbədi olsun?

### DÜNYANIN KƏDƏRİ

Bayram babam qəza milis reisi olandan sonra Qızılbaşoğlu Ali kimi, Hacı kimi, Əhmədalı kimi atıb-vurmağı, yaxşı at minmeyi bacaran igid oğlanlardan başına toplayıb dağlarda, məşələrdə yurd salan oğrəyi qacaqlarla mübarizəyə başlamışdı. İncilabdan evvel bizi də iki cür qacaq olurdu. O adamlar ki, hökumətin, yerli bəylerin, ağaların zülmündən qaçıb qaçıq olurdu, onların kasıb-kusubla, camaatla işi olmurdu. Əksinə, Nəbi kimi, Süleyman kimi qacaqların, yeri geləndə, kasıblara köməkləri də dəyirdi. Amma elələri de olurdu ki, oğurluq üstündə, başqalarına haqsız ziyan vurmaq üstündə qorxub qaçıq olurdular.

Belələrinə hamı nifretle baxırdı. Birinci növ qaçaqları babam sülhə üzə çıxarmağa çalışırı. İkinciləri isə, dağda-dərədə herleyib, nəhayət, tuturdular. Bir dəfə Bayram babam pul üstündə bir seyidi öldürdükləri üçün iki nəfəri tutub getirmişdi. Sonra dedilər ki, onları camaatın qabağında gülləleyəcəklər. Həmin gün Fatma nənəmə birlikdə mən də getmişdim tamaşaşa. Şəhərin ortasındakı meydana çoxlu adam yığılmışdı. Yeddi-sekkiz nəfər əlitüfəngli hazır dayanmışdı. Fatma nənəmə arvadların içində yerde oturmuş qoca bir qarını göstərib dedi:

— Həmin öldürülən seyidin anası bu arvad.

Bir azdan gördük gözləri bağlı iki dustağı milis nəfərləri getirirlər. Onların ayaqları yalnız idi. Meydanda çoxlu sarı tikan vardi. Birinci fikrimdən keçən o oldu ki, «bunlar bu tikanlı yerdə ayaqyalın necə yeriyecekler?» Onlar izdihama çatıb dayandı. Biri ortayaşlı, o biri cavan idi, həmin cavan:

— A camaat, — dedi, — razi olmayıñ ki, bizim naħaq qanımızı tökünlər.

Əlbette ki, camaatdan səs çıxmadi. Sonra milislərin başçısı komanda verdi. Milislər silahı üzə götürəndə bir nəfər sarıbeniz, qarəköynəkli adam irəli yeriyb həmin milislərdən birinin tüsəngini alaraq onu geri itələyib özü tüsəngi üzünə götürdü. Bu da mənə çox təsir elədi. Mən sonralar da hey fikirləşirdim ki, «görəsən nə üçün o adam, dustaqları məhz özü vurmaq istədi?»

Qərəz, dustaqları güllələdilər, mən da nə onlara baxa bildim, nə də arvadların içində oturan qoca qariya. Mən cavan dustağın dediyi axırıcı sözləri xatırlayaraq hey fikirləşirdim ki, «görəsən, doğrudan-mı, onların günahı yox idi? Kim bilir, belkə də, günahları yoxmuş...»

Mən uzun zaman o dehşətli ehvalatın təsirindən xilas ola bilmirdim. Birinci dəfə olaraq mənə elə gəldi ki, adamlar üçün bir-birini öldürmək də bir heyvani öldürmək kimi asandır. O dustaqlar seyidi öldürmüdürlər. Bu adamlar da onları öldürdürlər. Demək, əvəz-əvəz oldu. Necə ki, bizim kəndde bu onu öldürdü, onun da qohumunu gəlib bunu öldürdü. Mən alınan intiqamın təsəllisini heç vəchlə təsəvvür eleyə bilmirdim. Bu da məndə insanlara qarşı şübhəli, soyuq bir hissin yaranmasına səbəb olurdu. Adamlar mənə yad və anlaşılmaz görünürdü. Hətta, mənə elə gəldi ki, Bayram babam da mənə xeyli yad olmuşdur.

Bizim evimizdə getdikcə tutqun bir ab-hava yaranırdı. Göründüm ki, atam da, anam da bütün günü qasqabaqlı olurlar, bir-birlərlə nə barədəsə hey danışırlar. Tezliklə o biri otaqdan xəlvətcə qulaq asıb bildim ki, söhbət «necə dolanmaq» barədə gedir. Atam deyirdi ki, yeni hökumət sərhədləri bağlayıb, daha İrandan qaçıq mal getirmək müm-

kün deyil. Anam da eəsəbi halda deyirdi ki, əger, var-yoxumuzun başına qardaşın Qubad daş salmasayı, niye bu güne qalırdıq ki? Atam da dalbadal papiros çekerek deyirdi ki, Allah Qubada lənet əlesin.

Atamlı qardaş arasındakı bu münasibet yənə də mənə Məlik-məmmədlə qardaşları arasındakı əhvalatı xaturlatdı. Mən heç vəchlo başa düşə bilmirdim ki, necə olur ki, bir anadan doğulan qardaşlar bir-birlərinə düşmən olurlar?

Bayram babam qəza milis reisi olduğunun ikinci ili bərk xəstələ-nərək vəfat etdi. O zaman anam da xeste yatıldı. Tutqun bir qış günü idi. Atam gelib anama ürek-dırək verərek dedi:

— Özünü toxraq tut. Bütün yaranan gedəcək.

Anam heç bir söz demədi. Amma gözlerindən sakit yaş axındı. Sonra o, mənə dedi:

— Get, babanı gör.

Mən də elə bil ki, tamam qeyri-şüüri bir hərəkətlə babamgilə gedib gördüm ki, Fatma nənəmle Gülbəs arvad yerde, yorğan-döşeyin içində, səssiz, xəfifcə bir yuxuya getmiş kimi görünən babamın yanında oturublar. Babamın gözəl üzü çox arıqlayıb göyərmişdi. Çal saçları əvvəlki təki yana daramış kimi idi. Mən ayaq üstündə durub ona baxdım. Gülbəs arvad mənə dedi:

— Gel, babanı öp.

Lakin mən, nə üçünsə, yerimdən tərəfənmedim. Mən ağlamırdım da, tamam şüursuz olaraq babama tamaşa edirdim. Sonra çevrilib, səs-sicə gəldiyim kimi, sessizcə de çıxıb getdim. Mən bağın içi ile dize qəder qalxmış qarı ayaqlaya-ayaqlaya evimizə təref gederken birdən üç il bundan qabaq belə bir qarlı qış gündə babamın ayaqlarında uzunboğaz çekmə, əynində xəz kürk, belində onatılan tapança, məşhur kehər atının üstündə Qızılıbaşoğlu Alının müşayiətli Ağdama getdiyi yadına düşdü. Gözümün yaşı sel kimi axmağa başladı. Mən bağın səs-sizliyi içində budaqlarını qar əyen ağaca söyknib yana-yana ağlayırdım. Babam dünyada məni əzizləyən yegane adam idi. Lakin mən bu barədə düşünmürdüm. Mən adamların soyuq, yabançı münasibətinə alışmışdım.

Məni ağlaşan o idi ki, bir də heç zaman babam keher atı minmeyeçək. Bir də heç zaman qırmızı ağac qoburlu onatılan belinə bağlamayacaq, bir də heç zaman bu dünyani görmeyəcək. Demək, bu dünyanın kədəri əbədidir!

Birdən ağacın budağına bir sərçə gəlib qondu və budağın qarı silkelənib üzümə tökülrək məni diksindirdi, elə bil ki, mən ağır, çox ağır, bir yuxudan aylılıb, meyus halda ona baxırdım. Sərçə də təlaşla ora-bura və mənə baxaraq həyəcanla səslənirdi. «Yəqin acdır, yem

axtarır» deye mən düşündüm. Nəcə gün idi qalın qar hər yeri örtmiş-dü. Demək, bu dünyadan dərdi əbədir!

Mən belkə çörək qırıntılarından-zaddan bir şey tapdım deyə cibləri-mi axtdardım, amma heç ne tapmadım. Sərçə uçub getdi və mən onun ardıcınca baxaraq ne üçünse Qaracanı xaturladım. «Göresən, bu soyuq qış gündündə o, atasız-anasız neyleyir? Göresən, acıd?» Sonra mən o zaman yaylaqdə Bayram babamın Qaracaya pul verdiyini xaturladım. «Göresən, Bayram babamın vəfatını bilende Qaraca ağlayacaq?» Amma anası onları qoyub qaçanda, heç ağlamadı. Qonşumuz, mənim yaşıdım Abbas bəy də anasının vəfatından danışanda heç ağlamırdı. Heç bikəf də olmurdı. Demək, bu dünyadan dərdi əbədir!..

Mən gözümün yaşını qolumla silrək ağacdən aralanıb eviməze getdim.

Səheri gün atam bir araba tutaraq, babamı öz atasının, əcdadının yanında dəfn etmek üçün Fatma nənəmle və bir mollə ilə Kürdəbaya apardı.

... İndi anamın bu tutqun qış gündündə xeste yatmayı məni əvvəl-kindən de çox qorxudurdu. Mən məktəbdə daim qışqabaklı olurdum. Mən tənəffüslerde uşaqlardan ayrılb bir yərə çəkilərək eyzen anama dua edirdim. Bununla belə, mən öz sinifimizdə en yaxşı oxuyan şagird idim. Evimizdə, xüsusile anam xeste olduğu zaman çox tutqun, kədərli bir veziyət varanırdı. Demək olar ki, heç kəs heç kəslə danışmırı. Heyatımız da xeyli yoxsul keçirdi. Səher qara çovdar unundan bişirilmiş yavan çörəklə əvelik dadi verən çay, güntortalar da çox kasib bir nəhər. Lakin, eger, anam tez-tez azarlamasıydı, bunların heç biri mənim gözünmə görünməzdi.

... Bayram babamın teziyesi sovuşandan sonra Fatma nənəm qayıdib gəldi öz evlərinə. O zaman Bayram babamgil yaylaqdə olanda Nuru dayımın aranı gəlib, pula gedən ne vardısa, hamısını satıb-sovdugundan, inqilab zamanı biz qaçandan sonra yerde qalan şeyləri də o-bu apardığından Fatma nənəmin dolanacağı üçün daha bir sey qalmamışdı. Anam bişmişdən-zaddan herdən mənə verirdi ki, apar nənəm. Ancaq mən babamdan sonra daha Fatma nənəmildə qala bilmirdim. Fatma nənəm tek-tenha qalmışdı. Atamlı arası olmadığı üçün bizi də gəlmirdi. Nuru dayım da yenə yoxa çıxmışdı. Harda olduğu məlum deyildi. Ancaq babamın vəfatından üç-dörd gün sonra atam şəhərdən xəber getirdi ki, deyirlər Nuru, Şuşada yaxşı qulluqdadi. Kefi də yaman kökdir. Mən qaça-qaca gedib bu xəberi Fatma nənəmə dedim. Elə bil ki, arvadın gözünə işiq gəldi. Doğrusu, bu xəber mənim özümü də sevindirirdi. Dayımın yeni hökumətdə «yaxşı qulluqda olması» məni fərhləndirirdi.

## YENƏ DƏ NURU DAYIM...

Bir yaz günü bir də gördük Nuru dayım üç tüfəngli milisle, atlı gəldilər bize. Atam bazardaydı. Anam dayımı görəndə, yəqin ki, Bayram babama görə gözləri yaşardı. Nuru dayımın gözlerindən bir-iki damcı sakit halda üzüuaşığı yuvarlanırdı. Mən yüyürüb dayımın geldiyini Fatma nənəmə xəbər verdim. Arvad qılçaları bir-birine dolaşa-dolaşa mənimlə gəldi bize, Nuru dayımın bir neçə saniyə arvadın üstündə dayanın baxışlarında buz kimi soyuq bir şey hiss eledim. Yəqin buna görədir ki, arvad özünü itirib bir söz demədi. Oğlu da bir söz demədi. Mən pərt oldum. Fatma nənəmə yazığım gəldi. Dayımın «yaxşı qulluqda» olmayışı da, üç atlı milisle, tüfəngli gəlməyi də gözümüzden düşdü. Dayım mənə yad və qəddar göründü.

Hamisindan betəri də bu oldu ki, səhəri gün Fatma nənəmgilə gedəndə içəridə dayımın qəzəblə səsini eşidərək ayaq saxladım. O, nənə deyirdi:

— Dur, hər nə var gətir!

Fatma nənəm də and içib deyirdi ki:

— Bunnardan savayı heç nə qalmayıb!

Açar yerindən baxıb gördüm ki, babamın iri qızıl saatı, üç-dörd əlük, üç-dörd qızıl pul stolun üstündə dayımın qabağındadır. O, vahimə içində dayanıb and nənəmi ağır sözlərlə danladıqda mən orada dayana bilməyib qayıdış qaqdım. Fatma nənəmin köməksizliyi, dayımın hərəkəti məni dəhşətə salmışdı.

Səhəri gün dayım çıxıb getdi.

Bu əhvalatdan bir neçə ay sonra bir də gördük dayım, texminən, on yeddi yaşında, Anahid adlı bir erməni qızıyla gəldi. Məlum oldu ki, evlənib.

Atam, yəqin ki, borc pulla, geline palтарlıq parçalar aldı, anama da tapşırı ki, hər gün yaxşı xörəklər bişirsin.

Ancaq dayımgıl geldiklərinin üçüncü-dördüncü günü bizi də, bütün qonşuları da təəccübə salan qəribə bir əhvalat məlum oldu. Quruçaya oynamaga, cımmayə gedən uşaqlar mənə xəbər gətirdilər ki, dayım hər gün arvadını aparıb Quruçayın qıraqında döyüür. Mən inanmadığım üçün bu barədə anama heç nə demədim. Səhər yene də dayım arvadı ilə gəzməyə getdi. Mən hiss eledim ki, dayım gəzmək adı tutanda qızın gözlərinə bir vahimə çökdü. Onlar gedəndən sonra mən də Əyyub adlı yaşıdımı dile tutub onunla Quruçaya getdim. Bir xeyli aralıdan gördük ki, dayımla arvadı çayın dikdirində yanışı dayanıb səhbət edirlər. Mənim nə üçün gəldiyimdən Əyyubun xəbəri yox idi. Rezin

*Geriye baxma, goca*

sapanda daş oyub quşlara atıldı. Mənim gözüm isə dayımgilde id. Dayım elini ölçü-ölçə qəzəblə nə isə dedi, sonra qızı dalbadal iki sillə vurdu. Qız əcərilib qaçıdı. Dayım yetirib qızın saçlarından yapışaraq çaya təref sürdü, qız etürpeden qışqırıq qopardı. Əyyub əcərilib baxaraq heyecanla mənə dedi:

— Ora bax! Ora bax! Dayın arvadını gör neyneyir!

Mən yerimdə donub qalaraq Əyyuba cavab vermədim. Dayım qızı çaya təref sürütür, qız da bağırdı. Bu zaman o biri sahildəki dikdirdən çaya bir atlı endi. Dayım qızı buraxdı, mən dönüb şəhər tərəfa qaçdım, Əyyub da mənim ardımcı.

Anam maşında tikiş tikirdi. Mən əhvalatı danişqdə anam təəccüb etmedi və gözünü maşının tikişindən çekməyərək dedi:

— Xalqın qızını döye-döye dəli eləyəcək.

Hiss eledim ki, anam əhvalatı bilirmiş. Mən ondan soruşdum:

— Axi, niye döyük onu?

— Nə bilim niye döyük? — deyə anam yenə də gözünü tikişindən çekməyərək cavab verdi.

Orası da mənə çox qəribə gelirdi ki, onlar Quruçaydan qayıdib gələndə elə şirin danişib-gülürdüler ki, elə bil heç nə olmamışdı.

... Mən böyüdükcə daima kedərlə, qasqabaqlı olmağımın səbəbini hiss etməyə başlayırdım. Hiss edirdim ki, mən bu dünyada həmişə fərəhli hadisələr, əhvalatlar görmək istəyərdim. İnsanları həmişə şad, alicənab görmək istəyərdim. Lakin mən daim bunun əksinə rast gəlirdim. Ona görə də, özümü xoşbəxt hiss eləyə bilmirdim. Mənim əhvali-ruhiyyəm termometrdəki civəyə bənzəyirdi; civə isti-soyuqdan qalxıb endiyi kimi, mənim əhvali-ruhiyyəm də ətrafimdakı insanların leyqət və sevincindən asılı idi. Məsələn, mən istəyirdim ki, anam həmişə sağlam, sevincli olsun, amma o tez-tez azarlayırdı. İstəyirdim ki, atam başqa atalar kimi məni çox istəsin, mənimlə xoş rəştar eləsin, məni danlamasın, anamlı da həmişə yaxşı dolansın. Amma atam həmişə mənimle sert reftər eləyirdi, məndo heç bir fərəhli cəhət görmürdü. (Bəlkə də, göründü, bəlkə də, məni istəyirdi, yəqin ki, istəyirdi, amma mən bunu hiss etmirdim.) Anamla sözləri düz gəlmirdi, tez-tez dalaşırıdılardı.

Mən Nuru dayımın yaxşı at minmeyinə, çox sərrast güllə atmağına, gözəlliyyinə valeh olurdum. Amma onun Fatma nənəmələ rəftəri, ımaşa olan əhvalatı, təzə evləndiyi cavan arvadını hər gün aparıb Quruçaya döyməsi onun haqqındakı yaxşı hissələrin hamisini yuyub apardı. İlk dəfə mən məktəbə böyük bir fərəhle, fərəhli xəyallarla getmişdim. Amma lap birinci gün, birinci dərsdə Mirzə Camal müəllim mənim dərdimini bilməyə-bilməyə uşaqlarla birləkde mahni oxumadı-

ğim üçün məni kobud tərzdə itəleyib bayır saldı. Uşaqların gözü qarşısında təhqir etdi. Evde bu məsələni bilən atam, anam mənim ne üçün mahni oxumamağımın səbəbini öyrənib dərdime qalmaq əvəzine, meni «maymaq», «filint» deye danlayırdılar və saire... və saire...

... O vaxt Bayram babam bərk xəstə olanda bir gün anam mənə dedi ki, «keç o biri evde bābana dua elə. Deyirlər, Allah günahsız uşaqların duasını tez eşidir». Mən de o biri otağa keçərək Fatma nənəm kimi əllərimi göye qaldırıb Allahdan iltimas elədim ki, babama şəfa versin.

Doğrudur, babam sağalmadı, lakin mən yənə de Allahdan elimi üzəmdəim. O vaxtdan sonra mən, demek olar ki, her gün Allahdan xahiş edirdim ki, anamı xəstələnməyə qoyması. Sonra mən özüme həmdər tapdıǵıma sevinerek, eyzən həyətimizdəki böyük tut ağacının altında təklənerek, gözlerimi göye dikib incikliklərimi, kədərlərimi Allaha söylemeye başladım. Və mənə elə gəldi ki, Allah məni dileyir və nə vaxtsa iltimasına encəm eləyəcək.

... Dayımlı gələndən on-on beş gün sonra Anahidin anası Zaro gəldi. Bu, ucaböylü, enlikürək, üzündə xal, təmkinli bir arvad idi. O, anamgilə dedi ki, «Nuru mənim qızımı dile tutub götürüb qaçıb. Gelmişən qızımı qaytarıb aparıb».

Anam da cavab verdi ki:

— Qızın öz xoşu ilə gelib. Aparmağa ixtiyarın yoxdur.

Lakin Zaro dediyindən dönmürdü. Qızını kenara çekib erməni dində herəratla nə isə deyirdi.

Sonra atam Zaronu başa salmağa çalışırdı ki, «daha işdir olub, bir-birilərini isteyirlər».

Mən birinci dəfə olaraq, atamı tamam başqa adam kimi gördüm. Birinci dəfə olaraq, atamın ağılli, təmkinli, hörmətkar, xoşşifət bir adam olduğunu gördüm və nə üçün onun mənə qarşı da belə olmadığını yanırdım.

Dayım Zaroya nə qədər dil tökdüse de olmadı. Axırda Zaro şikayet elədi. Qızı çağırıb danışındılar. Soruştular ki, «qayıdır ananla getmək isteyirsənmi?» Dedi: «İsteyirəm».

Zaro qızını götürüb getdi Şuşaya.

Bir neçə gündən sonra başqa bir hadisə oldu. Nuru dayımın qəza hökumətində mühüm vəzifədə olan bir dostu ona xəlvətə deyir: «Əgər, lap bu saat qaçmasan, səni keçmiş işlərinə görə tutacaqlar. Üçlüyün qərarı var».

Bir gün əvvəl Qızılbaşoğlu Ali da bize gelmişdi. Gündüz saat on bir-on iki olardı. Bir də gördük ki, dayım telesik gelib anamı qırğığa çəkərək, həyecanla nə isə dedi. Sonra Alını çağırıb ona nə isə dedi. Son-

ra balaca tapançasını cibinə qoyaraq, Ali ilə birlikdə evdən çıxıb bazar a tərəf deyil, bizim evin üst tərəfindən yola tərəf getdilər. Özləri də ele yeriyirdilər ki, ele bil, gəzməyə gedirdilər. Onlar yavaş-yavaş gedib yali aşdalar o biri tərəfə. Sonra haçandan-haçana Ali tek qayıdır gəldi. Anama dedi ki, «Nurunu lap Qaraxanbəylinin altına qədər aparıb ötürdüm».

Və ele bu zaman bir nəfər hökumət adamı iki nəfər milisle gəldi-lər bize, hemin adam anama dedi:

— Haradadı Nuru?!

Anam da cavab verdi:

— Bilmirəm. Səhərdən gedib şəhərə.

Gələnlər dayımın beşatılan tüfəngini və patronla dolu iki kəməri-ni götürüb getdilər.

... Fatma nənəm indi öz evlərində təkcə olurdu. Oğlunun qaçıdığı ni eşidəndə arvadın derdi yənə de bire-on artdı. Yenə də saatlarca oğluna dua eleyirdi. Babamdan sonra onların evləri mənə olduqca tutqun və kədərli görünürdü, men bu binadakı otaqların necə darısqal olduğunu yalnız indi hiss edirdim. Mən Fatma nənəmin keçirdiyi iztirabları da indi daha derindən duydurdum. Göründüm ki, heç kəsin, o cümlədən ata-anamın da Fatma nənəmin neler çəkdiyindən xəbərləri yoxdur. Göründüm ki, hamı Fatma nənəmə biganədir. Və bu, mənim təbiətim-dəki məyusluğunu artırırı. Mən adamların məndən də beləcə daxilən uzaq olduğunu acı bir kədərlə düşünürdüm. Sonra mənim bu baradəki hisslerimin, düşüncələrimin miqyası getdikcə böyüyürdü. Qonşuluğumuzdakı qoca qarı nənələrə bedəhat gəlinlərin necə divan tutduqlarını və erlerinin onlara qahmar çıxdıqlarını eşitdikcə bütün mühit məne babamgilin evi kimi tutqun və kədərli görünürdü.

Birinci dəfə olaraq, yalnız özümün deyil, ümumiyyətlə, insanların həyatındakı dərdləri hiss edirdim. Qonşumuzda bir kişi üç uşağı ilə arvadını ataraq gedib dövləti dul bir arvadla evlənilər, onun evinə girmişdi. Mən bu ehaləti eşidəndə Kürdəbadakı Qaracan və onun çobana qoşulub qaçan anasını xatırladım. Birinci dəfə olaraq insanların nəyi, hansı lezzəti isə, öz övladlarından çox istədiklərini dərk etməyə başladım, bu mənə son derecə qəddarlıq kimi göründü. Arvad-uşaqlarını atıb gedən kişiye bezen küçəde-zadda rast gəlirdim. Onun başqa kişi-lərlə zarafatlaşdığını, qəhqəhe ilə güldüyü də gördüm və onun bu şadlığı mənə iyircən təsir bağışlayırdı. Mən heç vəchlə anlaya bilmirdim ki, uşaqlarını yiyəsiz atıb gedən, onların ac-susuzluğunundan xəbəri olmayan adam başqa bir şeydən necə zövq ala bilər?! Bu cür adamlar da mənə Nuru dayım kimi anlaşılmaz, müəmmalı görünürdülər. Amma bütün bedəni, saçları, kirpikləri ağ olan Kəklik xalanın bizim alt

evdə, torpaq döşəmenin üstündə oğlanları ile eyleşib göy-soğanla şorçörək yemeleri ve heç birinin də üzündə narazılıq, kədər-filan elametləri görünməməsi mənə olduqca xoş təsir bağışlayırdı. Keklik xala kimi anaları olduğu üçün mən onun oğlanlarını xoşbəxt hesab etmişdim. Onların lap körpə vaxtlarından atasız qaldıqları barede işe düşünmürdü.

... Nuru dayım Qarabulaqdan qaçandan bir neçə ay sonra bir gün atam günorta naharına gələndə, bir növ, istehza ilə dedi:

— Qardaşın Bakıdadi, evi də satıb Muxtar bəyə.

— Hansı evi? — deyə anam təəccübə soruşdu.

Atam eyni ifadə ilə dedi:

— Neçə eviniz var?.. Buradakı ata evinizi.

Anam acıqlı-acıqlı dedi:

— Ev anamindı. Nurunun nə ixtiyarı var evi satsın?

Atam dedi:

— Onu qardaşından soruşmaq lazımdı. Ağlına nə gelir eleyir. Tutaq ki, onun da pulunu üç-dörd aya xercleyib qurtardı, sonra?!

Anam papiros yandıraraq daha bir söz demedi. Atam nahar eleyib gedəndən sonra anamlı getdiq Fatma nənəmgilə. Nənəm eyvandakı taxtın üstündə oturub müştükde papiros çəkirdi. Anam dedi:

— Məşədi Qulunun oğlu, Nurunu Bakıda görüb.

Arvadın indi tez-tez sulanan ala gözleri birdən-bire canlandı və o, həyəcanla soruşdu:

— Deyir, nə təhərdi, naxoş-zad döyüл ki?

Anam acıqlı-acıqlı dedi:

— Naxoş niye olur?.. Özü də evi satıb...

Nənəm də təəccübə soruşdu:

— Hansı evi?

Anam yenə acıqlı-acıqlı dedi:

— Budey, bu içinde olduğun evi.

Nənəm müştüyünü dərindən sümürüb düşkün səsle soruşdu:

— Kime satıb?

— Qaradonlu Muxtar bəyə.

Fatma nənəm neçə ildən beri onda birinci dəfə gördüğüm bir qızılıqla dedi:

— Bəyəm, Bayram, Muxtardan əskik kişi idi ki, onun qoyub getdiyi evi Muxtara satıb, yurdunu kor qoyurdu?!

Anam dedi:

— Sən onu oğluna de!

Ele bil ki, anamın bu sözü nənəmin bütün cesarətini elindən alıb,

onu yene də əvvəlki halına qaytardı. Nənəm müştüyündən dərindən bir nəfəs alıb dinmedi. Anam dedi:

— Qanunla ev sənə düşür! Nurunun ixtiyarı yoxdu özbaşına onu satsın. Qoy senin adından bir erizə yazaq, verək, hökumət qaytarsın.

Mən heyecanla nənəmə baxdım. Bayram babamdan qalan evi başqa adama satdığı üçün mən də dayımın qarasına əsəbiləşirdim. Vaxtılıə babamın məni istədiyi, mənə xoş sözler dediyi bu evdə indi kimlərinse gəlib olacaqları mənde acı bir ruh düşkünüyü yaradırdı, məni təhqir edirdi. Ancaq nənəm dinmirdi.

Anam soruşdu:

— Nə deyirsən, erizə yazaq?

Nənəm qorxa-qorxa, yavaş səsle dedi:

— Tay satandan sonra nə erizə?..

Anam acıqlı-acıqlı dedi:

— Səni başa saldım ki, ev sənə çatır. Oğlunun ixtiyarı yoxdu satsın!

Nənəm müştüyünü sümüre-sümüre qarşısında bir nöqtəyə baxıb dinmedi.

Anam:

— Sənin kimi arvada bu da azdı! — deyib qalxdı. — Onu əvvəldən o cür eleyən sən olmusan.

Mən heç cüre təsəvvür eleyə bilmirdim ki, nənəmi gəlib bu evdə çıxara bilerler. Ancaq bir aydan sonra Muxtar bəyin adamları gəlib nənəmi xəberdar elədilər ki, on beş günəcən evi boşaltınsın.

Nənəmin getməyə başqa yeri olmadığı üçün köçüb gəldi bizə.

Sonra mən təkcə gəlib babamgilin boş qalmış evinə, yiyyəsiz qalımış bağına baxdım; her şeydə — kirəmit taxtəpuşlu evin süküntündə, ağacların duruşunda da, Bayram babamın təzə ev tikidirmək üçün vaxtılıə həyətə tökdürdüyü daşların görünüşündə də dörən bir pərişanlıq görüb kövredildim. Mən kürdabalıların Dəliçay yaylağını xatırladım. Ele bil ki, el köçüb, yurdunu qalmışdı. O vaxt biz kürdabalılarla o yaylaqdan köçüb arana təref yol alanda Mustafaoglu qanrlılıb boş qalmış yurdada baxıb, dağlarda eks olunan səsle bayatı çağırmışdı:

Dağlar marala qaldı,

Otu sarala qaldı.

Soyuq bulaq, göy çəmən,

O da marala qaldı.

Amma men bilirdim ki, gələn yay Mustafaoglu da, o el-oba da yənə gedəcək yaylağa. Amma nə Fatma nənəm, nə Bayram babam bir də bu eve, bu bağa qayıtmayacaq. Ele buradaca mənim yadına ımaş düşdü. ımaş da bir daha bura qayıtmayacaq... ımaşı da buradan qaçırdan

dayım oldu. İmaş o yandan şah ərbabının zülmünden qaçı, buradan da Nuru dayımın... Nə üçün bu dünya belə qurulub?

### MƏNİM CƏNNƏTİM

Mən bu azca ömrümüzde birinci dəfə olaraq insanların rəftarında, bu dünyaya gəlmələrində anlaşılmaz bir uyğunsuzluq və bu uyğunsuzluğu daim müşayiət eleyən acı, biganə bir kədər hiss edirdim. Və başa düşmürdüm ki, nə üçün adamların gülüşü, sevinci mənə süni görünür? Mənə sirayət eləmir?

Mən bu aləmə qaynayıb-qarşıa bilmirdim. İman kişi gündüz qonşulara kəhrizdən su daşıyıb, gecələr öz aləmi ile məşgul olduğu kimi, mən de gündüz məktəbə gedir, dörsərimi öyrənir, anamla atamın söhbatlərinə qulaq asıb, gecələr öz otagini tək qaldıqda öz alemimlə məşgul olurdum. Bu alem isə qəribə idi. Fatma nənəm mənə nağılı olmuşdı ki, Firon qərara gəlib ki, gərək yer üzündə də Allahın behiştı kimi bir behişt düzəltsin. Firon həmin behiştin torpağını mirvari, lel-cəvahirət eletdirir, meyvə ağaclarının yarpaqlarını qızıl eletdirir, ab-kövəser kimi şirin bulaq düzəldirir. Bir sözle, əsl cənnət yaradıb, dünyanan gözel qızlarından da gətirdib, huri eletdirir. Və bu cənnət Allahın o qədər xoşuna gelir ki, əmr edib onu göye çəkdir.

Mən də nənəmə sual verirdim:

– Nə üçün Allah qoymurdu o cənnət də bu dünyadakı insanların olsun?

Nənəm dedi:

– Allah-taala bilirdi ki, o cənnət yerdə qalsa, ora getməkden ötrü adamlar dava salıb bir-birini qıracaq.

– Nə üçün Allah qoyur adamlar bir-birini qırınsın?

Burada nənəm hırsınlı deyirdi:

– Qələtinə elə, Allahın işinə el aparma!

Mən də nənəmə dedim:

– Sən hemişə söz tapmayanda deyirsən «Allahın işinə el aparmaq olmaz»... Niyə olmur?

Nənəm özündən çıxıb dedi:

– Ay irtməkli sünənnün oğlu, olmaz! Günahdi!

Amma mən Fironun cənnətini xəyalında yere endirib, özüm də orada daxil olurdum və orda mənim üçün efsaneli bir həyat başlayırdı. Orada daim yaz idi. Nə qış olurdu, ne sis-duman, eyzen güneşli idi. (Mən qışı, sis-dumanlı payız günlerini sevmirdim. Elə bil ki, mənim, səbəbini heç özüm də aydın dərk eleyə bilmədiyim, derdimi-kədərimi

soyuq, sisli-dumanlı günlər daha da artırırdı.) Mənim cənnətimdə isə, hemişə tabaq boyda ağ, qırmızı çəhrayı qızılılgıllar, ağ, qırmızı qərənfillər güneşin sevinci parlaq ziyyasi içinde parıldayırdı. Ancaq mənim cənnətimdə sarı gül, sarı çiçək olmurdı, çünkü mən sarı rəngi sevmirdim. Sarı rəng daim mənə anamın xəstəliyini, atamın danlaqlarını xatırladırdı. Gözəl nərgizgülü, bənövşə mənə kədərlə təsir bağışlayırdı. Çünkü onlar həle qış tamam qurtarmamış qarın içindən baş qaldırırdılar ve mənə ele gəlirdi ki, onlar da mənim kimi üzüyürlər. (Mən cox üzüyen olduğum üçün soyuq, qar, buzu sevmirdim.)

Mənim cənnətimdə gözəl, şən oğlanlar olurdular. Mənim cənnətimdə hər şey gözəl idi.

Mən o cənnətdən çıxıb, evimizdəki adı həyata qayıdırıbatı qasıqabaqlı və yene nə üstündəse anamla küsülü görəndə, sonra bazarдан alınmış, çovdarqarşıq, pis bişmiş çörəklə əvəlik dadi verən dişləmə çay içəndə özümü son dərəcə məyus hiss edirdim. Bununla belə, mən, heyatımızın indi xeyli yoxsul keçməsinə anamdan, atamdan tez alışmışdım. Yemek-içməyimizin, paltarlarımın indi xeyli yoxsul olması, mənim köhne paltoda, yamaqlı ayaqqabıda məktəbə getməyim gözüüm görünmürdü. Anam hemişə mənim haqqında deyordı:

– Murad gözüox uşaqdı.

Məktəbə gedəndə atamgil mənə iyirmi qəpik verə bilmirdilər ki, mən də yoldaşlarım kimi, tənəffüslerdə hemşəri Əlinin məktəbimizin yanındakı dükənində meyvədən-zaddan almış. Bu da mənə pis təsir ələmirdi. Məni hemişə içində dolaşdığım mühit, adamların bir-birilə və mənimlə rəftarı sıxırdı. Hiss edirdim ki, atam, Fatma nənəmin bizə köçməsindən razı qalmayıb. Hər dəfə atamı görəndə, Fatma nənəmin üzündə yaranan çəkingən, bir növ, günahkar ifadə, atamın nənəmələ kelme kəsib danışmamağı, soyuq rəftarı ağır bir qüssə kimi ürəyimə çökürdü. Hiss edirdim ki, nənəm bizdə çox sıxıntı çekir və bununla belə, yene də her gecə oğlu Nuruya dua edirdi.

Mən gecələr yatağıma girəndə gözümü pəncərədən bayirdakı qarınlığa zilləyərək Fatma nənəmi öz cənnətimdə, qızıl taxt-rəvan üstündə eyleşdirib, qabağına qızılılgı etri verən çay və qızıl qutuda, Bayram babamın vaxtile çəkdiyi zəfəran kimi sapsarı, ipək kimi saçaklı tüttün qoyurdum, nənəm də indiki kimi qarğı müştükdə deyil, qızıl müştükdə bu tütündən çəkib neşə ilə güllərə, çiçəklərə tamaşa edirdi. Mənim cənnətimdə bütün hurişər, məlekələr, adamlar və mən özüm hemişə bir sevinc içindəydim. Xoşbext idik...

**SƏRİYYƏ VƏ DÜNYANIN ƏN GÖZƏL DUYĞULARI**

Vəziyyətimiz çətin keçirdi. Ancaq xüsusi ticarətə hökumət icaze verdikdə atam anının üstündəki qızıl şeylərdən satıb elində maya elə yerek yenə də xırda dəmir-dümür alverinə başladı. (Mən sonradan bildim ki, bu ticarətə-filana da icazə verilməsi yeni iqtisadi siyasetin nəticəsində imiş...)

Vəziyyətimiz bir ara babatlaşdı. Mən dördüncü sinfə keçdiyim ilin yayı bərk isti olduğundan atam bizi Şuşa qalasına apardı. Fatma nənəm isə evimizdə qaldı. Biz, anamın xalası Bəyaz xanıimgilə düşdü.

Bəyaz xanıimgilin evi, əvvəl təsvir elədiyim kimi, Şuşanın «Cıdır düzü» adlanan ən hündür və səfali yerindeydi. Evin qabağında böyük bağ var idi. Bu bağı Bəyaz xalanın xalq arasında «Hacı Axund» adı ilə məşhur olan mərhum əri öz elilə salmışdı. Axund rəhmətə gedendə yaşı yüzə yaxın olub. Onun özünün də, qızının da, Əhmədin öldürüyü arvadı Yasəmənin də mezəri bağın içinde idi. Ətrafında cürbecür gullər, çıçəklər əkilməşdi. Deyirildər, Axund həle sağlam, qıvrıq olduğunu zaman bağın içinde öz məzarını özü hazırlayıbmış... Bağın Cıdır düzünə açılan darvazasının yanında böyük bir qoz ağacı var idi, bu ağacı da o biriləri kimi Axund özü əkmişdi. Ağacın, deyilənə görə, indi yetmiş yaşı var idi. O qədər qollu-budaqlı idı ki, kölgəsində yüz adam otura bilərdi. Gövdəsi sağlam, yarpaqları yamyasıl idi. Onun ümumi görünüşündə mən qeyri-adi bir gümrəhliq hiss edirdim və bu hiss bir an məndə elə bir təsir yaradırdı ki, elə bil bunu ekib gedən rəhmətlik Hacı Axund heç ölməmişdi. O da, hardasa, bu ağac kimi sağlam və gümrəhdirdi. Hündür gilas ağaclarının üstü kəhrəba kimi sarı gilasla dolu idi. Almalar, armudlar hələ yetişməmişdi. Ağacların arası yasəmənlə, qızılıgülə dolu idi. Bu gullər ipək kimi yumşaq dağ otlarının arasından qalxıb, elə bil ki, mənə sevincə baxırdılar. Ancaq mənə hamardin xoş gələn Mirzə Məhəmməd dayının böyük qızı Səriyyə idi. Qara, çatma-qas, qaragoz, gözəl, zərif bir qız idi. Məni görəndə gülümsədi. Mən də onun dümaq sədef kimi dişlerini, təbəssümünü görüb indiye qədər heç bir zaman özümdə hiss eləmədiyim qəribe bir sevinc duydum. Mənə elə gəldi ki, indiye qədər üzərimdə ağır bir bulud varmış ve bu bulud bütün bağların, çöllərin üzərinə tutqun, kederli bir kölgə salırmış, indi elə bil ki, bu qızın mənə baxıb gülümsəməsilə o bulud çəkilib getdi. Bütün dünya işığa, sevincə qərq oldu. Elə bil ki, indiye qədər mənim bədənimdə ağır bir kəsafət varmış ve bu qızı görməyimlə o kəsafət yox oldu. Mən özümü təcəcüblü dərəcədə yüngül, şad hiss edirdim. Mən həyəcanla düşünürdüm ki, bu dünyada neçə gözəl hissələr varmış...

Sonra mənim fikrimdən keçən ilk şey o oldu ki, «Əlibaba və qırq quldur» kitabımı ona bağışlayım. Çünkü mənim yegane qiymətli şeyim o kitab idi. Yaxşı oxuduğum üçün onu mənə müəllimim bağışlamışdı. Mən ondan soruştum:

- Sen də üçüncüdən dördüncüyə keçmişən?
- O, perişan bir təbəssümle dedi:
- Mən oxumuram.
- Nə üçün?
- Atam qoymur. Deyir, qız uşaqlısan.
- Mən dedim:
- Nə olsun qız uşaqlısan?! Bizim sinifdə neçə qız oxuyur.
- O dedi:
- Amma mən çox oxumaq istəyirəm.
- Mən onun səsində bir həsrət hiss etdəm və bu, mənə toxundu. Sonra mən anamdan soruştum:
- Nə üçün Mirzə Məhəmməd dayı Səriyyəni qoymur məktəbə getsin? Bizim şəhərdə qızların hamısı oxuyur.
- Anam dedi:
- Xalaoğlu belə adamdır də... Özü gimnaziya qurtarır, amma qızlarını qoymur oxusun.

Mən soruştum:

- Axi niye?
- Anam dedi:
- Şəhərdə Mirzənin düşməni çoxdur. Ona görə də, qızını məktəbə buraxmır.
- Mən soruştum:
- Axi, qız uşaqlına nə olacaq ki?
- Anam qasılarını çatıb dedi:
- Fikir eləyir ki, düşmənləri qızı oğurlayalar.

Mirzə Məhəmməd dayı ortaböylü, əşmerbənzili, qısa vurdurduğu saçları çallaşmış bir adam idı. Qiçının birinə gullə dəydiyindən azca axsayırdı, Qarabağda adlı-sanlı qoçlardan hesab olunurmuş. Atası nə qədər xeyirxah, camaat dərdinə qalan imişsə, Mirzə Məhəmməd dayı o qədər amansızmış, sözünün qabağına söz demək olmazmış. İndi də yanında gizlin tapança gəzdirdi. Danışıldır ki, Nikolay vaxtı Kürdüstan tərəfdə çar naçalniki olanda, bir defə bir neçə strajniklə atlı gəlmiş. Görür ki, yolda bir kəndlə ayaq üstə pəşov eləyir. Mirzə Məhəmməd dayı atının başını çəkib soruştur ki:

- Niye ayaq üstə pəşov eləyirsən? Müselman deyilsən?
- Kəndlə də qabağındanyeməz adam imiş, deyir:
- Sənə ne var, yaxşı eləyirəm.

Mirzə Məhəmməd dayı da, elemə tənbəlik, tapançanı çıxarıb kişini vurub öldürür.

Biz özümüzə Misir adlı nökerimizi də aparmışdıq. Bu, gödək, yumru, özü də pəltək bir oğlan idi. Her kəlmənin ancaq birinci hissəni deye biliirdi.

Bir dəfə armud salmaq üçün Misirin ağaca selbə atmağını Mirzə Məhəmməd dayı gördü, gözlenilməz bir cəddliklə Misiri tutub yerə yuxaraq açıqlı-acıqlı dedi:

– Bıçağı getirin, bu köpəkoğlunun başını kəsəcəyəm.

Misir də «va...» deye ecaib bir səsle bağıldı.

Sonra mən anamdan soruşdum:

– Bağın meyvələrini eyzen qonşulara paylayırlar. Bəs, niyə Mirzə Məhəmməd dayı Misirin başını kəsmək isteyirdi?

Anam gülüb dedi:

– Ona görə ki, Mirzənin ağacına daş atmaq olmaz!

Mirzə Məhəmməd dayı, deyilənə görə, çox iigid adam idı, amma boydan çox gödekkini görüñürdü. Onun nahaq yere kəndlini o cür vurmağı, Səriyyəni məktəbə buraxmamağı məni dəhşətə getirirdi.

Biz Səriyyə ilə bütün günü bağda oynayırdıq. Hətta geceler də, bir-birimizdən ayrılmak istəmirdik. Bir dəfə də biz onunla əl-əle tutub bağda gəzdiyimiz zaman anası Yasemən xala görüb qızı açıqlandı:

– Qız uşağı oğlanla əl-əle gəzməz!

Mən utandım, ancaq nə üçün utandığımı bilmədim. Sonra biz, yalnız heç kos görməyəndə, yəni, etrafımızda adam olmayanda əl-əle tutub gəzirdik. Biz ikimiz də bundan hədsiz bir zövq alırdıq. Xəzine qaynasına yüyürək sarp qayalı uçurumun dibində qarğı kimi qaralan adamlara, qılıltı ilə axan Daşaltı çayına, onun o biri sahilindəki Topxana meşəsinin altındakı daş divarları, barıları görünən xaraba Xan Sarayına tamaşa edirdik.

Fatma nəmən mənə nağıl elemişdi ki, Xan bu qalanı ona görə tikdirib ki, başqa padşah Şuşaya hücum eləyəndə qaçıb orada daldalansın.

Mən də fikirlesirdim ki, vaxta ki, xan berke düşəndə öz adamlarını qoyub, bu qalada gizlənmiş, demek, qorxaqmış. Əlbette, mən bu düşüncərimi Səriyyəyə demirdim. Mən ona yaxşı şeylər haqqında danışmaq istəyirdim. Mən ona «Əlibaba və qırıqlı qurdur»u nağıl edirdim, Zümrüt quşunun Melikməmmədi öz belində zülmət dünyasından işıqlı dünyaya necə getirib çıxardığını danışirdim. Uçurumun o tərefindəki meşələrdən gələn xəzif yel Cıdır düzünün yumşaq otları ile bərabər, onun da ağı alanında qırılan xurmayı saçlarını terpedib oynadırdı və bu hal mənə heyrətli dərəcədə gözəl görünürdü. Bəzi anlarda mə-

nə elə gelirdi ki, Səriyyə ilə men tamam başqa alemdəyik. İndiyə qədər mənə melum olmayan nağıl kimi gözəl bir alemdə...

Men Robinzon Kruzonun macərasını böyük bir həvəsle ona nağıl eleyəndən sonra onu da demək isteyirdim ki, biz də, yəni, Səriyyə ilə men de heyət bir adada olsaydıq ne gözəl olardı... Amma demədim. Çünkü mən danışib qurtarandan sonra o dedi:

– Yazlıq Robinzon tek-tənha o adada necə yaşayırmış, darıxmışdan adamın bağlı çatlar...

Nehayət, avqustun axırları geldi və mən Səriyyədən də, o əfsanəli aləmdən de ayrılmalı oldum.

Atamın bacısı oğlunun ailesi de Şuşada yayaqlanırdı. Atamın bacısının eşi Əbdülezziz də on gün olardı ki, atamlı gəlmüşdi Şuşaya.

Atam mənə dedi:

– Əbdülezziz, Molla Nesreddin yolu ilə atlı gedir Qarabulağa, sən də bizim atı minib onunla gedersən, biz faytonla Ağdam yolu ilə gedəcəyik.

Mən başı çiyinlerinin arasına girmiş gödekkə Əbdülezizi sevmirdim-sə də, dinmediim.

Anam dedi:

– Uzun, narahat yoldu, uşaq yorulub əldən düşər.

Atam açıqlanıb anama dedi:

– Sen bunu gülməşəkər elemə, qoy bərkə-boşa düşüb öyrənsin.

Mən qasqabaqla dedim:

– Yorulmaram.

Səher atam bizim atımızı yəhərləyib tapqırşlarını möhkəm çəkdi, anamın mənim üçün yemək qoyduğu keçə xurcunu bağladı atın tərkini. Səriyyə içəridə, pencərinin qabağında dayanıb tamaşa edirdi.

Sonra atam cilovu yəhərin üstünə qaytararaq mənə dedi:

– Min görək.

Mən ayağımı üzengiyə qoyub atın üstünə qalxaraq qanlılıq Səriyyəyə baxdım. O da mənə baxıb gülümsədi. (Conralar da... Lap sonralar da mən dünyada o qədər riqqətli təbəssüm görmədim.) Mən də gülümsədim. Ancaq bilmirəm ki, necə gülümsədim. Onu bildim ki, ayrılıq çox kədərli şeydir. Yəni, mən, bu böyük dünyada birinci dəfə ayrılıq acısının ne demək olduğunu dərinlən hiss etdim. Bir an mənə elə gəldi ki, bütün vücudum və bu böyük dünya ancaq kədərən ibarətdir. Mən Hacı Axundun bağındaki sarı gülləri xatırladım. Bir dəfə Səriyyə qara gözleri ilə gülümsəyib mənə dedi:

– Bax, bu sarı güllərdən qırmayasan...

Mən soruşdum:

– Nə üçün?

– Ona görə ki, sarı gül ayrılıqdır.

Mən də dedim:

– Qırmaram. Mənim sarı rəngdən xoşum gəlmir.

Və mən heç bir zaman sarı gülü üzmedim, amma yenə də biz ayrıldıq.

Qabaqda atamin fasiq yeznəsi, arxasında da mən Şuşa qalasının böyük qapısından çıxıb kəsmə yolla uzun yoxusu enməyə başladıq. Fikirləsdim ki, görəsən, mən heyətdən çıxandan sonra Səriyyə hara getdi? Neylədi? Kiminle danişdi?

Şuşa qalasından Qarabulağa gedən elli verstlik yol daim üzü enişə idi. Nə üçün bu yola «Molla Nəsreddin» yolu deyirdilər? Bilmirdim. Biz eyzən uçurumu dağların, qalın meşələrin arası ile gedirdik. Mən tək qalmak istədiyim üçün kişini irəli buraxıb özüm ondan xeyli aralı, arxasında gedirdim. Mənə elə gəlirdi ki, yalnız Səriyyədən deyil, yanlarında keçdiyim bu palid ağaclarından da, yarpaqların arasından başlarıńı çıxırb ürkək nəzerlərlə bizi baxan quşlardan da, meyvələri qaralan böyürtkən kollarından da həmisişəlik ayrılıram. Biz alaçığa çatanda mən qanlılıb Şuşa qalasına baxdım. Ele bil ki, indi üstüne duman çökən dərin uçurumlu, sıldırımlı qayaların üstündəki o qədim qala nağıllarda deyilən tamam başqa bir dünyadır. Sonralar da eyzen mənim xəyalimdə həmin o dumanlı qala, bir də onun içinde ancaq Səriyyə canlanırdı. Amma mən son dəfə onun üzündə gördüğüm tebessümü daha görmürdüm. Mənə elə gəlirdi ki, indi Səriyyə o duman içinde ha-ra isə məchul bir aləma baxır və heç bir zaman gülümsemir və ele bil, mən bunu yuxuda görürəm.

Biz Qəcar deyilən kəndin bağlarının yanından keçəndə Əbdüleziz kişi atının başını çəkərək dayandı, yol geldiyimiz bu neçə saatdan bəri birinci dəfə mənə müraciətə dedi:

– Düşək burda bir az çörek yeyək.

Biz düşüb, atlari qolbənd eleyib buraxdıq otlamağa.

Əbdüleziz kişi bağbanı çağırıb, pul verib dedi:

– Bize bir az üzüm dər, gətir.

Sonra öz xurcundan pendir-çörək, mən də anamın qoymuştu koteləri, çörəyi çıxardım. Otun üstündə oturub bağbanın getirdiyi təzə üzümə yeməyə başladıq. Mənim heç iştaham yox idi. Bir balaca salxım üzümə bir tike pendir-çörək yeyib qalxdım.

Əbdüleziz kişi xoş ifadə ilə mənə baxıb soruşdu:

– Niyə yemirsən?

Mən dedim:

– Ürəyim istəmir.

Men onun yanında özümü daha yalqız, daha kəderli hiss edirdim. Ona görə de qalxb atımın yanına getdim.

Biz Qarabulağa çatanda gün batmışdı. Mən atamın yeznəsində ayrılaraq anamın tapşırığı ile onun rəfiqəsi Bilqeyis xalagılıq etdi. Bilqeyis xalanın eri Abdulla bəy Qarğabazar məktəbinde atamın rus dili müellimi olmuşdu. Bu, anasının mezarı haqqında mənə qəmli şeyler danişan həmin Abbas bəyin atası idi. Abbasın anası rəhmətə gedəndən sonra Abdulla bəy öz baldızı Bilqeyis xanımla evlənmişdi. Mən atı onların tövsləsinə bağlayıb, Abbasla birlükde yəherini götürüb, axuruna arpa-saman tökəndən sonra çıxdıq ikinci mərtəbədə olan evlərinə. Bilqeyis xala da, Abdulla bəy də məni çox məhrəbanlıqla qarşıladılar. Anamgildən hal-əhval tutdular. Sonra biz şüsbəndə oturub günorta yemeyindən qalmış boyat sousla, qarpızla şam elədi. Şamdan sonra Abdulla bəyle Abbas bəy başlıdilar qarpız dənələrini çrtləyənə. Bu da məni lap dilxor elədi. Çünkü həmişə biri yanında qarpız dənəsi çrtləyanda etim ürpəsirdi. Abdulla bəy qarpız dənələrini çrtləyə çrtləyə atamın uşaq vaxtı öz kəndlərindən Qarğabazara səkkiz kilometr yol geldiyinə baxmayaraq, bir dəfə də olsun dərsə gecikməyindən, Bilqeyis xala da Nuru dayının öz yerimizdəki bu qədər gözəl qızlardan heç biri ile evlənməyindən danişirdi. Burada mənim üçün maraqlı olan və eyni zamanda təccübüllənən Abbasın öz atası ilə qabaq-qabağa oturub qarpız dənəsi çrtlətməyi və onun söhbatına tamam sərəbstlikle müdaxilə eleməsi idi. Bir dəfə atam menim günəbaxan dənəsi çrtlədiğimi görüb o ki var, danlamışdı. Mən də bir daha onun yanında günəbaxan dənəsi çrtləməmişdim. Mən heç bir zaman atamla bele sərəbst söhbet eleməmişdim. Ona görə də mən Abbasın öz atası ilə bu cür açıq-saçıq rəftarına qibət eleyirdim. Mənə elə gəlirdi ki, eger, atam də mənimle belə rəftar eləsəydi, mən özümü bəlkə bu qədər yalqız hiss eleməzdim. Mən bunu düşünüb kədərlənirdim. Atamın mənimlə rəftəndən heç bir ataya oxşamadığını hiss elədiyim kimi, özümün də heç bir yaşıdına bənzəmədiyimi duyurdum. Bu ayrılıq heç də mənim izzeti-nəfsimi oxşamırdı. Öksinə, bu, mənim özümə, öz bacarığıma inamımı getdikcə azaldırdı, mənim daxili alemimdə bir bədbinlik yaradırdı. Sınıfda hamidən yaxşı oxumağı da, anamın rəfiqələrinin mənim haqqımda dedikləri təriflər də artıq məni şad elemərdi. Mən heyətimizdəki böyük tut ağacının altında saatlarla oturub öz haqqında, özümün bu dünyada lazımsızlığım haqqında düşünürdüm. Və mən gözlərimi tut ağacının enli yarpaqları arasından görünən mavi göylərə dikərək tez-tez Allahdan soruşurdum: «Məni nə üçün yaratmışsan?!»

Yəqin məsəledir ki, mən heç bir cavab almırdım. Və o zaman dərin bir ümidişliliklə gözümü göylərdən çekib, tut ağacına baxırdım və



dənse alıb getirmiş. Amma indi o şəhərlərdə bütün fabrik-zavodlar millileşdirildiyindən xüsusi alverçilərə heç nə satılmırıldı. Ona görə de atam öz mağazasında satmağa bir şey tapmırıldı. O biri tərəfdən de atam anama deyirdi ki:

— Xüsusi tacirlərə o qədər vergi qoyurlar ki, altından çıxmak olmur.

Qərəz, bütün bunlara görə de atam mağazadakı olub-qalan şeyləri dəyər-dəyməzinə satdı, ticarəti yüksəldirib başladı özüne bab bir qulluq axtarmağa.

Atamın ticarətdən elini çəkməyi məni sevindirirdi. Fikirləşirdim ki, daha pioner yığıncaqlarında Muzdur Şirinin oğlu Fərəc, «alverçi oğlu» deyib mənə sataşmayacaq. Qırmızı Fetiş de «tacir oğlu» deyib məni hədələməyəcək.

Amma atama heç yerde iş vermiridilər. Ona görə de bizim dolanacağımız çox çətinləşirdi. Mən ibtidai məktəbin üçüncü-dördüncü sınıfında oxuyanda Əvəz adlı oğlanla dostlaşmışdım. Onun da atası tacir idi. Özləri de bizim kimi varlı-hallı idilər. Amma Əzizin atası bic təpanib Şura hökuməti qurulandan iki-üç il sonra ticarəti yüksəldirib, girmişdi dərzi arteline. (Onun əvveli də dərzi imiş, ele dərzilikdən de dövlətlənlənib tacir olmuşdu.)

Dərsden sonra Əvəzələ bir yerde gəzib dolanırdıq. Yaz-yay vaxtı gedib Quruçayda, Kündələnçayın üstündəki Şirranda çimirdik. Bizim şəhərimizdə olan malakanlar Quruçayın qrağındı böyük bostanlar əkib-becərirdilər. Əvəz bu bostanlardan tər xiyar alardı. (Mənde heç bir zaman pul olmazdı, məni belə şeyləre həmişə Əvəz qonaq eleyərdi.) Biz ucsuz-bucaqsız çəmənliliklərde xiyar yeyə-yeyə gəzib səhbət edərdik, bəzən bu geniş düzənliliklərin ortasında en uca zirvə olan Qarı dağına çıxıb, ta Arazın o tayındakı başı qarlı Savalan dağınadək uzanıb gedən mənzərlərə tamaşa edərdik. Dünyanın genişliyi, buludsuz mavi göy altındaki çölərin intehazış görünüşü, gələcək haqqında xeyallarımız bizim qəlbimizdə xoş hissər oydadı. Bu hissələr sənki bizim ürəklərimiz birləşdirirdi. Əz əvvəl komsomola, sonra kommunist partiyasına keçib böyük adamlar olacağımız barədə, bizim Qəza Partiya Komitəsinin katibi kimi ot rəngli parçadan qalife şalvar, boynuqtlama köynək, uzunboğaz çekmə geyib komandirlər kimi enli kəmər bağlayacağımız haqqında qəribə sevincli səhbətlər edirdik. Bizim ikimizdən bəy oğlanlarından, Məşədi Qara kimi böyük dövlətlilərin oğlanlarından zəhləmiz gedirdi. Onlar bize həddindən artıq lovğa görünürdülər. Mən təbiəten nə qədər bedbin idimse, Əvəz bir o qədər nikbin idi. Ancaq, bununla belə, gələcək haqqında xeyallarımız birləşirdi. İkimiz de yaxşı oxuyurdıq. Əxlaq barədə, dərsləri menimsəmək barədə müəllimlər həmişə bizi nümunə göstərirdilər. Biz ikimiz de riyaziyyatçı

hesab olunurduq. Üstəlik mən çoxlu kitab oxumağımla da məşhur idim. Əvezgil bize nisbetən indi yaxşı yaşayırıdlar. Həftələrlə evimizde et xöreyi bışmirdi. Amma yoxsulluq menim gözüüm görünmürdü, mənim arzu-xəyal alemimə tesir elemirdi. Mənim qapalı daxili alemimə ancaq tanıdığım və ya haqqında eşitdiyim insanların ağır talyci daxil olub, onu sarsırdı. Məsəlen, bir gün anam atama nağıl elədi ki, hamamçı Məşədi Həbibin o vaxt türk zabitina qoşulub gedən qızı Mehəbbub xanım İstanbulda verəm xəstəliyinə tutulub vəfat etmişdir. Özündən bir neçə vaxt sonra da əri vəfat etmişdir. Mehəbbub xanımın üç uşağı, burdan qulluqçu apardığı qızın ümidi qalmışdır və bütün bu kərələr ehvalatı da Mehəbbub xanımın anası Xurşud xanuma həmin qulluqçu qız yazmışdır. Mən heç kəsə bu barədə bir söz demədən, hiss etdirmeden qərib ölkədə o cür vəfat eləyən gözəl Mehəbbub xanım haqqında, onun qərib ölkədə anasız-atasız qalmış balaları haqqında dərin bir hüznlə düşünürdüm. Halbuki Mehəbbub xanımın mənimlə yaşış qardaşları, deyəsen, o ağır dərdi heç vəclarine de almırıdlar.

Mehəbbub xanımın anası da dərdli qadına oxşamırı. Mənsə insanların dərdinə bigane qala bilmirdim. Ancaq heç bir zaman nəyə acıdığını, kimin dərdinə bigane qaldığımı bürüzə vermirdim. Mən adamlara bu qədər yaxın ikən onları özümdən uzaq hiss edirdim.

Mən pioner teşkilatına daxil olduğum ilk vaxtlarda elə bilirdim ki, səmimi, hərəketli yoldaşlar tapmışam. Elə bilirdim ki, indiyə qədər mənə melum olmayan yeni sevinçli bir aləmə daxil oluram. Amma Qırmızı Fetiş atamı, babalarımı, «burjuy» adlandırıb mənə qəzəbləndə, Muzdur Şirinin oğlu da ona dəm tutanda, elə bildim, məni döşümdən vurub, geri itələyib dedilər:

— Sən bizdən deyilsən!

Mənsə geri durmaq istəmirdim. İstəyirdim ki, mən də bu pioner yoldaşlarımı qaynayıb-qarışım... Mən sevincə, dostluq hərəratinə qarşı özümdə bir aqılıq hiss edirdim. Ona görə de Qırmızı Fetişin, Muzdur Şirinin oğlu Fərəcin sözlerini yaddan çıxarmağa çalışaraq, pioner dəstəmizdə feal iştirak edirdim. Dəstəmizdə divar qəzeti çıxarmağa başlamışdım. Tezliklə melum oldu ki, mən pioner həyatımız barədə məktəbdə özümüzü aparmağızımız barədə, gözel məqalələr yazmağı bacarıram. Hətta, Qəza Pioner Teşkilatının sədri Cəbrayılov yoldaş özü məqalələrimi tərifləyib məsləhət gördü ki, məni divar qəzətimizə redaktor seçsinlər. Ancaq dəstə rəhbərimiz komsomol Fetiş etiraz etəyib de-

— Yoldaş Cəbrayılov, o, burjuy balasıdır!

Muzdur Şirinin oğlu Fərəc də yerindən təsdiq etdi.

Nazik, cavan, xoşrif bir oğlan olan Cəbrayılov gülümsəyib dedi:

— Yaxşı, bəs kimi redaktor seçmək isteyirsiniz?

Qırmızı Fetiş məndən bir-iki yaş böyük olan Savalanı göstərib dedi:

- Bax bunu! Atası da kasib qessabdı.
- Muzdur Şirinin oğlu Fərəc yene də etiraz eleyib dedi:
- Onun atasının qəssab dükəni var.
- Yoldaş Cəbrayılov bu söze de gülümseyib dedi:
- Yaxşı! Savalan olsun redaktor, Murad da olsun məsul katib.

Fərəc soruşdu:

- Yoldaş Cəbrayılov, burjuv oğlundan məsul katib olar?
- Cəbrayılov eyni xoş sifetlə dedi:
- Olar. Siz çalışın burjuv balalarını öz tərəfinizə çəkin.
- Doğrusu, bu anlarda «burjuv» sözü özü əsl mənasından çıxıb mənim təsəvvürümde az qala acaib bir divə çevrilmişdi. Muzdur Şirinin oğlu Fərəc də meni çox yandırılmışdı. Ona görə də bir gün girevəleyib küçədə o ki var əzişdirib ağzının, burnunun qanını qatdim bir-birinə.
- Sonra atası Muzdur Şirin elində yaba, axşam bizim evə hücum eleyib bağıra-bağıra deyirdi:
- Burjuv köpəküşə! Bu da keçmiş vaxtdır?
- Atam pillekənləri düşüb sakit səslə ona dedi:
- Yaxşı, Muzdur Şirin, uşaqlar dalaşıblar, yene də barışarlar. Söyüş söymə.

Muzdur Şirin daha berkdən bağıraraq:

- Qışqıram da, canınızı da alaram! - deyib yabanı atama endirəndə atam havada yabanı tutub, onun elindən aldı. (Mən atamın bu qəder qüvvəti olduğunu bilmediyim.) Sonra itəleyib darvazadan çıxardaraq, yabanı da ardına tulladı.

Mən fikir eledim ki, Muzdur Şirin yabanı götürüb tezədən atama hücum eleyəcək. Ancaq belə olmadı. Muzdur Şirin yabanı götürüb, iti addımlarla getdi və bir az aralanandan sonra geri dönüb dedi:

- Köhne iyiniz burnunuzdadı! Qezəmetdə ağlın başına gələr!

Ancaq Muzdur Şirin şikayət eləmədi. Atam da menə heç nə demədi. Anam o qəder qəzeblənmişdi ki, üzündə bir damcı qan qalmamışdı. Dalbalal papiros çəkərək atama deyirdi:

- Gərək yabanı alıb soxaydın o köpekoğlunun qarnına, hücum çəkib evin üstüne gəlir!

Mən aydın derk edirdim ki, Muzdur Şirin kimi adamlar bizi düşmən hesab edirlər. Belkə ona görə də atam hökumət idarəelerində qulluq tapa bilmir. Mən onu da fikirlesirdim ki, əger, bizim teqsirimiz atamın bir zaman varlı olmasına, artıq bu var-dövlət çıxıb gedib işinə. İndi Muzdur Şirinin külfəti bizdən yaxşı dolanır. Qırmızı Fərəc her gün tənəffüsde otayı Rehimin dükənindən alma-armud, qoz alıb yeyir.

Amma mənim dəftər almağa da pulum olmur. Evdə də, demək olar ki, həmişə yariac olurq. Bir dəfa atam anama dedi:

- O vaxt adam bilseydi ki, tacirləri də bu cür düşmən hesab eləyecəklər, cütün dəstəsindən el çəkmezdi.

Mən görürdüm ki, bu saat atamın çörəkpulu qazanıb bizi babat doilandırmaqdən başqa bir fikri yoxdur. Ona görə də Muzdur Şirinin, komşomol Fetişin bizi düşmən hesab elemələri məni ağırdırdı. «Axi, bizim neyimiz «burjuy»dur?! - deyə mən qəzəble düşünürdüm.

Bir dəfa atamgılıñ kənddəki keçmiş düşmənleri seytanlıq elemişdilər ki, guya, bizdə bir pud qızıl var. Bakıdan gelmiş sarıbəniz cavan bir çeka işçisi iki nəfərə gəcənin yarısı gəlib müləyim tərzədə anama (atam kəndə getmişdi) dedi:

- Xanım, deyirlər, sizdə çoxlu qızıl var. Xahiş eleyirəm, gətirin görek nedir onlar...

Yəqin məsələdir ki, bizdə «çoxlu qızıl» yox idi. Anam boyunbağılarını, iki-üç üzüyünü, qızıl qol saatını, balaca bir medalyonunu, bir necə xırda-xuruş arvad zinetini getirib tökdü çeka işçisinin qabağına.

O yene müləyim səslə soruşdu:

- Belkə yene var?

Anam acıqlı cavab verdi:

- Olanı budur! İnanmısız, axtarın.

Mən fikirlesdim ki, anamın sert cavabına çeka işçisinin acığı tutacaq.

Ancaq acığını tutmadı. O, eyni müləyim ifadə ilə anama dedi:

- Bu zinetləri nə üçün gizləyirsiniz? Niyə özünüz, qızınız taxmirsiniz?

Anam dinmedi. O zaman həmin oğlanla gələn və bizim yerli adamlardan olan Dəllək Əmrəh:

- Yoldaş Cəmilov, - dedi, - bu arvad yalan deyir, icazə verin, evi axtararaq.

- Lazım deyil axtarmaq! - deyə çeka işçisi ona sert cavab verdi. - Özü də qadın barədə bu nə cür danışıqdır?

Anam bunu gözleymiş kimi rəngi qaçmış halda dəlləyə işaret ilə dedi:

- Buna bizlərde «mərdimazar keçəl Əmrəh» deyərlər, peşəsi eyzen ondan-bundan danos verməkdir.

Çeka işçisi bu səhəbetin üstündən keçərək anamdan soruşdu:

- Əriniz ne iş görür?

Anam dedi:

- Heç bir iş. Qulluq vermirlər.

- Niye?

## İlyas Əfondiyev

– Niyesini bundan sorusun, – deyə anam qezeble keçəl Əmrəhı göstərdi.

Çeka işçisi yene soruşdu:

– Özünüñ savadınız var?

Anam dedi:

– Bəli, var.

Çeka işçisi ciddi ifade ilə dedi:

– Əriniz de, siz de işleye bilərsiniz. Bəs, indi nə ilə dolanırsınız?

Anam açılıq dedi:

– Heç nə ilə. Neyimiz vardı, hamısı bu hökumət geləndə, kənddə oğurlandı.

– İsləmək lazımdır! – deyə çeka işçisi tekrar etdi. Bizim dövlətdə hər bir düz adam üçün iş var.

Onlar gedəndən sonra anam papiros çekib, ne barədə isə xeyli düşündü. Sonra öz-özü ilə danışmış kimi dedi:

– Görürsünüz, o Bakıdan gələn oğlan nece insaniyyəti adamdı?

O adam menim də heç bir zaman yadımdan çıxmadı.

Mən keçəl Əmrəhin bir zaman dəllək olduğunu bilirdim.

Nece dəfa atam saçlarını düzəldirmek üçün məni onun dükanına aparmışdı. Dəllək Əmrəh da həmişə atamı böyük hörmətlə qarşılayardı.

Mən heç başa düşə bilmirdim ki, həmin o Dəllək Əmrəh indi şəhər sovetinin üzvü olanдан sonra nə üçün bizimlə düşmən kimi reftar edir? Bizzən nəyin qisasını alır? Niye birdən-birə belə amansız adam olub?

... Biz ibtidai məktəbin beşinci sınıfını bitirəndən sonra Əvəzi atası apardı Bakıya ki, təhsilini orda davam etdirsin. Mən de çox isteyirdim ki, atam məni de Bakıya aparsın, mən de Əvez kimi orda oxuyum, bizim bu balaca şəhərdə kimin imkanı vardısa, uşağımı ibtidai məktəbi bitirəndən sonra aparıb Bakıda oxumağa qoyurdu. Ancaq atam məni aparmadı. Başa düşdüm ki, məni Bakıda oxutmağa atamın gücü çatır. Ona görə də çox məyus olub dinmediim. Əvəzden ayrılmağım da mənə yaman təsir elədi. Biz söz verdik ki, bir-birimizə məktub yazaq.

... Mən şəhərimizdəki iki dərəcəli məktəbe daxil oldum.

1980



## Üçatılan



## MƏNİM QOHUMUM ÇOBAN RƏŞİD

**M**ənim qohumum çoban Ərşad Kürdobadan idi. Biz isə, Qarabulaq şəhərində yaşayırıq. Anamın atası kürdəbalı olduğundan orada çoxlu qohumumuz vardı. Kürdəbələr tərəkəmə idilər. Payızda-qışda qoyun-quzularını «Haramı» deyilən geniş düzənlilikdə saxlayırdılar. Aileləri isə qışlaqda olurdu. Mayın on beşindən bütün elat köçürdü yaylağa.

Hərdən kürdəbalı qohumlarımıza qonaq getsək də, biz uşaqlar Ərşadi görməmişdik, çünkü o hemişə qoyun sürüsünün dalında olurdu. Mən Ərşadla yaman maraqlanırdım. Anam deyirdi ki, Ərşad hər dəfə qoyun kəsib soyanda isti-isti ciy quyruq yeyir, mən isə, lap lezzətli xörəkdə de bir tike quyruq yeyə bilməzdəm. Sonra anam danışındı ki, «belə davası»nda\* heç kəs Ərşadın qabağında dura bilməz. Sonra onu da eşitməmişdim ki, Ərşad yaman heməyir gecə oğrusudur.

Xoş havalı bir payız günü artırmada oturub çay içdiyimiz zaman küçəyə açılan dal qapımız berkən döyüldü. Məndən kiçik bacım yürüüb qapını açdı. Gördük başında qoyun derisindən yeko, tüklü papaq, əynində əlde toxunma yun şaldan pencək-şalvar, ayaqlarında üstü toz basmış boğazlı çekmə, belində qara qınlı enli xəncər, əlinde sapı ceyran ayağından qamçı, sıfəti mis kimi qızarmış ortaböylü, enlikürek bir oğlan geldi. Anam onu görüb sevincle səsləndi:

— Xoş gördük, ay mamaoğlu! Sən hara, bura hara?.. Gel, otur görek.

Oğlan yönəmsiz halda yanını stolun qırığına qoyub:

— Ay dayıqızı, — dedi, — neyniyək, çobanlıqdı dayna. Əziz qohumları da görə bilmirsən... Baş qarışır... Ele indi gəlməyim də qəfil oldu.

Anam dedi:

— Yaxşı eləyib gəlmisen... Gör nə vaxtdandı səni görmürem.

\* Keçmiş tərəkəmelerde dalaşanlar çuxanı bir qoluna dolayıb, qalxan kimi tutub, o biri əlindeki ağacla da vuruşurdular.

Ərşad birinci dəfəydi şəhərə gəldi. Deyirdi, soraqlaşa-soraqlaşa gəlib gördüm sizin küçə qapısında eyzen teleqraf simləridi... Öz-özü-mə dedim: «Ə, bu, poçt evidi ki... Məni dolayıblar bu şəhərlilər...» Autun boynuna vurub qayıtdım geri.

Biz gülüsdük. Ərşad dedi:

- Axırda bir uşaq yenidən məni getirdi bura.

Sonra Ərşad aşağı həyətə düşüb qəşəng, cavan atını tövləde rahatlaşandan sonra biza sovgat getirdiyi toğlunu kəsib soyanda balaca qarışınmından soruşdu:

- Bəs, niye quyrugündən ciy-ciy yemirsən?

Ərşad gülümseyib:

- Sənin sözün sininca, düşmanın boynu sənsin, - deyərək toğlunun quyrugündən bir şirəm kəsib, qar kimi dişlərə bir anda yedi.

Mənə ele gəldi ki, onun bu dümağ dişləri canavar dişləri kimi itti və o bu dişlərə bu saat bu toğlunun hamisini parçalayıb yeyə biler. Balaca qardaşım yüyürüb heyrətə anama xəbər verdi:

- Ərşad ciy quyrıq yedi.

Anam da uşağın həyəcənəna gülümseyib dedi:

- Ərşad canavardan dönüb.

Qardaşım təkrar Ərşadin yanına yüyürüb soruşdu:

- Sən canavardan dönmüşən?

Ərşad uşağın sözünə gülüb:

- Canavar nə köpəkoğlu, ə, qaqış! - dedi. - Canavar məni görəndə qaçıb ilim-ilim itir.

Ərşad bizimlə süfrədə oturub nahar eleyəndən sonra:

- Dayıqızı, - dedi, - sənin yanına gəlməkdə bir metləbim var.

- Nə mətləbdi? - deyə anam soruşdu.

- Eyvaz əmim məni el arasında xar eleyir.

Anam dedi:

- Elə şey olmaz!

- Başın üçün...

- Eyvaz dayın səni çox istəyirdi. Tavad mamam (yenisi, Ərşadin anası) rohmətə gedəndə sən lap balaca idin. Eyvaz dayın şəhərə gələndə eyzen sonin üçün konfet, paltar alıb aparardı.

- Amma indi belə eleyir...

- Axi neyləyir?

- Sərvinazı mənə vermir.

Anam berkden güldü:

- Ə, Sərvinaz ki, hələ uşaqdı.

- Uşaq niye olur, ay tanrısız... döşü-başı göz çıxarıır.

Anam yenə güldü:

- On beş yaşı hələ tamam olmayıb.

- Sən də söz danışdırın... Dayının fikri ayrındı...

- Nədi fikri?

- Deyirlər Hacı Tanrıverdinin oğlunun elçilərinə söz verib.

- Hansı oğluna?

- O matşkaya oxşayan Nuruya...

- Nuru ki, hələ Bakıda oxuyur.

- Ele ona görə dayım da tedbirini çəşib... Deyirmiş, Ərşad bisavdin, çobanın biridi. Deməli, Nuru gedib Bəkide boynuna bir xalta keçirib deyin bacıogluya bər qoz!

Anam gülümseyib dedi:

- Nuru qəşəng ogländi... Özü də institutda oxuyur...

- Nə olsun, ay tanrısız? Özün bilirsen ki, dayın oğlu bu qara Ərşad yüz heylesinin boğazını bir göz qırıpında üzər.

- İndi əyyam başqaçı, mamaoğlu.

Ərşad bir neçə saniye yana-yana baxıb dedi:

- Ay tanrısız, mən sənin üstünə gəlmışəm ki, şəhər adamısan, o dayının başına bir ağıl qoyasan. Sən də belə deyirsən...

Anam zarafatıyanı soruşdu:

- Bəs, Sərvinazın könlü hansınızadır?

- Dayım «hə» deyəndən sonra qızın nə həddi var sözünü çevirsin.

Anam eyni zarafatıla dedi:

- Qız seni istəməsə, neçə məcbur eləmək olar?

Ərşad büsbütin dilxor oldu:

- Onu-bunu bilmirəm, dayıqızı, bax, budur səna deyirəm: eger, Sərvinazı mənə vermesələr, dayımı da öldürəcəyəm, o matşkaya oxşayan Nurunu da.

Anam gülümseyib dedi:

- Nə olsun, özünü də tutub basarlar qəzəmətə.

- Tapsalar, tutarlar...

Ərşad bu sözü deyib qalxdı ayaga.

Anam soruşdu:

- Hara durursan?

Ərşad qaqşabaqlı halda dedi:

- Gedirem.

- Gece düşüb, qal yat, şəhər gedərsən.

- Men belə tikinti altında yata bilmirəm, dayıqızı, gedəcəyəm.

- Bəs, sen harada yatursan? - deyə bacım təccübəle soruşdu.

Sənki Ərşadin acığı soyudu, mülayim ifade ilə dedi:

- Qoyunun içinde. Qarın-yağışın altında.

Sonra anama dedi:

— Salamat olun, dayıqızı. Xahiş edirəm, Eyvaz dayım bura gelen-de, menim sözümü ona çatdırarsan. Deynən meni nahaq qana salma-sın! Deynən bacın oğlu anasının goruna and içib ki, öldü var, döndü yoxdu bu işdən!

Ərşad qamçısını götürərək pilləkenləri sürelə düşdü. Sonra atını tövledən çıxararaq, ayağını üzengiyə qoymadan sıçradı yəherin üst-tüne.

Sonra bize:

— Salamat olun! — deyib, ayaqlarını tərpətdi.  
Qaşqa ürgə tərpənib, axşamın alatoranlığı içinde həyətdən çıxdı.

Sonra mən anamdan soruşdum:

— Kürdoba ilə buranın arası neçə kilometrdir?  
— Otuz, otuz beş kilometr.

Bacım dedi:

— Bu qaranlıqda o qədər yolu tək gedəcək?  
— Nə olacaq Ərşada?

Mən anamdan soruşdum:

— Ərşadin atası da çoban idi?  
— Yox, — deyə anam nə üçünse gülümsədi. — Ərşadin atası seyid idi.

Dedim, bəs, anam zarafat eləyir, çünki Kürdobada seyid olduğunu heç eşitməmişdim. Anamdan tekrar soruşdum ki, doğru deyirsən? (Menim belə tekidə soruşmağımın sebəbi bir də o idi ki, seyidlər mənim xəyalında qapı-qapı gəzib nəzir yığan faşır adamlar idi.)

Anam eyni təbəssümələ dedi:

— Yox, əslində seyid deyildir. Onu Eyvaz əmim seyid elemişdi.  
— Nə cür axı?

Anamın nağıl eləmeyeinden məlum oldu ki, günlərin bir günündə o taydan belində xəncər bir oğlan gəlib çıxır Kürdobaya (Kürdoba Araza yaxın idi. Demek, oğlan Arazi keçib Cənubi Azərbaycandan gəlmüşdi). Anamın əmisi Eyvaz soruşur ki:

— Oğul, nəcisen?

Oğlan cavab verir ki:

— Heç neçi. O tayda adam vurub qaçmışam.  
— Kim idi vurdugun adam?

Oğlan deyir:

— Rəhim xanın bacısı oğlu.  
— Nə üstündə vurdun?

Oğlan deyir:

— Mazarratın biri idi... Obada bir əlsiz-ayaqsızın qızına sataşmış-dı... Namusum götürmədi, vurdum.

Eyvaz əmi soruşur:

— Bes, o tayda kimin qaldı?

Oğlan deyir:

— Özümden kiçik bir qardaşım qalıb. Mən Savalan dağının eteklə-rində ərbab üçün qoyun saxlayırdım. Qardaşım da qaçaqdı.

Eyvaz əmi soruşur:

— Niye?

— Xanla düz gelmirdi.

— Bəs, niye qardaşının yanına getmədin?

— Mümkün olmadı. Qardaşım Təbriz tərəfdə hərlənirdi. Mənse bə-ride, Araz qırğında qoyun saxlayırdım.

Eyvaz əmi zarafatçı adam idi. Bir az fikirleib oğlana deyir ki:

— Bala, vaxta ki, bizim obaya pənah getirmisən, qorxma, qoymarıq başından bir tük əskik olsun. Ancaq gərək ele eləyek ki, nə şış yansın, nə kabab.

Oğlan soruşur:

— Ne cür?

— Yəni, ele eləyek ki, Rəhim xanın adamları duyuq düşməsinler ki, sen bu obadasan. Yoxsa, olarlar bizimlə qanlı. Özün bilirsən də, burada asırırsan, o tayda eşidilir.

Oğlan tutulub deyir:

— Neynək, mən baş götürüb gedərem içərilər.

Eyvaz əmi deyir:

— Heylə şey olmaz! Biz qapıya gələni boş qaytarmarıq. Adın nədi? Oğlan cavab verir ki, adım Tapdıqdi.

Eyvaz əmi de deyir ki:

— He... Sen bu gündən olursan «Seyid Tapdıq».

Oğlan deyir:

— Axı, mən seyid deyiləm.

Eyvaz əmi gülüb deyir:

— Ay rəhmətliyin oğlu, dünyada neçə min seyid var... Ele bilirsən onların hamısı ele peyğəmbər övladıdır? Sen bu gündən «Seyid Tapdıq»san, vessalam.

Sonra anam nağıl eləyirdi ki, Eyvaz əmi Seyid Tapdıqə öz yanla-rında qarğıdan balaca bir cavıstan tikdirib, bir dəst yorğan-döşək verir. Belində göy qurşaq bağlatdırır. Özü də qonum-qonşuya deyir ki, bu çox nəcib seyidlərdəndi. Babası o tayda ocaqdır.

Eyvaz əmi kimi mötəber nesildən olan adamın da sözü söz idi. Küy düşür oba camaatına. Seyid Tapdıqın ziyyarətine gələn kim, nəzir getiren kim, «ağa, cəddine fəda olum» deyib, qabağında diz çökən kim. Yavaş-yavaş seyidin sorağı qonşu kendlərə, obalara da yayılır.

Seyid Tapdıq başlayır varlanmağa. Qoyun sürüsü düzeldir, ağ alaçık qayırtdırır. Sonra da Eyvaz əminin bacısı Tavada müşteri çıxır. Eyvaz əmi bunu eşidəndə az qalır dünyani dağışın. Tavadi neçe-neçe adlı-sanlı yerlərdən isteyiblər, vermeyiblər, indi gəlsin gədənin biri istəsin?.. Eyvaz əmi seyidi xəlvətə çekib:

– Adə, köpəkoğlu, – deyir, – başına hava gelib, nədi? Seni mən yalandan seyid elədim ki, acıdan ölmüşən, indi qudurub mənim bacı-mı almaq isteyirsən?! Bu saat açıb her şeyi camaata deyəcəyəm, ondan sonra görüm necə seyid olursan.

Sən demə, Seyid Tapdıq da girməli kol deyilmiş. Eyvaz əmiyə cavab verir ki:

– Əshi, birinci budur ki, sən bundan sonra durub desən ki, mənim seyid olmağım yalandır, heç kəs inanmaz, deyerlər, görən, kişinin acığı tutub, nədi?.. İkinci də budur ki, qızın öz arzusu da beledi.

Eyvaz əmi hırslı� and içir ki, eger, bu, yalan olsa, səni it kimi öldürəcəyəm. Sonra çağırıb Tavaddan soruşur ki, bacı, sən o həmşeri gədəsinə getmək isteyirsən? Qız təəccübə qardaşına baxıb deyir:

– Qaşa, sən ağanın haqqında belə niye danışırsan? Əsteğfürullah elə! Günahdır. Axi, özün deyirdin ki, o, böyük seyiddi.

– Mən yalandan söz çıxarmışdım, – deyib Eyvaz əmi qısqırır.

Qız da cavab verir ki:

– Biy, o boyda da yalan olar? Camaat tökülb ağanın ziyarətinə gəlir... Ətəyini öpür... Babası da o tayda ocaqdı...

Eyvaz əmi yanıb-tökülür.

– Yaxşı, – deyir, – mən onu biabır eleyib buradan qovum, sən de bax.

Tavad cavab vermir. Ancaq Eyvaz əminin arvadına deyir: Qardaşımı xəbər ver ki, mən ölsəm də, qalsam da ağaya gedəcəyəm. Yoxsa, günaha bataram.

(Anam danışındı ki, «ağa» çox yaraşlı, boylu-buxunlu oğlan idi.)

Eyvaz əmi baxıb görür ki, daha ağanın qabağına durmaq mümkün deyil. Naəlac qalib Tavadın «ağaya» getməsinə razılıq verir.

... Sonra bu yalançı «ağalıq» başlayır ayağı çidarlanmış erkək day kimi Tapdığı darixdirməğə. Savalan dağlarında keçirdiyi heyati xatırlayıb öz-özünə deyir: «Əshi, onda ərbaba muzdur olsam da, heç kəsdən gözükögələyim yox idi. Savalanın o güllü-çiçəkli yaylaqlarında papagımı öyri qoyub gəzirdim. Amma indi utanmışa-qisılmışa dönmüşəm. Elə biliyəm ki, birdən o taydakılardan biri böyürdən çıxıb deyəcək: «Ə, sən Cəbi oğlu Tapdıq deyilsən? Bu göy qurşaq-zad nədi? Nə vaxtdan dönüb seyid olmusan?»

Buna görə də, Tapdıq əvvəlcə göy qurşağıını belindən açıb, bir tə-

refindən qoburlu qeme ile bıçaq itiləyen setil asılmış keçmiş qayış-kərmerini bağlayır. Günlerini eyzen qışda Haramida, yayda isə, dağlarda qoyun-quzunun arasında keçirir ki, camaat onun seyidliyini yaddan çıxarsın.

Bir neçə müddədən sonra Tapdığın o tayda (yəni, İranda) qaçaq olan kiçik qardaşı Kərbəlayı Əsəd bu taya keçib, Tapdıq tapır. Özü də Kürdəbədan evlənilib orada qalır. Tapdıq da övladlarını «seyid» adlandırmır. Çöllerde, dağlarda səlli miyə heyat keçirən tərəkəmələr yavaş-yavaş Tapdığın «ağa»lığını unudurlar. Sonralar qardaşı Kərbəlayı Əsəd bu «seyidlik» ehvalatının necə məsələ olduğunu soruştonda Tapdıq deyir:

– Əshi, o vaxt mən İrandan təzə keçəndə, Eyvaz əmi bir zarafat elədi, camaat da inandı.

... İndi, eger, bir adam desə ki, bu çoban Ərşad seyiddi, yoldaşları gülüb lağa qoyar.

#### ÇOBAN ƏRŞADIN AŞIQLIYI, SƏRVİN AZA NIŞAN GƏLƏN QOYUNLARIN QƏRİBƏ MACƏRASI

Qiş idi, Ərşad da o biri çobanlarla birlikdə Haramida qoyun saxlaysırdı. «Birlikdə» deyəndə ki, hələ kolxoz qurulmamışdı, ona görə də, Haramida her kəsin öz binesi, öz sürüsü var idi. Ərşadin bacısı Narıngül özündən otuz yaş böyük hallı-varlı bir kişiyyə getmişdi. Ərşad kiçik qardaşı Əli ilə olurdu. İndi qardaşı ile bəslədikləri bu süründə də o, çobanlıqla qazanmışdı. Yəni, yaşı on sekkezə çatanda gedib «Təhlə» deyilen tərəkəmə obasında Hacı Kerime çoban olmuşdu. Məlumdur ki, qoyun artımlı heyvandır. Ərşadin her il haqqına düşən qoyunları da doğub töreyirdilər. Dörd ildən sonra o, seksən sağmal qoyunla Kürdəbəya qayıtdı. Süru getdikcə artdı. Yununu, erkəkləri satıb, yaylağa, arana köçmək üçün iki at aldı. Alaçık keçəsi düzəltirdi. Dişi qoyunları da yaylaqdə, aranda gece-gündüz bəsləməyə başlayıb, sayını ildən-ilə artırırdı. Ona görə də, indi eməlli-başlı bir sürüsü var idi.

... Budur, günlərin bir gündən qışlaqdan çörək-filan getirməyə gedən bir çoban xəbər getirdi ki, «Zalim Ərşad, nə durmusan, dayın, Sərvinazı nişanlaşdı Hacı Tanrıverdinin oğlu Nuruya». Az qaldı Ərşadın başına hava gəlsin.

– Ə, zalim oğlu, – dedi, – bəlkə zarafat eleyib məni yerimdən oy-nadırsan?!

– Ay tanrısız, nişanı bax bu gözümle gördüm. Dörd saz erkək, bir at yükü düyü, qənd, çay gelmişdi. Neçə dəst mexmer, qanovuz paltar gelmişdi.

... Ərşad üstünü qar basmış komada yeddi saat üzüqöyli yatdı. George qaranlıq düşənde Əliye dedi ki, sən süründən muğayat ol, mən getdim qışlağa.

Haramı ilə qışlağın arası azı iyiirmi beş kilometr idi. Qışda Haramida çobanlar at saxlamırdılar, ancaq qoyun saxlayırdılar. Ona görə de, Ərşad göz-gözü görmeyən qış gecəsində qar basmış çöl-biyabanla ulduzları tuş tutub, Kürdobaşa tərəf payı-piyada addımlayırdı. Yaman soyuq idi, amma Ərşadın ağızından Ziyadxan oğlu aşiq Kerem kimi alov çıxırı. Kerem Əslinin eşqinə yanındı, Ərşad da Sərvinazın eşqile alışib-yanırdı... Seni cəhənnəm oduna yanasan, qara keşif!... Senin bağın od tutub yansın, Eyvaz day! Sərvinaz kimi bir canı götürüb verirsin matışka Nuruya. Ne var, ne var, Bekide oxuyur. Ne var, ne var, Hacı Tanrıverdinin qoyunu çoxdur. Atı, dəvesi çoxdu. Ay evin tikilsin, dayı, insafdım ki, Sərvinaz kimi canı dünya malına satasan?! Ayrı vaxt deyirsen ki, Tavadın uşaqları gözümüzün işığıdı. Amma iş-işə gelənde, qızı verirsen Hacı Tanrıverdinin matışka oğluna!

Nəhayət, uzaqdan itlərin hürüməsi eşidildi. Heç yerden işıq gelmirdi. Demək, oba yatmışdı. Dayısığının iri, sərt iti Ərşadın qarasını alıb, qəzəblə hüre-hüre o yandan bəri götürdü. Yaxınlaşdıqda Ərşad dedi:

– Ne var, ay it?

İt onu taniyib səsini kəsdi.

Ərşad yavaş-yayaş dayışığının damına yaxınlaşıb dayandı. Diqqətlə qulaq asdı. İçəridən heç bir ses-səmir gəlmirdi. Sonra ehtiyatla tövələyə yanaşıb, balaca fərsiz kılıdı asanlıqla burub sindirdi. (Ərşad bilirdi ki, nisan bu gün geldiyi üçün Hacı Tanrıverdinin erkəklərini dayısı hələ Haramiya göndərməyib.) Qapını açıb girdi içəri. Qoyunlar qaranlıqda ürküb qalxdılar. Tövəlinin yuxarı tərəfində bağlanan inekler gövşəklərini kəsdilər. Ərşad bayırda işıq düşməsin deyə qapını örtüb, kibrıt çekerek baxdı. Nişana getirilmiş üç saz öyəc və iribuynuzlu nehəng qoç ayaq üstə dayanıb çobana baxırdılar.

Ərşad qapını açıb usufca qoyunları bayır çıxardı. Fikirlesdi ki, bu erkəklər yaxşı pula gedər. Dördünə de qovub aparsın Afşara\*, orada keçmiş oğru dostu Şahmarın vasitəsilə ötürsün getsin.

Amma fikirlesdi ki, Nuru əhvalati bilse, gülüb deyəcək: «Ə, o nə kişidi ki, pul üçün qoyun oğurlayıb satır?» Qoy Nuru görüsün ki, Ərşad ona da, onun qoyununa da tüpürür, Ərşad öz ovunun üstüne merdidənət atılan pələngdi!

Sonra ayrı itləri duyuq salmamaq üçün her yerde çölle gedərek qo-

\* Qarabağda tərəkəmə obası

yunları qovub apardı düz Hacı Tanrıverdinin qapısına – Hacı Tanrıverdi ile onlar qonşu idilər. Hüre-hüre tökülb gələn itlər Ərşadi tanıyıb quyuqlarını buladılar. Hacının da qoyunları Haramıda olduğu üçün ağılları boş idi. Ərşad ağıllın qapısını açıb, erkəkləri saldı içəri. Sonra «matışka» Nurunun qarasına yağılı bir söyüb söyüb, fikirlesdi ki, elə bu özü də bəsdi, qoy bilsin ki, Ərşadın istəklisine müştəri çıxanın nişanını bele cəleyerlər.

Sonra öz qapılara gəlib dəvəliye girdi. Ərşad lap uşaq olanda atasıgil bu tövləde dəvə saxlayardı. Artıq çoxdan idi ki, dəvə yox idi, ona görə de, indi dəvəlik xarabalığa oxşayırdı.

Ərşad biliirdi ki, emisi qaçaq Kerbelayı Əsəd vurulandan sonra rəhmetlik anası onun üzətilən tüsəngini üç qatar patronla birlikdə köhnə keçəyə bükerek getirib hemin bu dəvəlikdə torpağı basdırıb, üstünə də çır-çırçı töküb. El adeti idi: igitin tüsəngi gərək ayrı elə keçməsin. Tüsəngin yerini o zaman balaca uşaq olan Ərşaddan başqa heç kəs bilmirdi. Anası Ərşada tapşırı ki, bax, tüsəngin yerini heç kəsə demə. Ərşad da heç kəsə deməmişdi.

Əmisi qaçaq Kerbelayı Əsəd xatiresi onun üçün əziz idi. O həmişə emisinin keçmiş igidi rile fəxr edirdi. Yadına güclə gəldi ki, Kerbelayı Əsəd üzündə təlik çopuru olan əsmer bənizli bir adam idi. Özü də Qaçaq Nəbi, Qaçq Süleyman kimi igitlikdə, səxavətdə ad almışdı. O da Ərşadın yadında idi ki, atasığının düşmənlərindən iki nəfər bellerinə üfürülmüş dağarcıq bağlayaraq qaranlıq bir gecədə Arazı bəri taya keçib, Ərşadgilin damlarının bacasından qaçaq Kerbelayı Əsədi vurmuşdular. Kerbelayı Əsədin oğlu Mədəd ilə Ərşad böyüdükdən sonra öyrənib bilmışdilar ki, Kerbelayı Əsədi vuran iranlılara Ərşadgilin damını tuşdan dəyirmançı Nəcəfqulunun oğlu mərdimazar Şahverdi olub. Ona görə de, hərləyirdilər ki, giriəvə düşən kimi onu öldürsünlər. Ancaq kimse onlardan qabağa düşərək mərdimazar Şahverdiyi öldürüb dəyirman arxının böyrüne atmışdı. Çünkü Şahverdi yalnızçı şahidlilik eleyib çox adamı nahaqdan tutdurubmuş.

... İndi bu qaranlıq gecədə dəvəliye girəndə anasının o tapşırığı bir nisgil kimi Ərşadın yadına düşdü.

– Ay zalim dünya, – deyib «ah çəkdi».

Sonra öz-özüne dedi:

– Adə, seyidoğlu (yoldaşları bezen zarafatla ona belə deyirdilər), düşmən qabağında qolun boşalmasın!

Sonra çır-çırçını o yan-bu yana eleyib, xəncərile qaranlıqla yeri oyub keçəyə bükülmüş tüsəngi çıxardı. Kibrıt çekib baxdı: «Sən bu dünyadan işinə bax, rəhmetlik anam necə qoyubsa, tüsəng də, patronlar da elə heylecə qalib. Heç bir tike də pas-zad atmayıb. Yazıq arvad

keçənin hikmətini bilmmiş». Anasının eli deyən bu keçə parçası Ərşadın üreyini kövrəldi. Ərşad tüfəngin çaxmağını açıb bir-iki dəfə ireli-geri çəkdi.

Patronla dolu kəmərlərdən birini götürüb çıynine saldı. O biri iki-sini isə yena da həmin keçəyə büküb basdırıldı torpağa. Sonra bayırda çıxb ətrafi diqqətli danatladı. Xoruzun üçüncü banı idi. Oba yatmışdı...

Ərşad bacısigilin damına yaxınlaşıb his basmış taxta qapını bir-iki dəfə usduşca vurdu.

– Kimsən? – deyə bacısı Naringül soruşdu.

Ərşad dedi:

– Qapını aç, mənəm.

Qapı cırılı ilə açıldı. Bacısı soruşdu:

– Nə olub, qaşa?

– Heç nə, yeri içəri...

Qabaqça bacısı, ardınca da Ərşad girdilər dama.

Ərşad soruşdu:

– Bəs, ərin hanı?

Gelin cavab verdi ki:

– Axşam getdi şəhərə, həftə bazarına...

– İnək doğdu?

– Yox hələ.

Ərşad torpaq döşəmənin üstündə, köhne yorğan-döşəkdə yatişan uşaqlara bir nəzər salıb soruşdu:

– Qatiq varsa, bir parç suya çal, ver...

Gelin mis parç dolusu ovduq qayırdı, Ərşad parçı birnəfəsə başına çəkib qaytardı.

Gelin dedi:

– Yanını yere qoysana, ay tanrısız.

Ərşad dedi:

– Oturmuram, qayıdırıram Haramiya.

– Bəs, niyə gölmüşdin?

Ərşad onun sözüne cavab verməyib dedi:

– Səhərin gözü açılan kimi gedib Eyvaz dayımı deyərsən: Ərşad anamızın goruna and içdi ki, əgər, Sərvinazı mənə verməyib, Hacı Tanrıverdinin oğluna versə, dayımı da, Hacı Tanrıverdinin oğlunu da öldürüb qaçaq olacağam!

Gelin içini çəkib dedi:

– Ə, qaşa, men kişiye heylə sözü necə deyim?

– Sənə borcu qalmayıb, nə cür tapşırıram, heylə də deyərsən! Eşit-din?

Gelin dedi:

– Ay tanrısız, sənə dünyada qız əskikliyi döyül ki. Niyə gərək araya qan salasan?!

Ərşad cavab verdi:

– Bu yolda öldü var, döndü yoxdu! Sözlərimi necə demişəm, heydə dayımı qatdırarsan!

Gelin soruşdu:

– Qaşa, bu tüfəng haradandı?

– Haradandı, özüm bilerəm. Sən arvad xeylağısan, neyəyirsən haradandı.

Ərşad bunu deyib, damdan çıxdı və hər yerde çöl yolu ilə Haramiya tərəf yol aldı.

... İndi size kimden xəber verim. Eyvaz əminin gözü çoxdan Hacı Tanrıverdinin sürüsündəki qoçlardaydı. Çünkü o qoclar təkcə Kürdoba-deyil, bütün mahalda ən cins heyvan sayılırdı. O qoçların töreməsinin etinə, yununa söz yox idi. Hacı erkəkləri göndərib Qarabulaq, Ağdam bazarlarındakı qessab müştərilərinə satardı. Döllük qoçları isə heç kəsə vermezdi. İndi Hacının üç buruqbunuzlu sarı kərə qoço «nişan-taxdiya» göndərməsi böyük haqq-hesab idi...

Eyvaz əmi tezən durdu ki, nişan üçün gələn erkəklərdən birini saxlayıb qalanlarını göndərsin Haramidəki sürüsünə. Ancaq baxıb gördü ki, qoyunlardan əsər-elamət yoxdur, tövlənin qapısına vurulan kılıdi de sindirib atıblar yere.

Eyvaz əmi qara, taxta qutusunu açıb, iri papiroş büküb müştüyününe qoyaraq yandırdı. Sakit halda bir-iki nəfəs çekəndən sonra anasını çoxdan boşadı böyük oğlu Şamaxla dedi:

– Boynuna qamış ölçüm sənin kimi oğulun ki, gəlib qapısından qoyun uğurlayırlar.

Şamaxla da qızarış-pörtüb cavab verdi ki:

– Əşı, ele hər ne oldu məni danlaysın. Sənə necə dəfə demişəm ki, bizim bu it sümsüyün biridi, qabağına bir tikə şey atan kimi allanadı. Bu gecə bir dəfə ağızını açmayıb.

Eyvaz əminin arvadı Zərefşanın Şamaxalla – ögey oğlu ilə arası yox idi. Ərinə dedi:

– Yox, it gecə üç-dörd ağız hürdü. Özü də başa düşdüm ki, adama hürür.

– Bəs, niyə məni səsləmirdin? – Eyvaz əmi açıqlı soruşdu.

– Nə bilim, qiymadım.

Eyvaz əmi yene de uzun, qırmızı müştüyünü sümürüb dedi:

– Camaat içinde yananca biabır olduq.

Zərefşan dedi:

– Yüzü söz deyə, düşman işidi!

\*\*\*

İndi size kimdən deyim – Hacı Tanrıverdigildən.

Hacı seher tezden dəstəməz almaq üçün qara aftafanı elinə alıb baya çıxanda gördü ki, dünən nişan üçün Eyvazın qapısına apardığı dörd heyvanın dördü də boy-boyan verib, durub ağılda. Hacı öz-özüne dedi:

– Lənət şeytana... Bu, ne əhvalatdı? Belkə heyvanlar təzib gelib qapıya. Ancaq, xeyr... Ağlıñ qapısı emelli-başlı örtülüüb, ağacı da dalına qoyulub ki, heyvanlar bayır çıxmazı. Deməli, heyvanları gecə özleri götürüb salıblar ağıla, belə çıxır ki, nişanı geri qaytarıblar. Nəcə yəni?! Mənim nişanımı geri qaytarmaq!?

Hacının arvadı Gulgəz əhvalatı biləndə elini belinə vurub:

– Hə, – dedi, – Hacı, bu o qancığın işidi...

(Hacı Tanrıverdi biliirdi ki, Gulgəz, «o qancığ» dedikdə, Eyvaz əminin arvadı Zərefşanı nəzərdə tutur.)

Eyvaz əmi lap cavan vaxtı anasının, qohum-əqrəbasının meslehetilə evləndiyi birinci arvadını cəmi iki il saxlayıb boşayandan sonra Gulgəzə aşiq-məşqu olmuşdu. Eyzən qamışlıqdə, orada-burada görüşmüdürlər. Deyirlər, Gulgəzin anası özü onların görüşməyinə şərait yaradırmış. Amma birdən necə oldusa Eyvaz əmi Zərefşanı götürüb qaçdı. Dedilər, Zərefşanın anası cadu eleyib. Uzun vaxt Gulgəzin ürəyi köz bağladı. İndi də Zərefşanın adı gələndə yarası qövr eleyirdi. Oğlu Nurunun Zərefşanın qızı Sərvinaza bənd olduğunu biləndə ay arası, gün arası qaldı. Sərvinaza qanı qaynayırdı, çünki Eyvazın əminin behindən gəlmİŞdi. Yanıb-töküldü, çünki Sərvinaz «o qancığın» qarunundan çıxmışdı. Amma, Hacının reynini biləndə, daha dinib-danışmadı:

– Neynək, – dedi, – Allah xeyir versin...

İndi qoynuların qaytarılmağını göründə, fikirlesdi ki, yəqin «o qancığ» heç əvveldən qızı vermək istemirmiş. Mənə görə vermək istemirmiş. Qızı da öyüredib, kişini yoldan çıxarıblar. Yəqin məni yandırmış isteyib... Odur ki, hirsli-hirsli dedi:

– Allah səni yandırsın!

Hacı arvadına hirslandı:

– Əger, – dedi, – qızı vermək fikirleri yox idisə, niye razı olurdular?

Gulgəz acıqlı-acıqlı cavab verdi ki:

– Mən ne bilim, o qancığın min cür fitnesi-feli var. Hacının Gulgəzə Eyvaz əminin keçmiş aşiq-məşuqlugundan xəberi yox idi. Hacı fikirlesdi ki, Eyvaz yaxşı nesilden olsa da, bir söze inanan adamdı. Yə-

qin hansı düşmen ise, başına ağıl qoyub ki, geri qaytar nişanı. Sonra Hacı onu da fikirlesdi ki, qız ağacı, qoz ağacı, hərə bir selbə atar. Vermirler, cehennəmə versinlər. Nuru padşah balası kimi ogländi. İstəsə, lap komissar qızı alar...

Hacı sakit halda dəstəməzini aldı, dama girerek təzə ağı keçənin üstündə namazını qıldı...

Bu zaman keher madyanı minib Kondələncaya suvarmağa aparan Şamxal gördü ki, sən ölməyəsən, dünən nişanın gələn üç erkəklə sarı kərə qoç odur, durub Hacı Tanrıverdinin öz ağılındı. «Bu nə işdi, ay tanrısız?» Şamxal atı suvarıb dördəmə çapdı öz yurdularına...

Eyvaz əmi atdan yere sıçrayaraq, tövşüyə-tövşüyə danişan ogluna qulaq asıb dedi:

– Heylə şey olmaz, sehv salmışan.

Şamxal and içib dedi:

– Əş, isteyirsen özün get, bax.

Eyvaz əmi hey qırmızı müştüyü sümürür, baş aça bilmirdi ki, bu nə əhvalatdır? Niye gerek Hacı bu tezlikde nişanı geri qaytarınsın? Özü də bu cür? Axı niye? Ne səbəbə? Dünənən bu seherin arasında bizim nə günahımız olub? Camaat da deyəcək, görəsən, Eyvazın qızı necəymiş ki, Hacı nişanı geri götürüb.

... O tərəfdə de Hacı nə qədər özünü tox tutmağa çalışsa da, olmurdu. Hirs kişini boğurdu. El ağızı-çuval ağızı. Hərə bir söz danişacaq... Bir istedi atı minib gedib Eyvazdan sorusun ki, balam, bu nə əhvalatdır? Gulgəz dedi:

– Mən razı olmaram ki, sənin kimi dağdan ağır kişi durub lotu Telinin qızı Zərefşanın qapısına getsin. Mənim oğlum Bəki kimi yerde oxuyur. Şəkil kimi ogländi. Qadam o Zərefşanın lap üzəyinə... Hacının əziz canı üçün, heç əvvəldən mənim bu işə könüm yox idi.

Ancaq Hacı dağdan ağır adam olsa da, içəridən sakit ola bilmirdi. Hacı isteyirdi ki, Kerbelayı İbxinanın nesli kimi cins nesillə qohum olsun. İndi əyyam başşadır. Bir də gördün Nuru Bakıdan bir «matışka» götürüb geldi, ya da bir mərdimazların qızından yapışib Hacının sümüyünü it sümüyüne caladı...

Hemin bu vaxt Zərefşan damda oturub qabağındakı yağ-şora, qaynanmış süde hele de elini vurmayıb hey qırmızı müştüyünü tüstüledən ərinin qabağında yere çöküb dedi:

– Yaxşı iş var axı, eşi.

– Ne iş?

– İndice Naringül məni çağırkı damın dalına. Deyir, bibi, gecənin yarısı bir də gördüm Ərşad çiyində tūfəng-patrondaş, qaranəfəs gəldi ki, eşitmışım dayım Sərvinazı Hacı Tanrıverdinin ogluna nişanlayıb.

Eyvaz əmi hövsələdən çıxbı soruşdu:

– Ne olsun?  
– And içib ki, əger, qızı mənə vermeyib, Hacının oğluna versələr, dayımı da, o oğlanı da öldürüb qaçaq olacağam, deyib, iki dünya bir olsa, Sərvinaz mənimdir.

– Qəlet eləyib, başını da daşın yekəsinə döyb! – deyə Eyvaz əmi özündən çıxdı. – Həmşəri Tapdığın belindən gələndən yaxşı iş baş vermez ki. O qızı doğrayıb ite ataram, amma Tapdığın oğluna vermərəm.

Arvad gördü ki, kişi yaman hirsəndi, ona görə də, daha bir söz demeyib, qalxıb damdan çıxdı.

Doğrudur, Eyvaz əmi vaxtile obanın ığidlərindən hesab olunurdu. Yaxşı at minən, nişan atan, eldən iti bir oğlan idi. Amma canın eziyələnən adam idi. Yaxşı yeyib-icməyi, yaxşı yaşamağı, dünyadan lezzət çəkməyi xoşlayırdı. Ona görə də, fikirləşdi ki, «bu Ərşad alçadadmanın biridir. Bütin ömrü dağda-daşda keçib, qanmır, qandırmır, beyninə yerlesdi, öldürdü. Ondan sonra nə olacaq?»

Ona görə də, elə bil, qəzəbinin üstünə bir sənek soyuq su tökdülər. Öz-özünə dedi: «Yox, burada acıqla iş görmək olmaz. Kərbəlayı İbxan babam havayı deməyib ki, həmişə yüz ölç, bir biç. Yaxşısı budur, qanmazın başına ağıl qoy, dile tut onu... Ancaq Hacığılın bu nişanı geri aparmaqları axı neçə isdir? İndi ki, belə idi, bəs, getirdikləri o biri şəyələri – qəndi, çay, qız üçün paltarlıq parçaları niyə geri istəmirlər? Yoxsa, daha onları isteməyə üzəri gelmir?»

Sonra Eyvaz əmi təzə papiros büküb yandıraraq bir-iki nəfəs alan-dan sonra yumşalıb öz-özüne dedi: «Düzdür, Ərşad binəva Tavadın yadigarındır, ancaq, axı, Ərşad, onsu də, özümüzünküdür. Berk gündə nə mən onun dalından qaçanam, nə də o mənim. İndi tūfeng götürüb qəlet eleməyinə baxma.»

Hacı Tanrıverdi da köklü nəsildəndir. Obada ondan çox qoyunu, ondan çox atı-dəvəsi olan yoxdu. Düzdür, bolşeviklər gələndən sonra kisinin dövləti xeyli azaldı, amma elə indi də yeddi arxa döneninə bəsdir. Bir var ki, Sərvinaz Hacı Tanrıverdinin gəlinini ola, bir də var, Ərşada gedə. Hacının oğlu Bakıda böyük məktəbdə oxuyur, bu gün-sabah injener olacaq, Ərşad kimi ömrü boyu dağda-daşda, əymində keçə cürçənə qoyununlarında hərlənmeyəcək, indi eyyam başqaçı, eyyam get-gedə dayışılır.

Sərvinaz da obada tatsız gözəl idi. Sərvinaz əynində təzə güllü çitdən uzun tuman, qonovuz arxalıq, zərxar köynək, belində enli gümüş kemer, başında ağ kələğayı, ayaqlarında alabəzek corabla qırmızı məs gülə-gülə dama yüyürüb:

– Əmi, – dedi, – (atasına «əmi» deyirdi) obaya findiq satan gelib, pul ver, alaq.

Eyvaz əmi xərif gülümseyərək, arxalığının cibindən bir kağız pul çıxarıb qızı uzatdı:

– Ver anan alsın.

Sərvinaz pulu alıb yüyüre-yüyüre damdan çıxdı.

Eyvaz əmi qızın ardınca baxıb, xoş ifadə ilə başını buladı. «Az qalıb on beş yaşı tamam olsun, yenə uşaqlığı başındadı. Ərköyün böyümüşük...»

Sonra onu da xaturladı ki, lap bir il bundan qabağan qız oğlan kimi işlər tuturdu. Heç vaxt qardaşlarının tərkine minmirdi. Deyirdi, gərək qabağa mən minməm. Ona görə də, həmişə yayağa, ya Haramiya köçəndə, məcbur olurdular ona təkcə bir yəhərləi atversinlər. Çünkü başqa qız-gelin kimi dəvəye minib yükün üstündə də oturmaq istəmirdi. Yayağa köç zamanı adət idi: Çinarlı düzə çatanda atılar cıdırı çıxardılar. Sərvinaz da onlardan geri qalmadı. Amma bir işdə çox böyük sehv elədi ki, o vaxt qızı da oğlu kimi məktəbə qoymadı. Şəmxalı da oxutmadı. «Fikir elədim ki, qoyun-quzuya da baxan lazımdır. Şəmxal da qoy heyvanın üstündə olsun, tərəkəməçilik eləsin. O da ki, belə əfəl çıxdı.»

(Öslində, Şəmxal əfəl oğlan deyildi. Hətta, mən deyərdim, ağılli idi. Ancaq oğurluq bacarmırdı. Ona görə də, nə ailədə hörməti vardi, nə də obada. Sayılan cahil deyildi. Eyvaz əmi istəyirdi ki, Şəmxal da Ərşad kimi gecəde bir qoyun getirsin. Əlbəttə, o bunu açıq demirdi, amma belə düşünürdü. Tərəkəmələr oğurluğa, hər şeydən əvvəl, bir igidlik kimi baxırdılar.)

Eyvaz əmi qalxıb uzun saçاقlı yapincısını ciyinə salıb, ağır addımlarla bayırı çıxaraq obanın ortasına tərəf yeridi. Obanın ortasındaki təpəni qalxıb, o biri üzə enende, bir də gördü ki, Hacı Tanrıverdi ciyində Xorasan kürkü dayanıb lap meydanın ortasında, çubugunu tüstüledir. Eyvaz əmi bir istədi geri qayıtsın, amma fikirləşdi ki, niyə qayıdım? Mənim ki, bir günahım yoxdur, getmək lazımdırsa, qoy Hacıçı getsin.

Hacı, Eyvaz əminin yavaş-yavaş yaxınlaşdığını gördü. Amma özünü ele tutdu ki, elə bil, görmür. Eyvaz əmi on addımlıqda ayaq saxlayıb soyuq ifadə ilə dedi:

– Salam, Hacı.

(Hər şey bir yana, axı, nə qədər də olsa, Hacı mahalın ən varlı, ən hörməti adamlarından idi.)

Hacı başını asta torpətməklə salamı aldı. Eyvaz əmi cəsareti adam idi. Boğazını arıtlayıb:

- Ay Hacı, - dedi, - vaxta ki, gecə qoyunları aparmışan, onda zehmet çek, adam gönder, nişana gelən o biri şeyləri də aparsın. Ya izin ver, biz özümüz göndərek.

Hacı dağdan ağır adam idi, onu yerindən oynatmaq olmazdı. Bir xeyli sükutdan sonra Hacı, Eyvaz əminin üzüne baxmadan sakit səsle dedi:

- Qoyunları biz aparmamışıq.

Eyvaz əmi tez cinlenen adam idi, o saat özündən çıxdı:

- Necə yəni, biz aparmamışıq? Qoyunun eli-qolu yoxdu ki, kılıdı sindirib, qapını açıb, birbaşa gelib girsin sənin ağılinə?!

Hacı, Eyvaz əmiyə təccübü bir nezər salıb tekrar etdi:

- Qoyunların gelib ağıla girmeyindən bizdə heç kəsin xəberi yoxdu.

Sonra Hacı daş kimi ağır ifade ilə elavə etdi:

- Nişanı geri qaytarmaq fikrine düşmüsənse, belə kelekler sənə yaraşmaz. Sen Kərbəlayı İbxanın nevesisen.

Əgər, Hacı mahalda ən hörmətli adamlardan biri hesab olunursa, Eyvaz əminin de bu saat hökumət işində Surxay kimi qardaşı oğlu var. Özü de ki, keçmişini götürsən, Hacı Tanrıverdiyən de köklü nesildəndi. Niye gerek söz altında qalsın?

Eyvaz əmi qəşqabağı töküb:

- Kəlek nədi, Hacı? - dedi. - Ə, yaxşı danış.

Hacı, bir tükü belə tərpenmedən, sakit səsle üçüncü defə tekrar etdi ki:

- Qoyunun bizim ağıla salınmağından nə mənim xəberim var, nə də qohum-əqrəbəmin.

Eyvaz əmi məzəli ehvalatlardan lezzət alan adam idi.

Birdən kişini gümük tutdu:

- Ay Hacı, - dedi, - bəs bu nece işdi: sən vurmadın, mən yixılmadım. Bismillah, qapımıza cin-şeyatin gəlmeyib ki?

Eyvaz əminin zarafatı Hacının qulağının dibindən keçdi. Hacı ey-nən daş kimi ağır tövrde soruşdu:

- Demeli, nişanı siz qaytarmamısınız?

- Bizim başımıza hava-zad gəlmeyib ki, axşam qızımıza nişan qo-yaq, gecə yarısı da qaytaraq geri.

Hacının üzü birdən-bire canlandı:

- Onda, belə çıxır ki, düşmən işidi.

- Ayrı ne ola biler? Səher tezden durub görmüşəm ki, tövlenin ki-lidini sindirib, qapısını da taybatay açıq qoyublar. Qoyunlar da yoxdu. Ayrı cür ola bilməz, ya sənin düşmənin işidi, ya da bizim.

Hacı dedi:

- Düşmən yatmayıb.

Eyvaz əmi təsdiq etdi:

- Heyledi, özü de lap yəqin bu obadandı. Yoxsa, ayrı yerin adamı bu iki daşın arasında haradan bildi ki?

- Söz yox ki, bu obadandı.

Eyvaz əminin kefi qalxdı ulduzun yanına.

- Buyur gedek bize, Hacı. Qoy düşmən görsün, gözü çıxsın. Ele bil ki, Hacının da buzu sızmışdı:

- Yox, - dedi, - gedek bize.

- Nə olar, Hacı, size gedek, - deyə Eyvaz əmi derhal razi oldu.

Eyvaz əmi biliirdi ki, nə vaxt - lap gece yarısı da Hacının evinə get-sen, onun quzu bozartması, erik qaysavası dərhal hazırlıdır. Eyvaz əminin lezzətli yeməklərlə arası saz idi.

Onlar Hacının damına təref geləndə qonum-qonşu təccübə baxırdı. Yəqin düşünürdülər ki, bəs, sarı kərə qoşa erkəklerin qayıtmazı nədi, bu qol-boyun olmaq nədi?

Qapiya çatanda, Hacı doqqazın ağızında dayanıb onlara baxan on doqquz yaşı oğlu Fərhadə dedi:

- Erkekleri çıxar, qat qabağına, apar sal Eyvaz əmingilin tövlesi-ne:

Fərhad qəşqabaqla atasına baxıb, sanki təccübə soruşdu: «Necə yəni apar? Bes...»

Hacı oğlunun sərt sükutunu başa düşüb elavə etdi:

- Qoyunları Eyvazgil qaytarmayıb, necə deyirəm, heyлə de ele. Fərhad yene de heç nə başa düşməyərək dönbə ağıla təref getdi.

Gülgez qabağa çıxaraq, bu ehvalatdan heç nə başa düşməsə de, ya-riyaşmanıb ciddi tövrlə dedi:

- Xoş gəlmisinə, Eyvaz.

- Xoş günün olsun, Gülgez. Ay gidi dünya! Gülgez də qocalarmış!

Gülgezin də üreyi birtəhər oldu. Bir an arvada ele geldi ki, bir vaxt derdindən ölüyü bu Eyvaz ele indi də onun en ezip adamıdı. Gülgez lap qədimden biliirdi ki, Eyvazın yaxşı dəmlənmiş çaydan xoşu gəlir. Obada da Gülgezdən yaxşı çay dəmləyen, Gülgezden dadlı-tamlı bişmiş bişären kim idi?

Arvad Hacı ilə Eyvazın qabağına təzəcə qalaylanmış iri məcməyi qoydu. Papiroş kağızı kimi ağ yuxa, üzülü motəl pendiri, Kelbecər balı, bu səher yiğilmiş qaymaq getirdi. Sonra gedib biş-düş olan çalvıstan-dan çay gönderdi. Çayın lale kimi qırmızı rəngi, etri Eyvaza lezzət verdi. Gülgez özü de çay getiren usağın dalınca gələrək, alabəzək nazik dəmirle örtülen sandıqdan qənd-nabat çıxarıb məcməyiye qoydu. Eyvaz əmi balaca İran stekanlarındakı çayı yuxarı qaldıraraq:

– Allah, – dedi, – bizim arvadlara belə qabiliyyət verməyib de. Gülgəz, Eyvaza sərt bir nəzər salıb damdan çıxdı.  
Hacı, Eyvaz əminin üzüne baxmadan öz-özü ilə danışmış kim: – Bu məsələ, – dedi, – düşmən işinə də oxşamır. Əger, qoyunları sənin tövləndən düşmən çıxarmışdisa, ele götürüb gedərdi, daha niye getirib ağrıla ötürürdü?  
– Ele mən özüm də bunu fikirləşirdim, Hacı.  
– Məettəl qalmalı işdi.

Haramıda Ərşadgilə Eyyaz əmigilin komaları da, otaqları da qonşu idi. Eyyaz əminin qoyunu o qədər çox deyildi, qardaşı oğlu Qaraca özlerinin də on beş-iyirmi qoyununu ona qatib otarırdı.

Günortaüstü Ərşad bir də gördü ki, dayısı oğlu Şamxal həmin səri kərə qoçla üç erkəyi budur, atın qabağına qatib getirdi öz sürülerine. Ərşad məttəl qaldı ki, bu ne əhvalatdı? Deməli, nişan pozulmayıb. Özünü bilməməzliyə qoyub, Şamxaldan soruşdu ki:

– Ə, dayioğlu, bu heyvanlar hara işidi?

Şamxal da cavab verdi ki:

– Sərvinazın nişanı üçün Hacı Tanrıverdinin getirdiyi heyvanlardı. Yenə də qan vurdur Ərşadin başına. Bir dəqiqə bir yerde qərar təpib dura bilmədi.

Axşamçağı qoyunu getirib ağrıla doldurandan sonra Qaracaya dedi:  
– Ə, dayioğlu, gəl bizim komaya, etimiz var.

Ərşad səher ağuya düşən toğlunu kesmişdi. Qoyun qığından komada ocaq qaladılar. Ərşad toğlunun xeyli hissəsini qurruqlu-zadlı doğrayıb doldurdu his basmış tavaya. Sonra da tavanı qoydu üçbucaq halında ocağın qirağına düzülmüş daşların üstüne. Komada çıraq yox idi. Ancaq ocağın işığı idi.

Sərvinaz sarıdan dərd Ərşadi yandırdı, odur ki, dinib-danışmırıldı. Üzdündən-gözündən od yağırdı. Ocağın üstündə qovrulan eti açığından tez-tez qarışdırırdı. Bir az bisəndən sonra tavanı götürüb qoydu ortalığa. Birinci, Ərşadin kiçik qardaşı Əli doyub çekildi. Sonra Qaraca:

– Ə, yaman yağıldı, tay mən kar kəsə bilmirəm, – deyib çekildi.

Ərşad acıqli-acıqli dedi:

– Ay tanrısız, yağı ye, qüvvət olsun dayna, armud qaxı kimi qurumusan.

Ərşad ocağın zəif işığında bozartmanın hamısını yeyib, tavanın az qala yarısınan olan yağını da çekdi başına. Sonra üçü də qalxıb çıxdı bayırıa.

Əli dedi:

– Göydə ulduz var, səher gün çıxacaq.

Qaraca dedi:

– Dünən gecə də sürüyə canavar girməsindən ehtiyat eləyib yat-mamışam. İndi yuxu gözündən tökülr.

Əli dedi:

– Dünən gecə quduz dəymişlər üçatılan səsini eşitdilər, ağlin kəs-məsin bu gecə sürüyə yaxın düşələr.

Qaraca qaranlıqda Ərşaddan soruşdu:

– Mamaoğlu, mən ölüm, üçatılan hara işidi?

– Ə, dayioğlu, adamsan, dünən sorusundun, dedim nə borcuna.

Ərşad giriб üçatılan komadan çıxardı. Patronu xəznəyə verib, qaranlıqda itləbdə üç gülə səidi. İtlər bir ağızdan hürüdü.

– Aye, o ne güllədi hey! – deyə qaranlıqda lap uzaqdan çoban Kərəmənin səsi eşidildi.

Ərşad dedi:

– Ə, yeriñ siz bir az yuxulayın, mən hələ yatmırıam. Sonra sizi durquzaram.

– Onda, qaşa, mən ölüm sərvaxt ol. Qiymadınlı çobanları bu gün də o üzde canavar sürüsü görüblər.

Qaraca bunu deyib özünü verdi qoyunun içine. Süründe ən yaşlı azman olan öyəcən yanında keçə cürçənesinə bürünüb yixildi yerə və həmin dəqiqə getdi şirin yuxuya.

Ərşad qardaşı Əliyə dedi:

– Yeri, sen də yuxula.

Əli komaya girib, hələ də az-az közərən ocağın qırığında keçə cürçənesinə bürünüb yatdı.

Bayır yaman şaxta idi. Ərşad bir az gözledi, sonra öz komalarından bir çatı götürüb, yavaş-yavaş yaxınlaşdı dayisigilin ağılinə. Yəqin məsələ idи ki, itlər onu tənyirdilər. Ərşad heç vaxt onları öz itlərinən ayırmadı, yəni, öz itlərinə ne versəydi, onlara da verərdi. Ərşad girdi qoyunların içine. Əvvəl Qaracanın yanına geldi. Gördü ki, gedə div yuxusuna gedib. Sonra yavaş-yavaş, qoyunları diqqətən gözden keçirə-keçirə irəlileyib, Hacının üç erkəyile səri kərə qoçunu tapdı. Gördü ki, dördü də baş-başa verib yatsıblar. Ərşad qoyunların xasiyyətini bilirdi. Ona görə də, əvvəl səri kərə qoçu qabağına qatıb, iteləyə-iteləyə sürüdən çıxardı. O biri üç erkək də onların ardınca getdi. Sonra Ərşad qoyunları ağillardan xeyli uzaqlaşdırıb, balaca bir dərəyə saldı. Sonra səri kərə qoçu qaranlıqda yere yixib çatı ilə ayaqlarını bağladı. Bilirdi ki, o biri erkəklər də qoçdan uzaqlaşmayacaqlar. Sonra qoyunları orada qoyub tələsik qayıtdı öz komalarına. Gördü ki, qardaşı şirin yuxudadi. İstədi oyatsın,ancaq qiymadı. Dedi, qoy bir az da yatsın. Çıxdı bayırıa. Goyə baxıb ulduzlarla müəyyən etdi ki, gecədən o qədər də çox keçməyib. Fikirleşdi ki, nə qədər tez getsə, o qədər yaxşıdı – uzun

yoldu. İçeri girib, qardaşını terpetdi. Bu yerlerde cavanlar sərvaxt yatmağa öreniblər. Əli dik atılıb soruşdu:

- Nə olub, e?
- Dur ayağa, gözünün acısını aldın, bəsdi. Mən gedirəm qışlağa.

Əlinin qoyun ehvalatından xəberi yox idi. Ərşad bu barede ona heç nə deməmişdi. Amma Əli bilirdi ki, qardaşı Sərvinaza aşiqdır. Bilirdi ki, obaya da ondan ötrü gedir. Ona görə də, soruştırdı ki, qışlağa niyə gedirsən.

Ərşad təşşürdöldür ki, Qaraca soruşsa, desin ki, naxoşlamışdı, belbuxunu qırılırdı, getdi özünü küpeletsin. Alxanlı, Haramiya Kürdoba-dan yaxın başqa bir oba idi. Hami da bilirdi ki, həmin obada Ərşadın siğə qardaşı var...

Ərşad qoyunları gizlədiyi dərəyə enib gördü ki, sarı kərə qoç bağlayıb qoymuş kimi eləcə də uzanıb yerde, o biri erkekler de boy-boya verib dayanıblar yanında. Ərşad əyilib qoçun ayağını açdı. Çatını dəstələyib heyvanları saldı qabağına. Ərşad göydə sayışan ulduzlara baxıb müəyyən elədi ki, işıqlanmamış çatacaq Kürdoba-yası. Sonra han-sı ulduzu isə tuş tutub yönəldi Kürdoba-yası. Yeridikcə, ele bil, Sərvinaz sarıdan içərisini yandıran od da artırdı. Ərşada demişdilər ki, Nur-u, yəni, Hacının «o matışkaya oxşayan» oğlu bu günlərdə geləsindir Kürdoba-yası. Deməli, Sərvinazla nişanbazlıqla gelir. Birdən qaranlıqda gözünün qabağına geldi ki, dayışığının damının dalındakı qalın çekilişdə Nuru ayağı sürüşən arvad kimi iri-irişə Sərvinazın əlindən tutub... Qaranlıqda Ərşadın ağızından, gözündən od çıxdı. And içdi ki, əger, heylə sey olsa, dayısını da, o matışka Nurunu da həmin bu üçatılanla öldürüb, Sərvinazı da atın terkinə basıb bu dünyadan ilim-ilim itəcək. Qoy ondan sonra nə olursa-olsun. Ərşad belə düşündükcə, adımlarını da yeyinlədir, heyvanları nefesini dərməyə qoymurdu.

Doğrudan da, dan yeri işıqlanmamış Ərşad girdi obaya. Hacı Tan-riverdinin yurduna yaxınlaşanda yene də itlər hürdürlər, yene də Ərşadı tanıyıb səslərini kəsdi. Ərşad yene də keçən dəfəki kimi qoyunları ağıla salıb çubuqdan hörülülmüş qapını çekib örtdü, ağacı da qoymuş dalına. Sonra daha evlərinə getməyib özünü verdi Kondələnçay boyu bitmiş qamışlığa. Lap qaranlıq bir yer tapıb, tūfengin qayışını qoluna dolayaraq yapincısına bürünüb yixılıb yatdı (Sərvinaza aşiq olan) dan sonra Ərşad iki erkek satıb özüne təzə yapıcı almışdı.

... Seher tezdən qara aftafanı götürüb dəstəməz üçün qapiya çıxan Hacı qoyunları yene də ağılda görüb, «bismillah!» dedi. Hacı hər şey-dən ürkən, təşvişə düşən adam deyildi. Amma bu dəfə ele bil kişinin tükləri ürpəndi. Bir anlığa qoyunlar ona cin-şeyatin kimi göründü. Ha-ci duruxdu. Sonra «lənət şeytanə» deyib ağıla yaxınlaşaraq, qapını diq-

qətle nəzərdən keçirdi. Söz ola bilməzdı ki, el ilə bağlayıb, açılmasın deye uzun ağaç sürməni də keçirmişdilər qapının dalına. Hacı Allaha inanan ağıllı adam idi, yeni, bilirdi ki, bu, cin-şeyatin işi deyil, cinlərin işi-güçü qurtarır bəyəm, durub Hacı ilə bele oyun oynasınlar?

Sonra Hacının arvad-uşağı, qonum-qonşu bayra çıxıb işdən halı olanda, yerlərində quruyub qaldılar. Hacı sakit ifadə ilə oğlu Fərhada dedi:

- Yüyür, Eyvaz əmini çağır bura.

Fərhad qaşqabağını töküb dedi:

- Əşı, biz niyə gedek onların ayağına? Lazımdı qoy onlar gel-sinlər!

Hacı sert ifadə ilə dedi:

- Get, Eyvazı əmini çağır!

Fərhad miniye tezə öyredilmiş çılpaq dayın üstüne tullanaraq qə-zəbələ çapdı Kərbələyi İbixanlara təref.

... Eyvaz da gelib qoyunları Hacının ağılında görəndə lap yerində dondu. Az qaldı kişinin başına hava gəlsin.

- Hacının başı üçün, - dedi, - dünən Şamaxal özü bunları aparıb Haramıda qatıb qoyuna.

Hacı soyuq tərzə dədi:

- Yox, Eyvaz, belə zarafat olmaz, hər nə məsələdi, siz tərəfdən gelir. Bele sey olmaz. Biz camaat içinde biabır oluruz. Qonum-qonşu o yandan-bu yandan baxır, deyir, göresən, bu nə oyundur.

Eyvaz emi, doğrudan da, qapılarda boy-boyanı verib, o yandan bəri tamaşa eleyən qonşulara bir nəzər salıb dedi:

- Ay Hacı, vallah, atamın goru haqqı, mən özüm də bu işə mə-təl qalmışam. Əger, bunu eleyən düşmen köpək oğludursa, ona nə dütüb ki, dörd saz erkəyi Haramıdan getirib bir də salsın sənin ağılinə. Burada, ne isə, bir sərr var.

Arvadların, uşaqların üzündə bir vahimə peyda olmuşdu. Hacının doxsan beş yaşlı anası Ballı qarı azca qəddi əyilmiş halda irəli yeriib:

- Ay Hacı, - dedi, - bəlkə uşaqlardan biri gedib Molla Hüseynqulu-ya baxdırınsın? Yadindadırırmı, neçə il bundan qabaq sənin Göydəmir atını hər gece aparıb çapıb dildən salırdılar. Eyzən sehər durub gördür ki, heyvan qan-tərin içindədi. Özünün də yalmı xırda-xırda hörüb. Onda, bəyəm, Molla Hüseynqulu demədi ki, Cin dərəsindəki hallardı geceler atı minib çapan!?

Eyvaz emi:

- Ay Ballı nənə, - dedi, - Molla Hüseynqulu lotunun biridir, qoy o yana getsin.

Ballı nene təşvişə dədi:

- Əsteğfürləlləh elə, Eyvaz, günahdi.

Eyvaz əmi gülüb:

- Nə günah olacaq, ay nənə? - dedi. - Molla Hüseynqulu hər kənddə bir arvad siğe eleyir. Hələ desən, ayrı işləri de var.

Molla Hüseynqulunun gözəl səsi var idi. Mərsiye-zad oxuyanda adamları hönkür-hönkür ağladırdı. Amma camaat arasında belə danışındılar ki, molla hər dəfə mərsiye-yə başlamazdan əvvəl xəlvətə bir qədəh konyak nuş eleyir.

Bir saatın içində Kürdobaya küy vuruldu ki, Hacı Tanrıverdinin ağılında möcüza baş verir. Nişan üçün gedən qoyunları gece Eyvaz kişinin tövlesindən çıxarıb, qaytarıb salırlar yene də Hacının öz ağılinə. Oba arvadları topa-topa olub, orada-burada yozmağa başladılar. Hərə bir cür yozurdu. Kimi deyirdi, görünür, tanrı razı döyü! Sərvinaz Hacının gəlini olsun. Kimi deyirdi, Eyvazın əmelidir, Allah çıxarıq qabağına. Heç kəs ağılna sıçıdırıa bilmirdi ki, bu, insan işidir.

İndi arvadlar «bismillah» deməmiş damlarına tek girmirdilər. Uzun götür-qoydan sonra bu qərara geldilər ki, qoyunları qaytarıb getirən «Cin dərəsi»ndəki cılmlardır.

Kürdobanın quzey tərəfində olan geniş «Cin dərəsi»ndə otlayan heyvanın dalınca getməyə heç kəs cüret eləmirdi. Bu soyuq qış gecələrində «Cin dərəsi»ndə ulayan çaqqalların səsi adamların etini ürpədirirdi.

... Dan yeri qızarın hava işıqlaşan kimi qamışların arasında div yuxusuna getmiş Ərşad oyanıb dərhal qalxdı ayağa, yapincısının, saçaklı papağının toz-torpağını çırpdı. Ərşad biliirdi ki, hər seher Sərvinaz bir az aşağı tərəfdə qamışlığın arasından keçən ciğirlər suya gedir. Ona görə də, gəlib ciğirin yaxınlığında, qamışlıqda gizləndi. Bəzən tek-tek, bəzən ikibir-üçbir qız-gelin gəlib-keçərək, Kondələnçaydan sənəkləri doldurub qayıtdırdılar. Ərşadin səbri-qerarı kəsildirdi. Fikirleşdi ki, yəqin damda suları var, ona görə də, Sərvinaz gelmir. Əger, gelməse... Elə bu zaman yeyin addım tappiltıları ve qız-gelinin arkalıqlarının yaxasına düzdükləri gümüş pulların cingiltisi eşidildi. Ərşad bu yeyin addım səslərini bir böyük qoşunun içində de tanıyardı. Qamışları azca aralayıb gördü ki, budur, Sərvinaz ciyinində iri mis səhəng o yandan bəri maral kimi gelir. Ürəyi tip-tip eləyə-eləyə gözledi. Sərvinaz onun tuşuna çatanda, qamışlıqdan çıxıb, şax dayandı qabağında.

- Bismillah!... Bismillah!... - deyə qız içini çekib, ona baxdı. - Ay tanrısız, canavar kimi qəfil qamışlıqdan niye çıxırsan?! Qorxdum.

- Qamışlıqdan çıxdım ki, səni yeyim, - deyib Ərşad zarafatla balta kimi sağlam dişlərini bir-birinə vurub şaqqıldıdatdı.

Qız gülümseyib məzəmmətlə dedi:

- Arsızın sözüne bax ey...

Ərşad güle-güle, yana-yana cavab verdi:

- Arsız sənən ki, ner kimi maman oğlunu qoyub, Hacı Tanrıverdinin matışka oğluna gedirsen!

Sərvinaz böyük bir sərənəcək kimi piçilti ilə dedi:

- «Cin dərəsi»ndəki hallar iki dəfənin ikisində də Hacının nişanını geri qaytarıdı.

Ərşad canının hövlündən gülüb dedi:

- Gözüne dönüm o cılmların, yaxşı eleyib nişanı geri qaytarıblar.

- Boy-boy! - deyə Sərvinaz dəhşətlə səsləndi. - Bismillah elə, ay tanrısız, yaxşısan!

- Ölmüşdə maman oğlu yazıq olsun! Gel bəri, sənə sözüm var, - deyə o, qızın əlində tutub qamışlığı çekdi.

- Yavaş, a tanrısız, qamışlıqda nə işim var mənim, - deyə qız dardı.

Ta bilmedi ki, bu saat fələk de gelse onun əlini Ərşadın əlindən qopara bilməz. Qamışığın lap qalın bir yerində Ərşad dayanıb dedi:

- Sehəngi bir hovur yere qoy.

Sərvinaz güle-güle dedi:

- Yaxşı, elimi burax.

Ərşad qızın əlini buraxıb, səhəngini də ciyinindən alıb qoydu yerə. Bütün bunlar on beş yaşı hələ tamam olmayan Sərvinaza həm maraqlı, həm de güləmlər görünürdü. Ərşad dedi:

- Bura bax, dayıqizi. Men ölüm o matışkaya oxşayan Nurunun nəyinə aşiq olmusan?

Sərvinaz gülüb dedi:

- Aşiq nədi, ay tanrısız, Əsliz-zad döyülem ki, aşiq olam.

- Beş, aşiq olmamışan, niye o dəfə o, Bakıdan obaya gələndə çəkillikdə dayanıb güle-güle onunla piçildəşmişsan?

- Piçildəşib nə danışındıq ki?

- Men nə bilim? Eşqdən... sevgidən...

Sərvinaz yoldan keçənlerin eşidə bilecəyini də vecinə almayıb berkən güldü ve bu gülləş Ərşadın qanını coşdurub başına vurdu. O, qızı berk-berk bağına basıb, dalbadal öpdü. Sərvinazı birinci dəfəydi oğlan öpürdü. Özü də ele öpürdü ki, qız nəfəsini dərməyə macal tapmadı. Ancaq Sərvinaz bu yaxınlıqdan o qədər lezzət alırdı ki, az qalırkı özündən gedib yıxılsın. Birdən ciğirlər suya gedən qız-gelinin danışı, gülüşü eşidildi. Ərşad qızı buraxdı.

Sərvinaz ona elə bir ifadə ilə baxdı ki, elə bil, dayısı oğlunun öpmeyində bu qədər şirinlik olduğuna təccüb edirdi.

Ərşad yana-yana dedi:

- Dayıqızı, mən ölüm, de görüm sən doğrudan o matışka Nuruya getmək isteyirsin?

Sərvinaz fikirli-fikirli çıyinlərini atdı. Sərvinaz Nuru, ilə həmin çəkiliyikdeki görüşlərini xatırlayır, düşünürdü ki, göresen, niyə o zaman Nuru da onu Ərşad kimi düşüne basib öpmədi?

Ərşad hirsənin tekrar sorusunu:

- Ona getmək isteyirsin?

Qız bu dəfə dərindən nəfəs alıb yene de çıyinlərini atdı. Ərşad yanına yana dedi:

- Bura bax, dayıqızı, sən ölü, iki dünya bir ola, biri də heç - sən mənimkisən!

Qız gülüb dedi:

- Sonra cinlər sənin də nişanını geri qaytararlar ha...

- Qələt eləyərlər!

Sərvinaz qorxdu:

- Bismillah! Ədə, bəsdi!

- Dayıqızı, sən mənə «hə» de, başqa şeyle işin yoxdur. Gəlirsən mənə?

- Mən ne bilim?

- Bəs, kim bilir, ay tanrısız?

- Əmmim kime verər, ona da gedərəm.

- Dayımı dünyagırın biridi. Hacı Tanrıverdi dövlətlidi deyin səni verir onun matışkasifət oğluna.

Sərvinaz guldü:

- Matışka niyə olur, intəhası qız kimi göyçək oğlandı dayna.

Sərvinazın oğlana qız kimi göyçək deməsi Ərşada lezzət verdi. Bərkədən gülüb dedi:

- Heylə qız kimisinin yüzünün boğazını bir dərədə üzüb ataram.

Sərvinaz, Ərşadin meydan kimi geniş sinesinə, qıpqrırmızı sıfətinə baxıb ürəyindən keçirdi ki, maması oğlu onu bir də bu sinesinə basib öpəydi...

Ərşad dedi:

- Bax, dayıqızı, budur deyirəm, eger, məni qoyub ona getsən, qan yerinə su axacaq!

Sərvinaz gülə-güle dedi:

- A tanrısız, obada qız ele bir mənəm?

- Onu-bunu bilmirəm, dedim, metləbimi eşitdin - iki ayağını dirə bir başmağa, denən ki, ona getmirəm, vəssalam.

Birdən Sərvinaz səhəngi götürüb qaçıdı çıığra tərəf. Ərşad arxadan səsləndi:

- Eşitdin, nə dedim?

Sərvinaz qayıdib güle-güle ona baxaraq, «hə» mənasında başını tərəpidib qaçıdı. Ərşad da heç kəs görməsin deyə qamışlıdan ethiyatla çıxıb, o tərəf-bu tərəfə baxa-baxa hər yerdə çölə yol aldı Haramiya səri.

\*\*\*

... Eyvaz əmi dedi:

- Hacı, nişanımız nişandı. Ancaq erkəklər qoy qalsın hələlik sənin süründə, görək bu əhvalatın axırı nə olur.

Hacı da ağır-ağır cavab verdi ki, nə olar, qalsın, o heyvanlar, onsuz da, senindir.

Ancaq hamı, o cümlədən Hacı da bilirdi ki, Eyvaz əmi yeyib-içən adamdı. Gecə ayrı bir erkək kəsdirib göndərdi gələcək qudasına. Dədiyim kimi, inqilabdan sonra Eyvaz əminin güzəranı əvvəlki kimi deyildi. O zaman, yeni, inqilabdan əvvəl böyük qardaşı pristav-naçalnik kimi vezifelərde olurdu. Bütün mahalda sayılan adam idi. Onun səbəbine Eyvaz əminin de «gəl hay» idi. «Divan-dərədə qardaşına işim düşər» deyə bəxşis at getirən kimi idi, deyə bağlışlayan kim, qoşa erkək getirən kim... Amma indi ne var ki... Eyvaz əmi özü də zəhmətə öyrənməmişdi. Ona görə də, inqilabdan sonra qoyun-quzu qaldı çoban-çolquq ümidiñə. Qoyunculuq da elə şeydi ki, gərək özün can yandırasan. Gece-gündüz üstündə olasan. Odur ki, Eyvaz əminin sürüsü yəzden o yana keçmedi ki, keçmədi.

Eyvaz əmi cine-filana inanan deyildi. Düzdür, Hacının yanında özünü inanan kimi göstərdi, amma hey fikirləşdi ki, bu kimin işi olsun! Birdən ağılna geldi ki, belkə Ərşaddı bunu eləyən? Sonra da fikirləşdi ki, Ərşad canavar kimi bir şeydi. Lap bir-iki il bundan qabağacan Haramıda, yaylaqla peşəsi qaranlıq gecələrdə ayrı obaların sürürlərinə «yerimək» idi. Sonra Surxay obaya gelərək çağırıb təpindi ki, farağat otur, mamaoğlu, tutulub elərsən, biz də biabır olarıq». Doğrudur, Ərşad yene o qəder də «faragat» oturmurdur, ancaq daha ağı da eləmirdi. Lap bərk etsizləyənde gecə Hacı kimi varlıların sürüsünə yeriyb bir-iki toğludan, erkəkdən götürüb kəsərdi.

İndi Eyvaz əmi düşünürdü ki, dünyasında Ərşad o cür erkəkləri sağ-salamat aparıb Hacının ağılinə ötürməzdi, özü də oğlunun elində yaniqli ola-ola... Eyvaz əmi nə qəder çək-çevir eləyirdi, bu işi bir yere bənd eləye bilmirdi.

Ərşad da dalbadal sifariş göndərirdi, qızı mənə verməsə, dayımı da, Hacının oğlu Nurunu da öldürəcəyem. Eyvaz əmiyə onu da xəber verdilər ki, Ərşad Haramıda tūfengli-patrondaşlı gezir, gecələr golib Kürdobada dayısığının damının yan-yörəsində hərlənir.

– Lənet sənə kor şeytan! – Eyvaz əmi hırsınlıb Ərşadın ata təref-dən yeddi arxa dönenini söyüb tökürdü çole.

Eyvaz əmi Ərşadın bacısı Naringülü çığırın dedi:

– A bala, get o qardaşını başa sal ki, tay iş-işdən keçib, bax, bu Qarabağda kimin qızını isteyir, gedim alım ona. Amma bu fikri başından çıxarsın. Hacı Tanrıverdinin tayfası qollu-budaqlı nəsildi, bizi onlara düşmən elemesin.

Naringül de ata minib getdi Haramiya. Bir gün sonra qayıdır xəber gətirdi ki:

– Dayı, bacın oğlu tanrıya bəndalik elemir. Dediyyinin üstündə ele durub ki, fələk də gelsə, onu fikrindən daşındırıra bilmez. Deyir, dayıma deyən, Sərvinəz mənə versə, ölenəcən onun quluyam, verməsə, qan eləyib qaçaq olacağam.

Naringül bunu xəber verib ağladı:

– Ay dayı, – dedi, – qabağında ölüm, o da öz kəsiyindi, kasıb oğlan olanda nə olar? Vallah Sərvinəz cıynində gəzdirir.

Eyvaz əmi hırsınlıb özündən çıxdı:

– Sen də ele qardaşının tayisan. Hamınız atanız tərəfe çəkmisiniz.

Naringül söz altında qalan gəlin deyildi. Gözünün yaşıını yaylığının ucu ilə silib:

– Niyə heylə deyirsən, dayı, – dedi, – bizim əmimiz Kərbəlayı Əsəd sənən üstündə gedib lap qapısında kurd Məherin başına üç gülle çaxmadı?

Keçmişdə, yəni, inqilabdan qabaq Kürdüstan mahalında Məher adlı bir qaçaq peyda olub, giriəsine düşən qarabağlı soyub lüt yola salırdı. Bir dəfə də Eyvaz əmi tək atlı arandan yaylağa gedəndə dar bir keçidən keçerkən qəfil biri qışqırıñ ki: «Ə, tüsəngi tulla, yoxsa öldür-dük!». Eyvaz əmi baxıb görür ki, yoluñ o tərəf-bu tərəfinde, qayaların arasından ona tüsəng lüleleri tuşlanıb. Görür ki, giriəv əldən gedib. Odur ki, məcbur olur tüsəngi çıxarıb versin. Sonra qaqaqlar Eyvaz əmini aparırlar dağın başında dayanmış başçılarının yanına. Eyvaz əmi ona deyir ki, bu, namərdlikdi; senin atlıların daşın dalında gizlənilib menim tüsəngimi alırlar. Men kürdobalı Eyvazam.

Başçı cavab verir ki, ona görə də, bu yekəxanalığının üstündə se-ni öldürmürük. Düş atdan!

Beləliklə, Eyvaz əminin atını, tüsəngini alıb pay-piyada salırlar yola. Qaqaqlardan biri, həttə, Eyvaz əminin təzə gümüşü papağını da başından götürmək isteyir, amma başçı qoymur.

Eyvaz əmi utandığından gündüz gedib obaya gire bilmir. Daşda gizlənilib gözleyir, qaralıq düşüb, camaat yatanda gedir öz alaçıqlarına. Sonra öyrənib bilirlər ki, Eyvaz əmini soyan kurd Məherin destəsiymiş.

Kurd Məherin obası yaylaqdə «Öyri qar» deyilən yerə düşübmüş. Kərbəlayı Əsəd qasid göndərib öyreñir ki, Məher gəlib, öz obasındadır. Destəsile gedir qaçaq Məherin obasına. Ancaq adamlarına deyir ki:

– Uşaqlar, siz burada, qayalıqda dayanın, özünüzü göstərmeyin. Məherin qapısına men tek gedəcəyəm.

Kərbəlayı Əsəd bunu deyib, atı sürür düz Məherin alaçığının qabağına. Məher qapıya çıxır ki, görsün bu tüsəngli-patrondaşlı kimdir. Kərbəlayı Əsəd deyir:

– Ə, namərd oğlu, igid də el aqsaqqalını soyub obasına, arvad-uşaqının içine payı-piyada göndərib xar eləyərmi?

Kurd Məher başa düşür ki, iş ne yerdədir. Əl atır ki, taxta qobur-dan onatılanı çıxarsın, ancaq Kərbəlayı Əsəd cəld tərpənərək, tüsəngi hərleyib, onun başına üç gülle vurur.

Eyvaz əmi gözlerini yere dikib ürəyində Naringülün sözünü təsdiq etdi. Hele desen, öz-özüne xəcalət de çəkdi. Bir də ki, axtı, evvəl dediyimiz kimi, Ərşadın atası o tuylı idi. Eyvaz əmi haradan bilirdi ki, onun nəslində haramzada bir adam olub? Pis nəsildən Kərbəlayı Əsəd kimi mərd igid çıxmazdı.

Eyvaz əmi mülayim törvle dedi:

– Sen ona sıfırı göndər, farağat otursun. O tüsəngi-zadı gizlətsin, ağı əmisi Kərbəlayı Əsədə getməsin. Kərbəlayı Əsəd qaçaqlıq ele-yənde, Nikolay hökuməti idi. İndi şura vaxtı. Denən, dayım deyir ki, ona heyfim gelir. Dost-düşmen var, yoxsa, tutdurub basdıraram qoduq-luğa, ondan sonra ha atılıb-düşsün.

– Ay dayı, qurban olum, indi Kərbəlayı İbixan uşağının aqsaqqalı səsən, gerek cavanların başına sən ağıl qoyasan.

– Cavan gülleyə gelmiş də gerek ipə-sapa yatsın, ya yox?

– Vallah, Ərşad səndən ötrü özünü dağdan atar.

Eyvaz əmi yumşaldı.

– Yaxşı, – dedi, – sen ona de, hələlik, hövəsələ elesin görək.

Bir az fikirleşib soruşdu:

– Dütünə de görüm, nişana gələn qoyunları iki dəfə Hacının ağı-lına qaytaran Ərşaddı?

– Bıy, başıma xeyir, eşi, dayı, Ərşad deli-zad döyül ki, heylə şey elesin.

Eyvaz əmi fikirleşdi ki, Ərşad dələduzun biridir, eləmeyinə ele-yer, amma Ərşad kimi bir canavarın o cür erkəkləri sağ-salamat əldən verməsi ağıl kesən şey deyil.

Bir də dedi:

– Bir az səbr eləyin görək ne olur.

Eyvaz əmi, həqiqətən də, bilmirdi bu dolaşq işdən necə çıxsın?

Bir tərəfdən dövleti aşib-daşan Hacı ile qohum olmaq fikri, o biri yan da o qoyunların Hacının ağılına qaytarılması... Doğrusu, üreyinin derinliklərində Eyvaz eminin Ərşaddan xoş gəldi, fikirləşirdi ki, od parçasıdır, heç nedən qorxusu-ürküsü yoxdur. İş tüsfnə, xəncərə qalsə, yüz adamın qabağıdır. Bu barədə rəhmətlik Kerbelayı Əsədin evəzidir. Ancaq indi dərədə-təpədə tüsfnə, tapança bir iş görmür. İndi zəmanət ayrıdır. Amma Hacının oğlu bu gün-sabah oxumuş bir adam olub qayıdacaq.

Eyvaz əmi bir tərəfdən də baxıb gördü ki, iş ləngidikcə, camaat arasında söz-heket də artır. Qonşu obalara da küy düşüb ki, «Cin dərəsi»nın halları iki dəfə Eyvaz kişinin qızına nişan gələn erkəkləri gecə qaytarıblar Hacının ağılinə. Ayrı cür yozmaq heç kəsin ağılinə gəlmirdi. Heç kəsi inandırmaq olmazdı ki, kürdəbalının əlinə o cür dörd erkək düşsün, o da hamisini gecənin qaranlığında sağ-salamat aparıb salsın Hacının tövləsinə. Cavanlar zərafata salıb deyirdilər:

— Hacı malinyeməzin biridir, özünün də bircə donuzu əskikdir. Hansı tanrısız onun erkəklərindən keçərdi?

Kürdəbada Hacını sayanlar da çox idi. Onlar bilirdilər ki, Hacı bu var-dövləti çobanlıqla qazanıb. Hacı Tanrıverdinin Qaradolaq Hacı Şirinə çoban olduğu yaşı adamların yaxşı yadındaydı. O da yadlarında idi ki, Tanrıverdi hełə çoban ola-ola payı-piyada zəvvvarlara qoşulub Həccə getdi. Eyvaz kişi isə, cavanlığında neçə-neçə zina eləyən, qız-gəlini yoldan çıxaran deləduzun biri idi. Bütün bunlara görə də, ərənlər razı olmayıblar ki, onun qızı Hacı Tanrıverdi kimi bəndənin gəlini olsun.

Eyvaz əmi bunları eşidəndə söz çıxaranların yeddi arxa dönenləri ni söyüb çölə töksə də, möhkəm pərt olurdu...

Naringül ata minibə Haramiya gedərək, Ərşada xəbər verdi ki, deyəsən, Eyvaz dayı yola gelir, deyir ki, qoy Ərşad bir az sebr elesin. Özü də o tüsfnəgi-patrondaşı gizlətsin. Hökumət bilse, tutub salar qəzəmətə. Ərşad da cavab verdi ki, dayıma deyersen, Sərvinazı götürüb öz damımıza gətirmeyince bu tüsfnədən el çəkən deyilem.

— Ay tanrısız, neynirsən axı Sərvinazı? — deyə Naringül qardaşını dile tuturdu. — Az qalib on beş yaşı olsun, amma ele uşaqlığı başında di. Şəhərdən-axşamaca dəli keçi kimi atılıb-düşür. Özü də hansı bir yarısaqlı oğlan görür, başlayır irişməye. Nə çoxdu elde-obada başısağı, ağrı qızlar.

Ərşad dedi:

— Sərvinazın ağızı nədi mənim arvadım olandan sonra ayrı kişi xeyləğinin üzünə irişə? Bilmirsən ki, başını it qibləsinə kəsərem?

Naringül gördü ki, fələk gelsə, Sərvinazı qardaşının başından çıxara bilməz. Ona görə də, ata minibə qayıtdı obaya.

**QIZ KİMİ İNCƏ-MİNÇƏ NURU, ÖZÜNÜ BASILMAZ BİLƏN  
ƏRŞADI NECƏ MƏĞLUB ELƏDİ**

Üç gün sonra çobanlardan Nəcəf adlı oğlan çörək-zad gətirmək üçün getmişdi Kürdəbaya. Ərşada xəbər gətirdi ki, Hacının Bakıda oxuyan oğlu gəlib. Özünün də boynunda qırmızı bir xalta, ayaqlarında da arvad ayaqqabısı kimi işildəyan çəkmə. Nəcəf lağlığıçının biri idi, ona görə də, Ərşad əvvəl inanmadı. Dedi, bəs, Nəcəf onu cinləndirmək isteyir. Nəcəf də dedi, özün bil, məndən demək.

Ərşad tab gətirmeyən tüsfnəgi, kəməri komada gizlədərək, sahər obaşdan düzəldi yola. Gün çərtəndə Kürdəbaya çatıb, girdi Hacı Tanrıverdinin damının alt tərəfindəki qamışlığa və ehtiyatlı işliləyib o yerde dayandı ki, oradan qamışları aralayıb baxanda Hacının qapı-başçı görünürdü. Ərşad başladı gözləməyə, Hacı çıxıb destəməz alaraq girdi dama. Hacının ortancı oğlu Fərhad iki ineyi tövlədən çıxırb örtürdü damın qabağına. Sonra Gülgəzə evdə qulluq eleyən arvad — hərəsinin elində bir sənic damdan çıxdılar. Oğlan buzovları bir-bir gətirib bağlıdır inəklerin ayağına. Arvadlardan da hərəsi bir ineyin altında oturub başladı sağlamğa. «Cin dərəsi»ndən obaya tərəf duman yeri yirdi. Qapılarda tez-tez buzov səsi eşidilirdi. Uşaqlar çılpaq atları minibə Köndələnçaya suya aparırdılar. Tək-tük evin ağılında beş-altı qoyun görünürdü. Onların sahibleri kasıb olduqlarından, yəni, qoyun-quzuları az olduğundan daha Haramiya göndərməyib, elə qapıda saxlayırdılar. Obadan aralı boz yovşanlıqla çılpaq devşərlər otlayırdı. İtlərden beziləri tenbəl-tenbəl gərnesir, beziləri yəqin ac olduqları üçün gözlerini damların qapısına zilləyib yal gözləyirdi. Bir azdan Ərşad gördü ki, budur, Nuru içəridən çıxdı. Ərşad ona baxıb təccüb elədi. Bu qışın günündə eynində qolsuz bir köynək vardi. Başı da açıq idi, telleri o təref-bu tərefə ayrılb tökülmüşü yanlara. O, dəmin qamışlıq tərəfində başladı əvvəl o yan-bu yana qaçmağa. Sonra ayaqlarını bir müddət yera döydü. Sonra başladı qollarını tez-tez aşağı-yuxarı qaldırıb-endirməye.

«Ay tanrısız, bu niyə belə eləyir?» deyə Ərşad təccübələ düşündü. Ərşad birinci dəfəydi belə şey görürdü. Birinci dəfə idi ki, kişi tayfasının qış günündə eynində «matışka» kimi qolsuz köynək, utanmaz-utanmaz, arvad-uşaq baxa-baxa bu cür qaravəlli oynadığını görürdü. Nuru nazik, uzun oğlan idi. Qara damların, qapılardakı mal-qaranın,

yovşanlıqla otlayan dəvelerin fonunda o, çox ince-mince görünürdü. Qız-gelin baxa-baxa onun atılıb-düşməyi, arvad qolu kimi nazik çılpaq qollarını oynatmağı Ərşadı hirslendirib özünden çıxarırdı. Onun boğazını quş boğazı təl üzmək üçün diş bağırsağıni kesirdi. Dayısı da Sərvinaz kimi canı götürüb belə bir taziya vermək isteyir. Qonşularda inek sağan, buzov aşan, ite yal veren qız-gelinin utandıqlarından Nuruya təref baxa-nadiqlarını Ərşad görüb hiss edirdi. Ay tanrısız, göresən, Hacı niye çıxıb bu qəmədiyə çıxaran oğlunun üzünə tüpürmür? Sonra Nuru dama girib əyninə bir meşin gödəkçə geyib, başına da kepkə qoyub yene də çıxdı bayra ve başlıda yavaş-yavaş kənd yuxarı getmeye. Kəndin yuxarısında ise, Eyvaz dayısının yuxarı idı. Ərşad da bunu görüb hər yerde qamışlıq yuxarıya gedirdi. Bir de gördü ki, Nuru dayanıb Eyvaz dayısının damına baxaraq girdi çəkilliye. Ərşad öz-özüne dedi: «Sen ölməyəsən, burada iş var!» Belke oba adamları eله başa düşerdi ki, yəqin bu ariq tazi subaşına-zada gedir. Ancaq Ərşad bilmirdi ki, Hacı Tanrıverdilər subaşına evlərinin altındakı həmin qamışlığı gedirlər. Demək, burada iş var.

Ərşad oğru kimi cəld və ehtiyatla qamışlıqdan çıxıb, çəkilliye gitrək bir çalada gizlənib başlıda güdməyə. Bir də nə görse yaxşıdır?! Dayısı qızı Sərvinaz, budur, çəkillerin arasından çıxıb güle-güle yaxınlaşdı Hacının oğluna. Gördü ki, Hacının oğlu da arvad kimi irişə-irişə onun elindən tutdu, ne isə dedi. Amma yandığından, hirsindən başı, qulaqları guruldadığından Ərşad onun ne dediyini və o yelbeyin qızın nə cavab verdiyini eşitmədi. Yenə oğlan ne isə dedi... yenə qız güldü. Özü de o tazi qızın elini buraxmırı. Ərşad tüsəngini Haramuda qoyub gəldiyinə heyfisi ləndi. Yoxsa, indi gülləni çaxardı bu tazının arvad kimi irişən üzüne. Ancaq bir də onu gördü ki, oğlan qızı özüne təref çəkib, ağızını onun üzüne yaxınlaşdırırdı. Ərşad şaqquşılı ilə budaqları aralayıb yüyürdü onlara təref. Oğlan da, qız da diksinib baxdırılar. Sərvinaz onlara təref gələn maması oğlunu görüb götürüldü. Nuru isə, yerindən tərpenmeyib Ərşada baxırdı. Özü de nə təeccüb edirdi, ne də qorxurdu. Ərşad ona çatıb, başı demir toppuzlu məşhur çomağını endirdi oğlanın təpəsinə. Yəqin məselədi ki, çomaq oğlanın başına dəysəydi, ağızını birçə dəfə açıb-yumardı. Ancaq Nuru daha cəld tərpenərək, çomağı havada tutdu ve bir göz açıb-yumunca qanırıb Ərşadın elindən alaraq, hərleyib var gücüyle çəkillerin üstündən tulladı. Sonra gülümseyib Ərşada dedi:

– Ə, qohum, yeri ağacını götür, ekil, adam pusmaq kişi işi deyil.

Ərşad:

– Ə, matışka, sən də kişilikdən danışırsan? – deyə cumdu oğlanın üstünə.

Nuru, Ərşadla elbəyaxa olub elleşə-elleşə dedi:  
– Ə, qohum, yekə oglansan, burax, çıx get işine.

Amma Ərşad el çəkməyib oğlanı hey budayırdı. Bele vuruşlarda bizim çobanların canı çomaqlarında olur. Çomaqları ki, əllərindən düşdü, kütlesirdilər, yeni, yumruqla, şapalaqla bir şey eləyə bilmirdilər. İndi de eله oldu. Ərşadin yumruqları yöndəmsiz çıxırdı və düz hədəfə deymirdi. Nuru isə, ancaq özünü müdafiə edib yəna dedi:

– Ə, qohum (bütün kürdəbəhələrin bir-birinə uzaq qohumluqları çatır), adamsan, burax.

Ancaq Ərşad oğlanın nəfəsini keşməyince el çəkmək fikrində deyildi. Zərbələri neticəsiz olduğundan qəzəbi getdikcə artırdı. Axırdı bərk söyüye keçəndə sözü yarımcı qaldı. Sən demə, bu Nuru ariqlığına baxmayaraq, yaman fəndigir imiş. Ərşadın başının harasından bir yumruq ilisirdidə, cavan cöngə kimi sağlam – canlı bir oğlan olan Ərşad tappilti ilə yere dəyiş hərəketsiz qaldı. Nuru bir az nəfəsin dərib, başıla Ərşadin qollarını açıb-yummağa. Qərəz, haçandan-haçana Ərşad gözünü açdı və əvvəl təeccübə oglana baxdı. Sonra birdən sıçrayıb qalxdı ayağı.

Nuru güle-güle elini ona təref uzadıb dedi:

– Gel barışaq. Axi, men sənin dayının qızına bir pislik-zad elemədim ki.

(Görünür, Ərşadin dayısı qızına aşiq olmağından Nurunun xəbəri yox idi. Ele başa düşürdü ki, Ərşadı bu cür hərəkətə məcbur eləyən eqrabalıqdır, namusdur.)

Ərşad ona nifretlə, qəzəble baxdı. Sonra dönüb sürtələ uzaqlaşaraq, çəkillerin arasından çomağını tapıb, öz damlarına belə dönmədən birbaşa Haramiya yol aldı və düz öz komalarına qəder nəfəsini dərmədən yana-yana getdi. Əlli qoyunları örүə apardığı üçün komada deyildi. Ərşad bərk acıdigına baxmayaraq, hirsindən, xəcalətindən heç nə yeməyib üzüqyolu köhnə keçə parçasının üstüne yixılıb, axşam qoyun ağıla qayıdانا qəder yatdı.

... Kürdəbəda zil qarənlıq idi. Amma Hacı Tanrıverdinin damı nəheng sütunların birindən asılmış lampa ile işıqlanmışdı. Hacı oğlu Nuruun gelmeyi münasibətən gelecek qudası Eyvaz əmini qonaq çağırmuşdı. Ortalıq ocağında köz tel atılmışdı. Təzə keçələrin üstünə ipək üzüldü döşəkçələr salınmış, yanlarına da zer qotazlı mitəkkələr qoyulmuşdu. Eyvaz əmi ilə Hacı döşəkçələrin üstündə oturub səhbət eləyiridər. Bütün mal-qarənanın, var-yoxun bir yəsə-qoyulacağı baredə camat arasında yayılmış xəbərdən danışırılar. Hacı çox qayğılı görünürdü. Amma Eyvaz əminin kefi kök idi. Ağ samovar dizildiyir, qanovuz rəngli çay da qabağında buglanırdı. Ocağın üstündə də iri plov qazanı

dəm alırdı. Kürdoba camaatinin əsas yeməyi boz qovurma, külləmə, soyutma etdən ibarət olurdu. Amma Gülgəz her cür lezzətli xörəkler bişirmeyi bilirdi. Xöreyinin etri adamı bir ağaclıqdan vururdu. Gülgəz Şuşa qalasındaki qonaqları tacir Kerbelayı Beşirgile tez-tez qonaq gedərdi. Bu gözel yeməkləri bişirmeyi də onlarda öyrənmişdi. Gülgəz bilirdi ki, Fyazın zərif, lezzətli yemeklərdən, istirahətdən bərk xoş gəlir. Ona görə də, bu gece aküle düyüsündən zəferanlı plov hissətib, altına də əmlik quzu eti döşəmişdi. Eyvaz əmi bu gözel istirahətdən, balaca stəkanda buglanan çayın qanovuz rəngindən, zəferanlı plovun ətrindən, közü təl atılmış ocağın istisindən lezzət alaraq, istemirdi ki, belə bir məqamda Hacının qanı qara olsun. Ona görə de:

— Ay Hacı, — deyirdi, — hər deyilənə inanmaq olmaz. Bolşeviklər gələndə söz çıxartmışdır ki, boyu bir metrdən uzun adamı pulemyotun ağızına qoyurlar, nə bilim, neyləyirlər. Sonra gördük ki, hamısı yalandı. İndi bu da onun kimi.

(Eyvaz əmi özü bir il idi ki, əlaltıdan erkeklerini, cöngələrini, arıq atlarını Şuşaya, Qaryaginə göndərib satdırırdı. Amma iki dəvesini, bir kehər madyanını, iki minik atını, sağmal qoyunlarını hələlik saxlamışdı. Bunsıarsa arana-yaylağa köçmək olmazdı ki... Qardaşı oğlu Surxay onu inandırımdı ki, tezliklə kollektivləşmə olacaq. Düzdür, əvvəl vaxtlar bu xəbor Eyvaz əminin ovqatını möhkəm xarablaşdı. Ancaq sonra dedi: «Cəhənnəmə ki! Camaat ne təhər, mən də heylə. Durub onu da özümə dərd eləmeyəcəyem ki». Eyvaz əmi belə fikirləşib kefindən qalmadı.)

Nuru, el adətincə, heyə gözləyərək, atası ile gələcək qaynatasının səhbətinə qarışır, damın yarıqaranlıq tərəfində oturub cavan əmi oğlanlarıyla deyib-gülürdü. Nuru, Ərşadla olan əhvalatı nə Sərvinaza demişdi, nə də ailələrində bir adama. Nuru ağıllı oğlan idi. Bilirdi ki, atasıgil o hadisəni bilse, tayfalar arasına ədavət düşə biler. Nə bu tərefin, nə də o tərefin cavanları dinc oturmaz. Ərşad bütün ömrünü qoyun daında dağda-dərədə keçirmiş savadsız oğlandı. Nuruya nə düşüb? Bakı kimi şəhərde oxuyur. İki ildən sonra mühəndis olacaq. Sərvinaz da onun xoşuna gəlirdi. Gözel qızdı. On yeddi-on səkkiz yaşına çatanda lap qiymət olacaq. Doğrudur, ata-ana isteyir ki, bu yay yaylaqda toyları olsun. Amma yox, qız on səkkizə çatmamış toy elemək olmaz. Nuru savadlı oğlandı, qayda-qanunları bilir. Bakıda, lap institutun özündə Nurunun dəlinca herlənən, eyzən söz atan qızlar çoxdur. Hetta, Nuru onların bəzilərile gəzib-dolanıb da. Amma gezmek ayrı, evlənmək ayrı. Evlənmək məsəlesi ilə zarafat elemək olmaz. Hacı Tanrıverdi kimi atanın da sözündən çıxməq olmaz. Adam elde biabur olar. Deyerler, qıñından çıxdı, qınıni bəyənmədi. Bir də ki, o nəsildən nanəcib adam

çıxmaz. Düzdür, Sərvinaz beşinci sinfeçen oxuyub. Eybi yoxdur, sonra bəlkə Nuru özü onu oxutdurdu.

Bayırda itlər bir ağız hürüb sudsular. Sonra bacadan atılan birinci gülle ağ samovarın başındakı iri, güllü çaydana dəyib bomba kimi partladı. İkinci gülle damın nehəng qara dirəyindən asılan çırqağa dəyib, damı zülmət qaranlıq elədi. Damın üstündən tappılıtlı ilə kiminsə düşüb qaçıdıq eşidildi.

Oba itləri ağız-ağıza verib hürüşürdü.

Əvvəl Hacı, ardınca da Eyvaz əmi, Hacının oğlanları bayırda çıxdılar. Qaranlıq obanın harasındaşa şura sədrinin səsi eşidildi:

— Ayə, o nə gülledir hey?!

Lakin heç kəs cavab vermədi. Çavıştanlardan gelən işıqlar da söndürülmüşdü.

Hacı qaranlıqda Eyvaz emiye dedi:

— Belə çıxır ki, gülle atanı itlər tanıymış. Yoxsa, necə ola bilər ki, onlar qapıda ola-ola, yad adam gəlib damın üstünə çıxsın?!

Gülgez eləvə etdi:

— O itlərin qorxusundan quş-quşluğuya bu qapiya səkə bilməz. Bəs, bu necə işdi ki, gətirib ağıla qoyun salırlar, itlər dinmır, çıxıb bacadan Hacının çırqağına gülle atırlar, dinmir?..

Hacı dedi:

— Əger, bunu eləyən düşmən köpekoğludursa, niyə adama atmır?! Eyvaz əmi də eləvə etdi:

— Hacının başı üçün mən də bu işlərə quruyub-qalmışam.

Gülgez kime isə, eşitdirilmiş kimi bərkdən dedi:

— Hacı Mövləmverdi uşağına sataşan xeyir aparmaz!

(Hacı Mövləmverdi Hacı Tanrıverdinin atası idi. Onun Hacı Tanrıverdi dən başqa dörd oğlu, hər oğlunun da neçə oğlu-qızı, nəvə-nəticəsi var idi.)

Hacı kinli səslə arvadına dedi:

— Gir içeri, ayrı çıraq yandır. Samovarın da başına təzə çaydan qoy.

Eyvaz əmi dedi:

— Belə çıraq yandırmayalar, Hacı?

Hacı bərkdən dedi:

— Hacı Mövləmverdi yurdunun çırqağını söndürmek olmaz.

Gülgez girib damda təzə çıraq yandırdı. Təzə çay dəmlədi. Bayırda Hacı Eyvaz emiye dedi:

— Sən buyur içeri.

Nuru da gələcək qaynatasına dedi:

— Buyurun içeri, bekara şeydir.

Eyvaz əmi ile Nuru dama girdən sonra Hacı ortancı oğlu Ferhadı çağırıb yavaş sesle dedi:

— Yeri tüfəngi götür, sərvaxt ol. İşdir, adam görsən vurma, başının üstündən at, özünü çalış tanıyanan.

(Rayon hökuməti Hacını qayda-qanuna tabe olan bir adam kimi tənisa da, o, neçə il idi ki, xəlvet bir beşatılan ve naqan-tapança saxlayırırdı və bu silahlarla heç kəsə deyib-toxunmadıqları üçün özünü hökumət qabağında günahkar hesab etmirdi. Yaylağa köçəndə tüfəngi alaçıq keçəsinin arasında gizlin aparırdılar. Silahsız adam terəkəmeye tumançaq arvad kimi görünürdü. Axi, neçə ola biler ki, kişiñin bir açılanı olmasın? Budur, evinde, halal ocağının başında oturduğun yerde adama belə sataşırlar. Sən de gerek arvad kimi qaçıb gizlenəsen.)

Çay içdilər. Plovu nazik sarı buğda yuxası ilə yedilər. Bir az qabaq baş vermiş hadise barede bir kəlmə danışmadılar.

Sonra Hacı dedi:

— Eyvaz, yat, qal burda.

Gülgez də eləve etdi:

— Öz evindi.

Eyvaz əmi dedi:

— Yox, Hacı, gedəsiyəm, gecəniz xeyrə qalsın.

Hacı dedi:

— Qoy onda uşaqlar aparıb ötürsünler.

— Lazım deyil, ay Hacı, görürsen, düşmən isteyənde gülle atmağa məqam tapır.

### TANRIYA BƏNDƏLİK ELEMİR BU ƏRŞAD!

Ancaq Eyvaz əmi burada düşmən sözünü nahaq işlediyini düşünlüb peşman oldu. Artıq ona tamam yeqin idi ki, bu işləri töredən o beli qırılmış Ərşaddır. İndiye qeder Kürdobada bele iş olmayıb, eger, oğurluğa geliblərse, vurublar. Daha bu cür sataşmaq olmayıb. Ancaq Ərşad qızırmış buga kimi ipə-sapa yatmayanın biridir. İndi bele eleyir, sonra lap adam da vura biler. Lap Eyvaz əminin özüne də gülle atar. Əger, Hacı Tanrıverdinin tayfası bilse ki, bu işləri eleyen Ərşaddır, yaxşı olmayacaq. Hacı özü hələm-hələm yerindən oynayan adam olmasa da, onun tayfasındaki cahıl-cuhulun qabağına durmaq olmaz. Deyəcəkler ki, yaxşı, sen bizim ağsaqqalımıza sataşırsan, gelib çirağına gülle atursan, biz də sənin ağsaqqalına elerik. Bizim tüfəngimizə qatıq dolmayıb ki?! Yeqin məsələdir ki, Hacı Mövlamverdi uşağında da açılan var. Ortaya lap qanlılıq da düşə biler. İndi neyleyəsən, hökumətə

xəber verib bu Ərşadı tutdurasan? Neçə tutdurasan? Tavadın ruhu ne deyər? Tutdurmayasan neyleyəsen? Tanrıya bəndəlik elemir axı, bu Ərşad!

Sehər Eyvaz əmi bacısı qızı Naringülü də, ondan otuz yaş böyük orini de çağdırırb, oturtdu qabağında:

— Neçə defə sizə dedim ki, o qanmazın başına ağıl qoyun. O nə bibirçılıq idи gece töredirdi?

Naringlüün eri Hacı Tanrıverdinin əmisi nevesi idi. Ancaq Eyvaz əmi bilirdi ki, kişi ağır başlı adamdı, Haciya xəber vermez. Ona görə de, sırrını ondan gizləmirdi.

— Fikri nədi? İstəyir bizi Hacı Mövlamverdi tayfası ilə qanlı eləsin? Eyvaz əmi üzünü Naringüle tutub əlavə elədi:

— Qardaşın qanib-qandırırmır, sən de başa düşmürsen? Fikirleşmir, sən ki, sabah bizimlə Hacı Mövlamverdi uşağının arasında qanlılıq düşsə, senin özünün günün neçə olar?

Naringlüün yaşılı eri cavan arvadını çox istədiyindən cavab verdi ki:

— Əshi, bu neyəsən? Ərşadın öhdəsindən heç sən özün gələ bil-mirsən.

Eyvaz əmini od götürdü:

— Men öhdəsindən yaxşı gelərəm. Ancaq dost-düşmən var. Nə qəder de olsa, menim bacım ogludur. Yuxarı tüpürüsən big, aşağı tüpürüsən saqqal.

Əri, Nurunun qohumu olduğu üçün Naringül dinmirdi. Amma, əlbette ki, üreyində isteyirdi ki, dayısı Sərvinazı versin Ərşadə. Ancaq onu da bilirdi ki, dayısı tamahgirdi, Hacının var-dövlətindən keçə bilmir. Yoxsa, iynəqanad Nurunun nəyinə aşiq olub?! Qardaşı, maşallah, nər kimi oğlandı. Yüz Nuru kimisini suya susuz aparar, susuz getirər.

Ona görə, Sərvinazı daldaya çəkib öyrədirdi ki:

— Ay tanrısız, Hacının o ariq taziya oxşayan oglundan nə lezzət alacaqsan?! Nə olsun ki, Bəkide oxuyur, yaxasına da bir xalta bağış-yib?

Sərvinaz da qəhqeheyle gülüb heç bir cavab vermirdi. Naringül dayısı qızının mirvari kimi düzülmüş qəşəng ağ dişlərinə, alışib-yanan yanaqlarına, göz çıxaran dik döşlərinə baxaraq:

— Senin öhdədən ancaq Ərşad kimi qızırmış buga gelər! — deyib gülümseyərək, qızın yambızını çımdıklədi.

Sərvinaz da:

— Oy! — deyə, gülə-gülə qışqıraraq, bu çımdıkdən qəribə bir zövq duydur.

Oğlanların ikisine də Sərvinazın qanı qaynayırdı. Ərşad haqqında da, Nuru haqqında da düşünəndə, elə bil ki, canına bihuşdıcı şirin bir

sey yayılırdı. Nuru onu öpmek isteyəndə, Ərşadın gözü qızmış ayğır kimi oglana hücum etdiyini gözünün qabağına getirib gülümseyirdi. Eyni zamanda, Nurunun onu həle də öpüb-qucaqlamadığını təessüf edirdi. Onun derdindən nərçə Ərşadın lap mecnun olub çöllərə düşdüyündən ləzzət çəkirdi. O biri tərəfdən de Bakıda oxuyan, ucaboylu, ağbəniz, nərmənəzlik Nurunun hər gün atlı gelib ona baxa-baxa damların qəñşərindən keçdiyini görəndə ürəyi sevincle, nəşə ilə döyündürdü. Amma bu nəşdə qızın başa düşmədiyi bir incelik də vardi.

... Nurunun Sərvinazla yaşıd kiçik bacısı Xanperə bulaqda onu qız-gelindən kənarə çəkib, qoynundan balaca bir kağız çıxarıb verdi. Sərvinaz təccübələrə soruşdu:

– Bu nədi, az?

Qız cavab verdi:

– Kağızdı dayna, ay tanrısız, qardaşım yazüb.

– Ooy, – deyə Sərvinaz heyəcanla səslənib, məktubu sinəsinə basdı. – Qardaşına da qurban olum, kağızına da.

Və balaca kağız parçasını açıb gözlərindən cin yağa-yağa oxumağa başladı.

«Əzizim Sərvinaz!

Atalarımız bizi nişanlaşdır. Mən də buna çox şad oldum, çünkü səni sevirəm.»

Sərvinaz bura çatanda gözlərindən güle-güle dedi:

– Oy, Sərvinaz qadanı alınsın.

«Sənin həle indi on beş yaşın tamam deyil. Demək, gerek, heç olmazsa, on yeddi yaşın olanaqan gözleyək.»

Sərvinaz qızı baxaraq təccübələrə dedi:

– Tanrı, daş tökməyəsen, yəni, gerək iki il gözləyək?

«Onacan mən də institutda əsas dərsimi qurtaracağam. Sonra toyumuza edərik. Səni apararam şəhərə. Çünkü mənim işim orada olacaq. Yaz görüm sen də məni sevirsənmi?»

... Onlar sehənglərini dolduraraq, çatıyla bellerinə şəlleyib, qamışlığın arası ilə obaya qayıdanda Sərvinaz dedi:

– Az, az, mən sevgi kağızı yaza bilmirəm. Sehəngi qoy, kağız-qələm götür gel çəkiliyə. Mən deyim, sən yaz.

– Qardaşım dedi ki, toyunuz olandan sonra səni oxudacaq.

Sərvinaz maraqla soruşdu:

– Nədən söz düdü ki, heylə dedi?

– Məndən soruşdu ki, Sərvinaz neçənci sinifdən çıxdı? Dədim, bəşincidən.

– Anamı hal aparmasın. Qoydu ki, oxuyam?.. Başladı ki, döşün-başın çıxb, bu gün-sabah əre gedəcəksən.

– Anam isteyir ki, gəlen il məni də qoymasın gedəm dərsə, qardaşım da dedi, heylə şey elesəniz bacımı aparıb Bakıda oxudacağam.

– Amma öz aramızdı, qardaşın sendən göyçəkdi.

Sərvinaz birdən bunu deyib bərkədən güldü. Xanperə də pərt olmayı cavab verdi:

– Nə olsun, qardaşımı qurban olum.

Sərvinaz dedi:

– Sehəngi qoyub, yüyürəcəyəm çəkiliyə. Sən də kağız-qələm götür, gel.

... İkiisi də suyu qurumış arkın dikdirində oturdu. Nurunun bacısı bəşqəpiklik məktəb dəftərini açıb dizinin üstüne qoysdu:

– De görüm, ne yazım?

– Birinci onu yaz ki, səni dünyacan istəyen Sərvinazdan məktub.

– Ay tanrısız, heylə də məktub olar?

– Bəs, ne cür olar?

– Yazım ki, sevgilim Nuru, ürəyimin ən dərin guşəsindən sənə salam.

– Batmıyasan səni, ne yaxşı dedin. Yaz, heylə yaz.

– Sonra ne yazım?

– Yaz ki, səni dünyacan istəyirəm.

– Yazdım... sonra?

– Sonra da yaz ki, Nuru mən isteyirəm ki, toyumuzu lap elə bu yay eleyəsən.

Nurunun bacısı əl saxlayıb dedi:

– Ay tanrısız, axı, ZAQŞ kəbin kəsməz. Deyəcək, yaşın düşmür. Sərvinaz dedi:

– Senin işin yoxdu. Nə deyirəm, onu yaz ki, ZAQŞ kəbin kəsməsə, anamgil mənim əvezimə emim qızı Güllünə apararlar ki, guya, mənəm, necə ki, keçən il Burcalının qızını əre verəndə, onun yerinə xalası qızını aparıb kəbin kəsirdildər.

Qız güldü:

– Qardaşım deyəcək, bu nə yaman qızışib.

– Yoxsa ki, qardaşın lap utancaqdi.

Sərvinaz bərkədən güldü:

– O gün məni yaman öpəcəkdi, zalim mamaoğlu qoymadı.

– Nə cür yəni qoymadı?

– Elə Nuru isteyirdi məni qucaqlasın, Ərşad ağacların arasından çıxdı.

Sonra nə oldu?

– Mən götürüldüm. Sonrasını bilmədim. Hə, onu da yaz ki, Nuru nə qədər tez aparsan, o qədər yaxşıdı. Yoxsa, bir də gördün Ərşad götürdü getdi; mənə göz verir, işiq vermır.

Birdən yene de Nurunun bacısı el saxlayıb açılı-açılı dedi:  
 - Sen özün de azacıq aşın duzu deyilsən. Düye göz eleməse, kele atılmaz. Ərşadı görende başlayırsan hırıldamağa.

Servinaz bərkdən güldü:

- Ay tanrısız, bəyəm, Ərşad ipə-sapa yatan xəledi?
- Bəyəm, o, qardaşımın tayıdı?
- Qardaşın güldü, üz qoy üreyimin başına. Men ölüm, ona yaz ki, ölürem sendən ötrü, tez apar meni!

Nurunun bacısı gülüb, Servinazın dediklerinin hamısını yazdı.

... Nuru məktubu oxuyub gülümsədi. Cavabında yazdı ki, «Men oxumuş adamam. Azyaşlı qızı saxta yolla kəbin kesdiren bilmerəm. Bu, tibbi cəhətəndən de zərərlidir. Amma səni çox sevirəm. İki il nədir ki? Tez gəlib-keçəcək. Qaldı məman oğlunun məsələsi – o da sənin özündən asılıdır. İndi şura vaxtıdır. Heç kesi zorla ere vermək olmaz. Sen denən, getmirəm, vəssalam. Bir də, axı, sen mənim nişanlımsan!».

... Servinaz höccəleyə-höccəleyə məktubu oxuyub, «tibbi cəhət-dən» sözlərinin üstüne barmağını qoyub soruşdu:

- Yeni, bu nə deməkdi, az?

Nurunun bacısı piçilti ilə dedi:

- Yeni, yaşın on yeddiyə çatmamış kişiyle yatsan, pis olar.

Servinaz bərkdən güldü:

- Qardaşın gedib şəhərdə söz öyrənib. Az-az, yeni, men Burcalının qızıycan olmayıacağım? O gedendə heç on dörd yaşı tamam deyildi. Ay canıyanmış, sen qardaşını başa sal dayna. Denən, Servinaz usaq niyə olur?.. Bir de denən ki, men iki il gözleyim? İnsafi olsun. Özü de bax, o məman oğlundan özünü gözləsin. Cinli şeydi. Amma «Cin de-rəsi»nın hallarından qorxmasın. Onlar nişan qoyunlarını lap neçə dəfə qayıtsalar da, men ona baxmaram. De ki, Nuru mənim canım-ci-yerimdi. Bax, mənim sözlərimin hamısını qardaşına çatdırmayan ərsiz qalsın.

Qız gülüb dedi:

- Yoxsa ki, ərden ötrü gözüm uçurdu. Men sənin kimi qızmamışam.

Servinaz gülərək, oxuyub oynadı:

Hacının qızı atləndi,  
Daray tuman qatləndi...

... Nuru fikirlesdi ki, qız hələ uşaqdı. Onun istəyi ilə iş görmek olmaz.

Servinaz onun xoşuna gelirdi. Amma gözlemek lazım idi. Nuru onu da yaddan çıxarmırdı ki, bütün Kürdəbada yeganə oğlandı ki, ali

mektebde oxuyur. Ona görə də, gerek belə işlərde o, nümunə göstərsin. Yoxsa, onunla Ərşadın ne təfəvvüti olar?.. Nuru nişan getmiş erkəklərin geri qaytarılması ehvalatının sebəbini indi hiss edirdi. İndi ona yəqin idi ki, bu, ne isə, Ərşadla eləqədar məsələdir. Yoxsa, cınlıan boş sözdür. Ancaq Nurunun da ağlı kesmirdi ki, Ərşad kimi canavar dörd erkəyi ağlıdan çıxaranandan sonra sağ-salamat getirib dübərə salsın Hacının ağıllına. Qızın da sıfarişinə baxmayaraq, Nuru, Ərşaddan qorxmayıb hər gün məşhur Qarabağ cinsindən olan göydəmir ürgəni minib Servinazgılın damının qabağından sürdü. Nuru göydəmir ürgənin yağı kimi axan yorğası ilə gelib-keçəndə, Servinaz da damın qapısında sağ əlini belinə vurub ədayla baxırdı. Qapıdan yar keçəndə əlini belinə vurmağı isə, o məşhur mahnidan öyrənmişdi:

Geline bax, geline,  
Əlin vurub beliné.

... Haramida xəber verdilər ki, «evin tikilsin, Ərşad, nə getmişən qəflet yuxusuna?! Əygar hər gün göydəmir ürgəni Servinazın qapısında belədən-bele çırır, eledən-ele...»

Yenə də qan vurdur Ərşadın başına, bir istədi gecə gedib həmin göydəmir ürgənin böyrünü versin gülleyə, dedi, lənət şeytana. Ata heyfi gəldi. Ona görə heyfi gelmedi ki, guya, Haciya canı yanındı, xeyr, ona görə qıymadı ki, Nurunun göydəmir ürgəsiyle özünün qaşqa ürgəsi qardaş idilər.

Hacının mədəni (yeni, göydəmir ürgənin anası) da qaşqa ürgənin anası kimi Əhmədalının bütün mahalda en qaçağan at sayılan sariyal ürgesindən döl tutmuşdu. Göydəmir ürgəye də, Ərşadın ürgəsi kimi, iki göz gerek idi ki, tamaşa elesin. Ərşad, Nurunun özünü vurardı, nəinki göydəmir ürgəni. Amma Nurunu da vurmurdur. Ona görə yox ki, tutulmaqdən ve ya qanlılıqdan qorxurdu, ona görə ki, bunu şənине siğdırırmırdı. Qoy deməsindən ki, «qız Nurunu istədiyi üçün Ərşad naelac qalib, oğlunu öldürüb».

Bes, onda neyleyəsen? «Allah, Allah» demək də donuz darıdan çıxmır! Bes, nə olsun?! Yoxsa, bu Eyvaz dayı ele bilir ki, mənim, «onu da, Servinazı da, Nurunu da öldürəm» deməyim havayı sözdür?!

... Kürdəbanın yene de zil qaranlıq bir gecəsində qamışlıdan Eyvaz eminin bacısı üstüne üç güllə atıldı. Eyvaz emi ocağın kenarına salılmış keçənin üstündə eyleşərək qabağında çay lezzətə papiroş çəkirdi. Güllələr dalbadal bacanın cağına deyib torpağı lap kişinin qabağında ocağın üstüne tökdü. Yaxşı ki, südlü aş qazanının ağızı örtülü idi. Eyvaz emi yaşına uymayan bir cəddlikle sıçrayıb,ayağı qalxaraq direyə vurulmuş çırığı söndürdü. Uşaqlara qışqırkı ki, daldaya çə-

kilin. Eyvaz tecrübeli adam idi. Bildi ki, gülle damın üstünden olmasa da, her haldə, yaxından atıldı. İtler de bir ağız hürüb susdular. Demek, atanı tanıdlar. Demek, o beli qırılmışdır! Eyvaz emi Nikolay vaxtından qalmış köhne dioqonal paltosunu çiynine salıb, qaranlıqda bayır çıxanda, arvadı qoymaq istemedi, ancaq Eyvaz emi:

– O yana dur! – deyib, çıxaraq doqqazın ağızında dayanıb diqqetle etrafi danatladı.

Ele qaranlıq idi ki, göze barmaq uzatsaydin, görmezdi. Birden lap yaxından ayaq tappiltiları, sonra qamışın şırlıtı eşidildi. Demek, kimse qaçıb özünü verdi qamışlığa. Ayrı vaxt atını atdan salan alabaş ise ağlin böyründəki balaca daldalanacaqdə dinmez-söyleməz oturmuşdu. Eyvaz emi fikirleşdi ki: «Bu, Ərşadın mene ikinci xəberdarlığıdır. (Birinci Hacının ocağına atılan gülləni nezerde tuturdu.) Ne qeder qızışib yoldan çıxsı da, helezik, cana gülle atmaz». Ona görə də, qapıda dayanmaqdan ehtiyat elemədi. Birden evvelcə it hürdü. Sonra şura sedrinin səsi eşidildi:

– Eyvaz emi! Ay Eyvaz emi!

Sədr yaxından sesleyirdi. Eyvaz emi sakit cavab verdi:

– Ne var, ay Sevindik?  
– Əshi, beri dur.

Eyvaz emi ite açıqlanıb, qaranlıqda irəlileyərək, elində tüfəng dəyənmiş şura sətri ile qarşılaştı.

Sədr dedi:

- Axşamın xeyir.
- Axşamın xeyir.
- O ne gülləydi?
- Məndən niye soruşursan?
- Bu tərəfde atıldı.
- Menim bacama atırdılar. Torpaq töküldü ocaqda qazanın üstüne.
- Yəqin bilirsən atan kimdi?!
- Haradan bilirem? Düşmen qırılıb qurtarmayıb ki...
- Deyirsən, bacaya atırdılar?
- He.
- Düşmen köpəkoğlu adama atar, tay bacanın ocağına niye atır?!
- Kim bilir... Belkə sabah da özüme atacaq.
- Əshi, özün mene demisiñ ki, Ərşadda tüfəng var.
- Tutaq ki, Ərşadda tüfəng var, bacım oğlu gelib mənim evimi gülleye basacaq?

Kürdobada hamı bilirdi ki, Ərşad dayısı qızı Sərvinaza Kərəm kimə aşiqdir. Onu da bilirdilər ki, Eyvaz emi qızı Hacının oğluna verir. Sədr duruxa-duruxa dedi:

– Belkə deyirem, cahıldı... qız sarıdan...  
– Bacım oğlu qızdan ötrü gelib meni öldürəcək? – Eyvaz emi sözünü kesdi.

– Əshi, Eyvaz emi, xetrine deymesin, Ərşad dələduzun biridi dayna.  
– Hər kimdi, mənim bacım oğludu! Dələduz olacaq neyləyib?  
Adam öldürüb, yoxsa, oğurluqda tutulub?!

– Sen belə deyirsən, amma gözü ilə görən var ki, obaya tüfəngli gelib.

– Tüfəng var, get tutdur, tay mənim üstümə niye gelmişən?!  
– Ay tanrısız, niye belə tərs danışırsan? El-obadı, qohumdu, ne təher tutdurum? Dedim, sen ağsaqqalsan, başına ağıl qoyasan.

– Nə cür ağıl qoyum?  
– Denən tüfəngi getirsin, xəlvetce versin mənə. Men de aparım verim rayona. Deyim çoxdan kimse xarabalıqda gizleyibmiş, indi uşaqlar tapıblar.

Eyvaz emi dedi:

– Bunlar Ərşadın işidi, özün danış, dile tut.

Sədr gedəndən sonra Eyvaz emi Şamaxılı göndərdi ki, get, Narin-gülü çağır bura.

Zərəfsən soruşdu:

- Neyleyirsən bu vaxt Naringülü?
- Canına dərd eleyirəm! – Kişi qəzəbləndi. – Görmürsən dəli qaradaşı başımıza ne oyun açır?

- Naringül neyəlsin?
- Yaxşı, yaxşı, sen atanın goru, sen də belə deyib ağızlarına dil atma.

Naringül dama girib, ocağın yanında aramlı çay içən dayısının qabağında dayandı. Bir az sükütandan sonra Eyvaz emi dedi:

- Gördün ki, qardaşın yene ne pestaha çıxardı?!
- Neyleyib, dayı?
- Eşitmədin gülləri?
- Beyəm, hərə atıldı ki?
- Guya, xəberin yoxdu.
- Dayının ezziz canı üçün xəbərim yoxdu.

Eyvaz eminin hirsı bir az soyuyan kimi oldu.

- Az, lap bu gece onu tapdır, denən, şeytanın daşını etəyindən tökü...

Naringül dayısının qabağında yere çöküb:

- Əshi, – dedi, – özün bilirsən ki, o, söz eşidən deyil. İndi de havası vurub başına. Ağzınızı açmağa qoymur. Tədbirli adamsan, özün bir çare ele.

– Çaresi odur ki, tutdurum, çıxsın getsin.

— İxtiyarın var, özüyündü, neyleyersen, özün bilersen.  
Eyvaz əmi papiros büküb müştüye qoyaraq, yandırıb dərin bir nəfəs çəkəndən sonra dedi:

- O dəfə sənə tapşırdım ki, denən sebr elesin görek, ne cür eleyirik.
- Deyir nişanı qaytarınsın, səbr eleyim.
- Bas, Hacının göndərdiyi erkekler öz ağılında deyil?
- Deyir o biri şeyləri de qaytarınsın.
- Qəlet eleyir, başını da daşın yekesinə döyür. Menim vezir-vəkilimdim? Ona nə dəxli var neyi qaytarıram, neyi qaytarıram?
- Dayı, qurban olum, vallah el çəkəsi deyil. İndi özün bil, eger, məndən bir şey asılıdı, vur, ölüm.

Gelin bu sözləri deyib, qalxdı ayağa.

Eyvaz əmi gördü ki, xeyr, işin orası deyil, keçdi kələye:

- Az, - dedi, - sən o ayını başa sal, qoy yayacaq gözləsin, görək neyleyirik.

- Yayda nə olacaq ki, dayı?
- Köçək yaylağa, belkə orada bir yol tapdıq. Bu tezliklə üzüyü geri qaytarsaq, el arasında pis düşər. Ona görə də, qoy qardaşın gözləsin, görək nə yol tapıraq. Deyən, ay heyvan, dayım deyir ki, o mənim özümküd. Ətini yesəm də, sümüyünü atmaram. Əger, qız baredə belə fikri vardi, niye Hacının elçisindən qabaq demirdi? İndi ki, təqsir özünde olub, dayansın, görək neyleyirik.
- Dayı, qurban olum, özün vezir kimi adamsan, bir elac ele, yoxsa...

- Yaxşı, yaxşı. Yeri, denən, gözləsin. Özünü dəliliye vurmasın.
- Allah ömrünü uzun elesin, dayı.

Naringül getdi. Ancaq Eyvaz əmi düz demirdi. Ərşadın Servinazı istəməyi nişandan qabaq ona məlum idi. Ərşad o həftə olmurdu ki, gecə camaat yatandan sonra dayışigile bir qoyun getirməsin. Məlum məsələ idi ki, Ərşad bu qoyunları başqa sürülərdən oğurlayıb getirirdi. Özü de Kürdobanın yox, başqa obaların sürüllerindən. O da məlum idi ki, Eyvaz əmi bu qoyunların nə üçün gəldiyini ve oğurluq olduğunu bildirdi. Ancaq üstünü vurmurdı. Eyvaz əmi, Ərşadın qoyunlarını sükutla qəbul eleyir, qiza isə, daha karlı bir yerden müştəri gözləyirdi. Ona görə də, Hacının elçiləri onun üçün lap göydəndüşmə oldu.

... Naringül yene də atı minib Haramiya gedərək qardaşını inandırdı ki:

- Dayım fikrini deyişib, nişanı qaytarmaq üçün bir girevə axtarır. Ərşad:
- Ay tanrısız, dedi, - sən də deyən mənim başımın altına yastıq qoyursan.

Naringül analarının goruna and içdi.

Səhəri gece Ərşad Haramıda qara oğurluğa gedib, Hacı Tanrıverdinin sürüşünden karlı bir erkek oglurdu. Sonra elə həmin erkeyi apardı dayışigile. Hami yatmışdı. Ərşad damın üstüne çıxıb, astadan: «Şamxal! Şamxal!» deyə çağırıldı. Eyvaz əmi özü oyaniq qulaq asdı. Ərşad bir de çağırıldı. Eyvaz əmi Ərşadın sesini tanıdı. Qalxıb damın o biri tərəfinde yatan Şamxalı oyadaraq, lap yavaş səsle:

— Dur, gör, — dedi, — o ne deyir.

(Məlum məsələdir ki, Eyvaz əmi, Ərşadın nə deyəcəyini bilirdi.) Şamxal cəld penceyini ciyminə atıb, çıxıdı bayırı. Ərşad heç bir söz de medən erkeyi ona verib, qaranlıqda yox oldu.

### **EYVAZ ƏMI HESABI İÇƏRİ VERİR**

Hər yerde mal-qarani, qoyun-quzunu, atı-dəvəni hesaba alırlırlar. Deyəsən, Surxayın dediyi düz çıxacaq... Deyəsən, hökumət malı mala qatacaq... Eyvaz əmi Surxayın məsləhəti ilə əlaltıdan qoyun-quzunun, dana-buzovun bir hissəsini gecəyikən qonşu rayonlara göndərib satdırmaqdə davam edirdi. Surxay onu da demişdi ki:

— Əşı, ele ele ki, camaat arasına səs-küy düşməsin. Özünü orta kendli dərəcəsində saxla.

O zaman Eyvaz əmi soruşdu:

- Nece yəni orta kendli?
- Yəni, qırx-əlliəndən artıq qoyunun olmasına. Bir dəvə, bir at...
- Eyvaz əmi qardaşı oğlunun sözünü kəsib soruşdu:
- Yaxşı, ay tanrısız, bəs, Hacı Tanrıverdinin o qədər qoyunu, ilxişsi nece olacaq?

Surxay gülüb dedi:

- Qatılacaq kasib-kusubun malına.
- Heylə şey olar?
- Niye olmur?
- Deməli, misal üçün, Hacı Tanrıverdi də olacaq Üçtoqqa İmanın tayı? (Üçtoqqa İman obada en kasib adam idi. Məlum deyildi niyə ona «Üçtoqqan» ləqəbini qoşublar.)

Surxay yene de gülümsəyib dedi:

- Əger, Hacı Tanrıverdi Üçtoqqa İmanın tayı olsa, sevinər.
- Eyvaz əmi təccübələ soruşdu:
- Neye görə?
- Ona görə ki, Hacı Tanrıverdi bizim quruluşun düşmənidir. Kulakdir.

- Kulak nədi?

- Dövlətli kendli... Dövlətli tərəkəmə.

– Başa düşmürəm niyə, axı, şura çox qoyun-quzusu olana düşmən kimi baxır?

– Ona görə ki, onlar o dövləti-varı İman kimilərinin zehməti hesabına qazanıblar.

Eyvaz emini od götürdü:

– Ay tanrısız, eger, Üçtoqqa İman dövlət qazanan idi, niyə indiyən özüne bir gün ağlamurdu? Hacı Tanrıverdi o dövləti zorla tutub onun-bunun elindən almayıb ki? Zəhmət çekib, gece-gündüz yatmayıb, əlleşib qazanıb. Cavanlıqla Hac: Tanrıverdinin Tehləde çoban olduğunu hamı bilir.

– Əvvəli muzdur olsa da, sonra çevrilib istismarçıya.

– Aye, söz danışın, söz olsun, – deye Eyvaz emi taxta qutusunu açıb papiroş bükdü. – Ele indinin özündə də Hacı Tanrıverdi öz çobanlarından az zəhmət çekmir. Gece-gündüz dövlətinin üstündə olur. Üç-dörd min qoyunu birçə-birçə tanıyor.

Surxay dedi:

– Kollektivləşmə olanda da hamı yaxşı işleyəcək. Ümumi teserrüfatı özünkü bilib, can yandıracaq!

– Ay can yandırıda ha. Sen ölmüşəsen. Üçtoqqa İman ele onda da fisildaya-fisildaya günortayacan yatacaq. Zirek adamlar da acıga düşüb, heç nə elemeyəcəklər. Qoçaq axmaq döyül ki, tənbelin əvezinə işləsin.

– Yox, – deye Surxay etiraz eledi, – kollektivləşəndən sonra adamların şüüri deyişilecek, adamlar anlayacaqlar ki, yaxşı dolanışq üçün hamının yaxşı işləmesi lazımdır.

Eyvaz emi papiroşunu yandırıb, bir nəfəs çekəndən sonra dedi:

– Xam xeyaldı! Heç qardaşla qardaş bir yerde dolana bilmir. Ayaqları yer tutan kimi ayrılb deyirlər, seninkı sənde, mənimki də mende. İndi durub bu boyda Kürdoba camaati birleşib bir yerde dövlət qazanacaq? Bunun içinde bir-birilə dədə-baba ədaveti olanı var, oğrusu-eyrisi var, Üçtoqqa İman kimi əfeli var...

Surxay dedi:

– Qardaşla qardaş bir yerde dolana bilmirdi: çünkü xüsusiyyətçilik idi. Amma indi heyle olmayıcaq. Özü də xahiş edirəm camaat arasında belə sözər danişmayasan. Yoxsa, özün üçün də yaxşı olmaz, mənim üçün də.

Eyvaz emi başa düşdü ki, Surxay nə demek isteyir. Ona görə də, hesabı içəri verib dinmədi. Ancaq Eyvaz emi bilmirdi Surxay bu sözleri ürkəndən deyir, ya şura hökumətinə qulluq elədiyi üçün deyir? Yəni, öz dediyinə inanır, ya inanmır? Eyvaz emi bu söhbətdən qəti anladı ki, Hacı Tanrıverdinin dövləti elindən çıxacaq. Amma bunun nece

ol bilecəyini heç vəchle özüne aydın eləye bilmirdi. Sonra fikirləşdi ki, eger, işlər Surxay deyən kimi getse, daha onda Hacı ilə qohum olmaq ele bir vacib məsələ deyil. Sonra düşünürdü ki, «ay canım, kim bilir axı, Nuru dəri qurtarandan sonra onu hara qoyacaqlar? Qızı götürüb hara gedecek? Sonra ondan mənə nə xeyir olacaq? Xalq qızını ere verir ki, bal tutsun, barmağın yalası... Bu tərəfdən de tanrısız Ərşad tüsəngi götürüb, dülüşb çölləre, deyir, qızı verməse, ödürücəyem. Be-yin qızıb, ne desən eleyer. Əmisi Kərbələyi Əsəd Dünayamalılar obasında bir qızdan ötrü iki ner kimi oglanı vurub öldürmedim? Hələ in-di də qanlılıq ortaçıdan götürülmür».

Amma yene de Eyvaz emi qəti bir qərara gələ bilmirdi.

... Ərşad bacısının sözündən sonra her üç gündən, dörd gündən bir gecəyarısı bir qoyun getirerek bacadan Şamaxı səsleyir, Eyvaz emi də səsə birinci aylıb, Şamaxı oyadırdı...

Yəqin məsələdir ki, bu işlərdən Hacı Tanrıverdigilin xəbəri yox idi. Çünkü Ərşad gece qurdı idi. Onu gece görmək mümkün deyildi. Nuru nişanlısından arxayıñ haldə qayıdib getdi Bakıya. Sonra yaz geldi. Aprelin ortasında kürdabalılar köçdüler Haramiya. Bu, Ərşada lap lezzətlər verdi. İndi Servinazı görmək üçün, ya gecə onlara qoyun aparmaq üçün iyirmi beş kilometri gedib-qayıtməq lazıim deyildi. İndi qız da, dayışığıl də görününtün qabağındaydı. Cox çekmedi ki, Harami düzəlli başdan-başa qıpırırmızı lale oldu. Çiçək-çiçəyi çağırıldı. Uzaq ılıqlarda ceyran sürüleri görünürdü. Kürdabalılar Haramida oymaq-oymaq düşmüsdürlər. Yəni, tayfa-tayfa. Bir tərəfde Eyvaz emigilin, o biri tərəfde Hacı Tanrıverdigilin oymağı. Bütün günü Harami bol günəş işığında parlayırdı, dizə qeder qalxmış laleli, çiçəkli otların arasında yaxşılmış saysız-hesabsız qoyun-quzu sürüleri otayırdı. Daha uzaqlarda at ilxıları, çılpaq dəvelər görünürdü. Alaçılaların, komaların qabağında seherden-axşaməcan elvan paltarlı qız-gelinlər herlənirdi. Kimi pendir tuturdı, kimi nehre çalxayırdı, kimi el dəzgahında yundan şal toxuyurdı. Kişişərən kimi çarçı tikirdi, kimi motal üçün dəri aşılıyrdı, kimi devenin cihazını sazlayırdı. Eyvaz emigilin xalis Qarabağ cinsi olan küren dayını yaylağa köçənə qeder minməye öyrətmək lazıim idi. Taxta kimi dümndüz otlaqda Şamaxı ve onların obasından olan cavanlar dəyi dövreyə alıb neçə dəfə kemənd atdlarsa da, bir şey çıxmadi. Üstüne tullanınan cavanı havası göyle gedən day sıçrayıb qəzəbələ çırprıdı yere. Öz obalarında, komalarının ağızında oturub qatıq-çörək yeyən Ərşad da bu sehnəni görürdü. Çörəyini yeyib-qurtarandan sonra qalxıb ağır addımlarla cavanların yanına gəldi ve keməndi Şamaxaldan alaraq fitde ne isə çala-çala bir qeder aralıda otlayan küren daya yaxınlaşıb, ipi qefil atdı. Kemənde düşən day ne qeder dərtindəsə xilas ola bilmedi. O biri cavanlar da yüyüürək keməndən yapışdırılar.

Ərşad:

- Berk saxlayın! - deyərək, özü ipi buraxıb, zorla cilovu dayın başına keçirib, tullandi üstüne. Cavanlar keməndi buraxdilar. Kürən day hirsindən az qalrırdı dünyani dağışın. Ne qeder atılıb-düşürdü, üstündəki oğlanın halına təfavüt elemirdi. Açırdı kürən day gördü ki, xeyr, atılıb-düşməkdən bir şey çıxmır, götürüb ildirim kimi getdi. Eyvaz əmi bir-iki ağsaqqalla balaca təpenin üstündə durub tamaşa edirdiler. Sərvinaz isə, alaçığın ağızında oturub nehre çalxaya-çalxaya bu menzəreni gördü. Qızılıkü kürən day Ərşadi götürüb gedəndə, Sərvinaz nehreni buraxaraq, qalxb, at üfüqde gözdən itənəcən baxdı, gülümse-di və təkrar oturub nehre çalxamağa başladı.

Aradan xeyli keçdi. Nehayet, ucsuz-bucaqşız düzənlisinin üfüqündə evvel balaca bir qaraltı göründü. Eyvaz əmi alaçığa təref səsləndi:

- Sərvinaz, menim durbinimi getir bura!

Sərvinaz arxalığının döşündə gümüş pullar cingildəye-cingildəye durbini getirib verdi. (Bu durbini lap cavan vaxtı Eyvaz əmiye böyük qardaşı pristav Bayram bağışlamışdı.) Eyvaz əmi durbini gözüne tutub, indi üfüqdəki o uzaq qaraltıya baxıb dedi:

- Gəlir.

Haçandan-haçana kürən dayla Ərşad aydınca seçildi. Kürən day indi dördəmə, ağır-agır gəlirdi. Köpü möhkəm alınmışdı. Ele bil ki, bayq göyle gedən day deyildi.

Kürən dayın azad, səlliim günlerine beləcə son qoyuldu. İndi onu istədikləri yere minəcəklər, belinə yehər qoyacaqlar. O da tabe olacaq.

Ərşad bacısı Naringülü göndərdi ki, Sərvinaza desin, axşam qaranlıq düşəndə gəlsin onların, yeni, Naringülgilin komasına.

Ətli-canlı saz bir gelin olan Naringül dedi:

- Qız gəlmeyinə gelecek, amma bax farağat otur...

Ərşad bacısının ne demək istədiyini başa düşüb:

- Ay tanrısız, - dedi, - mən durub binamus iş tutacağam?

- Öz dayın qızıdı...

Axşam Sərvinaz göz-göz eleyib xəlvətce qaçı Naringülgile. Görüd ki, Ərşad dayanıb ayaq üstə. Naringül onları tek qoyub, çıxdı bayra. Ərşad dedi:

- Salam, ay bivəfa dayıqızı.

Sərvinaz gülüb dedi:

- Bivəfa niyə oluram, ay tanrısız?

- Bivəfa olmasan, barmağında tazi Nurunun üzüyünü gəzdirməzsən.

Sərvinaz berkəndə güldü.

- Tay neyleyək? - dedi, - mamam oğlu üzük göndərmeyəndə yadını taxacağıq, dayna.

Qızın gülüşünü görəndə yene de qan vurdı Ərşadin başına.

Sərvinazı özüne təref çekerek berk-berk öpüb döşələrini sıxdı. Qız gülə-gülə yavaşdan qışkırdı. Naringül öskürüb girdi içəri. Ərşad dilxor olub, qızı buraxdı. Sərvinaz qaçıdı. Ərşad bacısına dedi:

- Ay tanrısız, sen de adama göz verirsen, işiq vermirsən.

Gelin gülüb cavab verdi:

- Əliuzunluq eleme.

- Dağda götürüb qaçacağam.

- Bes, nişanlısı nə olacaq?

- Cəhennəmin dibinə gedəcək. O yan-bu yan eləyər, bir gülə vurram tepeşinə.

- Ortalığa qan salma. Bacın cəhennəm, qardaşın var. Eyvaz dayım özü de peşman olub. Demədi ki, qoy bacım oğlu hövsələ eləsin?

- Dayımın ipinin üstünə odun yiğməq olmaz.

- Niyə heyle deyirsen, ay tarısız? Eyvaz dayı olmasayı, bizi qurd-quş basıb yeyerdi.

- Sen de... Bize neyliyib? Atamız rəhmətə gedəndən sonra mən qoyununu otarırdım, Əli de gedirdi quzuya.

- Gözü üstümüzde olub. Onun səbəbinə qoyun-quzumuza oğru-eyri yaxın düşmeyib.

Ərşad dinmədi. Hiss elədi ki, bacısının sözlərində həqiqət var, amma dedi:

- Onu-bunu bilmirəm, Kerbələyi Əsəd əmimin goru haqqı, qızı xoşam-xoşluqla verməsə, götürüb qaçacağam.

... Mayın on besideñelər el-Haramidən tərpəndi yaylağa, Kürdəbəda əvvəlki qəder dəvə olmasa da, orta hallı adamların hər evde bir-ikisi var idi. Kasıbların dəvəsi olmadıqdan, ata, eşşəyə, hətta, öküze yüklenidirlər. Qadınlar, əsasən, dəvələrdə gedirdilər, yəni, dəvəni yükləyib üzərinə elvan rəngli verni, ya kılım çəkirdilər. Təzə gelinlərin də yükünün yanlarına - dəvələrin sinəbəndinə balaca güzgüler taxırdılardı. Kişi yehəli atlarda gedirdilər. Qoyunları isə, çobanlar otara-otara aparırdılar. Ona görə də, hər otuz-otuz beş kilometrde dincəlmək üçün köç dayanırdı. Gece Ay doğanda yüksəlib, ta şəhər gün çıxıb yağılanan qəder yol gedirdilər. Köçü açıb, qoyunu, inəkləri sağıb, südünə malayayırdılar. Çörək yeyirdilər. Atları-dəvələri otara doyururdular. Öz-ləri də yatıb dincəlirdilər. Ancaq tanrısız Ərşadin yuxusu qaçırdı, uzaqdan Sərvinazın köç düşən yerde fırıldanmasına, nəyə isə gülməsinə tamaşa edirdi. Özü de ele tamaşa edirdi ki, kənardan baxanlar başa-düşməsinilər. Ərşad onu da gördü ki, Hacı Tanrıverdinin qızı güllü çitə bükülmüş neyise tez-tez Eyvaz dayığışılıqda aparır. Ərşad yanıb - töküldü. «Bizim bu dayımızın tamahu bu sözdən deyil! Bir tərefdən de deyir ki, peşman olub, o biri tərefdən de payını, sovgatını götürür».

Narinqül de deyirdi:

— Ay tanrısız, bəs, neyəsin, vaxta ki, üzüyü həle qaytarmayıblar, sovqatın, payını gərek götürə, dayna.

Ərşad da özündən çıxıb deyirdi:

— Dayım meni tələyib başımı piyleyir. Əger, üzüyü qaytarasıdırda, bəs, nəyi, gözleyir? Devenin quyruğu yere deyende qaytaracaq?!

Ərşad bele odlansa da, dağ yolunda o biri obaların köçlərindən girevəleyib öz sürüsüne qatdığı toğludan, şişəkden gece dayısığile ötürməyi unutmurdu...

— Onsuz da, — deyirdi, — dayım göye de çıxsa, Servinaz mənimdir!

Servinaz da dalbadal gelen bu oğurluq qoyunları görür, bu da qızın qırurunu artırırı. Hacı Tanrıverdi kimi hampaların sürüsündən heyvan yayındırmaq Ərşada lezzət verirdi. Ancaq Hacı Tanrıverdinin o çəlimsiz oğlu Nurunun onu bir yumruqla vurub yere sərmeyi, çomağıñ əlinden alıb çekilliye tullamağı yadına düşənde, o, xəcaletindən ölüb yere girmek isteyirdi. «Ay tanrısız, — deyib özünü danlayırdı, — axı, necə oldu ki, o təzi seni o güne saldı?»

Ərşad bu barede uzun-uzadı düşünüb tapdı ki, «Nuru fənd işledib. Axı, deyirlər, şəhərdə elə yerler var ki, orada adama bele fəndlər öyrədirlər. Amma menə de Qara Ərşad deyərlər! Men Kerbeləyi Əsədin qardaşı oğluyam. Bu hayfi onda qoymayacağam. Orada sehv eledim ki, yetirən kimi çomağı təpesine yendirib başını qarpz kimi parçaladım. Maymaqlıq eledim. Əməlli-başlı maymaqlıq. Yaxşı ki, Servinaz görmədi. Axı, o təzi mənim haramdan vurdı ki, o saat özüməndə gedib yixildim?»

Ərşad hey bu barede düşünür, yanıb-tökülür, sırını heç kəse açmırı. Amma ondan da qorxurdu ki, Nuru birdən ehvalatı açıb obanın cahullarına danişar. Ona görə de, qulağı sesdeydi. Amma, yox, deyəsən, heç kime deməmişdi. Yoxsa, indi bütün obaya küy vurulmuşdu. Ondan sonra Servinaz heç Ərşadın üzünə de tüpürməzdi. Əvveller Ərşad bir istədi gecə Nurunu güdüb gülçüle vurub-öldürsün. Sonra fikirlesdi ki, yox, bu, namərdilikdi. İgid çəperin dibində gizlenib qəfil adam vurmaz. Merdi-merdane döşəşər, sonra, ümumiyətə, Nurunu öldürmek fikrindən vaz keçdi. «O məni vurub serdi yere, huşumu itirdim, amma öldürmedi. İsteseydi, lap xəncərimi çıxardıb soxardı qarınma. Sonra ona kim sübut eleye bilərdi? Çekilliyin içi idi. Orada on adam başı kəssən, heç kəsin xəberi olmaz! Amma gerek onu elə bir kökə qoyma ki, məni vurub yere sərmeyinin min defə evezi çıxınsın!»

... Kulaklarla mübarizə getdiğəcə siddetlənirdi. Ses yayılmışdı ki, Azərbaycanın bəzi yerlərinde təsərrüfatlar kollektivləşdirilmişdir. Həci Tanrıverdi kimi varlılara çoxlu vergi gelirdi. Ona görə de, qaçaq

dəstəleri emele gelmişdi. Bu dəstəler, esasən, varlı ailələrdən, kulaklardan ibaret idi. O adamlar idi ki, gizlin tüfəng-tapança saxlamışdır. Kolxozi adı geləndə vahiməye düşürdüler. Atib-vurmaq heveskar olan bezi yelbeyin cavanlar da onlara qoşulmuşdular. İndi elatin yaylaşğa köçməsilə elaqədar olaraq bele qaçaq dəstəleri de dağlara qalxmışdilar. Eyni zamanda, onlara mübarizə üçün yaylaqlara hökumət atlıları da gelmişdiler. Qaçaqlar tez-tez obalarla hücum eleyib kommunistləri teleb edirdilər. Əlbette, camaat da onları elə vermirdi. Əger, obada, yeni, kommunistlərde tüfəng vardısa, qaçaqlarla atışma da düşürdü.

Yaylaqlarda bahar tezə başlayırdı. Gömgöy göylerin altında yamaclarla, gediklərin kənarlarına sepelenen çiçəklərin həresi bir rənge çalırdı, həresi bir etir verirdi. Bu güller, çiçəklər Kerəm kimi Ərşadda da eşq artırırı. Başlarında hele qar görünən dağların ezməti, ümmən kimi derin mavι derələrin genişliyi, üfüqlərin uzaqlığı Ərşadi özünün de başa düşmədiyi qəhrəmanlıq səsleyirdi. Ərşad dinc dura bilmirdi, ne isə, fövgələde bir iş görmək isteyirdi və bu nadincə istək onun qanında coşurdu. Her gün uzaqdan tamaşa eledi, lap Qızıl boğazın zirvəsindən gördüyü Servinaz onu deli eleyirdi. O, Kerəm haqqında düşünürdü. O, Əslİ-Kerəm dastanını dörd-beş il qabaq obalarında toyda saz çalıb-oxuyan aşiq Humaydan eşitmışdı. O zaman Ziyadxan oğlu Kerəmin bir erməni keşisin qızının dərdindən çöllərə düşərək, gedib uzaq-uzaq ölkələrə çıxmamasına inanmamışdı. «Na olmuşdu, ay tanrısız? — demişdi, — beyəm, senin kimi Xan ogluna eldə-obada qız tapılmışdır?» Amma Servinaza aşiq olanдан sonra başladı Kerəmin halına yanmağa. İndi Ərşad gün işığında parlayan çiçəklər, bu dumanlı dağlara baxanda «ah» çəkirdi. Amma özü de bilmirdi ki, niyə «ah» çəkir? Ele bil ki, bu dağlarda Servinazın hesreti vardi. Ele bil ki, bu dumanlı dağlar ona deyirdi ki, Servinaza qovuşmaq xəyal-mahaldı... Qızıl boğazın o tayındıq qarlı gedik Ziyadxan oğlu Kerəmin qara batıdı Ərzurum gediyinə oxşayırıdı.

Kürdənən sura sedri aranda qalmışdı, ayırları da Ərşadı elə verməzdilər. Ona görə tüfəngli gəzirdi ki, yaylaqdə qaçaq dəstəleri hər-lənirdi. Ancaq Ərşad Altintaxtadakı cıdırə tüfəngli getmədi...

#### İKİ QARDAŞ ÜRGƏNİN CİDIRDÀ QOŞALAŞMASI VƏ ƏRŞADIN NURUNU XƏNCƏRLƏ DOĞRAMASI

Ərşad qaşa ürgənin üstündə Altintaxtaya çatanda oradakı atlılar arasında Nurunu da gördü. Onun altındaki göydəmir ürgənin yarışığına da söz yox idi. Ərşad onun atının meğrur boy-buxununa baxıb bir anlıqına Nuruya olan kinini unudaraq, ele bil ki, fərehlənirdi. Bu göydə-

mir ürgenin öz altındaki qışqa ürgə ile qardaş olması onun özündə de qəribe bir eqrablıq hissi oyatdı. Amma gözü göydəmər ürgədən sovuşub onun üstündəki oğlanın üzerinde dayananda bu hiss dərhal uçub getdi işinə. Ərşad, oğlanın ayaqlarında parıldayan qumas uzunboğazı, üst köynəyinin üstündən beline çəkdiyi qızılıllı nazik Qafqaz kəmərini, başındakı bahalı dəridən tikilmiş təpəsigen papağı görüb cıl löndi və o saat da çevrilib neçə yüz addım aralıda bulağın üstüne yiğilmiş qız-gelinə baxaraq, onların arasında qanovuz köynəyinin gümüş bəndi günəş işığında parıldayan Servinazı tanıdı. (Qız-gelin biliirdi ki, bu gün cahıllar Altintaxtada cıdır çıxacaqlar.) Kürdobanın kişiləri, uşaqları da yiğilib gəlmisdilər. Yalnız Eyvaz emi gelməmişdi. Bunun sebəbi aydın idi; əger, gəlseydi, Hacı ilə ünsiyət eleməli idi. Bu da Ərşadı dəli eləyib özündən çıxaracaqdı. Danışmasa da, Hacı deyərdi, görən, bu nə ehvalatdı... Altintaxta yaşıł dağların arasında ta üfüqə qədər uzanıb- gedən bir düzənlilik idi. Bu düzənlilik başdan-başa qıpçırmızı lale, rangberəng çiçək idi. Hava çölnanəsinin etrile dolu idi. Atılların başı üzərində göy qübbəsi nəhayətsiz, mavi bir şəffaflıqla parıldıyordu. Cıdır Kürdoban on altı seçmə at çıxarmışdır. Boz atın belindəki enlikürək oğlan Əhmədalı dedi:

— Hazırlaşın, uşaqlar.

Athilar cərgələndilər. O zaman Əhmədalı pencəyinin altındaki qoburdan köhne bir naqqan çıxarıb, havaya bir gülə sındı və atlılar da eyni anda tərəpənib gülə kimi getdilər. Altintaxtada atların ayaq tappiltili- ları uzaq üfüqə doğru uzaqlaşdıqca, tamaşa eləyen adamların da həye- canı artırdı. Athilar yavaş-yavaş dal-qabaq olmağa başladılar. İndi irə- lide dörd atlı idi: Nuru, Ərşad, Əhmədalı, bir də məşhur qoynuçu döv- lettilərdən Hacı Qasıminnevəsi on beş yaşı Xanış. Dördü de bir müd- dət qulaq-qulağa getdi. Sonra Əhmədalının atı geri qaldı. Sonra da Xa- nışın. İndi iki rəqib — Ərşadla Nuru yan-yanı gedirdi. Heç biri dinmirdi. İkisinin de gözü irəliyə zillenmişdi. Nəhayət, Altintaxtada cıdır mənzili qurtardı. Buradan o yana dərə idi. Burada atların başlarını yiğ- malı idilər. Ancaq yiğmadılar. İndi atlar dağdan-dasdən sıçraya-sıçraya getsələr də, yene də bir-birindən bir qarış da geri qalmırdı. Uzun yo- xuşu enəndən sonra yene də düzənlilik başlayırdı. Yene də iki qardaş ürgenin bir-birindən geri qalmamışı — ərşadın hirsindən qızarib-pörətmüş sifati Nuruya ləzzət verirdi və o gülişməyirdi. Ərşad onun bu gülişünü yanakı görürdü. Bu onun qəzəbini artırırdı. Ve birdən atların bu qızığın qoşa qaçarağında Ərşad qəfil tullanıb mindi Nurunun tərkini — ve daldan onun boğazından yapışaraq, özü ilə birlikdə dərtib yixdi yere. İkisi de bərk deydi yere. Amma Ərşad canavar kimi oğlanın xirtdəyini buraxmadı. (Deyirlər, canavar birinci boğazdan yapışar.)

Nuru özüne gelenecən Ərşad onu üstlədi. Nuru onsuz da cansız idi. Ərşad bir eli ile onun boğazından yapışib, o biri eli ile budayırdı. Oğlan ne qədər çapalayırdısa da, Ərşadın altından çıxa bilmirdi. Ancaq Ərşadın ürəyi bununla da soyumadı. Belindən xəncəri çekib dörd-beş dəfə oğlanın zərərsiz yerindən vurdu. Sonra cəld ayağı qalxaraq, qar- daşı ile yanaşı dayanmış qışqa ürgənin üstüne tullanıb, ildirim kimi getdi. Düşmenini o güne salandan sonra qışqa ürgənin qaçışı ona yırtıcı bir nəşə getirirdi.

... Hacı Tanrıverdilərin cavvanları ellərinə keçən çılpaq atların üs- tünə tullanaraq, tökülüb gelib Nurunu yarımcان gördürlər.

Və çox çəkmədi ki, Hacı Tanrıverdilərə Ərşadgilin tayfası arasın- da parthəpart atışma başladı. Son dörd-beş ildə aranda heç kəsde tü- fəng görünməmişdi. Məlum deyildi ki, indi bu uzaq dağların başında tüsənglər haradan çıxdı!

Qızıl boğaz yurdı Hacı Tanrıverdilərin yurduları arasında balaca bir dəre vardi. Ərşad işi bildiyi üçün hamidən qabaq özünü Qızıl boğaza yetirərək, üçatılanı götürüb girmişdi daşın dalına. O biri tərəfdən də Hacı Tanrıverdilərin cavvanları bütün obanı basmışdır gülleyə. Ərşad da tekəndən atrırdı. Nəhayət, ağsaqqallar gülle atanları obaya qaytarı- lar. Hacı Tanrıverdinin qardaşı oğlu Yusifle ortancı oğlu Fərhadi isə səngərdən çıxarmaq olmurdu. Onlar Ərşadgilin oymağına dalbadal gül- leyə tutmuşdular. Qoca Mustafaoglu onları güclə sakit eləyib, obaya qaytarırdı. Sonra ağsaqqallar Hacının böyük alaçığına toplaşdırılar. Hə- kim üçün Gorusa atlı göndərdilər. Hacı dinib-danışmirdi, sükut içinde oturub qarşısında bir nöqtəyə baxırdı. Nəhayət, qoca Mustafaoglu.

— Hacı, — dedi, — cahıllar, qanmayıblar. Allaha şükür ki, Nuruya bir zərər yetmeyib. Biz özümüz də cavənlıqda belə şeyləri az görmə- misik...

Mustafaoglu dövləti olmasa da, camaat arasında sayılıan adam idi. Odur ki, sözü havayı getmedi.

Hamidən dövləti, ortaboylu, qarayanız Hacı Qasım dedi:

— Qoymayın cahil-cuhul araya qanlılıq salsın.

Hacı Tanrıverdinin qardaşı oğlu, bütün Kürdobada ən sərrast gülle atan, davakar Yusif dedi:

— Ağsaqqallar da gerek öz cahil-cuhulunu qoymasınlar hədə-qada- gadan çıxa.

Hami bildi ki, daş hara atılır. Bir qədər sükutdan sonra Mustafaoglu dedi:

— Adam gerek düz söz danışa. Eyvaz kişi həmişə Ərşadı danlayıb ki, şuluqluq elemə, farağat otur.

Hacı Qasım tesdiq etdi:

— Eledi... Özü də sözə baxan deyil. Rehmetlik Kərbələyi Əsəd kimi deli-dolodu.

Hacı Tanrıverdinin qardaşı oğlu bu dəfə daha açıqlı dedi:

— Dəlini ağıllandırılar!

Hacı Qasim dedi:

— Bir qəletdi eleyib...

Mesəle orasında idi ki, Hacı Qasim Hacı Tanrıverdi ile qohum idi, Eyvazgille de; ne onlardan keçə bilirdi, ne de bunlardan.

Hacı Tanrıverdi ise heç kesin üzüne baxmadan susurdu. Hacı fikirləşirdi ki, görəsen, Eyvaz qohumluqda bu biabırılığa nece baxacaq? Nə deyəcək? Hacının qulağına deymişdi ki, Ərşad qızı isteyir. Demek, bu davənən da səbəbi o meseledi. Hacının ağılı keşmirdi ki, Eyvaz kimi adam Ərşad kimi lüte qız versin... Lap bacısı oğlu olsa da... Bu deledüz Ərşad, onsuq da, Eyvazın özünüküdü, tay nəyə görə üstəlik qızını da versin ona?

Kişilər gedəndən sonra Hacı, oğlu Fərhadı, qardaşının, bacısının oğlanlarını çağırtdırb, sakit, ağır ifade ilə dedi:

— Ortaya qanlılıq salmaq lazımdır.

Fərhad hırsından pörterək ne işe demek istədi, amma atasının soyuq süküt içinde olan üzüne baxıb dimmedi.

Cavanlar Hacının sözündən öz hesablarını götürdüler. Yeni, adam öldürmeyin, amma ayrı nə isteyirsiniz eleyin. Cavanlar da Ərşadgilin tayfasından əllerine keçəni doğrayıb qisas almaq üçün məqam axtarırlar. Ancaq onlar da girevə vermirdiler. Ərşad özü həmişə canavar kimi bir gözü açıq yatıldı.

Əvvəl dediyim kimi, Kürdobanın şura sədri aranda qalmışdı. Rayon hökumətinin nümayəndəsi de (keçmişdə ona «Dağbeyi» deyirmişlər) başqa obada otururdu. Nuru döyülbə yaralanan günün seheri hemin rayon nümayəndəsi, başqa obadan götürdüyü bir nəfer partiyaçı ile Kürdobaya gəlib, kend şura üzvü İbrahimin komasına düşdü. İbrahim keçmişdə, ele indi de kasib bir terekəmə idi. Ancaq dilli-ağızlı, xeyir-sərə yaranın adam idi. Odur ki, lap şura hökuməti qurulan gündə indiyən həmişə kend şura üzvü seçilirdi. Özü də, ona görə seçildi ki, mərdimazar adam hesab olunmurdur. Yeni, camaatın sırrını heç kese veren deyildi. İndi de ele oldu. Rayon nümayəndəsi ne qəder soruşdu ki, obada ne olub, kim kimi vurub yaralayıb, İbrahimindən bir sözala bilmedi.

— Əshi, bekara işdi, — cavanlardan bir-ikisinin sözü çəpleşdiyindən elə-belepə dalaşmışdılar.

Nümayəndə təccüb etdi:

— Ay canım, — dedi, — bəs, axı, mənə xəber çatıb ki, burada adam doğrayıblar?

Şura üzvü dedi:

— Boş sözdür. İnanırsan, çağır camaatdan soruş.

Rayon nümayəndəsi bir qəder fikirleşəndən sonra dedi:

— Yaxşı, yiğ camaati, onsuz da, onlarla vacib səhbətim var.

Şura üzvü İbrahim de cesaretlə dedi:

— Ne olar, yiğaq. Siz çaydan-çörəkdən yeyin, mən de bu saat camaati yiğim.

Sonra üzünü qapıda hərələnən arvadına tutub:

— Ay uşaq! — deye sesləndi. — Qonaqlara çörek getirin. Özü ise komadan çıxı.

... Kürdoba camaati bulağın üstündəki açılıqla yığılmışdı. Rayon nümayəndəsi onlara yaxınlaşış dedi:

— Salam!

— Əleykəssalam! — deyib sesləndilər.

Nümayəndə soruşdu:

— Ne var, ne yox?

Yene də hamı birağızdan cavab verdi:

— Sağlığın.

Mustafaoğlu isə dedi:

— Şura hökumətinin dövlətindən lap yaxşıyıq. Qurd qoyunla otlayır. Nümayənde gülümseyib, zarafatla dedi:

— Qurd qoyunla axıracan otlamaz.

Mustafaoğlu da arif adam idi. Nümayəndənin ne demek istədiyini başa düşdü:

— Hökumət əlsiz-ayaqsızların tərefdarı olandan sonra qurdun dişi lap poladdan olsun, yene heç ne eleyə bilmez.

— Əlbette! — deye yerbəyerdən təsdiq etdilər.

Sonra nümayəndə soruşdu:

— Yaxşı, ne ehvalatdı, deyir, burda iki adam bir-birini doğrayıb?

Cavan vaxtlarında obada davakarlığı ile məşhur olan qoca Burcalı kişi bir metr uzunluğunda çubuğu ağızından götürərək, «çirt»la kənarə tüpürüb soruşdu:

— O sözü hansı köpəkoğlu danışıb?

Ayrı bir kişi de elave etdi ki:

— Heylə şey olmayıb.

Nümayəndə dedi:

— Bes, o boyda yalan olar?

Burcalı kişi dedi:

— Niyə olmur? Nə çox anasının emcəyini kəsən!

Cavanlar gülüşdüler.

Mustafaoglu dedi:

– Öşi, boş şeydi... İki cavan uşaq dalaşib, bir-birinin üz-gözünü cırmaqlayıblar.

Nümayendə soruşdu:

– Haradadi o uşaqlar?

Burcalı kişi dedi:

– Harada olacaqlar? Qoyunda... quzuda.

Şura üzvü İbrahim dedi:

– Bura çağırıldırmaq olar?

– Haradan tapmaq olar onları? Kim bilir, hansı dərədədirler.

Bayaqqan bəri otun üstündə bardaşqurma oturub sükut içinde piros çəkən Eyvaz emi nümayendəye müraciət etti:

– Ay yoldaş, – dedi, – camaat dava-şavaşız olmaz. Dəliqanlısı var, tərsi var. Axtarsan, burada oturan adamlar yüz defə bir-birile dalaşib-barışıblar. Hər şeyin başına ip salmazlar ki.

Qoca Burcalı çubuğu ağzının kənarından götürüb, «çır» eleyib tütürərək:

– Mən, – dedi, – hökumətin yerinə olsam, o xəber aparan mərdimazlar köpəkoğlunun özünü tutub salaram qoduqluğa. Camaat özü bilər, ona ne düşüb?

Hacı Tanrıverdi susub heç bir söz demirdi, nümayendə təcrübəli adam idi. Bu tərkəmələrin də xasiyyətinə bələd idi. Bilirdi ki, dalaşanları ele vermək istəmirlər.

– Ancaq, – dedi, – sonra bir iş çıxsa, yaxşı olmaz. Əger, yaralan-nazad varsa, deyin, heç olmazsa, həkim göndərek.

Oturulanlardan biri dedi:

– Arxayın ol, eşi, sənə bir başağrısı olmaz.

Nümayendə gülümsədi. Başa düdü ki, kişi nə demek isteyir... Gördü ki, ne qədər çək-çevir eləsə də bir şey çıxmayacaq. Ona görə də, nəslac qalaraq çıxıb getdi.

Hacı Tanrıverdi Eyvaz emi ilə heç danışmadı. Eyvaz emi de bunun ne demek olduğunu başa düşürdü... Allah Ərşadin üzünü qara elesin. İndi Eyvaz emi durub Haciya ne desin? Nə cür üzrxahlıq elesin? Tezə qohumluq bir yana, axı, bu beli simməş Ərşad onun bacısı oğludur... Onun kiçiyidir. Amma ürəyinin derinliklərində bacısı oğlunun hərəkəti Eyvaz emini cılnləndirmirdi. Lap düzünü bilmək istəseniz, xoşuna gəlirdi. Qoy bütün Kürdoba bilsin ki, Kerbelayı İbixan tayfası indi de tikanlıdır! Onda, sabah qızın da orada (yeni, Hacıgilde) başı uca olar. Sayarlar!..

Həmin gecə göz-gözü görməyen dumanda-çəndə Ərşad boymunda

bir saz toğlu getirib alaçığın dalında Şamxalı səsledi. Yene də onun səsine Eyvaz emi ayılaraq, Şamxalı oyadib dedi:

– Dur gör maman oğlu nə deyir.

Yene de Ərşad heç bir söz demeden qoyunu verib dumanda yox oldu. Şamxal qoyunu alaçığa getirib palaz qapını örtdü. Eyvaz emi durub ele yerinin içinde oturaraq, yeddi-səkkiz şamliq balaca fənəri yandırdı. Oğlan qoyunu ocağın qırğıına yixib, kesib-soydu. Eyvaz emi yorğana bürünüb onunla yanaşı yatmış Zərefşanı usdusca terpedib oyatdı. Zərefşan dikilib evvelce zeif, tutqun işiq salan fənərə, sonra da ocağın qırğında Şamxalın doğradığı qoyuna baxdı və heç bir söz demeden durub alaçığın yuxarı tərefindən bir məcməyi getirərək qoydu oğlanın yanına.

Eyvaz emi qədim dioqonal paltosunu yerin içinde çıynıne salıb, ocağı maşa ile eşdi. Mal təzəyinin, qoyun qığının axşamdan qalmış közü külün altındañan işildaydı. Eyvaz emi ocağa qurmuş qoyun qığı və təzek yığıb üfürdü. Təzek od tutaraq yavaş-yavaş közərməye başladı. Zərefşan sükut içinde, ağ qalaylı mis qazanı ocağın üstüne qoydu və eyni sükit içinde doğranmış eti tökdü qazana.

Yaylaqdə komalar bir-birine yaxın tikilir. Əger, bu əhvalat gündüz olsayıdı, qonşular görə bilerdilər. Eyvaz emi ağaç qaşıqla qazanı tez-tez qarışdırırı. Bozartma hazır olanlardan sonra Zərefşan daş kimi yatmış iki kiçik oğlunu, sonra da Sərvinazı oyatdı. Oyanıb et iyi alan kimi uşaqların yuxusu qaçırdı. Sərvinaz ise:

– Mən istemirəm, – deyib, – tezedən yatdı.

Sərvinaz bildi ki, bu et haradandı. Sərvinaz, az qala, Ərşadın başını kəsməyə hazır idi. Ərşad o cür gözəl-ince oğlunu xəngel kimi doğramışdı! Sərvinaz tezedən yorğana bürünüb uzansa da, daha görünə yuxu getmedi. Ərşad kimi tanrisizin getirdiyi qoyunun etini Sərvinaz dilinə de vurmazdı. «Yaziq oğlan... Göresən, indi necədir? Həkim deyib ki, şagalacaq. Qabağında ölüm, Nuru, görürsənmi, bu ciyəri yanmamus Ərşad necə insafsızdı. Heç sənin kimi oglana da qiyyardılar?.. Bilirəm, o menim üstündə səni heylə eleyib, mən ölsəm də, qalsam da səninəm. Tez ol, sağal, apar meni».

... Gorus şəhərindən getirilən həkim Hacının böyük alaçığında Nurunun yanında qalıb, gecə-gündüz müalicə edirdi. Nurunun yaraları da yaylağın təmiz havasında sürətlə sağalırdı.

... Sərvinaz her gün bulaqda Nurunun bacısı ilə görüşüb, yaralının halından əhval tuturdu. İndi Nurunun adı geləndə, Sərvinazın ürəyi, ele bil, nazılıb bir tike olurdu. Qız şirin-şirin ağlamaq isteyirdi. Səhər-dən-axşamaca öz alaçığlarının qapısında herlənirdi. Bilirdi ki, Nuru yatdığı alaçığdan onu görür. Bacısı demişdi ki, qardaşım qoşa balınca söykenib eyzen size təref baxır. Sərvinaz da kövrəlib demişdi:

— Qardaşına qurban olum.

Bacısı da Nuruya xəbər vermişdi ki, Sərvinaz bir könüldən min könülə sənə bənd olub.

Sərvinaz qızlarla güney dəreyə dovğa pencəri yiğmaga gedəndə, Nurunun bacısı Xanpəri xəlvetce ona balaca bir şəkil verdi. Qız şəki-lə baxıb:

— Ay Allah! — deyə içini çekdi.

Kibrit qutusu boyda şəkildən Nuru ona baxıb gülümseyirdi. «Bu nəcə güzel olduğunu... Neca qəşəng geyinib...» Sərvinaz şəkli öpüb qoydu qoynuna. Riqqatindən gözləri yaşardı:

— Qardaşına de ki, iki dünya bir olsa, biri de heç, ona gedəcəm.

... Eyvaz əmi Mustafaoglunu, Burcalı kişini götürüb getdi Hacı Tanrıverdinin alaçığına.

İtlər hürüşdü. Hacı alaçığın qapısına çıxıb:

— Ay uşaq, — dedi, — itin qabağına durun!

Oğlu Fərhad atasının sözünü eşitməzliyə vurub, alaçığın dalına kecdi. Çünkü Ərşadın dayısı Eyvazı gördən qardaşı sarıdan, diş bağırsağını kəsirdi, kinini saxlaya bilmirdi. Cavan bir nökər yürüürüb itləri qovdu.

Gələnlər Haciya yaxınlaşış salam verdilər. Hacı təmkinle:

— Əleykəssalam! — deyə eli ilə işaret etdi ki, qonaqlar alaçıga bursunlar.

Hamisi keçib keçələrin üstüne salınmış döşəkçelərdə eyleşdilər. Nökəri çay gətirdi. (Hacı qonaqlı-qaralı adam olduğu üçün iri ağ samovarı həmisi qaynanmış olurdu. Gorusdan iki tay kömür, Şuşadan çoxlu qənd-çay gətirtmişdi. Bizim tərəkəmədə o vaxt çay nadir şey idi. Ona görə də qonağa əvvəlcə çay vermək böyük hörmət hesab olunurdu.)

Qonaqlar xeyli müddət sükut içinde oturdular. Sonra sarısaqqal, sarıbüg Mustafaogludan dedi:

— Ay Hacı, özün dünyagörmüş adamsan, işdi olub. Şükür Allaha, Nuru da yaxşıdı. (Nuru artıq durub gəzirdi.) Tapdığın oğlunu bağışla, getsin.

Burcalı kişi qəlyanını ağızından götürürək əlavə etdi:

— Allah özü də bağışlamaq tərəfdarları.

Mustafaogludan dedi:

— Atalar deyib: «Ziyanhığın yarısından...»

Eyvaz əmi:

— Ay Hacı, — dedi, — Ərşad mənim bacım oğludu. Men onun ağısaq-qalyam. Yəqin məsələdi ki, pisinə də, yaxşısına da cavabdehem, yəni, o, sabah durub bir adam vurub öldürse, qan sahibinin əline düşsem, məni sağ buraxmaz. Ona görə, sənin yanında da üzüqarayam.

Hacı sakit halda cavab verdi:

— O sözlər artıqdı, Eyvaz, vaxta ki, bu qapıya gəlmisiniz, qurtarır. Burcalı kişi dedi:

— Bu qapıya gələn boş qayıtmaz.

Mustafaogludan əlavə etdi:

— Allah oğlanlarını saxlasın, Hacı.

Bu vaxt ağısaqqalları təccübə salan bir hadisə oldu: Nuru başıaçıq, pəncəyi ciyinində içəri girib salam verərək, aşağı başda oturandan sonra gülümşəyib dedi:

— Eyvaz əmi, siz narahat olmayın, Ərşada da deyin ki, men ondan inciməmişəm. Bizlərde belə şəyərələr olar. Men göydən gəlməmişəm ki, bu obadanam. Men onu da bilirəm ki, əger, Ərşad o vaxt istəseydi, məni öldürərdi, yaralı buraxmazdı. Cavan ogländi, acığı tutub, eləyib.

Bu dörd dünyagörmüş tərəkəmə ömürlerində birinci dəfəydi ki, belə hala rast gelirdilər. İyirmi bir yaşında cavan oğlan onu atdan salıb xar eləyərək, neçə yerindən çapan adamı bağışlaşın? Onun haqqında bu cür gülə-gülə danışın? Bu, dünyasında görünənməmiş bir iş idi! Özü de Hacı kimi varlı, arxalı bir adamın oğlunda. Amma ağısaqqallar onu da gördüler ki, qapıda hərlənen, onlar gələndə itin qabağına durmayan, onlara salam verməyən Fərhadın məsimini göylə gedir. Ancaq qəlet elər. Böyükler barışandan sonra qoy kiçiklər farağat otursunlar yerlərində! Gülgəzin neçə hörməticil arvad olduğu bütün mahalda məşhur idi. Vaxta ki, Eyvaz kişi özü ağısaqqalları götürüb qapıya gəlib, Allaha min şükür. Vaxta ki, Nuru da yaxşı olub qalxıb ayağa, əhvalatın üstündən keçmək olar.

Gülgəz dərhal əmlık bir quzu keşdirib ləzzətli yemek hazırladı. İçine istiot, sarkök, darçın vurdu. Gülgəzin yadındaydı ki, Eyvaz ədva vurulan xöreyi yaman xoşlayırdı.

Qonaqlar yediirlər. Sonra yene də çay içib getdilər. Hacı qohum-əqrəbasındaki cavanları çağırıb dedi:

— Vaxta ki, qapıya gəldilər, tay işiniz yoxdu. Küsü-zad da saxlamayıñ.

Gülgəz de əlavə etdi ki:

— Qoy o cinvurmuş Ərşad qurban olsun Nuruya.

Ancaq Fərhad kenarda gezib yaxın gəlmirdi. Gülgəz ərinə piçıldadı ki:

— Hacı, çağır, onun başına ağıl qoy, dinc oturmayıacaq.

Hacı da Nurudan iki yaş kiçik, uzun, nazik, sarıbeniz bir oğlan olan Fərhadı çağırıb dedi:

— Kerbelayı İbixan uşaqlıyla işin yoxdu. Bu gün-sabah qızları evimizdə gelin olacaq.

Fərhad birdən-birə özündən çıxdı:

— Əş, — dedi, — qızları evimizdə gəlin olacaq deyin, camaatın içində bizi yerə soxsunlar?

Hacı təmkinle təkrar etdi:

— Qapıya gelən boynu qıldı, qıldan da nazikdi.

Fərhad üreyində razılışmasa da, atası ilə söz güleşdirmədi. Nuru da onu kənara çəkib güle-güle dedi:

— Qaqaş, biz kvit olduq Ərşadla.

— Necə yəni kvit?

— Mən ona eləmişdim, o da mənə elədi.

— Sən ona neyləmişdin?

— Gicgahından bir yumruq ilişdirmişdim, yixilib özündən getmişdi.

— Nə vaxt?

— Aranda. Mən qış tetilinə geləndə.

— Nə üstə vurmüşdün?

— Qabağımı kesib çomaqla başımı birtəhər elemək isteyirdi.

— Bəs, sənin ona nece gücün çatdı? Canavar seydi, elində çomaq olandan sonra ona yaxın düşmək olmaz! Yəni, lap yixilib özündən getdi?

— Bəli.

— Bəs, cıdirdə niyə heylə elədin?

— Mən eləmedim, o elədi.

Nuru bərkən guldü. Sonra:

— Bilirsən, qaqaş, — dedi, — eger, mən bilseydim ki, onun heylə bir fikri var, girəvə vermezdəm.

— Tanıyıram onu, quduz canavar kimi qəfil qapandı.

Nuru yene guldü və onun Ərşada bu cür münasibəti çox təəccübüllü gəldi Fərhada.

— Yaxşı, ay tanrısız, — dedi, — Ərşad indi girinə düşse, heç nə eləməzsən?

— Nə üçün eləyim? Bəs, barışmadıq?

— Yeri düşsə, mən onu salamat buraxmayacağam!

— Heylə şey eləmə. Atam bağışladı, mən bağışlayıram, demək, sən də bağışlamalısan.

— Şəhər səni xarab eləyib. Lap məktəb uşağı olmusan. Mən bu körəni onda qoya bilmərəm. Camaatın içinde mənim nişanlı qardaşımı çəkib atdan salsın, sonra da qoyun kimi doğrasın?

Nuru bərkən guldü:

— Ə, qaqaş, sən elə danişsən ki, mən də az qalıram gedib Ərşad-la təzədən vuruşam.

— Sən durub lütün birilə döş-döşə geleceksən?

— Əvvəla, qaqaş, bilirsən ki, indi şura hökumətidir, yəni, elə lütərin hökumətidir. İkinci də, bu gün-sabah kollektivləşmə olacaq, bütün təsərrüfatlar birleşəcək, onda səninlə Ərşadın da bir təfaüütü olma-yacaq.

— Heylə şey olmaz, boş sözdü.

— Heylə şey olmağa başlayıb! Azərbaycanın neçə yerində bu saat kolxoz qurulub. Atama deyirəm, bu sürürləri sat-sov, sizi aparm Bakıya, orada yaxşı ev-eşik düzəldərik, ağlına batırı.

— Ay tanrısız, kişinin ağlına ne cür batsın? Bakıda-zadda bizim nə işimiz var? Kişi zəhmət çəkib, dövlət qazanıb, onuz da, nə qədər qoyun-quzu satıb vermisiq vergiye.

— Atam indi qulaq aşmr, amma sonra peşman olacaq. Sınıf mübarizə gündən-günə şiddetlənir, hökumət isə, bu mübarizədə həmin sən dediyin lütlərin tərefindədir. Sən də, atam da belə şeyləri başa düşmürsünüz. Heç olmazsa, kasib-kusubu özünüzdən incik salmayın, sabah qabaqlarında dura bilməzsınız. Srağagün İmamverdi kişinin beş-on qoyunu bizim qoruya girib deye onun oğlunu o cür basıb döymüsən.

— Yaxşı eləmişəm. Biz bir etek pul verib yataq almışiq ki, cindirindən cin türkən İmamverdinin qoyunu otlasın?!?

— Eh, qaqaş... Səninle ne danışsan, dünyadan xəberin yoxdur.

... Dünyadan xəberi olmayan Ərşad da elə hey Sərvinəzi aparmaq barədə fikirleşirdi. Dünyada Sərvinazdan başqa ayrı bir dərdi yox idi. Daha bilmirdi ki, gözel dayısı qızı bu saat ancaq həmin arıq taziya oxşayan Nuruya aşiqdi. Nurunu elə doğradığı üçün Ərşadı dişilə didməyə hazırlır. Lap elə dişilə didməyə! Çünkü Nurunun barəsində fikirləşəndə riqqetə gelirdi. Mehəbbətdən gözleri yaşarırdı. Ürəyi qubar eləyib pərvazlanırdı. Amma enlikürək, yanaqlarından qan daman, gözləri alışib-yanan Ərşadı görəndə qanı cuşu gəlirdi, isteyirdi onu didsin, parçalasın. Ərşadın onu basmarayıb o cür yanıqlı öpməsi yadından çıxmırırdı, gecələr yerine od doldurub yuxusunu qaçırdı.

Ərşad eşidirdi ki, haradasa kasıblarla dövlətlilərin varını bir yerə qatıblar. Deyirdilər, guya, her yerdə belə olacaq. Bu Kürdobada da elə bir şey eləsəyidilər, nə olardı!

Ölbüttə, Ərşad paxıl oğlan deyildi. Ancaq Sərvinəzi isteyen Nuru kimi oğlanın ondan dövləti olması şəxsiyyətinə toxunurdu. Nurunun haqqında deyirdilər: «Zarafat deyil, Hacı Tanrıverdinin oğlundur!» Amma Ərşadın haqqında deyirdilər: «O taylı yalançı seyidin oğlundur. Atasının əsl-i-kökü də məlum deyil». Ancaq eybi yoxdur, cıdirdə Ərşad da gösterdi ki, analar nece oğullar doğub. Deyir, «dedənlə dədəmi deyin, özünle özümü de!»

Sonra qarantalı, dumanlı gecələrde «qara oğurluğa» gedib, hər də-

fə Hacının ağılından saz bir qoyun apararaq Sərvinaza yedirtmesi Ərşadə xüsusi lezzət verirdi. Qışlaqda qonşu olduqları üçün Hacının itləri Ərşadı tanıyordu. Ona görə də, qoyunun oğurlanmasına çobanlar ancaq gündüz sürüünü haylayanda duyuq düşürdülər.

Hacının tayfası böyük idi. Deli-dolu cavanlar çox idi. Ona görə də, baxmayaraq ki, barışq olmuşdu, Ərşad sərvaxlığı əldən qoymurdu. Oğurluq bir qoyuna Təhlə elindən bir naqan-tapança alıb qardaşı Əliyə verərek:

— Ə, — dedi, — ayıq ol. Hacı uşağından o yan-bu yan eleyen olsa, çax başına, qudurğan köpəküşağıdı, onlara etibar elemək olmaz. Bir az dördəyəqliləri artıqdı deyin, havaları göyle gedir. Tay demirlər ki, biz də Kərbəlayı Əsədin qardaşı oğlanlarıyıq. Bizim de açılanımıza qatıq dolmayıb!

... Cavanların başı iş-güçə qarışında Gülgez alaçıqda Haciya dedi:

— Əshi, oğlunu nə qədər dile tuturam, ipe-sapa yatmr.

— Nə deyir?

— Ele əvvəlki sözləri deyib-durur. Deyir, qızın həle yaşı azdır. Sonra, deyir, mən məktəbi qurtarmayınca toy eleməyecəyəm.

Hacı xeyli susub açıqla dedi:

— Əyyam xarab olub. Tay böyüyün sözünü vecinə alan yoxdu. Bəs, ağlı kəsmir ki, Eyvazın bacısı oğlu deleduzun biridi, heç onunla Eyvaz özü də bacarmır. Bir də gördün gecənin birində qızı götürdü getdi.

— Bunu da dedim... Saq olmuş elə hər şeyi zarafata salır. Gülüb deyir, qız məni isteyirse, heç kime getmez.

Hacı lap dilxor oldu:

— Başa düşmürəm, — dedi, — sənin bu oğlun maymaqlıqda kime oxşayıb?

— Ay Hacı, heyle niye deyirsən? O cür oğlan maymaq niye olur?

— Maymaq olmasa, heyle söz danışmaz. Niye soruşturdun ki, kimdi qızın nazi ilə oynayan? Beyəm, Tapdığun oğlu onu götürüb gedəndə, soruşacaq ki, kimi isteyirsən?

— Onu da dedim, cavabı bu oldu ki, ZAQS-da soruştacaqlar. Deyirəm, ay balaṁ, beyəm, ZAQS-a Sərvinazın özünü aparacaqlar? Nə çox tayfalarında on sekiz yaşında gelin xeylağı... Di gel ki, kime deyirsən.

— Deməli, gedib üç gün şəhərdə oxuyub deyin, Kürdoba gözündə Filibörk olub? O gəde qızı götürüb qaçar, el içinde biabır olarıq. Niye başa düşmür?!

— Belkə çağırıb bir özün de danışasan?

— Rəhmetliyin qızı!... Deyesən, sənin də ağlin onunku kimi çəşib. Men, dağdan ağır kişi, uşaqla ər-arvard səhbəti açacağam?

... Qərəz, Gülgez nə qədər dil tökdüse də, Nuru razı olmayıb getdi Bakıya.

Gedəndən qabaq Sərvinaza bu məzmunda bir məktub yazdı:  
«Qəşəng, gözel Sərvinaz!»

Mənim tetilim qurtardığı üçün getdim Bakıya. Oradan sənə məktub yazacağam. Sənin era getmək vaxtına hələ üç il var. Ona görə də, yaxşı fikirles, təlesmə. Ola biler ki, indi xoşuna gələn bir oğlan iki-üç ildən sonra xoşuna gelmesin. Amma nə yaxşı oları ki, sən oxuyaydın. Ata-analarımıza ağlın getmesin. İndi dünya başqadır. Sən mənim xoşuma gelirsən. İstəyirəm səni. Əgər, gözləyə bilsən, əlbəttə, biz evlənərik.

Hələlik bu qədər, ay Kürdobanın gözəli».

Nurunun bacısı Xanpəri məktubu Sərvinaza oxuyanda qız içini çəkib:

— Oy, — dedi, — üç il!

Sonra küsdü:

— Az, az, sənin bu qardaşın nə cür oğlandır? Başqa oğlanlar isteyirəl ki, nişanlıları lap on dörd yaşına çatanda götürüb getsinlər, bu da isteyir ki, nişanlısı qocalıb evdə un çuvalına tay olsun. Bacı, bacı, sən yaz ki, Sərvinaz deyir mənciyez təzədən oturub üç il gözləyə bilmərəm. Heç məni qoyerlar o vaxtacan dinc oturam? Yaz ki, odur ey, məməm oğlu Ərşad qızımsız ayıq kimi, qapı-bacarımdan el çəkmir. Bir də gördün basmarlayıb apardı. Ondan sonra kim məni onun elindən ala bilər? Yaz ki, amma mənim ürəyim səndədi. Yaz ki, qurban olum, Nuru, üç il nədi, lap bir ay da çoxdu. Tez ol, gəl məni apar. Nişanlını gözü yolda qoyma.

... Ərşad eşitdi ki, Nuru qayıdib Bakıya, elə bil, üstündən bir dağ götürürdü. Ancaq o nə qədər çalışırdısa da, dayısı Eyvazın kələyindən baş aça bilmirdi.

Bacısı Naringülü hey xəlvətə çəkib:

— Az, — deyirdi, — ay tanrısız, siz də mənim başımın altına yastıq qoyursunuz ki, səbr elə, dayımın fikri sənsən. İndi ki, qızı mənə vermək isteyir, bəs, niye Hacı uşağıyla haqq-hesabı kəsmir? Hacının evindən hey daşdanıb gələn eti, qaymağı, mortali niye geri qaytarır? Niyi gözləyir axı, bu tanrısız?

Bacısı da hey tekrar eleyib dururdu ki, dayımız vezir kimi adamdı. Yəqin elə elemək isteyir ki, təhərlə olsun. Ərşad da hirslenib deyirdi ki, bəs, ne vaxt? Dəvenin quyruğu yere dəyəndə?

«Vəzir» də ay arası, gün arası qalmışdı: nə Hacidan el çəkirdi, nə de bacısı oğlundan. Ən əsası da bu idi ki, Ərşaddan ehtiyat edirdi, inanırdı ki, öldürər. Əgər, qorxmasayıdı, Haciya deyərdi:

— İndi ki, oğlun isteyir qız on yeddi-on sekiz yaşına çatsın, aparan gelinizi, öz evinizde gözlesin.

... Oğlu ile Ərşadın ehvalatına baxmayaraq, Hacının nişanı pozmasının gizlin bir səbəbi də var idi. Hacı bilirdi ki, bu işlərin axırı necə olacaq. Hacı gördü ki, varlıların işi getdikcə xarablaşır. Vergi artır, hətta, bəzi yerlərdə bütün bir kənd, bir oba var-yoxunu qatıb bir yere. İndi Hacının hemiše özünü ağırbaşlı, aqsaqqal kimi aparmağı da yadından çıxmışdı. Bilmirdi neylesin. Bir söz deməsə də, üreyində bərk narahatlıq keçirirdi. Əvvəller fikirlesirdi ki, eşi, hökumətin onunla işi olmaz. Hami bilir ki, Hacı Tanrıverdi bu dövləti ona-buna çobanlıqla qazanıb. Elə indinin özündə də heç öz çobanlarından az zəhmət çekmir. Ancaq gördü ki, xeyr, Hacının sesini də bağladılar. Soruştı ki, «yəni, bu nə deməkdir?». Nuru onu başa saldı ki:

— Bu o deməkdir ki, sən kulaksan! Yəni, yeni quruluşun düşmənisən!

Hacı təəccüb elədi:

— Bala, mən şurənin düşməni niye oluram? Beyəm, şura zəhmətkeşlerin hökuməti deyil?

Nuru da dedi:

— Yox. Sənin kimi zəhmətkeşlerin hökuməti deyil.

Hacı yene də eyni təəccüble soruşdu:

— Niye, mən neyləmisiş ki?

— Şurənin fikrincə, sən daha zəhmətkeşlikdən çıxıb istismarçı olmusan! Yəni, başqalarının zəhmətindən istifadə cələyirsən, ağa olmusan.

— Mən — ağa?!

Hacı yana-yana gülüb başını buladı:

— Sən görmürsen ki, menim gece də eynimden paltar çıxmır? Sehərdən-axşamacañ o sürüüberin içinde elleşirəm?

Nuru gördü ki, atasını başa salmaq çətindi, ona görə də, qısa cavab verdi ki:

— Bunun dəxli yoxdu, ata. Sən kulaksan, biz də kulak oğlanları.

Hacı dedi:

— Yaxşı, tutaq ki, mən düşmənəm, kulakam, bəs, sizin nə təqsiriniz var?

Nuru acı-acı gülüb dedi:

— Bizim də təqsirimiz odur ki, sənin oğlunuq.

Hacı key kimi baxıb daha deməye söz tapmadı.

Sonra Hacı onu da fikirlesdi ki, bu veziyətde yene qohumluğa Eyvaz məsləhətdi. Hökumətde Surxay kimi adamı var, rayondan gelən hökumət adamları Eyvazın evine düşür.

Hacının arvadı Gülgez de mehz Eyvaza göre isteyirdi ki, Servinaz oğluna gelsin. Hər dəfə Eyvazı görəndə, yarası qövr eleyirdi. Büyük oğlunun iyirmi bir yaşı olmasına baxmayaraq, Gülgez lap teze gelinə oxşayırı. Yanaqları qıpqrımız, saçları şeve kimi qapqara... Axi, niye də olmasın? Haciya geləndə on dördü tezəcə bitirmişdi. Amma Hacının yaşı otuzu keçmişdi. O vaxt Gülgez de Servinaz kimi alışib-yanırdı. Oba cavanları ona eşitdirmek üçün çölde-bayırdı oxuyurdular:

Uca dağlar, qarlı dağlar başında  
Bir yar sevdim on dörd-on beş yaşında!..

Amma o, Eyvaz emiye aşiq idi. Eyvaz emi ele indi de öz tay-tuşları arasında en yaraşlı kişi idi. Göresən, bu, tanrısız Hacı Əlverdinin ögey qızı Zərefşanda ne görmüşdü? Boy bir qarış, döşləri səle kimi... Sifeti də ilana ağu verəne oxşayır. «Yazlıq Eyvaz...» Ondan ne ləzzət alırsan?! Menim kimi canı qoydun, getdin onun qoynuna girdin? Allahın biş-düşünü de bilmir». Şəhərdən qonaq geləndə yazılıq Eyvazın evində çoban bozartmasından başqa ayrı bir xörək görmür. Deyirlər, Zərefşanın o ifritə anası kişiye cadu yazdırıb, and içirlər ki, Qara Molla ya iki saz öyəc verib. Yoxsa, Eyvaz kimi oğlan o yere girmişin nəyi-ne bənd olmuşdu?! Bəs, niye indi Eyvaz onu görənde bir cür olur?.. Cadunun tesiri keçib-gedib, ona görə?! Ancaq xeyr... Keçmiş ola! Gülgez kişi qızıdır! Nuru kimi, Ferhad kimi oğullar anasıdı. Hacı da dağdan ağır kişidi. Yox, yox. Gülgez erinə xeyanet eleməz. Nahaq yere ona baxanda, Eyvazın gözü-başı qaynaşır. Elə şey ola bilməz! Qoy Eyvaz öz əməlindən küüssün!

Amma ne olursa-olsun Gülgez isteyirdi ki, oğlu mehz Eyvazın qızını alınsın. Bütün başqa mülahizələri olmasayıd beşə, yene Eyvaz da isteyirdi qızı mehz Gülgezin oğlunu getsin. Elə bil ki, bu onların hər ikisinin mənasını özlerinin de başa düşmədikləri ruhi bir tələb idi. Elə bil ki, onlar bütün ömrüleri boyu bir-birilərinə yad olmaq istəmirdilər.

#### **ƏRŞAD DA GÖZƏL SƏMƏND MADYANA GÜLLƏ ATARMİŞ...**

Avgustun axırlarında el tərpenib köcdü arana. Hacı Tanrıverdi canvan, yorğla madyanı yehərledib gönderdi Eyvaz emigile ki, Servinaz bu atla getsin arana (Eyvaz eminin iki minik atı vardi ki, onun da birini özü, birini de Şamaxı minirdi. Ona görə də, dəvələri yükleyəndən sonra birinin üstündə de Servinaz əyleşirdi. Amma dövlətli tərekəmələrdə cavan qadınlar yehərli madyanlarda gedirdiler.) Servinaz bu işe yaman sevindi. Birinci, ona görə şad oldu ki, yəheri gümüş sinebəndlilər.

bu gözəl madyan onun üçün Nurugildən gəlmişdi. İndi Nurunun adı gələndə qızın ürəyi esirdi. Nuruya aid her şey Sərvinaz üçün dünyalar qədər eziş idi. İlkinci ona görə şad oldu ki, Sərvinaz da o biri varlıkların qız-gelini kimi bu cür yaraşıqlı atla gedəcəkdi.

Ərşad bu əhvalatı eşidən bacısının vasisəsile dayısına sifariş gönderdi ki, atı qaytarsın geri. Eyvaz əmi de üreyində Ərşadin ata tərəfdən yeddi arxa dönenini söyüb, çöle tökdüse de, üzde hiyəl işlədi.

— Az, — dedi, — sen bu qanmaz qardaşını başa sal ki, at məsəlesi-nə fikir vermesin, nə cür demişəm, o cür də olacaq.

Qız gümüş sinəbəndlə səmənd madyanın üstündə gedəndə, Ərşadı uzaqdan, çomağını çıynıñə qoyub, iri boz köpəyi ilə yanaşı qoyunun dalınca yerinən görüb heç vecinə də almadı. Cin vurdur Ərşadin başına, az qaldı yüyürüb xəncəri soxsun madyanın böyrүne...

Ərşadin sürüsü koc düşən yerdən xeyli aralı boz bir qayanın kölgəsində yataşib dincəldirdi.

Ərşad yapincısı-filanı yüklenən atın belinə qoyduğu üçatılanı ve patrondaşı açıb çıxardı. Qaşqa ürgəni yəhərləyib qolbənd elədi. Kiçik qardaşı soruşdu:

— Ə, qaşa, hara hazırlaşırsan?

Ərşad dedi:

— Sən tapanançı hazır saxla. Üstümüze yeriyən olsa, bəlkə, sən də atmalı oldun.

Sonra sürüünü qaldırıb keçirdi qayanın o biri tərefinə. Əliylə dedi ki, sən dayan burada, sürüünün yanında.

Sonra özü qayanın üstünə qalxıb, dayışgilin köçündən bir az aralıda otlayan gözəl madyanın düz ortasını nişan aldı. Ancaq tətiyi çekməyə eili gəlmədi. Düşmən atı da olsa, heyfi gəldi. Ancaq Sərvinazın onun üstündə özünü necə ədayla tutmağı gözünün qabağına gələndə yənə də haldan-təbdən çıxdı. Madyanın ortasını deyil, dal ayağını nişan alıb atdı. Madyan sıçradı, axsaya-axsaya bir az gedib dayandı...

Koc adamları bir-birinə dəydi. Eyvaz əmi hövlnak yerindən qalxaraq, aralıda ayağının birini yere qoymayan atı görüb, məsələni anladı.

Lakin başqa adamlar güllənin haradan və kim tərefindən atıldıığını tapa bilmirdilər. Eyvaz əmi də papiroş büke-bükə ogluna, arvadına tapşırıdı ki, heç kəsə bir söz deməsinler. Hay getdi Hacı Tanrıverdinin köçünə. Bir də gördüler ki, Hacının ortancı oğlu Fərhad çılpaq atın üstündə budur gəldi və atdan düşməyərek madyana baxıb soruşdu:

— Bunu kim belə elədi, ay əmi?

Eyvaz əmi müştüyündən bir nəfəs tüstü alıb buraxaraq, sakit halda cavab verdi ki:

— Başa düşmedim, bala, gülle çox uzaqdan atıldı.

Bir qədər susduqdan sonra eləve etdi:

— Belki de havayı gülleydi. Bu günün günortağı heç kəs cəsəret eleyib bura gülle ata bilməz.

Fərhad dedi:

— Əşı, Eyvaz əmi, havayı gülle bu qədər adamın, heyvanın içində ele gəlib biz gönderən atı tapdı?

— Ayı ne ola biler?

— Gülle ha tərefdən atıldı?

— Dürüst deye bilmərem. Ancaq, deyəsən, bu tərefdən atıldı, — deyə Eyvaz əmi tamam eks cəhəti göstərdi.

Hirsindən benizi ağappaq olub, yelmar ilan kimi yalmanın Fərhad atını çapıb gedəndən sonra Eyvaz əmi bacısı oğlunun ata tərefdən bütün yeddi arxa dönenini söyüb tökdü çöle:

— Bir dəli şeytan deyir, get, bu köpəkoğlunu basdır qoduqluğa, cəhənnəm olub-getsin, yenə də dost-düşmən kəsir qabağımu...

O biri tayfada da Fərhad və əmisi oğlanları gizlədikləri tüsəngləri çıxararaq, gedib madyanı vurana axtarmaq istədikdə, Hacı qoymadı:

— Əvvəla, — dedi, — madyanı vuran orada dayanıb gözləmik ki, siz de gedib onu göresiniz. İkincisi, madyanı bizim qapıda vurmayıblar!

— Cox da! — deye Fərhad özündən çıxdı. — Bu, xalis bize sataşmadı, yoxsa, niye Eyvaz əminin özünün heyvanına atmırıldır?

Hacı özü də bu məsələni hələ bir tərəfə çıxara bilmediyi üçün təmkinle dedi:

— Tələsmeyin, her halda, atan tapılacaq.

Ancaq Hacının şübhəsi qalmırkı ki, madyanın vurulması, erkəklərin iki dəfə gecə qaytarılıb tekrar onun öz ağılına salınması, sonra Ərşadin Nuruya o cür el qaldırması Ərşadin əməlidii. Dünenə qədər ona buna çobanlıq eleyen gedənin onunla tərəziyə girməsi, əlbəttə, Hacıya ağır gəlirdi. Düzdür, anası Eyvazın bacısıdır. Kərbəlayı İbxanıñ nəvəsidir, amma kim bilir, atası o tayda nə yuvanın quşmuş?.. Ərşadı ortadan götürmək Hacı üçün çətin iş deyildi. Lap araya qanlılıq da düşsə, Hacı o təhqirlerin qarşısında bundan keçməzdii. Ancaq Hacı istəyirdi ki, nə olursa-olsun, Eyvazla, Surxayla qohumluğu baş tutsun. Ondan sonra Ərşad heç bir qəlet eləye bilməzdi, Hacı bu qərara gəldi ki, eger, madyanı o vurmuş olsa da, açıb-ağartmasın. Səbr etmək lazımdır. «Kollektiv təsərrüfat» haqqındaki söhbetlər getdikcə artırdı. Eyzən xəber gəlirdi ki, filan dövlətli tərəkəməye bu qədər vergi gəlib. Filan yerde kolxoz qurulub... Hacı bütün bu işlərin aqibətini gözləyirdi. Özü de neyleyeceyini bilmirdi.

Ərşad vurub şikət elədiyi madyanı hər dəfə axsayan görəndə üzünü o vananə çevirirdi. O gözəl madyanın, düşmən heyvanı olsa da, bu ha-

la düşmeyine baxa bilmirdi. Üreyində bütün günahı Nurunun üstüne töküb fikirlesirdi ki, o köpekoğlu dayısı qızına müsteri çıxmasayı, Ərşad da yaziq heyvanı bu cür eləməzdi. Keçmə bu Eyvaz dayısının da tamahgirliyindən! Dünyanı yiğib verəsən, «doydum» deməz! El-oba-nın içinde qızı mindirir Hacının atına, tay demir ki, axı, bu bacım oğlu da cavандı. Tay-tuşu, dost-düşmeni var.

... Nurugildən gələn atın belinə qalxanda Sərvinaz ele bilmışdı ki, bütün dünyani ona bağışladılar. İndi Ərşadın belə eleməsi qızı yandırıb-yaxdı. Gəndən-gene onu qarğayıb dedi:

- Səni görüm, seni görüm o səmənd madyan kimi gülleyə gələsən.  
Ancaq dərhal da bu qəder keskin deməyinə peşman olub, əlavə etdi:  
- Qoy, bar, əsteğfirullah deyim, yaziqsan...

Atın vurulmağı qızın Nuruya olan hesretini artırdı. Sərvinaz üçün Bakı dünyasının o başı idi. «Boynuna qurban olum, ay Nuru, - deyirdi, - sən indi o qəriblikdə neyleyirsən? Heç bilsən mənim bu mamam oğlu gülleyə gelmemiş necə zalimdii? Axı, niye sən məni götürüb getmədin?»

Gözel Sərvinaz belə düşünürdü. Amma Ərşadı görəndə de gülüm-səməkden özünü saxlaya bilmirdi. Ərşadın bir az qıçıq qara gözlerinin iti baxışı altında bedəni cuşa gəlirdi. Ərşadın onu vəhşi kimi nece bas-marlayıb öpdüyünü xatırlayıb, tekrar gülümseyirdi. Bir tərefdən de Ərşadı qızın bu hərəketi yandırıb-tökündü. Üreyində: «Ay tanrısız, - deyirdi, - indi ki, məni göründə çiçəyin çırtlayıb, bəs niye Nurunun üzüyünü barmağında gezdirirsən? Niye onun atına minirsən? İkimizə de getmeyeceksən ki... Sən ölmüşəsen, bu arvad tayfasının gerek etni sişə çəkəsən!...» Ancaq bu acığın onun Sərvinaza olan eşqini, həvəsinə daha da artırırdı.

Köç arana təref hərəkət etdikcə, Ərşad da yalquzaq canavartek gündüzlər kənarəna gedir, servaxtlığını unutmurdu. Yenə de yol uzunu başqa sürüldən girevəleyib xəlvətce öz sürüsüne qatdığı qoyunları gecələr kəsib ötürürdü dayisigilin köçünə. Eyvaz əmi de yəqin məsəledir ki, bacısı oğlunun bu qayğıından çox razi qalırdı.

... Göydə ulduz ulduzu çağırırdı. Köç üzü enişə -arana gedirdi. Üstündə arvadlar, qız-gelinlər mürgüleyen deyələr bir-birinin ardınca aramlı gedirdilər və onlar yeridikcə, sinebəndlərindən, boyunlarından asılan zinqirovlar aramlı səslənirdi. Köçün qabağında atlı kişilər gedirdilər. Onlardan bəziləri atın üstündə mürgüleyir, bəziləri ikitir, üçbir söhbet edirdilər.

Ərşadgilin sürüsünün dalınca Əli gəlirdi. Ərşad özü isə, adəti xı-lafına, bu defə atlı gedirdi. Ancaq atılırlara qarışmirdi. Çünkü Hacı Tanrıverdinin oğlunu, qohumlarını görməyə gözü yox idi. O biri tərefdən

de gireveye salıb herdən atını Sərvinaz üstündə gedən dəvenin yanılı ile süründü. Bu o vaxt olurdu ki, o biri dəvələrin üstündəki arvad-uşağı gecənin şirin yuxusu aparırdı. Sərvinaz piçilti ilə onu danlayıb:

- Ay heyasız, - deyirdi, - neçə qıydın, o cür gözel atı şikəst elədin?!

Ərşad da cavab verirdi ki:

- Hele bu harası, hünəri var, dayım səni mənə verməsin, gör onda neyleyirəm.

- Neyleyerən?

- Bir gülle dayıma, bir gülle de sənə!

- Əde! Əde! Necə dilin var gelir dayın haqqında heyə deyirən?

- Bəs, dayımın neçə insafi yol verir ki, mənim kimi bacısı oğlunu qoyub, səni verir tazının birinə?

- Sənə qız vermək olar? - deyə Sərvinaz qaranlıqda gülümşəyərək piçildədi. - Basıb yazıq qızın sür-sümüyüն sindirərsən. Yağ

içində böyrək kimi bəsleyərem. Her gün sənə əmlik eti yedirərem.

- Bah, bah! Dilin olmasa, qarğı-quzğun basar, yeyer.

- Bütün Qarabağ mahalı yığılsa, mənə heç nə eləyə bilməz.

- Bas gopa.

Sərvinaz qaranlıqda xıśin-xıśin güldü və onun bu gülüşü de Ərşadın ağlını başından çıxardı. Az qaldı ki, qızı dəvenin üstündən çəkib, qucağına alıb aparsın. Ancaq döründən nefəs alıb hövsləsini basdı:

- Ay vəfasız, neyleyim ki, mama oğlunu yaxşı tanımadısan. Ancaq onu bil ki, mənim sözüm sözdür. Ya bu dünyada mənim olacaqsan, ya da heç kəsin.

- İştahani kök saxla, - deyə, Sərvinaz yenə de xıśin-xıśin güldü.

Ərşad el atıb dəvə üstündə qızın çılpaq baldırını çımdıktı.

- Oy, canın yanmasın! - deyə qız qaranlıqda səslenədi.

Ərşad ayaqlarını yavaşça tərəptə və at götürüb köcdən çıxdı.

... Qoyun sürüleri yenə de Harami yataqlarına yayılmışdı. Yenə de çobanların komaları göz işlədikcə uzanıb-qedən geniş düzənlilik səpələnmişdi. Komaların bayırdan yan-yöresini torpaqla möhkəm tutdular ki, qışda içi soyuq olmasına. Ərşad yenə tez-tez qışlaşğa baş çəkirdi. Heftəde bir-iki dəfə gecələr dayisigil üçün etlik aparırdı.

Ancaq qışlaşq heyecan içindədi. Səs yayılmışdı ki, lap bu yaxın vaxtlarda obanın bütün qoyunu, mal-qarası birleşəcək. Eyvaz əmi qədim dioqonal şalvar-pencəyini, atlas arxalığını, şışburun uzunboğaz çəkmələrini geyinib, gümüş toqqasını bağladı. Gümüşü papağını qoydu və yazda miniye öyredilmiş yorğaya dayı yehərlədib, içine təzə yağ-pendir, qaymaq qoyulmuş gülü xurcunu tərkine bağladaraq, minib Qa-

rabulaq şehrənə, qardaşı oğlu Surxaygilə getdi ki, bütün bu danışılan əhvalatlardan dürüst bir şey öyrənsin. Surxay da onu başa saldı ki, bəlli, tezliklə kollektivləşmə olasıdır. Eyvaz əmi soruşdu ki, bəs, o zaman mənim kimilərinin vəziyyəti necə olacaq?

Surxay dedi:

— Sen orta kəndlisən. Orta kəndlini biz şura hökumətinin tərəfdən hesab edirik.

Sonra Eyvaz əmi yene də soruşdu:

— Hacı Tanrıverdigilin işi nə cür olacaq?

Surxay cavab verdi ki, kulakların işi necə olacaqsə, Hacigilinkin də elə.

— Belə çıxır ki, yaxşı olmayıacaq...

Surxay yene də dedi:

— Ay əmi, düşməni qucaqlayıb öpməzler ki?

Sonra elave etdi:

— Tərs kimi, sən de Hacı ile təzə-təzə qohum olursan. Yəqin ki, Nurunu da bir kulak oğlu kimi institutdan çıxaracaqlar.

Eyvaz əmi təccübələ soruşdu:

— Nurunun nə günahı var?

— Günahı odur ki, kulak oğludur.

— Heç nə başa düşmürom, — deye Eyvaz əmi papiros bükdü.

... Və sehər tezden Kürdobaya qayıtdı, Ərşadın bacısını çağırıb xəlvətcə onu başa saldı ki:

— Qoy qardaşın qızı götürüb qaçsin. Bacım oğludu. Qanı qanımdandı, keçə bilmirəm. Fikirləşirəm ki, qızı Hacının oğluna versəm, bacının ruhu şad olmaz. Bir sehv idi, elemişdim. Atalar deyib, ziyانlığın yarısından... Hacigil də məni tələsdirib tez toy elemek isteyirlər. Ona görə də, qardaşına denen, nə qədər tez tərpənse, o qədər yaxşıdı.

Naringül dedi:

— Allah səndən razı olsun, ay dayı.

Və elə həmin gece ata minib, Haramiya Ərşadi görmeye getdi...

... Sərvinaz bir dəstə qız-gelinle Kəndələnçayın üst tərefindəki güney yamacda dovğa pencəri yiğirdi. Hamisının kefi kök idi. Deyib-gülürdülər, zarafat eleyirdilər. Bu il payız yağınlıq olduğundan çölşəməsi, yemlik, dağkesnişi tezden göyerib qalxmışdı. Qızlar torbalarını pencərlə doldurub qurtarnaq üzrəyidilər ki, birdən «Cin dərəsi» tərəfdən üç atlı çıxıb onlara terəf çapdı. Hamidan qabaqda gelən Ərşadın Sərvinaza çatmağı ilə onu quş kimi qaldırıb atın üstündə qucağına almayı bir an çəkdi. Qız qışqırıldı, çapaladı, — kim idi ona fikir veren — atılıar «Cin dərəsi»ni keçib, üfüqdə yox oldular. Sərvinaz, Ərşadın cilov tutan əlini dişleyib qanatdı. Ərşad isə, tükü də tərpənmədən susub

atı dörddeème çapa-çapa daima uzaq üfüqə baxırdı. Üçatılan ciyində, patronlu dolu iki kəmər de belində! İndi fələk de gelseydii, Sərvinazı onun elindən ala bilmezdi.

Küreyinin eni bir metr olan gödek Kərəm de eyzən üfüqə baxaraq susurdu. Xəncərinin eni də, yalan olmasın, bir qarış idi.

Athilar Kürdobadan bir neçə gülə mənzili uzaqlaşandan sonra Ərşad qan-ter içinde olan atının başını yığdı. Sərvinaz çapalayıb-qışqırıb yorulmuşdu. Ərşad yene də dinib-danışmir ve hərdən qanlıb geri baxırdı. Əmisi oğlu Dadaş atını onun yanına sürüb dedi:

— Afşar uzaqdi, belke Şahsevənə, bizim qonaqgilə dönek?

Ərşad gözünü qabaqdan çəkməyərək sakit cavab verdi:

— Afşara gedəcəyik.

... Onlar Qarabağ tərekəmelerindən olan Afşar obalarına çatanda artıq gün əylimlədi. Afşarlılar ilin bütün fəsillərində keçə alaçıqlarda yaşayırdılar. Atlılar bir obanın yanında atlarının başlarını yığaraq, lap ucqardakı böyük alaçığın qapısında dayandılar. Alaçıqdən cavan bir gəlin çıxıb, az qala, atluları atdan salmaq isteyən itləri acıqlanıb qovdu. Sonra Ərşada yaxınlaşıb dedi:

— Xoş gəlmisiniz, qaşa.

Ərşad cavab verməden Sərvinazı usdufcə qoydu yerə. Gəlin dərhal qızın qolundan yapışaraq, apardı alaçığın yanındakı komaya. Ərşad yoldaşlarına dedi:

— Düşün.

Həmin deqiqə başqa komalardan iki cavan oğlan çıxıb yürürək, atların cilovlarından yapışdırılar.

Sonra gəlin komadın çıxıb alaçığa işaret ilə qonaqlara dedi:

— Buyurun içeri.

Ərşad soruşdu:

— Bəs, Şahmar hardadı?

— Çöle gedib. İndi gelər.

Sonra gəlin qonaqların atlarını tutan həmin cavanlara dedi:

— Aparın heyvanlara arpa verin.

Qonaqlar alaçığa girib keçələrin üstündə əyleşdilər.

Qonaqlara tezəcə çay vermişdilər ki, ucaböylü, sarıbeniz, enlikürək bir oğlan olan Şahmar geldi. O da Qaradolaqda çoban olmuşdu, o vaxtdan Ərşadla qardaş idilər. Ancaq Şahmar Ərşaddan üç-dörd yaş böyük idi. Vaxtılı bütün mahalda məşhur at və qoyun oğrusu idi. Ancaq ne qədər çalışırdılar, oğurluğunu tua bilmirdilər. Məsələn, deyəndə ki, dünən gece Hacı filankesin qaçağan kehər atını aparıblar — biliildilər ki, Şahmarın işidir. Ancaq kim sübut eleyə bilerdi ki, atı o aparıb? Tay-tuşları Şahmarın oğurluqları barede söz salıb zarafat eleyəndə Şahmar da eyni zarafatla cavab verirdi ki:

– Ö, balam, hökumətimiz kulaklarla, dövlətlilərlə mübarizə aparır, mən də bir yandan kömək eleyirəm dayna. Öger, kasib köpəkoğlunun bir çəpişinə toxunsam, məni tutub lap güllələsinlər.

Ərşad da çox hemeyir, oğru olduğundan Şahmarla dostluqları yaxşı tuturdu. Çetin oğurluqlara hemişə bir yerde getmişdiler. Bir-birinin əliitiliyinə, qorxmazlığınaya yaxşı bəled idilər. Şahmar da yaxşı at mənən, yan-yana düzülmüş nişanı atın berk qəcərəğində dalbadal vuran, əliaçq, qonaqcıl bir oğlan olduğundan oğurlığunu lap gözüyle gören olsayıdı bele, hökumətə xəber vermezdi. Kenar obaların dövlətlilərin-dən oğurlayıb getirdiyi qoyunları bütün oba cahılları tökülib yeyerdi-lər. Ancaq indiki arvadı Gülenberə bend olandan sonra oğurluqdan el çəkmişdi. Gülenberin atası dindar adam idi. Demişi ki, oğurluqdan and içib el çekməsə, mən ona qız vermerəm. Şahmar da naəlac qalaraq and içib söz verdi. Evlenendən sonra da kişi kimi sözünün üstündə durdu.

Caydan sonra qonaqlar doyunca bozartma yedilər. Ərşad qayğılı görünürdü. Şahmar dedi:

– Ö, Qarabala, cörəyi iştaha ilə ye. Özün bilirsən ki, bir polk gələse, bu komaya bata bilməz.

Sonra Kərəm dedi:

– Biz gedək.

Şahmar dedi:

– Ne olub, deyirmana gelməmisiniz ki, qalın, səher gedərsiniz.

Dadaş dedi:

– Sağ ol, Şahmar, qalmışcan varıq. Qoyun-quzu Haramida uşaq umudunadı, gərek gedək.

Oğlanlar qalxıb atlanaraq, qaranlıqda yox oldular. Sonra Ərşad açıb dostuna dedi ki, düzdür, qızı atasının razılığı ilə qaçırdıb, ancaq nişanlısı təref quduza adamlardır. Sərvəxt olsaq yaxşıdı.

Şahmar da cavab verdi ki:

– Ö, Qarabala, menimlə qəder yoldaşlıq elemisən, amma deyən, yene de yaxşı tanımamışan. Sen yorğunsan, yixıl yat, üreyini buz kimi saxla. Qızı Gülenber özü ilə yatırıdaq. Bilirsən ki, mən ayıq yatıram. Beşatılanın da düz üç kəmər patronu var.

Ərşad soruşdu:

– İtler aldanan döyül ki?

– Bilmirsən ki, menim itim aldanmaz?!

Sonra bir az oradan-buradan səhbet edədilər. Ərşad zarafatyana dedi:

– Deyəsən, doğrudan da, abid olmusən. Geceler bir yana-zada çıxmırsan...

Şahmar da gülümsəyib dedi:

– Hərden görüsən ki, beynimin qurdu terpenir, amma özümü saxlayıram. Kişinin sözü bir olar. Ona sərf edədiyim vaxtı öz heyvanlarıma sərf eleyib, xan kefində dolanıram.

Ərşad dedi:

– Öye, beyəm iş dolanmaqdadı? Sonra elə bilirlər aciz-avaranın birisən. Adamı saymırlar.

– Yox... İndi eyyam dəyişilib. İndi görüsən oğruya uşaqlar da pis baxırlar. Onsuz da, bu gün-sabah hamı malını qoyacaq bir yerə.

Ərşad dedi:

– Bəlkə, onda bu dövləti köpəkoğlanlarının köpü alına.

Neçə vaxtdan bəri birinci dəfə olaraq Ərşad arxayın uzanıb, div yuxusuna getdi.

... O biri komada Sərvinaz xeyli ağladı. Çırpındı, hey təkrar etdi ki:

– O köpəkoğluna deyin, bu saat məni qaytarsın obamiza.

Şahmarın arvadı Gülenber, qonum-qonşudan gələn qız-gəlin onu dile tuttular. Ötlü-canlı göyçək bir gəlin olan Gülenber:

– Niye özünü hələk eleyirsən, bacı? – deyirdi. – Nişanın nə kim oğlandı, özü də ki, maman oğlu.

Zarafatçı bir gəlin də o birilərinə deyirdi:

– İndi belə atılıb-düşməyinə baxmayıñ. Sonra oğlanın qucağında quzuya dönecek.

Amma Sərvinaz onlara qulaq asmırıldı. Sərvinaz Nuru haqqında, onun məktubu haqqında düşündürdü və düşündükçə kövrəldi. Düşündükçə ürəyi – indi, kim bilir, haralarda olan – o oğlana daha möhkəm bağlanırdı. Qızı elə gelirdi ki, bu dünyada onun üçün Nurudan əziz, Nurudan yaxın heç kəs yoxdur. Sərvinaz heç vaxt o oğlanı bu qədər istəməmişdi. İndi həmişəlik ondan elinin üzüldüyünü hiss elədikcə gözündən yaş sel kimi töküldü.

... Bütün Kürdobaya yayıldı ki, Hacı Tanrıverdi oğlunun nişanlısı Sərvinazı Ərşad götürüb qaçıb. Hacının oğlu Fərhad öz tayfalarından olan cavamları da götürüb qızı qaçıranların dalınca qaçmaq istədi. Ancaq Hacı qəzeble qışqırıb dedi:

– Lazım deyil Tapdıq oğlunun eli dəyən qız bize!

Fərhad da ömründə birinci dəfə olaraq atasının hüzurunda qızışib özündən çıxdı:

– Ösi, – dedi, – bizi lap elemisən arvad! Ərşad qardaşımızı doğrasın, dinmeyək, atımızı vursun, dinməyək. İndi də qardaşımızın nişanlısını apırbə papağımı eyri qoyub gəzsin, yənə dinməyək? Mən onu sağ qoysam, camataq içine çıxa bilmərem.

Hacı bu dəfə qışqırmadı, bu dəfə dərindən nefəs alıb, oğlunun üzüne baxmadan yavaş səslə dedi:

– Lazim deyil.  
– Axi niye? – deyə Fərhad, az qala, hirsində ağlayacaqmiş kimi soruşdu.

Hacı öz-özüne danışmış kimi asta-asta dedi:

– Ona görə ki, mən səsi bağlı bir kulakam. Biz sesimizi çıxara bilərik. Hökumət bizi düşmən hesab eleyir.  
– Əshi, biz düşmən niye olur? Ərşad kimi oğurluq elemirik, adam doğramırıq. Dövlət qazanıb hökumətə naloq veririk dayna.

Hacı dinnədi. Hacı bilirdi ki, Fərhad ilxidəki cavan atlar kimi boz-qırılarda, yaylaqlarda, Haramılarda səllimi böyüyüb, ona görə də, hökumətin, dünyanın işlərindən nə başı çıxacaq. Hacı fikir eleyirdi ki, böyük oğlu özü oxuyub inciner olar. Fərhad da çölçülükle Hacının yerini tutar. Nuru lap balacılıqdan oxumaqə həvəslidi. Mülliimlər həmişə onu Hacıya tarifləyirdilər. Amma Fərhadın oxumaqla işi yox idi. Fiki-zikri atın, tüfəngin yanında idi.

Nuru indi də o ali məktəbdə lap birincidir. Keçən il Hacı ömründə birinci dəfə Bakıya, oğlunu görməyə gedəndə, böyük professorlardan biri demişdi ki, Nuru çox ağıllı tələbədir, bizim ona böyük ümidişim var. Hacının da ürəyi dağa dönmüşdü. Amma, budur, indi həmin ali məktəbdə Nurudan kağız isteyirlər ki, görsünlər atası kimdir. Nuru yazır ki, əgər, atamın «səsinin açıq olması» barədə kağız olmasa, məni institutdan çıxarıcaqlar.

Hacı hirsənib deyinirdi: «Dağdan ağır mən, Sevindikdən təvəqqə elədim «səs» barədə Nuru üçün kağız versin ki, onu məktəbdən çıxarmasınlardır», dedi: «Hacı, mən heylə qələt eləyə bilmərem, mən kommunistəm. Camaatın üzü yaman dönüb. Deyirsiniz ki, indiyəcən varlılardan olurdu hökumət. Yaxşı, neynək, qoy indi acıdan günorta duran Dədəkişinin oğlu, Sevindik olsun hökumət. Bəyəm, mən Hacı Tanrıverdi buna razi olmuram? Bəyəm, mən özüm ona-buna az çoban olmusam?».

... Qız qaçırlıandan bir gün əvvəl Eyvaz əmi qəsdən rayon mərkəzinə getmişdi. Obaya qayırdanda, qonşular eşidə-eşidə arvadı Zərefşanı söyb qovdu ki, niyə qızı gözdən qoymusun, götürüb qaçıblar... Qoy Haciya xəber getsin ki, qızın qaçırlımağından Eyvazın xəberi yoxdur. Təbiidir ki, iki-üç gündən sonra Zərefşan atası evindən qayıdır gəldi...

... Elə o zaman da Hacının yaxınlaşdığını hiss elədiyi tufan guruldu. Rayon işçilərindən bir dəstə tökülüb obaya geldi. Elan olundu ki, hamının qoyunu, mali, dəvəsi, atı, iş aletləri birleştirilir, kollektiv təserrüfat qurulur.

Və cəmi bir neçə günün içinde Kürdobada böyük bir kolxozi yaranırdı. Keçmişdə yoxsul adam olan partiya üzvü Aliş oldu kolxozi sedri ve Hacının qapısında dördayaqlıdan bir at, bir inek qaldı, yəni, Hacı Tan-

rivedi də oldu Üctoqqa İman kimi lütün biri. Amma bu, zahirən belə idi. Yeni, Hacının «yatırı» çox idi. Hacı illərdən bəri satdığı erkəklərin, atların, yunun pulunu qızılı çevirib etibarlı yerdərə gizləmişdi. Ancaq lap bir ev dolusu qızılı olsayıd, yəne də o qoyun sürülərinin, kiş-nertişləri lələti çöllərdə ruh veren, havası göylə gedən ilxlərlərin, qışda qızıbzıq ağızından köpük daşlanan nörlərin, ipək yunlu ağ mayaların yerini verməzdii. Getdi çıçekli Harami... Getdi ala yaylaqlar. Nəyə lazımdı o gizlədilən qızıllar?..

Əlbette, filan qədər qoyunu, malı birdən-birə kolxoza qoymaq Ərşad üçün o qədər də asan olmadı. O, bir neçə gün lap key kimi gəzib-dolandı. O qoyunların hamisini Ərşad bircə-bircə bütün nişanları ilə tənizirdi. Belinde ağ zolağı olan qara kərə qoç onun erköyüni idi. O biri sürülərdəki qoçların heç biri qara kərə qoçla döşləşə bilmirdi.

**Coban Kərəm:**

– Ə, Ərşad, – deyirdi, – neyleyirsən ki, bu qoç bele harın olub?  
Ərşad da zarafatla deyir  
– Qara kərə qoça eyzən kişmiş yedirdirəm.

**Kərəm** soruşdu:

– Bəs, o neçə işdir ki, sənin süründə o biri sürülərdən çox ekiz quzu olur?

Ərşad da zarafatına davam eleyib deyirdi:

– A tanrısız, qara kərə qoç kişmiş yeyəndə qoyunlar da ekiz doğaçqay dayna.

İndi qara kərə qoç görünənədə Ərşadın ürəyi birtəhər olurdı. Haramıda o qarlı, soyuq qış gecələrində sürüünü canavarlardan, oğrudan qorumaq üçün bəzən cürçənəsinə bürünərək, başını qara kərə qoçun quyrugu üstüne qoyub, şirin-şirin yadıldığı, indi Ərşad üçün kədərli bir xatire olmuşdu. Ancaq dərd Ərşadada güc gələndə varlılara, təşəxxüsleri göyle gəden Fərhad kimi, Nuru kimi Hacı oğlanlarına olan kini imdadına çatırdı. Öz-özüne:

– A tanrısız, – deyirdi, – sən kolxoza qoymusun iki yüz qoyun, amma Hacı Tanrıverdi qoyub beş-altı min qoyun, bir ilxi at, bir naxır qaramal... Qaldı, hökumət de sənin! Amma loygalığından cirilan Hacı oğlanları indi xəcaletdən camaat arasına çıxa bilmirlər. İndi o yekəxana Fərhad tay qızıl toqqa bağlayıb, erkək dayların saatda birini minib, qız-gelinin gözü qabağında beledən-bələ səyirdə bilməyəcək. Hacının sürüleri Haramını bürüməyəcək. Sərvinaz da ona baxıb deməyəcək ki, niyə mən Hacının gəlini olmadım?

... Toyu olandan bəri Sərvinaz bire-on gözəlləşmişdi. Elə bil, bir-dən-birə gur çiçək açmışdı. Obanın qənşərinə çıxanda, elə bil, deyirdi, «dağı, daşı yandıraram».

... Eyvaz əmi başqları kimi, heyvanlarını qoymuşdu kolxoza, ancaq varlılar kimi qüssə çəkmirdi. «Palaza bürün, elnən sürüün». Eyvaz əmi Hacı Tanrıverdiyin artıq deyildi ki?.. Eyvaz əminim hökumətde Surxay kimi adamı var. Ortancı oğlu İbixan rayon mərkəzində müellimlik oxuyur. Bu gün-sabah qurtarır ayda filan qədər donluq alacaq, o biri oğlu Şamaxı kolxoza işləyecək. Deyirlər, kolxoza nə qazansalar, hər kəsin zəhmətinə görə dədə malı kimi bölecekler.

Lap yaxşı, bəs, bu Hacı uşağı neyleyəcək? Deyir, onları kolxoza-zada qoymayacaqlar. Yaxşı ki, qızı onlara vermedi.

... Sərvinaz da eşidib gördü ki, Hacı Tanrıverdiyin bütün vari-yoxu olindən çıxdı. Gördü ki, Hacının uşaqlarına yaxın getmirlər.

— Ay tanrısız, — deyə o, Ərşaddan soruşdu, — yazılı Hacı uşağına it dəyməyib ki? Bu camaat niyə belə eləyir?

Ərşad da kinli-kinli cavab verirdi ki:

— Onlar kulak uşaqlarıdı, başa düş, hökumətə düşməndilər. Nuruya getmiş olsaydın, indi sən də onlar kimi camaat arasına çıxa bilmirdin.

Sonra Ərşad bütün dövlətləi oğlanlarından qisas alırmış kimi, qızı qucaqlayıb o ki var öpürdü. Sərvinaz da lalətək qızararaq, ərinin hərəkətlərindən ləzzət alır və daha Nuru barede düşünmürdü. Ancaq bir dəfə bulaqlan su gətirəndə Nurunun bacısını dayandırıb soruşdu:

— Qardaşından nə xəbər var, bacı?

— Nə xəbər olacaq? — deyə Xanpəri açılı cavab verdi. — Ali mətbədən çıxardıqlar ki, kulak oğlusan. Sevin! Get atana, erine de, onlar da sevinsinlər.

— Niyə heylə deyirsən, bacı? Bəyəm, biz sizinlə düşmənik?

— Düşməndən də pissiniz. Nuru kimi oğlanı qoyub, ayının birinə qoşulub qaçdırın.

— Mənimlə pencər yiğan qızlar gördüler ki, o, məni zorla götürüb-qadı. Qişqırığım göye çıxırdı.

— Zorla aparsayırlar, ZAQS-da deyerdin.

— Ay tanrısız, bəyəm, ZAQS-dan mənim xəberim oldu? Mənim əvəzimə Ərşadin əmisi oğlunun gelinini aparmışdılardı dayna.

— Sənin canında olmasaydı, bu cür çiçəyin çırtlamlamazdı.

— Gedəndən sonra tay neyleyəcəydim, ay tanrısız?... Bəs, indi Nuru haradadı?

— Baş götürüb gedib Rusiyete... qəribliye...

Və birdən qız ağladı. Sərvinaz da ona qoşuldı. İkiisi də doyunca ağlayandan sonra yaylıqlarının ucu ilə gözlerini silib, sehenglərini götürdüler ciyinlərinə. Sərvinaz dedi:

— Fikir eləmə, bacı, Allah saxlayana heç nə olmaz.

Nurunun bacısı dedi:

— Allaha qurban olum, niyə bu işləri bizim başımıza getirirdi?

— Men gecə Nuruya dua eleyəcəyəm. Heç məndən bir söz yazmır?

— Ferhad ona yazdı ki, bir də Eyvaz kişinin qızının adını tutma, getdi Ərşada...

— Oy, Allah məni öldürəydi, bu sözləri eşitməyəydim. Bacının can üçün Nurunu dünyalarcan isteyirdim. İndin özündə də adı çəkilən-de üreyimin başı əsir.

Sərvinazın tekrar gözleri doldu:

— Hər haradadı, Allah onun köməyi olsun!

— Allah ağızından eşitsin.

Nurunun bacısı bu sözləri kinsiz-qərəzsiz, kövrələ-kövrələ deyib, Sərvinazdan ayrıldı. Sərvinazı tekrar qəhər götürdü, ömründə birinci dəfəydi ki, dərd-qəm bilməyen Sərvinaz bu cür sarsılıb kədərlənmişdi. Hər şeydən de çox onun barendə Fərhadın qardaşına yazdığı sözler qızı təsir edirdi. «Qoy Allah o oğlanın işinə hər yerde avandıq versin». Sərvinazın ürəyi heç zaman bu cür nazılınmamışdı, bu cür kövrəlməmişdi. İndi Nuru ona uzaqdan, çox uzaqdan baxıb gülümsəyirdi. O, axırında dəfə Nurunu belə gülmüşən görmüşdü. Necə gözəl oğlan idi. Necə zərif idi, elə bil, bu Kürdəbadan deyildi. Sərvinaz ciyinində ağır mis səhəng Kürdəbaya yaxınlaşdıqca, Nuru da uzaqlaşış bomboz üfüqde yox olurdu.

Sərvinaz Ərşadgilin qara damına girib səhəngi qoydu bucağa. Damı süpürüb suladı. Ərşadla Əli Haramıda kolxoz qoyununu otarırdılar. Toran qovuşanda yegane inəkləri naxırdan gəldi. Sərvinaz buzovu inəyin qılçına bağlayıb sağdı. Qapıda ocaq qalayıb südü bişirdi. Sonra dam-a girib asma çrağı yandırdı. Çiraq ancaq öz dibinə işq salırdı. Sonra Sərvinaz çıxıb bayırda gözlədi. Qapılarda üzərində qazan olan ocaqlar görünürdü. Orada-burada ya buzovlar, ya da inəklər səslənirdi. Damların pencerələri olmadıqdan içəridə yanmış lampaların işıqları görünmürdü. Obanın aşağılarında it hüründü. Bir azdan at ayağının tapşılıtları eşidildi. Sonra Ərşad dama çataraq, aşırılıb atdan düşdü. Əvvəller belə geləndə Ərşadin tərkində atdan, yavanlıqdan olurdu. İndi bir şey yox idi. Kolxoçuluq idi. Məhsul isə hələ bölünməmişdi. Ərşad at tövleye çəkib rahatlayandan sonra Sərvinaz qara astafada su getirib:

— Gel elini yu, Qara, — dedi.

Sərvinaz zarafatınya Ərşada «Qara» deyirdi. Sonra bu, adət halını aldı. Həqiqətde Ərşad qara deyildi. Ancaq sıfəti ayazdan, gündən yanın qıpçıqmızı olduğundan qaraya çalırdı. Sonra Sərvinaz mis məcməyidə iki acıtmalı çörək, qatıq, pendir, baş soğan getirib qoydu. Ərşad hamisini yeyib, üstündən bir parç su içdi. Sərvinaz soruşdu:

— Bəs, tūfəngi neyləmisen?

Ərşad könülsüz cavab verdi:

- Gizlətmisəm.

Sonra əlavə etdi:

- Kolxozi bize tüfəng verəcək. Muğan tərefdə qacaq görünüb. De-yir, varları əlindən çıxan adamlardandı.

- Neyləyir ki, onlar?

- Kolxozlara basqın eleyirlər. Kommunistləri öldürürler.

- Sən ki, kommunist deyilsən...

- Kommunist olanda mene neyleyə bilərlər?... Ölmüşdü Qara...

Sərvinaz əvvəl qışlaqdakı əhvalatları Ərşada danışdı. Sonra soruşdu ki:

- Qara, indi kolxoza sizin qazancınız nə olacaq?

Ərşad dedi:

- O axırda melum olar.

Sərvinaz soruşdu:

- Axırda, yəni, nə vaxt?

Ərşad dedi:

- Məhsul ötəndə.

Bütün bu sualların cavabı hələ Ərşadin özünə də aydın olmadığı üçün əsnəyib dedi:

- Dur, yerimi sal, yorulmuşam.

... Xoruzun üçüncü banında Ərşad qasaq ürgəni minib Haramiya tərəfə çapdı. (Ərşadin qasaq ürgəni saxlamağına icazə verilmişdi. Ərşad özünü onsuz təsəvvür də eleyə bilmirdi.) Cığır «Cin derəsi»ndən keçib düzə düşürdü. Boz yovşanlı çöllərin üzəri ilə hərəkət eleyən du-man yavaş-yavaş işıqlanırdı. Cığırın o tərəfindən bir tülüklə atlanaraq dumanda yox oldu. Ərşad tüfəngsiz olduğuna təessüf elədi. Ərşadin tülükdən, çəqinqaldan zəhləsi gedirdi. Baxmayaraq ki, qoyun-quzuya ən çox ziyan vuran canavar idi, amma ondan acıçı gəlmirdi. Canavarı görəndə qanı cuşa gelirdi.

Qasaq ürgə dördəmə gedirdi. Qoyunu tez yayımı qaldırmaq lazımdı. Yovşanın soyuq ətri ona ləzzət verirdi. Ancaq Haramiya bu gedisi ona əvvəlki kimi şirin görünmürdü. Onun Haramida xüsusi heç nəyi yox idi. Altındaki istekli atı belə indi onun deyildi. Bütün bunların axırı nə cür olacaq? Başa düşmürdü. Neçə vaxt idi ki, oğurluq da eləmirdi, heç bir obada xüsusi sürü qalmamışdı. Ərşad həmişə dövlətilərin sürüşündə aparırdı və belə oğurluğun kababını ona ləzzət verirdi. Çünki o bu dünyada varlıların lovğalığına olduğu qədər heç bir şey nifret etmirdi.

Ancaq indi kolxozuqdur. Daha dövləti-filan yoxdur.

Kolxozdan oğurlamağa da insafı yol vermirdi. Atalar məselidir:

«el malına kem baxanın gözüne ağ düşər». O qədər dövləti Ərşada, onun yoldaşlarına etibar eleyiblər... Bir bu fikrə gəldi ki, yoldaşlarını da götürüb hərdən bir gecələr qonşu rayonlardakı başqa kolxozlara yeyisinler. Sonra öz-özüne dedi:

- Ay tanrısız, bəyəm, oradakı camaat mali deyil? Kasıb-kusubun həresinin beş-üç heyvanı var, yiğib bir yerə ki, bəlkə kasiblığın daşını atalar, indi sən de...

Bunun bir gizlini yoxdur ki, Ərşad özünü igidlikdə əmisi qacaq Kerbelayı Əsədin varisi hesab edirdi. Kerbelayı Əsəd isə, heç bir zaman kasiba deymezdi. Əksinə, Kerbelayı Əsəd neçə-neçə hampanın boğazına yabali tüfəngi diriyərek, ondan muzdurun, kasibin haqqını alıb verib. Axi, bu kasıblar, muzdurlar qapılarda nökər olduqları ağalardan heç de əskik adamlar deyildilər. Niye gərək Sərvinaz kimi can mehz Hacı Tanrıverdinin gelini olaydı? Niye gərək onlar Kerbelayı Əsəd kimi, onun cavan qardaşı oğlu Ərşad kimi oğlulara yuxarıdan aşağı baxayıldılar? Düşüncəsi bu yerə çatanda Ərşad az qalrıdı nəyi isə vurub-sındırsın, kimi isə ağacın altına salıb ezişdirsin.

Düzdür, Hacı Tanrıverdi də bir vaxt kasib olub, muzdur olub, amma neyleyəsən ki, dövlətlənəndən sonra oğlanlarının gözü yeri-göyü görmürdü. Düzdür, o Nuru insafen elə deyildi... Burada Sərvinaza nişanlanan zaman Nurunun bəy balası kimi geyinib, gözel dayın üstündə obanın içində cövlən eleməyi Ərşadin gözünün qabağına geldi və hirslenib dedi: «Hamısı bir köpəkəğlulu, bizi adam yernə qoymurdular.

Beleliklə, Ərşadda varlılara, hampalara qarşı bu kini-qəzəbi doğuran vaxtilə bu sinif tərəfindən istismar olunması fikri deyildi. Bu heç onun ağılnı da gəlmirdi. Təbliğatçı da bu baradə uzun-uzadı danışanda, Ərşad əsnəyib, öz üreyində təbliğatçıya deyirdi: «Ay tanrısız, kulaq bizi müftə işlətmirdi ki? İslədib haqq verirdi, dayna. Sən onu de ki, oğlanlarının havası göyle gedirdi. Elə istəyirdilər ki, Allah dünyada yaxşı nə yaradıbsa, onların olsun, gözel atları onlar mənsin, gözel qızları gərek onlar ainsn. Gözüne dönüm şuranın. Bu kolxozu lap yaxşı eleyib düzəldib. İndi gərək Hacı Tanrıverdişığı nələrinə güvənlərlər. İgidliyə, vurub-yixmağa qalsa, elə tek özüm onun qabağıyam?»

Haramiya çatıb gördü ki, seherin açılmağınə baxmayaq, hələ də çobanlar qoyunu örүşə çıxarmayıblar. Gördü ki, qoyunlar ağıllarda boy-boyanı verib, otlamağa getməklərini gözleyirlər. Amma çobanlar yoxdur. Elə bil ki, heyvanlar yiyəsiz qalıblar. Axi, onlar indi gərək çoxdan çölə olayırlar. Ərşadin qoyunlara yaziği gəldi. Atını öz komalarının qabağına sürərək, aşırılıb düşdü. Komaya girib gördü ki, Əli cürçənesinə bürünüb bərk yatiş. Ərşad bu işə təəccüb etdi: «Balam, bu

uşaqlara nə olub ki, belə günortayacan yatırlar? Ayri vaxt dan sökülməmiş qoyun kövşənde olub, gün çirtanacaq özün doyururdu.»

– Əli! Əli! – deye Ərşad bərkədən səsləndi.

Əli daş kimi yatmağına baxmayaraq, dik atılıb, dərhal qalxdı və təccübə qardaşına baxaraq soruşdu:

– Nə olub, e?

– Günortayacan niyə yatırsan, ay tanrısız? Heyvan acıdan qırılmadı?

Əli yuxulu gözləri ilə komanın ağızınan təzə işıqlanan çölə baxaraq, qasqablaşqa cavab verdi:

– Heyvanın niyəsi tək mənəm? O birilər niyə durmur?!

Əli gərnişib təzədən cürçənesinə bürünüb yatmaq istədi. Ərşad hirsənərək cürçəneni onun üstündən dərtib tulladı:

– Allahsız olma, e! Durayaq! Dilsiz-ağlızsız heyvanı acıdan qırma!

Əli gözlerini ovuştura-ovuştura qalxbı çıxdı bayira. Ərşad da onun ardınca çıxaraq, o biri komalara üzün tutub çobanları hayladı:

– Ə, Kərəm! Qaçay! Qaraca! Ə, Allahsız uşağı, bəs, bu yaziq heyvanı acıdan qırılmadı?!

Haçandan-haçana çobanlar yuxulu-yuxulu deyelerindən çıxdılar. Gökdəl, yoğun, qıpçırmızı bir oğlan olan, «bəlgə» davalarında ad çıxaran Kərəm dedi:

– Ə, niyə bağırib camaatı yuxudan eləyirsən? Dəden Tapdığın qoyunu deyil ki?

Doğrudan da, nə haqla Ərşad camaatin üstünə xoruzlanırdı? Ona görə de, bu dəfə mülayim səsle:

– Ay tanrısız, – deye Kərəmə üzünü tutdu, – kolxozi olanda nə olar? Heyvanlar yaziq deyil?

– Yazıqın gəlir, niyə çıxarmırdın örüşə? – deye gödək Kərəm tərs cavab verdi. – Bizi gözləyirdin?

– Mən atdan indi düşürəm. Niyə özündən çıxırsan, e? Bu sürülein içinde sənin də az heyvanın yoxdu.

– Mənim heç nəyim yoxdu! Səni də bizim üstümüze darğa qoymayıblar.

Zarafatçı bir oğlan olan Qaçay Kərəmə dedi:

– Ə, sənin kolxoza acığın tutub, tay Ərşad neyləsin?

Ərşad Kərəmə dedi:

– Balam, sənin kimi bizim də var-yoxumuzu kolxoza qoyublar, dayna.

– Cəhənnəmə qoysunlar, – deye Kərəm bu dəfə astadan cavab verdi. – Nə təhər qoyublar, qoy heyle də saxlasınlar.

Qaraca uzun, eyi burnunu yanakı tutub dedi:

– Kim saxlayacaq, e? Boş danişqdan fayda yoxdu. Gün qızır, gəlin heyvani çıxaraq çöle.

Və çobanlar ağır addımlarla getdiler ağıllara tərəf.

### QOYUNU QURDA TAPŞIRIRLAR...

Keçəl Fetiş eşidəndə ki, Aliş heyət üzvləriyle məsləhətləşib, Ərşadı kolxozun neçə min qoyununa baş çoban qoyur, az qaldı dəli olsun, dərhal rayon təşkilatlarına danos yazdı ki, kolxoz sədri Aliş «qoyunu qurda tapşırır, burada kulak barmağı var».

Səhəri gün kolxoz sədri Aliş, doğrudan da, Haramiya gəlib çobanların en qoçağı olan Ərşadı baş çoban təyin etmək, onu kənara çəkib dedi:

– Kolxoz malına kəm baxmaq olmaz. Bu qədər dövləti sənə etibar edirik. Bir quzu da tələf olsa, cavabdehsən. Baş çobansan...

Aliş çoxbilmiş adam idи. Bilirdi ki, obada birinci oğru olan Ərşadın öhdəsindən ancaq Ərşad özü gələr. Onu da bilirdi ki, oğru olsa da, sədaqətli, etibarlı cahildi, özünün də kulaklıdan zəhləsi gedir.

Sonra Aliş çobanların hamisini bir yerə yığıb, onlara da eyni sözü tapşırıdı.

Ərşad dedi:

– Bəs, məne tūfengdən-zaddan verməyəcəksiniz? Deyir, kulaklardan qaçıb dəstə düzəldənlər var.

– Rayondan xahiş edərik, görkə nə deyirlər. Ancaq sən, hələlik, öz tūfengindən istifadə eləyə bilərsən.

– Məndə tūfeng nə gəzir, e?

Aliş elini çəkəsine çəkib məzəli bir əda ilə dedi:

– Məne yox də...

Çobanlar gülüşdülər. Sədr, Ərşada dedi:

– Qorxma, kolxozi qorumaq üçün işlətmək olar.

– Məndə tūfeng-zad yoxdu.

Sədr gülüb dedi:

– Ə, Ərşad, səni ki, mən tanıyıram, qaçaq-quldur hücum eləyə, sən də üçatılanı çıxarmayan?

– Üçatılan ha...

– O vaxt sən Hacının səmənd madyanını vuranda, səsindən tanıdım ki, üçatıldı.

– Ə, özündən söz çıxarma... Səmənd madyanı, bəyəm, mən vurmuşam?

Sədr yenə də məzəli əda ile əlini çənəsinə çəkib, təkrar etdi:

— Mənə yox də...

Yenə də çobanlar gülüsdülər. Alış dedi:

— Sənə dedim ki, qorxma. Bir de, ay tanrısız, bu Haramının düzün-də hökumət nə bileyək ki, səndə tüsəng var? Sizinki o olsun ki, oğru-şyırını kolxoz malına yaxın qoymayın.

Ərşad dedi:

— Sən çalış hökumət bizə bir-iki tüsəng versin.

— Çalışacağam. Üçatılanın güllesi çoxdurmu?

— Cəmi üç kəmərdi.

— Üç kəmər patronla yüz atılanın qabağını saxlamaq olar. İş onda-dı ki, sərvəxt olasan, gələni qabaqlayasan.

Alış vaxtilə qaçaq Kərbəlayı Əsədin dəstəsində olmuşdu. Özü də Kürdənənin sərrast gülə atan, hələm-hələm səngərdən dəbərməyən qaçaq adamlarından hesab olunurdu. Ona görə də, kasıbığına baxma-yaraq, camaat onu saydı. Kərbəlayı Əsədin qardaşı oğlu Ərşadın di-ribaşlığı Alişa xoş gəldirdi.

Sonra Aliş çobanlara dedi:

— Ə, uşaqlar, kolxoz malı da bizim özümüzüñküdü, dayna.

Kərəm dedi:

— Əşı, Aliş dayı, uşaq başı sığallamırsan ki... Özümüzüñkü hara-dan oldu?.. İndi mənim ixtiyarı var o toğludan birini aparıb qonağım üçün kəsəm?

— İxtiyarın yoxdu. Çünkü şəriklidi. Nə vaxt bölgü olar, onda öz pa-yına düşəni götür, neyləyirsən elə.

Kərəm qızarın pörtərək dedi:

— Belə çıxır ki, sən qazanırsan, dayna.

— Nə barədə?

— Necə nə barədə, ay tanrısız?.. Sən qoymusən iyirmi-otuz sarsaq qoyun, amma mən qoymuşam iki yüz iyirmi. Özün də olmusan ağamız. Çobanlar yenə də gülüsdülər. Alış dedi:

— Sarsaq-sarsaq danışma, hökumət səncən bilmir?

— Hökumət nə var ki? Mənimlə qoyun qazanmayıb ha.

— Yaxşı, yaxşı, siyasi sehv elemə.

— O nə deyən sözdü?

— O deyən sözdü ki, hökumətin işinə el aparmaq olmaz.

— Niye olmur? Bəyəm, hökumət kasıbların, muzdurların hökuməti deyil? Biz özümüz də dünənəcən ona-buna muzdurluq elemirdik?

— Yaxşı də. İndi hökumətimiz deyir ki, tay ağa-muzdur olmasın.

Həmə olsun bir barabarda. Bir yerde işleyin. Bir yerde yeyin, tay bun-dan yaxşı nə istəyirsən?

— Avazın yaxşıdır, oxuduğun Quran olsa. Qorxuram biz işləyək, siz yeyəsiniz. İndi də ağamız siz olasınız.

— «Biz», yeni kimlər?

— Mən nə bilim?.. Kürdəbada sən, Alxanlı obasında muzdur Fə-rec... Deyirler o da olub kolxoz sedri.

— İndi dediyin nədi, Kərəm? İstəyirsən ki, hökumət camaatı bu-raxsin başlı-başına? Hər obada bir-iki başçı lazımdı, ya yox? Şura hö-kumeti bəssizliq demek deyil ki.

Kərəm cavaba söz tapmadı, sədr davam etdi:

— Ə, tanrınzıza təpik atmayıñ. Qoyundan muğayat olun. Vallah, xan kimi dolanacaqsınız. Öz elimiz, öz başımız olacaq. Qazancımızı dədə malı kimi böləcəyik. Hökumət özü də bize kömək eləyəcək. Heç kə-sin haqqı itmeyəcək, nə qazanırıqsı, özümüzüñkü olacaq. Uşaqlarımız gedib böyük məktəblərdə oxuyaçaqlar. Özümüz də şəhərsayağı ev-əsik tikib, adam kimi yaşayacaq!

Kərəm qulaq asıb fikirləşdi ki, «belkə, doğrudan da elə olacaq? Axi, bu Alişa nə düşüb yalan danışın?»

Ərşad da fikirləşdi ki, Aliş düz deyir, bu Kərəm elə çıxdanın da-ğalıdı. Balam, Kərəm, sən ne itirirsən? İndi heç kəs qəlet eləyib ağa-liq iddiásında ola bilmez. Hami bir barabardadı! Qurtardı! O günü ra-yondan gələn deyirdi ki, kolxoz sədri da şura sədri kimi seçki ilə ola-caq. Aliş dayı yekəxanalıq satar, çıxarıb atarıq. Rayondan gələn onu da deyirdi ki, heç kəsin ixtiyarı olmayacaq bizim bir qəpiyimizə dəysin. Deyir, hökumət də bize kömək eləyəcək, lazım olanda müftə toxum verəcək. Maşın verəcək. Tay nə istəyirsən, a, gödək? Dədən-baban görmədiyi güne düşəcəksən. Şura hökuməti Nikolay kimi səni çapıb-talamayacaq ki? Nefəsinı çəkəni tutub Sibire basmayacaq ki? Tay sən-men de Kərbəlayı Əsad emim kimi qaçaq olub dağa-daşa düşməyəcə-yik. Deyir, sosializmədə adamlar yemək-içmək, paltar dərdi çəkməyə-cekərlər. O qədər bolluq olacaq, gel görəsən...

O biri tərefdən də hökumət Kürdəbada məktəb binası tikməyə başlamışdı. Camaat üçün gecə savad kursları düzəltmişdilər. Hətta, ca-van gelinlər də gece kursuna gedirdilər. Əvvəl rayon maarif şöbəsi is-tədi gece kursunda arvadlarla kişiler bir yerde oxusunlar. Amma Kür-dənənin neinkı kişiləri, heç arvadları da buna razı olmadılar. Dedilər, indi də bu qalmışdı ki, gedək kişilərlə bir stolda oturaq. Ona görə də, qadınlar üçün ayrı, kişilər üçün də ayrı kurs açıldı.

Eyvaz əmi də bir müddət hesabı içəri verib gözledi ki, görsün bu işlər haraya doğru yönəlir. Tez-tez gözənlənməyən hadisələr baş verir-di. Hər gün orada-burada yeni qaçaq dəstələri zühur edirdi. Bu qaçaq-lar, əsasən, var-yoxu əlindən çıxan, səsi alınan, kulaka salinan adam-

lardan ibarət idi. Onlar qefləten kendlərə hücum edir, əllərinə keçən komunistləri öldürürdülər. Günün birində də kürdabalılar səhər durub gördüler ki, Hacı Tanrıverdi, oğlu Fərhad, kiçik qardaşı Həsənqulu və qardaşı oğlu Yusif qaçıb keçiblər Arazın o tayına.

Sonra Eyvaz əmi gördü ki, hökumət qaçaqlarla şiddetli mübarizəyə başladı. Onları ləğv etmək üçün silahlı dəstələr göndərdi. Eyvaz əmi başa düşdü ki, sovet hökuməti girməli kol deyil. Ona görə də, başladı oba arasındaki yiğincəqlarda, güneylərdə oturanların arasında qaçaqları, Hacı Tanrıverdi kimi arvad-uşağıını qoyub qaçanları sığq-ürek-dən söyməye.

Rayon hökumətinin nəzərində Eyvaz əmi Kürdobanın en feal adamlarından oldu. Eyvaz əmini hem kolxozi heyətinə, hem də kend şurasına üzv seçdilər. Cox vaxt işleri Eyvaz əmi həll edirdi. Eyvaz əminin hörməti təcrübəsiz cavan sədri üstələmişdi. İki düşənlər «yoldaş Eyvaz» üçün toyuqdan, cücedən gətirirdilər. Şəhərə gedənlər qənd-çay, tütün gətirirdilər. Şəhər orta məktəbinde oxuyan oğlunun cibinə beşdən-ondan qoyanlar da olurdu. Odur ki, Eyvaz əminin kefi kök idi. Cox çəkmədi ki, böyük oğlu Şamxalı (çöl işində əli olmasa da) kolxoza maldarlıq fermasına briqadır düzəltildirdi. Bu cəhətdən də işi yaxşı oldu. Maldarlıq fermasından Eyvaz əmi üçün təze inek südü, inek yağı gəlirdi. Amma nə özü elini ağdan-qaraya vururdu, nə də arvadı. Hər səhər yaxşı yeyib-içəndən sonra Nikolay vaxtından qalmış şüşburun, uzunboğaz çəkməsilsə atlas arxalığını geyerek, qədim dioqonal çıxasını çiyinə salıb çıxırdı kəndin arasına. Mustafaoğlu, Üctoqqa İman, Xaynamaz kimi kənd ağsaqqalları yığıldırdı başına. Eyvaz əmi də saçaqlı tüttündən papiros çəkə-çəkə başlayırdı kolxozu teriflemeye:

— O Haciya deyən gərək idi ki, balam, niye qaçırsan? Beyəm, sən bel götürüb kolxoza yer qazanlardan, ya fermada mal becərenlərdən artıqsan?

Eyvaz əminin camaat arasında getdikcə çox hörmət qazanmasının bir səbəbi də, əlbəttə ki, qardaşı oğlu Surxayın rayonda çox mühüm vəzifədə olması idi. Surxay da əmisinə hörmət edirdi. Sözünü çevirmirdi. Əmisi bir adamın işini düzəltmək üçün Surxayın yanına gedəndə kömək etəyirdi.

Amma Eyvaz əmi Ərşaddan narazı olmağa başlayırdı. Bu necə yez-nədir ki, heç olmazsa, ayda bir-iki emlik gətirmir? Eyvaz əmi belə göz-ləmirdi. Eyvaz əmi fikirləşirdi ki, Ərşad fermada baş çoban olandan sonra işlər yaxşı gedəcək. Baş çobanın əlinde minlərlə qoyun var. Kişi lap üreyinin dərinliklərində günaha bataraq, yeznesinin çoxdan bəri, heç olmazsa, əmlak toğlu-zad oğurluğuna getmediyi də darlırdı.

... Ərşad isə, həqiqətən də, oğurluğa getmirdi. Onun birdən-bire

bele Aydan arı, sudan duru olmasının bir səbəbi de bu idi ki, kolxozon qurulması ile əlaqədar olaraq peydə olmuş qaçaqcılıq və onunla mübarizə Ərşadda qəribe bir təessübkeşlik hissi yaratmışdı. Təessübkeşlik tərəkəmənin ulu babalardan gəlmə xasiyyəti idi. Vaxtılı onun kimilərini qapısında işledən, Sərvinaz kimi istəklisini əlindən almaq istəyən kulak oğlanlarının indi at belinə qalxıb, tüsəng götürüb orada-burada kolxoza hücum etmələri Ərşadin qıruruna toxunurdu, çünki bu kolxozdakılar keçmiş kasıblar, əlsiz-ayaqsızlar idi. Çünkü Hacı Tanrıverdi oğlanlarının adam yerinə qoymadıqları Ərşad bu kolxozdə baş çoban idi. Çünkü zəhmətkeş camaat minlərlə qoyunu etibar eleyib ona tapşırılmışdı. Bu zəhmətkeş camaat öz haqqının, öz zəhmətinin iyiyəsi olmaq istəyir.

Sərvinaz onun dizinin dibində yerə çöküb dedi:

— Dayın sendən inciyib, Qara.

Ərşad da iri acıtmalı tikəsini qatığa batırıb ağızına qoyaraq, tələsmədən ceynəyib udandan sonra soruşdu:

— Niye, balam?

— Deyir, tay bu ne yeznə oldu ki, bizi qoyub ətsiz-yavansız, Al-lahın bir toğlusunu də getirmir.

— Ay tanrısız, denən, camaatın heyvanını ne təhər getirim?

— Deyir, əvvellər hər gecə bir erkək gətirirdi.

— Əvvellər Hacı Tanrıverdi vardi, Hacı Fərəc vardi. İndi kimdən getirim?

— Deyir, bir o qədər qoyunun baş çobanı.

— Sen ölmüyəsən, bu dayım da qəribə adamdı. Əshi, denən, özün de şura üzvü olmusan, durum camaatın malına haram qatım?

Sərvinaz bic-bic gülümsayıb dedi:

— Qara, havaxtdan belə molla olmusan? Gərək camaat sənin ətəyində namaz qılsın.

Ərşad arvadının sözünə əhəmiyyət verməyərək, iki acıtmalı çörekle bir kasa qatığı yeyib qalxdı ayağa. Sərvinaz dedi:

— Qara, əvvalın dibində bir tikə un qalıb.

— Sən dəni hazırla, Əlini göndərərəm gələr, aparar dəyirmanı.

Ərşad bunu deyib damdan çıxaraq, tövləyə girib atını yəhərlədi.

Sonra bayır çəkerək, yanında dayanmış Sərvinaza dedi:

— Obada heyvan kəsib alışma eləsələr, sən də götür, gəlib pulunu verərəm.

Sonra ayağını üzəngiyə qoymadan qaşqa ürgənin üstüne tullanıb, Haramiya tərəf çapdı. Sərvinaz ərinin ardınca baxaraq, məmənun halda gülümsədi. Fikrindən keçdi ki, tanrisızın yuxusu-zadı yoxdu...

(Ərşad gece, xoruzun birinci bani gəlib Sərvinazi oyadaraq, səhə-

rə qədər yatmağa qoymamışdı. Sonra rayon mərkəzine gedib qənd-çay və Sərvinaz üçün güllü çitden paltaşlı alımdı. Özü də o gün olmurdur ki, lap gecənin yarısı da olsa, gəlib Sərvinazla görüşməsin.)

... Amma bu gece gələ bilmədi. Dünən gece qaqaqlar qonşu kolxozun Haramidəki heyvanlarından on iki yaxşı at, neçə də qoyun aparmışdır. Çobanları da döyüb şil-küt eləmişdilər. İndi çoban Kərəm də hirsənlən deyirdi ki:

– Yaziq çobanlar neyləyirdilər? Tüfəngləri yox, tapançaları yox.

Çoban Qaçay da eləvə etdi ki:

– Yəqin bize də baş çəkəcəklər.

Ərşad ağıllardan bir az aralıda yeri qazib özü üçün sənger düzəldti. Sonra fikirləşdi ki, qaqaqlar dünən gece dünyamalıların fermasına basqın eləyiblər, yəqin üç-dörd gün bu həndəvəre gelməzler. Ona görə də, qərara aldı ki, gecə gedib Sərvinaza baş çəkib dan üzü qayıtsın. Amma elə olmadı. Qaranlıq tamam düşəndən sonra Ərşad atını yehər-ləmək isteyirdi ki, uzaqdan at ayağının tappıltıları eşidildi. İtlər qəzəb-lə hürə-hürə ağıllardan çıxıb, səs gelən tərəfə cumdular. Kərəm qışqırdı:

– Ə, kimsiniz?!

Qaranlıqda kimse dedi:

– İtin qabağına dur, e!

Gələnlər atlarının başını çəkib dayanmışdılar.

Ərşad diqqətə baxıb, qaranlıqda güclə seçə bildi ki, dörd nəfərlidər. Tüfəngi götürüb girdi gündüz qayırıldığı səngəre. İtlər atlıları dövreyə alıb qəzəblə hürdürlər. Həmin səs bir də eşidildi:

– Ə, köpəkuşağı, size demirəm itlərin qabağına durun?!

Qaranlıqdan başqa bir səs dedi:

– Ə, öz xoşunuzla əlli qoyun ayırmın, çıxarıın bəri. Yoxsa, hamınızı qırarıq!

Ancaq bu zaman Ərşad dillənib dedi:

– Ə, nə təhər gelmişinizsə, heyəl də qayıdın! Bizi qana salmayın!

Qaranlıqdan, Ərşadın səsi gələn tərəfə tərəfə bir gülə atıldı. Bunu cavabında Ərşad da qaranlıqda güclə seçə bildiyi athıların başı üstündən bir gülə atıb dedi:

– Biz səngərdəyik, siz açıqda! Qayıdın gedin, yoxsa, bir-bir hamınızı dənərik.

Athıların dördü də birdən çobanlar tərəfi gülleyə basdırılar. Kərəm, Qaçay, Əli, Qaraca gülə deyməsin deye yere uzanmışdır. Uzun illərdən sonra üçatılanın yenidən cöllərə səs salmağı Ərşadı şövqə getirdi və o dedi:

– Ə, qayıdın! Vallah, hamınızı atdan salacaqıq.

Qaqaqlar yene də atanda Ərşad gördü ki, bunlar el çəkən deyillər, birini vurub atdan saldı.

– Ay köpəkoğlu! – deye atlılardan biri söyüdü.

Ərşad qışqırdı:

– Köpəkoğlu da sizsiniz, yiyesiz it kimi sülənən də! Dedim, bir-bir hamınızı dənleyəcəyik. Adamınızı da götürün, cəhənnəm olun! Dünya malından ötrü özünüz qırğına verməyin!

Atlılar başa düşdülər ki, doğrudan da, gülə səngərdən atılır, onlar isə, açıqlıqdadırlar.

İki nefər düşüb, yere yixılan yoldaşlarını qaldırıb qoydu o biri atının qucağına. Sonra atları çapıb bir xeyli uzaqlaşandan sonra biri bərkden qışqırdı:

– Ay köpəkuşağı, bu size çox baha oturacaq.

Sonra çobanlara tərəf bir neçə dəfə yayım atəsi açıdlar. Cavabında Ərşad da bir neçə gülə atıb yoldaşlarına dedi:

– Hərənib bizi mühasirəyə ala bilərlər. Bu gecə heç biriniz yatmayın.

Kərəm dedi:

– Sabah bize tüfəng verməsələr, mən burada qalan deyiləm.

Qaçay dedi:

– Ay verdilər ha...

Qaraca uzun burnunu yankı tutub dedi:

– Ola bilsin ki, işqlaşanda gölsinlər.

Ele o anda da at ayaqlarının tappıltısı eşidildi. Qoyun itləri bərk-dən hürdürlər.

Qaçay dedi:

– Sən ölmüşəsən, köpəkuşağı qayıtdılar.

Yene də Kərəm qaranlığı qışqırdı:

– Ə, kimsiniz?!

Qaranlıqdan səs geldi:

– İtin qabağına durun, e!

– Axi, kimsiniz?! – deye Kərəm təkrar soruşdu.

Başqa səs açıqlı dedi:

– Miliş naçalnikidi, itin qabağına durun!

Kərəm dedi:

– Xahiş eləyirik, neçəmik yoldaş milislərindən birini göndərsin görek doğrudan sizsiniz?!

Həmin açıqlı səs dedi:

– Ə, heyvərə, bize inanmırsan?

Bu dəfə Ərşad dillənib dedi:

— Əş, bu ne danışıqdı? Heç yarım saat olmaz üstümüze qaçaq gelmişdi. Adam göndərin, görək kimsiniz, dayna.

Həmin açıqlı səs bu dəfə bir az yumşaq dedi:

— Xanış, get, görsünler kimik.

Milis paltarında olan Xanış çobanların yanına gələndə, Qaçay onu tanrıb dedi:

— A tanrısız, niyə tanışlıq vermirsen?

Sonra yoldaşlarına dedi:

— Bu, Qaraxanbəylidəndi.

Xanış üzünü qaranlığa tutub dedi:

— Gelin, yoldaş neçernik.

O biri atilar da yaxınlaşanda çobanlar milis rəisi Veysəli tanıdılar.

Rəis elə atın üstündə soruşdu:

— O nə atışma idi?

Kərəm dedi:

— Dörd atlı qaçaq fermaya basqın elemişdi.

— Ne apardılar? — deyə rəis soruşdu.

Kərəm dedi:

— Apara bilmədiler. Birini də Ərşad vurdı.

Rəis elində tüfəng olan Ərşada baxıb soruşdu:

— Ha tərəfə getdi onlar?

Kərəm dedi:

— Yoldaşlarını götürüb qaçdilar üzü o yana.

Rəis atını dönderib milislərə dedi:

— Tərənin!

Onlar qaranlıqda yox oldular.

Kərəm dedi:

— Neçernik elə getdi ki, elə bil, qaçaqlar orada dayanıb bunları gözləyirler.

Qaçay dedi:

— Neçerniki deye bilmərəm, amma o Xanış çox əliiti oğlandı.

Rəis Veysəl kasib bir kişinin oğlu olub, muzdurlar komitesinin sədri işləyirdi. Diribaş, tündməcəz bir oğlan olduğundan bir neçə ay bundan qabaq milis rəisi qoymuşdular.

Çobanlar Ərşadgilin komasında oturub ocaq işığında pendir-cörək yeyə-yeyə bayaqqı qaçaqlar haqqında danışırdılar. Əli gülle deyən adamı nəzərdə tutub deyirdi:

— Düşmenizim az idi, bir də bu yandan çıxdı.

Ərşad da açıqlı cavab verdi:

— Cəhənnəmə çıxsin, köpəkuşağı arvad üstünə gəlmirdilər ki?

Kərəm dedi:

— Gerek o birilerini də vuraydın.

Ərşad dedi:

— Mən səngərdə, onlar açıqdaydır, namərdlik elemek istəmedim.

Kerəm dedi:

— Sən namərdlik elemek istəmedin, amma tüfəngin olmasayı, dərimizə saman təpəcekdilər.

Çobanlar ocağın qırğında elə oturuqlu halda mürgüləməyə başladıqları zaman tekrar atayaqlarının tappiltılıarı eşidildi. İtlər təkrar qəzəbə hüre-hüre qabağa getdilər.

Atıllar yaxınlaşıb qaranlıqda dayandılar. Milis rəisi Veysəl dedi:

— Ə, bizik, itlərin qabağına durun!

Çobanlar qalxıb itləre acıqlandılar. Gələnlər atlarından düşdülər.

Otuz-otuz beş yaşında, ucaböyü bir adam olan rəis dedi:

— Biz heç yerdə qaçağa rast gəlmədik.

Sonra o, komanın qapısından düşən ocaq işığında əlində tüfəng, belində iki kəmər patron, ayaq üstündə dayanmış Ərşada baxıb soruşdu:

— Səndən başqa, kimdə tüfəng var?

Ərşad dedi:

— Heç kimdə.

— Sən tək atışıldın onlarla?

— Bəli.

— Bəs, neçə oldu ki, dörd nəfər bir nəfərin əlindən qayıdıb qaçıdı?

— Mən nə bilim? — deyə Ərşad hövsələdən çıxıb tərs cavab verdi.

Çoban Kərəm dedi:

— Ərşad səngərdəydi, onlar açıqlıqda.

— Tüfəngin kağızı var? — deyə rəis soruşdu.

Ərşad dedi:

— Xeyr, yoxdu.

— Bəs, bilmirsən ki, şura hökumətində icazəsiz, dokumentsiz tüfəng saxlamaq olmaz?

— Bilirem, yoldaş neçernik, ancaq...

— Nə ancaq?

— Bu tüfəng Kerbelayı Əsəd əmimdən yadigardı.

— Kerbelayı Əsəd kimdi?

— Dədim ki, əmimdi...

— Neçə idi o Kerbelayı Əsəd axı? İnqilabçı idi?

— Xeyr, Nikolay qaçağı idi. Coxdan rəhmətə gedib.

Rəis açıqlı dedi:

– Qanun tələb edirdi ki, sən tüfəngi getirib hökumətə təhvil verəsən! Nə bileyk ki, sən bu neçə ilde o tüfənglə ne eləmisən?!

Söz Ərşada yaman toxundu. Fikirləşdi reise neçə cavab versin ki, ürəyi soyusun.

Birdən Kərəm qızarış-pörtərek:

– Əsi, – dedi, əgər, o tüfəng olmasaydı, indi kolxozun ne qədər qoyunu getmişdi, özümüzü də şil-küt eləmişdilər.

Rəis Kərəmə qəzəbləndi.

– Sən səsini kəs, gödək koramal!

Kərəm enli xəncərinin qəbzəsindən yapışdı.

Ərşad istədi desin ki, kolxoz sədri Aliş özü icaze verib, qoyuna-zada basqın olsa, üçatılanı işe salsın. Ancaq fikirləşdi ki, adam satmaq yaxşı şey deyil.

– Ver bura tüfəngi! – deyə rəis, Ərşada təref yeridi.

Ərşad da geri çəkilərkən milislərin içində çıxıb soruşdu:

– Nə səbəbə, yoldaş nəçernik?

– Gedərlik rayona, orada səbəbinə başa düşərsən!

Qaçay dedi:

– Ay yoldaş nəçernik, bəlkə o qaçaqlar yene qayıtdılar?

– İki nəfər milis sehərə qədər burada qalacaq.

Ərşad dedi:

– Mən nə tüfəngi verəcəyəm, nə də rayona gedəcəyəm.

Rəis milislərə əmr etdi:

– Tutun bunu!

Ərşad bir an içində görünməz olub, qışqırıldı:

– Nəçernik, atını min, düz get! Hansınız əlini tüfəngə atsa, vuracağam!

Rəis bu dəfə yumşaqlıqla qaranlığa dedi:

– Ə, dəli olma. Qaçib, qaçaq olmayacaqsan ki. Mən dedim, gedek rayonda tüfənginə dokument düzəldək!

– Keçəl suya getməz. Sən ölüsen, hansınız əlini tərpətdi, təpəsini odlayacağam!

Ərşadın belə deməsile zil qaranlıqda atının belinə tullanaraq ildidim sürətliyən getməsi bir oldu. Rəis milislərə qışqırıldı:

– Atlanın! Yerin deşiyində də olsa, onu tapmaq lazımdı.

Və onlar atlanıb Ərşadın dalınca çapıldalar.

... Rəis Ərşadı heç yerde tapa bilməyərək, səhər işçilənlə qayıdib təkrar onların yatağına geldi. Ərşadın hərəkəti barede protokol yazarlaq, çoban yoldaşlarına əmr etdi ki, qol çəksinler, ancaq çobanların heç biri qol çəkmədi. Rəis nə qədər hədə-qorxu geldi də, olmadı. Birdən Kərəm acığını saxlaya bilməyərək dedi:

– Bura bax, Veysəl, biz sənə hörmət eleyib neçernik deyirik, niye özündən çıxırsan? Nə səbəbə mənim şəxsiyyətimə toxunursan? Biz de kulak-zad deyilik ki?.. Sən muzdur olmusansa, biz səndən de çox muzdur olmuşuq.

Milislərdən biri Kərəmə bozardı:

– Adam oğlusun, e, danışığını bil!

Kərəm dedi:

– Sən yeri, quyruq bulama.

Rəis milislərinə dedi:

– Atlanın,

Sonra Kərəmə təref dönerək əlavə etdi:

– Sən də bizlə gedəcəksən!

Kərəm eli xəncərinin qəbzəsində dedi:

– Mən beş min kolxoz qoyununa cavabdehəm. Akt elə ki, sağ-salamat məndən tehvil götürdüñ, altından da qol çək, ver mənə, hara deyirsən gedək.

Rəis qəzəbləndi:

– Qoyuna yoldaşların baxar!

Kərəm dedi:

– Xeyr, hamımız cavabdehik! Neyləmişəm ki, məni rayona aparanan?

Gənc rəis özünü pis vəziyyətdə hiss edərək dedi:

– Bu hərəkətin sənə baha oturacaq!

Kərəm dedi:

– Neynək, borclu borclunun sağlığını ister.

Rəis dildər halda milislərini də götürüb getdi.

... Ərşad gecənin qaranlığında eyzen ayaq dəyməyən yerlərlə at sürərək, gəldi çatdı Kürdənənin qəşərəsinə. Atın başını çəkib, yuxuda olan obaya diqqət yetirdi. Xeyli uzaqdan itlər onun hənititini alıb hürrüşdülər. Ərşad atını addım-addım sürüb ehtiyatla öz damlarına yaxınlaşdı. Gecələr açılan iri boz köpək onun qabağına yürüüb qaranlıqda quyuğunu buladı. Ərşad yene də hər tərəfi diqqətlə nəzərdən keçirdi. Sonra düşərək atını çəkile bağlayıb, doqqaz aşağı enərək qapını döyüd. İçəridən Sərvinaz sesləndi:

– Kimsən?

– Dur qapını aç, çırığı yandırma.

Sərvinaz qapını açıb piçılı ilə soruşdu:

– Nə olub, Qara?

– Heç nə, yeri içəri. Qatığın var? Bir parça ovduq qayır, ver mənə. Sərvinaz tələsik ovduq çalıb verərək soruşdu:

– Tüfəngi niye ciyinindən çıxarmırsan?

Ərşad ovduğu axıracan içərək parçı verib dedi:

- Dalımcı gələ bilərlər, gedirəm.
- Dalınca kim gelecek?
- Hökumət atlıları.
- Biy, başıma xeyir... Adam vurmusan?
- Qaçaq vurmüşəm.
- Nə üstə?
- Qoyuna basqın eləmişdilər.
- Bəs, hökumət atlıları niyə səni tutmaq istəyir?
- Veysəl deyir, tüsəngin kağızı yoxdu.
- Nə kağızı?

Ərşad hövsələdən çıxdı:

- A tanrısız, mən nə bilim nə kağızı? Yeri, tez heybəyə beş-altı çörək, bir az da pendirdən-sogandan qoy.
- İndi Allah qoysa hara gedirsən?
- Bilmirəm, sən tez ol.
- Necə yəni bilmirəm, Qara?
- A tanrısız, belə qaçaq oluram.
- Biy, başıma xeyir... Bir yandan qaçaq vurursan, bir yandan da qaçaq olursan?
- Muzdur Veysəli yerin dibində də olsa, tapıb öldürəcəyem. Sən tez ol.
- Bəs, məni neyləyirsən?
- Qisasımı alandan sonra gecə gəlib səni də götürüb addriyacam Arazın o tayına!

Sərvinaz ərinin iri, cod əlini getirib uzun köynəyinin üstündən qarına qoyaraq, soruşdu:

- Bəs, bu nə olsun?
- İndi neçənci ayıdı?
- Üçüncü...
- Arazin o tayında arvadlar uşaq doğmır?

Və Ərşad gənc arvadını bərk-bərk öpdü...

Ərşad dolu heybəni yəhərin tərkine bağlayıb qalxdı atın belinə. Sərvinaz piçildədi:

- Özündən mügəyət ol, Qara!
- Nayran olma. Tez-tez gəlib sənə dəyəcəm.
- Allah amanında ol.

Ərşad atını addım-addım sürüb, qaranlıqla obadan çıxandı sonra dördəmə çapdı və at ayağının tappılıtları eşidilməz olanda Sərvinaz piçildədi:

- Allah köməyin olsun.

... Ərşad qaranlıq, soyuq çöllə tək gedirdi. O, indi gərək həm qacaqlardan ehtiyatlı olaydı, həm də hökumətdən. Ərşada o da məlum deyildi ki, vurdugu qaçaq hansı obadan, hansı kənddən idi? Demək, rast geldiyi kendin-obanın camaatına da görünmək qorxulu idi. Ərşad yanıb-töküldürdü. İndi Veysəl qabağına çıxsayıdı, Ərşad onun təpəsinə üç güllə vurardı.

Hele işıqlanmamışdan Ərşad gəlib çatdı Afşardakı dostu Şahmarın qışlaqdakı evinə. İt bərkdən hürdü. Ərşad yavaşdan səsləndi:

- Nə var, ay it?
- Ərşad düşüb, atı dəhlizin altına çəkib direyə bağladı. Sonra yaxınlaşış qapını usdufcaya vurdu. İçəridən dərhal Şahmar soruşdu:

- Kimdi, e?!
- Mənam... - deyə Ərşad astadan cavab verdi.
- Şahmar qapını açıb, çıynında cuxası çıxdı bayıra.
- Xoş gördük, e, xeyir ola?
- Ərşad o yana-bu yana baxıb, yavaş səslə dedi:
- Xeyir olar, insəllah...
- Ancaq Şahmar hiss elədi ki, nə isə var. Ona görə də, əvvəl Ərşadın atını tövləyə çəkib, qabağınaarpa-saman tökdü, sonra bayıra çıxbı, o biri otağın qapısını açaraq dedi:

- Keç içəri.  
(Şahmarın atası şura hökuməti qurulandan sonra Bakıda oxuyan oğlunun tekidi ilə qışlaqda iki göz daş otaq tikdirmişdi. İndi Şahmar arvad-uşağı ilə burada olurdu. Kişi özü isə, arvadı ilə yenə də həyətdəki kamda qalırdı.)

Ərşad içəri girərək, tüsəngi aşırıb divara söykədi. Sonra keçib döşeyin üstündə oturdu. Şahmar elə tuman-köynəkdə ayaq üstündə dayanaraq soruşdu:

- Nə olub axı, birtehərsən...
- Ərşad dedi:
- Əhvalat uzundur.
- Şahmar dedi:
- Qoy əynime şey geyim, gəlim.
- Hava artıq işıqlanırdı. Şahmarın arvadı dəhlizdə samovar tüstüldirdi.

... Ərşad əhvalatı olduğu kimi danışdı.  
Şahmar soruşdu:

- İndi fikrin nədi?
- Fikrim odu ki, Veysəlin başını verim üzətilən ağızına, özüm də Sərvinazı götürürüm keçim o taya.

Şahmar dedi:

– Ele kəmfürsətdirlər ki, o İran ərbabları, qoymazlar rahat oturasan. Özünü eleyəcəklər nöker, deyəcəklər, qolubaqlı dur qabağımızda.

Ərşad qızışdı:

– Allah vurub onları. Gel sen də gedək. Biz kürek-küreyyə verəndən sonra fələk de bize çata bilmez.

Şahmar bir qədər fikirleşib dedi:

– Eldən-obadan ayrı düşmek çətin işdi...

– Ayrı niye düşürük? Bir az keçər, qayıdır gələrik.

– Heylə şey olmaz. Tutub güllələyərlər.

– Kərbəlayı Əsəd əmim iyirmi beş il qaçaq olub.

– Kərbəlayı Əsəd Nikolayın zülmündən qaçmışdı, biz də duraq muzdur Veyselin əlindən qaçaq düşək? Beyəm, şura hökuməti ele bir Veysəldən ibarətdi?

– Onun başını odlasam, ürəyim sakit olmaz. Hamisi birdi: sağ qalşa, məni tutduracaq.

– Heç bir qələt eləyə bilməz. Sen kolxoz heyvanı üstündə döşünü qabağa verib o cür vuruşmusan. Beyəm, hökumət bunu nezərə alma yacaq?

– Hökumət Veyselin sözünü qoyub, mənim sözümə inanmaz.

– Niye inanmaz?! O qədər şahid var. Adam vurulub...

– Hökumət muzdur Veysələ inanmasa, nəçernik qoymaz. Sen qol qoymursan, qoyma. Özüm tək gedərem.

– Bilirsən ki, sən qol qoyan yere mən baş qoyaram. Ancaq o vaxt bizi minlərlə qoynu, ilxişi olanların qışlaşına oğurluğa gedərdik. İndi qaçaq olub hara gedək? Kolxozu çapıb-talamaq düz olmaz, kasib-kusubun malidi... Adamın boğazından getməz. Bir də, düzünü deyim ki, kolxozi ele esl bizim kimilər üçündü. Muzdurluqdan canımız qurtarılır. Düz işləyəndən sonra bir köpəkoğlu deyə bilməz ki, qaşın üstə gözün var. Sən bir az gözle, görək axırı ne olur.

Şahmanın arvadı mis məcməyide çay-çörək getirdi. Ərşada: «Xoş gəlmisinə, qağşa» deyib çıxdı. Onlar süküt içinde çörək yeyib, çay içdilər.

Ərşad dostunun evindən çıxıb atına minnəndə gün doğmuşdu.

Şahmar dedi:

– Har yerde çölləmə get... Sərvaxt ol. Nə vaxt yoluñ düşsə, bura-nı öz evin bil.

Ərşad:

– Salamat qal! – deyib ayaqlarını tərpədərək, atı üfüqə doğru uzanan və sehər gündeñində gümüş kimi parıldayan qirov düşmüs yovşanlı çöle çapdı. Ərşad yovşan etri veren çöle getdikcə fikirleşirdi ki, kaş bu düzde Veysel öz atılıarı ile onun qabağına çıxayıdi. Onda görərdi ki,

analar nece oğullar doğub. Yan tərefdən bir dəstə qarğı qalxdı havaya. Ərşad çapa-çapa tifəngi hərəkəyib atdı. Qarğalardan biri milləndi yere, Ərşadın üreyi fərehlə avazdı.

Ərşad Kəndələnçayın sahilindəki yiyesiz qamışlıq çatıb, atının başını çekdi. Sonra göz işledikcə hər tərəfi diqqətlə nəzərdən keçirdi. Heç yerde bir qaraltı da görünmürdü. Atını sürüb şırıltı ilə qamışlığı yara-yara çayırla örtülü açıqlığa çıxdı. Atdan düşərek atın tərkindən yapincısını açıb götürdü. Atı qolbənd eleyib buraxdı otlamağa. Özü isə, yapincısına bürünüb yixıldı çayırın üstüne və tifəngin qayışını qoluna keçirərək, dərhal getdi yuxuya.

Ərşad bir də onda oyandı ki, gün günortadan əyilib. Ayağa durub bir neçə saniye etrafı dinlədi. Kəndələnçayın xəsif şiriltisindən başqa heç bir ses-semir yox idi. Çayırı açıqlıqdə gömgögə səmadan başqa heç yer görünmürdü.

O yavaş-yavaş, ehtiyatla endi çayın qırığına. Çaydan o tərəfə yene də yovşanlı çöl üfüqə qədər uzanırdı. Ərşad etrafı bir də diqqətlə nəzərdən keçirərək çömbelib əl-üzünü yudu. Sonra qayıdaraq, atını da yedeyində çekib çayda suvardı.

Sonra atın tərkindən xurcunu açıb, çörək-pendir çıxararaq, oturub yedi. Sonra yena də yapincısına bürünüb, arxası üstündə uzanaraq gözlerini zilledi göye. Ərşad öz-özüne deyirdi: «Sen ölməyəsen, bu Şahmar, ele bil, heç o Şahmar deyil. Qabaqlar tifəng adı gələndə sümüyü oynağa gedirdi. Amma indi toyuğa dönüb...»

Atın aramla otlamasına qulaq asa-asə Ərşad yənə də getdi yuxuya və gözinü açıb gördü ki, gecədi. Cəld ayağa qalxb öz-özünə dedi: «Mən heç bir belə yatmadım, bu ne işdi?...» Ətrafi diqqətlə dinlədi. Sonra atını yedeyinə alıb, ehtiyatla qamışlıqdan çıxdı.

– Ya Allah, sendən medəd! – deyib qalxdı atın belinə.

Qaranlıq çölle gede-gede özünü məzəmmət eləyib deyirdi:

«Ə, axı, neyleyirsən Şahmar? Arazin hər keçəletinə bələdən. Nəçerniklə hesabı qurtarandan sonra Sərvinazı da götürüb keçərsən Arazın o tuyına. Gedərsən o tay Şahsevənində Kərbəlayı Əsəd əminin qaçaqlıq dəstu Rzaqulunun evinə. Deyirlər, Rzaqulunun yeddi saatlı oğlu var. Deyirlər, onlardan üçü adlı-sanlı qaçaqdi. Qoşuların onlara. Oradakılar da görərlər ki, bu qarabalə nece oğlandı. Qaçaq Nəbi də, Qaçaq Süleyman da, bəyəm, ele belə başlamayıblar?...»

Ərşad belə düşündükcə, həvəsi artıb qızıl quşa döndürdü.

Beləliklə, Ərşad az getdi, üz getdi, dərə-təpə düz getdi, gəlib çatdı Haramiya – öz komalarına. İtlər hüre-hüre o yandan bəri cumdular, Ərşadi tanıyıb susdular. Gödək Kərəmin səsi eşidildi:

– Ə, kimsən hey?!

Ərşad atının başını çekib səsləndi:

- Bəri dur, Kərəm.

Kərəmlə Əli yeridilər Ərşadın qabağına. Ərşad soruşdu:

- Nə var, nə yox?

Kərəm dedi:

- İspalkom özü gelmişdi.

- Nə deyirdi?

- Bizi möhkəm sorğu-sualı tutub soruşdu ki, əgər, Ərşad qaçaqlarla atışdırısa, bəs, niyə qaçırdı? Mən de dedim, eşi, bəs, neyləyeydi? Naçərnik Veysal tutub aparırdı ki, niyə tüsənginin kağızı yoxdu?

Ərşad maraqla soruşdu:

- Bəs, ispalkom na dedi?

- Deyir, naçərnik düz deyir, şuranın qurulmağından on il keçir, niyə gətirib tüsəngi hökumətə təhvil verməyib?

- Sən nə dedin?

- Dedim, eşi, əvvəla budur ki, o tüsəng emisindən yadigardi. İkin-ci də budur ki, Ərşad o tüsənglə gedib yol kəsməyib ha...

Ərşad hövsələdən çıxıb soruşdu:

- Axır sözü nə oldu?

- Axır sözü bu oldu ki, onu tapın, deyin, gəlsin xoşluqla çıxsın üzə. Tüsəngi də versin hökumətə. Yoxsa işi pis olar.

- Deməli, mən öz xoşumlá gedim girim qəzəmətə!?

- Deyir, kasib oğlandı, muzdur olub. Biz istəmirik o gedib qoşulsun kulak qaçaqlarına.

Ərşadi od götürdü:

- Niyə demirdin ki, Ərşad kulaklıq qoşulan olsayıdı, indiyəcən qoşulardı, tay niyə onlarla atışdırı ki, siz də belə eleyesiniz. Sən ölməyəsen, bunlar mərdi qova-qova namərd eləyərlər! Bəs, bunlar nə cür suradırlar, ə?

Əli dedi:

- Ə, qağa, nəbədə obaya üzükəsen. Bu gün Cümü gəlib deyirdi ki, naçərnik Veysel milisleri ile gəlməşdi obaya, Ərşadı axtarırdı. Deyir, şura üzvlərini-zadi gözətçi qoyub ki, səni görən kimi xəbər versinlər.

Ərşad qaranlıqla baxıb dedi:

- Salamat qalın!

Əli soruşdu:

- İndi hara, Allah qoysa!?

- Sonra bilərsiniz, - deyərək Ərşad atını tərpədib uzaqlaşdı və hər yerde çölləmə gedərek, gəlib çıxdı Qarabulağa.

Ərşad bilirdi ki, şəhərin şərq qurtaracağında Mahmud bəyin evlərini veriblər milis rəisiyinə. Evin dal tərəfi qalın bağ idi. Çoxdan baxıl-

madiğı üçün cal-çəperi dağılıb terk olmuşdu. Tənəklər, böyükən kolları, yasəmen ağacları bir-birinə dolaşib bağı cəngəlliye döndərmişdi. Ərşad çöl tərəfdən bağa girərək, qalınlıqda düşüb atını bağladı ağaca, yavaş-yavaş, ehtiyatla ireliləyib evin qəşərinə yaxınlaşaraq, budaqları aralayıb baxdı.

Kürsülü evin pəncərelərindən bayırda gur işq düşündü. Demək hələ yatmadılar. Tül pərdələrin arasında adamların kölgəleri ora-bura hərəket edirdi. Ancaq gec olduğundan qonşuların qapı-bacاسından əl-ayaq çəkilmişdi. Ərşad tüsəngini ciyindən alıb, yanına qısaraq yeridi eyvana təref. Birdən qapı açıldı. Ərşad bir istədi Veyseli çıxanda vursun, ancaq belə qisası şəninə siğışdırmadı. Gözəldi. Veysəl tualetdən çıxıb evə girendən beş daqiqə sonra ireliləyib kürsülü eyvana çıxaraq, qəfil qapını açıb girdi içeri ve tüsəngi üzüna götürüb Veysələ dedi:

- Mən səni namərdliklə öldürmək istəmirəm! Nə sözün var, de arvadın!

Veysəl lap yavaş səsle dedi:

- Namərdliklə öldürmək istəməsəydin, oğru kimi qəfil evə dürtüb, silahsız adamın üstüne tüsəng çəkib, arvad-uşağı qorxutmadın.

Ərşad o biri otağın qapısına cəld nəzər salaraq, xəncərini çəkib Veysəl kimi asta səsle dedi:

- Çıxart xəncərini.

Veysəl sakit dedi:

- Mənim xəncərim yoxdur. Kişisən, qoy mən də tüsəngi götürüm, çıraq düzə.

Bu dəfə söz Ərşadi elə bərk tutdu ki, tamam həvəsdən düşüb bilmə ni cahab versin. Elə bu zaman Veysəlin cavan, yaraşıqlı arvadı o biri otaqdan hövəlnak gələrək, Ərşada baxıb həyəcanla soruşdu:

- Bu qardaş ne isteyir?

Ərşad xəncərin tiyəsinə qinina qoyaraq dedi:

- Heç nə, bacı, narahat olma.

Ve bu sözü deməyi ilə bayırda çıxaraq, bağa yürüüb atının belinə tullanmayı bir oldu. Veysəl de eyni anda çevrilib, tüsəngi divardan alaraq onun ardınca yüymək istədi. Ancaq dayandı, tüsəngi divara söykeyib ağır hərəkətlə ireliləyərək stolun üstündən papiroş götürüb yandırdı. Arvadı həle də qorxu içinde soruşdu:

- Axı, bu nə ehvalatdır? O oğlan sendən ne isteyirdi?

Veysəl dinmədi. Veysəl hey papiroş çəkib qarşısında bir nöqtəyə baxırdı. Arvadı hövsələdən çıxdı:

- Evin tikilsin, dinsənə!... Axı, bu nə işdi?

- Bilmirəm. Bilmirəm, el çək! - deyib Veysəl hırsı papiroşunu küləqəbinə basdı.

Veysel, həqiqətən də bilmirdi nə cavab versin. Bilmirdi ki, Ərşad onu öldürmek isteməkdə haqlıdır, ya yox? Ərşad deyir ki, mən bu tüfengle kolxoz malını qarət elemek isteyenlərə gülə atmışam. «Əvvəla, bu hec mənə melum deyil ki, düz deyirsən, yoxsa yalan. Yoldaşlarının sözüne də inanmaq olmaz. İkinci də, men haradan bilim ki, düne-necən mahir bir oğru olan sən bu neçə ilde tüfengle ağır cinayetlər eleməmişən?! Bir də, eger, düz adamsan, eger, doğrudan da, kolxoz heyvanını qarət eleyənlərlə atışib, onlardan adam vurmusansa, niyə qaçıb qaçaq olursan? Bəlkə hec səni tutub hebs eleməyəcəkdir... Axı, sən də, ay zəlim oğlu, mənim kimi muzdur olmusan. Indi qaçıb qoşulaqsan şura hökumətinə silah qaldırın adamlara?!»

Rəis müəyyən eləmişdi ki, bu günlerde Arazin o tayına hec bir qaçaq-filan keçmeyib. Əger, bu Ərşad, doğrudan da, qaçaqlarla atışib adam vurubsa, demək, izi tapılmalıdır.

... Ərşad dördəmə çaparaq, şəhərdən çıxıb çölleme gedirdi. Ancaq, düzü, hara getdiyiñi özü də bilmirdi. Veyselin hərəkəti onu lap dilxor eləmişdi. Həle də xəcalet çəkirdi. «Kişi düz deyirdi dayna. Qəfil evə dürtülüb arvad-uşağıın yanında yaraqsız adamı öldürmək kişilik-dən döyül axı. Sən ölməyəsen, igidmiş bu Veysel. Men üzürmədə tüfəng içəri girəndə hec tükü də terpenmedi. Hökumət onu neçənlik qoymaqda sehv eləmeyib. Yəqin ki, məni tutmağa çalışacaq... Üz-üzə gelərik, görüm onda nə deyəcək?»

Sonra Ərşad qaranlıq, yiyesiz çöllerle atını yavaş-yavaş sürüb firkirlesirdi ki, adlı-sanlı qaçığa adam lazımdır. Tek əldən səs çıxmaz. Keçmişdə, Kərbəlayı Əsəd əmimin vaxtında padşahın zülmündən təngə gələn kasib adamlar qaçıb, qaçaq olurdular. Amma indi mülkü-malı əlindən çıxan varlılar qaçaq olurlar. Ərşad da hec vaxt gedib onların içine girməz! Ərşad onların yekexanalığını, adamı adam yerine qoymamağını çox görüb. Bəs, bu Veysel zəlim oğlu niyə belə eləyir?.. Niye adama inanmır?..

Ancaq Ərşad belə fikirleşsə də, hiss eləyirdi ki, Veyselə olan kini xeyli yumşalıb. Bu da onu qəzəbləndirirdi: «Ə, zəlim oğlu, – deyib özünü məzəmmət eləyirdi, – axı, sən onun girine keçən kimi tutub basaçq dama. Ondan sonra get, ol silist dustağı. Vallah, o dörd divar arasında sən bir gün də davam getirməzsən. Bağrin çatlayar».

Bu vaxt Ay doğub qaranlıq çölleri işıqlandırmışdı ve qazamatı gözünün qabağına getirəndə bu Aylı çöllerin obasında olan keçmiş çoban dostu Köçərinin qapısına gəldi. İtlər qəzəblə hürüşərək, onu dövreyə aldı. İçəridən gur qadın səsi soruşdu:

– Kimsən?!

Ərşad yavaşca dedi:

– Menəm, Telli xala!

Ucabaylı Telli arvad başında qalın şal qapıda görünüb soruşdu:

– Ne olub, qadan alım, xeyir ola?

– Sağlığın, Köçəri haradadı?

– Kolxoz qoyununda... Sehər gələsidi paltarın-zadın deyişmeyə.

Düşsəne.

– Evde kim var?

– Heç kim!

Ərşad düşüb, atını çekdi tövleyə. Sonra Telli xala ilə birlikdə girdi eve. Telli xala çırığı yandırıdı, hec bir söz soruşmadan pendir, qatıq, çörək getirdi. Ərşad doyuncu yeyib-içəndən sonra dedi:

– Xala, yaman yorğunam, yatmaq isteyirəm.

Bu saat, – deyə Telli xala o biri otaqdan yorğan-döşək getirib yer saldı.

Ərşad tüfəngini yanına qoyaraq, papağını, çəkmələrini, pencəyini çıxırbı yorğana bürünən kimi yatdı (hər ehtimala qarşı şalvarını, corablarını çıxarmadı).

... Ərşaddan bir-iki yaş kiçik, yaraşıqlı, üzügülər bir oğlan olan Köçəri dostunun gelişinə çox şad olub, toğlu kəsmek istədi. Ancaq Ərşad razi olmadı:

– Obada çox qala bilmərəm, – deyib əhvalatı nağıl elədi.

Köçəri dedi:

– Nainsaf hərəkət eləyib o neçərnik.

Ərşad dərindən nefəs alıb dedi:

– Vuracaqdım onu, ancaq zəlim oğlunun sözü məni yaman tutdu.

Evinde vurmaq istəmedim. Fikirlesdim ki, onsu da, yaxasını məndən qurtara bilməyəcək, çöldə-bayırda yəqin ki, qabaqlaşacaq. Onda haqq-hesabı çürüdərəm. Sən elə kolxoza qulluq eləmək isteyirsən?

– Bəs, neyleyim?

– Boz at özündədi, yoxsa, qoymusan kolxoza?

– Kolxozdadi.

– Bu kolxozi bizi toyuğa döndərecək.

– Bəs, neyleyek?

– Atıl boz atın belinə, mənimlə çıxaq gedək.

– Hara?

– O taya.

– Bəs, anam nə olsun?

– Ananı da götür, mən də Sərvinazı götürəcəyəm.

– Düz sözündü?

– Lap düz. Bir tüfəng məndə var, birini də sənə taparıq.

– Ne cür?

– Yoldan keçen milislerdən-zaddan birinin tüfəngini tutub alarıq. Olacaq öz olimiz, öz başımız, kefimiz isteyəndə keçərik bu taya, bir az puldan-zaddan taparıq... O tayda yene də herəmizin bir sürüsü olar.

Ərşadın tasvir elediyi həyatın romantikası Köçəriనı bərk götürdü. Ərşad bilirdi ki, Köçəri yaxşı at belində gəzməyi, atib-vurmağı xoşlanı zirək, cəsur bir oğlandı. Köçəri vəcdə gəlib dedi:

– Sən ölmə, xan kefində yaşayarıq.

– Baş nadı!

– Amma, deyirlər, o İran ərbabları çox köpəkoğlu adamlardı.

– Ə, uşaqlıma. Biz kürək-kürəyə verəndən sonra bir qoşun da bata bilmez!

– Düz deyirsən, mən hazır. Ancaq...

Köçəri duruxdu və Ərşad soruşdu:

– Ancaq nə?

– Deyirəm, bir anamla da məsləhətləşək.

... Telli xala məzəmmətə ogluna baxıb dedi:

– Əminin qanını nə tez yaddan çıxardin, bala?

Köçəri tutuldu.

Telli xala Ərşada müraciətə davam etdi:

– Köçərinin emisi o tayda – Aslundüzəd olurdu. O taylı Əşrefi xan atlıları ilə basqın eleyib, özünü öldürüb, var-yoxunu da çekib aparmışdı. İndi biz gedək heylə naməndlərin qoltuğuna girek?

Ərşad dedi:

– Xanların qoltuğuna niyə giririk, ay xala?

– Bəs, neyləyəcəksiniz? Onlar sizi qoyarlar dinc oturasınız? Yaxşı bilirəm onların kəmfürsətiyyini.

Köçəri dedi:

– Atam ki, sonra Əşrefi xanı öldürüb əmimin qanını aldı.

Telli xala ogluna dedi:

– Mən burada ölərəm, amma gedib İran ərbabına rəiyyət olram. Sən də getsən, südümü sənə haram elərəm.

Sonra Telli xala Ərşada müraciət etdi:

– Bura bax, bala, bu şura hökuməti elə sizin hökumətiniz deyil?

Bütün dövlətlilərin, bəylərin heyvanını alıb sizə verdi ki, qatın öz heyvanınıza, gen-bol dolanın dayna. Niyə tanrınzı təpik atırsınız? Tay yağıq hökumət bundan yaxşı neylesin? İndi öz elinizi, öz başınız, qazandığınız olacaq özünüzü, heç kəs də üstünüzdə aqalıq elemeyəcək. Odur, hökumət məktəb açır, həkimxana açır, hamısı da pulsuz... Tay ne isteyirsiniz, bala?

Ərşad dedi:

– Ay xala, hampalardan, dövlətlilərdən mənim də zəhləm gedir-

di, qudurğan köpəkuşağı idilər. Bizim zəhmətimizle varlanırdılar, özümüz də adam yerinə qoymurdular. Kolxozi elə mənim də canımdı. Ancaq, eger, şura bizim kimisinin hökumətidirse, niyə nəçərnik Veysel bi tüfəngin üstündə məni qəzəmetə salmaq isteyir. Ona görə ki, mən bu tüfəngle kolxozon heyvanını qaçqlardan saldırılmışam? Yoxsa, indi də məzdur Veysel ağa olmaq isteyir?

Telli xala təmkinlə dedi:

– Adam sebri olar, bala. Veysel o gün gəlmişdi obaya. O da sizin kimi cavan adamdı, təzə qoyublar böyük qulluğa. Deyirlər, özü də şura qurulana qədər ona-buna nöker olurmuş. Bəlkə sehv eləyir, hələ qayda-qanunu eməlli bilmir?

Hər şeydə kefini açmalı bir cəhət axtaran Köçəri gülümsəyib dedi:

– Əş, ana, vallah bu kolxozdan gözüm su içmir. Yaxşı, tuaq ki, sabah mən toy elədim, görün ıxtiyarım olacaqmı kolxozon sürürlərindən beş-altı qoyun götürüm kəsim?

Telli xala təmkinlə cavab verdi:

– Təki sən toy elə, heyvan tapmaq asandı.

Köçəri gülümsəyib dedi:

– Molla Nəsrəddin arvadına yaxşı deyib ki, ay zalim qızı, mənim asan işimi niyə badalağa salırsan. Yüz iyirmi qoyun hər gecə gəlirdi öz ağılıma, kefim isteyərdi birini yox, lap onunu kəsirdim. Amma indi bərini də götürməyə ıxtiyarını yoxdu.

Telli xala bu dəfə tərəddüdlə dedi:

– Səbr eleyək, görək axırı nə olur. Axı, bu boyda iş birdən-birə yoluna düşməz. O günü rayondon gələn deyirdi ki, şərklə nə qazanılsası, ilin axırında bölnüncək adambaşına. Heç kəsin haqqı itməyəcək.

Telli arvad dərindən nəfəs alb əlavə etdi:

– Beylərin, ağaların azığlığını yadımızdan çıxmayıb...

Ərşad lap ağıssaqqalyana dedi:

– Bilirsən, xala, şuranın dediklərini düz yerinə yetirsələr, çox yaxşı olar, amma iş başına keçənlər başlaşalar camaatın üstündə aqalıq eleməyə, közü öz qabağına eşməyə, onda gəl də... Odur ey, bizim kolxozi sədri Aliş dünən şəş-bu gün beş, indidən başlayıb qohumlarının birinci briqadır, birini anbardar, birini ferma müdürü qoymağası...

Telli xala davam eleyib dedi:

– Nə olur-olsun, öz el-obanızdır. Aliş pis olar, çıxarıb başqasını seçərsiniz. Rayondon gələn onu da deyirdi ki, bütün böyükələr qoz salmaqla (İnqilabdan qabaq kəndxudaları bəzən seçki ilə qoymuşlar. Bunun üçün səsə qoyulan hər adam üçün bir qutu qoymuşlar. Seçicilər hansı qutuya çox qoz salsaymışlar, o da seçilərmiş) seçiləcək. Ni-

kolay vaxtındaki kimi yuxarıdan qoyulmayacaq ki, sən də bir söz deyə bilmeyəsən.

Bu sözləri Ərşad da eşitmışdı. Amma heç bir şeyi özü üçün aydınlaşdırıa bilmirdi. Ona görə de dinmədi.

Telli xala davam eleyib dedi:

– Şeytanın daşını etəyinizdən tökün, oturun yerinizde. Camaat ne təhər, bizi de heyle, kolxozdə yaxşı işleyirsən, yaxşı da dolanırsan...

Sonra Köçeri təkkidle Ərşada dedi.

– Görürsən də bu anamı... Özün bilirsən ki, dost-düşmən içinde onu tek qoyub getmək də yaxşı olmaz. Adama baş töhməti eleyerler. Sənə də məsləhətdi ki, o taya keçməyəsən. Bizim İranda olan qohumlarımız fars erbablarının elindən qan ağlayırlar. Deyir, divan-dərədə oturanların hamısı onlardandır. Özlerinin də dilini bilmirsən, sırrını bilmirsən, gərək hamısına rüşvət verəsən.

Ərşad bu dəfə də bərk dilxor olduğu üçün cavab verməyərək, doslu ilə xudahafizləşib qalxdı atın belinə və ömründə birinci dəfə olaraq ürəyində qəmgin bir təkkilik hiss elədi... Sonra təəccübə öz-özüne dedi: «Bu camaata na olub, a? Adamlar niyə belə deyiyiləlib? Hərəsi bir bəhanə getirir!»

... Həmin gecənin səhəri Veysəl beş nəfər diribaş milis götürüb çıxı Araz boyuna. Sərhəd qoşunları komissarı ilə təkrar görüşdü. Ele bu zaman obalarda, kəndlərdə tapşırıq verdiyi adamlardan biri xəbər gotirdi ki, Hacıvəlilər obasında türkəçarəci Nisə qarının evində bir yaralı xəlvəti yatır.

Veysəl yaralını maşına qoydurub səhər xəstexanasına getirdi. Həkimlər də bərk-bərk tapşırıdı ki, onu sağaltıslılar. Sonra Veysəl həmin yaralıdan bütün əhvalatı dürüst öyrənib gördü ki, çoban Ərşada inanmamaqda səhv eləyib. Ərşadın əvvəller həmin sənədsiz üzətilanla nələr elədiyi məlum olmasa da, kolxoz fermasına hücum eleyen quldurlarla atışb onları kolxoz heyvanına yaxın buraxmamağı həqiqətdir. Rəis xəcalət çəkdi.

Rəis indi fikirləşdi ki, ne yolla bu tərəkəmə Ərşadi üzə çıxarsın, qoymasına qaćaqlara qoşula. Ona görə də, her tərəfə adam saldı ki, onu təpib inandırsınlar ki, hökumətin onunla işi yoxdu. Lakin Ərşad milis rəisinin vədinə inanmadı.

Veysəl baxıb gördü ki, xeyr, Ərşad hökumətə yaxın düşmək fikrinə deyil. Bu qərara geldi ki, onu tutub zorla üzə çıxarsın. Qoymasına quldur ola.

... Bir gecə Kürdabadakı «Piçılı Fetiş» xəbər getirdi ki, Ərşad gəlib, evindədi. (Gödek, pələqulaq Fetiş obada yalan-doğru ne xəbər oldu, o saat rayon işçilərinin qulağına piçildadığı üçün adını «Piçılı Fe-

tış» qoymuşdular.) Rəis bir deqiqə də vaxt itirmədi, həmin beş nəfər qoçağı götürüb, çaparaq düzəldi yola. Gecənin yarısı Kürdobaya çatıb, Ərşadgilin damını aldı mühəsireye.

Ərşad Sərvinazla şirin-şirin yatrıldı. Birdən itlərin qəzəbli səsinə oyanıb qulaq asdı. Sərvinaz da oyanıb soruşdu:

– Nə olub, Qara?

– Çöldə adam var! – deyib, Ərşad cold ayağa qalxıb tələm-tələsik geyindi.

Şirin yuxudan hələ tamam aylınmış Sərvinaz dedi:

– Niyə geyinirsən, belke tülüyü, canavara hürür?

Ərşad piçılı ilə dedi:

– Yox, adama hürür.

Sərvinaz da dərhal qalxıb paltarını geydi.

Rəis atları bir nəfərlə «Cin dərəsi»ndə qoyub özü dörd milisle damın üstüne piyada yermişdi, fikri bu idи ki, işiqlanana qədər gözlesin.

Ərşad her ehtimala qarşı atını təvlədə yəhərli bağlamışdı. Tövle ilə dam qabaq-qabaq idi. Ərşad damın qapısını ehtiyatla aralayıb baxdı: tövlenin qapısı örtülü idi. Demək, gələn oğru deyildi. Ərşad patronaşları telesmedən belinə bağladı, dolu üzətilanı götürüb xəzinəyə bir patron ötürürək, bərkdən soruşdu:

– Kimson, a?!

Veysəl dedi:

– Mənəm, Ərşad, gəlmisəm səninlə söhbət eleyim.

Ərşad cavab verdi:

– Sənin menimlə nə söhbətin?! Nahaq zəhmət çəkmisən! Ərşad sənin qabağın düşüb gedən oğullardan deyil! Yaxşısı budur sağ-sala mat qayıt geri!

Rəis təkrar etdi:

– Səninlə söhbət elemek isteyirəm!

Ərşad cavab verdi:

– Ayağını ireli atsan, vuracağam! Sənə dedim ki, necə gəlmisən, heyle də qayıt.

Rəis dedi:

– Biz əhvalatı öyrənmişik. Sənin vurdugun qaćaq bu saat səhər xəstexanasındadı. Heç kəs sənə «qasıñ üstündə gözün var» deməyəcək.

Ərşad dedi:

– Keçəl suya getməz. Söz əvvəlki idi.

Rəis dedi:

– Mən səhv elemişdim.

Ərşad dedi:

– Səhv eləyen gecənin yarısı gəlib mənim evimi mühasirə eleməz. Arvad-uşaqdan da utanmırısan.

Veysel baxıb gördü ki, heç vəchle onu yola getire bilmeyəcək. Ona görə də, qərara aldı ki, gözlesin, səher açılında belə obanın ağ-saqqalları Ərşadı razı sala bildilər ki, çıxsın üzə.

Ona görə də dedi:

– Ərşad, mən seni üzə çıxarmayınca buradan tərpenən deyiləm. Özümüz də altı nəfərik.

Ərşad dedi:

– Lap istəyir bir qoşun olasınız, mən ölürem, sənə təslim ol-maram.

Sərvinaz piçilti ilə dedi:

– Bəlkə düz deyir?

Ərşad dedi:

– İnanmiram ona, təlləyir. Apardı basdı dama, sonra əlim hara çatar?!

Sərvinaz dedi:

– Bəs neyləyək, Qara?

– Sən qorxma.

Sərvinaz ürəkli cavab verdi:

– Qorxmuram, Qara. Ancaq onlar çoxdular. Səni tutacaqlar.

Ərşad dedi:

– Sənin işin yoxdu. Səsini çıxarma. Mən çıxanda qapını usduñca bağla.

Sonra Ərşad qapını yavaş-yavaş açıb, balaca, qara gözlərile qaranlığa diqqət yetirdi: heç kəs görünmürdü. Demək, damın yanlarında döldülər. O, yere yatıb bir əlində tūfəng təvleyə təref süründü. Təvlenin qapısını yavaş-yavaş açıb içəri girdi. Atı açıb yavaş-yavaş çəkdidi bayıra. Və üstünə atılmağı ilə güllə kimi getməyi bir oldu. Milislər istedilər onu gülləyə bassınlar, rəis qoymadı, dedi:

– Heç kəs güllə atmasın.

Veysel milislərdən bir nəfərini göndərib kolxoz sədrini durquzdub gotirdi. Onlar hələ də Ərşadgilin damının yanındaydalar. Veyselin papirosunu odu qaranlıqda dalbadal közərirdi.

Rəis Alişa dedi:

– Mən gəlməmişdim Ərşadı üzə çıxardım. Bize xəber çatmışdı ki, evindədi.

Sədr sakit səslə soruşdu:

– Nə oldu?

Rəis papirosunu çəkib közərdərək dedi:

– Qaçıdı.

Sədr dedi:

– O, salamat təslim olmaz.

Rəis soruşdu:

– Bəs, nə olsun?

Sədr bir qədər fikirleşib dedi:

– Nəçernik, əger, sen, doğrudan da, onu tutmaq fikrində deyilsənse, üzə çıxarmağın bir çəresi var... Onların aqsaqqalı Eyvazdı. Ərşad ancaq onun sözüne baxar. Əgər, sen Ərşadı tutmaq fikrində olmadığına Eyvazı inandırsan, o getirib üzə çıxarár.

Sədrin sözlərinden açıq hiss olunurdu ki, özü də Ərşadın həbs edilməsinə tərefdar deyil.

Rəis dedi:

– Yəqin ki, Ərşadın külfəti hələ yatmayıb. Ola bilərmi onu bayıra çağırasan, mən bir-iki söz deyəcəyəm ona.

Sədr quru tövrlə soruşdu:

– Nə söz?

Rəis hövselədən çıxdı:

– Əşı, deyəndə eşidərsən, dayna.

Sədr sakit cavab verdi:

– Yaxşısı budur, nəçernik, nə sözün var qaynatmasına deyəsən, arvad xeylağı ilə senin nə işin?

Rəis dedi:

– Mən onu başa salmaq isteyirəm ərini inandırsın ki, biz onu tutmağa gəlməmişdik.

Aliş dedi:

– Bu, arvad söhbəti deyil.

Rəis acığını boğaraq soruşdu:

– Yaxşı, Eyvazı necə görə bilərik?

... Eyvaz əminin qardaşı oğlunu daha böyük vəzifə üçün Bakıya aparmışdır. Ona görə də, obada hörməti bir az da artmışdı. Sədr özü onun evinə gedib hayladı:

– Əşı, Eyvaz əmi, nəçernik Veysel gəlib Ərşad barəsində səninə danışmaq isteyir.

Eyvaz əmi bir neçə dəqiqədən sonra qapıya çıxbıq açıqlı dedi:

– Veysel mənimlə nə danışacaq? Ərşad döşünü güllə qabağına vərib kolxozen heyvanını qaçaqdan saldırıb, nəçernik də gəlib deyir ki, tūfənginin kağızı yoxdur, gerek qəzəmetə giresən.

– Deyəsən, nəçernik özü də başa düşüb ki, sehv eləyib.

... Veysel danışıb qurtarandan sonra Eyvaz əmi dedi:

– Yaxşı, mən getdim, Ərşada dedim, qəlet eləmə, gel çıx üzə. Sonra sən də basdırın dama, onda nə olsun?

Rəis dedi:

— Bizim hökumətdə hiylə yoxdur. Sizə söz verdim, qurtardı.

Eyvaz əmi dedi:

— Kişinin sözü gərək söz olsun.

Rəis təsdiq etdi:

— Doğrudur.

Rəis «doğrudur» sözünü lap ürekdən dedi. Ərşadın gecə gəlib evinə girərək onu öldürmək istəməsini, ancaq mərdlik eləyib öldürmədiyiన rəis heç kəsə deməmişdi. Bu onun üçün bir sərr idи ve rəis bu sirdə, nə isə, qəribə bir şey hiss eləyirdi. Elə bil ki, bu sərr Veyselin özünü də gözündə ucaldırıcı və o bu ucalığa layiq olduğunu mehz özüne sübut etməyə tələsidi.

... Ancaq Ərşad rayon mərkəzine getməyə razı olmadı, ona görə də. Eyvaz əmigildə görüşdülər.

Ərşad dedi:

— Nəçernik, mən bu şərtlə üzə çıxıram ki, rehmetlik əmimdən yadigar qalan bu tüfəngi məndən almaysan.

(Ərşad hər ehtimala qarşı üzətənləri əlinde hazır tutmuşdu.)

Rəis dedi:

— Yaxşı, mən buna razı, ancaq bu şərtlə ki, sən o tüfənglə ancaq kolxoza xidmət eləyəsən.

Ərşad başa düşmədi.

— Necə yəni xidmət eləyəsən?

Rəis dedi:

— Yəni, ancaq kolxoz malını kulak qaçaqlarından qoruyasan. Başqa yola getməyəsən.

— Hansı yola?

Eyvaz əmi zarafatıyanı kürəkəninə dedi:

— Niye başa düşmürsən, ay tanrısız? Nəçernik deyir ki, bu tüfəngle oğurluğa-zada getməyəsən.

Ərşad qaşqabaqlı cavab verdi:

— Kolxozi malı camaatındı, kulakların deyil ki.

Rəis ciddi dedi:

— Biz kulak əmlakını oğurlayarı da cəzalandırırıq. İndi bizim vəzifəmiz kulakların törtəndiyi banditizmi leğv etməkdir. Onlar camaat arasına iğtişaş salırlar. Kolxozonun qurulmasına mane olmaq isteyirlər.

Rəis bu sözləri dedikcə qızışırı. Ərşad gözlərini qayıb ona baxaraq dedi:

— Nəçernik, belə danışırsan, amma qaçaqlarla vuruşanı da tutub dama basmaq istəyirsən.

Rəis dedi:

— Tay o barede seninle haqq-hesabı çürütdük.

Eyvaz əmi kürəkəninə açıqlandı:

— Yaxşı, — dedi, — köhnə palan içi tökmə. Yoldaş nəçernik nə deyir, ona qulaq as.

... İki gündən sonra Ərşad üzətənləri qışlaqdakı evlərində qoyaraq, qardaşının gəzdirdiyi naqanı alıb penceyinin altından belinə bağlayıb, atına minib geldi rayon mərkəzine. Biz onu görüb çox sevindik. Anam gülümseyib dedi:

— Ay mama oğlu, deyir, sən hökumətdən qaçaq düşmüsən? Bu nə işdi?

Ərşad dedi:

— Bekara sözdü, hökumət meni çağırıb tüfəngimə kağız versin.

— Bu saat bütün rayon səndən danışır, deyirlər, kürdəbalı Eyvazın bacısı oğlu təkbaşına bir dəstə qaçağı şüklüt eləyib, dörd-beşini vurub.

Ərşad dedi:

— Dörd-beş yalandı, birini vurmüşəm.

Sonra əlavə etdi ki, mən milis idarəsinə gedirəm. İstəyirəm Şafahat da (Şafahat mənim atam tərəfindən qohumum idi, bizzət qalib oxuyurdur) mənimlə gedib, dalda bir yerde atımı tutsun.

Anam təccübələ soruşdu ki:

— Niye atı burada bağlamursan?

Ərşad xərif gülümseyib dedi:

— Bele meslehətdi, dayıqızı.

— Axi ne üçün? — deye anam təkid etdi.

— Birdən qaçmali oldum. İstəyirəm at əlimin altında hazır olsun.

Ərşad Şafahatı da tərkine alıb getdi.

Milis idarəsi keçmiş bəylerden birinin böyük kürsülü evində yerleşmişdi. Evin dal tərəfi bağ idi. Bağın hasar-çəpəri çoxdan tərk olub getmişdi. Ərşad həmin bağa girərək, dalda bir yerde düşüb atı verdi Şafahatın yedeyinə.

— Bax, burada tərəpənməyəsən ha, — deyərək qəti addımlarla gedib çıxdı milis idarəsinin artırmamasına.

Artırmada şikayətilər, çağrılan adamlar dayanmışdılar. Milisler ora-bura gedib-gelirdilər. Heç kəs Ərşadə fikir vermirdi. Hər kəs öz aləmi ilə məşğul idi.

Ərşad ehtiyatla yaxınlaşıp yanpörtü pəncəredən baxdı:

Veysel böyük stolun dalında oturub ne isə yazi, tapançası da belindəydi. Ərşad geri çekilib təkrar artırmayı nəzərdən keçirdi. Hər tərəfi diqqətlə bələdledi. Veysel onu aldatmış olsa, yəni, tutmaq istəsə, onu öldürüb necə qaçağını müəyyən etdi. Sonra: «Ya Allah, səndən

mədət!» deyib arakəsməyə girərək, kabinetin qapısına yaxınlaşdı. Orada dayanmış milis nəfəri:

– Hara soxulursan, o? – deyə qabağını kəndi.

Ərşad milisin üstünə bozardı:

– Əməlli danış, o, – dedi, – məni neçernik özü çağırıb.

Milis nəfəri bu dəfə lap özündən çıxaraq, onu döşündən itəldi:

– Uzun danışma. Səndən başqa da çağrılanlar var. Yeri, balkonda dayan gözlə.

Cin vurdur Ərşadin başına. Ariq, yönəmsiz bir kişi olan milis nəfərini qolundan tutub kənarə fırıldadaraq, qapını açıb girdi rəisin kabinetinə. Veysəl başını qaldırıb Ərşadi gördükde gülüməsdi və həmin anda da içəri soxulan qəzəbli milis nəfərindən soruşdu:

– Nə olub?

Milis nəfəri, görünür, hədsiz dərəcədə əsəbi olduğu üçün belə ariq idi, hirsindən boğula-boğula:

– Yoldaş naçalnik, – dedi, – bu ayı mənə el qaldırı.

– Nə üçün? – deyə Veysəl soruşdu.

– Deyirəm, get gözəl naçalnik vaxtında çağıracaq...

Rəis:

– Yaxşı, yaxşı... Sonra səndən üzr istəyər, – deyib milisin sözünü kəndi. – Bizi tək burax.

Milis çıxandan sonra Veysəl əlini Ərşada uzadıb güle-güle dedi:

– Bura sənin üçün Haramının düzü deyil, Ərşad xalaoğlu, milisə nəzakətli rəftar etmək lazımdı. Xoş gelmişən.

Ərşad ehtiyatla əl tutuşaraq sərvəxt dayandı.

Rəis stul göstərib eyni şuxluqla dedi:

– Əyləş.

Ərşad stulu qapiya təref çəkib yanpörtü oturdu.

Rəis də bic oğlan idi. Ərşadin ne üçün stulu qapının ağızına təref çəkdiyini başa düşdü. Eyni zarafatyanalıqla dedi:

– Ərşad xalaoğlu, düzdür, ehtiyat ığidin yaraşığıdı, amma sen da-ha gərək məndən ehtiyat eləməyəsen. Söz vermişəm, qurtardı. Biz kişiyik!

Rəis papiroş qutusunu çıxarıb Ərşadin qabağına tutdu:

Ərşad dedi:

– Çəkən deyiləm.

– Sən vurdugun qəcaq demək olar ki, tamam sağalıb. Ancaq o biri yoldaşlarını tapa bilmirik.

– Bəlkə keçiblər o taya?

– Yox. O vaxtdan beri o taya adam keçməyib.

Ərşad bir az fikirleşib dedi:

– Bilmek olmaz. Arazin yüz yerindən keçəlatı var.

Rəis papiroşundan bir-iki nəfəs alıb davam etdi:

– O yaralı da öz axmaqlıqından gedib qoşulub onlara.

Ərşad maraqla soruşdu:

– Yəni ne cür?

– Bir az dəli-dolu oğlanmış, şura sədri başlayıb burunlamağa, hədələmeye ki, emin kulaklı. O da acığa düşüb, qaçıb qoşulub qaçaqlara.

– İndi sən onu sağalandan sonra tutacaqsan?

Rəis bir az fikirleşib dedi:

– Hələ ki, biz onun qaçaq düşəndən evvelki, sonrakı işlərin öyrənirik. Güman etmirəm tutaq. Özü də ortabab kəndli oğludu. Ancaq sən bacardıqca sərvəxt ol. Onun ələ keçməyən yoldaşları yəqin ki, qıdas almağa çalışacaqlar.

Ərşad ötkəm tövrlə dedi:

– Sən menim tūfəngimə kağız ver, ondan sonra hünerləri var Kürdəba yataqlarına ayaq bassınlar.

Veysəl vədinə eməl edib onun tūfənginə sənəd verdi.

Sonra:

– Özün də, – dedi, – nahara gələrsən bize.

Və gülümsəyib əlavə etdi:

– Evimizin yerini də ki, bilirsən...

Ərşad utanıb dedi:

– Süfrən həmişə açıq olsun. Mən obaya qayıdaşıyam.

– Yox, – deyə rəis tekid elədi, – mütləq gələrsən.

Ərşad dedi:

– Düzü, evdəki bacıdan utanırıam.

Rəis gülüməsdi:

– Eybi yoxdur. Üzünə əlek tutarsan. Mən isteyirəm bacı da gör-sün biz nece dost olmuşuq.

Veysəlin açıqtəbietli, qəcaq oğlanlardan xoşu gəlirdi, Ərşada da qanı qaynayırı. Nə üçünse onu özünə yaxın hiss edirdi. Bəlkə də, bu ondan idi ki, ikisi de muzdur olmuşdu, ikisi də eyni sinifdən çıxmışdı. Bəlkə də ulu babalardan gələn mərdanəliyin təzahürü idi.

... Ərşad bazarдан Servinaz üçün qırmızı güllü yaylıq, üç adəd atır-li sabun, bir az qənd-çay aldı. Özü də, Sərvinaz da çaybaz deyildilər, ele-bele qonaq-qara üçün alırdı. Şəhərin dar küçələri elə bil onun sinifini sixirdi. «Ə, burda nece yaşıyırlar?! Eh, heyf deyil Haraminin o acı yovşanlı çölləri. Göz işlədikcə baxırsan, adamın kefi gəlir.»

Sonra Ərşad, Veysəl yaşayın evin həyatına gələrək, düşüb atını ağaca bağlayıb, çıxdı kürsülü evin artırmamasına. Qapıda oynayan beş yaşlı oğlan uşağı onu görüb yüyürdü içəri, çox çəkmədi ki, Veysəlin

cavan arvadı içəridən çıxıb Ərşadı görənde qorxusundan az qaldı yixilisin, gördü ki, bu o dəfə Veysəli öldürməyə gələn oğlandır.

Ərşad soruşdu:

– Bacı, nəçərnik evdə deyil?

Gelin dili söz tutar-tutmaz hövlnak cavab verdi:

– Veysəl evdə yoxdu.

Lakin bu zaman Veysəl güle-güle içəridən çıxıb geline müräciətələ:

– Qorxma, Güllüş, – dedi, – bu dəfə çoban Ərşad bize qonaq gelib.

Sonra Ərşada dedi:

– Gəl içəri. Men də elə bu dəqiqə gelmişəm.

Ərşad, Veysəlin ardınca otağa girib:

– Nəçərnik, – dedi, – vallah, bacıdan utanıb yere keçdim.

Veysəl gülməsəyək dedi:

– Yaxşı, yaxşı, keç otur.

Ərşad kecib oturdu.

Reis dedi:

– Papağımı da çıxart, ev istidi.

Ərşad dedi:

– Bacıdan ayıbdı.

Veysəl gündü:

– Papaqlı oturmaq ayıbdır. Şəhərin qaydası belədir, tərəkəmə olanda nə olar?

Sonra derindən nəfəs alıb ciddi ifadə ilə dedi:

– O vaxt şəhərdə bizim elədiyimiz nökerçiliyin yanında sizin çobanlığınızın səltənlilik idti, Ərşad. Siz, heç olmazsa, dağlarda, çöllerde gəzib-dolaşırdınız. Ağalarınızın üzünü səherdən-axşamacan görmürdü-nüz. Amma biz...

Ərşad dedi:

– Qoy cəhennəm olsunlar... Hamısı bir köpekoğlu idi.

Veysəl dedi:

– Ələsiz-ayaqsızlıları canavar kimi yeyirdilər! İndi də bizim hökumətimizə tabe olmaq istəmirlər.

Ərşad dedi:

– Dəvədən yixılıblar, amma, höt-hötlerindən el çekmirlər.

– Ağlılları tabe olub, seslerini çıxarmırlar. Amma yelbeyinləri qaçaqlığa qurşanırlar. Xalqın min zəhmət ilə ekib-becərdikləri zəmilleri yandırırlar, anbarları partıldırlar.

Ərşad dedi:

– Şura hökuməti yaxşı hökumətdi. Lap bizim hökumətimizdi. Ancaq...

Ərşad duruxdu. Veysəl soruşdu:

– Ancaq nə?

– Olmazdı ki, kolxozi olmayıdı?

Reis ciddi dedi:

– Yox, olmazdı.

– Niye axı?

– Çünkü kolxozi istismarı ortadan götürür. Deyir, kim işləyirse, o da haqqını alınsın. Amma kolxozi olmasa, yenə də biri ağa olar, biri fəlle. Biz havayı yere inqilab eləyib ağaları süpürüb atmamışq ki, onlar tezəden meydana çıxıslar.

Ərşad bir az fikrə gedib dedi:

– Elə indi də nəçərnik nəçərnikdir, milisəner də milisəner...

Veysəl hərəatle dedi:

– Amma hüquqları birdi. Hökumət seçkisində fehlə ilə komissarın təfəvvüti yoxdu.

– Düzü, nəçərnik, heç ağlıma sığışdırıa bilmirəm ki, məsələn, is-palkomla qara fehlenin, çobanın hörməti, dolanışıgi bir olsun. Yenə də görecəksən nəçərniklər, is-palkomlar buyurdular yuxarı başa, xışın dəstəsindən yapılan kəndçi baba qaldı aşağı başda.

– Yox, heyle olmayıacaq! – deyə reis sərt cavab verdi.

Bu zaman Güllüş çörək, pendir, iki boşqab küftə və araq getirdi. Çəngəl-bıçaq getirdi. Ərşad qab-qacağı salıb sindirmaqdan qorxurmuş kimi çekinə-çekinə, Veysəli təqəlid edərək pendiri biçaqla kəsib ehmalca qoyurdu çörək tikəsinin üstünə. Küftənin suyunu qaşıqla içir, etini ise, çəngəlle yeyirdi. Ancaq bu cür «şəhərsayağı» yemek ona böyük eziyyət hesabına başa gəldi. Çəngəl-bıçaq onun ayzadan, gündən yanıb qaralmış, kobudlaşmış əlində çox uyğunsuz görünürdü.

Reis qədəhləri araqla doldurub dedi:

– Götür görek.

Ərşad qaşqaqaqla dedi:

– İçən deyiləm.

Reis gülümseyib dedi:

– Seninlə dostluğumuzun sağlığına.

Nahardan sonra Ərşad qalxdı. Reis dedi:

– Niye durursan, otur, çay iç.

Ərşad dedi:

– Yox, gedim, çayla işim yoxdu.

Reis de qalxıb əlini ona uzadaraq:

– Hələlik, – dedi. – Sənə yaxşı yol, sərvəxt get, dünən sizin obanın yaxınlığında bir dəstə qaçaq görünüb.

... Güneş qerbdəki uzaq Ziyarət dağının arxasına enirdi. Ərşad ge-

niş düzenlikla atını dörddəmə çapırdı. Belində patronla dolu tapança, altında qaşqa ürgə, Kürdobada da yoluñ gözleyen Sərvinaz kimi can... Daha Ərşadin bu dünyada nə dərdi var? Bu saat qacaqlarla atışmaq üçün sümüyü oynağı gedirdi... Qoyun sürüleri çöllərə yayılıb otlayırdı. Ərşad çobanlarından tanrıydı ki, bu sariyataqlı Hacı Karimini sürüldür. Onlar hələ kolxoz olmamışdır. Göresən, nəyi gözləyirdilər bu tənrisizlər? Birdən keçmişdə belə sürülərin yanından çaparaq keçəndə elədiyi işlər yadına düşdü. Amma indi, axı, kişiye söz verdi... Bir toğlunu uğurluq hesab etmək olmaz... Lap ele Veyselin özüne de deyər. Deyər ki, aşı, sən Allah, bunu günah sayma. Kefim qalxmışdı götürdüm. Bir də, axı, neyleyim? Sərvinazın yanına hər defə necə elibos gedim?.. Cavan, gözəl Sərvinaz gözünün qabağına geləndə yene də kefi doxsan doqquza qalxdı. Papağının dalını qaldırıb ayaqlarını yavaşça tərpəti. At təkrar götürüldü.

O, Kürdobaya çatanda qaranlıq düşməndü. Tərəkəmələrde qalmış tək-tük qoyun-quzu, inək-keçi örüşdən qayırdı. Ocaqlardan xoş gərmə qoxusluq ləri. Ərşad atını çölləmə sürüb, ucqarda olan damın qabağında dayandı.

Sərvinaz cavan erinə şadlıqla baxıb gülməsədi:

— Qara, deyən kefin kökdü.

Ərşad dedi:

— Niye kök olmasın, şüfür Allah'a.

Və qoyunu götürüb yerə qoydu: — Yapış, qaçmasın.

Sonra atı tövleyle çəkib, yəhərini aldı, axuruna arpa-saman tökdü. Tövlədən çıxaraq Sərvinaza dedi:

— Yeri, biçaq, su getir.

Ərşad toğlunu kəsib soyandan sonra dedi:

— Yüyür, dayımı çağır gəlsin.

Sərvinaz qaçıdı atasığılı.

Ərşad içəri girərək, keçənin üstündə oturub eti xencerlə xırda-xırda doğradı, damın ortasında közərən germe ocağının yan daşları üzərinə sac tərsinə qoyub eti tökdü içine.

... Neflə yanan çirağın işığında Eyvaz əmi ilə Ərşad ocağın qırğında oturub, tərəkəmələrin ləzzətli xöreyi olan sacıçı yeyirdilər. Eyvaz əmi nazik yuxa parçaları ile eti götürüb səliqə ilə, tələsmədən yeyə-yeyə kolxoz sədri Alişin qarasına deyinirdi:

— Ay canım, aqər, Aliş dövlət qazanan olsaydı, vaxtında özüne bir gün ağlayardı dayna. İndi getirib bu boyda obanın var-yoxunu tapşırılar ona ki, sədrəsən. Dünyanın haqq-hesabını bilən adamlar qalib kənarda.

Ərşad başa düşürdü ki, Eyvaz dayısı «dünyanın haqq-hesabını bi-

len adamlar» deyəndə özünü nezərdə tutur. Doğrudan da, o hara, Aliş hara? Amma bir məsələ de vardi, axı, Şura muzdurların, yoxsulların hökümətidir.

Eyvaz əmi asta-asta deyirdi:

— Başa düşmürəm bu Şura hökuməti çoluq-çobanı, lütleri niye eleyib töhfə tebercəhi.

Dayısının sözleri Ərşadin xətrinə deydi:

— Əshi, dayı, — dedi, — lüt olanda ne olar? Varlılar analarının qarnında vezir olmayıblar ha. Ele götür o neçernik Veyseli. Dünənəcən Kərim ağanın nökeri döyülmüş?! Amma indi əməlli-başlı neçerniklik eleyir. Özün bilirsən ki, çoban-çolوغun içinde oğullar var, meydan versən, lap Koroğlu kimi ad çıxarar.

Eyvaz əmi dinmədi. Ancaq Veysel haqqındakı söhbət Ərşadin vurdugu qaçaq əhvalatını onun yadına saldı. Taxta qutusundan papiros büke-bükə dedi:

— Nahaq yere sən kolxozun beş-on qoyunundan ötrü bizi o qaçanın obası ilə qanlı saldın.

Ərşad hövlnak dedi:

— Kolxozun mali yağı mali deyil ki? Bizim özümüzünküdə dayna. Qaçaq köpekoğlunu vurmayıb qoymayıd qarat eleyib aparayıdı? Biz də bir kişiyik, ya yox?

Sonra Ərşad həmişə fasiq bir söz deyəndə elədiyi kimi boynunun dalını qaşınya-qaşıya gülməseyib eləvə eledi:

— Öz aramızdı, dayı, axı, qaçaqlar keçmişdə sənin heyvanına basqın eləsəyidilər, bele deməzdir. Yadindədi o ili yaylaqdə sənin kəhər atını açıb aparmışdır. Kərbələyi Əsəd əmim destəsilə onların obalarına basqın eleyib, kəherden eləvə sekkiz atlarını götirmişdi.

Eyvaz əmi hesabi içəri verib daha bir söz demədi. Ürəyində düsündü ki, sən ölməyəsen, dünya yaman deyişilib. Ele bil, o taylı gədəsinin oğlu kolxozun qurulmağını çıxdan gözləyirmiş.

... Seher tezən Ərşad yel kimi Haramiya çatıb üçatılanana kağız alındığı bildirəndə, Kərəm dedi:

— Siz ölməyəsiniz, bu neçernik Veysəl canlara deyən oğlanmış. Menə de bir tüsəng verseydi... Bu tezə peydə olan Sarıqaçaq da bizi kişi hesab eləmir. Buradan batıb, oradan çıxır. Deyirlər, dünən gecə Sel-basan obasına hücum eleyib kolxoz sədrini güllələmək isteyirmiş. Arvadlar yaylıq atıb birtehər qurtarıblar.

Çoban Qaçay dedi:

— Bilen yoxdu ki, haradandı o Sarıqaçaq. Kimi deyir o taylı Rehim xanın qardaşı oğlu, kim deyir Kołqarabağdandı.

Ərşadin qardaşı Əli soruşdu:

— Onun adı nədi axı?

Kərəm dedi:

— Adını bilən yoxdu. Ele hamı Sarıqəçəq deyir. Amma, hər nə köpəkoğludursa, ığidliyinə söz yoxdu. Neçə dəfə Veysəl iyirmi-otuz misionerlə gedib üstünə, bata bilməyib. Deyirlər, o dəfə qasid xəber getirib ki, Mandili qışlağındağı uğcuq evlərdən birində oturub çörək yeyirlər. Veysəl yeno də bir neçə atlı ilə gedib mühasirəyə salıb. Sarıqəçəq atışa-atışa yoldaşları ilə mühasirədən çıxıb qaçıb.

Qaraca dedi:

— O günü Mustafaoğlu danışırkı ki, Sarıqəçəqin eynində çoxlu dua yazılmış tilsimli köynek var, ona görə də, gülle batdır.

Ərşadın qardaşı Əli beşinci sinfə qədər oxumuşdu.

— Ə, — dedi, — boş sözdü. Mustafaoğlu deyir ki, neçə dəfə «Cin dərəsi»ndə cinlərin yiğincagına düşüb. Guya, əlib-oynayırmışlar. Amma ondan başqa heç kəs görməyib. Nə oldu ele cinləri eyzen Mustafaoğlu gördü?

Kərəm dedi:

— Amma Sarıqəçəq güneydərəli Fərecin bir qulağını kəsmekdə yaxşı eləyi. Deyirlər, o Fərec mərdimazar köpəkoğlunun biridi. Peşəsi eyzən, deyir, adamları şeytanlayıb tutdurmaqdı.

Qaçay gülümseyib dedi:

— Sarıqəçəq, deyir, Fərecin qulağının birini kəsib elinə verib ki, apar göstər Veysəle.

Ərşad dinmirdi. Otaylı Sarıqəçəqin bu Arazqırığı obalarda meydan sulamağı ona bərk toxunurdusa da, bu barədə heç kəsə bir söz demirdi. Ela bil ki, ağər, bu barədə dinib-danişsa, ona deyecəklər, bəs, sən nə kişisən ki, otaylı bir gədə gelib sənin el-obanı soyub-talayıf?

... Bu az zaman içinde meydana çıxan Sarıqəçəqin əhvalatı Veysəlin başını ağartmışdı. Axırıncı dörd-beş ayda o neçə dəfə poçt soymuşdu. Neçə kolxoza basqın elemişdi. Rayon təşkilatları da milis rəisi Veysəli məzəmmət eleyirdilər ki, bir uşağın öhdəsindən gələ bilmirsiniz. Deyilməyə görə, bu Sarıqəçəqin iyirmi yaşı ancaq olardı. Veysəli yandıran da bu uşağın, Kərəm demişkən, buradan vurub oradan çıxmışı, onu saymaması, hələ desən, əla salması idi.

... Günlərin birində kolxoz sedri Alış Haramiya gelib Ərşada dedi ki:

— Nəçərnik Veysəl səni rayona çağırır.

Ərşad fikirleşdi ki, görəsən, bu nə məsələdi? Nəçərnik onu neyleyir? Belkə mərdimazar köpəkoğlunun biri gedib Ərşaddan ne isə ona qandırıb?

Ərşad gedib Eyvaz əmi ile meslehetləşdi. Eyvaz əmi de üzərində ceyran şəkli olan taxta qutusundan papiros bükə-bükə dedi:

— Get, qorxma. Veysəl səni tutmaq istəsəydi, qəfil gəlib Haramida tutardı.

Daiyisinin sözü ağlına batdığı üçün Ərşad atlı, tüfəngli rayon mərkezine gelib düdü bize. Anam soruşdu:

— Nə olub, marmaoğlu, xeyir ola?

Ərşad dedi:

— İnşallah, xeyir olar. Nəçərnik Veysəl çağırıb. Görək nə deyir.

Anam zarafatla dedi:

— Oğurluq-zad elememisən ki?

Ərşad incidi:

— Ay tanrısız, dedim ki, oğurluğun daşını birkərəlik atmışam.

... Veysəl qapıda dayanan milise tapşıranda heç kəsi içəri buraxma, Ərşad dərhal xatırladı ki, elində hazır tutduğu tüfəngi doludur. Veysəl gelib uzun stolun yanında onunla qabaq-qabağa oturub yavaş səslə dedi:

— Səni vacib bir iş üçün çağırılaşım.

Ömründə birinci dəfəydi ki, tərəkəmə Ərşad hökumət idarəsinə «vacib iş üçün» çağırılırdı. Ona görə də, ürəkli səslə soruşdu:

— Nə vacib işdi, nəçərnik?

Veysəl dedi:

— Yəqin eşidərsən ki, bu Sarıqəçəq nə cinayətlər töredir.

Ərşad soruşdu:

— Niye tutmursunuz onu?

— Tuta bilmirik. Yaxa ələ vermir.

Reisin düz danışlığı Ərşada mərdanə göründü.

Veysəl bir az susub sonra dedi:

— İndi bir kelek işlətmək istəyirik.

Ərşad maraqla soruşdu:

— Nə kelek?

— İstəyirik sən gedib qoşulasan onun dəstəsinə, fürsət düşəndə ya tutub getirəsən, ya da başına bir gülle vurub qaçasan.

Ərşad təccübə soruşdu:

— Mən onun dəstəsinə ne cür gire bilerəm?

— Deyərsən, guya, sən də kolxoza görə qaçaq olmuşsan.

Ərşad bir az fikrə gedib dedi:

— Belkə mənə üç-dörd əlli isti adam verəsən, gedib onunla mərdanə döşləşəm?

— Dedin ki, bu, mümkün olmur. Ərgünəş meşəsindən girib, Kirs

məsəsindən çıxırlar. Gah Haramılarda görünürler, gah Pirağbulaq dərəsində.

— Düzü, nəçənik, kim olur-olsun, adamı namərdlikle öldürmek aruna gəlir. O vaxt Qaçaq Nəbini yatdığı yerde vurub qaçana el-obada indi də lənet oxunur.

Veysəli od götürdü:

— Ə, zalim oğlu, — dedi, — bəyəm bu Sarıqəçəq köpəkoğlu Qaçaq Nəbədir? Qaçaq Nəbi çarın, bəylərin zülmündən qaçaq olmuşdu, xalqla işi yox idi.

Ərşad yenə də fikirləşib dedi:

— Sarıqəçəğin əlindən mən də çox yanlıqliyam. Ancaq lap qardaşımı vuran adamı da mən heylə öldürmərəm.

Rəis hirslandı:

— Bəs, nə cür öldürərsən?

— Mən deyən adamları ver, onda görərsən.

— Belə çıxır ki, biz milis işçiləri heç nə bacarmırıq?

— Yəqin milislərin də içində karlı adamlar var. Amma ola bilsin ki, siz Sarıqəçəğin gəzib-dolaşlığı məşələri, dağ-dərəni bizim kimi təmizləsiniz. Bir də ki, axı, camaat içinde onların da adamı var. Görəndə ki, milis dəstəsi hərlənir, o saat xəber verirlər.

Rəis soruşdu:

— Yaxşı, sən kimləri götürmək isteyirsən?

Ərşad heç fikirləşmədən dedi:

— Afşar obalarında menim Şahmar adında bir dostum var, biri o...

— Şahmar? — deyə rəis nəyi isə xatırlayırmış kimi tavana baxdı. —

Yaxşı, sonra?

— Bir də bizim fermadakı çoban Kərəm.

— Hansıdır, o gödək?

— Gödəkliyini neyləyirsən? Üstüne bir qoşun yerisə, səngerdən çıxara bilməz.

Rəis, Ərşad deyən adamların adlarını bloknotuna yazıb dedi:

— Səhər gələrsən, o baredə fikirləşərik. Özün de Kürdobaya getmə, gece qal burada.

— Niyə ki? — deyə Ərşad dərhal soruşdu.

Rəis dedi:

— Sənə əziyyət olar. Kürdobaya get, bir də səhər qayıt...

— Nə əziyyəti olacaq? Altında o cür at... Sən tezden məni burada istə.

Rəis zarafatına dedi:

— Ay zalim, arvaddan ayrı qala bilmirsən?

Ərşad zərafatın üstündən keçərək qaşlarını çatıb soruşdu:

— Gedə bilərem?

— Gedə bilərsen, ancaq seher burada ol.

... Seheri gün Veysəl Ərşada dedi:

— Mən sənin teklifinle razı. Ancaq bəlkə, sən o iki nəferdən əlavə bir neçə adam da götürürsən?

Ərşad dedi:

— Əger, mənə inanırsansa, nəçənik, ayrı adam lazım deyil. Çünkü dəstə böyük olanda qaçaqlar tez duyuq düşürlər.

Rəis dedi:

— Yaxşı, sən deyən olsun, görək neyləyirsən. Ancaq sabah dediyin adamlar da səninlə birlikdə burada olsunlar.

Ərşad bu dəfə rəisin otağından kefi saz çıxdı. Sarıqəçəq qabaqlaşmaq fikri onu vəcdə getirirdi. Bu Sarıqəçəq İrandan keçib bu tayda meydan sulayır. Yoxsa, burdakları kişi hesab etmərir?

Gödək Kərəmle Şahmar da rəisin teklifinə həvəslə razı oldular. Birinci ona görə ki, İrandan keçən bu Sarıqəçəğin hərəkətləri onların da kişiliyinə toxunurdu, ikinci də ona görə ki, hökumət onlara tüsəng-patron verecek, onlar da qaçaqların meydan sulamağına arvad kimi kənarda dayanıb tamaşa etməyəcəklər.

Kərəm tüsəng-patron alandan sonra dedi:

— Arxayı ol, nəçənik. Sən ki, bizə belə inanırsan, biz də namərdlik eləmərik.

Oğlanlar getmeli olanda, rəis, Ərşada dedi:

— Sən bir deqiqə ayaq saxla.

Kərəmle Şahmar çıxandan sonra, rəis, Ərşada dedi:

— Bax, bu oğlanlara da sən cavabdehsən!

Ərşad ürekli cavab verdi ki:

— Əshi, mən onlara lap başımla cavabdeh olaram. Biz bir-birimizi muzdurluqdan tanıyıraq.

Rəis dedi:

— Bilirem, bir yerde oğurluğa-zada da getmisiniz.

Ərşad dedi:

— Nəçənik, sənin kimi oğlana yalan satmarıq, düzdü, heyət şeylər olub, amma başın üçün, ömründə kasib-kusubun bir çəpişinə də toxun-mamışıq.

Rəis dedi:

— Mən özüm de sizinle əlaqə saxlayacam. Əger, bir yerde Sarıqəçəqin sorağını alsan, bize də xəber ele. Bizim milis dəstələrimiz də onları axtarır.

Ərşad dedi:

– Bu qaçaqlıqda çoxluq-azlıq sən deyən hesabdan olmur, gərək girevə tapasan.

Rəis:

– Yox, çoxluqla azlığın təfavüti var. Onlar on-on beş atlı bir yerde olandan sonra siz üç nəfər üçün onların öhdəsindən gəlmək asan olmaz. Biz çalışırıq onları diri tutaq.

Ərşad dərinden nefes alıb dedi:

– Görek de... Ya onlara verər Allah, ya da bize.

... Şahmarla Kərəmin hərəsine bir beşatılan, çoxlu da patron verdilər. Ərşad yoldaşlarını da götürüb qayıtdı Haramiya. Şahmar məsləhət gördü ki, onlar elə tərpənsinlər ki, Sarıqaçığı axtarıqlarını heç kəs bilməsin.

Kərəm dedi:

– Ə, lap qoy bilsinlər.

Ərşad dedi:

– Şahmar düz deyir, bilməsələr yaxşıdı. Satqın köpəkoğlunun biri o saat gedib duyuq salacaq.

Kərəm dedi:

– Bəyəm, Sarıqaçaq bilmir ki, hökumət onu axtarır?

Şahmar dedi:

– Hökumət ayrı, biz ayrı. Biz rəsmi qulluqçu deyilik, bizi tüfənglizadlı görüb ona xəbər çatdırılsalar, elə bileyək biz də hökumətdən yan gəzirik, ağlına gelməz ki, onu axtarıq.

Ərşad təsdiq elədi.

... Gece Ərşadgilin dəyəsində, ocaq işığında oturub qatıq, pendir-cörək yeyirdilər. Qaranlıqdan dəyənin içi görünməsin deyə köhnə palaz qapılığı salmışdılar. Birdən itlər berk-berk hüre-hüre dəyələrdən aralandılar.

– Kim ola bu vaxt? – deye Kərəm soruşdu.

Üçü də yemekdən əl saxlayıb diqqətlə itlərin səsine fikir verdi.

Kərəm:

– Ə, kimsiniz? – deyə berkdən qışkırdı.

Tamam yad bir səs qaranlıqdan dedi:

– Taniş adəmiq, rayondan gəlməmiş. Ərşada denən bəri dursun.

Üçü də cəld tüfənglərini götürüb, əyile-əyile dəyədən çıxıdlar.

Kərəm itləre açıqlanıb bir də soruşdu:

– Kimsiniz axı?

Qaranlıqdan səs təkrar etdi:

– Hökumət adəmiyiq! Ərşada de, gəlsin bura!

Ərşad dedi:

– Ə, Ərşadla işiniz var, niyə irəli gəlmirsınız?!

Bir neçə saniye süküt oldu. Sonra qaranlıqdan Ərşadgili qəfil gülleyə basıldılar. Ərşad özünü saldı o vaxt düzəltdiyi səngərə. Kərəmle Şahmar da onun yanında yerə yatıb, tərəf-müqabilin gülləleri işq saçan səmti tuttdular oda.

Qaranlıqdan gələn səs dedi:

– Köpəkuşağı, bir təkinizi də salamat qoymayacaqıq!

Kərəm dedi:

– Ə, anasının oğlu, kişi söyüş eləməz!

– A köpəkoğlu, siz də kişilikdən danışırsınız?! Kişi olsanız xalqın var-dövlətinə sahib durmazsınız!

Bu səs Ərşada tanış gəldi, amma yadına sala bilmədi ki, kim olar bu?

Xeyli atışdılar. Sonra yəqin yad adamlar gördülər ki, bir şey çıxmayaq, atışmanı dayandırdılar və bunun ardınca balaca təpənin dəlindən bir neçə at ayağının tappiltisi eşidildi.

Şahmar dedi:

– Getdilər köpəkuşağı. Bizde təfəng olduğunu yəqin bilmirmişlər. Ərşad dedi:

– Hele terpənməyin yerindən. Bəlkə Sarıqaçığın dəstəsi id?

Kərəm dedi:

– Sarıqaçaq Ərşadı niyə axtarır?

Şahmar dedi:

– Bəlkə nəçərnik Veysəllə yaxınlığını ona xəbər veriblər?

Ərşad dedi:

– O axıncı səs mənə tanış gəldi. Amma anışdırıa bilmədim kim ola?

Kərəm dedi:

– Mənə də tanış geldi. Özü də cavan adam səsi id.

Əli Ərşada dedi:

– Bəlkə senin o vaxt vurdugun qaçağın adamlarıydı?

Ərşad dedi:

– Ola biler.

... Ərşadgil atlı-tüfəngli Haramını, Araz qırığındaqı qamışlıqları böyük sərvaxlıqla gəzib-dolanır, Sarıqaçığın izinə düşməyə can atırlılar. Bir axşam eşşeyin üstündə dəyirmana dən aparan qoca bir kəndli görüb dayındılar.

Şahmar dedi:

– Salaməleyküm, əmi.

– Əleykəssalam.

Kişi onları qaçaq hesab eləyib, fikirləşdi ki, qaçaq olacaq mənim neyimi alacaqlar.

Şahmar dedi:

– Ay əmi, bəlkə bilib-eşidəsən, Sarıqəçəq bu aralarda görünməyib?

Qoca qaşqabaqlı dedi:

– Men haradan bileyəkdim, Sarıqəçəq güdmürdüm ki?

Şahmar dedi:

– Əshi, onu axtarmaqdan yorulub əldən düşmüşük. Menim əminim oğlu, bunların da (Ərşadla Kerəmi göstərdi) dayısı oğlu. Hökumət bizi dənətə edir ki, onu üzə çıxaraq, söz veriblər ki, tutmayacaqlar. Əgər, gələcək üzə çıxmasa, bizim yaxamız qalacaq hökumətin əlinde.

Şahmar bu sözləri elə bicikliklə dedi ki, qoca kendili inandı. Ağlına da gəlmədi sorusun ki, axı, siz milis-zad deyilsiniz, bəs, qohumunuzu belə tüsfləngili-patronlaşlı niye axtarırsınız? Və bu dəfə qoca mülayim səsle dedi:

– Özüm görməmişəm, amma deyirlər, herdən gecə gelib Çodarlı obasında Tülükü Sevdimalının evinə düşür. İndi men gələndə üç atlı ilə ora getdi. Vaxta ki, hökumət söz verir tutmayacaq, tapın, deyin, çıxın üzə. Yaziqdi, igid oğlandı, indi qaçaq-quldur əyyamı deyil.

Ərşad soruşdu:

– Dürüst bildin ki, Sevdimalının evinə getdi?

Kişi qaşqabaqla cavab verdi:

– Dürüst deyəndə ki, gördüyümü deyirəm dayna.

Şahmar soruşdu:

– Əmi, o Tülükü Sevdimalının evi Çodarının ha tərefindədi?

Kişi dedi:

– Obanın gündoğan tərefində, lap meşəyə direnən yiyesiz çekillik var ha, onun yanındakı damdı.

... Geca bərk qaranlıq idı. Onlar meşəde atlarını ağaclara bağlayan-dan sonra yavaş-yavaş dama tərəf gələndə Tülükü Sevdimalının adam-cıl itləri hərəkətini alıb hürüşdülər. Ərşadgil yere yatıb, diqqətlə damın qapısını güdməyə başladılar. Obadan bir işq da gəlmirdi. Itlər kirimək bilmirdi. Sevdimalı damın qapısına çıxaraq, bərkdən soruşdu:

– Ə, kimsiniz?

Ərşadgil cavab vermedi. Itlər sahiblərinin sesindən üreklenib dəha qəzəblə hürdüller.

Sevdimalı bir də soruşdu:

– Ə, niye səsinizi çıxarmırsınız?!

Bir ara susub eləvə elədi:

– Heyvana gelmişinizsə, nahaq zehmet çəkmeyin hamısı Haramidədə!

Sonra Sevdimalı qayıdır girdi dama.

Ərşad dedi:

– Gözünüzü qapıdan çəkmeyin.

Bir xeyli gözleyəndən sonra Kərəm hövselez piçildədi:

– Bəlkə onlar sehərecən damdan çıxmayaçaqlar?

İtlərin sesindən dixor olmuş Ərşad acıqlı soruşdu:

– Deyirsən neyleyək?

Kərəm dedi:

– Qişqıraq, deyək, qapını kəsmişik, təslim olun.

Şahmar dedi:

– Belkə bizdən qabaq çıxıb gediblər... Ya heç burası gəlməyiblər?

Ərşad acıqlı dedi:

– Lap sehərecən də olsa, gözleməliyik. Burada olmazlar, çıxıb gedərik.

Obanın aşağı tərefindən kim isə qaranlıqda bərkdən çağırıldı:

– Ay Sevdimalı!

Sevdimalı yene də damın qapısına çıxıb sakit səsle soruşdu:

– Nə var, aye?!

– Ə, itler kimə hürür?!

Sevdimalı:

– Men nə bilim, yəqin kabab iyinə gəliblər! – deyib girdi dama.

Ərşad birdən qısqırdı:

– Sevdimalı!

Sevdimalı yene də qapıya çıxıb soruşdu:

– Kimsən, nə deyirsen?!

Ərşad dedi:

– Beri dur, söz deyirik!

Sevdimalı soruşdu:

– Axi, kimsiniz? Bayadın beri niye sesinizi çıxarmırsınız?!

Büsbüüt hövseledən çıxmış Ərşad fikirləşmedən qəzəblə qısqırdı:

– Sarıqəçəq denən, təslim olsun, qapını kəsmişik!

Tülükü Sevdimalı sakit dedi:

– Ə, Sarıqəçəqin burada ne işi var?!

Ərşad dedi:

– Özünü tülüklüyə qoyma! Hökumət adamı yiq! Yeri, denən, öz xoşa ilə təslim olsun!

Sevdimalı dedi:

– Hökumət adamınız, gəlin özünüz baxın!

Ərşad qəzəblə dedi:

– Ə, bizi ala çəkmə! Yeri, denən, təslim olsunlar, yoxsa, bir təki də salamat çıxmayaçaq!

Sevdimalı dedi:

— İndi ki gəlməyə ürek elemirsiniz, qoyun mən gelim yanınızda  
dayanım, biriniz getsin dama baxsin!

Kərəm Ərşadə dedi:

— Qoy gəlsin!

Ərşad dedi:

— Yaxşı, gəl!

Tülük Sevdimalının balaca, cılız qaraltı itlərə acıqlanıb yaxınlaşdı.

Ərşad dedi:

— Görən olub ki, Sarıqəçəq toran qovuşanda üç atlı ile gəlib sənin  
damına.

Tülük Sevdimalı toxraq səsle dedi:

— Düşmən sözüdü.

Ərşad dedi:

— Buynuzunun dibi gicişməsin!

Sevdimalı dedi:

— Mən burada dayanıram, biriniz getsin, baxsin dama.

Elə bu zaman damın dalındakı çəkiliyindən çıxıb sürətə qaçan at-  
ların ayaq tappiltiləri eşidildi.

Ərşad hövlnak soruşdu:

— Kim idi, e, onlar?

Tülük Sevdimalı toxraq səsle dedi:

— Nə bilim kimdi? Dedim ki, mən burada girov dayanıram, gedin  
baxın dama.

Ərşad bir az fikirleşib dedi:

— Düş qabağa.

Sevdimalı dinməz-söyləməz qabaqda, Ərşadgil də onun ardınca  
girdilər dama. Sevdimalı kibrıt çəkib direyə vurulmuş çırığı yandırdı.  
Heç kəs yox idi. Ərşad köhnə ağac qutusunu çıxarıb qəzet kağızına  
tənbəki bükən Sevdimalıdan soruşdu:

— Gecənin bu vaxtı o atlılar kim idi axı?

Kərəm dedi:

— Özləri də lap bu yaxından getdilər.

Sevdimalı sakit haldə papirosunu yandırb, bir nəfəs alandan sonra  
dedi:

— Obanın qarovalunu çəkmirdim ki? Bir damum var, onun da qa-  
pisını keşmişdiniz.

Şahmar müləyim ifadə ilə Sevdimalıdan soruşdu:

— Bəlkə qaçaqlar qonşuluqdakı evlərdən birinə düşübərmiş?  
— Deyo bilmərəm. Xalqın babalını niye yuyum?

Bu cavaların təcrübəsi olsayıdı, Sevdimalıdan soruşardılar ki, bəs,  
sən niye bu vaxtacan yatmamışan? Niye əynindən paltar çıxmayıb?

Onların ondan xəberleri yox idi ki, lap qədim zamandan bu böyük  
damın tövleyə açılan külfəsi var idi ki, heç kəs bilməsin deyə qabağı-  
na da yorğan-döşək yükü yiğmişdilər. Sarıqəçəq ilə bu külfədən töv-  
leyə, oradan da atları ile çəkiliyə keçərək qaçmışdılər.

... Sehəri gün Ərşad ehvalatı Veysələ danışında, rəis qaşqaqlı  
dedi ki, Sevdimalıni duyuq salmışınız ki, Sarıqəçəq ilə axtarırsınız.

Ərşad hərəkətə dedi:

— Əshi, axı, onun damında yoxumuşlar, bəlkə o qoca düşmənlik-  
lə deyirmiş?

— Yox idilər, Sevdimalının damını nəzaret altına alardıq. Ağlım  
kəsmir ki, o qoca kəndlə yalan danışın. Onu da öyrənə bilməmisiniz  
ki, gecənin o vaxtı çapılıb gedən o atlılar kimlərmiş.

Ərşad dedi:

— Ay tanrısız, axı, kimdən öyrənəydi, bütün oba yuxuda idi.

Ərşad rəisin yanından qızarış-pörtümüş halda çıxbı fikirləşirdi ki,  
Veysəl düz deyir, xamlıq elemişik, gerek Sevdimalını duyuq salma-  
yayıdıq.

... Sarıqəçəqin çapqınları müqabili də o biri qaçaqlar yalan olmuş-  
du. Onun zirekliliyi, sərrast gülə atmağı, cəsəteti haqqında az vaxt içində  
nağıllar düzəldirdi. Özünün də bütün işi təze yaranan kolxozi və  
bir də bər kolxozon, kend sovetinin sədrələri ilə idi. Canavar bir sürüün  
içinə girəndə tekce bir qoyunla kifayetlənməyib hamisini boğazlamaq  
istediyi kimi, Sarıqəçəq də elinə bir şey keçməyəndə təzə-təzə quru-  
lan kolxoziñ heyvanlarını qırır, zəmlərini odlayırdı. Ərşadgildən sa-  
vayı hökumət qaçaqlarla mübarizə üçün xalq arasında başqa dəstələr  
də düzəltmişdi ki, bunlar milislərə köməkçi idilər. Və bu dəstələrin də  
köməyi ile Veysəl üç-dörd qaçaq destəsini leğv eleya bilməşdi. Ancaq  
şəxşən özü on-on beş atlı ilə neçə dəfə Sarıqəçəqin üstünə getmişdi  
də, tuta bilməmişdi. Sorağı gelən yerlərdə də Sarıqəçəqə rast gəlmək  
olmurdı. Neçə dəfə mühasirədən çıxıb qaçmışdılər. Sarıqəçəqin bu  
elekeçməzliyi Ərşadın onunla qabaqlaşmaq həvəsini artırırdı. Sarıqə-  
çəqin her dəfə bir yerdən xəberi gelirdi, gah bir-iki, gah da yeddi-sək-  
kiz atlı ilə göründürdü.

Ərşadgil bütün ucqar yerlərdə, qalın qamışlıqlarda, meşələrdə, yi-  
yesiz çöllerde Sarıqəçəq ilə axtarırdılar. Ərşadın bütün fikri-zikri Sarıqə-  
çəqin şəxşən özü ilə idi. «Sarıqəçəqin özü vurulandan sonra o birləri  
bir qəlet eleyə bilməzler». Yiyesiz çöllerin genişliyi, elə bil nəyi isə  
gözəleyen dağların sükütu Ərşad Sarıqəçəqla döşləşmək həvəsi geti-  
rirdi ve bu həvəs lap şair ilhamına oxşayırdı.

... Bir dəfə də Haramında Ərşadgilde oturub çörək yedikləri zaman  
kolxoz sədri Aliş xəber getirdi ki, deyirlər, Veysəlgillə Sarıqəçəqin

dəstəsi Kirs meşələrinin yaxınlığında üz-üzə gəlib, bərk atışıblar. Qaçalardan neçəsi vurulub, iki milisioner də yaralanıb, amma Sarıqəçəq neçə yoldaşı ilə aradan çıxıb.

Ərşad dedi:

— Bir yerdə dayanan köpəkoğlu deyil. Dünən Pirağbulaq dəresində görünmüdü, bu gün də sedası Kirsdən gəlir.

Şahmar dedi:

— Onlar hələ bu tezliklə meşədən çıxmazlar.

Ərşad Şahmara dedi:

— Kirs sizin yaylaqlardandı, sən bələd olarsan o yerlərə.

... Onlar atlanıb üz tutdular Kirs meşələrinə təref. Harami ilə Kirs meşələrinin arası uzaq olduğundan gecəni «Tağ» kəndində Şahmarın dədə-baba qohumlarigildə qonaq qalıb, tezdən yola düşdülər. Nəhayət, Kirs meşələrinə çatanda Ərşad Şahmara dedi:

— Sən düs qabağa.

Onlar sol əllərile cilovu, sağ əllərile də tüfəngi yehərin qaşında dolayı tutaraq, meşə ilə səssiz irəlileyirdilər. Bezən atlarının başını çəkib, haradansa gələn sıqqılıtiya diqqətlə qulaq asırıdlar.

Ərşad piçaltı ilə yoldaşlarını dedi:

— Qəfil onlar qabaqlaşsaq, birinci Sarıqəçəğin özünü atın. Yəqin gərən kimi tanıyacaqıq. Deyir, yelmar ilan kimi nazik, uzun, sarı köpəkoğludu.

Meşə sükit içinde idı. Elə bil ki, təzə yarpaqlayan ağaclar maraqla dayanıb qulaq asırıdlar ki, görək bu insanlar yene neyləmək isteyirlər. Meşə ilə bu cür səssiz-səmirsiz bir xeyli gedəndən sonra eynile ot tayasın bənzəyən, yəqin ki, buna görə də «Tayadaş» adlanan bir qaya ya çatıldıqda, Şahmar atının başını çəkib, ona yaxınlaşan yoldaşlarına dedi:

— Yerə fikir verin. Görünür, kimlərse aşağıdan gəlib bele keçiblər.

Ərşadla Kərəm diqqətlə baxıb tapdanmış otları və nəm torpaqdakı at rədlərini gördülər.

Kərəm soruşdu:

— Yəni deyirsən, onlar olar?

Şahmar dedi:

— Ola biler. Bu Tayadaşdan günbatana təref, qalın qarağat kolluğundan o yana «Yonqarça» adlı bulaq var. Əger, onlar meşədən hələ çıxmayıblarsa, yəqin suya yaxın yerde olarlar.

Ərşad Şahmardan soruşdu:

— Sənin hesabınla burdan Yonqarça bulağına nə qəder olar?

Şahmar dedi:

— Bir verstcən olar. Əger, onlar bulağın üstündə olsalar, atlı getsək, uzaqdan duyuq düşə bilerler.

Ərşad soruşdu:

— Deyirsən, piyadalanaq?

Şahmar dedi:

— Yaxşı olar ki, birimiz qabaqcə xəlvət gedib bir xəbər gətirsin.

Kərəm dedi:

— Mən gederəm.

Şahmar dedi:

— Siz bu yerlərə bələd deyilsiniz. Mən gedəcəyəm. Uşaqlıqda pəşəmiz gedib oradan qarağat yiğməq idi.

Onlar həmin at rədlərini tuş tutub yarım kilometr daha gedəndən sonra Şahmar atının başını çəkib dedi:

— Burada düşün, atları o qalınlığa çəkib dayanın, mən gedim. Əger, oradadırsa, çalışacağım duyuq düşməsinler. İşdir, birdən atışma səsi eitseniz, özünüz yetirin.

Şahmar tüfəngini əline alıb ağacların arasında görünməz olanda, Ərşadgil də atları qalın palıdılgıa çəkdilər.

Şahmar ehtiyatla, hər hənirtiyə, hər sıqqılıtiya diqqət yetirə-yetirə irəlileyirdi. Nəhayət, qarağat kolluguna çatıb dayandı. Onun təxmininə görə, buradan bulağa iki yüz əlli-üç yüz metr olardı. Ancaq meşə qalınlığı olduğundan heç nə görmək mümkün deyildi. Tüfəngini ciyinilən aşıraraq qollu-budaqlı bir ağaca çıxbı, yarpaqların arasından oğrun-oğrun baxdı. Yonqarça bulağı balaca açılıqlıda idi. Ancaq yaşıl yosunu qayadan çıxbı tökülen bulağın yanında nə insan vardi, nə də at. Şahmar ağacın üstündən etrafı xeyli diqqət yetirəndən sonra düşüb ehtiyatla bulağa çataraq gördü ki, otların üstündə çörək qırıntıları, sür-sümük tökülb. Şahmara məlum oldu ki, kimlərse burada təzəcə çörək yeyib gediblər. At ayaklılarının reddi isə Şahmar gələn tərefin eks istiqamətinə gedirdi. Şahmar qaranefes yoldaşlarının yanına gəlib, gör-düklerini danışdı. Kərəm dedi:

— Menim sümüyüme damıb ki, onlardı. Ta ayrı kim olar? Elat həle yaylağa qalxmayıb.

Şahmar təsdiq eləyib dedi:

— Ağlım kəsmir ki, milisler də gəlib burada yeməyə otursunlar.

Ərşad dedi:

— Rəddi tuş tutub gedək.

Şahmar etiraz elədi:

— Əger, onlardısa, rəddi tuş tutub getməkdən metləb çıxmaz. Hələnib qabaqlarını kəsmek lazımdı.

Ərşad dedi:

— Ay tanrısız, nə bilek bu baltagirməz meşenin hayanından çıxacaqlar?

Şahmar dedi:

— Mən belə hesab eleyirəm ki, onlar özlerini verəcəklər Kəlbecər tərəfə. Rədləri də o tərəfə gedir.

Atlara süvar olandan sonra Şahmar dedi:

— Sürün dalımcıa.

Və onlar bir xeyli gedəndən sonra meşədən çıxdılar. Şahmar üstündə ağ duman olan dağı göstərib dedi:

— Əger, onlar Kəlbecər tərəfə aşmala olsalar, o dağın berisindəki çinqılı dərədən keçəcəklər. Ayrı yol yoxdu.

Onlar atlarını dördəmə çapib həmin dərənin üstündəki təpənin qənşərinə çatdıqda uzaqqdan bir neçə atının oyandan bəri çaparaq, çinqılı dərənin döşü ilə gəldiklərini gördüler.

Şahmar dedi:

— O atıllar hər kəsdirlərse, gelib o təpənin böyründən keçəcəklər.

Kərəm dedi:

— Üreyimə damıb ki, onlardı.

Ərşad dedi:

— Kim olur-olsun, təpənək, biz onlardan qabaq təpəni tutaq.

Və Ərşadgil təpəyə tərəf çapanda gördülər o atıllar da təpəyə sarı can atırlar. Ancaq Ərşadgil nisbətən yaxın olduqlarından onlardan tez təpəyə çatıb, atlardan tökülüşərək hərəsi bir daşı səngər eledi. Atıllar təfənglərini hərləyib beşi də Ərşadgilə birdən atəş açdı.

Ərşad qışkırdı:

— Vurun köpəkuşağını!

Ərşadgil birinci atışda onlardan birini vurub atdan saldılar. Qalan dörd nəfər gördü ki, girəvə əldən gedib, onları da vuracaqlar, yerə tullanıb hərəsi bir daşın dalına uzanaraq atışmağa başladı. Və bir xeyli atışandan sonra az-az atmağa başladılar. Sonra birdən atmaqlarının arası tamam kəsildi. Ərşad dedi:

— Köpəkuşağı bizi ala qoyur, ele bilek ki, vurulublar.

Ancaq Ərşad sözünü qurtarmamışdı ki, qaçaqlar atlarının üstüne tullanıb təpənin altından keçmək istədikdə, Ərşad onlardan birini də vurub aşırı. Və atlanibü düdürlər o birilərinin dalına.

Çinqılı dərəni keçib meşenin qənşərinə çıxanda qaçaqlar sepelendilər. Ərşad düdü sarıbeniz, nazik oğlanın ardınca. Kərəmle Şahmar bunu görüb o biri qaçaqların dalınca çapdilar. Ərşadgil hiss elemişdilər ki, qaçaqların gülləsi qurtarib.

Sarıbeniz qaçaq iki dəfə qanrlıb tapançadan Ərşada atəş açdı. Ərşad onu diri tutmaq istəyirdi, ancaq qaçaq atının başını meşəyə təref

döndərəndə gördü ki, meşəyə girse, əldən çıxacaq. Ona görə də qaçağın atını vurdu. Atla birlikdə yere deyen oğlan qalxıb meşəyə tərəf yüyürendə Ərşad onu haqladı. Nazik, uzun oğlan çevrilib naqandan Ərşadın düz başına atdı. Amma güllə Ərşadin az qala gicgahını yalayıb keçdi. O zaman oğlan bir de... bir de tapança çaxdı. Gülləsi qurtarmışdı! Oğlan hirsle tapançanı yere çırpıb, şax dayandı. Ərşad ona çatıb atın başını yığıdı. Ərşad atın üstündə dayanıb təeccübə oglana baxırdı. Sonra dillənib soruşdu:

— Ə, Fərhad, o Sarıqaçaq dedikləri səsən?

Ferhad cavab verməyib ona baxmaqdə davam edirdi. Ərşad yene soruşdu:

— Səsən Sarıqaçaq?

Ferhad kinli səslə dedi:

— Mənem! Milislərlə atışmadan təzə çıxmışdım, gülləmiz qurtarmışdım, yoxsa, sen menim üstümü belə kəsdirə bilməzdin!

Oğlan bir neçə saniye susub, sonra qəzəblə dedi:

— Vur de! Neye durub gözünü döyürsən?!

Ərşad hələ de təeccübə ona baxırdı.

Oğlan dedi:

— Hamısı birdi. Hökumət də məni güllələyəcək! Ona görə də, mən öz ayağımla sənin qabağına düşüb getmərem! Vur! Sonra da get, Kürdobada öyün ki, Hacı Tanrıverdinin oğlu Fərhadı igidiliklə öldürdüm. Tay demə ki, gülləsi qurtarmışdı, onu bir uşaq da vurardı. Veysəl də döşüne medal taxsın.

Söz Ərşadi birdən götürdü ve o qəzəblə dedi:

— Sen özünü lağə qoy ki, gedib İran ərbəbinin qoltuğuna girib öz vətənini çapib-talayırsan!

Ferhad dedi:

— Vətəndən məni didərgin salan sənin kimilərdi! Neyləmişdik biz hökumət?!

Ərşad dedi:

— Uzun danışma, düş qabağıma!

— Dedim ki, sənin qabağına düşüb getməyəcəm. Vur!

Ferhadın bele ötkəmliyi dövlətləi oğullarının keçmiş lovğalıqlarını Ərşadin yadına salıb onu təbdən çıxardı və o, təfəngi götürüb onun düz alını nişan aldı. Belində gülləsi atılıb qurtarmış üç kəmər olan bu uzun, nazik, sarıbeniz oğlanın gözləri ele bil ki, ona uzaqdan — ləp Kürdobadan baxırdı. Bir an Ərşada ele gəldi ki, bu gözlərlə ona baxan, onun indi çıxacağı gülləni gözleyən bütün Kürdoba camaatıdır! Ərşadın qolu boşaldı, təfəngi dolaysına yehərin qaşına qoyub oglana dedi:

— Yeri, cəhənnəm ol!

Sarıqaçığın üzündə zəherli bir tebessüm zahir oldu:

– Yoxsa, üzبəsuret atmağa utanırsan, istəyirsən çönüüm, daldan vurasan?

Ərşad qəzeblə səsləndi:

– Dedim ki, yeri cəhənnəm ol! Bir de bu tayda girime keçən, təpənə üç gülə vuracağam!

Sarıqaç bir an Ərşada elep baxdı ki, elep bil, onun bu işinə təccüb elədi. Sonra çevrilib qaçaraq saldı özünü meşəye. Ərşad atını döndərib ağır-ağır getdiyi zaman Şahmarla Kərəm çapa-çapa gəldiler. Kərəm soruşdu:

– Nə oldu bəs o köpəkoğlu?

Ərşad bir az susub sonra onun üzünə baxmadan dedi:

– Buraxdım, cəhənnəm oldu.

Kərəm təccübələ dedi:

– Necə yəni buraxdım, deli-zad olmamışan ki?

Ərşad bir qədər susub dedi:

– Gülləsi-zadı qurtarmışdı.

Kərəm dedi:

– Nə olsun gülləsi qurtarmışdı?

Ərşad dedi:

– Oba camaați galib durdu gözümüzün qabağında.

– Oba camaatının Sarıqaçağa nə dəxli var?

Ərşad dedi:

– Sarıqaç deyilən adam Hacı Tanrıverdi oğlu Fərhad imiş.

Hələ indiyə qədər heç bir şey çoban Kərəmi bu qədər təccübəldirməmişdi. O, bir qədər susub dedi:

– Belkə səhv eləyirən, a?

– Özü boynuna aldı ki, Sarıqaç dedikləri odu.

Üçü də susurdu. Nehayət, Şahmar Ərşada dedi:

– Gərək heç kəs bilməsin onu diri buraxmağını, yoxsa, hökumət sənin özünü tutub basar.

Çoban Kərəm dərindən nəfəs alıb dedi:

– Bir daş altdan, bir daş üstdən.

O biri iki qaçağı da Şahmarla Kərəm vurub atdan salmışdır. İki si də yaralı idi. Ərşadgil sükut içində atlarını döndərib sürdüler yaralıların yanına.

... Milis raisi Veysəl Sarıqaçığın yenə de qaçıb əldən çıxdığını bildər bərk pərt oldu. Ərşad da obaya çox pəjmürdə gəldi. Sərvinaz soruşdu:

– Niyə bikefsən, Qara?

Ərşad əhvalatı danışib qurtarandan sonra Sərvinaz dedi:

– Yaxşı eləyib öldürməmisən. El-obanın töhmetindən qurtarmaq olmazdı. Bəs, tay qanın niye qaradı?

Ərşad dedi:

– Hökumətə yalan satırıq.

Sərvinaz dedi:

– Ay tanrısız, bir Hacı Tanrıverdi oğlunu sağ buraxmaqla bu boyda hökumətə nə olacaq?

Ərşad cavab vermedi. Birçə onu tapşırı ki, obada ağızından çıxməsin bu əhvalat.

Ancaq arvad tayfasının hülkumu olmaz. Hər dəfə Nurunun bacısı Xanperi qabağına çıxanda, qızın bikefliyi, o cür vəziyyətə düşmeyi Sərvinazın ürəyini qana döndərdi. Onun qardaşı barədəki sırr də Sərvinaza rahatlıq vermirdi. Axırı bir gün xəlvətə əhvalatı açıb ona nağıl eledi, özünə de bərk-bərk tapşırı ki, bax, ağızından çıxmasın. Hökumət işidi...

Fərhadın bacısı da bu sırrı əmisi qızına danışdı. «Yerin de qulağı var» deyirlər, – əmisi qızı da kiməsə danışdı. Əhvalat ildirim sürəti lə tekçə Kürdobaya yox, bütün rayona yayıldı. Yayıldı ki, Ərşad Sarıqaçığı qovub qaranəfəs eləyəndən sonra başının üstünü alıb, amma öldürməyib, buraxıb. Bu xəber çıxandan sonra Burcalı kişi, Mustafaoğlu Ərşadin salamını hörmətlə alırdılar, amma o barədə bir kəlmə danışmırıldır.

Eyvaz bacısı oğlunu çağırıb soruşdu:

– Olub heylek şey?

Ərşad dilxor halda cavab verdi ki:

– Olub.

Eyvaz əmi qutusunu çıxarıb papiros bükə-bükə dedi:

– Hökumət bilse, tutacaq səni.

Ərşad acıqlı dedi:

– Cəhənnəmə tutsun.

Əger, bu anda Ərşaddan soruştalar ki, kime, nə sebəbə acığın tutub, cavab vere bilməzdı.

Eyvaz əmi papirosunu yandırıb bir-iki nəfəs çekəndən sonra soruşdu:

– Yoldaşların səni satmaz ki?

Ərşad qasqabaqlı dedi:

– Satırlar, satsınlar.

Eyvaz əmi bir az fikirleşib dedi:

– Kərəm heyle iş eləmez, Şahmarı yaxşı tanımırıam.

Ərşad dinmedi. Bu o demək idi ki, Şahmar da satmaz.

Eyvaz əmi dedi:

– Söz gedib hökumətə çatsa, boynunuza almayıń.  
Söz gedib hökumətə çatdı. Milis reisi Veysel Ərşadı idaresine çarıb soruşdu:

– Belə söz danışırlar, o nə ehvalatdı?

Ərşad dedi:

– Danışınan dilini kəsmek olmaz ki?

Veysel ona diqqətə baxıb soruşdu:

– Olub belə ehvalat?

Ərşad onun üzüna baxmadan açıqlı dedi:

– Yox, olmayıń.

– Bəs, bu söz haradan çıxıb?

– Mən nə bilim haradan çıxıb?

– Denən, sən öl, olmayıń belə iş?

Ərşad dedi:

– Düz deyirlər, buraxmışam onu.

Veysel dərindən nəfəs alıb ağır-agır soruşdu:

– Nə ağıl eleyib heyətə cinayətkarı buraxırdın? Qohumundur?

– Yox.

– Dostundur?

– Onlar bizi düşməndirlər. Mən onun qardaşının nişanlısını götürüb qaçmışdım. Bu, bizlərde qanlığa bərabərdi, özün ki, bilirsən.

– Belkə sənə pul, qızıl verib?

– Tüpürüm onun puluna da, qızılına da!

– Yoxsa, yazığın gəldi ona?

– O cür ilana kimin yazığı gələr?

Reis qəzəbinə saxlaya bilmeyib qışkırdı:

– Bəs, niye buraxırdın?

Ərşad dinmədi.

Reis ayağa qalxıb Ərşada elan eledi:

– Şura hökumətinin qatı düşmənini, cinayətkarı azadlıq buraxdırıñ üçün həbse almırsan. Nə sözün varsa, məhkəmedə deyərsən!

Sonra düyməni basdı, içeri giren ariq milisə əmr etdi:

– Apar məhbusu!

Ərşad ücütülləni damda qoyduğuna heyfsilənərək, qalxıb düşdü milisin qabağına.

Elə həmin gün Veysel neçe milisle gedib Haramıda Ərşadın tutulmağından xəberləri olmayan Şahmarla Kərəmi de qefil hebsə aldı, ancaq məhkəmədə Ərşad dedi ki, Şahmarla Kərəmin o barede heç bir günahı yoxdur, Sarıqaçağı mən tutub, mən de buraxmışam.

Sinfi düşməni azadlıq buraxdığı üçün Ərşada beş il iş verdilər.

Prokuror çox iş tələb edirdi, ancaq məhkəmə Ərşadın Sarıqaçağı bura-xana gedər qaçaqlarla apardığı vuruşları nəzərə aldı.

... Sərvinaz haray-həşirle atasının yanına gedəndə Eyvaz əmi dedi:

– O taylı köpəkoğlunun belindən gelən biziə əngəl açdı. Hökumətin yanında olduq gözükölgeli.

Sərvinaz dedi:

– Ay dədə, deyirlər, mərkəzə ərizə versəniz, bəlkə bağışladılar. Sarıqaçadan savayı neçə qaçaq vurub.

Eyvaz əmi dedi:

– Heç ne çıxmaz. Sən niye dilini farağat qoymurdun?

Sərvinaz yana-yana:

– Allah meni öldürsün, – dedi, – qızı yazığım geldi, dedim, qoq heç olmazsa, bir az sevinsin. Nə bileydim ki, o batmışın da qarnında söz dayanmayacaq!?

... Həbsxananın qaranlıq, havasız, dar zirzəmisine girəndə, ele bil, Ərşadın boğazından yapışib boğmağa başladılar. «Bəs, sən nə bilmədin? Beyəm, qəzəmet senin üçün Haramının ilgim çalan düzüdü? Yamayasan, tanrı, burada hava-zad yoxdu, nedir? Ay tanrısız, öz ayağınla gəlib Veyselin idaresine girəndə, ele bilirdin sən Qiزلboğaz yaylağında qasqa dayı minib kef çəkməye göndərəcək? İndi bu dar, dörd divar arasında dayan görüm nece dayanacaqsan?»

Ancaq bu dəfə de terəkəmə Ərşadın bəxti getirdi. Məhkəmə, iş verəndən bir neçə gün sonra onu Şuşa qalasındaki qədim həbsxanaya göndərməli oldu. Qarabulaqdan Şuşa qalasına iki yol gedir; biri Ağdamdan hərlənib Əsgəran qalasından keçən şose yoludur. Biri də qalın meşələrin arası ile qalxan kəsə yoldur ki, buna nə üçünse el arasında «Molla Nesreddin yolu» deyirlər.

Ərşadla iki nəfər dustağı da iki nəfər atlı milisin qabağına qatı «Molla Nesreddin yolu» ilə göndərdilər Şuşa qalasındaki həbsxanaya. Qarabulaqla Şuşa qalasının arası «Molla Nesreddin yolu» ilə elli beş – altmış kilometr idi. Ərşadlılı aparan milislerden biri erməni, o biri azərbaycanlı idi. Erməninin adı Vartan, azərbaycanının adı Mərdan idi. Qarabulaqdan iyirmi-iyirmi beş kilometr aralı, yol üstündə olan «Qırmızı bazar» adlı erməni kəndinə çatanda, Vartan Mərdana dedi:

– Ərə, bizim arvadın burada bir emisi oğlu var, dönek, onlarda bir tike çörək kəsek.

Mərdan dedi:

– Nə deyirəm, dönek.

Onlar dustaqlara görə eve girmeyib həyətdə, tut ağacının altında oturdular. Vartanın arvadının emisi oğlu Haykaz kefcil bir oğlan idi. O saat Vartangilin də, dustaqların da qabağına yumşaq erməni çörəyi,

pendir, yumurta, lobya soyutması, çaxır qoydular. Haykaz stekanları qırımı erməni çaxırı ilə doldurub dedi:

— Götürün!

Vartan azərbaycanca dedi:

— Ay Haykaz, biz dustaq aparırıq, içsək, yaxşı olmaz.

Haykaz da öz stekanını götürüb azərbaycanca dedi:

— Ərə, dustağı da Allah yaradıb, götürün! Sizin sağlığınızın!

Vartan da, Mərdan da stekanlarını götürüb Haykazın stekanına vurub içdiler.

Mərdan, Vartan, Haykaz xeyli yeyib-içdiler. Milisler umutmuşdu-  
lar ki, lengiyirlər. Geçəye düşəcəklər.

Haykaz istədi dustaqlara da çaxır versin, Vartan dedi:

— Yemək nə qədər istəyirlər, yesinlər. Amma içki olmaz.

Ərşad qasqabaqlı dedi:

— Onsuz da mən içən deyiləm.

O biri iki dustaq dinnədi. Onlardan biri təxminen Ərşad yanında yaraşıqlı oğlan idi. O biri ise, ortayaşı, ariq, qarabəniz idi. Ərşad ya-  
şında olana iki il, o birinə ise, iki il yarım iş vermişdilər.

Cavan dustaq şofer Qubuş idi. Çayxanada dava salıb adam döymüşdü. Ortayaşı kişi isə kooperativ mağazasında satıcı işleyirmiş, şeyləri artıq qiymətə satdığı üçün tutulmuşdu. Söhbətlərindən məlum olurdu ki, milisler onların ikisile də yaxşı tanış imişlər. Qarabulaq balaca şəhər idi. Hami bir-birini tanıyrıdı. Qubuş zarafatyanə deyirdi:

— Ə, Vartan, məni niyə aparırsınız Şuşa qəzəmətinə? Heç orada bir ay da qalmayacağam. Bakıda dedəmin böyük qulluqda qohumu var,  
yəqin ki, buraxdıracaq meni.

Vartan da deyirdi:

— Ərə, ay səfəh, böyük qulluqda qohumun var deyin, gərək ictimai  
yerdə dava salıb, adam döyəsən?

Mərdan da ariq kişiyə sataşib deyirdi:

— Əşı, Fərəc dayı, yəqin keçmiş alverciliyin yadına düşürmüş ki,  
başını açıb kooperativin mallarını öz malın kimi kefin istəyen qiymətə  
satırdı.

Sən demə, bu Fərəc dayı da ariqlığına görə deyilmiş. Ondan göz-  
lənilməyən gümrəh səslə cavab verdi ki:

— Mənə nə var, e, daşdan çörək çıxarıram, lap türmedə de kefim  
saz olacaq, sən öz dərdinə qal ki, milisionerlikdən çıxarsalar, anqutun  
çixar.

Mərdan da berkdən gülüb dedi:

— Sən ölmə, varam sənə, Fərəc dayı.

Ərşad isə hey susurdu. O vaxt tüfəngi üzünə götürüb, Fərhadı vur-

maq istəyərkən oğlanın baxışı Ərşadin gözünün qabağından getmirdi  
ki, getmirdi.

Milisler Ərşadin barəsində çox sözər eşitmİŞdilər. Onun ne üstün-  
de tutulduğunu da biliRDilər. Bəlkə də, bütün bunlara görə, ona qarşı  
artıq-eskik hərəket elemirdilər.

Ərşad da özünü ağır tutub, bir dəfə de olsun, onların üzünə bax-  
mirdi.

Onlar kənddən xeyli aralanandan sonra girdilər meşəye. Ağacların  
yarpaqları qıruba enən günəşin çəpeki şüalarını yaşıl şəfəqlə eks etdi-  
rənde sanki meşədə səs-səsə verən bülbüllərin də həyecanı artırdı.  
Qubuş dərindən nefəs alıb dedi:

— Bülbüllər ecəb oxuyurlar.

Sonra bir az susub özü də ürəyeyatan yanlıqlı bir səslə oxumağa  
başladı:

Deryada gemim qaldı,  
Sona bülbüller!  
Bıçmedim zəmim qaldı,  
Saçı sunbüller!  
Çox çəkdim yar cefasın,  
Sona bülbüller!  
Mənə de qəmim qaldı,  
Saçı sunbüller!

Milisioner Vartan dedi:

— Əyə, zalim oğlu, ürəyimi bir cür elədin, de gəlsin. Üzeyir bəy  
havayı demeyib ki, Qarabağda her evdən bir Məcnun çıxarmaq olar.

Qubuş mahnının ardını «Segah»a döndərdi. Dalda atlı milisler, qa-  
baqda piyada dustaqlar artıq qaranlıqlaşmaqdə olan qalın meşə ilə as-  
ta-asta yeriyerek «Segah»a quləq asırdılar. Sanki meşənin üzərinə  
enən qaranlıq bu «Segah»ın qəmini artırırdı.

Mərdan vecdə gelib dedi:

— Sağ ol, e, Qubuş.

Ariq dustaq da Qubuşun «Segah»ına bərk dalmışdı. Elə bu şairanə  
aləmin şirin yerində Ərşad sıçrayıb özünü vurdub qaranlıq meşəyə. Elə  
bil ki, qəfil yuxudan ayılan Vartandan «vah!» deyə qəribə bir səs çıxdı.

Mərdan qışkırdı:

— Ə, qoyma, qaçdı köpəkoğlu!

Vartan qışkırdı:

— Əre, dayan! Əre, dayan!

Meşəni basıldılar gülləyə. Amma, haradasan-buradasan, Ərşadı bu  
qaranlıq gecədə, o cür qalın meşədə saxlayıb tutmaq olardı? Özü də bu

meşələr ta Kirs, Ziyaret dağlarına qədər uzanıb, Kelbecər meşələri ile birleşirdi. Bir tərəfi gedib çıxırdı Ərgünəş meşələrinə.

Vartan:

— Ərə, Mərdan, dayan bu dustaqların yanında! — deyib atdan düşərek, gülə at-aata yüyürdü meşəye.

Ariq kişi qaranlıqda gülməseyib onun ardınca qışqırdı:

— Vartan, tutsan bize xəbər ele!

Milisioner Mərdan da meşəye dalbadal gülə atdı. Bu biri dustaqları yiyəsiz qoyub, Vartanın dalınca gedə bilmirdi. Uzaqdan hey Vartanın səsi eşidildi:

— Ərə, Ərşad, dayan! Özünü bibəxt elemə! Ərə, haradasan, qayıt bəri, uşaqlarının canı üçün qaçmaq istədiyini heç kimə demərik! Ərə, vicedanın olsun, qayıt geri!

Ariq kişi lağılağıyla dedi:

— Ə, Mərdan, yavaş, qasıñ qayırğıñ yerde günün çıxardarsan. Meşəni tutmusan hayvayı gülleyə, gedib Vartana dəyer, biz de qaçmaq yacaqıñ ha. Düş, sən də yürür!

... Ərşad meşənin göz-gözü görmeyən qaranlığında kol-kosa ilişiş-iş, daşdan-qayadan uçurlana-uçurlana özünü balaca dağ çayı axan dərəyə salıb, hər yerde çayaşağı süretlə getməyə başladı. Ərşad bilirdi ki, çay arana — Qarabulaq kəndlərinə tərəf axır.

Ərşad necə daban götürdüsə, xoruzun ilk banında gəlib Kürdoba-nın yanındakı «Cin dərəsi»ni keçərek, oğrun-oğrun yeriyib çatdı öz damlarına. İt bir-iki ağız hürəndən sonra onu tanıyb quyuğunu buldu. Ərşadin ürəyi birtəhər oldu.

Sonra Ərşad yeriyib damın qapısını usdufcə vurdu.

İçəridən Sərvinazın yuxulu səsi eşidildi:

— Kimdi?

Ərşad piçlıtlı ilə dedi:

— Mənəm, dur qapını aç.

Damın köhnə qapısı cırılı ilə açıldı. Sərvinaz həyəcanla soruşdu:

— Qara, buraxdlar səni?

Ərşad quru səsle:

— Yox, — dedi, — yeri içəri, çirağı yandırma, qaçmışam.

Sərvinaz içini çekib dedi:

— Biy, başına xeyir!

Ərşad üç-dörd kəlmə ilə əhvalatı danışib dedi:

— Dayannaq vaxtı deyil. Tüfəngi apardılar?

Sərvinaz dedi:

— Sənin tutulmağınızı eşidən kimi üçatılanı aparib dəvelikdə giz-lətdim.

— Nə yaxşı ki, ağlına gəlib.

— Şeherdən bir nəçernik gelmişdi ki, sizdə tüfəng var, getir. De-dim, bizdə tüfəng-zad yoxdu. Dedi, bəs, nece olub?

— Dədim, mən nə bilim nece olub? Üstümə bozaranda dedim ki, arvad xeyləği görmüsən, nə şəşəlenirsən? Hər yeri axtarib çıxıb getdi. Ərşad dedi:

— Yeri, getir tüfəngi de, patronu da.

Sərvinaz çıxıb dəvelikdən tüfəngi, bir de bir kəmər patron gətirib dedi:

— Güllən ele budu ha.

Ərşad ancaq indi fikirləşdi ki, üçatılanın patronu qurtarır, tapmaq lazımdır.

Sərvinaz soruşdu:

— Fikrin neyləmekdi?

Ərşad hövselədən çıxdı:

— Hələ heç nə bilmirəm, ay tanrısız, tez ol, heybəyə çörəkdən-zaddan qoy.

Sərvinaz, Ərşadın heybəsinə acıtmalı çörek, pendir qoydu.

Ərşad, Sərvinazın yerində mişil-mişil yatan körpəyə işarə ilə so-ruşdu:

— Gəde ne təherdi?

— Yaxşıdı. Özü de sənin kimi sosur deyil. Kimi görür, gülür.

Ərşad eyilib qaranlıqda uşağın üzünə baxdı. Sərvinaz soruşdu:

— Bes, ac deyilsən?

Ərşad dedi:

— Acam. Berk də yorulmuşam.

Sərvinaz sinide bir kasa qatıq, pendir-çörək gətirdi qoydu. Ərşad cəld yeyib dedi:

— Mən uzanıram, bir hovur gözümün acısını alım. Xoruzun axırın-ci banında oyadarsan.

O, keçənин üstündə elə paltarlı uzanıb o dəqiqə də yuxuya getdi. Sərvinaz ona baxıb fikirləşdi ki, deyəsən, mənim ayağım bu dama düş-mədi, toyumuzdan bəri bir Allah günü görmədik. İt nəfəsine keçmişik yeqin. Fərhadın beli qırılmasın qaçaq olduğu yerə. O nəçernik Vey-sel üstüne od tökülmüş də tay fikirləşmir ki, Ərşad, Hacı Tanrıverdi oğlunu, axtı, nece ölüdüydi? El-oba adama ne deyərdi? Onda gerek biz

— Kərbəlayı İbxanuşağı arımızdan camaat arasına çıxmayıyadıq. Allah, sən özün mənim bu mamam oğluna kömək ol. Özün bilirsən ki, o, na-merdlik elemeyib.

Sərvinaz öz-özünə deyinə-deyinə yatmayıb, xoruzun axırın-ci ba-nunda şirin yuxuda olan ərinin usdufcə tərpətdi:

— Qara! Qara! Dur, qabağında ölüm.

Ərşad dərhal oyanıb gözlerini ovdurdu. Sonra qalxıb heybəni çiyinə ataraq üzətilanı götürdü. Sərvinaz yana-yana soruşdu:

— Axi, payı-piyada o çöllerde neyleyəcəksen?

— Nə bilim neyleyəcəm, ay tanrışız?

— Deyirəm, bəlkə heç qaçmayıardin, Allah kərimdi.

— Qəzəmetdə bağım çatlayardı.

Sərvinaz onun tüsəng olmayan əlindən ikielli tutub dedi:

— Allah amanatında olasan, Qara. Bəri harada olasan, gırəvəyə sal, bize dəy.

— Görək.

Sərvinaz pəncəsi üstə qalxıb, ərinin üzündən öpdü.

Ərşad heç bir söz demədən tələsik damdan çıxdı. Kürdobadan aralanıb, «Cin dərəsi»ne düşəndə ona elə gəldi ki, o yarıqaranlıq yiyesizliyin axırı yoxdur. Haraya gedir? Neyleyəcək? Bilmirdi. Her şey onun üçün anlaşılmaz və məchul idi. Birdən Mustafaoğlunun bu «Cin dərəsi»ndə cinlərin yiğincəgina düşdüyü haqqındaki səhbəti yadına düşdü. İndi çox istəyirdi ki, özü də cinlərin yiğincəgina rast gelsin. Soruşsayıdalar nə üçün? Deyə bilmezdi. Elə onu hiss edirdi ki, nə isə, başqa alem isteyir. Ancaq bu tanrısız cinlər də qoca Mustafaoğlundan savayı heç kəsə görünmürdülər. «Bu Veysəl də lap çörəyi dizinin üstündə adammış... Tay nəzərə almadı ki, axı, men hökumətə sedaqtə qulluq eləyirdim. Neçə qaçaq vurdum! Oğurluğa-ayrılıyə getmirdim. Axi, mən Hacı Tanrıverdi oğlunu necə öldürəydim? Özü de eliyalın, her nə əclaf olsa da, igiddi, üzümə elə baxdı ki, elə bil, mənim namerdiliyimə güldü. Ə, lap on il də iş versəyildər, mən özümü el-oba içinde bednam ələməzdəm. Mənim əmim qaçaq Kərbələyi! Əsəd heç vaxt namerdilik ələməyiib, heç vaxt bu üzətilanla əliyalın adanma gülle atmayıb».

Ərşad sağ əlindeki tüsəngə yuxarıdan aşağı ani bir nəzər saldı. Evin tikilsin, tanrı! Elə bil ki, kişiler yola salmış, igidlərlə vuruşmuş bu üzətilan tüsəng dirigözülü, canlı adam kimi ona doğma bir mərdaneliklə baxıb sözlerini təsdiq etdi. Səherin açılması ile tünd yovşan ətri saçan bu ucsuz-bucaqsız azad çöllər sanki Ərşadin nefesini genişləndirirdi. Boz yovşanların, tünd-yaşıl biyan kollarının üzərində sayışan şəh damlalarını, qoyun sürüsünü boz alabaşın müşayiətli, buruq buynuzlu ala kərə qoç da qabaqda, bu çöllərə otarmağa çıxardığı səhərləri yadına saldı. O, tek-tənha bu çölləri addımladıqca, boz dumanla tutulu tiflər də uzaqlaşırıldı. Sonra o uzaq üfüqdə eyri-ürrü gümüşü bir xətt kimi parlayan Araz görünürdü. Keçən dəfə qaçaq olanda o taya keçmek istəməsi indi Ərşada pis təsir elədi. Lap bu çöllerde acıdan olse də, Hacı Tanrıverdi oğlu kimi gedib İran erbabına siğınmaz. «Ona deyən gə-

rek, a namerd, bes, torpaq teessübü harada qaldı? Düzdür, Arazın o tayındakular da Tebrize, Əhere, ne bilim, hara qədər bizim öz azərbaycanlılarımızdı. Ancaq, axı, onlar İran şahının qolubaqlı qullarıdır. Ə, zələm oğlu Fərhad! Qeyreti olan gerek bunu fikirleşsin. Amma bunu nə sən fikirleşirsən, nə de mən, nə de neçərnik Veysəl! Menim dədəm Tapdıq da, əmim Kərbələyi! Əsəd də İran şahının zülmünə dözməyib o vaxt keçmişdilər bu taya. İndi mən durum sənin kimi gedim onların düşməninin qapısına?!»

Amma o indi neyleyəcəyi barədə fikirleşməyə, elə bil, ürək eləmirdi. Üstünü böyük təkə kolları basmış təpənin üstüne qalxıb, her tərefi diqqətlə nəzərdən keçirdi. Heç bir ins-cins görünmürdü. Böyük təkə kolları arasında arxası üstə uzanıb tüsənginin qayışını qoluna doladı. Təpənin yanından keçən ciğirin o biri tərefi ta Araza qəder qamışlıq idi. Obada az yatlığı üçün dərhal yuxuya getdi. Nə qəder yatdı, bilmədi. Oyandığı zaman gördü ki, gün günortadan eyilib. Aralıdan at ayağının tappıltlarını eşidərək, qalxıb oturdu, gördü ki, həmin ciğirlə bir tək atlı gəlir. Və elə bu anda da gördü ki, qamışlıdan nadənsə urkmüş kimi, pırılı ilə su ördeyi qalxdı havaya və qamışların başları tərpenib dayandı və atlı gelib onun qəşərinə çatanda qamışlıdan adı tərəkəmə geyimində iki tüsəngli adam çıxbı, atının qabağını kəsdi. Onlardan biri dedi:

— Ə, düş atdan!

Atın üstündəki başında kakardı əzik kepka olan ortayaşlı bir kişi idi. O, köhnə dost kimi irişib soruşdu:

— Niye düşüm, qardaş?

İkinci adam tüsəngi qaldırıb ona tuşlayaraq sakitcə dedi:

— Söz güləşdirmə, it oğlu, düş!

— Düş deyirsiniz, düşərəm, tay söyüş niye söyürsünüz?

Və o aşırılıb atdan düşdü. Birinci yolkəsən yəhərin dalındakı balaca xurcuna işarə ilə soruşdu:

— Nədi onun içindəki?

Kişi dedi:

— Heç nə... Uşaqlara bir az qənfətdən-zaddan almışam.

İkinci yolkəsən dedi:

— Açı xurcunu.

Kişi dedi:

— Əşı, inanmırsan mənə?

Birinci yolkəsən qəzəbləndi:

— Ə, sənə demedilər söz güləşdirmə? Açı xurcunu!

Ərşad usdufcə sürünbər girdi qabaqdakı daşın dalına.

Kişi dedi:

– Ə, qardaş, düzünü bilmek isteyirsən, kolxoçuların neçə aylıq zehməthaqkıdı, bankdan alıb aparıram, hərənin otuz-qırx manatı var. Mən də kolxozun kassiriyyəm.

İkinci adam «pul» sözün eşidən kimi ata yaxınlaşış elini uzatdı ki, xurcunu açısn. Ərşad onun düz hemin qolunu nişan alıb atdı. Güllə açılan kimi yoksesənin qolu sürətlə geriyə itələnib yanına düşdü. Ərşad qışkırdı:

– Ə, ikinizi də öldürəcəyəm, salın tüfəngləri yere!

Bu, ele gözlənilməz oldu ki, o biri yoksesən də tüfəngini qaldıra bilmədi.

Ərşad qışkırdı:

– Hansınız əlini terpətsə, öldürəcəyəm! Salın tüfəngləri!

Yoksesənlər onun kim olduğunu görə bilməyib, tüfənglərini saldılar yere. Ərşad qışkırdı:

– Patrondaşları da!

Sol qoluna gülə dəyən də, o biri də patrondaşlarını açıb saldılar yera.

Ərşad dedi:

– Gedin fəqir-fügəraya nəzir verin ki, öldürmürem sizi. Özünüz de qamışlığa girməyin, ciğirlə düz gedin, qamışlığa girmek istəsəniz vuracağam.

Yoksesənlər ciğirlə xeyli aralanandan sonra Ərşad bütün bu işlərə mat qalmış kişiye dedi:

– O tüfəngləri, patrondaşları da götür, atını yedəkə, qalx təpəye!

Kişi dinməz-söyləməz tüfəngləri, patrondaşları götürüb atını çekdi təpəye!

Ərşad dikəlib qəşərə çıxaraq soruşdu:

– Haralısan?

Kişi dedi:

– Şahsevənləyəm.

Ərşad dedi:

– Görür heybəni yəhərin qasından!

Kişi ona baxıb tərənmədi.

– Sənnən döyülmə! Tez ol!

Kişi dedi:

– Ay qaşa, vallah, kolxoçularındı. Sən məni o qaçaqların elindən alanda sevindim, amma...

– Onlar eśl qaçaq döyüllər, oğurluq üçün yola çıxıb sənin kimilərini soyandılar. Açıq heybəni, qorxma, kasib-kusubun pulu mənə lazımdır.

Kişi təccübələ soruşdu:

– Bəs, onda neyleyirsən heybəni?

Ərşad onun sualına cavab verməyib soruşdu:

– At özünündür?

Kişi cəld dedi:

– Yox, kolxozundu.

Ərşad dedi:

– At mene lazımdı. Pulu da götür, bu tüfəngləri də. Tüfəngləri aparıb verəsen neçernik Veysələ, deyərsən, Ərşad verdi, özün də ehvalatı gördüyü kim rənənə danışarsan.

Kişi dərhal jmaraqla soruşdu:

– Sən hansı Ərşadsan? Sarıqağı tutub buraxan?

– He, hemin Ərşadam, özüm də dustaqlıqdan qaçmışam.

Kişi lap ürekden dedi:

– Sağ ol, vallah, deyilmişən varmışsan. Ancaq, qaşa, atı alırsan, bəs, mən kolxoz sədrinə ne cavab verim?

– Denən, Ərşad dedi ki, mən Kürdoba kolxozuna bundan da yaxşı at qoymuşam. Getsin bizim kolxoz sədri Alişə desin, mənim o atımı keçirsinlər sizin kolxoza.

Kişi təbessümle dedi:

– Kolxoçuluqda elə şey olmaz axı, qaşa. Hər kolxozen öz haqq-hesabı var.

Ərşad hirslandı:

– Nə haqq-hesabbazlıqdı, e? Mən kolxoza atdan, inəkdən savayı, yüz səksən qoyun qoymuşam. İndi mən bir at düşmür?! Nə təfavüti var, o kolxoza da şuranındı, bu kolxoza da. Görür tüfəngləri, heybəni, düzəl yola. Tərəpə!

Kişi gördü, xeyr, işin orası deyil, heybəni yəhərin dalından açıb, tüfənglərle patrondaşları da götürərək dinməz-söyləməz düzəldi yola.

Ərşad arxadan qışkırdı:

– Bura bax, birdən heybedeki pulları özün məzleyib kolxoçulara deyərsən ki, Ərşad tutub aldı ha! Sən ölüsen, elə şey eləsən, dəmir sandıqda da olsan seni tapıb öldürəcəyəm! Eşitdinmi, tüfəngləri, patrondaşları da dediyim kimi verəsen neçernik Veysələ. Özüm də ona xəber göndərəcəyəm. Yeri! Dala baxma! Baxsan, vuraram!

Ərşad gözledi, kişi bir gülə menzili uzaqlaşandan sonra üçatılanı ciyinine salıb atın belinə qalxaraq, qamışlığa deyil, geniş çöllərə çapdı.

... Şahsevənlə kassir tüfəngləri də, patrondaşları da aparıb rəis Veysələ təhvil verərək, ehvalatı olduğu kimi danışdı. Rəis diqqətlə qulaq asıb soruşdu:

– Bəs, nə ecəb tüfəngləri də verdi?

– Bilmədim... Özünün elində köhnə bir üçatılanı vardi.

Rəis birdən həyecanla dedi:

– Demək, o, yənə də tərk-silah elədiyi qaçaqları buraxdı!

Şahsevənlı kassir ona təəccüble baxaraq:

– Əshi, nəçərnik, – dedi, – o özü dustaqlıqdan qaçan adam ola-ola qaçaqları tutub hara aparacaqdı?

Rəis hirsindən sanki indi ayılaraq öz-özü ilə danışmış kimi dedi:

– Sən olməyəsən, bilmirəm bu zalim oğlu ilə mən necə eləyim də?

Şahsevənlı kassir dedi:

– Nəçərnik, düzü, mən hökumətin yerinə olsaydım, onu bağışlayardım. Heyf deyil elə oğlani qaçaq eləyib salasan düzlərə?

Rəis lap özündən çıxdı:

– Yekə kişisən, hökumət durub Ərşadla «gizlənqəç» oynamayaq aki?.. Bir dəfə qaçı, gətirib çıxardıq üzə, tüfenginə kağız verdik. Eti-bar elədik, əvəzində gedib Sarıqaçaq kimi ilanı əldən buraxdı.

Şahsevənlı kassir də özünə görə deyilmış:

– Əshi, nəçərnik, – dedi, – tay acığın niyə tutur? Ərşad, axı, Sarıqaçadan qabaq neçəsini vurmuşdu, bu dəfə də o olmasayı, yol kesenlər məni soyub xalqın neçə min pulunu aparacaqdılar, ola bilsin ki, lap özümü də öldürəyilər, adam gərək haqq-sayı itirməsin.

Rəis lap yanıb-tökülürdü:

– Ə, Şahsevən Hüseyin, dünənki işin üçün sağ ol, bugünkü işinə cavab ver! Başa düşdün?!

Kassir reisin sözünün üstündən keçərək qaşqabaqla:

– Salamat ol, nəçərnik! – deyib çıxdı.

Veyşəl, kassirin getirib bucağa söykediyi besatılan tüfənglərə baxaraq, hirsindən özüne heç nəyi aydınlaşdırıa bilmirdi. Bu kürdobalı Ərşadin hərəkətləri onu lap dəli eləyirdi. Qəzəbə öz-özünə deyirdi: «Bu na adam kimi adamdı, nə də cani kimi canı! Gel, başa düş! Yerlidibli canı olsa, o biri qaçaqlar kimi olsa, tutub basarsan gedər, Sarıqaçaq kimi ilanın üstündə onu lap güllələmek də olardı. Di gel ki, ele işlər də eləyir ki, qalırsan belə!».

Birdən reis bu kürdobalı Ərşadla yənə də üzbeüz oturub derindən səhbət eləmək ehtiyacı duydu. Sonra da hirsənin özünü məzəmmət elədi ki, «sən də qəribə adamsan. Durub bu keçmiş oğrunun nazi ilə oynamayaqsan ki? Söhbət də elədin, hələ evinə də apardin. Onların üstündəndurdu, belə elədi. Paslı bir üçatılanı götürüb, düşüb cöllərə. Zalim oğlu tay fikirləşir ki, bəs, bunun axırı nə olsun?! Eybi yoxdu, bu dəfə tutulanda beş ilin üstünə bir beş il də gələr, onda ağıllanar!»

Sonra zəng eləyib müavine əmr etdi:

– Deyirlər, kürdobalı Ərşad bu şəhər Şıpartı düzündə görətnüb, bu dəqiqə üç-dörd adam götür, çap ora, təfsilati sonra danışaram. Tez tə-

pən! Ancaq tapsanız vurmayan, dırı tutun! Eşitdinmi? Mütləq dırı! Mən özüm də geleceyəm!

... Lakin müavin dörd nefer milisle iki gün gecə-gündüz cölləri, dağları, meşələri gezdişə də, Ərşadın izinə düşə bilmədi. O zaman Veysel hirsənən beş nefer milisle özü getdi. Ətraf obalarda, cöllərdə tez-tez başqa qaçaqlar da göründürdü. Ona görə də, Veysel özü ilə belə çox adam götürmüştü.

Həmin bu zaman kürdobahıların gözəlmədiyi başqa qəribə ehvalat oldu: obaya səs düdü ki, Hacı Tanrıverdinin oğlu Nuru gelib, anası ilə bacısını yığışdırıb aparır Bakıya.

Merdimazar Fətiş inanmayıb dedi:

– Ə, ele şey olmaz, Nurunu böyük məktəbdən çıxarıb qovublar, bu gün-sabah özünü tutub basacaqlar getsin Sibirde taxta-şalban kəssin. Hökumət durub kulak oğlunun, Sarıqaçaq kimi quldurun qardaşının nazi ilə oynayaq?

Sonra da ürəyində də eləvə eləyib deyirdi: «Nuru oxuyan məktəbə özüm öz elimle neçə mitryal göndermişəm ki, onun atası kimdi, qardaşı Sarıqaçaq ne işlər töredir?»

Servinaz da ehvalati eşidib əvvəl inanmadı. «Ay tanrı, – deyə fikirlesdi, – Gülgez arvad gedib o şəhər yerində neyləyəcək?» Gözdə-qulaqda olub Nurunun bacısı Xanperinin suya getdiyini görəndə səhəngi götürüb, onun ardınca yüyürdü.

– Gözün aydın, bacı, – dedi, – deyirlər, qardaşın gelib.

Xanperi belə məqamlarda deyilən «aydınlıq içinde olasın!» sözlərini deməsə də, müləyim ifadə ilə cavab verdi ki:

– Hə... gelib.

Servinaz soruşdu:

– O düzdü ki, deyirlər, səninle ananı götürüb aparr Bekiye?

Xanperi dedi:

– He, düzdü.

Sonra qız kinli-kinli eləvə elədi:

– Qoy keçəl Fətişin gözü çıxsın, o iclas olmurdu ki, durub Nuru qəğamın qarasına hürməsin.

Servinaz dedi:

– Onu görüm ciyəri yansın! Əmim oğlu Surxaydan da Bekiye yəzib. Özü də deyirlər, Fərhadın qorxusundan gecelər evinə yata bilmir. Gözünə dönəm arvadı Nazxanının, yaxşı eləyir gecəde bir oğlan yola salır, dünən də gördüm Dünyamalı oğlu Xasayla çəkillikdə piçildəşir.

Xanperi dedi:

– Ele şeylər keçələ nə kar eləyər? Oğraşın biridi.

– Düz deyirsən. Elesininki odur ki, təpəsinə bir gülə vuralar!

Sonra Sərvinaz başqlarının eşidəcəyindən qorxurmuş kimi yavaş səsle soruşdu:

— Bacı, o vaxt deyirdin, Nuru institutdan çıxarıblar, bəs, indi nə iş görür?

Xanperi dedi:

— Qardaşımı institutdan çıxarıandan sonra gedir birbaşa Moskvaya.

Neçə gün ələşəndən sonra girir Kalininin lap öz yanına.

— Kimdir o?

— A tanrısız, eştiməmisən, Kalinin Şura hökumətinin böyüyü...

— Bəs, şuranın böyüyü Stalin deyil?

— Stalin ümumi rehbərdi, partyanın katibidi, amma Kalinin hökumətin böyüyüdü... Qardaşım açıb ona hər şeyi danışır...

— Nə təhər yanı?

— Deyir ki, atamı kulaka salıblar, var-yoxumuzu alandan sonra atamlı qardaşım qaçıb keçiblər İrana, sonra qardaşım olub qaçaq, buna görə də məni institutun axırıcı kursundan çıxarıblar. Kalinin zərafatıyanı soruşur ki, bəs, sən nə ecəb qəcməmişsin! Qardaşım deyir ki, mən ölsəm də vətənimi atıb getmərəm. Deyib, mən Şura hökumətinə namusla qulluq eləmək istəyirəm, çünki, deyib — Şura hökumətinin de-diklərinə ürkədən inanıram.

— Birce o keçəl köpəkoğlunun şeytanlıq eleyib camaati nahaqdan tutdurmağını da deyərdi dayna!

— Keçəl Fetiş nə itdir ki, qardaşım heyle böyük adama ondan şikayet eleyəydi?

— Bəs, qardaşının işindən nə deyib?

— Tapşırıb ki, institutdan çıxarmasınlar, özünə də qulluq versinlər. İndi Nuru qağım Bakıda ev tutub, gelib bizi aparsın. Məni də qoyacaq yaxşı məktəbə, bircə anam getmək istəmir, deyir, mən Hacı Tanrıverdinin yurdunu necə kor qoyub gedim? Deyir, heç olmazsa, buradan Arazin o tayına baxıb, Fərhadın iyini alıram.

Sərvinaz «ah» çekdi:

— Eh, yanasan, dünya!

Sonra ürəyində acıqlanıb demək istədi ki, əger, qardaşın qaçaq olmasayı, Ərşad da onun ucbatından didərgin düşməzdi.

Elə bu zaman Nuru ona yavaş-yavaş onlara təref geldiyini görüb, Sərvinaz ne üçünsə qayıdib qaçmaq istədi, ancaq qaçmadı, gözünü yere dikib dayandı. Nuru onlara yaxınlaşıb gülümseyərək dedi:

— Xoş gördük, Sərvinaz.

Sərvinaz gözlerini qaldırıb dedi:

— Xoş günün olsun.

Və Sərvinaz hiss etdi ki, bu Nuru o Nuru deyil... Təbəssümündə,

gözlerində ondakı şənlik yoxdu. Geyimi də ondakı kimi dövlətləri deyil. Saçlarında ağ tüklər görünür. Yanasan, dünya, bu oğlanın nə vaxtı qocalınsın!?

Sonra Nuru elə bil ki, onun qaçaq qardaşı barede Sərvinazın indice ürəyindən keçenleri tekrar eleyib dedi:

— Ərşadın ehvalatını eşidib çox pis oldum. Fərhad elə axmaq işlər tutmasayı, Ərşadın da başına bu ehvalat gəlməzdi.

Sərvinaz da ötkəm cavab verdi ki:

— Neyniyek, Qara da ayrı cür eleyə bilməzdi.

Sərvinaz hiss etdi ki, Nuru qardaşının hərəketini ürkədən pisləyir. Hiss etdi ki, boynusunuş Fərhadın bu vurhavurda Şura hökumətinə bər cür düşmənciliyi qardaşını da başısağı eleyib. Amma bir zaman bu oğlana aşiq olduğu indi Sərvinazın heç yadına də düşmərdi. Sərvinaz, üz-gözündən indi kəder yağan bu yaraşlıqlı gözel oğlana sadəcə acayırdı.

Seheri gün Nuru anası Gülgəzlə bacısı Xanperini xahiş eleyib kolxoz sədri Alişdan aldığı at arabasına yiğib dəməryol stansiyasına aparanda, Sərvinaz onların ardınca baxıb, nə üçünsə ağladı. Mərdimazar Fetiş de tez rayon mərkəzine gedib Alişdan «mitiryal» verdi ki, «kolxoz sədri Aliş kulak təsirinə düşüb. Kolxozen arabasını verir ki, kulanın ailesi minib getsin».

... Ərşad isə, qarış-qarış bələd olduğu Haramıların elə yerləri ilə geziş dolanırırdı ki, göz işledikcə uzanıb-gedən çöllərdə bir həyat izi görünmürdü. Onun qamışlığı girməkdən zəhləsi gedirdi. Bu geniş çöl-lərə qarşı isə o lap körpələkden bir ünsiyət hiss edirdi.

Vaxt vardi bu çöllər laləyə, nərgizə bürünəndə qoyun sürüsünün ardırında gəzer Ərşad fərqli neğmələri oxuyurdu. Elə bil ki, Sərvinaz da bu çiçəklərin arasından qalixaraq ona baxıb gülümsəyirdi. Amma indi bu çöllər ona qəmli bir süküt içinde baxırdılar. Elə bil ki, çöllər onun neyleyecəyini gözleyirdilər. Çöllərin xəberi yox idi ki, bu evi tikilmiş Ərşadın heç özü də bilmən neyleyəcək? Belə avara-sergərdən düşmək-de o özünü yox, milis rəisi Veyselfi təqsirləndirirdi. Ancaq onun Veyselfe qarşı bu ittihamı, nə üçünsə, birinci dəfə qaçaq düşdürüyə zaman olduğu kimi, indi intiqam hissine çevrilmirdi. O, sadəcə olaraq, Veyselfən incimişdi. «Ə, hökumət adamı olanda nə olar? Beyəm sənin eloban yoxdu? Daşdan çıxmamış ha? Niye başa düşmürsən, ay tanrisiz?»

O, gecələr atı yanında qolbənd eleyib yapincısına bürünərək yatır, gündüzlər də belece avaralanırırdı. Yol keşmək, adam soymaq heç yadına də düşmərdi. Fərhadla üzleşəndən sonra heç özünün də xəberi olmadan bele işlərə qarşı onda bir ikrah hissi əmələ gəlmişdi. Elə bil

ki, indi o, belə şeyləri şeninə siğışdırırdı. Ele ona görə, şahsevənli kassirin apardığı pulun bir qəpiyinə də deymədi. Yeməyi qurtaranda özünü başqa rayonların Haramılardakı çobanlarının dəyəsinə verib:

— Ə, uşaqlar, çörəkdən, yavnlıqdan neyiniz var, — deyirdi, — qacaq dalınca gəzen dəstədənəm, çörəyimiz qurtarib.

Çobanlar da çörəkdən, pendirdən, qovrulmuş etdən — neyə gümanları galırdı — verirdilər, aparırdı. Fürsət axtarırkı ki, Haramida kolxoz qoyununa gedən qardaşı Əlini, ya qohumlarından birini görüb, həm özü ilə necə əlaqə saxlamaq lazımlı olduğunu desin, həm də xəber tutsun, görsün nə var, nə yox. Bılırdı ki, hələlik, Sərvinazın yanına getmək olmaz. Yəqin ki, Veysəl obadı mərdimazar Fetişi gözetçi qoyub: «Yaxşı, bu Veysələ deyən gerek, ay tanrısız, əger, sen yaxşı adamsansa, niyə Fetiş kimi biqeyrat köpəkoğlunun özünü tutub basmırsan dama?! Axi, onun peşəsi sizin yanınızda yerini şirin salmaq üçün eyzen onu-bunu şeytanlamadı. Odur ey yazılıq Hacı Həşim yaxşı bir adam idi, özünün də hökumət-zadla işi yox idi. Mərdimazar Fetiş gedib şeytanlaşdı ki, guya, Hacı Həşim camaati öyrədir ki, kolxoza girməyin, bu gün bizim qoyun-quzumuzu bir yere qatan sabah da arvalarımızı bir yere qatıb deyəcək, «mənim-sənin yoxdu». Siz də o yalaq tulanın sözüne inanıb, Həsimi basdırıñ getdi. Əger, giriəvə düşəndə bu üçatılanın xəzinəsindəki üç güllənin üçünü də o köpəkoğlunun təpəsi-nə vurmasam, dədəmin oğlu deyiləm!»

Harami çöllərinin lap yiyeşiz yerində çox qədimdən qalmış bir günbəz vardi. Ərşad gecələmək üçün atını sürüb gəldi həmin günbəzin yanına... Toran qovuşurdu. Ərşad düşüb atını qolbənd eleyərək, buraxdı otlamağa. Sonra heybəsindən pendir-çörək çıxarıb yedi. Sonra arxaşı üstə uzanıb, əllərini başının altına qoyaraq gözledi ki, at bir az otlayıb özünü doyursun. Sonra Ay qalxıb çölləri süd kimi aydınlıq elədi. Ərşad gözlerini qıyb göye zilləyərək əvvəl Sərvinaz barede fikirleşdi. Fikirleşdi ki, Sərvinaz — cavan gelin, körpe uşaqla tək-tənəha qalıb yiyeşiz damın altında, ne vaxtancan bu cür oturub məni gözləsin?! Bu fikir Ərşadı ele narahat elədi ki, uzana bilməyib, qalxıb oturdu. Gümüşü işıqla parlayan çöllərin genişliyi ona anlaşılmaz bir teskinlik gətirdi. O, dərindən nefəs alıb aramlı otlayan yehərlı ata baxdı. Şahsevənli kassirdən tutub aldığı bu ata quşu qonmurdı. Bu at ona yad göründü. İndi fermada olan öz atını xatırladı. Ona ele gəldi ki, həmişə qaçarağı ilə, yorğası ilə ürəyində fəxr elədiyi qaşqa ürgə ondan ayrılib, qəribliyə düşüb. «Kor qalasan, dünya. Görəsən, heç mən yadına düşürəm? Üçtoqqa İman onun qədrini ne bileyək? (Üçtoqqa İman indi təze təşkil olunan kolxozun fermasında briqadır idi.) O cür gözel atı yabırıa döndərib, axırına çıxacaq».

Birdən şahsevənli kassirin atı başını qaldıraraq, qulaqlarını şəkliyib, Ay işığında qara şəfəqle parlayan gözlerini zillədi uzağa. Ərşad cəld ayaq qalxıb, atın gözleri zillənen istiqamətə baxıb, bir topa atlının o yandan bəri geldiyini gördü ve hər ehtimala qarşı atı çəkdi günbəzin içine, özü de günbəzin işıqlığından diqqət yetirərək yaxınlaşmaqdə olan tüfəngli atlıların milisler olmadığını Ay işığında geyimlərindən müyyəyen elədi. Bəzilərinin eynində o tayda «sərdar» adlanan İran cuxasının olduğunu da aydın seçə bildi. Demək, İrəndan keçib gələn quldurlardı. «Qara, dənlə bə köpəkuşağıını bircə-bircə!». Ancaq yadına düşdü ki, üçatılanın patronu az qalıb. Yana-yana öz-özüne dedi: «Sən ölməyəsən, bu cür möhkəm səngərdə bir bölük də sənə bata bilməzdi, Qara! Heyf!..»

Və ele bu zaman qaçaqlar gelib günbəzin qənşərindən keçəndə Ərşadin atı kişnədi.

— Ay sənə qara yaman dəysin! — deyə Ərşad hirslandı.

Qaçaqlar atlarının başını çəkib dayandılar və biri bərkdən soruşdu:

— Kim var, ə, günbəzdə?!

Ərşad günbəzin işıqlığından üçatılanı onlara tərəf tuşlayaraq dinmedi.

Həmin səs bir də soruşdu:

— Niyə dinmirsən, ə?!

(Ərşad onun ləhcəsindən tanıdı ki, bu tay adamı, deməli, bura-dan qaçış İran quldurlarına qoşulanlardandı.)

Ərşad yenə də dinmədi. Bu zaman həmin səs yoldaşlarından bire-nə emr etdi:

— Ə, Yareli, atını sür, gör bu nə ehvalatdı?!

Təxminen yüz elli metr aralıda dayanmış dəstədən bir atlı aralanıb günbəze tərəf çapdı, bir anda Ərşadin fikrindən keçdi ki, bu köpəkuşağı əl çəkməyəcək, dərhal günbəze yaxınlaşan qulduru vurub aşındı. Qaçaqlar tüfənglərini herleyib günbəzi basıldılar gülləyə. Ərşad tamam qeyri-şüuri bir cəldliklə onlardan birini də vurub atdan saldı. Və birdən baxıb gördü ki, kəmərde cəmi on-on beş gülləsi qalıb. Və o, qaçaqları ala qoyub qışqırdı:

— Ə, bir bölük gelse meni bu səngərdən dəbərdə bilməz, özünü-zü havayı qırğına verməyin, cəhennəm olun!

Və o, qaçaqlara tərəf iki güllə dəha ataraq, atını bayıra çəkib üstüne tullanaraq, sağ əlinde tüsən düzənlidə çapdı. Bunu gözləməyən qaçaqlar da dalbadıl güllə at-a-atə onun ardınca düşdülər. Şahsevənli kassirin atı da əfel döyülmüş, getdikcə qızışırı. Ərşad hərdən qanlılıq qaçaqlara güllə at-a-atə fikirleşdi ki, hökumətin əlinə düşmək bu İran

qaçaqlarının eline düşməkden yaxşıdı. Ona görə də, atının başını döndərib, işq gələn şenliyə təref çapdı.

... Və Ərşad binəyə girəndə kemerində cəmi dörd-beş gülləsi qalmışdı. Qaçaqlar binəyə girmeyib qayıtdılar.

Ərşad atın başını çəkdi və at her tərefdən onu dövreyə alıb üstüne tullanın itlərin arasından çıxıb qaçmağa dartinaraq, yerində firlandı. Ucqar kərpic evin yaxınlığında çıxurdan biri soruşdu:

— Kimsən, e?!

Ərşad onu görməyərək açıqlandı:

— A, tanrısız, itlərin qabağına dur dayna!

Həmin səs bir də soruşdu:

— Nəçisən?!

Ərşad uydurdu:

— Hökumət adamıym. Atryaddanam (Otuzuncu illərdə banditizmlə mübarizə üçün adı vətəndaşlardan silahlı destələr düzəltmişdilər ki, onlara «atryad» deyirdilər).

— Bəs, o attılan güllələr ne idi?

Ərşad itlərin əlindən sahə qalxan atı güclə saxlayaraq, lap dilxor cavab verdi:

— Qaçaqlar idi, mənə atırdılar.

Cuxurdan əvvəlcə ortayaşlı, tüfengli bir kişi çıxıb itləre açıqlandı. Sonra iki nəfər tüfengli cavan oğlan çıxdı. Ortayaşlı kişi soruşdu:

— Bəs, necə oldu qaçaqlar?

Ərşad açıqlı dedi:

— Nə bilim hara cəhənnəm oldular?.. Yəqin binəyə girməyə hüñərləri çatmadı.

Kişi dedi:

— Bu binəyə girməyin ləzzətini görüblər! Bilirdilər ki, buradan salamat qayıtmazdılardı.

Sonra kişi evin böyründəki tövleni göstərib dedi:

— Düş, atını çək içeri, axurda saman-zad da var.

Bu binə terəkəmə bineləri kimi deyildi, burada evlər də, tövlelər də kərpicdən tikilib, taxtapaşu şiferlə örtülmüşdü. Orada-burada elektrik lampaları görünürdü. Ərşad atını tövleyə çəkib rahatlayandan sonra qabaqça ortayaşlı kişi, ardınca Ərşad, sonra də həmin cavan oğlanlar evə girdilər.

Kişi elektrik lampasını yandırdı. Ərşad iti baxışla əvvəlcə oğlanları nəzərdən keçirdi. Nazik, qumral bağlı, sarıbeniz oğlanın əynində o zaman komsomolçular arasında dəb olan ot rəngli parçadan köynək-salvar, başında eyni parçadan, qabağında balaca qırımızı ulduz olan fu-

rajka, ayaqlarında yüngül məsvardı. Şalvarının balaqlarını ala-bəzək yun corabın içine salmışdı.

Ondan iki-üç yaş böyük, uzun oğlanın əynində yenə otuzuncu illərdə rayonun məsul işçiləri arasında dəb olan qalife şalvarla dördcibili frenç var idi. Dördü də tüfenglərini divara sökəyib, patron-kəmərlərini de üstlərindən asandan sonra ortayaşlı kişi örtüsüz ortaçı stolunun yanındakı ketilləri göstərib Ərşada dedi:

— Əyleş görək, qonaq.

Komsomolçu paltarında olan sarıbeniz oğlan Ərşadın təhər-töhü-rune baxaraq, gözleri güle-güle soruşdu:

— Əmioğlu, belkə ele sən özün də qaçaqsan?

Ərşad fikirlesdi ki, qız kimi irişən bu gədəvə nə cavab versin? Ancaq qalife şalvari oğlan ağsaqqalyana dedi:

— Her kesdi, qonaqdi.

Ortayaşlı kişi təsdiq etdi:

— Əlbette.

Sonra o, Ərşada müraciətə dedi:

— Əmioğlu, sen bizim bu komsomolun zarafatından incimə. Dinc oturmurlar bu kulak köpəkuşagının qaçaqları. Yoxsa, bize nə düşüb qapıda sənger qayıraq, gecələr də tüfəngi əlimizdən yere qoymayaq?

Ərşad derinden nəfəs alıb, Haramida komalarının yanında düzəltdiyi səngəri xatırladı.

Ortayaşlı kişi soruşdu:

— Bəs, axı, necə oldu ki, qaçaqlar səni təklədilər? Atryaddan ayrı düşmüştün?

Ərşad:

— Atryaddan ayrılib eve gedirdim ki, pal-paltarımı deyişim. Bütün gün ora-bura döyüdüümzdən at da ac idi. «Sarilar» günbəzinin yanında düşdüm ki, at bir az otlaşın, özüm də gözümün acısını alım. O, bir qədər uydurdusa da, ardını olduğu kimi danışıb, qaçaqlardan neçəsini vurmuş olduğunu demədi. Nə lazım? Bəlkə onlardan biri bunların qohumudur? Ya hemyerlisidi?

Sonra Ərşad əlavə etdi:

— Heyf ki, üçatılanın gülləsi qurtardı.

— Üçatılan ne olan tüfəngdi? Bəyəm, indi ele də tüfəng var? — deyə komsomol oğlan soruşdu:

Ortayaşlı kişi dedi:

— Keçmişdə var idi ele tüfəng, indi yoxdu. Bəs, haradandı səndə bu tüfəng, əmioğlu?

Ərşad qasqabaqlı dedi:

— Əmimindən yadigardı.

- Kim idi emin?
- Nikolay qacağı idi.
- Adı nə idi?

Ərşad istədi demesin, ancaq ele o anda da özünə acığ tutdu: «Ay tanrısız, niyə demeyəsen?! Kərbələyi Əsəd kimi iyidin adını gizlətmek olar!»

- Adı Kərbələyi Əsəd idi. Şura təzə qurulan vaxtlarda bir mərdi-mazər köpəkəoğlu onun düşməninə belədçilik etmişdi. Gecə gelib bəcadan vurmüşdular.

Kişi başını ağır-agır tərpədib dedi:

- Esitmışım qacaq Kərbələyi Əsəd haqqında, mərd, igid olub.
- Kişinin bu sözləri ürəkdən deməyi Ərşadi fərehləndirdi.

Gözləri eyzən gülən sarıbəniz komsomol oğlan şen ifadə ilə soruşdu:

- Tüfənginin kağızı var?

Ərşad gözlerini qayıb ona kəskin bir nəzər salaraq dedi:

- Var, necə ki?

Oğlan dedi:

- Baxmaq olar?

Ərşad Qarabulaq bazارında sərrac Tağıya gəndən tikdirdiyi yekə portmanatı qolluq cibinden çıxarıb, səliqə ilə qatlayıb arasına qoyduğu kağızı götürüb uzatdı oğlana. Sarıbəniz oğlan kağızı diqqətə nəzərdən keçirib verdi qalife şalvarlı oğlana, o da baxıb qaytarıldı Ərşada.

Ortayaçı kişi gülümseyib zarafatıyanı Ərşada dedi:

- Əmioğlu, bu komsomolların işi beledi dayna, incimə.

Qalife şalvarlı oğlan ağsaqqalyana gülümseyib dedi:

- İki düz olandan sonra niye inciyir?

Ərşad onların səhbətinin üstündən keçib, ortayaçı kişi idən soruşdu:

- Sizlərde üzətilan güllesi olmaz?

Kişi dedi:

- İndi üzətilan tufəng buraxıllar ki, güllesi də olsun?

Komsomol oğlan divara söykənmiş üzətilanı götürüb çaxmağını irəli-geri çəkərək, gözlərile gülüb dedi:

- Nuh əyyamından qalsa da, emisinin yadigarı...

Komsomol oğlan üzətilanı yerinə söykeyib, zarafatıyanı dedi:

- Alikişi babamdan köhne bir berdenka tufəng qalmışdı, aparıb verdim Qarabulaqdakı muzeye, nənəm biləndə, siz ölməyəsiniz, az qaldı ağac götürüb məni döysün, abrimi əteyimə bükdü.

Ortayaçı kişi ilə qalife şalvarlı oğlan gülümşədilər. Ərşad komsomol oğlana iti bir nəzər salıb dedi:

- Nənən qeyrətli arvadmış.

Komsomol oğlan heç də pərt olmayaraq, eyni zarafatla, Ərşada baxıb dedi:

- Xalaoğlu, deyirsən, biz qeyretsizik?

Ərşad qasqabaqlı cavab verdi:

- Onu deye bilmerəm, ne tanıyıram səni, amma nənən bilirmiş ki, o berdanka kimdən nişanadı.

Ortayaçı kişi dedi:

- Sağ ol, yaxşı dedin.

Sonra zarafatıyanı eləvə etdi:

- Babası karlı adam idi, bunun kimi (komsomol oğlana işarə ilə) cüvəllağı deyildi.

Qalife şalvarlı oğlan qalxbı divara söykənmiş beşatılanı, patrondaşı götürürək dedi:

- Başımız səhbətə qarışib, qonağa çörək-zad qoymaq da yadımızdan çıxıb.

Ortayaçı ondan soruşdu:

- Sen gedirsen kəndə?

Oğlan kəməri ciyinə aşıraraq, başı ilə tesdiq etdi.

- Belə qalib sehər gedəsən? Bu oğlan qacaqların əlindən indicə qurtarıb... özün de tek...

Oğlan dedi:

- Yox, gedəsiyem. Səhər raykoma iclasa çağırıblar.

Komsomol oğlan da şən qayğısızlıqla dedi:

- Ə, qacaqlar ele orada durub gözləmir ki. Atı da quş kimi uçur!

Qalife şalvarlı oğlan dedi:

- Ola bilsin ki, bu təreflərə də dəysinler, sərvəxt olun!

Sonra Ərşada müraciətələ:

- Salamat ol, qonaq, - deyib çıxdı.

Komsomol oğlan da qalxbı onun ardınca çıxdı.

Ərşad ortayaçı kişi idən soruşdu:

- Kimdi bu gedən oğlan?

Bizim kolxozen sədri Cəbrayıldı, fermaya dəyməyə gəlməşdi.

- Bəs, siz burada ne iş görürsünüz?

Mən ferma müdürüyəm, o komsomol da briqadirdi.

- Qoyun da saxlayırsınız?

- Yox, bizimki mal-qaradı. Kənddə də üzüm-meyve bağları, pambıq ekinidi. Sən tərəkəməyə oxşayırsan...

- Hə, tərəkəməyəm, bizdə qoynuluqudu.

- Kolxoz olmuşunuz?

- Olmuşuq.

- Tay bundan sonra siz oturışarsınız. Yoxsa, köçərilik eyyamı deyil tay.

Ərşad dərindən nefes alıb dedi:

- Əşı, Allah versin o ala yaylaqlara...

Qayıdır içəri girən komsomol oğlan gülümşəyib dedi:

- Deyən, yaman qəribəsimən o dağlar üçün.

Ərşad dinmədi. Ortayaşı kişi dedi:

- Baxma, oturaq yaşayışa keçəndən sonra öyrəşəcəksiniz. Bizim də yarımız köçeri idi, amma indi oturaq olandan bəri əməlli-başlı daş evlər tikirlər, məktəb tikirlər. Kolxoz da kömək edir.

Ərşad soruşdu:

- Razısınız kolxozdan?

Komsomol oğlan zarafatıyanı dedi:

- Yoxsa, sən razı deyilsən?

Ərşad gözlərini qiyib, bu oğlana şübhə ilə baxaraq dinmedi.

Ortayaşı kişi gülümşəyib dedi:

- Sataşma oğlana, niye razı olmur, razı olmasayıd, gedib atryad olub kulak qaçaqları ilə vuruşmadı ki? Dünyada kolxozdan yaxşı nə var? Bütün qazandığın olacaq özünün, tay durub beye-mülkədara vergi verməyəcəksən, başının üstünü darğa kəsdirməyəcək. Deyir, hələ on-on beş ildən sonra sosializmde yemek-içmek lap pulsuz olacaq, kim nə qədər istəyir, götürsün.

Sonra kişi komsomol oğlana dedi:

- Ə, toxun acdan xəbəri olmaz, dur, qonağa çörək qoy.

Komsomol oğlan cəld qalxıb o biri otaqdan çörək, pendir, qatıq getirib qoysdu.

Ortayaşı kişi Ərşada dedi:

- Əmioğlu, çörək kəs, biz yemişik.

Ərşad yeməye başlayanda kişi söhbetinə davam eləyib deyirdi:

- Oğlumun biri Qarabulaqda müəllimlik oxuyur, biri Bakıda həkimlik, qız da kənd məktəbinin altıncı sınıfındı, onu da oxudacağam axıracan.

Kişi gülümşəyib əlavə etdi:

- Qız deyir, dədə, men injener olacam. Hesabı yaman bilir, müellimləri deyir ki, Muxtar, sənin qızın lap bütün məktəbdə hesabdan birincidi.

Sonra kişi Ərşaddan soruşdu:

- Evlisən?

Ərşad başı ilə təsdiq etdi. Kişi eyni həvəslə soruşdu:

- Ata olmusan?

Çörək Ərşadin boğazında qaldı. Ele bil ki, o, ata olduğunu birinci

defəydi eşidirdi. Ele bil ki, bu söz onun bütün varlığına elektrik cərəyanı kimi deydi.

Amma, deyəsən, bu tanrısız kişi övladdan danışdıqca vəcdə gelir-di və o yene soruşdu:

- Oğlandı, qız?

- Oğlan.

- Adı nədi?

- İbxandi.

Komsomol oğlan yenə de gözlərində güle-güle dedi:

- Niye ele köhne ad qoymusan?

Sonra nəşə ilə əlavə etdi:

- Amma mənim oğlumun adı Mayısdı, Mayıs!

Və komsomol birdən o zaman təzə çıxan mahnını oxudu:

Men hər ilde Bir mayısam,  
Lale məndə, çiçək məndə, gül məndə...

Ərşad təəccübə ona baxdı: «Ə, nə heyasızdı bu gədə? Adam da qonağın yanında oxuyarmı?»

Öğlan isə ona baxıb, gülümşəyə-gülümşəyə oxuyurdu:

Gözel qızlar dəstə ile gezerlər,  
Bağça məndə, çəmen məndə, saz məndə...

Ərşad qəfil qalxıb üçatılanı götürdü ki:

- Salamat olun, men gedirəm.

Ortayaşı kişi dedi:

- Əşı, dəyirmana gəlməmisən ki, yixıl yat, səhər gedərsən.

Ərşad dedi:

- Gülləm qurtarıb, gece getsem yaxşıdı.

Komsomol oğlan da dedi:

- Qalsan yaxşıdı, əmioğlu, bu vaxt qonaq qapıdan getməz.

Ərşad tekrar:

- Salamat qalın – deyib çıxdı.

Və atını tövledən çıxarıb minəndə onu ötürməyə çıxan ortayaşı kişi dedi:

- Hər yerde çölləmə get.

Ərşad atına deyib, binəndə çıxdı.

... Həmin qalife şalvarlı kolxoz sədri Cəbrayıl öz kəndlərinə çatan kimi atını sürdü keçmiş bəyin mülkündə yerleşən idarəsinə (cünki evində telefon yox idi). Bütün kənddə telefon ancaq kolxoz idarəsin-

dəydi) ve celd düşüb atını ağaca bağlayaraq, idareyə girib elektrik işığını yandıraraq qolundakı saata baxdı: ikiye işleyirdi.

Sədr divara vurulmuş «dayandoldurum» telefonunun iri dəsteyini götürüb rayon mərkəzinə zəng eledi.

Telefoncu qız yuxulu-yuxulu, dilxor halda səsləndi:

– Ha...

Sədr dedi:

– Aaz, nəçernik Veyseli ver!

Qız acıqlı-acıqlı dedi:

– Bu gecənin yarısı nəçernik idarəde ne gezir?

– Evini ver!

Qız soruşdu:

– Haradan danışısan?

– Dəmirqaya kəndindən, danışan kolxoz sədri Cəbrayıldı.

Qız telefon xəttinin o biri ucunda aparatı bir neçə dəfə tırıldadıb dedi:

– Yoldaş nəçernik, Dəmirqaya kəndindən kolxoz sədri sizi isteyir.

Veysəl ele danışdı ki, ełə bil, hələ yatmamışdı, ayıq səsle soruşdu:

– Nə olub, Cəbrayı!

Sədr dedi:

– Getmişdim fermaya baş çəkim, üç-dörd saat bundan qabaq sizin atryadlardan bir oğlan qaçaqlarla atışa-atışa özünü saldı bizim güney yataqdakı binəyə, amma qaçaqlar binəyə girməyib qayıtmışdır. Oğlanın deməyinə görə, pal-palparını dəyişmək üçün atryaddan ayrılib gedmiş evinə, «Sarılar» günbəzin yanında həmin qaçaqlara rast gelib, başlayıblar atışmağa.

Reis sədrin sözünü kəsib soruşdu:

– Hansı atryaddandı o oğlan?

– Onu bilmədim.

Reis hövseləsiz soruşdu:

– Bəs, adı nə idi oğlanın?

– Adı Ərşad idi.

– Nəydi!?

– Ərşad.

– Kürdobali Ərşad?

– Hardan olduğunu dəyər almadım.

– Qeribe adamsan! – deyə reis acıqlandı.

Sədr dedi:

– Tay niye sorğu-sualı tutaydım, tüsənginin de kağızını alıb baxdıq, sen özün qol çekmişdin.

– Nəydi tüsəngi?

– Köhne bir üçatılan idi, deyirdi, guya, əmisindən yadigardı.

Reis telefonda qışkırdı:

– Nece atryad, e?! O özü qaçaqdı, həbsdən qaçıb!

Sədr soruşdu:

– Əşı, bəs, sən niyə qaçağın tüsənginə icazə kağızı vermişən?

Reis sualı cavabsız buraxıb telesik soruşdu:

– Hardadı bu saat o?

Sədr dedi:

– Yəqin Güneyyataq binəsindədi, mən orada qoyub geldim ki, ona rast gələn qaçaqlar barədə sənə tez xəber verim.

Reis telefon dəsteyini çırpdı yerine.

.. Ve bir saat çəkmədi ki, reis beş nəfər milis götürüb balaca bir yük maşınınında cumdu Güneyyataq binəsinə.

Reis hirsle düşünürdü ki, yəqin bu Ərşad qaçaq dəstəsinə rast gələndə qorxub ki, tutub soysunlar, əmisindən yadigar qalan köhne üçatılanı alınsınlar. Yoxsa ona nə düşüb özü qaçaq olduğu halda qaçaqlarla vuruşsun?

Reis qıjılıt ilə Güneyyataqdakı binəyə çatıb, maşını ferma müdürü qalan evin qapısında saxlayan kimi qabaqcadan göstəriş almış milisler dərhal kuzovdan yere tullanıb evi mühasirəyə aldılar, reis özü də kabinetən düşərək itlerin, maşının səsine hövlnak bayır çıxan ortayaşlı kişi ilə komsomol oğlana əmr etdi ki:

– O Ərşada deyin, ev mühasirədədi, çıxsın bayira, güllə-zad atmaq, qaçmaq fikrinə düşsə, dərhal vuracaqlar onu!

Ortaşlı kişi təccübələ reise baxaraq dedi:

– Əşı, o ełə gecəyən çıxıb getdi, qalmadı. Neyləyib ki, o?

Reis qəzəbə səsləndi:

– Qaçaqdı o! Dustaqlıdan qaçıb.

Komsomol oğlan zənninin düz çıxmışından şövqə gəlib:

– Sen ölməyesən, üreyimə dammışdı ki, o qaçaqdı.

Reis hirsle dedi:

– Üreyinə dammuşdı, bəs, niyə tutub saxlamırdın?

Komsomol oğlan dedi:

– Tüsənginin sənin qolunla icazə kağızı olmasayı, yəqin ki, tutub saxlayardıq.

Ortaşlı kişi də soruşdu:

– Bəs, ne cür dustaq idi ki, onu tutanda verdiyiniz kağızı, tüsəngi almamışdırınız?

Reis cavaba vaxt itirməyib milislərə əmr etdi ki, çıxsınlar maşına, özü də kabineyə qalxıb maşını sürdürdü «Sarılar» günbəzi olan düzə. Əlbəttə, Ərşad, ya da qaçaqlar təzədən ora qayıtmazdalar.

Ancaq, bununla belə, reis Ərşadin sənədə elədiyi günbəzi nezərdən keçirmek isteyirdi. Maşın çatanda reis düşüb günbəze girərək el fenerini yandırdı, hər tərəfi diqqətle nezərdən keçirərək, yere düşmüş üçatalan gilizlərini, bir neçə patron daşğını gördü.

Və onları götürüb maşına çıxaraq, yolsuz-ızsız çölü o yan-bu yana xeyli hərləndi, tez-tez maşının qabağından qaçan tülküden başqa heç nəyə rast gəlməyərək, şofərə emr etdi sürsün Şahsevən obaları yaxınlığında sərhədçilərin qərargahına.

Qərargahda məlumat verdilər ki, iki saat bundan qabaq Arazın gizli keçələtlərindən birindən İrana keçmək isteyən beş nəfər qacağın iki-sini sərhəd əsgərləri vurub, üçünü də diri tutub bu saat getiriblər.

Milis rəisi tutulan qaçaqlardan birile görüşmək istədiyini bildirdi. Ortayaşılı bir qacağı onun yanına getirdilər.

Rəis soruşdu:

– Haralısan?

Kişi qaşqabaqlı dedi:

– Afşaram.

– O taydakı afşardan, yoxsa?...

– Xeyr, bu taydanam, şura afşarından...

– Niye qaçmışan? Qaçaq olmaqdan xoşun gəlir?

– Nəyindən xoşum gələcək? Qaçaq olanı qızla tutmurlar ki? Şu-ra sədrimizla dədə-baba edavətimiz var idi, gördüm hər dəfə bir keçi suyu bulandırması eləyib istəyir meni tutdursun, iki əmimi də nahaq-dan saldırdı kulaka. Mən də qaçdım.

Rəis bir az fikirləşib soruşdu:

– Kürdəbalı qaçaq Fərhadi tanıyırsan? Hacı Tanrıverdi oğlu...

Sanki kişi birdən-birə canlanaraq soruşdu:

– Sariqacağı deyirsen?

Rəis başı ilə təsdiq etdi.

Kişi dedi:

– Tanınırıam, amma eşitmışəm.

Rəis soruşdu:

– Haradadı o?

– Deyirlər, İranın qosun böyüklerindən biri buradan qaçan dörd-bəs dövləti oğlu ilə birlikdə onu da göndərib Tehrana efsəlik oxumağa.

Rəis soruşdu:

– Bu axşam «Sarılar» günbəzinin yanında bir nəferle atışan sizin destəydi?

Kişinin üzü yenə də sərt ifadə aldı və o, bir az duruxub cavab verdi:

– «Siz idiniz», deyənde ki, biz ona bir şey eləmədik, o bizim iki yoldaşımızı vurub qaça bildi.

Rəis derhal soruşdu:

– İki adamınızı vurdu?

– Bəli.

– Nece oldu o vurulanlar?

Kişi dinmedi.

Rəis hövseləsiz təkrar etdi:

– Nece oldu o vurulanlar?

Kişi asta səsle dedi:

– Apardıq qoysuq afşara, yaralı idilər.

– Afşardan idilər?

– Biri afşar idi, o biri o tayı.

– Kimin evine qoymusunuz onları?

Kişi yenə də dinmedi. Rəis hövselədən çıxdı.

– Qurtar, de! Onsuz da tapacağıq!

Kişi dedi:

– Tapmayanda... İyne döyüller ki... yəqin tapacaqsınız, gülə də-yən afşarın Sevdim adlı əmisi oğlu var, ikisini də aparıb onlara qoymuşq.

... Ərşad binedən uzaqlaşandan sonra atının başını çəkib yiyəsiz çöllerde addım-addım getməyə başladı. Haraya gedirdi, bilmirdi... Bəlli, üçatılanın güləsi qurtarmışdı. Binədəki kişi deyirdi ki, daha üçatılan güləsi buraxmırlar, deməli, gedib üçatılanın zəmanəsi. Getdi üçatılanın dağlara səs saldığı vaxtlar... Yanasan, dünya.

Yəhərin qaşında dolayı tutduğu tüfəngə baxanda Ərşadın ürəyi kövrəldi, ele bil ki, düşmənin üstüne od yağıdırın bu üçatılan lap canlı bir mexluq kimi indi susub kədərlə ona baxırdı.

Ərşad atı addım-addım sürüb heç yere tələsmirdi. İgidlik göstərmək, vurub-tutmaq birdən-birə onun nəzərində öz cazibədarlığını itirmişdi. Ele bil ki, yəhərin qaşında dolayı tutduğu, üçatılanla birlikdə o da coşğun atışmalarla, qəhrəmanlıqlarla vidalaşmışdı, elə bu anda da binədəki komsomol oğlanın öz oğluna Mayis adı qoymağından o cür nəşə ilə danışmağı, arsız-arsız mahni oxumağı, ortayaşılı kişinin öz uşaqlarını nece oxutduğu barede dil qəfəsə qoymamağı yadına düşüb, ne üçünə, onu dilxor eledi, ancaq ele onların ardınca özünün hələ bə-ləkde olan oğlu gözünün qabağına gələndə, ele bil ki, bütün bədənində, ne isə, tamam yeni bir heyat qüvvəsi geldi. Uşaqlardan yad qonağın yanında o cür danışdıqları üçün komsomol oğlana, kişiyyə olan acığı da soyudu. Və o, dərindən «ah» çekib: «Yanasan, dünya, – deyə düşün-dü. – İbixan da tek gəlinle qalıb qara damın altında».

Gün qalxıb qızanda, o, Kürdobanın otuz-otuz beş kilometrliyindəki yiyəsiz köhne binənin çəkiliyinə girib atdan düşdü. Atı qolbənd eleyib buraxdı otlamağa, özü də arxası üstə uzanıb gözünü zillədi se-hər günəşinin kəskin ziyyəsi parlayan göye. Sonra onu kəderli bir yuxu apardı.

... Sonra oyanıb gördü gün-günortadan eyilib. Berk acdığına bax-mayaraq, elə bil, çörək yeməyə də hevesi yox idi. İndi her şey — cırı-ramaların aramsız, yeknəsəq səsi də, insanlar tərefindən unudulmuş lazımsız çəkillər də, onların arasından görünən otu saralmış aran cölləri də Ərşadə cansıxicı, qüssəli bir təsir bağışladı. Və o, heybəsindən çörək çıxarıb yeməyə tənbəlli edərək tekrar uzandı.

... Sonra bir də oyananda gördü lap qaranlıq düşüb. Qalxıb atı mìnerək, sürdü düz Kürdobaya. Gecədən xeyli keçmiş gelib öz damına çataraq, düşüb atı çəkdi tövleyə. Sonra xaraba dəveliyə girib üçatılan tüfəngi beş-altı güləssi qalmış kəmərlərə birlikdə həmin köhne keçə-yə büküb yene də cir-çirpinin altında gizledi və ömründə birici dəfə olaraq çox kəderli bir nisgil hiss elədi. Sonra gelib damın qapısını usdufcu vurdub. İçəridən Sərvinaz soruşdu:

— Kimdi?

Ərşad asta səsləndi:

— Mənəm, dur qapını aç!

Sərvinaz gece köynəyində qapını açıb ərinə baxaraq, təəccübə soruşdu:

— Bəs, tüfəngin hanı, Qara?

— Yeri içəri.

Dama girəndə Sərvinaz yenə də soruşdu:

— Sən tanrı, tüfəngin hanı?

Ərşad soyuna-soyuna dedi:

— Gulləsi qurtardı, gizlətdim getdi.

— Beyəm, onun gulləsi tapılmır?

— Ay tanrısız, tapıldı, almadım?

Sərvinaz soruşdu:

— Bəs, özün niyə bu cür bikefsən?

Ömründə birinci dəfə olaraq terəkəmə Ərşad öz zəifliyini bürüze verib dedi:

— Üçatılan üreyimi birtəhər eledi...

Sərvinaz ötkəm ifadə ilə dedi:

— Üreyin niyə kövrəlir, ay tanrısız, bəyəm, dünyada tüfəng ta-pılmışdır?

Ərşadın üzü sərt ifadə aldı, daha Sərvinaza bir söz demədi. Kişiinin ürəyi bazar xurcunu deyil ki, açıb qoysun arvadın qabağına?

... Səhər olandan yeyib-içəndən sonra Sərvinaza dedi:

— Gedirəm rayona.

Sərvinaz təəccübə soruşdu:

— Bəs, tutmazlar?

Ərşad sakit dedi:

— Yəqin tutacaqlar. Tay qaçaq gəzib dolanmaqdən təngə gəlmisəm. Mənəsi yoxdu. Cən ağılla-başa dolan, dost-düşmen var.

Sonra yürükdə ona baxa-baxa əmzik əmən ogluna işarə ilə dedi:

— Gedədən də muğayat ol.

Sərvinaz yana-yana dedi:

— Bize qarşıyani görüm heç oğul-uşağından yarıməsin.

Ərşad hövsələdən çıxıb dedi:

— Yaxşı, ağlayıb-sitqama. Neçə il iş verirlər, versinlər, axırı ki, çıxıb gelecəyəm. Yəqin gülələməzlər, bir qaçağı buraxmışsam, neçəsini də şil-küt elemişəm.

Sonra Ərşad kassırın atını minib getdi düz milis reisi Veyselin idarəsinə. Lap birinci dəfə burası gəldiyi zamandan Ərşadla ləc düşən həmin milis Ərşadı görüb əvvəl təəccüb elədi. Axi, o bilirdi ki, Ərşad Şuşa həbsxanasına gedəndə qaçıb. Sonra Ərşadın Veyselin kabinetinə girmek istəməsini görüb, qəbağını kəsib, bu dəfə müləyim ifadə ilə dedi:

— Dayan, hara?

Ərşad dedi:

— Görmürsən neçernikin yanına gedirəm?

— Dayan xəber verim.

Ərşad bir söz deməyib dinnəz-söyləməz dayandı. Milis girib, bəsişəğin kağıza baxan Veysələ dedi:

— Yoldaş neçernik, Ərşad gelib.

Reis başını qaldırıb soruşdu:

— Hansı Ərşad?

— Şuşa türməsine aparılarda qaçan Ərşad.

Reis-qeyri-ixtiyari ayağa qalxaraq dedi:

— Ele şey olmaz!

Milis dedi:

— Odur, qapıda dayanıb.

Reis həle də təəccüb-edərək milisə baxırdı. Sonra dedi:

— Burax gəlsin!

Milis dedi:

— Sılah-zad-üçün-üstümü-axtarım?

Reis dedi:

— Lazım-deyil, yeri burax gəlsin.

Milis çıxdı. Ərşad giriş salam verdi.

Rəis gözlərini ona zilləyib dinmedi. Ona görə yox ki, salamını almaq istəmədi, ona görə ki, bu iş onda hadsiz təəcüb doğurmuşdu. Bir neçə saniyə keçdi. Sonra rəis özü əyləşərək Ərşada dedi:

— Gəl, otur.

Ərşad oturmadi.

Rəis soruşdu:

— Nə eəcəb təşrif buyurmusan?

Rəisin istehzəsi Ərşada toxundu. Qaşqabaqla dedi:

— Gəldim də... Tay niyəsi yoxdu ki?

— Baş girləyə bilmədin?

Ərşad dedi:

— Baş girləyən qaçaqlardan əskik döyüldüm ki? Tüfəngin gülləsi qurtardı.

— Bəyəm, gülla tapılmırı?

Ərşad dərindən nəfəs alıb dedi:

— Yox, ücətilanın gülləsi tapılmır.

Rəis yenə də istehzə ilə dedi:

— Ücətilan olmasın, beşətilan olsun. Sənin üçün nə çətin iş idi, şahsevənlə kassirin atını tutub aldığı kimi, birindən də beşətilan alardın.

Ərşad sərt ifadə ilə dedi:

— Tənə lazıim deyil, nəçernik. Şahsevənlə kassirin atını gətirib bağlamışam qapıda, verarsınız özünə. Qaldı beşətilan məsəlesi... Düzdü, istəsəydim, tapardım.

Ərşadin bu ötkəm cavabları gənc rəisi birdən-birə sanki başqa bir ruhi aləmə qaytardı, üzü yumşaq, hətta, yaraşlıqlı bir görünüş aldı və o bir qədər fikirleşib asta səsle dedi:

— Yaxşı, get qal qohumlarングildə, səhər gələrsən, görüşərik.

Ərşad qaşqabaqlı dedi:

— Tay niyə gedim, gəlmisəm, tut dayna.

Rəis ayağa qalxıb eyni ifadə ilə dedi:

— Get, səhər gələrsən.

Ərşad daha bir söz demədi. Düşüb gedərkən şahsevənlə kassirin ağaca bağlanmış atına ötəri bir nəzər salaraq, həyətdən çıxdı...

## Xan çınar



**H**eç bir demokratiyaya yol verməyən şəxsiyyətə pərəstiş rejiminin an böyük günahlarından biri də insan mənəviyyatına etdiyi çox mənfi təsir idi. Sədəqət, etibar, mərdlik kimi əsrlərdən bəri inkişaf edib galmiş yüksək insanı keyfiyyətlər məhv olub gedirdi. Adamlar bir-birinə inanmırıldı. Ürəklərini bir-birindən gizlədirdi. Sırrını heç kəsə demirdi. Heç kəsdən kömək gözləmirdi.

Adamlar bir-biriləri ilə o qədər ehtiyatla danışırkı ki, elə bil, hər insan boğazına senzura aparıcı qoyulmuşdu. Hətta, ata oğlundan, oğul atadan, qardaş qardaşdan da şübhələndirdi! Atasını siyasi cəhətdən şeytanlayıb, tutdurub güllələdən on dörd-on beş yaşı usaqçı mətbuatda tərifləyirdilər!

İnsan öz dövrünün yaramazlıqları haqqında düşünməyə belə goruskurdı.

Qorxu dəhşətli bir kabus kimi insan mənəviyyatının üzərinə çökümsüdü.

Tribunalarda «Vicdan! Vicdan!» deyib bağırın, həyatda isə, pambıqla baş kəsən istedadsız, ikiüzü alçaqlar töhfə təbərcəhi olub meydən sulayırdılar. Namuslu adamları böhtan piçültuları ilə badi-fənaya verdirdilər. Onların arxasında gözlükü gürza dayanırdı! Bu yalnız iqtisadiyyatda deyil, ədəbiyyat və incəsənat işlərində də belə idi. Bir də görürdün, istedadsız, insaniyyətsiz, asıl-nəsəbi bilinməyən birini «yazıçı» eləyib çıxarıblar meydana. Mənim yazmaqda olduğum roman da həmin dövrdən, o dövrün psixologiyasından, həmin dəhşətli qorxu kabusundan bəhs edir. On dan bir parçanın «Ədəbiyyat qəzeti»nin oxucularına təqdim edirəm.

*İlyas Əfəndiyev*

«Ədəbiyyat və incəsənat» qəzeti,  
15.04.1988

**H**örmətli oxucum, nağıl elədiyim əhvalatdan bəzi şeyləri aydınlaşdırmaq üçün, bir qədər geriyə qayıtmalı oluram. Biz Camalgillə bağlı qonşusu idik. Mənim atam nazirin birinci müavini idi. Camalın atası mühəndis, anası isə həkim idi. Mənim anam da ali təhsilli idi, Universitetin Biologiya fakültəsini qurtarmışdı. Amma işləmirdi. Camalla mənim ata-analarımız çox yaxın dost olmasalar da, aralarında hörmətli qonşuluq münasibəti var idi. Buna bir səbəb da Camalla mənim dostluğumuz idi.

Hər il Camal da, mən də yayın tez gəlməsini gözləyirdik. Çünkü bağda bir yerdə oynamamızın bizim şirin dünyamız idı, qəribə xəyal-larla, sevinclərlə dolu aləmimiz idi.

Bizim bir yerdə oynamamız üçün Camalın atası mənim atamdan icazə alıb bağlarının hasarından balaca bir qapı açdırılmışdı. Və bu qapı həmişə açıq olurdu. Camalla mən, istədiyimiz vaxt bir-birimizin bağına gire bilirdik.

Camalın anası da atası ilə bir yerdə gündüzlər işə gedir, saat üçdə qayıdır. Səhər Camal üçün yüngül yemək də hazırlayıb qoyurdu ki, o gelənəcən acsa, yesin. Anası Yasəmən xanım işə gedəndə Camalı nə mənim anama, nə də bağlarının o biri tərəfindəki qonşuları Şirxan babagilə təpsirməzdı. Bilirdi ki, Camal ağıllı oğlandı. Özbaşına küçəyə-filana çıxıb başqa usaqlara qoşulmaz.

Biz, yay günəşinin qızmar istisi altında mürgüyə dalan enliyarpaqlı qoca əncir ağacının sərt etirli kölgəsində isti qumun üstündə oturub, evcik qurub oynayırdıq. Uzaqdan, dənizin yeknəsəq uğultusunu eşidilir, bir-birinin ardınca qaçan kiçik dalğacıqların gümüş parıltısı bərq vurdu.

Camal mənim qəhrəmanım idi. Atasının ona aldığı avtomat, batareya ilə işlədiyindən, ateş açanda lüləsindən alovabənzər işıq çıxırırdı. Camal da məni inandırmışdı ki, lap canavar özü də avtomatın lüləsin-dən od çıxdığını görüb qorxusundan qaçacaq, ele biləcək güllədi. Ona görə də, mən axşamlar sərin qaranlıq düşəndə də, Camal ilə bağın la-

qalın yerində oynamaqdan qorxmurdum. Mən gecə yatanda da sehərin tez açılmasını gözləyirdim. Anamgil qonaq-zad gedəndə də mən getmirdim ki, qalib Camalla oynayıb. Hətta, anamgil məcbur eleyəndə də ağlayıb getmək istəmirdim. Camal da mənim kimi eleyirdi. Qonşu bağlarda oğlan uşağı çox idi. Amma Camal, təkcə mənimlə oynayırırdı. Oğlanlar da Camala lağ eleyib deyirdilər:

– Sən qızsan, eyzən qızla oynayırsan?

Mənim özümdən dörd yaş kiçik bir qardaşım da var idi. Çox nadinc bir uşaq idi.

Bağımızda, bizim tez-tez qonaqlıqlarımız olurdu. «Volqa» maşınlarında cürbəcür adamlar gəlib-gedirdi. Camalgil isə çox sadə, səssiz yaşıyırlardı. Evlərində bizimki kimi qonaqlıqlar-filan olmurdu. Mənim üçün Moskvadan, xaricdən bahalı paltarlar, konfetlər gəldi. Mən də həmişə bu konfetlərdən jaketimin cibinə qoyub, Camal üçün de aparırdım. Amma o, bir təkini də almazdı. Anam deyirdi ki, «yaman forslu uşaqdır». Mən də Camalın tərəfini saxlayıb deyirdim: «Çox yaxşı oğlandır».

Qonşumuz Şirxan baba bizim – yani, Camalla mənim dostumuz idi. Həmişə bize bağında becərdiyi badam, iyde qurusu verərdi. Camal da Şirxan babanın qonaqlığını radd etəməzdə. Əncir ağacının qalın kölgəsində qurduğumuz evciyimizin yanında oturub, Şirxan babanın verdiyi badam, iyde, innab qurusunu ləzzətlə yeyərdik.

Bir gün gördük ki, Şirxan baba bağının hasarı boyu balaca ağaç şitilləri əkir. Biz dayanıb maraqla tamaşa eleyirdik. Camal soruşdu:

– Şirxan baba, bunlar böyük ağaç olacaq?

– Əlbəttə, – deyə Şirxan baba əkdiyi şitilin dibini torpaqla doldura-doldura cavab verdi. – Allah qoysa, bunlar boy atıb böyük çinarlar olacaq...

Mən dedim:

– Onda sən lap qoca olacaqsan...

Şirxan baba gülüb dedi:

– Şirxan baba, onsuz da, çox qocadı. Bu şitiller böyüyüb, o qonşudakı çinar boyda olanda, – deyə Şirxan qoca eli ilə qonşu bağdakı xeylli uca, böyük, qollu-budaqlı çinarı göstərdi, – yəqin ki, Şirxan baba tay burada olmayacaq...

– Bəs, harada olacaqsan? – deyə soruşdum.

O, yeno gülümseyiб dedi:

– O biri dünyada... Onda sizin uşaqlarınız bu çinarların kölgəsində sizin kimi evcik-evcik oynayacaq... Şirxan babanın «sizin uşaqlarınız» sözləri mənə gülməli göründü.

Şirxan babanın bizim kimi kiçik nəveleri yox idi. Ərdə qoca bir qızı var idi. Onun da övladı olmamışdı...

O, şitillərdən birini də ekəndən sonra dikelib:

– Çınar, – dedi, – bizim ulu babalarımızdan, bəlkə onların da ulu babalarından yadigardır. Dədələr ona Xan çınar deyərmişlər.

Sonra derindən nəfəs alıb əlavə etdi:

– Xan çınarın kölgəsində çox igidər, çox karvanlar dincəlib gedib.

Şirxan baba üzü güneşdən yanıb qaralmış ucaböylü, tənuməndir bir kişi idi. Onun bu sözləri o zaman mənə uşaq, qəribə bir aləm haqqında nağılı kimi göründü. Camal bizim bağımızdakı uca şam ağacına işarə ilə dedi:

– O da yaxşı ağaçdı, amma kölgəsi çınarın kölgəsi kimi böyük olmur.

Şirxan baba dedi:

– Ağacın pisi-yaxşısı yoxdu... Hamısı insanlara lazımdı, amma o inyeyarpaqlı ağaclar gelmedi.

Mən soruşdum:

– Haradan gəlib onlar?

– Soyuq məmləkətlərdən... İl in doqquz ayı qar, buz olan yerlərdən.

Camal birdən dedi:

– Şirxan baba, şitilin birini ver, biz ekək...

Şirxan baba şitillərdən birini seçib Camala verərək:

– Özünüz ekə bilərsiniz? – soruşdu.

Camal dedi:

– Əkerik.

Şirxan baba:

– Yox, – dedi. – Gedək yerini mən qazım, siz də ekən. Amma gərək sonra yaxşı baxasınız. Kökü nə qəder berkiməyib, dibinə su tökəsiniz...

Sonra keçdiq Camalgilin bağına. Mən istədim ağaçın bizim güllükde ekək. Şirxan baba dedi:

– Yox, orada olmaz. Kölgəsi güllərinizə mane olar.

Sonra özü açıqlıq bir yerdə torpağı qazıb çala qayıraraq, bizi dedi: – İndi şitilin kökünü qoynun çalaya... Sonra ikiniz də dibini torpaqlayıyın.

Biz şitilin dibini torpaqla doldurduqdan sonra Şirxan baba Camala dedi:

– Get, bir qab su getir, tökək ağaçın dibinə.

Camal yüyürüb qrafını su ilə doldurub getirdi. Şirxan baba dedi:

- Suyun yarısını sən tök, yarısını da Güllü.

Mən soruşdum:

- Yəni, bu da böyüyüb o cür çınar olacaq?

Şirxan baba dedi:

- Yaddan çıxarmasanız, yaxşı baxsanız, olacaq...

Sonra biz bütün günü tezə əkdirizim ağacın ətrafında oynadıq. Elə bil ki, o da biza yoldaş olmuşdu. Bu ağacı əkəndən sonra, elə bil ki, Camalla biz bir-birimizə daha çox bağlanmışdıq. Bir-birimizdən bir saat ayrı dura bilmirdik. Gah əl-ələ tutaraq, yüyürüb atamın mənə allığı balaca, güllü vedrəni su ilə dolduraraq, gətirib balaca çınarın dibinə tökü, gah da dibinin torpağını boşaldırdıq...

Bir gün də Şirxan baba bizim bağa keçib, balaca çınara baxaraq dedi:

- Hə, bitib... Tay böyüyəcək.

Nəhayət, yay mövsümü qurtarıb biz şəhərə köçəndən sonra da hər istirahət günü mən ya atamıllə, ya da ələ atamın maşınında təkcə şoferlə gəlib çınarımıza baş çəkir, dibinə su tökü, onun gün işığında zümrüt kimi parıldayan enli yarpaqlarının gümrah görünüşündə dərin bir sevinc duyaraq, şəhərə qayıdanda zəng eləyib Camala xəber verirdim ki:

- Çınarımız yaman böyüyür. Elə qəşəngdir ki...

Camal soruşdurdu:

- Dibinə su tökdün?

- Əlbəttə, - deyirdim, - dibinə su da tökdüm, torpağını da yumşaldım.

Doğrusu, hər dəfə bu cür Camala zəng eləyəndə özümü birtəhər, günahkar kimi hiss edirdim. Çünkü Camalgilin maşınları olmadığı üçün, o, mənim kimi hər istirahət günü gedib çınarımıza baxa bilmirdi. Bu da məni pərt eləyirdi. Ona görə də, bir gün anama dedim:

- Bu istirahət günü ağacımıza baxmağa gedəndə istəyirəm, Camalı da götürək...

Anam da, atam evə geləndə güle-güle ona dedi ki:

- Gülya (məni belə çağırırdılar) isteyir bağa gedəndə kavalerini də götürsün. Deyir, o ağacı, axı, bir yerde ekmişik...

Atam gülməsəyib dedi:

- Nə olar, götürsün. Biz getməsək də, şofəre tapşıraram, gedib onu götürər.

Bunu eşidəndə tez zəng eləyib, lap böyük qızlar kimi qürurla Camala dedim ki:

- Hazır ol, birisi gün bağa gedəndə gəlib səni də götürəcəyəm.

Camal sevincə qışkırdı:

- Doğrudan?

Mən eyni qürurla:

- Əlbəttə, - dedim...

- Atangildən icaze almışan?

Yenə cyni qürurla:

- Mən istəyəndən sonra anamgil nə deyəcək!.. - dedim.

- Yox, icaze al!

- Yaxşı... İcaze almışam. Ünvanınızı de!

Camalgilin ünvanını balaca dəftərimə yazıb, istirahət gününün gəlməsini səhrəsizliklə gözlədim. Ailəmizdə, xüsusiət atam məni həddindən çox istədiyi üçün, erköyn böyüyürdüm, bir sözüm iki olmurdu. İstirahət günü anamgil şəhərə qonaq gedəcəkləri üçün, mən bağa tek getməli oldum. Camala zəng elədim ki, düşsün aşağı.

Maşının onların həyətinə daxil olanda, Camal da anası ilə düşmüşdü blokun qabağına. Camalın anası o zaman zərif bədənlə, yaraşıqlı, gənc, gözəl, xoşşəfət bir qadın idi. Mənim anam kimi deyildi... Mənim üzümdən öpüb tapşırıdı ki, bağıda çox qalmayaq.

Bağdan köçəndən sonra bir ay olardı ki, Camalı görməmişdim. Mənə elə gəldi ki, bu bir ayda o, xeyli böyüyüb. Biz maşının arxasında yan-yan oturanda mən o qədər sevinirdim ki, ona qarşı o qədər doğmaliqmi deyim, mehribanlıqmi deyim, hiss edirdim ki, az qalırdım, boyunu qucaqlayıb, üzündən öpüm. Camal da hey gülümşəyirdi. Özü da mənim əlimden tutmuşdu. Məktəblərindən, siniflərindəki uşaqlardan danışındı. Nəhayət, biz bağa çatdıq. Şoferimiz bizim bağın gözətçisini tapıb, darvazanı açdıranda biz maşından düşüb sevincək bağa yüksürdük.

- Ağacımız nə yaman böyüyüb... - deyə Camal usdusufca əli ilə körpe çınarın yarpağına toxundu.

Əlbəttə, bu bir-iki ayın içinde bizim balaca çınarımız, yəqin ki, o qədər də çox boy atmamışdı. Ancaq mən də Camalın sözünü təsdiq eləyib dedim:

- Yaman böyüyüb çınarımız...

Sonra Camalın əlindən yapışdım, yüyüre-yüyüre gedib, mənim güllü vedrəni hovuzdan su ilə doldurub, herəmiz bir tərəfindən tutaraq gətirib çınarımızın dibinə tökdük. Mənə elə gəlirdi ki, dilik-dilik tər yarpaqlı balaca çınarımız da bizim gəlişimizə sevinir, şad olurdu...

Mən həyəcanla Camala dünən gecə gördüğüm yuxumu danışdım:

- Gördüm ki, - deyirdim, - bir ala qarğı gəlib qonub bu balaca çınarımızın üstünə. Ağac da onun ağırlığına davam gətirməyib, o yan-bu

yana yırgalanır. Mən də ağlayıb qışqırıram ki, «Ağacımızı qarğı sindiracaq!...». İstəyirəm, yüyürüb onu qovum, ancaq yerimdən tərpənə bilmirəm...

Camal dedi:

– Mən də tez-tez səni yuxuda görürdüm...

– Nə cur? – deyə sevincələ soruşdum.

– Bir dəfə gördüm ki, mən sizin qapınızdakı o böyük ərik ağacına çıxmışam. Sən də evinizdən düşüb yüyürə-yüyürə gelirsən ağacın altına. Mən də birdən ağacdan qopub quş kimi uça-uça gəlib düşürəm sənin yanına...

– Sonra neyləyirik?

– Sonra sən məni öpdün... – deyə Camal gülməsədi.

– Bəs, sən məni nə üçün öpmədin? – deyə mən qəribə bir incikliklə soruşdum.

Camal cavab vermedən qəfil üzünü yaxınlığıdır mənim tek xal olan üzümdən öpdü...

– Oy! – deyə mən özüm də gözləmədiyim bir həyəcanla səsləndim. Və o anı təmasın o zaman məndə yaratdığı fəvqəladə dərecədə xoş duyğuları heç bir zaman unutmadım. Ancaq ondan sonra nə üçünse, biz daha bir-birimizi öpmürdük. Elə bil ki, nədənse utanırdıq. Bununla belə, biz bir-birimizə daha möhkəm bağlanmışdıq. Hər gecə mən Camala zəng eləyirdim. Biz eyzən kimin bu gün məktəbdə nə elədiyindən, kiminə oynadığından, hansı dərsdən neçə qiymət alımdan və sairədən səhbət edirdik. Bir dəfə anam mənə dedi ki:

– Həmişə Camala sən zəng eləyirsən, heç o, zəng eləmir... Bəlkə, dərs hazırlamağına-zada mane olursan?

Birdən sanki, nəsə, xoş bir təsəsüratdan aylıb fikirləşdim ki, anam düz deyir. Camala həmişə mən zəng edirəm. Çox zaman da dəstəyi anası, bəzən atası götürür... Bəlkə onlar mənim bu qədər çox zəng eləməyi istəmirlər?.. Özüme söz verdim ki, bu dəfə mən zəng vurmayıacağam. Qoy bu dəfə Camal zəng eləsin... Və axşam böyük bir səbrsizliklə Camalın zəngini gözledim. Saat səkkiz oldu... Zəng eləmedi. Doqquz oldu, eləmədi. Axırda dayana bilməyərək, yenə də mən zəng eləyib incik ifadə ilə:

– Camal, – dedim, – niyə zəng eləmirsən?

– Mən gözləyirdim ki, sən eləyəcəksən.

– Bundan sonra bir dəfə mən zəng eləyəndə, bir dəfə də sən eləyərsən, yaxşı!

– Yaxşı.

Ancaq yenə də çox zaman mən zəng eləyirdim. Camalın zəngini gözləməyə hövsələm çatmadı. Mən anamgilin yanında da eyzən Ca-

maldan, onun elədiyi gülməli işlərdən, atasılin ona aldığı paltardan filandan danışındır. Biz böyüdükcə isə, hamı mənim gözəlliyimdən danışındır. Bir dəfə anamın rəfiqəsi Zəhra xala ilə səhbət zamanı eşitdim ki, Zəhra xala mənim gözəlliyimi tərifləyir...

– Maşallah, – deyirdi, – mən ömrümüzde Gülyannın gözləri kimi gözəl göz görməmişəm. Elə bil dənizdə...

Anam da zarafatla əlavə elədi ki:

– Menim qızım gözəllər gözəldidi!..

Mənim gözlərim ala, Camalın gözləri isə, zil qara idi... Mənə elə gəlirdi ki, onun qara şəfəqlə yanan gözlərində, nə isə, qəribə, sırlı bir şey var. Anamgil belə danışanda mən şəkil çakirdim. Birdən əl saxlayıb dedim:

– Amma mən istərdim ki, gözlərim Camalın gözləri kimi qara olsun.

Qadınlar gülüştü, anam dedi:

– Əyyam uşaqları...

Və əyyam uşaqlarının günləri quş kimi uçub gedirdi... Bir vaxt gözümüzü açıb gördük ki, on yeddi-on səkkiz yaşlarında Leyli – Məcnun...

Camalın mühəndisliyə, ümumiyyətlə, texniki elmlərə çox həvəsi olduğu üçün Politexnikə girmişdi. Mən orta məktəbin axırıcı sinfində idim.

... Mən bir gün Camalı görməyəndə gecə gözümə yuxu getmirdi. İlkimiz də ucaböylü, çox yaraşıqlı idik. Küçə ilə yanaşı gedəndə, cavan oğlanlar, qızlar bizi heyran-heyrən tamaşa edirdilər. Bu, mənim izzəti-nəfsimi oxşayırı. Mən kavalərimin də, özümün də gözəlliyimizlə fəx edirdim. Mənə elə gəlirdi ki, istədiyim oğlan belə də olmalı idi. Mən dayana bilməyib, tez-tez dərsdən qaçıb, Camalgilin institutuna gedirdim. Foyedə gezəndə bütün nəzərlər bizi dikilirdi... Mən qəsdən heç kəsin üzünə baxmırdım. Camal isə, bütün bunlara heç bir əhəmiyyət vermirdi. Elə bil ki, bizim adamlarda doğdurduğumuz heyranlıq hissələrini duymurdu da. Doğrusu, bu da məni bir qədər pərt edirdi. Mən istəyirdim ki, Camal bizim, xüsusile mənim gözəlliyimin gənc oğlanları, cavanlıq iddiasında olan, son dəbələ geyimmiş «cənabları» necə sarsıtdığını hiss eləsin! Lakin Camal hiss eləmirdi. İnstitutdakı əhvalatlardan, qoca ictimaiyyət müəlliminin saçını-bığını rəngləyib sınfıdəki qızlara «maz» getməsi kimi gülməli şeylərdən danışındı. Camal heç özü də mənim gözəlliyimdən danışmazdı.

Mən təzə geydiyim bahalı paltarın mənə necə yaraşdığını sorşanda, sanki onu təzə görmüş kimi, ani bir nəzər salıb:

— Yaxşıdı, sənə yaraşır, — deyib yenə də öz söhbətinə davam edirdi.

Camalın məni sevdiyini, özü də çox sevdiyini bilirdim. Lakin, bununla belə, onun mənim gözəlliyimə, bədənimin zərif mütənasibliyinə daima heyrən olduğunu görmək, eşitmək isteyirdim.

... Əkdiyimiz balaca çınar da bizim kimi böyüyüb qol-budaq atmışdı.

Doğrusu, o indi mənim yadına çox gec-gec düşürdü. İndi bağımiza az-az getdiyimiz üçün (biz bütün yayı Kislovodskidə, Krmnda-filanda olurduq), ancaq Camal yadına salanda gedirdik. Camalın anası lotereya ilə bir «Jiquli» udmuşdu. Mavi rəngli qəşəng maşın idi (və ya onu Camal sürdüyü üçün mənə qəşəng görünürdü). Mən də Camalın ad gündündə onun maşını üçün firmimini bir maqnitofon alıb bağışlamışdım. Camal görmürmək istəmirdi.

— Na üçün belə bahalı şey alırdın... — deyirdi.

Mən də zərafatla:

— Sən, — deyirdim, — o barədə fikirləşmə. Atamın pulu çıxdı.

Bu «Jiquli» alınanından sonra, Camal tez-tez mənə təklif edirdi ki, «gedək çinarımıza baş çəkək...» və biz onun «Jiquli»sində yanaşı oturaraq gedirdik bağa.

Şirxan baba bizi görəndə, əvvəlki kimi, gümrahlıqla:

— Maşallah, — dedi, — çinarınız da özünüz kimi boy atıb...

Çinarımız bizdən də uca olmuşdu. Enli, dilim-dilim yarpaqları günəş işığında zümrüd kimi parıldayıb sanki adamın üzünə gülürdü. Onu görəndə Camalın üzü yenə sevincə işıqlandı. Sonra özü üç-dörd vedra su getirib dibinə tökerək:

— Kim bılır, — dedi, — bəlkə bizim nəvə-nəticələrimiz də bu çinarın kölgəsində oynayacaqlar...

Sonra dərindən nefəs alıb əlavə etdi:

— Onlar yəqin biləcəklər ki, yetmiş-səksən il bundan qabaq bu çinarı onların nənələri ilə bəbabaları əkib...

Mən bərkdən gülərək dedim:

— Heç təsəvvür eləyə bilmirəm ki, mən bir zaman qocalıb nənə olacağam...

Camal mənə məhəbbətlə baxaraq:

— Şirxan babanın sözlərini xatırla... — dedi. — Qoca çınar çox igidələr, çox karvanlar yola salıb...

Və bu anda o, mənə o qədər gənc, o qədər qəşəng göründü ki, özümü saxlaya bilməyərək, üstüne atılıb üzündən bərk-bərk öpüb sinəsinə sixildim... O, məni qolları üstə alıb, yerdən üç-dörd pillekən hündür olan külfəfirangiye qaldırdı. Məni quçağındaca, öpdükçə, mən

gözlerimi yumub onu bütün vücudumla hiss edirdim. Bu anlarda mənə nə istəsəydi, eləyərdi. Mən də müqavimət göstərməzdim. Lakin o dedi:

— Toyumuz olanda mən səni elə ağ gelinlik paltarında öz «Jiquli»mizə oturdub getirəcəyəm çinarımızın yanına. İkimiz də onun dibinə su töküb, budağına qırmızı lent bağlayacaq! O, bizə xeyir-dua verəcək.

Mən gözlerimi açaraq altdan-yuxarı onun iri, qara gözlərinə baxdım və birdən iki əlimlə başını üzümə yaxınlaşdıraraq, dodaqlarından uzun-uzadı öpdüm və birdən sanki o, bütün vücudu ilə sarsılaraq, məni tələsik qaldırıb ayaq üstünə qoydu...

Və mən nə üçünsə, bir anlığa özümü təhqir olunmuş hiss edərək quru ifadə ilə:

— Gedək, — dedim, — bizim bağa.

Bizim soyuducuda həmişə cürbəcür içkilər, qara kürü, Moskvdan getirilmiş konfetler, xarici kolbasalar olurdu. Mən stolun üstündə temiz ağ süfrə salıb, bir şüse fransız konyakı, iki qədəh, konfet, balıq kürüsü-filan qoyub qədəhəleri konyakla dolduraraq, özümüñünü qaldırıb dedim:

— Davay!

O, gülümseyib:

— Nə qəribə ifadə ilə «davay» dedin... — dedi.

Sonra əlavə etdi:

— Mən maşın sürürəm...

Mən amiranə ifadə ilə:

— Götür! — dedim. — Atamı aləm tanır!.. Heç nə olmaz...

— Sənin atan böyük vəzifə sahibidir. Tanıylar... Mənimki adı mühəndis babadı. Qanunu pozaram, milis götürüb yazar idarələrinə, onun üçün yaxşı olmaz.

Mən dedim:

— Maşını mən sürüm...

— Olmaz... Maşın mənim adımadır, yenə də bizi günahlandırırlar.

Doğrusu, bu əhvalat mənim xoşuma gelmedi. Son vaxtlar mənə elə gəldirdi ki, nece deyərlər, Camalın hərəkətləri yaşından xeyli çox böyüklerin hərəkətlərinə oxşayır.

Mən qədəhimi birnəfəsə boşaldaraq:

— Heç bilmirəm, — dedim, — sən cavan oğlan nə üçün bu qədər ehtiyatlısan?

O, zarafata salıb dedi:

— Ehtiyat igidin yaraşığdır.

O, çox hazırlıocab oğlan idi. Mənim və ya başqalarının iradına həmişə dərhal zarafatıyanə, bəzən də istehza ilə cavab verməyi bacarırdı.

Mən Camala qarşı ərkyana acıqla qədəhimini yenə de konyakla doldurmaq isteyərkən, o, əlimdən yapışib rusca dedi:

— Xvitat!

Sonra zarafatyanə əlavə elədi:

— Həvəsdi bəsdi, gilasdı bəsdi!

— Belə məsəllər çoxdan arxivə gedib...

O, dedi:

— Ataların hər sözü qızıldı... brilyantdı... onlar heç vaxt öz qiymətlərini itirmirlər...

— Səndə heç müasirlik yoxdu... Elə bil, yaşından yüz il qabaq qoçalmış...

O, bərkədən gülüb dedi:

— Yalançı müasirlik elədi, elə bil, meymun fransız dərzisinin tikiirdiyi qiymətli don geyib...

Mən yanıb-tökülərək onun dizi üstündə oturub, boğazından yapışaraq boğmaq istədim, o, əllərimi boğazından aralayaraq, məni sinəsinə sixib ehtirasla öpürdü. Mən birdən-birə haldan düşərək, dərindən nəfəs alıb, onun dizinin üstündən qalxdım...

Biz bağdan çıxıb «Jiquli»yə əyləşəndə mən çəkinə-çəkinə Camala dedim:

— Bundan sonra bağa, teatra-zada gedəndə minək atamın təzə maşınına... Yaxşı?

— Niye? Mənim «Jiquli»m pisdi?

— Pis deyil... ancaq... ancaq...

O, gözlerini qabağa, yola zilləmiş halda bir qədər sükutdan sonra qəti, soyuq ifadə ilə:

— Yox, — dedi. — «Jiquli»də gedəcəyik.

Mən daha mübahisə eləmədim. Əslində bu sözlər mənim deyildi. Əvvəldə dediyim kimi, mənim anam bir az forslu qadın idi. Həmişə «yxuxardan» gedirdi. İstəyirdi ki, paltarımız, maşınımız da, özünün tuleti də, mənimki də başqalarından seçilsin. O günü mənə dedi ki:

— Sən körpəlikdən həmişə təzə «Volqa»da gəzmisən... İndi «Jiquli»də gəzirsin...

Mən hərəkatlə etiraz edərək:

— Nə olsun? — dedim.

— Yaxşı... Səninlə mübahisə eləməyə təhərim yoxdu... Vaxtında özün hər şeyi başa düşəcəksən.

Bu sözlərlə anam qalxb ə biri otağa keçdi.

Demişəm ki, heç nə gizlətməyəcəyəm... Anam oturub-durub, adamların «yüksek cəmiyyət»dən olmasını istəyənlərdəndi. Bizim bu sosializm cəmiyyətdə atam kimi yüksək vəzifədə olan adamlarla adı

adamların, məsələn, Camalın ata-anası kimi azca maaşları ile dolanan adamların həyatı arasında böyük fərq var idi. Məsələn, mənim atam həm çox maaş alırdı, həm də xüsusi mağazaya təhkim idi. Bu mağaza-da ucuz hökumət qiymətinə hər nə istənən olurdu. Biz toyuq etini iki manata alırdıq. Camalgil isə, xüsusi əllərdən, Allah bilir, neçəyə almışdı... Bunnardan başqa bize rayonlardan cürbəcür hədiyyələr, meyvelər... filanlar da gəlirdi. Deməli, biz zəmanəmizin yüksək cəmiyyətdən idik. Anam isə, bu «yüksek cəmiyyət»in on forslu, heç kəsi bəyənməyen üzvlərindən idi. Bərberler, masajistlər həmişə evimizə gelirdi. Və anam onlara beş manat evezinə, əlli manat verirdi. Anamın atası da vaxtılık yüksək vəzifədə olmuşdu. İndi anamın on gizli arzusu atamın tezlikle nazir vəzifəsinə keçməsi idi. Atam anama nisbətən demokratik, zarafatlı, kefcil bir adam idi. Anam, onun hələ də müavinlikdə qalmasından dilgir olub, əsəbi danışanda atam zarafata salıb deyirdi:

— Ay Tükəzban xanım (anama «xanım» deməyəndə acığ tuturdu), mən köşklərdə xırdavat sata-sata gəlib çıxmışam bu mərtəbəyə... Naşükür ola bilmərem.

Anamın sözləri, bunu özümə etiraf eləməsem də, müəyyən dərəcədə mənə tesir eləmişdi. İndi Camalla bir yera gedəndə mən hər dəfə bir bəhane ilə çalışırdım bizim, neca deyərlər, komfortabelli şəhərimizdə gedək. Camalın «Jiquli»sinə minəndə də çalışırdım yiysiz küçələrlə gedək.

Mən indi Camalın geyimine də fikir verməyə başlamışdım. Çalışırdım, o, dəbdə olan xarici paltarlar geysin. Camal da mənim sözlərimə əməl eləməyə çalışırdı. Ancaq bir gün mən onun Bakı tuflisi geyməyinə irad tutanda, gülümseyib zarafatyanı:

— Gülücan (o, həmişə məni belə adlandırdı), — dedi, məni çox bərkə salma. Axı, biz sizin kimi dövlətli deyilik.

Onun sözləri, səsinin mehriban ahəngi ürəyimə toxundu. Başını iki əlimlə tutaraq üzündən öpüb dedim:

— Siz dövlətli olmasanız da, sən mənim canımsan! Ruhumsan!

Mən bu sözləri Camalın ürəyini almaq üçün demirdim. Mən onu, həqiqətən də, belə hiss edirdim. Onun üçün canımı istəsəydi, əsirgəməzdəm...

Bir dəfə xarici mallar satılan mağazadan sertifikatla özüm üçün ayın-oyun alanda olduqca gözəl kişi tuflisi görüb gördürüm. Axşamça-ğın zəng elədim Camala ki, «darıxıram, gedək bir az gəzək».

O soruşdu:

— Ayaqla! Yoxsa...

Dedim:

– Senin «Jıqlı»nle. Bir saatdan sonra aşağıda gözleyirem.  
 – Yaxşı... – deye hevesle cavab verdi.  
 Bizim o maşın söhbetimizden sonra men hemise onun «Jıqlı»sında geznek istediyimi bildirende, bunun ona nece gözel teşir edediğini hiss edirdim...

Men qutunun içindəki tuflını de götürdüm.  
 Biz «Jıqlı»de şəhərdən çıxıb Şıxov cimerliyinin seyrək ağacılıq olan aşağı tərəfəne getdik. Camal maşını dayandıranda men tuflını qu-tudan çıxarıb:

– Senin üçün balaca bir sürpriz... – dedim. – Gey görək, ayağıma nece olur?

Onun üzü birdən ele açıqlı ifade aldı ki, men mat qaldım.  
 – Sene kim dedi ki, get mene tuflı al? – deye qəzəble soruşdu.

Men təccübə ona baxaraq, yavaş, mülayim səsle dedim:  
 – Mağazada gördüm, xoşuma gəldi... Ne olsun, men sene hediyə vere bilmerem?

– Sen ad günündə bu maqnitofonu bağışladın, men de teşekkür elədim... Daha bu neyə gerekdi?

O, bir qəder susub acı istehza ile elave eledi:  
 – Ona görədir ki, bizim bele bahalı şeýler almağa imkanımız yoxdu... He?

– O heç mənim ağlıma da gəlmeyib...  
 – Yox, ağlına gelib! – deye qızığın cavab verdi: – Men enü götürmeyecəm... Çox sağ ol!

Men daha bir söz demədi...  
 O, sakit, qayğısız denizə baxaraq, bir qəder sükütdən sonra, birdən yavaş, mülayim səsle:

– Bilirsənmi, Gülücan, – dedi, – sen atalar meselini köhməmiş he-sab eləsen de, deməliyem ki, dost-dosta ten gerek, ten olmasa gen gerek... Əger, mənim pal-paltarım... filan səni açırsa, adamların yanında utandırsa, ne eleyə bilerem?

Onun bu sözlerine birden məni ağlamaq tutdu. Yana-yana ağlayaraq dedim:

– Men adamların yanında seninle fəxr edirəm. Niye ele fi-kirleşirsən?

O, məni öperek, elinin dahi ilə gözümün yaşına şılıb:  
 – Yaxşı, – dedi, – ele bilek ki, sen heç bu tuflını mənim üçün almamışsan.

– Yox! – dedim, – sənin üçün almışam.  
 O gülümseyərək zarafatyanı ifade ilə:

– Güllünün canı üçün götürürəm. Axi, atamgile ne deyəsem?

– Deyersen, bir oğlan yoldaşın hediyə getirib.  
 – Yox, Gülücan, ata-anama yalan deye bilmərem. Onlar yalana la-yiq adamlar deyil. İsteyirəm ki, sen bunu bilesən...

Men derindən nefes alaraq:

– Yaxşı, – dedim, – sür gedek eve!

– Gezməyək?

– Yox, gedek!

Maşın cimerlik sahəsindən çıxıb magistral yolda süreti artıranda men tuflını açıq pencəredən tulladım yolun qraqına.

– Ne qayrısın? Niye tulladın? – deye o maşını dayandırıb, düşmək istədikde, men qolundan yapışaraq qışqırdım:

– Lazım deyil! Götürsən, maşından düşəcəyəm!

O, bir nece saniye sakit nəzərlərle üzümə baxıb, daha heç bir söz demədən maşını süretlə sürdürdü.

... Gecə yata bilmirdim... Saat dörde işleyirdi. Hələ gözümə yuxu getməmişdi. Men vicdan ezbət çəkirdim. Mən, Camalın izzəti-nefsinə toxunmuşdum. Men onun qızılla flirt eleyən yüngül oğlanlardan olmadığını unutmuşdum. Onun məğrurluğu meni heyran edirdi ve mən özümü öz hərəkətimle alçalmış, yüngülbein qız hesab edirdim.

... Bayaçdan beri ne qəder isteyirdim, götürüm zəng eleyim, cəsərat elemirdim.

Camalın ata-anası iş adamları olduğu üçün, gecə tez yatırıldılar. Ona görə de, Camal telefonu gecələr öz otağna keçirirdi. Nəhayət, ürəyim döyüne-döyüne ona zəng elədim. Ve o, dərhal destəyi götürüb (doğrudanmı, həle yatmamışdı):

– Allo! – deye yavaşça səsleni.

– Ne üçün oyaqsan? – deye men mülayim ifade ilə soruşdum.

– Bes, sen ne üçün oyaqsan? – deye o da eyni ifade ilə soruşdu.

– Mənim yuxum qaçıb...

– Mənim de yuxum qaçıb...

– Men səndən üzr isteyirəm.

– Ne üçün?

Men günahkar ifade ilə dedim:

– Çünkü xetrinə dəymişəm. Belkə, doğrudan da, mən gerek ele şey elemeyəydim.

– Eybi yoxdur, – deye zarafatyanı cavab verdi, – toyumuz olanda öz maaşımız olar, onda sen məne ne alarsan, mənim üçün əziz olar...

– Daha məden incimezsen ki?

– Yox. Men sendən heç vaxt inciye bilmerəm... Ele yaxşı qızsan ki...

– Doğru sözündül?

## Üygas Əfəndiyev

- Əlbette...
- Öpürəm səni.
- Mən də...
- Gecən xeyrə qalsın. Yaxşı yat... Yaxşı yuxular gör...
- Sən də...
- Sağ ol...
- Sağ ol...



1988

## KİTABIN İÇİNDƏKİLƏR

### ROMANLAR

Geriyə baxma, qoca .....	9
Üçatılan .....	249
Xan çinar .....	407

# İlyas Əfəndiyev

İLYAS MƏHƏMMƏD OĞLU ƏFƏNDİYEV  
SEÇİLMİŞ ƏSƏRLƏRİ

(7 cilddə)

6-cı cild

NAŞIRI  
*Qoşqar İsmayıloğlu*

NƏŞRİYYAT REDAKTORU  
*Məmməd Məmmədov.*

RƏSSAMI

BƏDİL REDAKTORU  
*İlham İsmayılov,*

TEXNİKİ REDAKTORU

*Akif Dənzizadə,*

KORREKTORLARI

*Rəfiqə İsmayıloqızı,  
Bətül Eyyazlı,  
Rəfiqə Qənbərqızı.*

OPERATORLARI

*Məlahət Qurbanova,  
Xalidə Hüseynova.*

ÇAP AŞAQLARI

*Xaqani Axundov,  
Anar Abdullayev,  
Müsəddiq İsrafilov,  
Azar Yunusov.*

Yığılmağa verilmiş 08.07.2001,  
çapa imzalanmış 13.04.2002,  
formatı 70x100 1/16,  
fiziki ç.v. 26,5, şərti ç.v. 34,18,  
ofset kağızı №1, tayms qarnituru,  
sifariş 01/06,  
sayı 1500.

Kitab

✉ "ÇINAR-ÇAP"

nəşriyyatında nəşrə hazırlanmış

☎ Tel.: 902757, 850-3409191

va

✉ "QAPP-POLİQRAF"

Korporasiyasının mətbəəsində  
ofset üsulu ilə çap olunmuşdur.

☎ Tel.: 989555, 937255

